

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

AZƏRBAYCAN ƏDƏBİ  
DİLİ TARİXİ

DÖRD CİLDDƏ  
I CİLD

XIII-XVI əsrlər



LÜGÜT VƏ ENSIKLOPEDİYALAR



LÜĞET VƏ ENSİKLOPEDİYALAR

Ш163  
А99

AZƏRBAYCAN MILLİ EMLƏR AKADEMİYASI  
NƏSİMİ ADINA DİLÇİLİK İNSTITUTU

AZƏRBAYCAN ƏDƏBİ  
DİLİ TARİXİ

254520

Xalqımızın ana dili olan Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu bünövrə üzərində Azərbaycan yazılı ədəbi dil səviyyəsinə qalxanadək uzun bir təşəkkül tarixindən keçmişdir.

HEYDƏR ƏLİYEV

DÖRD CİLDDƏ  
I CILD

XIII-XVI əsrlər

M.F.Azərbaycan Milli  
Akademii Ədəbiyat  
Muzeyi

ŞƏRQ-QƏRB

BAKİ 2007

Müellifler:

**Vaqif Aslanov**

*filologiya elmləri doktoru, professor*

**Sevil Mehdiyeva**

*filologiya elmləri doktoru, professor*

**Samət Əlizadə**

*filologiya elmləri doktoru, professor*

**Afina Əlizadə**

*filologiya elmləri doktoru*

Redaktorу

ve ön sözün müellifi:

**Sevil Mehdiyeva**

*filologiya elmləri doktoru, professor*

ISBN 978-9952-448-13-9

494.361'09-dc22

Azərbaycan ədəbi dili – Tarix

**Azərbaycan ədəbi dili tarixi. 4 cildde. I cild.**

Bakı, "Şərq-Qərb", 2007, 480 səh.

"XIII–XVI əsrlər Azərbaycan ədəbi dili tarixi" dördüncülik "Azərbaycan ədəbi dili tarixi"nin birinci cildidir.

Kitabda XI əsrdən Azərbaycan yazılı ədəbi dilinin möhtəşəm abidesi "Kitabi-Dada Qorqud" dastanı, "Dastanı-Əhməd Hərəmi" (XIII), İ.Həsənoğlu (XIII), İ.Nəsimi (XIV), Qazi Bürcənəddin (XIV), Həqiqi və Həbib (XV), Ş.İ.Xətayı (XV–XVI əsrin əvvəlləri), M.Füzuli (XVI) kimi görkəmlı şairlərin yaradıcılıqlarının dil materialları əsasında Azərbaycan dilinin keçidiyi inkişaf yolu izlenilmiş, sonrakı əsrlərdə ədəbi dilin inkişaf mərhələlərinin uğurlu davamına zəmanət verən məqamlar müəyyən edilmişdir.

© "Şərq-Qərb", 2007

## ÖN SÖZ

Azərbaycan ədəbi dili tarixi, ümumən Azərbaycan mədəniyyəti tarixinin üzvü bir hissesi kimi, Azərbaycan xalqının əsrlərin mübarizəsindən uğurla qoruyub saxladığı ümmədəni hadisələr tarixidir.

Soy-kök etibarilə qədim köklərə malik türk xalqları ailəsinə daxil olan Azərbaycan xalqı böyük mədəniyyəti tarixinə yüksək intellektual potensiala malik şəxsiyyətlər – şairlər, filosoflar, alimlər vərmiş, hər zaman öz kökündən qidalanaraq inkişaf etmişdir. Azərbaycan mədəniyyətinin ağır hissəsinin təşkil edən Azərbaycan ədəbi dili tarixi ümum-türk mədəniyyətinin regional təzahürüdür.

Ümumi türk dili tarixine həsr olunmuş tədqiqatlar, xüsusiylə prof. Əhməd Cəfərəoglunun tədqiqatı [1, 10] göstərir ki, müxtəlif türk etnik-regionlarında meydana çıxan türk ədəbi dillərinin tarixi ümumtürk dil tarixi anlayışını istisna etmir, əksinə, tamamilər ve belə qənaəti möhkəmləndirir ki, müsteqil türk ədəbi dilleri ümumi bir türk ədəbi dili mühitinin məhsuslu obub, məhz həmin mühitinə əks olunduğu coğrafi ərialda formalasır, etnik-mədəni ehtiyacı ödəyir, sonra isə məhv olub gedir (? – S.M.), yaxud deyisiqliyi uğrayır, yerinə yeni ədəbi forma gelir. Lakin hər bir yeni forma özündən əvvəlki normativ formanın təcrübəsinə və ümumi türk ədəbi dili ənsürlerinin inkişafına əsaslanır [2, 12].

Tədqiqatlar göstərir ki, ümumən ədəbi dil və onun tarixi inkişafı xalqın tarixi inkişafı ilə qırılmaz tellərlə bağlı bir hadisədir [3, 112]. Dilin xalqa bağlılığı sonradan ədəbi dilin inkişafı üçün əsas zəmin olmuş, ədəbi dillərin inkişaf səviyyəsiniň əsas meyari hesab edilmişdir.

Ədəbi dil xalqın intellekti ilə bilavasitə bağlıdır. Xalqın intellektual potensialı ədəbi dilin yaranmasını təmin edən başlıca amıldır. Ədəbi dil həm də tarixi mədəni hadisədir [5, 144]. Hər vəziyyətdə "qadim (rus) ədəbi dilinin bünövrəsi (əsası – S.M.) (sorqı slavyanların canlı, doğma) xalq dilini hesab edilir [5, 66], çünki xalq dili xalqın özü qədər qədimdir, xalqın özü ilə həmyaşdır, xalqın özü qədər sadə və səmimidir" [6, 57]. Bəzi elmi mənbələrə görə Azərbaycan-türk dilini Səlcuqların Azərbaycana gəlişi ilə cavanlaşdırmaq meyilleri məsələnin üzəndə izahı kimi qəbul oluna bilər. Çünki "Azərbaycan-türk dilinin teşəkkülünü Səlcuqların boynuna bağlamaqla bu dilin ondan əvvəlki dövr minillik

inkışaf yolunun üzerine qara pərdə çəkmək olmaz” [7, 542]. Son məlumatlara görə, Səlcuqlar geldikdə Azərbaycan xalqı və onun türk dili vardi” [8, 206].

Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri kimi özü qədər qədim tarixa malik ədəbi dil enənəsinə malikdir. Bu gün Azərbaycan dili tarixi və eləcə də Azərbaycan ədəbi dili tarixçilərinin ümumən ədəbi dil haqqında yerdəki fikri professor Ə.Dəmirçizadənin ədəbi dil haqqında çox yığcam və konkret şəkildə səciyyələndirdiyi “Ədəbi dil seçmə və avəzətmə emalıyyatı aparılmaqla normaya salınmışdır” [9, 11] formuluşası ətrafında birləşir.

Ədəbi dilin tarixi eyni zamanda üslublar tarixi olsa da [9, 12], bu üslublar sırasında aparıcı mövqə tutan bir üslubun olması da tarixi haqqıqtıdır. Bu, bədii üslubdur.

Azərbaycan ədəbi dili tarixində bədii üslub Azərbaycan xalqının təşəkkül dövründən (doğrudur, ilk dövrlərde bu üslubun daşıyıcısı xalqın şifahi ədəbiyyat nümunələri – folklor janları olmuşdur) XIX əsrin birinci yarısına qədər Azərbaycan ədəbi dilinin aparıcı üslubu olmuşdur. “İster tarixen qədimliyi, istərsə de müasir mərhələdəki inkişafi baxımından bədii üslub ədəbi dilin digər funksional üslublarından seçilir. Azərbaycan yazılı ədəbi dilinin texminən minillik tarixi müəyyən mənada bədii üslubun inkişaf tarixi deməkdir. Belə bir fakt inkaredilməzdür ki, Azərbaycan ədəbi dilinin XIX əsrin ikinci yarısında qədərkı tarixi eslinde bədii üslubun tarixi olmuşdur” [10, 253].

Azərbaycan ədəbi dili tarixən iki istiqamətdə inkişaf etmişdir:

1. Azərbaycan ədəbi dilinin şifahi qolu;
2. Azərbaycan ədəbi dilinin yazılı qolu.

Bununla əlaqəlili olaraq Azərbaycan ədəbi dili tarixinin da iki növün ayırmalı olar:

1. Azərbaycan şifahi ədəbi dilinin tarixi;
2. Azərbaycan yazılı ədəbi dilinin tarixi.

Azərbaycan şifahi ədəbi dilinin tarixi Azərbaycan yazılı ədəbi dilinin tarixindən daha qədim tarixə malik olmuş, Azərbaycan xalqı təşəkkül tapdığı gündən demək olar ki, Azərbaycan xalqının şifahi ədəbiyyatı və müvafiq olaraq onun şifahi ədəbi dili yaranmışdır.

Tədqiqatlar göstərir ki, şifahi ədəbi dil Azərbaycanda qəbile-tayfa quruluşuna keçid dövründə formalşamışa başlamış, şifahi ədəbi dili münəyyənlilik alması Azərbaycan xalq dilinin təşəkkülü ilə bilağatlılığı olmuşdur. Azərbaycan dilinin formalşaması prosesində ilk

onca canlı danışq dili zəminində şifahi ədəbi dil əməla gəlmış, sonralar şifahi ədəbi dil əsasında yazılı ədəbi dil təşəkkül tapmışdır. Müyyəyen edilmişdir ki, XIII əsre qədər, təqribən V-IX əsrlərə qədər Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkül tapması üçün şərait yaranmışdır [11, 70]. Məhz belə bir şəraitdə formalşamaga başlayan Azərbaycan ədəbi dili iki əsas: 1) türk mənşəli canlı danışq dili əsasında VI-XI yüzillikdə şifahi; 2) XI-XIII yüzilliklərdən yazılı qollar üzrə öz təşəkkülünə başa çatdırılmışdır [12, 70]. Təşəkkül dövründə, xüsusilə qəbile-tayfa quruluşu dövründə cəmiyyətdə insanlar arasında ənsiyyət əsasen şifahi yolla olduğu üçün, xalqın ilk yaradıcılıq nümunələri de məhz “ibtidai şəqərilər” və şifahi ədəbiyyat nümunələri olmuşdur [13, 35].

Son elmi mənbələrdə ümumən Azərbaycan ədəbi dilinin həm şifahi, həm yazılı qollar üzrə təşəkkül tarixinin müvafiq olaraq VI-VIII (şifahi ədəbi dil) və IX-XII (yazılı ədəbi dil) əsrlərə qədər derinləşdirilmesi [14, 428], hər şeyden əvvəl, Azərbaycan dilçilik elminin yalnız naılıyyəti kimi qəbul edilə bilər.

Ümumiyyətə, III-V [14, 16, 18], bəzi mənbələrdə III-VII [15, 102] əsrlərdə formalşan Azərbaycan xalqı və onun “ümumxalq dili əsasında yaranmış” [2, 8] “Azərbaycan ədəbi dili qədim yazılı olan türk ədəbi dillerindən birdir” [17, 358] və belkə de birincisidir.

Cənubi Qafqaz regionunda məskunlaşan aborigen türk qəbile və tayfalarının əsasında formalşmış Azərbaycan xalqı öz intellektual potensialı ilə hətta daxil olduğu böyük türk ailəsindən belə seçilmişdir. Qədim köklərə malik Azərbaycan xalqı həm de zəngin yazılı ədəbi dil enənəsinə malikdir. Azərbaycan yazılı ədəbi dili tarixi, şifahi ədəbi dili tarixi kimi, Azərbaycan xalqının ümuməddəni tarixinin on parlaq attributlarından biri olmaqla, bu xalqın uzun əsrlər boyu zəngin intellekt seviyyəsinə güzgü tutan, xalqın ümuməddəni seviyyəsini səciyyələndirən başlıca amillərdən biridir.

Xalqın özü ilə həmyəşid olan Azərbaycan şifahi ədəbiyyatı üzərində ucalan Azərbaycan yazılı ədəbi dili orta əsrlərdə “Türk” termini ilə adlandırılırlaraq Ön Asiya, Kiçik Asiya, Orta Asiya, Xəzər denizinin qərb, cənub zonasında, Qara denizin şərq, cənub dairəsində, Turan əllərində ədəbi dil anlayışını ifade etmiş, ədəbi vasitə kimi digər türk dillərinin də mədəni seviyyəsinə inkişafına imkan yaratmış, bu xalqların da böyük şairləri türkide yazışdırılmışlar. Beləliklə, müasir anlamla desək, çağdaş Azərbaycan türk dilinin zəminində o zaman bütün türk

qövmündə türki ən elvərişli vasitə kimi geniş türk arealında fealiyyət göstərmişdir [6]. Təsadüfi deyildir ki, türk xalqları sırasında bu gün elələri var ki, onlar Nəsimini, Füzulinı öz milli şairleri hesab edirlər. Tarihin gedisi ilə hər bir türk dili öz arealına çökildikdən sonra (diferensiallaşmadan sonra) Nəsiminin də, Füzulinin də öz milli kökləri ile ən çox Azərbaycan türk dilinin faktı olmasını təriz özü təsdiqledi.

Azərbaycan dili təbiəti etibarilə tez, maneəsiz yayılma və mənim-sənilməsinə görə "Avropada fransız dili kimi" türk xalqlarının məskunlaşığı arazilərdə bəxşlarda digər azzaylı xalqlar arasında əsas ünsiyət, kommunikasiya vasitəsi olmuşdur.

Azərbaycan yazılı ədəbi dili tarixi Azərbaycan xalqının ömrü boyu qazandığı ən böyük ədəbi-mədəni nailiyyətidir.

Azərbaycan yazılı ədəbi dilinin təşəkkülü müyyən menada İsləm dininin Azərbaycanda qəbul edilməsile de əlaqəlidir. Məlumdur ki, ədəbi dil xalqın ümumi səviyyəsi, onun mənəviyyəti, etnik təfəkkür səviyyəsi, etnik dünayagörüşü ilə six əlaqadardır və bunlar xalqın ədəbi dilinin inkişafına ciddi təsir göstərə bilər.

Tarixi mənzərlərdən aydın olur ki, VII əsrin ortalarında VIII əsrin əvvəllərində İsləm dini Azərbaycanda hakim ideoloji məfkureyə çevrilmişdi. İsləmin əsas qanunları qədim türklerin (eyni zamanda Azərbaycanda aborigen və zaman-zaman məskunlaşan Azərbaycan türklerinin də) tapındıqları tanrıqlıq dininin əsas müddəələri ilə üst-üstə düşdüyündən qədim azərbaycanlılar İsləm dinini ağrısız-acisiz qəbul etdilər [27]. Fikrimizcə, türkler, xüsusən azərbaycanlı türkler İsləmdə öz qədim dinlerinin – tanrıqlıq ideologiyasının elementlərini gördükəlli üçün İslama tapındılar. Prof. Ə.Dəmərzicədəyə görə "Azərbaycan xalqı İslamiyyəti əvvəl qəbul etmiş türkdilli xalqlardandır və digər türkdilli xalqlardan əvvəl də ərəb olıfbası əsaslı yazılı ədəbi dilini formalasdırmışdır" [17, 24]. "İslami qəbul edən türkələr (söhbət Azərbaycan türklerindən gedir – S.M.) uzun zaman onun mərasimlərini icra edərək, onu meisətin müxtəlif sahələrində (xüsusilə şəhərlərdə) tətbiq edərək özlərini müsəlman sayır və vozifələrini bitmis hesab edirdilər, yaradıcı təfəkkür, daxili təbədülətlər isə daha çox İsləmi qədim türk dini kontekstində dərk etmək istiqamətində gedir. Eyni zamanda nezərə almaq lazımdır ki, İsləm dininin yegane dili ərəb dili idi, müqəddəs metnələr ancaq bu dildə olmalı idi: ərəb də, fars da, türk də ərəbcə yazış-bəxşməli idi ki, həmin qayda İsləmin tam gücü ilə qeyri-ərəb xalqları tərəfindən anlaşılmışına mane olmuş

müxtəlif sufi məktəblərin yaranmasına, İsləmin obrazlaşmasına getirib çıxmışdır" [18, 71].

Bununla belə, o da maraqlıdır ki, "Azərbaycanda məskunlaşan ərəb təyafaları Ərəbistanın bir-biri ilə düşməncilik edən müxtəlif əraziyələrindən olduqlarına görə onların arasındaki itxilaflar burada da qızışdır... Azərbaycandakı ərəblər ərəb mədəniyyəti mərkəzleri ilə əlaqəni itirdikdən sonra tədriciə ana dili və adətərini unutmağa başlayıb, yerli türk shahisinin dilində danışmağa keçdilər, onlara qaynayıb-qarışaraq, onların həyat terzinə, geyim, yemək və s.-ni qəbul etdilər. Bunların hamisə onların ətəmə dini olan İsləm dininin etdiyi kömək az olmadı" [19, 31].

Ədəbi dil mütəxəssisləri bu gün bir əsas müddəəni təsdiqləyirlər. Azərbaycan ədəbi dilinin ilk önce şifahi təzahürü olmuş, onun əsasında XI əsrən (son tedqiqatlarla görə "Kitabi-Dada Qorqud" kamil şəkildə ilk dəfə XI yüzildə yazıya alınışdır) üzü bəri yazılı variantı inkişaf tapmışdır və yazılı ədəbi dilin rüşəyimi (əsası) şifahi ədəbi dilin bətənində yetişmiş, yaranmışdır.

Azərbaycan xalqının bir türksöylü qəbile birləşməsi kimi formalaşması ve vahid Azərbaycan türk qövmü kimi yetkinleşməsi isə ədəbiyyatlarda eradan əvvəl birinci minilliyyin birinci yarısı ilə bağlanır. Mənbələrin şəhadatına görə Azərbaycanda türkdilli etnosların mövcud olması e.ə. I minilliyyin I yarısından qeydə alınır [7, 13, 17, 25].

Ərəb mənbələri üzrə tedqiqatlar göstərir ki, türk etnosları Azərbaycan arazisində an qədim dövrlərdən aborigen xarakterli qəbile-təyafə birləşmələri olmuşlar [20, 925]. Dünya etnogenezi tarixində türklerla şumerlərin yaxınlığı barədə çox yazılmışdır və bu prosesin mövcudluğu "mümkin hesab edilmişdir" [21, 13].

"Dünya tarixçiləri bu gün Mesopotamiyada yüksək mədəniyyət qoymuş şumerlərin türk köklü olduğunu iddia etmək dayanıqlı olaraq şumer dil yazısının türk dil yazısı ilə çox yaxın olduğunu və şumer yazılarında bir çox kelmələrin qədim türk dilində də eyni olduğunu göstərirler" [25, 555].

Bələ olduğu halda, ərəblər Azərbaycana gölərkən zəngin ədəbi-mədəni ənənələre malik bir xalqla – Azərbaycan (türk) xalqı ilə ədəbi-mədəni ünsiyyətə girməyi özlərinin Azərbaycanda nüfuz dairəsini qorumaq üçün əsas vasitələrən hesab etmişlər. Xüsusən elə bir xalqla ki, onun şifahi yaradıcılıq ənənələri var idi və bu onənə yalnız ayrı-ayrı qısa lakin janrlarda yox, həm də iri höcmli "xalq romanları" – dastanlar,

nağıllar şoklunda geniş dairədə fəaliyyət göstərirdi. Öz növbəsində Azərbaycan xalqının öz dövrü üçün mütəraqqi şəxsiyyətləri de İslamin bir ideoloji məfkurə kimi, mütəraqqi cəhətlərinə manisseyərək (onlardan biri de mehz ərab əlifbasının qəbul olunması idi), zaman üçün vacib olan ədəbi dilin – hakim əreb dilinin qayda-qanunlarını mənimseyərək fars, əreb dillerində yazış-yaratıdlar, hem de əreb qrafikası əsasında Azərbaycandilli əlifbanı (Azərbaycan dilinin fonetik təbiətinə, əsasən, uyğunlaşdırılmış bir əlifbanı) özləri üçün keşf etdiyor ve bu əlifbada ana dilində (Azərbaycan türk dilində) yazış-yaratıdlar və bununla Azərbaycan həm de illə (!) poliqlottalar diyarı kimi dünya mədəniyyəti müstəvisinə çıxardılar. Tarixən real vəziyyətləri nəzərə alaraq ədalət namına demək lazımdır ki, islamın Ön və Orta Asiyada zühr etməsi öz kam-kesirleri ilə yanaşı, eyni zamanda bütün türk dünyasında, eləcə də Azərbaycanda irelileyişlərə də səbəb olmuş, bu ideologiyanın “qəbulu təkcə Azərbaycanda deyil, ümumən türk dünyasında böyük təbəddülət yaratmışdır. Mərkəzi (Orta) Asiyada, Ural – Volqaboyunda, Qafqaz – Kiçik Asiyada İslamlı, türk xalqlarının yegane dini olmuş və onların mədəniyyətindəki etnik ümumiliyi funksional ümumiliklə tamamlamışdır” [17, 70].

IX-XI əsrlərdə İslam mədəniyyətinin ümumtürk miqyasında inkişaf etməsinə ayrı-ayrı türk xalqları, o cümlədən Azərbaycan xalçı müstənsənə rol oynamışdır. Ümumdünya mədəniyyətinin Yaxın və Orta Şərqi həlledici amili olan İslam mədəniyyəti yerli türk xalqlarının şifahi mədəniyyət nümunelerinin bir daha təsdiqlənməsinə misilsiz şəraitler yaratdı [26]. Xalq içerisinde bu vaxt qədər şifahi şəkildə yayılıb yaşayan “ağız ədəbiyyatı” nümunələri bu dövrlər artıq yazı ədəbiyyatı nümunəsinə çevirilir, xalqın zəngin mədəniyyəti “səndələşdirilir”. Bunun en taraklı nümunəsi Azərbaycan türk etnosunun şifahi texyəyünün şah əseri olan “Kitabi-Dədə Qorqud” əsəridir. IX-XI əsrlərdə Turan adlanan məmləkədə ümumtürk ədəbi dili “Divani-lugat it-türk” (Mahmud Kaşgari), “Kutadgu-bilik” (Yusif xas Hacib Balasaqunlu), “Aqibətül-həqayiq” (Xoca Əhməd Yasəvi) kimi mənbələrinin yaranmasına şərait yarandı: bütün bunlar qrafik olaraq əreb əlifbası imkanları vasitəsilə reallaşdırıldı. Bu yolla yaranan əsərlər ümumtürk mədəniyyət tarixi üçün misilsiz əhəmiyyət kəsb etdiyi kimi, ayrı-ayrı türk dilləri üçün, cinsi zamanda Azərbaycan dili üçün də tarixi-etimoloji mənəbə kimi böyük əhəmiyyət kəsb edir. Bu gün M.Kaşgarının “Divanı” müxtəlif türk ədəbi dillərinin sistemi kimi,

Azərbaycan ədəbi dilinin sistemini də eks etdirir [26, 61]. Eyni fikri “Kutadgu-bilik”, “Aqibətül-həqayiq”, “Divani-hikmet” haqqında da demək olar.

IX-XI əsrlərde ümumtürk səviyyəsində əldə edilmiş ədəbi dil təcrübəsi XII əsrdən sonra regional xətlər üzrə inkişaf üçün mükəmməl bir bünövrə oldu, Azərbaycan yazılı ədəbi dilinin bu bünövrə üzərində inkişafını temin etdi. Məhz belə bir bünövrə XIII əsrdə İzzəddin Həsənoğlunun kamil bir şair kimi yetişməsində böyük rol oynadı. Bu gün elm aləmində iki qəzəli ilə tanınan İ.Həsənoğlunun çox güman ki, böyük yaradıcılıq xəzinəsinə malik olması və Azərbaycan türk dilində “Divanı” olması elmi mənbələrdə qeyd olunur [27, 158, 210].

XIII yüzildən xüsusi intensivliklə və mütəşəkkil ardıcılıqla inkişaf edən Azərbaycan yazılı ədəbi dili, onun poetexnik səviyyəsi, əsas lügət fondu, stabil qrammatik quruluşu, zəngin bedii ifadə vasitələri göstərir ki, Azərbaycan ədəbi dili XIII əsrdən once kamil təcrübə yolu keçmiş və bu təcrübə əsrlərin sınağından keçən, zaman-zaman şifahi səkildə nəsillərə örütülen, Azərbaycan şifahi ədəbi dili ananalarına söyklənən yüksək mədəni səviyyənin uğurlu nəticəsidir.

Azərbaycan ədəbi dili tarixinin tədqiqi sahəsində maraqlı məqamlardan biri də ədəbi dilin dövrləşdirilməsi məsələsidir.

Ədəbi dilin dövrləşdirilməsi əlaqədar bir sıra dilçi alimlər fikir söylemişlər. Bu sahədə prof. Ə.Dəmirçizadə, prof. T.Hacıyev, prof. N.Xudiyev, prof. Q.Kazimov Azərbaycan ədəbi dilini müvafiq dövrlərə ayırmışlar. Bu alimlərin irəli sürdükləri mülahizələrə kölgə salmamaq şartılı, prof. A.A.Axundovun konsepsiyası üzərində dayanmaq istərdik.

A.A.Axundov 1973-cü ildə nəşr etdiyi “Azərbaycan dilinin tarixi fonetikası” əsərində yazır: “Dil xüsusiyyətlərinə və ictimai amillarına görə Azərbaycan ədəbi dilinin tarixini iki dövrə bölmək olar:

1. Köhnə Azərbaycan dili;
2. Yeni Azərbaycan dili.

Ədəbi dil tariximizin birinci dövrü XIII əsrdən başlayır və XVIII əsrin sonu XIX əsrin əvvəllerinə kimi davam edir. Bu dövrün ədəbi dili, yəni köhnə Azərbaycan dili öz inkişafının əvvəlindən sonuna kimi xalq dili, daha doğrusu, feodalizm ictimai quruluşu dövrünün dili olmuşdur” [25, 7].

Həmin bölgü müəllifin son dövrlərde çap olunmuş “Dil və ədəbiyyat” əsərində kiçik müəllif redaksiası ilə verilir. Müəllif yazar:

"Bize göre Azərbaycan ədəbi dilinin inkişaf tarixində iki dövr ayırmak mümkündür:

1. Əski Azərbaycan dili;
2. Yeni Azərbaycan dili.

İkinci dövrü sadəcə Azərbaycan dili də adlandırmaq olar" [17].

Əski (qedim) Azərbaycan dilini də müellif öz növbəsində iki böyük dövər ayırır:

1. Əski Azərbaycan dilinin yaranması (XIII-XIV əsrlər);
2. Əski Azərbaycan dilinin sonrakı inkişafı (XV-XVII əsrlər) [17, 359].

Azərbaycan ədəbi dilinin ikinci dövrü – yeni Azərbaycan dili dövrü – dörd mərhələni özündə birləşdirir:

1. Ədəbi dilin xəlqiləşməsi dövrü (XVIII);
2. Milli dilin yaranması və inkişafı dövrü (XIX-XX əsrlər);
3. Sovet dövrü (1920-1990);
4. Çağdaş mərhəlesi [17, 364].

Ədəbi dil tarixi baxımından və dövrləri ehate baxımından bu dövrlerdir, fikrimizcə, daha münasib bölgü hesab oluna biler, bu bölgü daha ehətəli və daha üümümidir, çünki bu bölgüdə Azərbaycan dilinin müasir (çağdaş) dövrü də nəzərə alınmışdır.

Azərbaycan ədəbi dili əsrlərin mübarizəsindən keçərək bugünkü səviyyəsinə çatmışdır. Azərbaycan ədəbi dili öz tarixi inkişaf mərhələlərində sadəlikdən, müsbət mənada, mürəkkəbliyə doğru ümumxalq dili (şifahi xalq dili) dövrü, təşəkkül dövrü, sabitləşmə dövrü, xəlqiləşmə dövrü, milli inkişaf dövrü kimi müxtəlif gərginlikləri keçmiş, hər əsrin özünün müsbət, yaxud mənfi izlərini ədəbi dildə əks etdirmişdir. Lakin etiraf etməliyik ki, Azərbaycan ədəbi dili öz çıxəklənmə dövrünü XX əsrde yaşamışdır. "Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirək, eyni zamanda bu gün deməliyik və buna mənəvi haqqımız var deyək ki, XX əsrə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb" (Heydər Əliyev. "Azərbaycan" qəzeti, 7 noyabr 1995-ci il).

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafına qayğı və diqqət onun milli siyasetinin başlıca qayəsi olmuşdur. Prezident Heydər Əliyev Azərbaycan dilinin tarixi inkişafına xüsusi diqqət yetirmiş, dilimizin tarixinin öyrənilməsini və hər bir azərbaycanlıının öz dilinin, xalqının tarixini bilməsini vətəndaşlıq borcu hesab

etmişdir. Onun "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" (18 iyun 2001-ci il), "Azərbaycan alifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" (9 avqust 2001-ci il) tarixi qərarları müstəqil Azərbaycan Respublikasında aparılan dil islahatları Azərbaycanda dıl quruculuğu sahəsində istiqamətverici mahiyyəti ilə yaddaş-la hakk olunmuşdur.

Dördcildilik "Azərbaycan ədəbi dili tarixi" kitabında səkkiz əsrlik (XIII-XX əsrlər) bir ədəbi mühiti əks etdirin Azərbaycan yazılı ədəbi dilinin inkişaf tarixi klassik yazılı abidelerimiz – XIII əsrdən üzü bəri Azərbaycan xalqının dahi söz ustadları İzzəddin Həsənəoğlu (XIII), Qazi Bürhanəddinin (XIII-XIV), İmadəddin Nəsiminin (XIV-XV), Şah İsmayıllı Xətayının (XV-XVI), Məhəmməd Füzulinin (XVI), Saib Təbrizinin, Qövsü Təbrizinin (XVII), M.P.Vaqifin, M.V.Vidadiyin (XVIII), M.F.Axundzadənin (XIX və XX əsrin birinci yarısında) dil materialı əsasında Azərbaycan dilinin inkişaf tarixi izlenilmiş, uyğun elmi nticələr əldə edilmiş, eyni zamanda respublikamız müstəqillik əldə etdikdən sonra xalqımız ulu öndəri və ümummilli lideri Heydər Əliyevin xüsusi qayığı və nəzarəti ilə ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi əsaslarla inkişafına rəvac verən qərar və sərəncamlardan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı sahəsindəki uğurlar öz şərhini tapmışdır.

*Sevil Mehdiyeva  
filologiya elmləri doktoru,  
professor*

## ƏDƏBİYYAT

1. Əhməd Cəfəroğlu. Türk dili tarixi. İstanbul, 1984.
2. N.Xudiyev. Xalqın tarixi haqqı: dilimiz, varlığımız. Bakı, 2003.
3. A.A.Axundov. Ümumi dilçilik. Bakı, 1979.
4. E.T.Черкасова. Борьба В.Г.Белинского за народность русского литературного языка. МИИПРД, т.3, Москва, 1978.
5. В.В.Виноградов. История русского литературного языка. Москва, 1978.
6. A.A.Axundov. Bədii dil və xəlqilik. Dilin estetikası. Bakı, 1985.
7. Q.Ş.Kazimov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsərə qədər). Bakı, 2003.
8. A.Fazili. Atropatena e.a. IV – e. VII əsri. Bakı, "Elm", 1992.
9. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1979.
10. Azərbaycan ədəbi dili tarixi. Bakı, "Elm", 1991.
11. Ə.Dəmirçizadə. Azərbaycan dilinin tarixi. Bakı, "Elm", 1979; M.Cahangirov. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin aparıcı əslubları. Bakı, "Elm", 1989.
12. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1979.
13. T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü). Bakı, 1976.
14. Q.Ş.Kazimov. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsərə qədər). Bakı, 2003.
15. N.Cəfarov. Azərbaycansünləşmiş giriş. Bakı, 2002.
16. Б.А.Ларин. Лекции по истории русского литературного языка. Москва, 1975.
17. A.A.Axundov. Dil və ədəbiyyat. Bakı, "Gənclik", 2003.
18. M.Cahangirov. Azərbaycan milli ədəbi dilinin təşəkkülü. I h., Bakı, "Elm", 1978.
19. N.Xudiyev. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 1995.
20. Z.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Elm", 1989.
21. М.Казиев, М.Эфендиев, С.Алияров. История Азербайджана. Баку, 1966; Л.Н.Гулиев. Древние тюрки. Москва, 1967.
22. N.Xudiyev. Zamanın axarı ilə. Bakı, 2004.
23. В.И.Асланов. "Divani-lügət it-türk" Məhəmməd Gəshgarı və azərbaycanlı dil. "Sovetskaya türkologiya", 1972, №1.
24. Azərbaycan tarixi. Bakı, "Elm", 1961; S.Qəhrəmanov, Ş.Xəlilov. Mustafa Zərir. "Yusif və Züleyxa". Bakı, 1991.
25. A.A.Axundov. Azərbaycan dilinin tarixi fonetikası. Bakı, 1973.
26. А.Бомбачи. Историческое развитие тюркских литератур в мире Ислама. "Зарубежная тюркология". М., 1986.
27. B.Abdulla. "Kitabi-Dədə Qorqud" və İslam". Bakı, 1997.

## GİRİŞ

Azərbaycanda mongol-tatar əsərəti, bütün Şərqi ölkələrinde olduğu kimi, xalqın maddi və mənəvi geriləməsinə qüvvəti tekan verdi: həm mənəvi, həm də maddi cəhətdən alçaldılmış, təhqir olumluş xalq öz daxili nisgilini və mənəvi şəşqunlığını yalnız öz daxili nifrəti və daxili qəzəbi ilə bildirmek imkânına malik oldu. Büyyük sosioloqların fikrincə, mongol əsərəti xalqların ruhunu təhqir edir, onları maddi və mənəvi əsərətə yaşamağa məcbur edir. Bütün bunlar xalqa zülüm, əsərətə qarşı bir yumruq kimi birleşmək ezməni daha da qüvvətləndirdi. Belə birlük xalqda zülmü ram etmək ideyalarını möhkəmləndirdi, xalqda azadlıq ideyasını formalasdırıcı və bu ideyaları həyata keçirmək üçün milli liderlər meydana gəldi.

Akademik S.D.Lixaçovun fikrincə, xalqın ağır, keşməkeşli həyati onda (xalqda) rüşeym halında olan milli birtlik ideyalarını, habelə onun mənəvi zənginliklərini daha da qüvvətləndirir, xalqın çoxəsrlük şifahı adəbiyyatının daha intensiv və daha əhatəli inkişafına rəvac verir. Bunun ardınca xalqın intellektual potensialı inkişaf edir, xalqın içindən filosoflar, şairler, alimlər, günsəc can atan yaşıllıqlar kimi xalqın mənəvi həyatından baş qaldırırlar, onların içtimai həyatına rehberlik edirlər.

XIII-XVI əsrlərdə Azərbaycan mədəniyyəti tarixi elə şəxsiyyətler yetişdirdi ki, onlar nəinki Azərbaycan məkanında, eləcə də bütün Türk dünyası üçün, ümumən, dünya mədəniyyət tarixi üçün əvəzolunmaz şəxsiyyətlər oldular: Zülfüqar Şirvani, Mahmud Şəbüstəri, Fezullah Nəsimi, İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Nəsimreddin Tusi dünya elm-mədəniyyət xəzinəsinə daxil oldular.

Qeyd etmək lazımdır ki, XIII əsrden əvvəl Azərbaycanda ərəb və fars dilleri hakim mövqədə idi. Ərəb dili elm dili kimi, fars dili əsasən şeir dili kimi işlənilirdi və həm də sevilirdi. XIII əsrden sonra Azərbaycanda yaranmış çoxdillilik məhz onunəni ərəb və fars dillerləri rəqabətə girən türki (Azərbaycan türkisi) dilinin üçüncü bir adəbi dil kimi fəaliyyət göstərməsi ilə reallaşdı. Türki

dili şeir-sənet dili olmaqla, həm də özünü dövlət dili kimi möhkəmləndirmək istiqamətində təkmilləşirdi (XV əsrde Şah İsmayıllı Xətinin fealiyyətində bu inkişaf özünün apogey səviyyəsini yaşıdı).

XIII əsrden sonra Azərbaycan dilində elmi əsərlər yaranmağa başlaşa da, əsas inkişaf bəlli adəbiyyat istiqamətində gedirdi. Həm də bu istiqamət üç dilde – ərəb, fars və yerli şairlərin ana dilində – Azərbaycan türkisində inkişaf edirdi. Bu dilde zengin mənbələrin mövcudluğu bir tərəfdən Azərbaycan türkisinin içtimai-siyasi mövqeyinin artması, digər tərəfdən de onun norma sabitliyi və funksional imkanlara istiqamətlənməsi ilə izah olunurdu.

XIII-XIV əsrlərdə Azərbaycan türkisində zengin adəbi xəzina yaranmışdı: Qazi Bürhanəddinin "Divan"ı, "Dastanı-Əhməd Heramı", Yusif Məddahın "Verqa və Gülşəh" əsəri, Süli Fəqihin "Yusif və Züleyxa", Zəririn "Yusif və Züleyxa", XIV əsirin 254520 sonunda Azərbaycanın böyük şair-filosofu İmadəddin Nəsiminin "Divan"ı və s. Həmin dövrlərdə Azərbaycan diline və Azərbaycanda gedən içtimai-siyasi hadisələrlə bağlı olaraq qonşu fars və ərəb dilli ölkələrin de Azərbaycan türkisini öyrənməyə böyük ehtiyac yaranmışdı. Bunun nəticəsi olaraq bir sırə tərcümə lügətləri türkçe-ərəbca, türkçə-farsca, ərəbçə-türkçə, farsça-türkçə yaranırdı. Bu lügətlərdən dərs vesaiti kimi də istifadə edilirdi. Belə əsərlərin sırasında Hüsaməddin Xoyinin "Töhfəyi-Hüsəm", İbni-Mühənnəmin "Hülyət ül-insan və hilbət ül-lisan" Hinduşah Naxçıvanının "Sihah el-acəm" kimi lügətlərinin xüsusi sanbalı vardır.

Ümumiyyətə, qeyd etmək lazımdır ki, XIII-XIV əsr Azərbaycan adəbi dili öz kökləri ilə ümumtürk adəbi dillerindən bıdır və qədim türk dilleri əsasında həmin dövrə formalasmış regional adəbi dil nümunəsidir, onun uğurlu davamıdır. Şübhə yoxdur ki, M.Kaşgarinin "Divan"ı, Y.Balasaqununun "Kutadqu-bilik"ı, Ə.Yasəvinin "Divani-hikmet"ı, Q.Bürhanəddinin "Divan"ı olmasaydı, XIII-XIV əsrlər adəbi dilini temsil edən İ.Nəsiminin "Divan"ı olmazdı. Ona görə də XIII-XIV əsr adəbi dili mərhələsini ümumtürk dilindən ayrı düşünmek qeyri-elmi və qeyri-real olardı, çünki dövründən, zamanından asılı olmayaraq Azərbaycan adəbi dilinin əsasında ümumtürk adəbi dili durur. Bununla belə, XIII əsrda İ.Həsənoğlunun qəzelləri üzərində müşahidələr kifayət edir ki, deyək: XIII əsrda hər bir əsası ilə mövcud olan Azərbay-

can-türk dili mövcud idi ve onun qrammatik quruluşu ile çağdaş Azərbaycan dilinin qrammatik quruluşu, lügət fondu, fonetik sistemi, zəngin frazeoloji sistemi arasında esaslı fərqlər müşahidə olunmur.

XIII-XIV əsrlərdə Azərbaycan mədəniyyəti tarixində baş veren mütləqqi yeniliklər, xüsusen Azərbaycan dilinin nüfuz dairəsinin genişlənməsi XV-XVI əsrlər ədəbi dilinin inkişafı üçün əlverişli zəmin yaratdı. Xüsusen Səfəvilər dövlətinin həm iqtisadi, həm siyasi baxımdan güclənməsi, Azərbaycan diline dövlət qayğısının artması ölkənin ümumi mədəni seviyyesinin yüksələşini təmin etdi. Ölkənin mədəni həyatında hissediləcək dərəcədə hərtərəfli (tarix, coğrafiya, musiqi, rəssamlıq, ümumən miniatür sənəti, memarlıq və s.) inkişaf özünü göstərir; həmin yüksəklik ədəbiyyat və ana dilinə münasibətdə də özünü göstərirdi. Şah İsmayıllı Xətayi öz sarayında şairlər məclisi saxlamış, dövrün xəlqi şairi Həbibə bu məclisə rəhbərlik etmişdir. XIV-XVI əsrlər Şərqi regionunda tanınmış Xəlili, Kişvəri, Şah Xəzani və s. kimi öz dövrünün məşhur ədəbiyyat, söz xırıdarları bu məclisin iştirakçıları olmuşlar. Bu dövrde, şübhəsiz ki, erəb, fars dilleri, xüsusun fars dili öz hakim mövqeyini o qədər de itirməmişdi. Lakin ana dili ilə fars dili arasında "qoşalmaşa" münasibəti var idi və bu, getdikcə inkişaf edir, ana dili dövlətin daha ehətli sahələrində tətbiq edilirdi. Mənbələrdən belə məlum olur ki, Səfəvi dövlətinin Avropanın digər dövlətləri ilə rəsmi diplomatik yazışmaları fars və Azərbaycan türkçəsində aparılmışdır. Saraya və orduya Azərbaycan dilindən geniş dairədə istifadə olunurmuş. Bunu Avropadan Qafqaza gələn missionerlər, səyyahlar döne-döne qeyd edərək, Azərbaycan türkçəsinin Avropada fransız dilinin vacibliyi ile müqayisə etmişlər.

Səfəvilər dövlətində Azərbaycan dili herbi dairədə xüsusilə geniş istifadə olunur və xalq dilindən külli miqdarda söz-terminlər rəsmi dairələrə çıxarırlırdı: *çərik* (əsgər, ordu), *gəzən* (patrol), *yurt* (düşərgə), *saxlov* (qazamat), *onbaşı*, *yüzbaşı*, *minbaşı*, *tüfəngçi-başı*, *bəylərbəyi*, *əsikəğası* (dövlət memuru), *sancaq* (bayraq, mahal), *ayaqçı* (qasid), *atmınan* (yawər, süvari), *yaylaqbaşı*, *qış-laqbaşı* və s. və i.a.

Bu mərhələdə, yəni XVIII-XVI Azərbaycan ədəbi dilinin bütün inkişaf və normalşama ağırlığı (yükü), etiraf etmek lazımdır ki, əsasən üç böyük söz ustadları – Seyyid İmadəddin Nəsiminin (XIV əsr), Şah İsmayıllı Xətayının (XV-XVI əsrin evvəlləri), Məhəmməd Füzulinin (XVI əsr) yaradıcı çiyinləri üzərində ucalmışdır.

Nəsiminin xalq dili sözlerindən (dövrü üçün) maksimum bəhərəlməsi, Xətayının xalq dilinə maksimum (dövrü üçün) siyasi-ictimai selahiyət vermesi, Füzulinin xəlqi olduğu qədər də elmi-hikmetməz müdrik monalar dolu poetik dili ümumən XIII-XVI əsrlər Azərbaycan ədəbi dilinin şah damarını teşkil edir.

Doğrudur, bu nadir söz xırıdarlarından evvel də Azərbaycan ədəbi dilində müəyyən zaman kəsiyi üçün məqbul hesab edilən poetik xəzina mövcud idi: İ.Həsənoğlunun qəzəbələri (bəzi ehtimal-lara görə Həsənoğlunun türkçə "Divan"ı olmuşdur) həm klassik əslub ənənələri, həm mükəmməl xalq dili ənənəsini yaşıdan "Dastanı-Əhməd Həramı" məsnəvisi, Kişvərinin "Divan", Aşıq Qurbani kimi el sənətkarının bedii yaradıcılığı məhz XIV-XVI əsrlər Azərbaycan ədəbi dilinin yüksək zirvələnməsi üçün mübünt zəmin olsa da, dövrün ədəbi-bədii inkişaf xəttinin hərəkətverici istiqamətinin açarı məhz İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzulinin əlində idi.

Qerbda və Şərqda bir çox dillərdə danışan xalqların qədim və zəngin ədəbi abidələri var. Bu ədəbi abidələr müxtəlif dövrlərdə müxtəlif məqsədlərlə bir çox alımların tədqiqi süzgündən keçmişdir. Maraqlılığı ki, yazılı abidələr ayrı-ayrılıqla müxtəlif seviyyələrdə təhlil edilmişdir. Türkologiya elmində tarixçilərin, ədəbiyyatşunaslarının, dilçilərin və başqa elm sahələrinin mütexəssislərinin en çox tədqiq etdiyi "Kitabi-Dədə Qorqud" dastanının dil və üslubunda belə öz cavabını gözleyən məsələlər çoxdur. Əger rus ədəbi dilində "Повесть временных лет" əsərinin yazılışı tarix dəqiq şəkildə müəyyəndirsə, orabələrin cahiliyyə dövrü yaranan şairlərinin əsərləri və onların yaradılma tarixi və şəraitini elmə tam məlumatdursa, Azərbaycan ədəbi dilinin abidəsi olan "Kitabi-Dədə Qorqud"un yaradılma tarixi haqqında tədqiqatçılar arasında fikir birliliyi yoxdur.

Ona görə də ədəbi dilin tarixini yazmaq üçün ilk ədəbi abidələr dilin bütün seviyyələrində tədqiq olunmaqla ədəbi dilin tarix boyu hansı istiqamətde inkişaf etdiyini müəyyənlaşdırılmək olar.

Bir qayda olaraq Azərbaycan ədəbi dilinin tarixi XIII əsrden başlayır. Çünkü Həsənoğlunun məşhur:

Apardı könlünni bir xoş qəmər yüz, canfiza dilbər,  
Na dilbər? Dilbər-şahid. Na şahid? Şahidi-sərvər –

mətləli qəzeli XIII əsrde Azərbaycan dilində yazılmış ilk ədəbi nümunə hesab edilir.

Bir çox tedqiqtçular obyektiv olaraq bu əqidədədirler ki, xalq dilində yazının və ya yazılı ədəbiyyatın olmaması heç də ədəbi dilin ümddə cəhati deyil; ədəbi diller yazıya qədər də xalq ədəbiyyat və ya şifahi ədəbiyyat şəklində mövcud olmuşdur. M.M.Quxman və N.A.Semenyuk yazırlar: "Yazının mövcud olmasını müəlliflər heç də ədəbi dili müəyyənlaşdırıb keyfiyyətlər sisteminde vacib hesab etmir. Doğrudur, heç bir şübhə yoxdur ki, yazının yaranması əhəmiyyəti daracədə ədəbi dilin səciyyəsini doğasıdır, ədəbi dilin istifadə sahəsini, ifade imkanlarını zənginləşdirir. Lakin bununla yanaşı biz güman edirik ki, şifahi poeziya dili, hüquq və mərasim dilinə maxsus formalaşmış ünsürlər ümumiyyətlə götürüldükdə cəlalanma, seçmə və dialekt fəvqü səviyyəni temsil edir ki, bu şifahi poeziya hüquq və mərasim formullarının dilini ədəbi dillerin tarixinin ilk dövrlərinə, onların tarixinin ilkin çağlarına aid etməyə əsas verir" [1, 441; 8].

Bir haldə ki, biz elmi cəhətdən əsasən düzgün olan müddəəm qəbul edirik, deməli, biz şifahi ədəbiyyatın, başqa sözə desək, şifahi ədəbi dilimizin nə zamandan yarandığını müəyyənəşdirməliyik. Qeyd edək ki, xalqın xalq şəklində mövcud olması üçün onun epik əsərləri, epik mahnıları olmalıdır. Həm də bu əposlar və mahnılar dilin yaziya qədərki inkişaf tarixi dövrünə təsadüf etməlidir. Almanın Hildenbrandt mahnıları, ingilislerin Beovulfu, islandların Eddası, saksонların Heliandi, finlərin Kalevalası, ərəblərin müəlləqələri gelib bu günde çatlığı kimi, bizim də "Kitabi-Dəde Qorqud" dastanları gelib çıxmışdır. Doğrudur, bütün bu qiyaməti ədəbi dil nümunələri ağızlardan-ağızlara, dildən-dile keçərək nisbətən son dövrlərde yaza da təsbit edilmişdir. Lakin necə olursa olsun, şifahi ədəbiyyatın bütün nümunələrində – dastanlarda da, nağıllarda da, mərasim mahnlarında da, bayatılarda da, ağıllarda və laylalarda da, atalar sözlərində də A.P.Yevgenyevanın dediyi ənənəvi dialektfəvqü ifadələrə ("biri varmış, biri yoxmuş", "az getdi, üz getdi, dərə-təpə düz getdi", "telli sazi sinesinə basdı, aldı görək nə dedi") təsadüf edirik ki, bunlar da dilin müxtəlif tarixi inkişaf dövrlərinə aid, əslində isə belə tipik ifadeler dialekt nitqı ilə bağlı olur ki, bu da ədəbi dilin tebiətinə yaddır [2, 17].

Eposlar və şifahi ədəbiyyatın bir cəhəti də maraqlıdır. Şifahi ədəbiyyat nümunəsi döñə-döñə müxtəlif nəsillərin nümayəndələri tərefindən ifa edilir. Şifahi ədəbiyyat nümunəsini ifa edən hər kəs,

necə deyərlər, onu öz yaradıcılıq süzgəcində keçirir, ürəyinə yatmayanı kənara atr, yeni-yeni formularla zənginləşdirir. Ona görə də, heç şübhə yox ki, "Kitabi-Dəde Qorqud" dastanları hansı əsrə yaradılıb-yaradılmadığından asılı olmayıraq, həmin ərin dil situasiyasını tam təmsil edə bilməz.

Ədəbi dil tarixini tədqiq etmək üçün biz şifahi ədəbiyyat nümunələrinin yarandığı dövrü təqribi də olsa müəyyənəşdirməkə yanaşı, bu nümunələrdə hansı leksik vasitələrin, qrammatik formaların, üslubi məqamların ilkin olduğunu və hansıların sonradan əlavə edildiyini müəyyənəşdirməliyik.

Tedqiqtçular ədəbi dilin mövcudluğunu dil normasının mövcudluğu ilə müəyyənəşdirirler. Dilde her şey tarixi olduğu kimi, dil norması da tarixi kateqoriyadır. Ədəbi dildə norma haqqında sözün əsil mənasında o zaman danişməq olar ki, həmin dilin normativ qrammatikası yaranmış olsun, orfoqrafiya qaydaları işlənmiş olsun və həmin qaydalar əsasında tərtib edilmiş lüğət olsun. Buna baxmayaraq, dil normaları haqqında danişarkən bir çox dilçilər, ilk növbədə, ədəbi dil tarixi ilə məşğul olanlar norma haqqında zaman və məkanı məhdudlaşdırırlar. Beləliklə, norma dildə hətta milli ədəbi dildən əvvəlki dövrü də aid edilir. Maraqlıdır ki, burada təcəüb doğuracaq heç bir şey yoxdur. Əgər biz XX əsrin ilk 40 ilinin ədəbiyyatını külli halında götürüb onu müqayisəli şəkildə XIII-XVII və ya XIII-XIX əsr ədəbiyyatımız ilə müqayisə etsək, görərik ki, XIII-XVII və ya XIX əsrlər ədəbiyyatımızda XX əsrin göstərilən dövründəki ədəbiyyatımıza nisbətən ədəbi dili təyin eden amil kimi norma daha sabitdir. Aydın məsələdir ki, bu da ədəbiyyatın yarandığı ictimai-iqtisadi, siyasi quruluşun dila münasibəti, dil siyaseti ilə bağlıdır.

Ədəbi dilin mənə və məfhumunu ilk dəfə Praqa dilçilik məktəbinin nümayəndələri vermişlər. Praqa məktəbinin nümayəndələrinin nezəriyyəsində ədəbi dilin funksional cəhətinə xüsusi əhəmiyyət verilir, ədəbi dildə norma və kodifikasiya ön plana çəkilir. Ədəbi dilin əsas keyfiyyətlərindən biri də üslubi rəngarənglik və polifunksionallıqdır [3, 547]. Praqa məktəbinin nümayəndələrinin ədəbi dildə normanın əsas olduğunu XX əsrin dilçiləri M.Qorkinin dil haqqında müddeələnnən əsaslanaraq cəlalanma ("обработанность") ilə zənginləşdirmişlər. Aydın məsələdir ki, ədəbi dildə norma, kodifikasiya, üslubi rəngarənglik və polifunksionallıq haqqında an-

caq milli ədəbi dilin çicəkləndiyi, orfoqrafiya qaydalarının dəqiq müyyəyənleşdirildiyi dövrdə danışmaq olar.

Bu isə o deməkdir ki, ədəbi dil haqqında ancaq kapitalizmin yaranmasından sonra danışmaq olar. Məgər İmr-ül-Qeysin, Antaranın, Kəb ibn Züheyrin islamın zühurundan əvvəl erəbə yaratdıqları olməz qəsidişlər, Rudekinin, Firdovsinin, Sadinin, Xeyyamin, Xaqaninin, Nizaminin farsca yaratdığı qəzel, qəsida, rübai ve poemalar, Petrarckinin, Dantinin, Şekspirin, Servantesin əsərləri yüksək ədəbi dilde dahiyanı yaranmış ədəbi dil nümunələri deyilmi? Eyni fikri türkdilli xalqların ümumi yazılı abidəleri olan "Qədim türk-run abidəleri" haqqında, "Kutadqu-bilik" haqqında, Nəsiminin, Qazi Bürhaneddinin, Mustafa Şeyxoğlunun, Yunus Əmrənin, Aşıq Paşanın, Gülsəhrinin, Əhbədinin haqqında da, Seyf Sarainin "Gülüstən" tərcüməsi və nəhayət, Mahmud Kaşgarinin "Divan"ında getiridiyi çoxsaylı ədəbi dil nümunələri haqqında da deyə bilərik. Bununla əlaqədər olaraq, ədəbi dilin ədəbi dil kimi sabitləşməsində norma ilə yanşı, ədəbi ənənənin və janrların da böyük rolu var.

Azərbaycan ədəbi dilinin tarixindən danışarken ədəbi ənənəni ön plana çəkmək lazımdır. Bu müdдəə bütün başqa türk dillərinə də aiddir. Bir məsələ də maraqlıdır ki, türkdilli xalqların (əsasən, azərbaycanlılar, türklərin, özbəklərin, uyğurların, tatarların, türkmenlərin) ədəbiyyat tarixi haqqında danışarkən ancaq dil səviyyəsində deyil, eyni zamanda janr, poetik forma səviyyəsində ənənəni da nəzərə almaq lazımdır. Firdovsinin olməz "Şahname"si yaranarkən bir çox türkdilli xalqlara da ağlıq edən hakim dairələr sübut etməyə can atırdılar ki, türkçe poetik fikir ifadə etməz olmaz. Lakin uyğur xalqının böyük oğlu Balasaqunlu "Kutadqu-bilik" adı ilə türkdilli xalqların "Şahname"ini yaradı. Həm də bu əseri şair "Şahname" yazıldığı bəhrdə yazdı, lakin doğma ana dilində, yəni uyğur dilində yazdı.

Formal poetik baxımdan bəzən zeif nöqtələri olsa da, bu əsər qədim uyğur ədəbi dilini ən qiymətli abidesi kimi qiymətləndirilir. "Şahname" poetik ənənəsinə əsaslanan Balasaqunlu, heç şübhə yox ki, "Kutadqu-bilik" i yaradarken ana dilində mövcud olan şifahi ədəbiyyat nümunələrinən də bəhrələnmişdir. Ümumiyyətə, ədəbi əsər hansı dilde yaradılır yaradılsın, o, ümumxalq dili əsasında yaradılır. Məhz belə əsərlər yüksək qiymətləndirilir, geniş

oxucu kültəsinin beyninə və və ruhuna təsir edir. Cəlil Məmmədquluzadenin "Danabaş kendinin əhvataları" belə əsərlərdəndir. Heç də təsədüfi deyil ki, Selincerin "Darı tarlasında qaçı-tutdu" romanı və başqa əsərləri canlı xalq dili ruhunda yazıldığı üçün Amerika ədəbiyyatında ikinci Dünya müharibəsindən sonra ən qiymətli əsərlər hesab edilir.

Tarix göstərir ki, ədəbi dilin inkişafı əbədi olaraq ümumi danışq dili ilə bağlı olur. Qədim yazılı türk dillərinə goldikdə isə onu demək lazımdır ki, yazılı dil heç vaxt canlı danışq dilinin səviyyəsini tam şəkildə eks etmir; türk dillərində yazılı dil ilə danışq dili arasında böyük fərq var və dilin tarixinin daha qədim dövrlerine endikcə, bu fərq dəha da genişlənir.

Bir çox başqa xalqların höyətində olduğu kimi, Azərbaycanda da yazı feodalizm dövründə yaranmışdır. Müasir dövrümüzdən fərqli olaraq, qədim dövrlerdə ancaq seçilmiş adamların savad almaq imkanı vardi. Bu insanlar da türk, azərbaycanlı, türkmən, uygur, tatar olmalarından asılı olmayaq öz təhsillərini fars və ya ərəb dillərində alırdılar. Deməli, türkdilli xalqlar arasından çıxan azsaylı ziyanlılar ya orta əsr ərəb elmlərini, ya da fars dilində poetikanı, tarixi, coğrafiyanı, nücumu, təbieti öyrənirdilər. Sonrakı yaradıcılığı dövründə zulli-saneyn ("ikidilli"), zuləsinsə ("çoxdilli") adlanan bu türkdilli ziyanlıların bir çoxu öz vətənpərvərlik hisslerinin tərənnümüni ancaq fars və ya ərəb dilində deyil, eyni zamanda doğma ana dillərində de ifsədaya başladılar.

Qeyd etməliyik ki, XIII əsrə və ondan sonra ərəb əlfibasi əsasında yaradılmış yazılı ədəbiyyat nümunələrimiz əslubi cəhətdən o qədər mükemmel və səlis, leksik, morfoloji və sintaktik baxımdan ədəbi dil norma və standartlarına, əsasən, o qədər cavab verir ki, belə ədəbiyyatın, elbəttə, "quru yerde" yarandığını təsdiq etmək və Azərbaycan ədəbi dilinin XIII əsrə birdən-birə yarandığını güman etmək heç də düzgün olmazdı. A.N.Kononov türk-run abidələrinin dilini yazılı ədəbi dil kimi qiymətləndirərək göstərir ki, bu dil böyük Orxon abidələrində dəha aydın və tam təmsil olunmuşdur; iri qəbile birləşmələrinin şifahi-epik ənənələri əsasında yaranmış və inkişaf etmişdir [5, 3]. A.N.Kononov dəha sonra yazar: "Akinlərin və dastançuların böyük nəşlinin səyi nəticəsində yaranan şifahi koynə dövrde iki böyük dil qrupunun – uyğur və oğuz dillərinin ən əsas xarakterik xüsusiyyətlərini eks edirdi. Buna görə də türk-run abidələrinin, xüsusən Orxon abidələrinin dili hər bir yazılı ədəbi

dildə olduğu kimi uyğur ve oğuz fondlarının qrammatik formalarını istifadə baxımından çox əlvan bir lövhə yaradır" [5, 4]. A.N.Kononovun elmi cəhətdən bu tekzibedilməz müddəasına əsaslanaraq biz XIII-XV əsrlərdə ədəbi dilimizin nümunelerinin ayrı-ayrı hallarda yerli ərazi dialektlerinin bu və ya digər leksik və fono-morfoloji xüsusiyyətlərinə öks etdirmələrinə baxmayaraq, əslubi cəhətdən dil səviyyəsinə qalxmasını təmin edən bir neçə məsələnin üzərində xüsusi olaraq dayanmaq isterdi:

1. Həsənoğluuya, Nəsimi və Qazi Bürhanəddinə, eyni zamanda "Dastani-Əhməd Herami"ya qədər bizim ədəbiyyatımızda (ədəbiyyatla ədəbi dili eyniləşdirməməli), fars və ərəb dillerində yazılısa da, zəngin poetik ənənə mövcud olmuşdur. Bu dövrde yazış-yaradan şairlerimizin çoxu, belkə də hamisi həm fars dilində, həm də doğma ana dilində olmaz əsərlər yaratmış və beləliklə, "düşvəri asan edərək" Azərbaycan dilinə poetik "novbahar" getirmiş və "tikandan bərk-i-kül izhar etmişlər". Türkiyədə Aşıq Pasa, Xoca Məsud, Mustafa Şeyxoğlu və b. XIII-XV əsrlərdə türkçə nezmə-nazılışın çətin olduğunu, "bir neçə beysi düzünce, xəcalatdan yarı tənərinin eriyib yox olduğunu" etiraf etdikləri halda, dahi Nəsimi və Ölmez Qazi Bürhanəddin böyük istedadla Azərbaycan dilində eruz vəznində yazılın poeziyanı klassik fars və ərəb dili poeziya səviyyəsinə qaldıra bilsənlər. Türk dillərində eruz vəznini ile yazılın qəzel, qəsidi, masnəvi, rübab və b. janrları aid əsərlər farslılı poetik ənənəyə əsaslanır. Bu əsaslanma öz əksini nəinki vezn və janrda, həm də ifadə tərzində tapırı. Seyf Sarainin "Gültüstan bit-türki" əsərinin Leyden Universiteti kitabxanasında saxlanan yegana əlyazma nüsxəsinin 184-cü səhifəsindən Həsənoğlunun bize gəlib çıxmış:

Apardı könlümnı bir xoş qəmər yüz, canfiza dilber,  
Nə dilber? Dilber-i şahid. Nə şahid? Şahid-i sərvər.

metləli qəzəli, heç şübhə yox ki, Nizaminin fars dilində eyni bəhrə və eyni ruhda yazdığı məşhur qəzəle nezirədən başqa bir şey deyildir. Fikir aydın olsun deyə biz hər iki qəzəlin tam metnini burada veririk.

Nizaminin qəzəli belə səslənir:

Şədəm bər surəti aşeq ke, bər məh mi-konəd əgouğa  
Çe surət! Surət-e delbar, çə delbar? Delbar-e ziba!

Əger ruyaş nə-mi-binəm do əşəməm əşəmey-i gərdəd,  
Çe əşəm? Əşəm-ye lō'lō, çə lō'lō? Lō-lō lala!  
Əger dər bağ be-xoraməd do səd golgol bərəngizəd,  
Çe gölgöl? Qolgol-bolbol, çə bolbol? Bolbol-e şeyda!  
Xeyali rə ki mi-darəm ənməmərə həmdəmə başad.  
Çe həmdəm? Həmdəm-e məhrəm, çə məhrəm? Məhrəm-e delha!  
Nəqar-e man be-sad xubi do zolfat nekhəti dərad,  
Çe nekhət? Nekhət-e anber, çə anber? Ənbər-e sara!  
Məra əz bəhr-e canani, Nezami, şərbəti bayad.  
Çe şərbət? Şərbət-e qatəl, çə qatəl? Qatəl-e canha.

Bu qəzəli Həsənoğlunun məşhur qəzəli ilə müqayisə edək:

Apardı könlümnı bir xoş qəmər yüz, canfiza dilber,  
Nə dilber? Dilber-i şahid. Nə şahid? Şahidi-sərvər!  
Mən ölsəm san, bütü-şəngül, sürahi, eyləmə qılqıl,  
Nə qılqıl? Qılqılı bədə. Nə bədə? Bədeyi-əhmər!  
Başımdan getmədi hərgiz seninlə içdiyüm bədə,  
Nə bədə? Bədeyi-məsti. Nə məsti? Məstiyi-sağər!  
Şəha, şirin sözün qılur Misiarda bir zaman qasıd  
Nə qasıd? Qasıdi-qıymət. Nə qıymət? Qiyməti-şəkkər.  
Tutuşmayınca dər atəş bəlürməz xisloti ənbar,  
Nə ənbar? Ənbəri-suziş. Nə suziş? Suizi-məcmər!  
Əzəldə canım içində yazılıdı surəti moni,  
Nə moni? Məniyi-surət. Nə surət? Surəti-deftər!  
Hasənoğlu sana görçi duaçıdır, voli sadıq,  
Nə sadıq? Sadıqi-bəndə. Nə bəndə? Bəndəyi-çakar!

Göründüyü kimi, bu iki qəzəl arasındaki yaxınlıq onların ancaq eyni janrda, eyni bəhrdə yazılımasında deyil, həm də müxtəlif dildə yazılımlarına baxmayaraq bədii ifadə vasitələrinin yaxınlığında, bəzən də eyniliyiindədir. Onu qeyd etmək kifayətdir ki, beytlərin ikinci misralarında: farsça çə sual əvəzliyi azərbaycanca *nə* sual əvəzliyi ilə ifadə edilmişdir. Son beytde Hasənoğlu XIII əsr fars ədəbi dili üçün arxaiklaşmış olan izafət formasından istifadə etmişdir: *bənde-yi sadıq əvəzino sadıq-i bəndə* getmişdir. Halbuki fars ədəbi dili normalarına əsasən XIII əsrə təyin olunan təyin edəndən əvvəl gelirdi.

Nesiminin azerbaycanca yazdığı qəzəllerinin çoxunda da fars dilində yazılışı qəzəllerin ruhu, ifadə tərzı hiss olunur.

"Batin-e safi nədared sufi-ye peşminə-puş" məsrəsi şairin öz dəqiq ifadesində azerbaycanca belə səslənir:

Sufi-ye peşminəpuşın batini safi dəgül.

XIII-XV əsrlerde azerbaycanca yazılmış qəzəl, qəsida, məsnəvi, rübab bəzən öz mezmununa, ruhuna, ifadə terzinə, bədii ifadə vasitələrindən istifadə qaydalarına görə farsca yazılmış əsərlər o qədər yaxın olur ki, filoloqlar bəzi hallarda azerbaycanca yazılmış orijinal əsəri fars dilindən tərcümə kimi qiymətləndirirlər.

#### Nesiminin:

Dünү gün müntəzirəm men ki, bu pərgar nadir?  
Künbed-i çərx-i felek gerdiş-i davvar nadir? –

mətələli beytini ədəbiyyatşunaslığıımızda eksər hallarda Marağayı Əvhədindən tərcümə hesab edirlər. Halbuki bu, Əvhədinin əsərinin tasiri altında, onun poetik enənesinə müvafiq şəkildə yazılmış orijinal bir əsərdir.

2. Qədim türk-run yazıları çox geniş bir ərazidə yayılmışdır. Kifayet dərəcədə inkişaf etmiş yazılı ədəbi dilin behresi olan bu yazıların, təssüsüf ki, heç de hərəsi bize gəlib çatmamışdır. M.Kaşgarının "Divani luğat it-türk" əsərində verilən poetik nümunələr, "Kutadqu-bilik", "Hibət-ül haqqai", "Divan-i hikmet" kimi əsərlər, Sultan Vələdin, Qul Əlinin və XIII əsre qədər türk dillərində yaratmış başqa şairlərin əsərləri heç şübhə yox ki, Azerbaycanda yazılı-oxumağı bacaran ziyanlıların bədii yaradılışına təsir etməyə bilmezdi. Tədqiqatlar göstərir ki, monqol istilasına qədər Azerbaycan dilində yazılı ədəbiyyat mövcud olmuşdur. Çox güman ki, başqa əlyazmaları ilə birgə bizim dilimizdə mövcud əlyazmalarını da monqollar yandırırmışlar. Lakin bu əlyazmalarında verilmiş şeirlərin eks-sədasi, yaqın ki, Nəsimiyyə, Qazi Bürhanəddinə və başqalarına çatmamış deyildir.

Bizə görə, Xaqani, Məhsəti, Nizami və başqa farsdilli şairlerimiz ana dilində şeir yazmamış deyillər. Bu şeirlər, görünür,

ya İran hakimlerinin, ya da monqol işgalçlarının göstərişi ilə yandırılmış və yaxud da hansı kitabsevərin, kitabxananın küç-bucağında öz tədqiqatçısını gözlüyür. Hər halda bu yazılı ədəbiyyatın da XIII əsrdən təşəkkülə başladığıనı hesab etdiyimiz ədəbi dilimizin inkişafına təsir olmamış deyildir. Əvvəlcədən qeyd etmək lazımdır ki, Azerbaycan ədəbi dilinin təşəkkül dövrünü XIII əsrdən başlamış şərtidir.

Ona deyək ki, XII əsr Azərbaycan şəhərləri Beyləqan, Şirvan və Gəncədə Nizamının yüksək vəzifədə işləmiş müsəri Məsud ibn Namdar Azerbaycanda naib üçün hansı keyfiyyətlərin əsas olduğu haqqında yazırıdı: "Məgar sizin naib Qurani, təfsiri, əxbarı (peyğəmbər haqqında məlumat) ər-rəvəyatı, nəzm və nəşr haqqında elmi təbabəti, cadugarlıyi bilirmi, arəbcə, farsca, türkçə, zimmili-rin dilində şeir yazmağı bacarırmış?" [6].

Bir qədər sonra Məsud ibn Namdar yazır ki, naib dil haqqında elmi, poeziyanı, qəfiyə elmini, qrammatikanın müxtəlif sahələrini bilməlidir.

3. Qeyd edək ki, hər bir ədəbi dilin iki variansi olduğu kimi, Azerbaycan ədəbi dilinin də iki variansi olmuşdur: şifahi ədəbi dil və yazılı ədəbi dil. Nəzəra almaq lazımdır ki, şifahi ədəbi dil bütün hallarda yazılı ədəbi dildən çox-çox əvvəl mövcud olur. Deməli, yazılı olmayan her hansı bir xalqın dili haqqında danişarkən bu dildə də ədəbi dil nümunələrindən söhbət gedə bilər. Hər şeydən əvvəl göstərmək lazımdır ki, "Kitab-Dəda Qorqud"un Azerbaycan dilinin yazılı qədərki inkişafı dövründə, hətta islamın zürhurundan əvvəl, daha daqiq desək, VI-VII əsrlərdə yaranması haqqında elmi ədəbiyyatda dilçi alimlərin söylədikleri fikrə heç kəs indiyə qədər etiraz etməmişdir [1, 59, 9, 60].

Yazılı ədəbi dilimizin təşəkkül və inkişafında dialektfövqü xarakter daşıyan zəngin şifahi xalq ədəbiyyatı nümunələri – ağilar, bayatılar, atalar sözləri və atmacaların da böyük rolü olmuşdur. Yazılı ədəbi dildən çox-çox əvvəl xalqın dilinin ilk təşəkkülü dövründə yaradılmış dialektfövqü xarakterli şifahi ədəbiyyatda öz eksini tapan şifahi ədəbi dil yazılı ədəbi dilə təsir etmiş, yazılı ədəbi dil təşəkkül tapdıqdan sonra bir neçə əsr her iki ədəbi dil yanaşı inkişaf etmiş, XVII əsrdən başlayaraq şifahi ədəbi dil aparıcı rol oynamış, XVIII əsrdən – dəmokratikliyə qədəm qoyduğu dövrən yazılı ədəbi dil tam şəkildə şifahi ədəbi dilin bünövrəsi üzərində cıalanmış və çıxıqlanmışdır.

4. Ədəbi dilin təşəkkülündə əsas amillərdən biri de müxtəlif tipli lügətlərin və qrammatika kitablarının mövcud olmasıdır. Türk dünyasında lügəciliyin əsası Mahmud Kaşgarinin ölməz "Divani-lügət it-türk" əsəri ilə qoyulub.

Bu lügətdən bir qədər sonra Uzaq Şərqdən Misrə qədər müxtəlif türk tayfi və qəbilələri arasında orta əsr Şərqində ərebce və ya farsca tohsil almaq imkanı olan ziyalıların beziləri ərebce-türkçə, farsca-türkçə və ya əksine, yeni türkçe-ərebce, türkçə-farsca lügətlər tərtibile yanaşı, eyni zamanda bu dillerin müvafiq qrammatikalarını yazmaga başladılar. Bu proses xüsusən XIII-XIV əsrlərde daha çox inkişaf edir. Bu dövrlerde türkologiyaya məlum olan lügətlər arasında xüsusən üç lügət XIII əsərə qədər Azerbaycan dilinin lügət tərkibinin mənəzəresini bu və ya digər şəkildə əks etdirir. XIII-XV əsrlərde Azerbaycan ədəbi dilindən dənizşəkən bu lügətlər haqqında bir neçə söz demədən keçinmək olmaz.

1) İlk növbədə biz Hindu şəhər Naxçıvaninin "Sihah-əl əcəm" lügəti haqqında. XIV əsrin ortalarına yaxın yazılmış bu lügət üç hissədən ibarətdir. Birinci hissədə -a yaxın fars dili sözünün azerbaycanca qarşılığı verilmişdir. Lügətin birinci bölməsini isimler, ikinci bölməsini isə fellər teşkil edir.

İkinci hissədə azerbaycanca fars dilinin qısa qrammatik izahatı verilmişdir ki, burada ancaq qrammatik şəhərlə məsələ ilə əlaqədar nümunə farsca verilmişdir.

Üçüncü hissədə fars dilinin qısa qrammatikası əreb dilində verilmişdir.

Ədəbi dilimizin tarixi üçün bu lügətin əhəmiyyəti bir de ondadır ki, sözlərin izahı prosesində ayrı-ayrı cümlələr nümunə göstərilir.

Bu lügətdən bir neçə nümunəyə nəzər salaq:

Burada *görməz* "gözsüz" sözünün, *gözdən irağ* "yoq" sözünün, *görici* "görər" sözünün, *ganc* "yigit" sözünün, *güclü* "bay" sözünün, *çamur* "balçıq" sözünün sinonimi kimi verilir. Müəllif bəzən sözlərin qarşısında onun izahatını da verir: *İkən bilici*, yeni filosof.

Bəzi hallarda fars və ya pəhləvi dilində, sözün azerbaycanca müvafiq qarşılığı olmadığı üçün, mülliəf hemin sözün izahını verir:

قَعْدَةٌ – söz söylədiyi vəqt ağzından su gedən kimsə;

بَزْعَجَةٌ – buzağı burmuna bağladıqları torba;

كَرْبَرَةٌ – yer altında axan su arğı,

كَارْجَةٌ – sığır gözü-bir dörlü sarı çiçəkdir.

Lügətdə müasir dilimiz üçün arxaikleşmiş sözler də çıxdır: *bədkəs* "uyğun", *ag* "tələ", *bən* "xalq", *bügrı* "əyri", *oğan* "qırğı", *durraq* "qıgilçım", *busarıq* "həddindən çox, sayca çox, saysız-hesabsız" (müqayisə et: "Kitabi-Dədə Qorqud"), *qayı* "kenar" (müqayisə et: "Kitab-i Dədəm Qorqud"), *götürüm* "iflic", *içtonı* "şalvar" (müqayisə et: "Şühədanamə"), *qılavuz* "yol göstərən" (müqayisə et: "Kitabi-Dədə Qorqud"), *gün batsı* "şərq" – qırba də deyirlər, *uslu/ögli* "ağlı başında", *tanlay* "sabah" və s.

Lügətdə en çox düzəltmə və mürekkeb sözlərə təsadüf edilir: *arzulu*, *hirslu*, *yel dəgirməni*, *sügükçi*, *yellü/yaralu*, *ayaqbağı*, *ölçici*, *uləşiq*, *qayqusuz*, *bayquş*, *yirtici*, *tutsaq*, *bılıçi*, *quşburnı*, *ucqur* "şalvari bağlamaq üçün ip", *qızlıqsız*, *sıçrayıcı*, *simqıçı*, *boyunbağı/boymaq*, *adlu//adaqlı*, *itburnı*, *yaradıcı*, *umucu* "ümid edən", *əkinçi*, *bəsləyici*, *israğı* gün, *yazıcı*, *köməkçi*, *gözçi*, *üzəngi tutucu*, *yağıçı*: *quyruqlu yıldız*, *yardım edici*, *göçəklik*, *sızgac*, *dəvə tabanı*; *oynaş*, *bağ bəkçisi*, *boyacı*, *oyanıq*, *artıca gedici*, *öliyüyucu* və s.

İkinci qismədə verilən fellərin hamısı müasir ədəbi dilimizdə olduğu kimi *-maq/-mək* mesdrə şəkilçisi ilə verilmişdir: *dinləndirmək* "sakit etmək", *dinlənmək* "sakit olmaq", *uri durmaq* "ayağa qalxmaq", *ilətmək* "aparmaq", *yılamaq* "iyləmək", *küymək//küdmək* "güdmək", *tapmaq* "pərəstiş etmək", *yıldıramaq* "parlaməq".

Müəllif sonra Azerbaycan dilində fars dilinin qrammatikası haqqında bəzi qaydaları verir. Bu qaydaların Azerbaycan dilində elmi üslubun ilk məlum nümunəsi olduğunu nəzərə alaraq biz burada onlardan bir neçə parça veririk:

"Bilgil kim məsadir-i parsini əlaməti olur ki, cəm axırında nun sakın olduğu halda. Nümunə: *danestən*. Qaçan ol mazinin axırına nun və dexi dal ziyyədə etsən, sakın olduqları halda cəmi-ğaiə olur. Nümunə: *danestən*. Qaçan ol mazi-yi müfrədin axırını məksur qılsan və dexi axırına ya ziyyədə etsən, sakın olduğu halda müxətabi-mazı olur. Nümunə: *danesti* Qaçan ol mazi-yi müxətabın axırına dal ziyyədə etsən, yaxud ta ziyyədə etsən, sakın olduqları halda cəmi müxətab olur. Nümunə: *danestid*.

...Bilgil kim qaçan bu keçən misalların əvvəlində nun ziyyədə etsən, fel mənfi olur – gərəksə ol fel məsdrə olsun, gərəksə mazi olsun, gərək müzəre olsun, gərək şeyr olsun, dexi ol her yerdə məftuh olur, necə kim aydursın: *nədanest*, *nəşenəxt*, lakin ol nunun ma-bədi qaçan ya olsa, ol vəqt ol nun məksur olur, necə kim aydar: *nəyəft*...

...Bilgil kim müzare feldi(r) ki, axırına dal ziyade oluna ve dəxi əvvelinə ba ziyade oluna, lazımdan ki, hem müfred, hem müsbət ola: *bedanəd*, mənfi olanın nişanı: *nədanəd*, dəxi əvvəl müzarein nümunanı mütəəddidən kim hem müfred, hem müsbət ola: *bedanəd*. Mənfi olanın nümunəni: *nədananəd*. Qaçan ol müzarein axırının ma-qəbləne nun ziyade etsək, sakın olduğu halda cəm-i müzare olur. Müsbət olanın nümunəni kim lazım ola: *bedanənd*, mənfi olanın nümunəni kim lazım ola: *nədanənd*, mütəəddidən olanın nümunəni ki müsbət ola: *bedanənənd*, mənfi olanın nümunəni *nədananənd*. Qaçan ol müzare müfrədik əvvelinə mi ziyade olsa, ol müzare hal için olur. Anın nümunəni lazımdan ki hem müfred və cəm-i müsbət ola *mi-danəd*, mənfi olanın nümunəni ne *mi-danəd*. Dəxi ol hal için olan müzarein nümunəni mütəəddidən kim hem cəm, hem müsbət ola: *mi-danənənd*. Qaçan ol müzare-müfrədin dali yerinə ya götürsən sakın olduğu halda dəxi ol ya-nın ma-qəblini məksur qılsan müxatəbi-müzare olur. Anın nümunəni kim lazımdan ki, hem müfred, hem müsbət ola: *bedanı*, mənfi olanın lazımdan: *nədanı* anın mütəəddidən nümunəni kim müsbət ola: *bedanəni*. Mənfi olanın nümunəni: *nədananı*. Qaçan ol müfred müxatəbin axırına dal ziyade etsən, sakın olduğu halda cəm-i müxatəb olur. Anın nümunəni kim lazımdan hem müfred ve hem müsbət: *bedanid*. Anın nümunəni mütəəddidən ki, hem cəm hem müsbət ola: *bedanid*; müfrədin dali yerinə mim götürsən, sakın olduğu halda nəfs-i-tekəlli-vədəhü olur. Müsbət olanın nümunəni: *be-danəm*. Mənfi olanın nümunəni: *nədanəm*. Qaçan ol nəfs-i mütəkəllimin fəhenin ma-qəblində ya ziyade etsən ma-qəbli məksur olduğu halda mütəkəllim məe-l-ğeyr olur. Müsbət olanın nümunəni: *bedanim*.

Bilgil kim, bu keçən misalların əvvəlinde ol təhsini-lefz üçün ziyadə olunan **ba** tərk olunsa caizdir, lakin o ya oldukki tərk olunmaya; qaçan tərk olunmasa o **ba**-nın ma-bədi bu misallardan dəxi ğeyrədən əgər meftuh, yaxud məksur olursa, əvvəl **ba** məksur olur. Məftuh olanın nümunəni *bedanəstan*, *bedanəstanha*. Məksur olanın nümunəni *beşenəstan*. Əgər əvvəl ziyadə **ba**-nın ma-bədi məzəmmə olsa, ol **ba** dəxi məzəmmə olur. Dalınca əgərçi ma-bədi meftuh və məksur dəxi olursa, nümunə: *beyavəd*, *bebənəd*. Dəxi qaçan bu nümunələr əvvəlinde **nun** ziyadə olan meftuh olduğu halda **beyi**-təhsini hezəf etməkdən sonra ol nümunələr nefy üçün olur, necə kim bayan etdik.

Her müzare ki, əvvəlinde həmzə ola gərək məzmun, gərək məf-tuh, gərək məksur olsun, qaçan əvvəlinə **ba** götürsək, ol **ba** təhsin içün olur, dəxi **nun** götürsən ki, ol **nun** nefy içündür, dəxi **mim** götürsən ki, ol **mim** nefy içündür, ol həmzə yəyə münqəlib olur meftuh-ül-həmzə: *beyavəd*, məzəmmə-ül-həmzə: *beyistəd*, məksur-ül-həmzə: *beyifəd*.

Maraqlıdır ki, ərebəc mətnlədə müəllif bəzi qrammatik terminləri Azərbaycan dilində verir: şimdiki hal (zaman), gələcək zaman, keçmiş zaman və s.

2) Bir neçə kəlmə de Cəmaleddin İbni-Mühənnanın tərtib etdiyi "Hilyat-ül insan və hilbətül-lisan lugəti" haqqında. XIII əsrin sonlarında və ya XIV əsrin başlanğıcında tərtib edilmiş bu lugətdə, bizcə, və bağlayıcısı artıqdır. Odur ki, lugətin adını belə tərcümə etmək lazımdır: Nitq qabiliyyəti insan bəzəyi(dir). P.Melioranski həmin əseri ciddi şəkildə tədqiq edərək, 1900-cü ildə "Arab-filolog o türəcəkəm یازکه" adı ilə çap etdirmişdir.

P.Melioranski tədqiqat nəticəsində belə qərara gelmişdir ki, lugətdəki materiallar qədim Azərbaycan dili materialı əsasında tərtib edilmişdir. 2000-dən çox sözün izahı verilən bu lugətdə bugünkü dilimizdəki kimi səslenən sözler olduğu kimi (*söyləmək*, *sanmaq*, *öksürmək*, *yumaq*, *yollamaq*, *yumurta*, *yaz*, *yay*, *yavaş*, *yarışq*, *tut*, *tükü*, *toq*, *sarumsaq*, *sac*, *ölçmək*, *oğru*, *göbək*, *əski*, *ağac* və s.), çox cüzi fonetik dəyişikliklə işlənən sözlər də tez-tez təsadüf edilir (*ağrıq* "ağrı", *qisqa* "qısa", *gegү* "geyim", *siğriçq* "sığırçın", *bar* "var", *dağuq* "toyuq", *ımlamaq* "him eləmək" və s.).

Lügətdə müasir dilimiz üçün arxaiklaşmış olsa da, yazılı abidələrimizdə, bəzən də dialektlərimizdə təsadüf edilən sözler dəha çıxdır: *yipar* "müsək", *yilim* "yapışqan", *yen* "paltarın qolu", *yavuz* "pis", *yarin* "sabah", *yalavaç* "peyğəmbər", *ülüs* "hissə", *şəymak* "açmaq", *səmiz* "kök", *öylə* "günorta", *öz* "bədən", *qulavuz* "belədçi", *isırığa* "sırqa", *ıvmak* "tələsmek", *cın* "aymag" "doğru demək" və s.

3) Ən maraqlı və qədim lugətlərdən biri də Əbu Həyyanın "Kitab el-idrak li-lisan el-ətrak" əsəridir. 1313-cü ildə Qahirəde yazılmış bu əsər lugətdə verilən materiallara və qrammatik izahatlara görə Azərbaycan dilinə çox yaxındır. Əsərin lugət hissəsində 2300 sözün şəhri verilmişdir ki, bunun da 2000-ə yaxını ədəbi dilimizdə işlədirilir.

Öserin esas ve en maraqlı hissesini grammatica teşkil edir. Burada sözdüzelme ve sözdəyişme problemi ile bağlı çok maraqlı fikirlər söylənilir ve her bir fikir müvafiq misallarla təsdiq edilir. Məsələn, heyət (hərəkətin icra tərzi) hissəsində yazılır ki, -ş sakın olduğdu heyət bildirir. Bununla bağlı olaraq *minis*, *oturus*, *çalış* feli isimləri nümunə gətirilir.

Felin emr şekli haqqında yazarken müəllif göstərir ki, eğer emr ikinci şəxsin tekinə addırırsa, on yaxşısı felin sonuna heç bir şey elaya etmədən işlənməsidir.

Ömrin sonuna *-gil/-gil* şekilçisi de artırmaq olar: *turgil*, *külgil*, *urçıl*.

Kitabda sintaktik faktların şerhi ve verilən nümunələr diqqəti daha çox cəlb edir. Müellif göstəriş ki, türkçədə sözleri bir-birinə bağlamaq üçün ərcəbdəki və bağlayıcı yoxdur. Belə hallarda onlar sözleri bir-birinin ardınca işlədir:

*Səncər Songur turdular.* Müəllif göstərir ki, *turdular Səncər Songur* seklinde də demek olar.

Ele hemin bəhsdə **Kışilar turmuşlardur**. Səncər tağı turmuşdur. Səncər turdi ya Songur, Səncərmə turdi yoxsa Songur, Səncər turdi, Songur turmadı kimi cümlelər müxtəlif münasibətlərə verilir.

Əserin teknik bəhsü çox maraqlıdır. Müəllif qeyd edir ki, teknik iki cürdür: ləfzi və mənəvi. Ləfzi tekiddə ancaq bu və ya digər söz təkrar olunur.

*Sancar Sancar turdi* ("Ancaq Sancar durdu" mənasında), *Sancar turdi turdi* ("Sancar başqa iş görmədi, ancaq durdu" mənasında).

Mənəvi təkida isə müəllif turmaq turdum, yemək yidüm kimi nümunalar verir.

Biz kitab haqqında müfəssəl danışmaq niyyətində deyilik. Güman edirik ki, haqqında qısaca danışdığınız bu üç əsər XIII əsra qədər də Azərbaycan ədəbi dilinin mövcud olduğunu və bizi galib çatmasa da, azərbaycanca XII əsrde və ondan əvvəl də yazılı ədəbi dil nümunələri olduğunu güman etməyə haqq verir. Təsəffüf ki, Azərbaycan ərazisində XIII əsər qədərki azərbaycanca yazılı abidələr inдиyə qədər tapılmadığı üçün və Azərbaycan ərazisində qədim dövrlərdə, eləcə də erkən orta əsrlərdə dili Azərbaycan dilindən genetik və tipoloji baxımdan fərqlənən xalqlar müstəqil dövlət, tayfa və qəbile birləşmələri şəklinde yaşadıqları üçün Azərbaycan xalqının və dilinin mənsevini bir cox tədqiqatçılard XI-

XII eserlerde Azerbaycana gəlmiş oğuzlar və selcuqlarla əlaqələndirirlər. Bir sıra dildaxili və dilxarici faktlar isə bu fikrin elmilikdən uzaq olduğunu, türk sistemi dillerin oğuz qrupuna daxil olan Azerbaycan dilinin və bu dilde danışan xalqın çox qədimlərdən Azerbaycan ərazisində mövcud olduğunu sübut etməye imkan verir.

Qədim skiflərin, sarmatların, alanların, eyni zamanda hunların, avarların, daha sonralar sabir/savir, xəzər və bulqar qəbile birləşmələrinin dilləri haqqında elm aləminə hələlik çox az şey məlumdur. Lakin alimlər bu qəbile birləşmələrinin bir qisminin türkidlili olduqlarını inkar etmirlər. Suriya mənbələri və başqa tarixi mənbələr erməzin II əsrində Xəzər dənizinin qərb sahili boyu hunları yaşadıqları haqqında məlumat verir. Görünür Azerbaycanda yaşayan hunlar o qədər güclü, cəngavər və o qədər coxsaylı olmuşlar ki, ermənilər sassani hakimi Yəzdiğirdə (437-457) qarşı usyan zamanı hunlara ittifaq bağlamış və 451-ci ildə möglüb olsalar da, sassani hakimi Peros (458-484) dövründə hunlar təkbəsına İran'a qarşı müharibəyə başlamış və Qafqazda sasanilərin hakimiyyətinə son qoysaq gürçü, erməni və alban xalqlarını sassan zülmündən xilas etmişlər.

Bizi eyni zamanda Zaxarias Retorun yunanca orijinali itmiş "Kilsə tarixi"nin Suriya dilinə tərcüməsinin sonuna edilən əlavə maraqlandırır. Bu əlavədə yazılı ki, Mesopotamiyanın şimalında 5 xacəpərest ölkə yerləşir: Persarmeniya, Qurzan (İberiya), İran şahına tabe olan Arran (Qafqaz Albaniyası), Sisakan ve Bazqun. Bu sonuncu hunların əraziisində - Xəzər dənizi sahili boyu Kaspi qapılarına (indiki Dəryal dərəsinə) qədər olan sahəni tutur. Bundan başqa əlavədə 13 köçürü tayfanın da adı çəkilir. O tayfalar bunlardır: onoğurlar, oğurlar, sabırlar, bulqarlar, xurturqlar, abarlar, xəzərlər, idirmalar, sarurqlar, barsillar, x(v) alislər, abdellər, eftalitlər ("Sisakan" orta fars dilində erməni mənbələrində "sivnik", "bazqun" isə yunan dilində "abxzaz" sözünün cominən yiylək halıdır). Qeyd edək ki, bu məlumat 554-555-ci illərə aiddir. Əlavədə eyni zamanda göstərilir ki, 502-505-ci illərdə Vizantiya ilə müharibədə iranlıların əsir aldığıları suriyalılarından bir çoxu hundarla birgə yaşamış və onlar arasında xacəpərestliyi tabliğ etmişlər. VI əsrin 30-cu illərdə suriyalı yepiskop Qardusat (Qardost) 6 nəfər basqa ruhani xacəpərestlə

hunların içerisinde gelmiş, onların dillerini örenmiş, onlar üçün olıfa tertib etmiş ve "Müqəddəs kitab": hunların dilinə tercümə etmişdir.

Suriya tarixçisi Efesli İoann gösterir ki, VI əsrin II yarısında İran və Vizantiya can atıldı ki, türk xaqanı ilə diplomatik əlaqələri möhkəmlətsin. Qafqazda oğuz türkləri adlanan bu xalqlar təkcə maldarlıqla məşgül olmur və köçəri hayat keçirmir, eyni zamanda ticarət edir (əsasən xəz dəriler satışı ilə məşgül olurdular), kənd təsərrüfatı, metal istehsalı və herbi işlədə meşgul olurdular və bəzi hallarda İran elyehine mübarizədə Vizantiya ilə ittiifaq girirdilər. Cox güman ki, *samar*, *qunduz*, *qaqum* sözləri fars dilində məhəz bu dövrədə ticarət əlaqələri ilə bağlı olaraq daxil olmuşdur. VI əsrin ilk illərində Azərbaycanda oğuz türkləri ilə sabirlər (savırlar) birləşirler ki, bunlara da orta əsr ərəb mənbələrində suvarlar deyirlər.

Məlumdur ki, Herakl (610-641) sasanilərə qarşı çıxarkən xəzər türklərinə arxalanmışdır.

İran və Vizantiya uzun müddət davam edən rəqabət nəticəsində zəiflədiyi üçün VI əsrde ərəblərin Qafqazı işğalı xeyli asanlaşdı. Qafqaz ərazisində ərəb işğalına qarşı ciddi və barışmaz mübarizə aparan yalnız türkdilli xalqlar idı. Qafqaz ərazisində yaşayan türkdilli xalqların cəngavərliyi, döyüş söhərəti her yana yayılmışdı, ona görə də ərəblər, farslar, vizantiyalılar, albanlılar, gürçüler və ermənilər çalışırıdlar ki, bu xalqlarla müxtəlif qohumluq əlaqəsindən girərək, onlarla dostluq münasibətində olsunlar<sup>1</sup>.

Qeyd etmək kifayətdir ki, Nuşirəvan (531-579) türk xaqanının qızına evlənmiş, Cahizin yazdığını görə, Xosrov Pervizin də arvadı türk xaqanının qızı olmuşdur.

Koşa turk ma tərköküm kifayətdir ki, hələ VI əsrda yaranmış "Na qədər ki, türklər siza toxunmur, onlardan uzaq gəzin" ifadəsi Qafqazda yaşayan türklər, başqa sözlə, qədim azərbaycanlılar haqqında deyilmişdir.

Müaviyənin yaxın adamlarından İbn Zi-l-Kəlanın dilindən söyleyen aşağıdakı fikir də maraqlıdır:

كنت عند عماريه قحاءه برب من ارمانيه صاحبها فقراء قغرب ثم دعا  
بكاهه فقال: أكتب اليه جواب كتابه: تذكر أن الترك أغروا على طرف أرضنا  
فاصابوا منها ثم بعثت رجالاً في طلبهم فاستنقوا الذي أصابوا بذلك امك فـلا  
تعودن لمثلها ولا تحركنه بشيء ولا تستنقذ منه شيئاً فاني سمعت رسول الله  
صلعم يقول انهم سيلحقون بما الشيش.

"Müaviyənin yanında idim. Bu zaman Ermenistan valisindən ona bir namə göldi. O naməni oxudu və qızəbləndi. Sonra katibini çağırı və dedi: - Onun namesinə belə cavab yaz: Xatırladısan ki, türklər sonin torpagında doğru golib, oranı qarət ediblər, bəzi şəyərlə ola keçiriblər, sonra dalarınca adamlar golmiş, (türklərin) əla keçirdiklərini manimsəmişər. Anan soni itirsin. Bir da belə şey etmə və onları heç bir şəyə təhrif etmə, əla keçirdikləri heç şeyi almağa çalışma. Mən peygombordan eşitmışım ki, onlar yovşan otu bitən yəra qədər gedəcəklər".

VIII əsrdən xilafət orduşunda türklər xidmətə dəvət olunur ki, bunların da çoxu şübhə yox ki, Qafqazda sakin olan türkdilli qəbilələrdən idi. Cahiz (869-də ölmüşdür) yazar:

فما يال الترك و الخزر و جميع أهل الصحاري و العدد  
لا تعرفون الاحياء و الحاجة و المغول سليمه

[Hakim məndən soruşdu:] Türkler, xəzərlər və sahralarda və çadırarda yaşayınlar necədir? - Eltiba və cihiyat nə olduğunu bilmirlər və sağlam ağilları var".

Məlumdur ki, Mahmud Kaşgarı özünün məşhur "Divani-luğat it-türk" əsörini XI əsrədə Bağdadda yazmış və Abbasi xəlifi əl-Müqtadiyə iżəf etmişdir. Müəllif əsərin əvvəlində göstərir ki, o iki inanılmış alimdən eşitmışdır ki, peygombər qiyamətin əlamətlərindən, dönyanın axırından və oğuz türklərinin xürucu haqqında danışarkən belə demişdir:

<sup>1</sup> Buraya qədər deyilənlər haqqında bax: H.B.Пигулевская. Сирийские источники по истории народов СССР. М.-Л., 1941; yənə onun: Ближний Восток, Византия, Славяне. Л., 1976; М.И.Артамонов. История Хазар. Л., 1962; З.М.Бунятов. Азербайджан в VII-IX вв. Баку, 1966; К.Czegledy. A nomad vándorlásra napkeletűl napnyugatig. Budapest, 1969; Y.O.Maenchen-Helfen. The World of the Huns. Berkeley, 1973; "Attila es Hunai". Budapest, 1940; Fr. Altheim. Geschichte der Hunnen, im 5 Bände, Berlin, 1959-1962; G.Moravesik. Byzantinoturcica, t. I-II, Budapest, 1942; 2. Auflage, Budapest, 1958; V.F.Minorsky. Studies in Caucasian History. London, 1953; D.M.Dunlop. The History of the Jewish Chazars. Princeton, 1954; "Pseudo-Zacharius Rhetor on the Nomads". Studia Turcica ed. L.Ligeti. Budapest, 1971; P.B.Golden. The Turkic People and Caucasus, 1980; P.B.Golden. Khazar Studies. Budapest, 1980; P.B.Golden. The Qazars: their history and language as reflected in the Islamic, Byzantine, Caucasian, Hebrew and old Russian sources. P. 1-2. Diss. Columbia University, Ann Arbor. Michigan University, 1976; F.Sumer. Oğuzlar. Ankara, 1967.

"Türklerin dilini öyrenin, çünkü onların hakimiyeti uzun sürecekdir".

Ölbette, bu cür misalların sayımı artırmaq da olar. Lakin güman edirik ki, bu deyilənlərdən aydınlaşır ki, VI əsrden VII əsrə qədər ərəb tarixçilərinin və şairlerinin türklerin şücaətli, igidiyi, çıxşlı olması haqqında fikirlərinin çoxunda qədim azərbaycanlılar nəzərdə tutulur.

Aydındır ki, ermənilərin, gürçülerin, ərəblərin, farsların, vizantialıların və başqlarının hansı yolla olursa olsun dostluq əlaqələrini möhkəmləndirməyə çalışmışları türklerin (başqa sözlə, Azərbaycan xalqının etnogenezində böyük rol oynamış ve Azərbaycanda eramızın I minilliyyətində yaşamış hunlar, xəzərlər, avarlar, savırlar və başqa türk-oğuz tayfalarının) yazısı olmasa da, onların ana dilinə zəngin şifahi ədəbiyyat nümunəleri olmuş və güman ki, bu günə qədər gelib çatmış bayatıların, laylaların, ağiların, atalar sözlərinin, zərbə-məsəllərin, atmacaların çoxu o dövrde yaradılmışdır. İslamin zühründən çox əvvəl yarandığını güman etdiyimiz "Dədə Qorqud" eposu da öz leksik tərkibinə, morfoloji və sintaktik quruluşuna görə bir çox hallarda II-VI əsr qədim Azərbaycan dilini, eyni zamanda bu dövr üçün xalqımıza xas olan adət-ənənələri eks etdirir. Dastandan birə faktı xatırlamaq yerine düşərdi. Biz adqoyma, adalma və ya adqazanma mərasimini nəzərdə tuturq. Dastanda igidlərə adı Dədə Qorqud verir. İgidin məzmunu təbii ilə onun adı arasında bir uyğunluq olmalıdır. Bu adət qədim azərbaycanlılar və Azərbaycan ərazisində yaşamış bütün qədim türk illəri tayflar üçün en geniş yayılmış adət-ənənə idi. Bize əsil adı ərəb mənşəli olan, lakin sonradan qazandığı adla məşhurlaşan Toğrul Alp Arslan, Toğan, Börkü Yarıq, Qızıl Arslan, Körpə Arslan, Töper (Mühammed), Ağ Sunqur, Qara Sunqur və bunlarla yanaşı eldənizlər, ataböylər tipli sülalə, xalq, tayfa və qəbile adları çox şey verir. Orta əsr ərəb mənbələrdə biz eyni zamanda Kökce, Göftaş, Saruc, Bilik, Artuq Çapıq (Çəbiq), Tapux, Yolug, Aslantəkin, Əftəkin, Qaratəkin, Aytəkin, Yarıtxəkin, Yeltekin, Savtekin, Səbüktəkin, Gümüştekin, Tağtekin, Taştekin, Tektemir, Taştemir, Sayıcı, Sorucu, Aliş, Tutaş, İtgü, Bilgin, Soqman, Sökman, Güntöldü, Yağıbasan, Qaymas, Atamış, Titər (Tütər?), Ağartmış, Ağlamış, Aldatmış, Atamış, Yuzatmar tipli minlərlə adlara təsadüf

edirik. Orta əsr ərəb tarixçilərindən biri, əsərinin adı İbn Tanniberdidir. 681-ci ilde Alban yepiskopu İzrailelin rəhbərliyi altında din xadimlərindən ibarət nümayəndə heyəti hun hakimi Alp-el-Təvər (Təpər)in yanına getmişdir. X əsrə İran şahı Sultan Mahmud eyni zamanda Səbüktəkin kimi və onun sevimli qulunun adı Ayaz olmuşdur.

Bütün yuxarıda sadalanan və bu qəbilədən olan başqa şəxs adlarının çoxu Azərbaycanla bağlıdır və VI-XII əsrlər Azərbaycan dilinin leksik-qrammatik tərkibini, fono-morfoloji quruluşunu öyrənmək üçün əvəzsiz mənbədir.

Bütün yuxarıda qısa şəkilde Azərbaycan ərazisində türkdilli tayfa və qəbilelərin eramızın II əsrində yaşadıqlarını tekzibdilmə tarixi mənbələr əsasında göstərdik. Buradan belə nəticəyə gəlmək olar ki, müasir azərbaycanlıların ulu babaları olan türkdilli tayfa və qəbilelər Azərbaycanda eramızdan əvvəl də yaşaya bilərdilər. Digər tərəfdən, "Avesta"nın Azərbaycanda yaranmasını heç kəs inkar etmir. Biz "Avesta"də elə sözlərə təsadüf edirik ki, bu sözlərin türk mənşəli olduğu o qədər də şübhə doğurmur. Azərbaycan dilində *dana* sözü lap qədimlərdən mövcuddur, çünki bu söz çuvaş dilində *tina-təna* şəklində qeydə alınmışdır. Digər tərəfdən biz Hind-Avropa dillərində işlənən *gaw* sözünün olduğunu bilirik. Buna baxmayaraq, biz Avestada *daena* "iribuyuzlu qaramal", sanskritde *dhenā* "inək" sözlərinin işləndiyini bilirik<sup>1</sup>. Deməli, sanskritde və "Avesta"də təsadüf etdiyimiz bu sözlər türk mənşəli *tana* ilə bağlıdır. Azərbaycanca *yük* sözü və ondan düzələn *yüklə* feli dilimizdə çox qədimlərdə işlənmişdir. Biz *yük* sözünün *yuqa* şəklində Avesta və sanskritde işləndiyini bilirik. Sonradan bir çox Hind-Avropa dilinə keçmiş bu söz "bunduruq" mənasında işlədilmişdir.

"Avesta"da eyni zamanda *qara* sözüne rast gəlirik. *Qara* sözü qədim fars dilində də "xalq kütlesi" mənasında işlədilmişdir. Rus dilindəki *чернь* sözünün qarşılığı olan *qara* bütün türk dillərində işlədir: bu sözün məna dairəsi çox genişdir. Ona görə də güman etmək olar ki, *qara* qədim İran dilinə türk dillərindən keçmişdir. Dilimizdə *qara* sözü rəng mənasından başqa, "nəhəng", "iri"

<sup>1</sup> Qeyd: Türk dilli xalqlar əsasən maldarlıqla məşğul olduları üçün onların dilində ev heyvanlarının adlarının başqa dillərdən alındığını güman etmək həqiqətdən uzaq olardı.

(Qarayazı), xalq kütlesi (qara camaat), iribuyunlu heyvan (*mal-qara* ve ya *qaramal*), kabus (*qarabasma*) və s. mənalar verir. Dilçilikdən yaxşı məlumdur ki, alınma sözün bu qədər geniş məna dairəsi seysiz-hesabsız derivatları ola bilməz.

5. Ərəb və fars dillerində XII əsrə qədər keçmiş və bu dillərdə indi de işlədilən türk mənşəli sözlərə təsadüf edirik ki, bu sözlərin çoxunun qədim Azərbaycan dilində olduğu şübhə doğurmur.

Ərəb və farsdilli poeziyada türk alımlarına VII əsrden təsadüf edirik. *Yelmağ* sözü ərəb dilində ilk dəfə VII əsrde qeyd olunmuşdur. Cox güman ki, VII əsrde Azərbaycan ərazisində yaşayan türkdilli tayfa və qəbile birləşmələrinin bütün Yaxın və Orta Şərq ölkələri ilə genicicə əlaqəsi olmuş və bu söz də həmin əlaqənin natiqası kimi arəb dilinə keçmiş və həmin dilde bu gün də işlədiril.

Eyni fikri Əbu Təmmamin [IX əsr] əsərlərində təsadüf edilən *yaraq* sözü haqqında da demək olar [9, 94, 100].

Xəzərlerin mərkəzi şəhəri Sarkelədə qazıntı zamanı iki saxsı qab tapılmış və bu qabların üstündə süt sözü yazılmışdır. Deməli, bu gün ədəbi dilimizdə *süd* şəklində işlənən söz tarixən *süt* şəklində mövcud olmuşdur. Maraqlıdır ki, bu gün xalq dilində, xüsusilə canlı danışq dilində *məhz süt* fonetik şəklində işlənir.

X-XI əsrlərə qədər türk dillərindən, o cümlədən dilimizdən fars, ərəb, erməni, gürçü dillerinə xeyli söz keçdiyini bilirik. Bu sözlərin çoxu yemək, quş, heyvan, oyun, geyim və b. anlayışları bildirən sözlərdir. Hələ *bakmaz*, *qoç*, *covqan*, *amat*, *tutmac*, *qaptan/qafstan*, *yasic*, *yelək*, *tağar* kimi yüzlərlə sözlərin, -*ax*, -*ci* kimi sözdüzəldici şəkilçilərin çox qədimlərdən fars, ərəb, erməni, gürçü dillerinə keçdiyilərini və işləndiklərini bilirik.

Bu qəbildən olan sözlərin çoxunu Firdovsinin "Şahnamə"ində görürük. *Yal* sözü "boyun", "atın yali" mənasında Firdovside dəfələrlə işlədilmişdir:

بیو سید مادر دو یال و پرش  
هی افرين خواند بريکرش

یکی نیزه زد همچو آزاد گشتست  
رکوهه بيردش سوی یال اسب

Bu sözə sonralar Xaqani və Nizamidə də təsadüf edirik:  
بوسه گه هم پای و هم پالش کنم  
(خاقانی)

Həm ayağımı, həm yalını öpüşə qərg edəram.  
Dilimizdə XVI əsrə qədər "sillo", "şapalaq" mənasında işlənən tapança sözü də Firdovsidən başlayaraq farsca işlədiril:

پنچه بر رخسار گان برزند  
Onların üzlərinə şapalaq vurdular.

Bu sö Nizami dilində bir neçə dəfə işlədilmişdir:  
زئم چندان پنچه بر سرورى که يارب ياري خيزد زهرسوی

Başlarına və üzlərinə bir neçə şapalaq vuraram ki, "Yarəb, yarabbi" sözləri hər yandan ucalar.

Eyni zamanda XI-XII əsrlərdə fars dilində yazmış Azərbaycan şairlerinin əsərlərində seysiz-hesabsız Azərbaycan mənşəli sözlərə də təsadüf edirik. Bu baxımdan Möhsetinin bir rübaisində işlənmiş

جان بربخى برجستن چىت و سىكت  
لرزاڭ بىرآن قەرطە ترۇتكى

أيا بودا كە بى رقىب خىكى  
بر پاي توپوسە ئى دەم چون تېكت

*səbok*, *tonok*, *xonok*, *təpok* sözlərinin Azərbaycan dilindən farscaya keçdiyi şübhə doğurmur. Yeri gəlmışken göstərek ki, farsca *səbok* "cəld", "yüngül" və *cabok* "yüngül" sözləri dilimizdəki *çapmaq* felində düzəlmüş alınma sözlərdən başqa bir şey deyildir. Qeyd edek ki, qədim dilimizdəki *cabik* sözü indi *çevik* şəklində işlədiril. "Nazik" mənali *tünük* və "xosa gəlməz" mənali *xümük* sözünün də eslinde farsca olduğuna şübhə ilə yanarıq və öz morfoloji quruluşuna görə bu sözlərin də qədim türk sözlərinə bənzədiyini görürük.

XII əsrde yaşıyib-yaratmış Suzənidə də çox tez-tez türk-Azərbaycan mənşəli sözlərə təsadüf edirik.

بيز در فش است در عبارت تركى سوزن هجوترا خلیده تازز بيز  
"Biz" türk dilində "biz" deməkdir.

(Suzəni) Sanin həcvinin iynəsi bizden itidir.

از اندک باشد اندر لفظ تركى و پامز ساقى بىرو عطاي من نداند داد آز  
"Az" türkə "az" deməkdir, lakin əmriniziže

Saqi mənə (şərabı) az vermolu olduğunu bilmir.

سال عمر نوح با عمر تو يادا اندلخ  
تا بود سوگند را در لفظ تركى نام آند

Nuhun əmrünün illeri qoy sonin əmrün üçün *andlıq* olsun,  
Nə qədər ki *savğand* sözünün monasi türkə anddir.

پيچيده يكى ارمك ميرانه بىر بىر بىرسىته يكى گۈلگ ترکى بىكرىز  
Başına şahane şəkildə bir *ormak* calmışdır,  
Kəmərinə bir türk koşluğu bağlamışdır.

Suzenidən gətirdiyimiz bu dörd beytin sonuncu beytindəki *örəmk* sözü bugünkü dilimizdə *örpək* şəklini almış, *gəzlik* sözü isə Xaqani və Nizamidə təsadüf etdiyimiz, orta əsrlərde türk xanımlarının kəmərlərinə bağlıqları “balaca biçaq” mənasını vermiş və müasir dilimiz üçün arxaikləşmişdir.

Şairdən başqa bir nümunə də getirək:

ای ترک ماه چهره جه پاشد اگر شنی  
گلروی ترکی و من از ترک نیستم  
دانم هین قدرکه بترکی است گل چوچک  
از چشم از بران چوچک توچگ سر شک

Ey ayaklı türk (gözel), nə olar, eğer bir gece  
Mənim çatıruma galib, deyəsen: qonaq gerekdim?  
Gülzlü (türksən), mən eğer türk olmasam da,  
Türkçə bildiyim odur ki, gül-çiçək deməkdir.  
Əgor gözümün sonin o çıçayına (yanagna) gözyəsi damırsa,  
Türklük etmə, məni öldürmək üçün biçaq çekmə.  
Türklərə qaydadır dost olmaq üzündən qan içərilər  
Qanımı içdi, lakin monim üzündə dostluq görmədi.

Buradan belə bir nəticəyə gəlmək olar ki, bu şeri ancaq azərbaycanlı yaza bilerdi. Qədimlərdə türkler əsasən alaçıqlarda, çadırlarda yaşıydılar. *Çadır* sözü “çatmaq” felindən düzəltmedir. İlkin forması *çatur* olan bu sözün qədim dilimizdə iki variansi olmuş – *çatur/cadur* və hər iki variansi həle X əsrə qədər fars dilinə keçmiş bu cüzi fonetik dəyişikliklərle iki müstəqil söz kimi bu gün həmin dildə işlədir.

1. Çadır. 2. Çatır. Eyni fikri etimoloji cəhətdən eyni kökden olan müasir *dalamaq*, *daramaq* və *talamaq* felləri və onun törəmələri haqqında da demək olar. Gösterilən fel köklərindən düzəltmiş *tarac* “qarət”, “təraş”, “yonma, qaşma”, “darama”, “talan”, “qarət”, “telas” sözləri fars dilinə X əsrə qədər daxil olmuş sözlərdir. Müasir dilimizdə de *çalmaq* felü çoxmənalı olmuşdur. Həmin felin “qarət etmək” mənası əsasında yaranmış söz – *çalak* “oğru”, “qarətgər” mənasında fars dilinə keçmiş, lakin bugünkü fars dilində artıq *çalak* sözünün bu mənası arxaikləşmiş, indi həmin söz “celd” mənasında işlədir. Dilimizdəki *sağ* sözünün eyni zamanda *çağ* variantı da var. Qədim *çağ* variantı *çağ* şeklinde farscaya keçmiş, “kök” mənasını verir. Güman etmək olar ki, *keyfi*

kök, *damağı* çağ ifadesinin ikinci tərəfi farscaya keçmiş və hazırda *dımağış* çağışt kimi işlədir. *Uşaq, otag, ocaq* sözləri dilimizin inkişafının bütün dövrlərində fonetik cəhətdən deyişməmişdir. Maraqlıdır ki, birinci iki söz fars dilinə X əsrə qədər keçmiş və *voşaq, voşaq* şəklində düşmüş, sonuncu söz isə ərəb dilinə *vucaq* formasında keçmişdir. Xaqanının bir qazəlinə nəzər salaq:

Piş ke yave şavənd voşaqane-çorx  
Ber sere-qolarezan sağre-re qolğun biyar.

“Çərxin balaca uşaqları (ulduzları – V.A.) yox olmamış, gülzlülərin öününa gül rəngli baba getir”.

Yeri gəlmışkən demək lazımdır ki, bu beytindəki *sağər* sözü də Azərbaycan dilindən fars dilinə X əsrə qədər keçmiş sözlərdəndir. Həmin sözün en qədim *sağraq* forması “Kitabi-Dədə Qorqud”da müşahidə edilir; *sağər* sözü Rudəkiden bu yana bütün farsdilli klassiklərin əsərlərində qeyda alınmışdır.

Xaqanının “Töhfət-ül-İraqeyn” əsərində belə bir beyt var:

روزى ز وذاق پاي مردى مى امدم اقبال زردى  
Bir gün xeyirxah bir adamın otağından  
Golirdim-gün kimi saralmışdım.

*Yaqlaq* sözü – *yayın* xüsusi növü mənasında fars dilinə keçmiş, Mücirəddin Beyləqanidə, Xaqanidə, Nizamidə bu söze döñə-döñə təsadüf edirik:

بىست بىنگانات در كمان شد اپرنېساتى  
كە ازوى ياسق و بىلقە هەي بارند چوباران  
(میرالدين بيلقانى)

*Bəndələrin* əlində kamandakılar bahar buluduna döndü  
Ki, ondan yasic və yaqlaq yağış kimi yağdı.  
در نظر کاه راست اندازی بیانش را موعی شد بازی  
(نظماً)

Yeri gəlmışkən onu da qeyd edək ki, qədim dilimizdə işlədidiyimiz “dəmir kaman” mənəli *yaqaq* saçq sözü də X əsrənə farscada işlədirilir.

Türkmenşəli söz və ifadələrə ən çox Xaqanidə təsadüf edilir. Bir neçə nümunəyə nəzər salaq:

گۈنگە كىرىدى بويى من نىزىدى سوى من  
تۈركى سىن گۇئى توپنى خۇى سوپنى بويى من

Menim "sənsən" deyən, şıltaq təbiətli, süsen atılır türküm-gözəlim  
Əger mənə doğru nəzər salsan, (üzümün) suyunu aparmazsan.  
Tut felindən törəyən tutuq//totuq تۇق sözü də farscaya çox  
qədimlərdən keçmişdir. İki nümunə ilə kifayətlənmək olar.

بىشى زىلف بىانى رخ و زىنگى خالست  
كە چو تۈركاش تىق رومى و خىضا بىئند

(خاقانى)

habas zülfü, yanın üzü, زەنلى خالىد

تاكىمىش بىر تىق نور بود خازىز گل نى ز شىرك دور بود  
(خاقانى)

Na qodar ki, o (gözelin) kərami örtüyü altında işq olsun,

Tikan gülden, ney şakərdən uzaq olacaqdır.

قىن گىرچە از ايشان سوواتىك طلب كىد كى مەھر شە بە اتشز و بىغا بىرا فەتكەن  
Əğər bodan onlardan suva ətmak istayırsa,

Sah na zaman öz mehrini Atsu ve Boğraya salar.

Mənim "sənsən" deyən, şıltaq təbiətli, süsen atılır türküm - gözəlim:

Əğər mənə doğru nəzər salsan, (üzümün) suyunu aparmazsan.

وسم تۈركاشت خون خورىز زروى دوستى  
خون من خورد و ندىد از دوستى درورى من

Bu beytlərdəki *su, ətmək, (üz) suyunu (aparmaq), atsız və boğra*  
Türk-Azərbaycan mənşəli sözlərdir.

Xaqanide gözəl, bas, toğlu, sənsən, tanrı, ətmək, tutuq, qara giz  
kimi sözlərə təsadüf edirik. Bu sözlərin də fars dilinə  
azərbaycancadan keçdiyinə heç şübhə yoxdur.

قطره خون نماند رونگ دل  
كوشە طوغان كە من بەر انكى

نشتر غمزه قىل چە خورى  
پىشىش زيان بىگىن سىن بىر آورم

Ümumiyyətə, şairin beytlərində işlənmiş *bas, toğlu və qunduz*  
sözləri azərbaycancadan alınmalıdır. Ümumiyyətə, Xaqani yaradıcılığı  
fürsət xas olan cəhətlərdən biri budur ki, şair heç vaxt Azərbaycan  
dilindən aldığı şeirlərində işlədiyi sözü tek işlətmir. Əgor bir  
beytde bir Azərbaycan sözüne təsadüf edilirsə, deməli, həmin beytdə  
ikinci, hətta üçüncü və dördüncü sözü də axtarmaq lazımdır.

هر يك عجمى ولى لغزگوی بلواج شناس تىڭرى جو  
Har biri acamdir, lakin anlasılmaz (dildə) danışandır.  
Peyğəmbəri tanıyan, Allah axtarandır.

Dük sözü isim kimi yazılı abidələrimizdə qeydə alınmamışdır.  
Lakin müasir dildə işlənən *dük* sözü esas verir ki, biz *dük* sözünün  
də nə zamansa dilimizdə mövcud olduğunu güman edək, çünki *-ça*  
şəkilçisi isimləre birləşərək onlara kiçiltmə mənası verir. Xaqani-  
nin bu sözü *dük* şəklində işlətməsi göstərir ki, Azərbaycan dilində  
söz başında kar samitin cingiltileşməsinin tarixi çox qədimdir.

Farsdilli şairlerimizden Nizaminin əsərlərində də tez-tez  
Azərbaycan mənşəli sözlərə təsadüf edirik. Onun əsərlərində *Kör-*  
*pə Arslan, Alp Arslan, Aqsunqur, Toğan şah, Qara xan, Togrul,*  
*Tamğac, türk, xagan, xatun, Ətabək, qıpçaq, Xəzər* tipli  
onomastikadan, *xacataş, sənklaş, divlax, miyançı* tipli sözlərin  
tərkibindəki türk mənşəli *-taş, -dax, -çi* kimi sözdüzəldici  
şəkilçilərdən, eyni zamanda *cəraq, çəman, sağar* tipli sözlərdən  
bəst Məşəvəran Mələkigüçün təsadüf etdiyimiz  
“başqasının əli ilə ilan tutmaq”, “pambığı  
qulaqdan çıxarmaq”, “kilimini sudan  
çıxara bilmək”, “zəvanş təqiq زدن، مۇشكى بېرىجى بىنىن  
“dili topuç çalmaq” tipli frazeoloji birləşmələr var ki,  
bunlar da dəl əlaqələri problemi ilə bağlıdır. Bu cür idiomatik  
ifadələr ya farscadan türk dillərinə kalka edilmiş olar bilər və ya  
əksinə. Burada üçüncü bir yol da mümkündür: dəl əlaqələrindən  
asılı olmayaraq müxtəlif dillərdə danişan xalqlar biri digəri ilə  
quruluşa eyniyiyyət təşkil edən idiomatik ifadələr yarada bilərlər.  
Biz Nizami əsərlərində təsadüf edilən və türk dillərində müvəzzi  
qarşılığı olan bütün idiomatik və frazeoloji birləşmələrdən yox,  
yalnız “ayranına turş deməmək” ifadəsinə diqqəti yönəltmək  
istərdik:

هر كىسى در بهانه تېز هەن است  
كىن تىگىيد كە دوغ من تېش است  
Hamının agli bahanəde iti olur,  
Heç kes öz ayranına turş deməz.

“Yeddi gözel”

Göründüyü kimi, Nizami Azərbaycan dilindəki məşhur atalar  
söznünlə olduğu kimi farscaya tərcümə etmişdir.

Azərbaycan mənşəli yemek adlarına da biz fars dilində çox  
qədimlərdən təsadüf edirik. “Kitabi-Dədə Qorqud”da bir neçə  
dəfə təsadüf etdiyimiz *yaxni* sözü “bişmiş”, “xörək” mənasında,  
görünür X əsrden əvvəl fars dilinə keçmişdir. Biz Nizamidən bir-  
iki nümunə göturməklə kifayətlənirik.

محور غم زصیدی کلانا کرده ای که بخنی بود هرچه نا خورده ای  
Etmediyin ov üçün qəm yemə ki,

Yemadiyin her şey (bir gün) "bişmiş" (yəxni) olur.  
گله گوستند سه تاگوشی گئته در اتفاق بخنی جوشی  
Quzu sürüsü dırmaqdan qulağa qeder  
Güneşin altında bişmişə (yəxni)ya çevrilib.

Eyni fikri Azərbaycan mənşəli *tutmac* haqqında da demək olar.  
Bəli, o adam üçün ki, qarnı (aqlıdan) dümbəy (nağara) çalır,  
آزى لئرا که در شکم دهل است بىرگ مل است

*Tutmac* yarpağı gül yarpağından yaxşıdır.

چومهدی گرچه غرب شد و تاڭشىن گئتىش از سرحد مشرق تىڭلىش  
Mehdi kimi otagi mögrüb olsa da,  
Gözötçililer Şərqiñ sərhəddindən keçmişler (XIII).

جنبیت کش و شاقان سرانی روانه صد صد از هر مو جانی

Sarayın yedek çəkən gənc xidmətçiləri  
Hər tərəfdən yüz-yüz ayrıca gedirdilər (XIII).

Qeyd edək ki, fars dilinə türk dillərindən keçmiş sözler arasında  
heyvan adları xüsusi yer tutur. Bu en çok xəz dərili heyvanlara  
aiddir. Nizami əsərlərdə biz türk dillərindən alınmış *vaşaq*,  
*qaqum*, *qunduz* və *samur* sözlerinin de işləndiyinin şahidi olur.

سوسورسیه رویه سرخ تیخ همان قائم و قدرز بیدریغ  
وشق نیفه هائی چویرگ بهار بنهشه برو ریخته صد هزار

Qara samur, al tülük dərisi  
Hamam qaqum və qunduz saysız-hesabsız,  
Vaşaq dərisindən olan kürklərin üstündə  
Bənövşəyi güllər bahar yarpağı kimi yüz minlərle.

"İqbalname"

Yeri gəlmışken göstərək ki, *vaşaq* sözdəndə ilk və samiti də,  
*vucaq*, *vusaq*, *vüsaq* sözdənde olduğu kimi, çox güman ki, protetik  
səciyyə daşıyır. Bundan əlavə Nizamidə *bur* və *tövşən* sözlərinə da  
təsadüf edirik ki, bunlar da at növləndən birini bildirir.

سکندر فرودالند از پشت بور در آمد بیالین آن پیل زور

İskender boz atın belindən endi  
O fil zorlunun başı üstüne gəldi.

"Şərefname"

زبونی چه دیدی که تو سن شدی چه بیداد کردم که دشمن شدی

Açızılıkda nə gördün ki, harin at olduğunu?  
Ne zülm etdin mənə düşmən olduğunu?

Ə samiti ilə başlanan ərab və fars sözlerinin çoxu türk  
dillerində ə samiti q samiti ilə evez olunduğu kimi, q samiti ilə  
başlayan sözler də fars dilinə keçərkən, q səsi bəzən ə səsi ilə evez  
olunur.

Məsələn, qoç sözüne Firdovsi "Şahnamə"ndə əgoç şəklində  
təsadüf etdiyimiz kimi, Nizamidə də qora sözünün gora şəklində  
işləndiğini görürük:

زغورى غورى غلامى نيزجون قىد  
Suyu şirin Qur qulamlarından biri də  
Bir neçə salxum gora qarat elodi.

"Xosrov və Şirin"

Nizami əsərlərində təsadüf etdiyimiz en maraqlı sözlərdən biri  
de *igdiş* sözüdür. Bu söz "Xosrov və Şirin" poemasında iki  
dəfə işlədilmişdir. Poemanın Xetaqurov tərəfində hazırlanmış və  
1940-ci ildə Bakıda çap edilmiş elmi-tənqidi mətnində:

نظامي يگىش خلوتىشىن است كه نىمى سىركە نىمىي انگىپىن است  
Nizami xəlvetde oturmuş bir yıldızsır  
Yarısı şirkə, yarısı baldır –

beytine verilen qeyddə göstərilir ki, bir sıra əlyazma nüsxələrində  
yikdiş/igdiş şəklində getmişdir.

Aşağıdakı beytdə isə söz *igdiş* kimi işlənmiş və heç bir qeyd  
verilməmişdir.

نگارى انگىش است اين نقش دىساز بدر هند و مادر ترک تىاز  
Bu ürəkaçan şəkil igdiş bir gözəldir,  
Atası hindu, atası nazlı-qəmzəli türkdür.

Onu da deyək ki, *igdiş* sözdən qədim Azərbaycan dilində 4  
fonetik variansi olmuşdur ki, bunun 4-ü də farscaya keçmişdir.

Qeyd edək ki, *igdiş* müxtəlif irq və xalqlara məxsus qadın və  
kişidən törəyen uşaqa və ya müxtəlif cins atlardan törəyen dayçaya  
deyilir.

Ərab və fars dillərində herbi terminlərin çoxu türk dillərindən  
alınmışdır. Həmin terminlərdən ancaq bir neçəsinə aid Nizamî  
əsərlərindən nümunələr göstəririk:

هۇزىش پېرىقلىق در عاقاست هۇزىش بىرگ نىلۇر در آپ است  
Hele onun oxunun qanadı (yoğlaq) qartalın yanındadır.  
Hele nilufarının yarpağı sudadır.

"Xosrov va Şirin"  
ياسق شە كە خون گوران رېخت مۇڭ اش زېھر آن انگىخت  
Şahin gurların qanını töken yasici üçün  
Sanki od qalanmışdır.

"Yeddi gözal"  
زىگزى گران سىنچ چالشىغان شەد ماهى و گار را سىر گران  
Döyüşülerin ağır daş gürzlerinden  
Balığın da, öküzün de başı ağırlaşdı.  
"Şerfname"  
برون شۇ يېزكەر دەئمن شەنلىن ياتقى كەر بىست بىرجاي ياس  
Düshmen tanıyan gözötçilər qabağa çıxdı,  
Növbətçi yerina keşikde durdu.

"Şerfname"  
دران بويه تجييل مى ساختت رەھى بى قلاوز ھەلى تاختت  
O yerde (süretle) at çapdilar,  
Yolu bələdçisiz gedirdiler.

"Iqbalnuma"  
چوخاڭ آماجىگاه تىر گىشتە چولان در جوانى بىر گىشتە  
Torpaq kimi oxa nişan olmuşam  
Lala kimi cavanlıqla qocalmuşam.

"Xosrov ve Şirin"

Yəğlaq, yasic, çaleş, yazek, yətaq, qelavoz, amac sözleri türk dillərindən alınmadır. Bundan başqa Nizami dilində qavos, yaraq, gərdək, monuc, kuç, qır, sorme, tapanç "sille", tutmac, gəzlək kimi sözlərə de tez-tez tesadüf olunur.

Qeyd edək ki, yağma sözü və ondan törənmış yağmalamaq feli qadim türklərin adət və ənənələri ilə bağlı yaranmış sözlərdir və bu sözlərin başqa dillərdə qarşılığını tapmaq çətindir. Bizi belə gəlir ki, yağma sözü, ərebcə ǵarat, almanca raub və ya rusça "трабеж" sözleri ilə eyniyiyət teşkil edə bilməz. Yağma sözünün monasını tam dərk etmək üçün "Kitabi-Dədə Qorqud"da Salur Qazanın evinin yağmalanması səhnəsinə göz önlüne getirmək kifayətdir. Yağma sözüne məhz "Kitabi-Dədə Qorqud"dakı mənada Nizamidə de tesadüf edirik:

بساط شە ز يەمای غلامان چىباڭى بىرسەنى سرو خرامان  
Şahin büsüti qulamların yegmasından  
Sərv boylu xuramanlarla dolu bağ kimi idi  
"Xosrov ve Şirin"

Yəğma sözünə Xaqanidə də tesadüf edilir:  
جون زاب خضرجام سکندر كىند بې يېزم گىچ سكىندر از بې يەغا بىر افەنك  
Əgər Xizirin suyundan İskəndər macilə bir cam gatırsa,  
İskəndər xezinesini yeqma olunmaq üçün atar.

Etimoloji baxımdan yağma sözü ilə bağlı hesab etdiyimiz yağı sözü de Nizami "Xəmsə"ndə tez-tez işlənən türk sözlerindəndir. مطیعش را زمى پېرىاد گىشتى چو ياغى گىشت باش تېرسىسى  
Onun itaatında olanın gemisi meylə dolsun,  
Ona yağı olarsa, əli iti olsun.

"Xosrov ve Şirin"

Çapmaq felinin "süreträ get", "ati dördnala sür" mənaları ol-dugu məlumudur. Həmin feldən yaranmış çapuk sözü sıfat kimi müasir Azərbaycan dilində ćevik şəklində "celd" monasında işlədir. Cox qədim dövrlərdən fars dilinə keçdiyini guman etdiyimiz bu söz sonunu dildə en qadim formasını saxlamışdır. Həmin söz Nizamidə ən çox işlənən türk sözüdür. Bir nümunə ilə kifayətlənək:

نه چاپك شد اين چاپكى ساختن كىندى بىكىهي در انداختن  
Bela işi ćevik görmök olmaz,  
Dağ'a kəmənd atmaq olmaz.  
"Şerfname"

XI əsrə aid xüsusi inkişaf etmiş farsdilli poeziyada özüna möhkəm yer tutmuş sözlərin ancaq yüzden, bəlkə də mindən birini nümunə göttirdik.

XII əsrə qədər farsdilli poetik nitqdə gen-bol işlənən Azərbaycan sözləri haqq verir ki, belə bir fikir söyleyək: əgər XII əsrə qədər Azərbaycan dilində zəngin poetik ənənə yazılı ədəbi dil ənənəsi olmasaydı, fars dilinə, iranlıların xor baxlığı Azərbaycan xalqının şifahi dilindən, canlı xalq danışq dilindən bu qədər söz alınmaz və poetik dildə belə genişliklə öz əksini tapa bilməzdi.

XIV əsrdə yaşayıb-yaratmış Azərbaycan şairleri Qazi Bürhanəddin və xüsusilə İmadəddin Nasimi əruz vaznində yazıqları qəzel, qasida, masnəvi və rübaïləri poetik baxımdan farsidilli klassik əsərlər seviyyəsinə qaldırmışlar. Azərbaycan dilini aydın məsələdir ki, bu sahədə poetik ənənə olmasayı, XIII-XV əsr şairlərimiz Həsənoğlunun, Nasiminin və başqalarının dili, bizim artıq adet etdiyimiz kimi axıcı, rəvan, oynaq, ahəngdar olmuşdur. Deməli, XIII əsər qədər də Azərbaycan şairleri içərisində əruz vəzində doğma ana dilində yazış-yaradan şairler olmuşdur. Lakin təəssüf ki, bu əsərlər inдиya qədər tapılıb tədqiqata cəlb olunmamışdır.

Ədəbi dilimizin tarixinde ən mübahiseli məsələlərdən biri ədəbi dilin inkişafının mərhələlərinin, başqa sözlə dövrlerinin müayyənlendirilməsidir. Bu sahədə bu günə kimi dilçilərimiz arasında fikri birliyi yoxdur.

6. Ədəbi dilimizin tarixinin tədqiqi sahəsində ən çox işi marhum professor Ə.Demirçizadə görmüşdür. Buna görə də ədəbi dilin inkişafı dövrleri haqqında ilk növbədə onun fikrine nézer salmaq məqsədə uyğundur. Prof. Ə.Demirçizadə hələ 1938-ci ilde çap etdirdiyi "Azərbaycan ədəbi dilinin tarixi xülasələri" adlı kitabında Azərbaycan ədəbi dilinin inkişaf tarixini aşağıdakı şəkildə dövrləşdirmişdir:

1. XIII-XIV əsrlərde formalan Azərbaycan ədəbi dili.
2. XV-XVII əsrlərde formalan Azərbaycan ədəbi dili.
3. XVII əsrdə Azərbaycan ədəbi dili.
4. XVIII əsrdə (xanlıqlar dövründə) Azərbaycan ədəbi dili.
5. Azərbaycan ədəbi dilinin yeni dövrü (XIX əsr).
6. XIX əsrin sonlarında Azərbaycan ədəbi dili [11, 92].

1940-ci ilde Azərbaycan Pedaqoji İnstitutunun "Azərbaycan ədəbi dili tarixi kursu" programında Azərbaycan ədəbi dilinin 5 inkişaf dövrü müəyyənlenmişdir.

1. Azərbaycan ədəbi dilinin ilk formallaşma dövrü.
2. Klassik poeziya dilinin yaranması.
3. Azərbaycan ədəbi dilində durğunluq-enmə dövrü (XVIII əsr).
4. Folklor əsaslı Azərbaycan ədəbi dilinin yaranması.
5. Azərbaycan ədəbi dilinin yeni dövrü (XIX əsr) [11, 92].

Bu dövrləşdirmədə isə yarımcılardan başqa dövrlər arasında bir məntiqsizlik hiss olunur. Çünkü 1-ci və 2-ci maddələrdə hansı əsrlərin nəzərdə tutulduğu məlum deyildir.

Y.Əliyev 1940-ci ilde çap etdirdiyi "Azərbaycan ədəbi dilinin inkişaf tarixinin əsas mərhələləri" məqaləsində "Kitabi-Dəda Qorqud" dan Vaqifə qədərki dövrü birinci dövr, Vaqifdən 1920-ci ilə qədərki dövrü ikinci dövr, sovet dövrünü isə III dövr kimi verir [11, 94].

Mirzə İbrahimov Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirərək ədəbiyyatımızın inkişafında müstəsna rol olsmuş şəxsiyyətlərə əsaslanır. Mirzə İbrahimovun "Dilimizin inkişaf yolları" məqaləsində ədəbi dilin ilk dövrü Kitabi-Dəda Qorqud dövrü, ikinci dövrü Nəsimi dövrü, üçüncü dövrü Füzuli dövrü, XVIII əsti Vaqiflə açılan bir sehihə, XIX əsti mürəkkəb bir inkişaf dövrü, 1905-1920-ci illəri "dil məsəlesi ətrafında daha əkskin bir mübarizə" dövrü, sovet dövrü isə xüsusi bir dövr kimi qiymətləndirilir [11, 95].

Ə.Demirçizadə, göründüyü kimi, M.Ibrahimovun bu bölgüsünü qəbul edir və hətta həmin bölgü əsasında özünün yeni bir bölgüsünü verir. Burada da dövrləşdirmə ədəbiyyatımız tarixində müstəsna rol oynamış şəxsiyyətlərin adı ilə bağlanır. Lakin Ə.Demirçizadə sonra bu bölgündə imtina edərək, 1971-ci ilde Moskvada çap etdirdiyi bir məqalədə yazar: "...ele tədqiqatçılar olmuşlar ki, (o cümlədən, men özüm də) Azərbaycan ədəbi dilinin inkişaf dövrlerini ayrı-ayrı sair və yazıçıların adı ilə bağlamışlar: "Nəsimi dövrü ədəbi dili"... Dövrlerin ədəbi dilin inkişaf mərhələlərinin bu cür bölüşdürülməsini tam dəqiq və elmi hesab etmək olmaz, çünkü bölüşdurmə ancaq bu və ya digər şair və yazıcının dilin inkişaf tarixində rolunu göstərir" [12, 253, 254].

Ə.Demirçizadə son kitabında başqa bölgüler haqqında öz fikrini bildirdikdən sonra "Dövrləşdirmənin meyarı və əsas dövrlər" başlığı altında verdiyi hissədə Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç dövra bölməyi təklif edir.

1. Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalışib inkişaf etməsi dövrü.
2. Azərbaycan milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü.
3. Azərbaycan ədəbi dilinin dövlət dili kimi yenidən qurulması və ...sovet dövrü [11, 100].

Kitabın üçüncü fəslindən göründüyü kimi, müəllif bu dövrləri ayrı-ayrı mərħələlərə bölür. Birinci dövr, müəllifə görə, XI-XIII əsrlərdən başlanıv və XVIII əsrin sonlarına qədər müddəti əhatə edir və bu dövr üç mərħələyə bölür: 1. Başlangıç mərħəlesi. 2. Xətəyi-Füzuli mərħəlesi. 3. Vəqif mərħəlesi [11, 102].

Azərbaycan ədəbi dili tarixi ilə münteżəm məşğul olan alimlerimizdən biri da prof. T.Hacıyevdir. O, tədris vasitəsi kimi 1976-ci ildə nəşr etdiirdiyi "Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)" adlı əsərində "Azərbaycan ədəbi dili tarixinin dövrleri" adlı xüsusi bölmə vermişdir. Ə.Dəmirçizadənin haqqında danışdığımız kitabı onun 1967-ci ildə çap edilmiş "Azəri ədəbi dili tarixi" kitabının təkmiləşmiş variansi olduğu üçün prof. T.Hacıyev prof. Ə.Dəmirçizadənin bizi qeyd etdiyimiz son bölgüsünün qismən B.Çobanşəzənin bölgüsü ilə səsleşdirmələrde vahid bir prinsip ardıcılılığı izlenilmir. Prof. T.Hacıyev qeyd edir ki, "norma ədəbi dilin baş attributudur. Buna görə da ədəbi dilin dövrleşdirilməsində başlıca ölçü kimi məhz normaya, onun tarixi inkişafına əsaslanmaq daha münasibdir" [13, 51].

Prof. T.Hacıyev haqlı olaraq göstərir ki, norma tərkibcə iki komponendən – dilin grammatic cəhətlərini əhatə edən fonetik, leksik, grammatic quruluşundan və üslub rəngarəngliyindən, üslubi diferensiasiyasındaki əvvəklilikdən ibarətdir [13, 51].

Prof. T.Hacıyev Azərbaycan ədəbi dilinin inkişaf tarixini aşağıdakı şəkilde dövrləşdirir:

1. Təşəkkül dövrü (IX-X əsrlərdən XVII əsrin əvvəllerinə qədər);
  2. Sabitləşmə dövrü (XVII əsrin ortalarından dövrümüzə qədər).

Lakin müəllif, onun öz sözləri ilə desək, sabitləşmə dövrünü dörd mərħələyə (yarımdövrəyə) ayırır:

1. XVII-XVIII əsrlər ədəbi dili;
2. XIX əsr ədəbi dili;
3. XIX əsrin sonu. XX əsrin əvvəllerində ədəbi dil – milli ədəbi dil dövrü; \*

4. 1930-cu ildən sonra müasir Azərbaycan ədəbi dili [13, 53, 57].

Prof. A.Axundov Azərbaycan ədəbi dilinin tarixi inkişafında iki dövr olduğunu göstərir: 1. Köhnə Azərbaycan dili; 2. Yeni Azərbaycan dili [14, 7]. Əsərdə konkret göstərilməsə də, hiss olunur ki, köhnə Azərbaycan dili dedikdə müəllif ədəbi dilimizin 1820-1830-cu illərə

qədər olan inkişaf dövrünü, "yeni Azərbaycan dili" anlayışı altında isə 1830-cu illərdən dövrümüzə qədər olan inkişafını nəzərdə tutur.

Bizcə, Azərbaycan ədəbi dilinin inkişafını nəzərdə tutur. Bölmək daha məqsədə uyğundur:

1. Azərbaycan ədəbi dilinin milli dilə qədər inkişaf dövrü.
2. Milli dil yarandıdan sonrakı inkişaf dövrü.

Azərbaycan ədəbi dili öz inkişafı tarixində biri digərindən fərqli 4 tarixi mərhələni əhatə edir:

I mərhəla – XIII-XVI əsrləri əhatə edir. Öz inkişafı prosesində bütün səviyyələrdə canlı xalq dilinə əsaslanan ədəbi dil bir sıra dilxarici faktlarla bağlı olaraq bəzən canlı xalq dilindən bu və ya digər dərəcədə fərqlənir. Canlı xalq dili ilə ədəbi dil arasında bu fərqli Azərbaycan dilinin timsalında XIII-XVI əsrlərdə, xüsusun leksik səviyyədə çox koskin hiss edilir. XIII-XVI əsrlərdə Azərbaycan yazılı ədəbi dili öz leksik tərkibi baxımından Azərbaycan, ərəb və fars dillərinə məxsus söz və söz birləşmələrinin toplusu kimi qiymətləndirilə bilər.

Bu dövrü sacıyyəldəndirən ikinci cəhət ədəbi dilin bədii dil ilə eyniyiyət təşkil etməsidi. Bu dövrde bədii əsərlərdən, xüsusun poetik əsərlərlə yanaşı başqa üslublarda (əsasən elmi üslub) yazırlara təsadüf etsək də, bu yazılar hələlik müstəqil üslub səviyyəsinə yüksələ bilməmiş, dövrün ədəbi dili bədii üslub əsasında inkişaf etmişdir.

II mərhəla – XVII-XVIII əsrləri əhatə edir. Bu dövrde yazılı ədəbi dilde ancaq fonetik və grammatic səviyyədə deyil, həm də leksik səviyyədə yazılı ədəbi dil canlı xalq danışq dilinə əsaslanır. Əgər I dövrə şəfahi ədəbi dil yazılı ədəbi dil ilə parallel şəkildə inkişaf edirdiise ve bunlar arasında qarşılıqlı təsir, qarşılıqlı faydalananma çox zəif idisə, ikinci dövrde bu təsir, bu faydalananma dilda demokratikliyin güclənməsi ilə bağlı olaraq artır, canlı xalq danışq dilinin yazılı ədəbi dilə nüfuzu çoxalır və bunlar arasında yaxınlıq yaranır. Bu dövrde, xüsusən XIX əsrda ədəbi janrları saxələnir, bədii üslubla yanaşı, başqa funksional üslublar da təşəkkül tapıb formalaşmağa başlayır. Dövrün sonlarında içtimai-siyasi həyatda olduğu kimi dil quruculuğu içinde də fəaliyyət genişlənir. Təraqqipərvər ziyyətilər dilin, həm də ədəbi dilin hansı istiqamətdə inkişaf etməsini müəyyənləşdirir və ədəbi dilin milli dil əsası üzərində inkişafına qarşı çıxış edənlərlə mübarizəni gücləndirirler.

## I FƏSİL

### "KİTABI-DƏDƏ QORQUD"UN DİLİ

#### Ümumi qeydlər

Azərbaycan şifahi xalq yaradıcılığı janlarının tarixi bu dilde danışan xalqın tarixi qədər qədimdir. Dialektfövqü səciyyə daşıyan cıalanmış şifahi edəbiyyat nümunələri dildən-dilə, nəsildən-nəsle keçərək əsrlerə arxada qoymuş və dövrümüzə qədər gəlib çıxmışdır. Xalq poetik yaradıcılığının nümunələri təqribən IX-X əsrlərdən heca vəznində yaranmış, IX-X əsrlərdən əvvəl yaranan poetik nümunələri isə daha çox allitərsiya, metnədəki və ya cümlədəki ilk sözlərin ilk hecallarının eyniliyi əsas olmuş və bu cəhət sonralar heca vəznində yaradılmış şifahi poetik nümunələrdə da özəksini tapmışdır. Bir güman edirik ki, *bağırı badaş olmaq, qanı qaralmaq* tipli söz birləşmələri, *sarı yağıla yağlıyır, sarımsağla dağlıyır; yel vurub yengələr oynayır;aldən qalan əlli il qalar; yaxşıya yanaş, yamandan uzaq; söz böyüyün, su kiçiyin, ulu sözünə baxmayan, ulaya-ulaya gedər; yanın da man, yaman da mən; qız ağacı – qoz ağacı; at min, ad qazan kimi atalar sözləri çox qədimlərdə, ədəbi dilimizin təşəkkülündən çox-çox əvvəller şifahi dilde yaranmışdır. Bu atalar sözlərinin tərkibində müvafiq fonetik deyişikliklər baş vermiş ola bilər, belədə bunların tərkibində aparıcı deyil, bir növ ikinci dəracəli sözlər deyişilmiş ola bilər. Mesələn, *ulu sözünə baxmayan, ulaya-ulaya gedər* atalar sözü qədim dövrlərdən ulu sözün siyan ulayu gedər kimi də işlənə bilərdi. Əlbəttə ki, bu bizim subjektiv fərziyəyimizdir.*

Şifahi dilde epik əsərlər də, bayatı və ağıclar da, atmacular və tapmacalar da, laylalar və əzizləmələr də bu şəkilde yaranır, eldən-ela, dildən-dilə keçərək cıalanır, epik mətnlərdəki bir çox söz birləşmələri və cümlələr klışə və trafaret şəkli alaraq epik əsərin, dastanın canını və qanını təşkil edir. Sanki unudulmasın deyə belə klışələr və trafaretlər dastanın metnində döñə-döñə tekrar edilir. Əgər tekrar edilən klışələr və trafaretlər tam və müstəqil mətn təşkil edirsə, bu mətn zaman keçidkə soya – şeir parçasına çevirilir. Biz

belə soyların – şeir parçalarının ən maraqlı nümunələrini "Kitabi-Dədə Qorqud" dastanlarının dilində görürük:

Men Qazanın nemətinin çoq yemişəm  
Bilməz isəm, gözümə tursun!  
Qara qoçda qazılıq atına çoq binmişəm  
Bilməz isəm, mana tabut olsun!  
Yaxşı qaftanların çoq geymişəm  
Bilməz isəm, kəfənim olsun!  
Ala barigah otığına çoq girmişəm  
Bilməz isəm, mana zindan olsun!

Sekkiz misralıq bu metnədə dörd cümlə var. Bu cümlələrin dördü də eyni sintaktik qəlib əsasında qurulmuşdur. Tek misralarda *çoq* sözü naqli keçmiş birinci şəxsin təkində olan fellə birləşmə təşkil edir, cümlələrdə isə *bil* feli şərt şəklinin qeyri-qəti gələcəyinin birinci şəxsinin təkinin inkarına (*bilməz isəm*), misraların sonunda isə ikinci misra müstəsna olmaqla "olsun" işlədirilir. Maraqlıdır ki, çox qədimlərdən yaranmış bu parçada 5 alınma söz var. Şübə yoxdur ki, bu sözlər dastan dildən-dilə keçidkə artırılmışdır. Birinci misrada "nemət" sözünün qondarma olduğu göz qabağındadır. Xalq arasında ümumiləşmiş şəkildə *cörəyini yemək* ifadesi daha çox işlədirilir. Deməli, birinci misranın ilkin formasını *Men Qazanın atımagını çoq yemişəm* şəklində bərpə etmək olar.

Eposun matəninə bərpası xüsusi tədqiqat obyekti olduğu üçün biz başqa alınma sözlər haqqında danişmaq fikrində deyilik. Ancaq onu demək lazımdır ki, *ala barigah otaq* birləşməsində "barigah" sözünün sonradan artırıldığına və yersiz göründüyüne şübhə yoxdur.

M.M.Quxman ədəbi dillərin tipoloji xüsusiyyətlərinin müyəyyənləşməsinə həsr etdiyi bütün əsərlərində göstərir ki, "standartlıq, əlibanın mövcud olması və kodifikasiyası heç də ədəbi dillərin universal prosesləri deyil". Ədəbi dili forqləndirən əsas cəhət, M.M.Quxmanna görə, cıalanma ("obrabotannost'"), bədii əsərdə nitqin fikir süzgəcindən xüsusi keçirilməsinin vacibliyi, dialektfövqülük və çox funksionallıqdan ibarətdir [15, 7]. Qeyd edək ki, bütün bu olamatlar öz təzahürünü bu və ya digər şəkildə Azərbaycan şifahi xalq yaradıcılığında da tapır.

Azərbaycan dili şifahi xalq yaradıcılığının nümunələrinin zənginliyi baxımından dünya dilləri arasında xüsusi yer tutur.

Təəssüf ki, çox zəngin və janr etibarilə rəngarəng şəfahi xalq yaradılılığı nümunələrimiz ancaq XVI əsrden yazıya almışdır. Bunlar arasında yuxarıda adını çəkdiyimiz "Kitabi-Dədə Qorqud" xüsusi yer tutur. Dastanın bizi hezəlik iki əlyazma nüsxəsi məlumdur. Dastanın əlyazmasının en mükəmməl nüsxəsi XIX əsrde Dresden kitabxanasında tapılmışdır. 153 vərəqdən ibarət bu əlyazmanın hər sehifəsində 13 sətir var. İkinci nüsxəni italyan türkoloqu E.Rossi əsrimizin ikinci rübündə Vatikan kitabxanasında tapmışdır. Hər iki əlyazmanın üzü XVI əsrde köçürülmüşdür. Lakin bu heç də o demək deyil ki, dastan XVI əsrde yaradılmışdır. Tarixçi Əbu Bəkr ibn Abdallah ibn Abyek ad-Devadari (XIII-XIV əsrlər) göstərir ki, dastanın ayrı-ayrı boyalar oğuz tayfaları arasında hələ XII-XIII əsrlərdə geniş yayılmışdır.<sup>1</sup>

Bir çox başqa şəfahi ədəbiyyat nümunəsi kimi, "Kitabi-Dədə Qorqud" da dil və üslub baxımından gündəlik mösiət nitqinin fövqündə durmuş və dialekt-fövqü xarakter daşımışdır. Heç də təsədüf deyil ki, akademik M.C.Cəfarov öz məqalələrində birində göstərir ki, həm şəfahi, həm də yazılı ədəbiyyatımızın bütün tarixi inkişafı boyu dialekt məhdudiyyəti ona yad olmuşdur [17, 51].

Dastanları xalq məclislerində, toy və bayramlarda ozanlar-aşıqlar ifa etmişlər. Xalq şerinin və dastanlarının canlı daşıyıcıları olan ozanlar-aşıqlar öz fəaliyyətlərini konkret dialekt mühiti ilə məhdudlaşdırırlardır. Qopuzunu - sazını ciyinə alaraq onlar elden-ele, obadan-obaya, oymaqdan-oymağə gəzir, sövqi-tebii şəkilde ele edirdilər ki, onların mahmisi da, nağılı da, dastanı da hamiya aydın olsun. Deməli, bu yolla ozanlar-aşıqlar dilin cılalanmasına xidmət edir, seçmə və evəzətmə ilə məşğul olurlar. Güman etmək olar ki, xalq şerinin və dastanların dilinə seçmə və cılalanma bu və ya digər dərəcədə xas olmuşdur. Feodalizm dövründə bu prosesə eyni zamanda xalqın köçəri hayat tərzini də təkan verirdi.

Tofiq Hacıyev yazar: "Azərbaycan ədəbi dilinin meydana gəlməsi xalq dilinin yaranması ilə başlayır. Şübhəsiz, ilk mərhələdə bu ədəbi dilin şəfahi qolu fəaliyyət göstərir. Müxtəlif tayfaların siyasi-iqtisadi cəhətdən birləşməsi, onların təfəkkür məhsulu olan bədii-zehni yaradıcılıq məhsullarının da cəmləşməsini şərtləndirir. Hikmetli ifadələr,

<sup>1</sup> Qeyd edək ki, "Kitabi-Dədə Qorqud" dastanlarını ədəbiyyatşünaslar, tarixçilər və dilçilər həm keçmiş SSRİ-də, həm də xaricdə ardıcıl şəkildə tədqiq edir. Dastanın tədqiqi haqqında ədəbiyyat siyahısı üçün bax: B.M.Жирмунский.Тюркский героический эпос. Л., 1974; X.Коропты. Огузский геройический эпос. М., 1976.

atalar sözləri və məsəller, nəğmələr, əfsanələr bir tayfanın dilindən o birinə keçir. Bununla da nitq materialında ümumiləşmə prosesi başlayır. Başqa tayfalar üçün anlaşılmayan, işlek olmayan nümunələr hər tayfanın özüne qalır (dialekt norması belə yaranır), şəfahi yaradılığın dilində müxtəlif tayfaların, geniş kollektivin anlama imkanı kor-korana olsa da, nəzərə alınır. Hesab etmək olar ki, tayfa dil-lərinin ümumiləşməsində onların şifahi-bədii yaradıcılıq məhsullarının mənimsənilmesi mühüm əhəmiyyət kəsb edir; bir-birinin yaradıcılıq məhsulunu dirlədikcə onun dilini qavramaq ettiyati ilə qarşılıqlar. Beləliklə, VIII-IX əsrlərde ümumi şifahi Azərbaycan ədəbi dili formallaşır. M.Kaşgari oğuz dilini asan deyə qələma verir. Bize, bu o deməkdir ki, oğuz dili cılalanmış, zəngin dil olub, başqa dillerdən onda lügət mənimşəməleri işləndiyindən hər tayfa onu asan anlayıb. Demək, bu dil qədim ədəbi ənənələrə malik olub. Şifahi bədii abidə kimi "Kitabi-Dədə Qorqud"un müəyyən boyalar məhz bu dövrün məhsuludur" [17, 40, 41].

"Kitabi-Dədə Qorqud" dilinin oğuz tayfalarının həyat tərzi, dünən duymuş, adət və ənənələrlə ilə bağlı şəkildə tədqiqi güman etməyə asas verir ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan dilinin yazıya qədərki inkişaf dövründə yaranmışdır. Cox güman ki, dastanlar Azərbaycan ərazisində IV-V əsrlər qədər yaşayın savir, oğur, onoğur, bulqar, saruoqur, avar və başqa türkiddilər tayfaların birləşmələri dövründə yaranmışdır.

Biz bu fikri "Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların öz əksinə tapan qədim inam və ənənələrinin təsvirində görürük:

1. İslam dininə görə, qadın cəmiyyətdə məhrəbə meydanına qatılmaq hüququndan məhrurundur, "Kitabi-Dədə Qorqud" da isə qadın tayfanın, qəbilənin, kollektivin bərabərhüquqlu üzvüdür. Dastanın dördüncü boyunda boyu uzun Burla xatun öz oğlunu kafların əlindən xilas etməkdə böyük fəallıq göstərir, qılıncla düşməndən intiqam alır. Üçüncü boyda Bay Becan boy Allaha yalvarır ki, ona bir qız versin. Beyrək elə bir qız almaq arzusundadır ki, onun öz sözləri ilə desək, "mən yerimdən durmadan ol durgəc gərok, mən qaraçoq atımı binməden ol binmək gərok, mən qırma varmadan ol mana baş gətirmək gərok".

2. İslam dini ancaq bir olan əbədi və əzəli Allaha səcdə etməyi tələb edir. İslamdən əvvəl türklər ağaca, itə, qurda, hötə bir sırə quşlara da tapılmışlar. Bəzi türk tayfaları öz kök və soyunu hötə ağaclarla, heyvanlarla bağlayırdılar. Dastanda təsvir olunan oğuzlar öz

kök-soylarını “ağ qayanın qaplanının erkəyi”, “ağ sazin aslanı”, “azvay qurt əniyin erkəyi”, “ağ sunqur quşun erkəyi” ilə bağlayırlar.

3. Dastanın qəhrəmanları al şərabın itisindən içir, onlar döyüşlərde hələk olarkən atlarını kəsib ehsan verirlər. Bütün bunlar islamaya yaddır və oğuzların hayatında o dövrə aiddir ki, oğuzlar hələ şamanlıq tapınırlar.

4. İslam dini musiqi alətlərinde çalmaq sənətinə mənfi münasibat bəsləyir, dastanın qəhrəmanları isə musiqi aləti qopuzu müqəddəs bir alet kimi baxırlar. Dastanda göstərilir ki, qopuzu Dadəm Qorqud icad etmişdir. Onuncu boyda Səgərk deyir: “Mərə kafir, Dədəm Qorqud qopuzu hörmətinə çalmadım. Əgər elündə qopuz olmasayı, ağam başçığın, səni iki parə qılurdum”.

5. Tədqiqatçılar guman edirlər ki, Homerin “Odiseyya”ndakı Polifem isə “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz haqqında əhvalat Kiçik Asiyada çox qədimlərdən məlum olan eyni əfsənə əsasında yaranmışdır [18, 16].

6. Bütün boylarda elə standartlaşmış alqışlara, qarğışlara, andlara və başqa ifadələrə təsadüf olunur ki, bunların hamisinin əsasını akademik V.M.Jirmunskinin təbəri ilə desək, “öz mənşeyinə görə, islamdan əvvəl yaranmış sehrkar andlar” təşkil edir [19, 16].

Bütün bunlar və aşağıda qeyd edəcəyimiz bir sıra qədim dil faktları sübut edir ki, dastan Azərbaycanda yazılı ədəbiyyat meydana gəlməzdən çox-çox əvvəl yaranmışdır:

1. Biz fellerin inkarının *-ma//-/ma* şəkilçisi ilə yarandığını biliirk. İnkärin bu forması həm qədim türk kitabalarında, həm də M.Kaşgarinin “Divan”ında çox tez-tez işlədirilir. “Kitabi-Dədə Qorqud”da isə fellerin analitik inkarına, demək olar ki, hər səhifədə təsadüf edilir:

Ir qobil ala tağı avlayubən aşmağum yoq.  
Ağ alınlı Bayındırın divanına varmağum yoq.  
Qazan kimdür, mon anun əlin öpmögüm yoq.

Qeyd edək ki, inkarı *yoq* sözünün iştirakı ilə yaranan fel ancaq məsələ formasında deyil, başqa formalarda da ola bilər:

Ağam Beyrək gedəli bize ozan goldığı yoq.  
Əgnimizden qaftanımız aldığı yoq.

Başımızdan gecəliğimiz aldığı yoq,  
Buynuzu burma qoşlarımız aldığı yoq.

2. Bir çox başqa dünya dillerində olduğu kimi, qədim türkler de sağ tərəfə sağ əl, sol tərəfə sol əl demişlər (müqayisə et: orta mon-qol dilində: *barangār, cuvanğar*, ingiliscədə: *right hand, left hand*). “Kitabi-Dədə Qorqud”da adı əhvalatların təsviri əsərin yaradıldığı dövrün adı damışq dilində verilən hissələrde (məhz bu hissələr dildən-dile, nəsildən-nəsle keçidkə leksik tərkibi və qrammatik formaları daha çox deyişmişdir) *sağ yan, sol yan, sağ təraf, sol təraf* birləşmələrinə təsadüf etdiyimiz halda (burada *hom da yan və təraf* sözləri müvafiq mənsubiyyət şəkilçiləri və hal şəkilçiləri ilə işlənir), tərafət səciyyəli söylərdə *sağ al, sol al* birləşmələri əsas yer tutur ki, bu birləşmələrdə *sağ, sol* sözləri mənsubiyyət şəkilçisi, *al* sözü isə müvafiq hal şəkilçisi qəbul edir<sup>1</sup>.

Bəri gəlgil, qulunum oğul!  
Şağım əle baqdığımıda qardaşım Qaragünayı gördüm,  
...Solum əle baqdığımıda dayım Aruzu gördüm  
...Qarşım əle baqdığımıda səni gördüm.

Yeri gəlmışkən onu da qeyd edək ki, feli bağlamalar (əsasən *-dıqda // -dikda // -duqda // -dükdə, -dıqca // -dikcə // -duqca // -dükcə* kimi feli bağlamaları nəzərdə tuturuq) neinki müasir ədəbi dilimizdə, hətta yazılı ədəbi dil abidələrimizdə belə mənsubiyyət şəkilçisi qəbul etmir. Halbuki gətirilən nümunələrdə gördüyüümüz kimi *baqdığımıda* birinci şəxs mənsubiyyət şəkilçisi ilə işlədiyi kimi, “*salqum-salqum tan yelləri asdiginda*” – misrası ilə başlanan soyun elə həmin misrasında *asdiginda* üçüncü şəxs mənsubiyyət şəkilçisi ilə verilmişdir. Eyni fikri biz “doğduğunda doqquz buga öldürüdüğüm oğul” cümləsi haqqında da deye bilarık. Mətnin məntiqi talebini uyğun olaraq *asdiginda* sözü ilə səslişən *sayradığda, banlıdagda, ogradığda* feli bağlamaları da *sayradığında, banlıdagında, ogradığında* kimi verilməli idi, lakin

<sup>1</sup> Bütün *şagım, solum, qarşım, bayım* kimi söz-formalarla birləşmə töşkil edən *ala* söz-formanın *ala* şəklində oxunmasını qəbul etmirik. Bununla yanaşı, biz türk alımı İlhan Başgözün bu söz-formanın etimoloji baxımdan *el/söz* ilə bağlı olduğu haqqında fikrini rədd edirik [Bax: Türk Dili Dergisi, İstanbul, 1960, sayı 104, c.IX, səh.442].

bu məsələlər dastanın dilindən daha çox ilkin mətnin bərpası ilə bağlı olduğunu üçün biz bu məsələnin üzərində dayanmaq istəmirik.

3. "Kitabi-Dəda Qorqud" dilimizin elə bir inkişaf dövründə yaranmışdır ki, o dövr analitik fəl konstruksiyalarının on çox işlənən dövrü olmuşdur: *goyu vermək*, *sali vermək*, *öldürü görmək*, *geli yürümək*, *dilayi varmaq*.

Maraqlıdır ki, XIV-XVII əsrlər abidələrimizde analitik konstruksiyada əsas fəl -ə/-ə şəkilçili feli bağlama ilə işlənir və çox nadir hallarda təsadüf olunur. "Kitabi-Dəda Qorqud"da isə feli bağlanmanın on qədim -i // -i // -u // -ü forması işlədirilir və belə konstruksiyalar biz tez-tez təsadüf edirik.

4. Olmaq felinin də elə şəraitdə işləndiyinin şahidi olurq ki, bu fel sonrakı dövr abidələrimizdə bu cür sintaktik əhatəde nisbətən passivdir: *yiqdirdi ola*, *seçdirdi ola*, *ayrdı ola*, *ağlatdı ola*, *sızlatdı ola*. Əlbəttə, biz dilimizin inkişafının on qədim dövrlerine aid olan belə grammatik formalının sayını artırda bilərik. Lakin bizə belə gəlir ki, bu deyilənlər də kifayət dərəcədə əsas verir ki, abidənin eramızın birinci minilliyinin ortalarında artıq bir dastan kimi formalasdığını tösdig edək.

### Abidənin leksikası haqqında bəzi qeydlər

Müsair dövrdə artıq elmi şəkildə müəyyən edilmişdir ki, dilin dialektfövqünün yaranmasında və təşəkkülündə şifahi xalq yaradılığının bohrası olan əsərlərdən – dastanlardan, nağıllardan, bayatılardan, atmacalarдан və s. – xüsusi əraziyə və ya müasir terminlə desək, dialektlərə məxsus sözlərin, formalların müəyyən hissəsi çıxırılır, bu da ya şüurlu, ya da sövqi-təbii seçmə yolu ilə baş verir. Dialektfövq proses comiyyətin və ya taya-qabılıq birləşkiliyinin müvafiq tələblərinin həyata keçirilməsi nticəsində baş verir, məhz, bu tələblər əsasında tokamül prosesləri inkişaf edir ki, bu da dialektfövq dil formalının səciyyəsini müəyyənloşdırır. "Kitabi-Dəda Qorqud" dildən dilə, əsrden əsre keçidkən onun leksik tərkibi ki bu da ya digər dərəcədə dəyişmiş, seçmə və əvəzətmə yolu ilə IX-XV əsrlərə əsərin tərkibinə ərab, fars və mongol dilində alımla sözlər də daxil olmuşdur. Bu sözlərin bəziləri xalq dilinin tələbinə uyğun olaraq öz ilkin şəklini dəyişmişdir. Bu qəbildən

olan sözlərə *biz salvi* (sərv), *yesir* (əsir), *qayrı* (ğeyri), *qarib* (gərib), *ətar* (əsər – səs-soraq mənasında), *qada* (qəza), *sayvan* (səyaban), *xarc* (xərc) və s. nümunə göstərə bilerik. Biz bu fikirdeyik ki, *salvi*, *yesir*, *ətar*, *qada* kimi sözlər dilimizə on gecı VIII-IX əsrlərde keçmiş və canlı danışq dilinin tələbinə uyğun olaraq öz fonetik şəklini dəyişmişdir.

Drezden əlyazma nüsxəsindəki bir sıra faktlar əsas verir ki, XVI əsrde dastanın üzünü başqa bir əlyazma nüsxəsindən və ya dastanın bütün boyalarını illərlə döñ-döñə eşitmış və hafızasında hekk etmiş olduğu üçün yazıya köçürən azərbaycanlı katib öz doğma dilinin bütün qayda-qanunlarını mükəmmal bilsə də, ərab və fars dilinə yaxşı bələd olmamışdır. Bunun həqiqət olduğunu onuna izah etmək olar ki, ərabcadan dilimizə keçmiş "qəzəb" sözünü (ərəbca **غَزَبٌ** kimi yazılır) katib, "ditar" sözünü "dizar" (دیزار) kimi yazar. Müsair dilimizin fonetik qaydalarına əsasən ikihecalı sözün sonunda *q* səsi varsa, belə söz saitla başlayan şəkilçili qəbul etdiğində *q* səsi *ğ* səsinə keçir və bir çox hallarda *t* səsi ilə bitən fel saat səslə başlanan şəkilçili qəbul etdiğində *t* səsi *d* səsinə keçir (müqayisə et: *get* – *gedir*). Görünür bu qanunu katib çox yaxşı bilmışdır. Ona görə de müstəqil şəkildə işlənərkən *yog* kimi yazişi sözü, hətta *yoq* sözündən sonra gələn söi saitla başlığı halda nitq prosesinə uyğun olaraq *q* səsinin *ğ* səsi ilə əvəz etmişdir: *oğu*, *qızı*, *yoğdu* (yox idi), *eldə yağı* yoğikan sənin babanın üstüna yağı gəldi, birisini binəm, birisini yedəm dedi, birin bindi, birin yetdi. Deməli, bugünkü dilimizdə işlənməyən, lakin izini yedək sözündə saxlayan fel tarixən yetmək şəkildə olmuş və müsair dilimizdə *yedəkləmək* düzəltmə fəlinin verdiyi mənəni ifadə etmişdir.

"Kitabi-Dəda Qorqud"da ərab və fars dilində alınma sözlərə qədər də çox deyil. Bu sözləri, çox güman ki, seçmə və əvəzətmə nəticəsində sonralar dastanın ifaçıları artırmışlar. Bu sözlərin bir hissəsi dilimizin lügət tərkibində özüne möhkəm yer tutmuş və bu gün de ədabi dilimizdə işlədirilir. Belə sözlərə biz ilk növbədə *axır* "son, nəhayət", *əğil* "düşüncə", *Allah, alim, əsil, esq, avaz, ayib, azad, bəhri, behişt, bayan, bürç, canavar, can, casus, cıgar, divan, didar//dizar, dua, əlbəttə, omir, əgəfil, günah, xəbər, haqq, heyf/hayif, xəzinə, halal, hünar, hörmət, işarət, ittiqaq, qadir, qəbul, kafir, qəla, kərəm, qurban, künbəd, leşkər, məhəl, məsləhət, meydən,*

*nagah, namaz, namərd, nəzər, peyğəmbar, sabah, rəhmət, səbəb, səhbət, şahbaz, şahin, taxt, vəqiqə, vad//vədə, zəbun, zaval, zindan* kimi sözləri aid edirik. Biz burada dastanın müxtəlif boylarında döne-döne təsadüf etdiyimiz alınma sözləri sadaladıq. Maraqlıdır ki, bu sözlərin çoxunun dilimizdə qarşılığı var ve bu sözlərin bir neçəsinin mütləq sinonimi dastanda işlədilmişdir; məsələn: *axır - son, ağıl - us, Allah - tanrı, eşq - səvgi, avaz - sas, behişt - uçaq, günah - suç/yazıcı, dua - alqış, hünar - ərdəm, hörmət - ağır, ittifaq - yığnaq, laşkar - qoşun, sabah - yarın//tan, vəqiqə - tuş//uyqu* və s. Mətmən bəzi yerlərdə haqqında danışılan alınmalar surət üzərində seciyyə daşıyır: çox hallarda alınmalar onların milli mənşəli sinonimləri ilə müvazi işlənir: *Şundan bərə əqlüm-ussum dirə bilmən, ol-anı yedürür, içürüür, ağırlar, azızlər, bəzi hallarda isə mətnədə ifadə olunan fikrin emosionallığını, ifadənin bedii çalarının gücləndirilməsinə xidmət edir: Dirəxan, oğlana bağlık vergil, taxt vergil, ərdəmlidir, boynı uzun bədəvi at vergil, binər olsun, hünarlıdır; bəzi hallarda da (əsasən soylardada) poetik mətnədə yeknəsəqlikdən qaçmaq üçün, bir sözü iki dəfə təkrar etməmək və mətnin bedii siqletini qorumaq naminə bir yerde milli mənşəli söz, digər yerde isə onun alınma sinonimi işlədir.*

Aqarlıda (sularına) qarğamağıl,  
Qazlıq tağının suyunun günahı yoqdur.  
Biterlido otalarına qarğamağıl,  
Qazlıq tağının suçu yoqdur.  
Qaçar keyiklərinə qarğamağıl,  
Qazlıq tağının günahı yoqdur.  
Arslan ile qaplanına qarğamağıl,  
Qazlıq tağının suçu yoqdur  
...Bu suç, bu günah babamdandır.

Abidədə tez-tez təsadüf etdiyimiz milli mənşəli *yarın* sözünün sinonimi kimi iki dəfə işləndiyini qeydə alduğumuz *sabah* teyinsiz olduğu halda, müasir dilimizdəki “*sehər*” mənasında 10 dəfə ya *alar*, ya da *alan* sözlərindən biri ilə birləşmədə işlədir; *alar* sözünə cəni zamanda iki dəfə *tanla* sözü ilə birləşmədə təsadüf edirik. Biza belə gəlir ki, *alar* sözü müasir dialektlerimizdə işlədilən *ala toran, ala qaranlıq* sözlərinin tərkibindəki *ala* ilə bağlıdır. *Ala qaranlıq* söz birləşməsinin mütləq sinonimi *dan (tan)*

qaranlığı birleşməsi əsasında düzələrək, *alalalar* nə zamansa “*Kitabi-Dədə Qorqud*” dili ilə desək, “*agli-qaralı seçilən çağ*”, müasir adəbi dilimiz ilə desək, “*dan yeri ağaran//qızaran çağ*” mənasında işlənməmişdir. *Alan* sözü, görünür *alar* sözünün dialekt variantıdır [20, 360]. Buradan belə nəticəyə gələ bilərik ki, *alar* və ya *alan* ilə birləşmədə işlənən “*sabah*” sözünü dastanın qədim variantında *tanla* əvəz etmiş, müstəqil işlənən *sabah* sözü yerinə isə ya *yarın*, ya da *tanla* sözü işlədilmişdir. Dastandakı *pəncəye* sözünü izah edərək Orhan Şaiq Gökyay yazar ki, “bu gün Anadoluda bu kəlimə, xidmətçi qız” mənasında işlədilərək düşməndən esir alınan qızların xatirəsini yaşadır [21, 270]. Əsərin lügət hissəsində isə müellif Elmalı Mühammed Həmidəyə istəndi edərək göstərir ki, *pəncik çıarmaq* “hərbçi hücum zamanı alınan qənimətlərdən beşər birini ayırməq” deməkdir [21, 270]. Türk tədqiqatçısı Hasan Köksel isə *pəncik çıarmaq* birləşməsinin hücum zamanı eldə edilən qənimətin beşər birini qəhrəməna vermək mənası verdiyini təsdiq edir [22, 121-127]. *Pəncik çıarmaq* dastanda üç dəfa və hər dəfə də iç-oğuzun və Dış-oğuzun hakimi, 24 sancaq bəyi ixtiyarında olan Xanlar xanı Bayındır ilə bağlı olaraq işlədir. Görünür ki, oğuz cəngavərləri döyüşlərdə düşməni möglüb etdikdən sonra eldə etdikləri qənimətin beşər birini Bayındura verirlərmiş.

Yuxarıda sadaladığımız sözlərdən başqa dastanda elə alınma sözlərə də təsadüf edirik ki, onlar bütün eser boyu bir və ya iki dəfə işlədilmişdir. Belə sözlərin də bir çoxu osas nominativ mənadan daha çox, məcazi məna kəsb edir və azərbaycanca bu və ya digər fella sintaktik əlaqəyə girərək fikrin ekspresivliyini gücləndirir, bediliyi xidmət edir: “Ey əməli azmış, feli dönmüş, qadir Allah ağ alına qada yazmış... sana noldu? Əməlinmə azdı, felinmə döndü, əcəlinmə geldi?”

“*Kitabi-Dədə Qorqud*”un Dresden nüsxəsində dastanın adından sonra yazarlı: “*Öla lisan-i taife-yi oğuzan*”. Deməli, əsər oğuz tayfalarının dilində yaradılmışdır. Bu, görünür, o dövrə olmuşdur ki, hələ indiki oğuz dilləri arasında diferensiallaşdırma baş verməmişdi. Lakin Dresden nüsxəsindəki həm leksik material, həm də müxtəlif grammatik formalar, hətta fonetik quruluş bize haqq verir ki, bu əlyazma nüsxəsinin dastanın məhz Azərbaycan variantı olduğu fikrini təsdiq edək. Dastanın dilinin tədqiqi ilə məşğul olan dilçi alimlər arasında bu məsələdə fikir ixtilafi yoxdur [21, 76, 84].

Orhan Şaiq Gökyay dastanda 4835 söz ve idiomatik ifade işlen- diyini müsyyönleştirmiştir [21, XIV] ve buna uygun olarak lügüt tətib etmişdir ki, lügüt kitabın 157-318-ci səhifələrini ehət edir. Orhan Şaiq eserinin "Kəlimələr" bahisində dastanın transliterasiyası ilə məşğul olan alimlərdən Vələt İzbudaqın, Piraya Nurəttinin, Muhtar Gögüşün, M.Şakir Ülkütaşının, akademik H.Arasılinin, E.Rossinin, Mührəmər Erginin, Arslan Ergicün eserin oluyaşmasında bir sıra sözleri düzgün oxuya bilmədiklərini və ayrı-ayrı sözlerin mənalarını təhrif etdiklərini yazar [21, XV, XIX].

Her şeydən avval qeyd etmək lazımdır ki, dastanda milli mən- şəli sözlərin böyük ekseriyeti müasir ədəbi dilimizde heç bir fonetik dəyişikliyə uğramadan işlədir. Ona görə də dastanın yeni ərifə ilə naşırını oxuyan her bir oxucu, ayn-ayrı sözlər müstənası olmaqla, bütün boyların ümumi məzmununu yaxşı başa düşür. Doğrudur, əsərdə müasir dilimiz üçün arxaikləşmiş, mənasını dəyişmiş, fone- tik tərkib etibarilə müasir dilimizdə olduğundan fərqlənən sözlər var, lakin bunlar dastanda azlıq təşkil edir. Əsərdə müasir dilimizdə təsadüf etmemiyimiz, hətta başqa yazılı abidələrdə qeydə alınma- mis ele düzəltmə sözlər də var ki, onların mənaları hətta mətnindən kanarda belə hamı üçün aydındır. Belə sözlər əsasən soylardada işlə- dilir. Bu sözlərə biz *aqarlı*, *uçarlı*, *bitarlı*, *aqındılı*, *arlanmaq*, *asıl- lamaq*, *beşik kərtmə*, *yavuqlu*, *binər*, *biniit*, *yüklət* və bu kimi söz ve ifadələri daxil edirik.

Əsərda başqa sözlər haqqında danişmazdan avvel bir çox tə- qıbatçıları tenqid edən və dastanda bəzi anlaşılmaz sözlərin təhlili- lini verməyə girişən Orhan Şaiq Gögyayın bir neçə şərhinə öz müna- sibətimizi bildirmek istərdik. Dastandaki *adaglu* sözünü, Orhan Şaiqin fikrinə, *ad* söyü ilə bağlı olduğuna şübhə yoxdur [21, XX]. Halbuki *adaglu* söyü abidələrimizdə təsadüf etdiyimiz *adamaq* "vəd etmək" feli ilə bağlıdır. Bu feldən *adaq* "vəd" ismi və həmin isimdən -*lu* şəkilcisi ilə *adaqlı* sıfəti düzələr ki, bu da "vəd edilmiş" mənasını verir. Müasir ədəbi dilimiz üçün *ada* feli və *adaq* ismi arxaikləşsə də, *adaqlı* sözü *adaqlı* şəklində bu gün geniş işlədirilir.

Akademik H.Arash 1962-ci ildə çap etdirdiyi "Kitabi-Dəda Qor- qud" mətninin başlangıcında bir cümləni bəle vermişdir: *əlin-yüzün yumadan doguz bazlamac ilən bir kivələk yoğurd kivəzərlər*" [23, 14]. Orhan Şaiq Gögyay Həmid Arası ilə razılaşmayaraq əsas mətndə kimi yazılmış söz-formanı gözlər kimi oxumağı təklif edir

və bunun mənasını açır [21, XVIII]. Həmin cümlə əslində belə yazılımalıdır: *Əlin-yüzün yumadan toquz bazlamac ilən bir kavələk yoğurd kivəzərlər*. Ayndır ki, həm *kavələk* ismi, həm də *kavəzmək* feli *kəvmək* feli ilə bağlıdır ki, bunun da mənası "ceynə"dir. Hətta bu kökden biz müasir dilimizdə *gövsəmək* və *gəvaləmək* fellərinin işləndiyini bilirik. Orhan Şaiq *dölk* söyü haqqında da çox yazar, lakin sözün matndəki mənasını, bize, düzgün izah edə bilmir. Mahmud Kaşgarinin lüğətində *töl* sözü "uşaq", "doğulmuş" kimi verilir. Həmin sözün feli *töləmək* şəkli "quzulamaq" (qoyun haqqında) mənasını verir. İnkışaf prosesində sözlərin mənaca daralması nəzərə alaraq biz güman edirik ki, *toğmaq*, *törəmək* felləri ilə etimoloji baxımdan bağlı olan *töləmək* çox qədimlərdə geniş mənada – "doğmaq" (insanlar və heyvanlar haqqında) işlənmmiş və M.Kaşgarı dövründə artıq öz mənə dairəsinə daraldaraq ancaq qoyunlar haqqında işlədilmişdir. Deməli, dastanın birinci boyunda Dirso xanın öz arvadına xitabən dediyi "*Qadınım, dirəgüm, dölgüm*" ifadələri islam dinindən xəberi olmayan bir şəxsin dedikləri kimi qiymətləndirilməlidir, çünki müsəlman öz arvadına heç vaxt *dirəgüm* – yəni "dayığım" deyə müraciət etməz; *dölk* isə burada "doğanım və ya nəsimi öz doğuşu ilə davam etdirən" kimi başa düşülməlidir.

Dastanda müasir dilimiz üçün arxaikləşmiş leksika xüsusile maraqlıdır.

Dastanda biz *dirlik* "həyat", *ayı* "yaxşı", *sımaq* "sindirmaq", *oyluq* "bud", *tonat* "paltar geydirmək", *qırnaq* "kəniz", *saz* "qamış", *qamışlıq*, *suç* "günah", *duşaq* "buxov", *buñal* "kədərlənmək", *toylamaq* "qonaq etmək", *qayırməq* "kədərlənmək", *yarın* "sabah", *qatlan-* "dözmək", *oşalmaq* "sağalmaq" (xəstəlikdən), "işi yaxşı olmaq", *simüz* "kök", *küz* "payız", *tanıq* "şahid", *ışmək* "yığılmaq", *toplanaqmaq*, *qaqmaq* "vurmaq", *qaqımaq* "əsəbiləşmək", *ırımk* "çatmaq", *uləzmaq* "birleşmək", *qar* "defə", *bəbək* "uşaq", *quvana- maq* "güvənmək", "fəxr etmək", *yeg* "yaxşı", *nasnə* "nə", "şu" bu, *isurmək* "dişləmek", *qutlu* "xoşbəxt", *qağırməq* "çağırməq", *dügün* "toy", *ətmək* "çörek", *əsan* "sağ", *daz*, "boş çöl", *sərçə barmaq* "çəçələ barmaq", *kiçik barmaq*, *qulaguz* "yol göstəran, bələdçi", *yaşarmaq* "yaşılışmaq", *qaru* "qolun ciyindən dirsəyə qədər olan hissəsi", *uçmaq* "cənnət", *qancaru* "haraya?", *yazı* "çöl", *qarış* "qarış", *yeş* "paltarın qolu", *çayır* "çəmən", *yavuz* "pis", *sasi* "üfunəti", *kəmişmək* "atmaq", əvər "evləndirmək", *dirilmək* "yığıl-

maq”, kədi “pişik”, avsal ev heyvanlarında (inək; buzov və s.) “ağız xəstəliyi”, tanla “sabah”, qaşan “siyək”, uvanmaq “ovxalanmaq”, “sinmaq”, tayınmaq “sürüşmək”, şaqımaq “çaqmaq (şimşək)”, qalın “çox” is “sahib”, adıuk “çəkmə boğazı”, umu “arzu”, bityraq “biğ”, iya “sahib”, altın ayaq “qızıl cam”, toğan “şahin”, əsrük “məst”, aqın “hücum”, öksüz “yetim”, sinək “milçək”, udsuz “utamaz”, kələcü “söz”, tuğ “bayraq” sözlərinə tesadüf edirik. Burada müasir dilimiz üçün arxaikleşmiş olan elə sözlər sadalanır ki, həmin sözlər başqa yazılı abidələrimizdə de işlədiril. Aydın məsəledir ki, burada bu qabilən olan arxaik sözlərin ancaq az bir hissəsi verilir.

“Kitabi-Dədə Qorqud”da elə sözler var ki, həmin arxaik sözlər ancaq bu dastanda tesadüf edirik. Ona görə de həmin sözlərin mənasını əksər hallarda dəqiq müəyyən etmək olmur.

Əsərdə üç defə qo//qov sözünü tesadüf edirik: Birinci halda həmin söz -la şəkilcisi ilə düzəlmış müvafiq fəlin daxili obyekti kimi belə yazılmışdır: qola, ikinci halda qova, üçüncü halda isə fel kimi qula fonetik variantda verilmişdir.

Müasir dilimizde bir sira dialektlərdə söz-so qoşa sözünü tesadüf edirik ki, bu da söz isminin özünün də so//sö kökündən tərədiyyinə sübutdur. Digər tərəfdən müasir dilimizdə dedi-qodu qoşa sözünün tərkibindəki qodu söz-formannı qo fel kökünden olduğunu heç cür inkar etmek olmaz. Deməli, qo və yaxud qov kökü na zamansa dilimizdə sinkretik şəkildə həm “böhtən söz, iftira, yalan söz” mənasını, həm də “böhtən söylemək, yalan söylemək” mənasını vermişdir. Çox güman ki, sözün her iki forması qo və gov dialekt variantı şeklinde işlədilmişdir. sö kökündən yazılı abidələrimizdə söylə//sözlə yanaşı, sələmək felina de tesadüf etdiyimiz kimi, qo(v) kökündən də qolamaq felina tesadüf edirik. Deməli, 6-ci sehifədəki qo(v) qo(v)ladı ifadəsi “böhtən, iftira, yalan söz danışdı; 95-ci sehifədə isə qari-qoca qalmaya qo edinə birləşməsi “qarı qoca qalmaya böhtən deyə” deməkdir.

Drezden nüsxəsinin 69-cu sehifəsi belə başlayır:  
ساعن صولن اورونك جوردرلر

Biz bu cümləni belə oxuyuruq: *sağın-solun Urizun çövrədilər*. Buradakı çövrə sözüne biz fel kimi başqa abidələrdə tesadüf etmirik, lakin isim kimi abidələrimizdə çövrə sözünün övrə, yörə, dövrə variantları qeyde alınmışdır. Belə güman etmək olar ki, çövrə – “əhatə etmək”, “mühafizə etmək”, “dairəyə almaq” mənasında nə zamansa

ya canlı xalq dilində, ya da dialektlərdə birində işlədilmişdir. Mətnin məzmununa əsaslanaraq həmin söz-formannı çəvirdilər kimi oxunması ilə şərık deyilik. Dastanın Bəkilin boyunda iki belə misra var:

Ağca tozlu qatı yayım zarı-zarı inlər,  
Sadaqda oxum kişiñ deler.

Son məsruda *sadaq “ox qoymaq üçün xüsusi qab”* (müqayisə et; farsca tırkeş) kis isə “sadaqda her bir oxun saxlandığı yer” mənası verir ki, bu sözə başqa abidələrimizdə tesadüf etmirik. Ökçə ismi və -la şəkilcisi ilə həmin isimdən törəyen ökçələmək feli hələlik başqa yazılı abidələrimizdə qeydə alınmamışdır. Bu sözlərdən birincisi “topuq”, ikincisi isə “məhmizləmək” mənasında “Kitabi-Dədə Qorqud”da bir neçə dəfə işlədiril.

Dastanda belə bir cümle var:

Ortaq qırda sizin keyiklərinüz turğurmaya aq sazin aslanında bir köküm var.

Bu cümlədəki qır sözüne də başqa yazılı abidələrimizdə tesadüf etmirik. Bu cümlədə qır “sohra” mənasındadır.

Dastanda işlənmiş “yadiğ-i-yarağıyla yola girdi” cümləsindəki yadiğ-yaraq qoşa sözünün birinci tərefini başqa yazılı abidələrdə görmürük, qılınç-qalxan mənasında işlənən yaraq sözüne əsasən yadiğ sözünün “yatmaq üçün lazıム olan əşya” mənası verdiyini müəyyən etdirik. Buradan da aydındır ki, yadiğ sözü *yatmaq* felindən törəmişdir.

Başqa bir nümunə:

Baqır kibi ügündən yoğurtdan nə var?  
Qara saqac altında köməcdən nə var?

Buradakı ügün feli bəzi dialektlərimizdə işlənən üyüşmək (müqayisə et: Süd üyüsdü qatığ oldu. Qazax) feli kimi uy-//ığ-kökündən yaranmış qayış növ feldir. Saqac sözü müasir ədəbi dilimizdəki sac sözündən başqa bir şey deyildir; köməc sözü isə dialektlərimizdə tesadüf olunan köməc sözü ilə fonetik və semantik eyniyiyyət təşkil edir və “küldə bishirilmiş çörək” mənası verir. Görünür, köməc və köməbə sözlərinin kökü köm dilimizin müəyyən inkişaf mərhələsində “çörək”, “çörəyin bir növü” mənasında işlənmişdir.

Yeri gölmüşken qeyd edək ki, *kömbə* sözünün tərkibindəki -ba morfeminin şəkilçi olduğuna şübhə yoxdur. Müasir dilimizdeki, *heybə* sözü *əgəbə* sözünün fonetik variantıdır. *Əgbə* sözündə isə *əg* "çıyın" mənası verir. Deməli, *heybə* < *əgəbə* "çıyindən asılan çanta" deməkdir.

"Kitabi-Dədə Qorqud"da mənasının müəyyənləşdirilməsi xüsusi tədqiqat tələb edən sözlər çoxdur, lakin əserin həcmi ilə bağlı olaraq bunların hamisini burada vermırıq. Qeyd edək ki, dastanlarda düzəltmə sözlər çox geniş şəkildə eks olunmuşdur. Dastanlarda ən çox təsadüf olunan düzəltmə sözlər -lu/-lü/-lu/-lü şəkilçili sözlərdir: *Birçəklü*, *səqqallu*, *kölgəli*, *görkli*, *yurtlu*, *qayğulu*, *çaqmaqlı*, *bellü*, *nigablı*, *quşçuluq*, *küpəli*, *qanlı*, *baslı*, *yavruqlu*, *qılılı*, *sinirli*, *ayaqlı*, *ağzılu*, *aqarlı*, *bitarlı*, *yapağulu*, *cətirli*, *oynaşlı*, *eyibli* və s. Demək lazımdır ki, -lu/-lü/-lu/-lü şəkilçili sıfətlər bezozn -ca//-ca kiçiltmə şəkilçisi də qəbul edir: *eyiblicə*, *kölgəlicə* və s. Ümumiyyətlə, -ca//-ca, -caq, -cak, -ciq//-cikk/-cuq/-cük kiçiltmə şəkilçiləri dastanların dilində müasir dilimizdə olduğundan daha məhsuldardır: *yelicik*, *qulacıq*, *axracıq*, *dəpacık*, *görgə*, *oğlancıq*, *çaqmaqlıca*, *yalıncıq*, *qisırca*, *boğazca*, *dərəcik*, *tozlıca*, *qızılıcık*, *dizzik*, *garuciq* və s. Maraqlıdır ki, bəzi hallarda -ciq/-cikk/-cuq/-cük şəkilcisinən sonra -az/-əz şəkilçisi də olavaş edilir ki, bu da kiçitməni daha da intensivləşdirir: *gözcigəz*, *alcığəz*, *qaricigəz*, *qızcığəz*. Müasir dilimizdə olduğu kimi, dastanlarda da -ç//-çι//-çü//-çü şəkilçisi məhsuldardır: *ilqıçı*, *şahinçi*, *yolçu*, *yolaççı*, *ağızçı*, *yüzgүçü*, *zindançı*, *qələmçi*, *muştıçı* və s.

"Kitabi-Dədə Qorqud"da ən çox təsadüf etdiyimiz düzəltmə feller -la/-la, -lan/-lan, -laş/-laş, -at/-at, -al/-əl, -ar/-ər şəkilçiləri olurlardır: *qonaqlamaq*, *qarşulamaq*, *casuslamaq*, *qamçıla*, *casusla*, *mırla*, *xırla*, *soylamaq*, *boyla*, *ökcəlamak*, *isləmək*, *gola*, *aşıqla*, *yaşla*, *çinla*, *boğazla*, *qatlan*, *arlanmak*, *orjal*, *cöñəl*, *xırlat*, *atlan*, *yaralanmaq*, *ədəblənmək*, *yamşaqlanmaq*, *güdəlmək*, *çoğalmaq*, *yalat*, *tonat*, *aylan*, *burjal*, *yoğal*, *yaşar*, *başar* və s. "Kitabi-Dədə Qorqud"da qeyri-məhsuldar olan sözdüzəldici şəkilçilər müşahidə edilir. Lakin burada həm qeyri-məhsuldar şəkilçilərlə düzələn sözlər, həm də mürəkkəb sözlər haqqında səhbat açmağa ehtiyac yoxdur.

## "Kitabi-Dədə Qorqud" dastanının grammatik quruluşu haqqında bəzi qeydlər

Bütün dünya xalqlarının dastanlarında olduğu kimi, "Kitabi-Dədə Qorqud"da cümlələr arasında məntiqi bağlılıq ancaq intonasiya ilə deyil, həm də alliterasiya ilə, cynecinsli cümlə üzvlərinin bir-biri ilə ahəngdarlığı, həmfəqafı olması ilə ifadə edilir. Ümumən dastanın sintaktik quruluşu öksər hallarda sintaktik parallelər, eynihüquqlu, cynecinsli sade cümlələrin zəncircvari düzümündədir.

Başın ələ baqr olsam, başsız ağac,  
dibin ələ baqr olsam, dibsiz ağac.  
Qazanlan Qaraca çoban çapar yetdi.  
Toz kibi savrulardı, ağac kibi ovrulardı.

Aydın məsələdir ki, dastanlara məxsus klişelər, şablon və trafaretlər nitq fəaliyyətinin xüsüsü bir növü kimi "Kitabi-Dədə Qorqud"un canlı xalq danışq dilində təsadüf olunan rəngarəng cümlə quruluşlarının işlədilməsinə, yaradığı və ağızdan-ağıza keçərək cəlaləndiğin dövrə uzun quruluş və funksional inkişaf tarixi keçirmiş dilimizin potensial inkişafının nitq prosesində aktuallaşmasına şərait yaratmışdır. Tədqiqat göstərir ki, "Kitabi-Dədə Qorqud"da trafaretlər, poetik cümlə quruluşları heç də daşlaşmış şəkildə deyil, yeri göldikcə ya sözlərin sırasını, ya grammatik formaları dayışdırıbılır. Lakin bütün bunlara baxmayaraq dastanların dili müəyyən poetik yükü olan leksik-semantik və fono-morfoloji vahidlərin – poetik sintaksisin xüsüsü qayda-qanunları əsasında düzülüb qoşulmuşdur. Bu hal dastanların dilində noiniki tekəc leksik tərkibin arxaik sözlərlə zəngin olduğunu, eyni zamanda morfoloji və sintaktik formalının çox vaxt öz ilkin formalarını saxladığı göstərir.

### 1. Dastanlar perifrastik formalının zənginliyi ilə diqqəti çəkir:

Oğlan ata minər, qılıc qışanır, av avlar, quş quşlar oldu.

Saya varsam, tükənsə olmaz.

Yarimasın, yarçmasın, bu çoban bizim cümləmizi qırar olamı?

Əğər Çobanla varacaq olursam, qalın oğuz bölgələri bənim başıma qaxıncı qaxarlar.

Başqa abidələrdə də bəzən təsadüf edilən bu hal qədim deyimlər tərkibində müasir dövrə qədər gəlib çıxmışdır:

Görmez olur isəm seni, görünmez olam ben.  
Q.Bürhaneddin

Müqayise et:

Ay allah, mənim yarım niyə gəlməz oldu  
Aşdı uca dağları görünməz oldu.

Xalq mahnısı

Bununla əlaqədər olaraq qeyd etmək lazımdır ki, dastanlarda *olmaq* feli ilə yaranmış çox maraqlı konstruksiyalar var:

Xəbəri keçmiş zamanda olan cümlələrdə həmin xəbərdən sonra işlənen *ola* perefrastik feli xəberlə ifadə olunan hərəkətin icra olunub-olunmadığını ehtimal şeklinde bildirir:

Qırqaq yerdə tikilmiş otaqların  
O zalim yıqdırı ola, qardaş!  
Yügök olan atların tövsləsindən  
O zalim seçirdi ola, qardaş!  
Bəsərək dəvelərin qatarından,  
O zalim ayırdı ola qardaş!

Ağsaqqallı qocaları çoq ağlatmışsam,  
Ağ saqqalı qarışı tutdu ola, gözüm səni.  
Ağ birçəkli qarıcıqları çoq ağlatmışsam,  
Gözü yaşı tutdu ola, gözüm səni.

Bu hala Qazi Bürhaneddində də rast gəlirik:

Bədri dəxi günlədi olamı ay yüzün.

Getirilen misallarda *yıqdırı ola, seçirdi ola, ayrıdı ola, tutdu ola, günlədi olamı* birləşməleri müvafiq şəklidə *bəlkə* (*cox güman ki*) *yıxdırı, bəlkə seçirdi, bəlkə ayırdı, bəlkə tutdu, bəlkə günlədi* mənalardında işlənilir.

Əgər cümlənin xəbəri ritorik sual şəklində inkardadırsa və müsbət cavab gözlənirsə, həmin xəbərdən sonra *olur* söz-forması *məgor* ədatının qarşılığı kimi çıxış edir:

*Kişi qoynunda yatan halalına sırırin deməzmi olur.*

Əsas fel şərt şəklində müvafiq şəxs şəkilçisi qəbul edir, *olmaq* feli isə qeyri-qəti gələcək zamanın inkarında işlədirilir, hər ikisi birgə əsas felle ifadə olunan hərəkətin icrasının imkan xaricində olduğunu göstərir:

Menim xud qardaşım varmış, qayırsam olmaz, qardaşız oğuzda tursam olmaz.

*Qayırsam olmaz, tursam olmaz* birləşmələri müvafiq şəkildə *kədərlənməyə haqqım yoxdur, qalmağa haqqım yoxdur* mənalarnı verir.

Əgər cümlənin xəbəri ritorik sual şəklində təsdiqdədirse və *olur* söz-forması ilə birləşmə təşkil edirse, *olur "məgor"* ədati funksiyasında çıxış edir və sualın cavabı qeyri-qəti gələcəyin inkarında nəzərdə tutulur:

Qarlılığı gələn yatırımı olur?

...Ağ saqqallı babasını, ağ birçəkli anasını ağladıban bozladırı olur?

Belə hallara biz Qazi Bürhaneddin "Divan"ında və başqa abidələrimizdə də təsadüf edirik:

Gəldi xəyalı olamı könlüm aparmağa,  
Ya yuxuda sanıb bəni bəndən oyarmağa.

Əgər biz vergülü *olamı* söz-formasından sonra qoysaq, bu söz-forma "görəsan" modal sözü kimi *gəldi* xəberinə aid edilməlidir, əgər vergül *olamı* söz-formasından əvvəl qoysula, mistə "Görəsan xəyalı könlümü aparmağımı gəldi" kimi açılmalıdır.

Dürler dökor gözüm lobunu işlən işin üçün  
Dilar olamı xeyr edibən salə ırmağa.

2. Əsərin əsləbu üçün xarakter cəhətlərdən biri budur ki, cümlənin eyni xəbəri təkrar olunur, lakin hər dəfə müxtəlif sözlərdən ibarət zərflik və ya tamamlıq işlənilir ki, bu zərflik və ya tamamlığı ifadə edən sözler bir qayda olaraq mənaca yaxın olur:

Sənin oğlun kür qopdu, orçil qopdu.

Dırso xanın oğlu ağ-tozluca qatı yayını eline aldı, altın cidasın qoluna aldı... qırq yigidin boyuna aldı.

Bəzən silsilələ bir mübtədə və bir xəbərdən ibarət olan sade cümlədə ahəngdarlıq üçün xəberlər təkrar olunur, mübtədələr isə müxtəlif sözlərlə ifadə edilir: *ərş tanığ olsun, kürsü tanığ olsun, yer tanığ olsun, gög tanığ olsun, qadır tanrı tanığ olsun*.

Bəzi hallarda silsilə təşkil edən cümlələrdə xəberlər eyni formada olmaqla yanaşı, cümlələri başlayışan sözlərdə alliterasiya hesabına mətnəndə ahəngdarlıq güclənlər:

Yeddi ağaç yer qarşı geldilər.

- Nəyə gəldiniz, yigit, degil, dedilər.
- Verişməgo, alışmağa gəldik, – dedilər.

İzzət, hörmət eylənilər, ağ çadır dikdilər, ala qalı döşədilər, ağaç qoyun qırıldılər, yeddi yıldıq al şərab içirdilər.

Bəzən biz quruluşca yuxarıdakılardan bir qədər fərqlənən cümlələrə də təsədűf edirik:

Babam at səgirdişmə baxsin, qıvansın, ox atuşma baxsin, güvənsin, qılıc çalışma baxsin, sevinsin.

Axan duru sulardan xəber neçə, arquru yatan Ala Dağdan əter aşa.

3. Dastanlarda həmcins üzvlü cümlələr çoxluq təşkil edir: (*Bağlar*) vardılar, köməkçi Banıcıçəkə ilətilər, gördü, tanıdı, tartdı, yaqasın yırtdı.

*Qaragünə oğlu Budaq, Qazan bəg oğlu Uruz, bağlar bəgi Yegənək, Gəslət Qoca oğlu Şir Şəmsəddin, qızın qardaşı Dəli Qarcar bila ox atarlardı.*

4. Dastanlarda xitablara geniş yer verilir. Müraciət edən şəxsin münasibətdindən asılı olaraq xitab ya bir-iki sözdən ibarət olur, ya da uzun bir silsilə təşkil edir. Əgər müraciət olunan şəxs müsbət qəhrəmandırsa, xitab bir qayda olaraq silsilə təşkil edir:

*Vay, ağ duvağım iyəsi, vay, alnum-başım umuru, vay, şah yigidim, vay, sahbusz yigidim, doyunca yüzüñə baxmadığım xanım yigit, qanda getdin, məni yalqız qoyub, canım yigit, göz açıban gördüğüm, könül*

*verib sevdigim, bir yastıqda baş qoyduğum, yolunda oldığım, qurban oldığım, vay, Qazan bəgin, inağı, qalın oğuzun imrəncası, Beyrək!*

Əgər xitab olunan kontekstdən məlumatdursa, xitab məqamında ancaq "mərə" nidası işlədirilir:

*Baybura bəg aydır;*

- *Mərə, manım oğlum başımı kəsdi, qanımı tökdü? – dedi.*
- *Bəli, başı kəsdi, qan tökdü, adam axtarlığı, – dedilər.*
- *Mərə, bu oğlana ad qoyaşınca varmıdır? – dedi.*
- *Bəli, sultanım, artıqdır, – dedilər.*

Bəzən *mərə* nidasından sonra müraciət olunan şəxsin ictimai vəzifəsini, peşəsini bildirən sözlər işlədirilir: *mərə ozan, mərə bazar-ganlan, mərə dayələr, mərə qızlar* və s. Düşmənə müraciət zamanı isə *mərə* nidasından sonra nifret ifadə edən ekspressiv ifadə – *qavat oğlu qavat* işlədirilir.

5. Bir çox hallarda söz sırası "pozulur" ki, bu da qədim dövr-lərde dənisiq tərzî emosionallığı ilə bağlıdır.

a) Feli bağlama tərkibi xəbərdən sonra gelir:

*Qanda getdin, bəni yalnız qoyub.*

b) Zərflik xəbərdən sonra işlədirilir:

*Ol bağlar ağ çıqardı, qara geydi sənin üçün. Topraq kibi sovrulayıñ, sağħaqla varacaq olursam oğuza, gəlib səni halalliqla almaz isəm.*

c) Bəzi hallarda qədim ibanı formantlı feli bağlama cümlənin əvvəlində gelir:

*Qalqıbam, Dırso xan, sənin oğlun yerindən uru durdu.*

d) Üçüncü növ toyini söz birləşməsinin ikinci tərəfi birinci tərəfdən əvvələ keçir:

*Önünçə bu çərinin bir ağ sancaklı alay çıqdı.*

"Kitabi-Dədo Qorqud"da qoşulma konstruksiyalara çox tez-tez təsədűf olunur.

*Bu binarın üzərinə gəldilər, gördülər ki, bir ibrət nəşnə yatır –  
başı-gözü bəlirsiz.*

*Simiz qoyun, ariq toğlu bayırda qalsa qurd golib yeməzdi –  
sapanın qorqusundan.*

6. Mübtədə, əgər buna xüsusi ehtiyac yoxsa, ixtisar olunur:

*Kafırlar yeddi ağac yer qarşı gəldilər.*

*– Niya gəldiniz yigit, dedil! – dedilər.*

*– Verişmaya, alışmağa gəldik, – dedilər.*

*İzzət-hörəmət elədilər, ağ çadır tikdilər, ala xalı döşədilər, ağca  
qoyun qırdılar, yeddi yillik al şərab içirdilər, aluban bunları təkəra  
gətirdilər.*

*...Gürçüstanın xəracı gəldi. Bir at, bir qılıc, bir çomaq gətirdilər.  
Bayındır xan qatı səxt oldu.*

*...Dədəm Qorqud aydır:*

*– Xanım, bunun üçün dəxi bir yigidə verəlim, – dedi.*

*– Oğuz elinə qaravul olsun, – dedi.*

*Xan Bayındır:*

*– Kimə verəlim? – dedi.*

*Sağına soluna baxdı, kimsə razı olmadı. Bəkil deyirlərdi, bir  
yigit vardi, ona baxdı, ayırdı:*

*– San nə dərsən?*

*Bəkil razı oldu, qalxdı, yer öpdü. Dədəm Qorqud hümmət qılıcın  
belinə bağladı, çomağı omuzuna buraxdı, yayı qarusuна keçirdi,  
Şahbaz ağırmış çəkdirdi, bütün mindi, xəsmini, qovunu ayırdı, evini  
çözdü, Oquzdan köç elədi, Bərdəyə, Gəncəyə varıb vətən tutdu. Doq-  
quz təmən Gürçüstan ağızına varıb qondu, qaravulluq elədi, yad kafir  
gəlsa basın oğuzə ərməğan göndərdi. İlda bir kərə Bayındır xan  
divanına varardı.*

Burada gətirilən birinci nümunədə *hörəmət elədilər, döşədilər,*  
*qırdılar, içirdilər, gətirdilər* xəbərlərinin mübtədəsi ixtisar edilmişdir, bir ancaq geniş mətnəndə çıxış edərək bu xəbərlərin mübtədəsinin "kafırlar" sözü olduğunu müyyənəşdiririk.

Ikinci nümunədə isə bütün mətnin mübtədəsi *Bəkil* sözüdür. Hətta *Dədəm Qorqud hümmət qılıcın belinə bağladı* sintaktik birləşməsində də mübtədə *Bəkil*dir, çünki *hümmət* təyini *Dədə*

*Qorqudun xarakterinə uyğundur. Deməli, *Dədəm Qorqud hümmət qılıcı* əslində təyini söz birləşməsidir.*

*Aruz Dəpərgözü aldı, evinə gətirdi, buyurdu, bir dayə gəldi,  
əmcəgini ağızına verdi, bir sordu, olanca südün aldı*

Silsilə şəklində verilmiş və hamısı şühudi keçmiş zaman formasında olan bu cümlələrdə *əmcəgini ağızına verdi* cümləsinin mübtədəsi *dayə, bir sordu, olanca südün aldı* cümləsinin mübtədəsi *Dəpərgöz*dur. Bütün məzmundan çıxış edərək müyyənəşdiririk. Eyni fikri *Aruz Dəpərgözü döndü, söğdü, yasaq eylədi, əslənmədi* cümləsində isə *əslənmədi* ("fikir vermedi", "qulaq asmadı") xəberinin mübtədəsi *Aruz* deyil *Dəpərgöz* olmuşdur.

Mübtədənin ixtisarı əsərin üslubuna xas cəhət olduğu üçün burada qeyri-müyyəyen şəxslü cümlələr də tez-tez təsadüf olunur. Belə cümlələrin xəbəri bir qayda olaraq üçüncü şəxsin cəmində işlədirilir:

*Bir yazın, bir küzin bugayla bugrayı savaşdırırlardı... Məgər  
sultanım, yenə yazın bugayı saraydin çıxardılar.*

*Çağırıdlar, Dədəm Qorqud gəlir oldu.*

7. Mübtədənin kəmiyyəti görə xəbərlər üzərindən bir sira maraqlı hadisələr müşahidə olunur. Sayla ifadə olunan təyinin təyinolunun təkde olur, lakin bu təyinolunan mübtədə kimi çıxış edir, xəbər bir qayda olaraq cəm şəkilçisi qəbul edir:

*Yeddi qız qardaşı ağ çıqardılar qara geydilər.*

*(Beyrək) qırq yigitlən yeyib-içib oturarlardı. Yaraqlı almış  
adam seçin, varsınular, tutub gətirsinlər.*

*Qırq nəşr kafir atlardılar.*

*Beş yüz kafir goyuldular.*

*Qırq yigit aqlaşdilar.*

Topluluq bildirən isim cümlənin mübtədəsi olduqda xəbər bəzən cəm şəkilçisi qəbul edir: *Ordu bunun ucundan qatı incindilər.*

Mübtədə cansız isimləri ifadə edir, müasir ədbəti dildə olduğu kimi, mübtədə cəmde olsa, xəbər təkde işlədirilir. *Yemələr-içmələr* oldu.

Orta əsr abidelərində bəzən hörəmət olaməti olaraq müasir dildə olduğu kimi ikinci şəxse "Siz" deyə müraciət edirlər. Biz dastanlarda çox maraqlı bir hala təsadüf etmişik. Dəpərgözə Basatın vuruşu səhnəsində Dəpərgöz Basata müraciət edərək deyir: – Qar-  
daşlar, qiyma mana.

Bir nəfərə hörmət elaməti olaraq "Siz"lə müraciət üçün başqa bir nümunə verək:

Bekilin de anda casusu hazır idı, Bekile xəbər göndərdi, aydır:

- Baş yarağın cılən, üzərinizə yağı gəlir, - dedi.

Başqa bir nümunə:

Əman aydır:

- Ya sən ne cavab verdin?

Aruz aydır ki, more qavat, biz Qazana düşmənəz dedik.

Əman aydır:

- Eyü deməsiz.

8. Müasir ədəbi dildə neqli keçmiş zaman *-miş//-miş//-muş//-muş* şəkilçisi ilə yaranır. Üçüncü şəxsin tek ve camında bəzən *-ib//-ib//-üb//-üb* şəkilcisiindən da istifadə edilir. Çox güman ki, dilin qədim inkişafı dövründə *-ub* feli bağlama şəkilçisi olmuş və *-tur* feli ilə analitik konstruksiya təşkil edən *-ub* feli bağlaması müvafiq tərz məzmunlu fel formasını ifadə etmişdir. Biz "Kitabi-Dədə Qorqud"da bunun qalıqlarına təsadüf edirik. Fel əsası *-ub*, *-turur* (san) quruluşuna dəstənlərdə bir neçə dəfə təsadüf edilməsi göstərir ki, balkə də VI-VII əsrlərdə bu quruluşun tam paradiqması mövcud olmuşdur:

Baxdı gördü kəndünün deniz qulunu Boz ayğır bunda otlanub turur.

Mənim ağzıma töküb turursan,

...Ağır xəzinəm, bol aqçam getirib turursan,

...Qırq ince belli qızla Burla xatunu getirib turursan.

Bəli, uğam Qazan, gecədən bir quzu bişirib tururam.

Bu tipli misallara əsaslanaraq aşağıdakı göstərcəyimiz təsrif formasının dilimizdə mövcud olduğunu güman etmek olar:

*Mən baxıb tururam (və ya turur mən).*

*Sən baxıb turursan*

*Ol (o) baxıb turur*

*Biz baxıb tururuz (turur biz)*

*Siz baxıb turursız*

*Onlar baxıb tururlar.*

9. *-da//-da* yerlik hal şəkilçisi cyni zamanda iş və ya hərəkətin iera olunduğu zamanı da bildirir. Həc də təsadüfi deyil ki, tərkibində *-da//-da* şəkilçisi olan feli bağlamalar məhz zaman məzmunlu feli bağlamalarıdır. Maraqlıdır ki, *-diqda* formalı feli bağlama dilin inkişafının nisbətən qədim dövründə müvafiq mənsəbli şəkilçiləri qəbul etmişdir. *-diqda* mürəkkəb şəkilçisinin tərəflorinin biri-birindən müvafiq mənsəbliyyət şəkilçisi ilə ayrılmış hallarına "Kitabi-Dədə Qorqud"da da təsadüf edirik:

Salqum-salqum dan yelləri əsdirində,  
Saqqallı bozac torağay sayradıqda,  
Saqqalı uzun tat əri banlıdıqda.

Bədöy atlar issini görüb oqrادıqda,  
Aqlı-qaralı seçilən çadıq,  
Köksü gözəl qaba dağlara gün dəgəndə  
Beg yigitlər, cılısunlar bir-birinə qoyulan çadıqda.

Qazan... Qaraca Çobanın üzərinə gəldi,  
Çobanı gördüğündə xəbərleşdi.

Dastanın bir boyunda Uruz anasına deyir:

Onlar bir yedigində sən iki yegil.

Əslində belə olmalı idi: Onlar bir yediklərində (yesələr) sən iki yegil. Görünür "Kitabi-Dədə Qorqud"da şəxsə görə uzlaşmadə hələ tam bir norma olmamışdır.

Başqa bir nümunə:

Qara buğa goldüğündə xurd-xas cılədin,  
Qağan aslan goldüğündə belini bükдün,  
Qara buğra goldüğündə na gicidin.

Qərimə yetdigində kimson deyü sormayan  
Qiyan Sölcüq oğlu dəli Dondar sonnla bila varsun.

Qeyd edək ki, *-diqca//-dikcə* feli bağlamasında da bozən nisbət şəkilçisi işlədirilir:

Bir qaç yigit doxi endilər, topdilar, topdıklarınca böyüdü.

*-dılqda//dıkda//duqda//dükda* şəkilçili feli bağlamalar həm yazılı abidelerimizdə, həm də müasir dilimizdə geniş şəkilde işlədirilir. *-dıl+* mənsubiyyət şəkilçisi+ *-da* formasına isə XV əsrəndən sonra, demek olar ki, təsadüf olunur.

*-an//ən* şəkilçili feli sıfat dilimizdə en qədimlərdən mövcudur. "Kitabi-Dəda Qorqud" dastanlarında bu forma ilə yanşı *-anda* formasına da təsadüf edirik. Türkologiyada heç kəsin qeyd etmişdir ki bu hal çox maraqlıdır. Biz bir-iki nümunə götürüb, sonra *-anda* forması haqqında danışmağı daha məqsədəyən hesab edirik:

1. Bəri gelgil, başım baxtı, evim taxtı,  
Evdən çıxıb yürüyəndə selvi boylum,  
Topuğunda sarmaşanda qara saçım,  
...Qoşa badam sığmayan dar ağızım

Alan sabah sapa yerde dikiləndə ağban evli  
Atlas ilə yapılanda gög seyvanı  
Tövlə-tövlə çekilişdə şahbaz atlı  
Çağrıban dad verəndə yol çavuşlu  
Yağ töküldənə bol nemətlü.

2. Tövlə-tövlə bağlananda atıma yazıq,  
Qardaş deyү siğliyanda yoldaşma yazıq  
Yumruğunda talbinanda şahin quşuma yazıq.

Bizə belə gelir ki, birinci mətnində *yürüyən(da)*, *sarmaşan(da)*, *bağlanan(da)*, *siğlayan*, ikinci mətnində *talbinan(da)* feli sıfətdır, *da* şəkilçisi boyun sərve bənzədini, saçın qaralığını, tövlə-tövlə atlara, yoldaşın, şahinə məhz həmin hərəkətin baş verdiyi anda qəhrəmanın təessüfləndiyini xüsusi qeyd etmək üçündür. Başqa sözə desək, birinci şeir parçasında Dirso xanının arvadına müraciətde söylədiyi:

Evdən çıxıb yürüyəndə selvi boylum,  
Topuğunda sarmaşanda qara saçım

məsələlərində "sən evdən çıxıb (harayasa) yollanarken boyun xüsusi sərve bənzəyir; saçların topuğuna sarmaşan anda, onun qaralığı daha çox gözə çarpır" fikri ifadə edilir.

İkinci nümunədə isə kafirlərə əsir düşmüş Uruz el-obasını, dost-aşasını, var-dövlətini yada salır, təessüflənir. Məhz tövlə-tövlə

bağlanan anda atlarına təessüf; qardaş deyə ağladıqı anda yoldaşma təessüf; yumruğunda qanad çıalmaya hazırlaşdıqı anda şahin quşuma təessüf; daha dəqiq:

Heyf tövlə-tövlə bağlanan atlarına ki düşmənə qaldı!

Heyf yoldaşının qardaş deyib axırdığı göz yaşlarını ki, düşmən onu gördü!

Heyf ovcumun içinde baslediyim şahin quşuma ki, uçmağa başlarkən onu düşmən nişan aldı!

Əgrək ilk deyə gördüyü qardaşı Səgrəkden soruşur:

Qaytabanım güdəndə sarvanımissan?

Qaraqoçum güdəndə ilqıçımmisən?

Ağayılm güdəndə çobanımissan?

Qulağında şarşyan naibimmissən?

Səgrək bu suala belə cavab verir:

Qaytabanın güdəndə sarvanınam

Qaraqoçun güdəndə ilxıçınam.

Birinci sualın dördüncü məsrası sübut edir ki, *-da//-da* şəkilçisi, yuxarıda deyildiyi kimi, feli sıfatın sonuna qoşularaq həmin hərəkətin icraçısını məhz Səgrək olduğunu bildirir.

10. "Kitabi-Dəda Qorqud"da vasitəli və vasitəsiz nitqin verilməsindən de maraqlı özünəməxsusluq var. Vasitəsiz nitq hər iki tərsfdən nitq feli ilə əhatə edilir. Əgər vasitəsiz nitq üçüncü şəxso aiddirsə, cümlənin əvvelində *aydır*, *aytdı* fel formaları, nitqin sonunda isə *dedi* fel forması işlədirilir:

Tökür aydır:

— Bu yigidin sözü yügrək, əgər əlində hünəri var isə, — dedi.

Aydir:

— Hey qırq eşüm, qırq yoldaşum, nəyə ağlarsuz, quruluca qopuzum gətirin ögün məni, — dedi.

Yigitləri aydır:

— Buğadan qurtuldi, aslandan necə qurtula? — dedilər.

Göründüyü kimi, son misaldakı cümlədə mübtədə üçüncü şəxsin camında olsa da, birinci xəberlə kəmiyyətə görə ulaşmadığı halda, ikinci xəberlə uzaşır.

Bəzən vasitəsiz nitqde birinci xəber (*aydı*, *aytdı* və s.) kim bağlayıcısı ilə işlədirilir, lakin nitqin quruluşuna heç cür təsir edə bilmir:

[Qanturash] aytdı kim, "yer kibi kertileyin, topraq kibi savrulayın, qılıcına toğranayın, oxuma sancılayın, oğlum toğmasın, toğarsa, on güne varmasın, bog babamın, qadın ananın yüzün görmedin bu gordəgo giarserəm", – dedi.

Nitq felleri I ve II şəxslərdə də müvafiq şəkildə işlədiril:

Mən aytdım qəlesinə gedərəm, babam anda tutsaq imiş, – dedim.

11. Dastanlarda qədim dövr xalq danışq dilində geniş işlənen ifadələrə tez-tez təsadüf edirik: *taraqlıqtıq boşalmaq, gədisi mavlamaq, ovsal olmuş tana kibi, aşğının suyu aqmaq, ulu-kıcıq söz edinə, qarı-qoca qo qeda, başındakı bit ayağına ennak, irağından yaqınından gəlismək, yeləm kibi yapışmaq, issiz yerin qurdı kibi ulaşmaq, kasım kasmək, gög iraq yer qatı, iyəgili ulalur, qapırğalı böyüür, aşıq donun biti, öksüz oğlanın dili acı olur, qitsuz deyinca udsus desinlər; at qulağı saq (ayıq) olur, baş yarağın görmək və i.a.*

12. "Kitabi-Dədə Qorqud" dastanlarının dili üçün xarakterik cəhətlərdən biri də burada indiki və geləcək zaman formalarına nisbatən müvafiq feli sıfətlərin zəngin olmasına.

Babanın aq ban eşigində qaravaşlar inək sağar görmədimmi?  
Qalqıbam yerindən turmaz olsan atlı collad ənsəndə yalın qılıc tutar.  
Yasacaq yermi buldun, yurtmu buldun.  
Nə yerde enər-qarisur toz varsa və nə yerdə qarqa-quzğun oynarsa, anda istəyələm.

13. "Kitabi-Dədə Qorqud" dastanlarında xəbərlə ifadə olunan hərəkətin icrasının başlangıç anını göstərmək üçün işlənen feli sıfət – kimi quruluşlu fel + diq + nisbət şəkilçisi + ilən şəklində verilir:

*Qazlıq Qoca qələyə yetdi güllən cəngə başladı,  
Qazlıq Qoca ami gərdügülən yel kibi yetdi.*

Müasir dilimizdə bəzi hallarda danışq prosesində biz belə quruşlu sintaktik vahidlərə təsadüf edirik: *Gəldiyinən getdiyi bir oldu.*

14. "Bir yerdə" mənasında *bila* qoşması çox tez-tez işlədiril:

*Qıyan Səlcük oğlu dəli Tondaz səninlə bila varsın,  
Hlik goca oğla Dölsök Əvrən bila varsın.*

*Qoşa Bürcdən qayın oqu oğlanmayın Yağrıcı oğlu İtləmis səninlə bila varsın.*

*Üç kərrə yağı görməsa qan ağlayan Toğsun oğlu Rüstəm bila varsın.*

Bu nümunədə verilən dörd cümlənin birinci və üçüncüündə *bila* səninlə söz forması ilə birləşmə töşkil etdiyi halda, ikinci və dördüncü cümlələrdə sanki "sonin"lə ixtisar edilmiş və *bila* müstəqil işlənmişdir.

*Bila* qoşması başqa bir yerdə feli bağlamadan sonra işlədiril:

*Qayıtabanda qızıl dəvə bundan keçdi,  
Törümüzər bozlayıb bila keçdi.  
...Qara qoçda gaziqliq at bundan keçdi,  
Quluncuğu kişiyyib bila keçdi  
...Ağayılda ağça qoyun bundan keçdi  
Quzucuğu maşışib bila keçdi.*

Bu misallarda sanki *bila* qoşması *bozlayıb, kişiyyib, maşışib* feli bağlamalarından əvvəl olmalıdır. Lakin belə olsa, hemin feli bağlamalarla ifadə olunan hərəkətin icraçıları, dəvələr, atlar, qoyunlar oları, halbuki icraçılar törümüzər, quluncuqlar və quzucuqlardır. Deməli, burada hər şey öz qaydasındadır və cümlələr dastanların yaradığı dövrün dili – nitq normalarına uyğundur.

*Bayındır xan yığırımı dört bahadır sancaq bağıni yığıt yoldaşlığıq bila qoşdu.*

Bu nümunə sübut edir ki, *bila* qoşması idarə etdiyi sözlərdən asılı olmayaraq əsasən cümlənin xəbəri ilə bağlı olmuş, bilavasita ondan əvvəl gəlmüş və göründüyü kimi idarə etdiyi sözlə onun arasına bəzən başqa cümlə üzvü də daxil olmuşdur. Bu nümunədə *bila* qoşması *yığıtlıq* sözünü idarə edir, bunların arasında isə *yoldaşlığıq* tamamlığı işlənilmişdir. "Bəkil at cilavisin yenomədi, bilo uğdu" cümləsində isə *bila* heç bir sözü idarə etmir, ancaq uçu xəbəri ilə sintaktik əlaqə yaradır.

"Kitabi-Dədə Qorqud" dastanlarının on maraqlı dil xüsusiyyətlərindən biri də mətnədə güclü alliterasiyasının olmasıdır:

Urduğun ulutmayan ulu tanrı,  
Basdırığın bolırtmayan bollı tanrı,  
Götürdüğün göğe yetirən görklü tanrı  
Qaçıdırığın qəhr edən qəhhər tanrı.

Birinci sətirdə alliterasiya *u* saitində, ikincidə *ba/bə* hərf birləşməsinə, üçüncüdə *g-ö* birləşməsinə, son dördüncü sətirdə isə *qa/qə* birləşməsinə əsaslanır.

15. Şifahi edebiyatımızın bütün janrlarında olduğu kimi ritm, ahengdarlıq, bir-biri ile həmqəfiyə olan sözlərin işlədilmesi dastan ve nağıllarımızın dilinə xasdır və bu da şifahi edebiyat nümunelərimizin poetik siqlətini artırmağa xidmət edir. Buna biz "Kitabi-Dədə Qorqud" dastanlarının dilinde də tez-tez təsadüf edirik. Melodiklik, oynaqlıq, ahengdarlıq üçün aliterasiya ilə yanaşı həmqəfiyə sözler də mətnə tez-tez işlədiril. Nümunə:

*Mərə, qoyun başları erkəc, bir-bir gal keç... sagar qoç, gal keç.*

16. Dastanların üslubu o qədər heyranedicidir, burada verilən hökmələr qrammatik üslub baxımından o qədər məntiqidir ki, bir-iki sehifəlik mətnə ifade olunan fikirlə bağlı olaraq eyni ifade, söz birləşmələri, bəzən cümle döñə-döñə təkrar olunur və kamill bir mənnin nəqəratını andiran bu təkrarlar esəre yüksək poetik vüsət verir. Bir misalla kifayətlənək:

Basat qoçun başını Dəpəgözün eline sundu. Dəpəgöz buynuzundan bərk tutdu, qaldırdı, buynuz deri ilə elində qaldı. Basat Dəpəgözün budu arasından sıçrayıb çıqqı. Dəpəgöz buynuzu götürüb yerə çaldı. Aydır:

– Oğlan qurtuldunmu?

Basat aydır:

– Tanrımlı qurtardı.

Dəpəgöz aydır:

– Al şol barmağimdakı yüzügü barmağına taq, sana ox və qılıc kareyəməsin.

Basat aldı, yüzügü barmağına keçirdi.

Dəpəgöz aydır:

– Oğlan yüzügü alıb taqındımnı?

Basat aydır:

– Taqındımnı:

Dəpəgöz Basatın üzərinə qodu, xəncərlə çaldı, kəsdi. Siçradı, gen yerde durdu. Gördü kim, yüzük yene Dəpəgözün ayağı altında yatr.

Dəpəgöz aydır:

– Qurtuldunmu?

Basat aydır:

– Tanrımlı qurtardı.

Dəpəgöz aydır:

– Oğlan, şol günbədi gördünmü?

Aydır:

– Gördüm.

Dəpəgöz aydır:

– Xezinəm var, ol qocalar almasınlar. Var, möhürlə.

Basat künbed içine girdi, gördü kim, altun-aqca yığılmış. Baqaraq kandondan unutdu. Dəpəgöz künbedin qapısı aldı.

Aydır:

– Künbede girdinmi?

Basat aydır:

– Girdim.

Dəpəgöz aydır:

– Şöyledən olayım ki, künbedə tar-tağan olasan – dedi...

Həmin dəm künbed yarıldı, yeddi yerdə qapı açıldı, birindən taşra gəldi. Dəpəgöz künbedə elin soqdu, cələ qacıdı kim, künbed zirü zəber oldu.

Dəpəgöz aydır:

– Oğlan qurtuldunmu?

Basat aydır:

– Tanrımlı qurtardı.

17. Dastanın dili üçün səciyyəvi cəhətlərdən biri də burada leksik paraleizmlərə geniş yer verilməsindədir. Mətnədə ya sinonim sözlər yanaşı işlədiril, ya da mənaca yaxın sözlər, eyni semantik sahaya daxil olan sözlər bir-birini izləyir.

Atın çilberini biləgino bağladı, yatdı, uyudu.

Sağdır, əsəndir, yigitlərim, oğul qayırmala.

Elin-günün çapın, qızın-galının yesir edin.

Ağ saqqallı baban varsa ağlatmağıl.

Ağ birçoklu anan varsa bozlatmağıl.

Tez düğün-dirin cıloldilar.

Sunda bir deli yigit yolçunun-yolaqcının, çobanın-çoluğun otmaqın alır. Tüt ol deliylə öldür, seni qoyu verəlim, var get.

Bu orəbəyi besigim sandım, sizi yumru-yumru tadım-dayom sandım.

Önünco bu çörinin bir ağ sancaqlı alay çıqqı, çadırın ildən-öndən dikdi.

18. Yuxarıda qeyd edildiyi kimi, dastanlarda feli cümlelərdə xəbərin inkari iki cür ifadə olunur: a) işin icra olunmadığı sadəcə olaraq xəbər verilirsə, xəbər -ma//ma inkar şəkilçisi ilə işlədiril.

Bu qayda müasir edəbi dilimiz üçün də normal hal hesab edilir; b) işin icra olunmadığı və ya olunmayacağı qəti şəkildə bildirilirsə, feil məsədər şəkilçisi ilə işlədirilir, müvafiq mənsubiyət şəkilçisi qəbul edir və inkar şəkilçisi əvəzinə yox adati işlədirilir. Belə inkar formasına dastanların dilində tez-tez təsadüf edilir:

*Ağam tutulan qəzəyə varmayınca, ağamın ölüsün-dirisin bilməyinca, öldüsə qanın almayıncı, qalın oğuz elinə gəlməgim yox.*

Ağ alınlı Bayındır xanın divanına varmağım yox.  
Qazan kimdir? Men onun elin öpməgim yox.

Hərəkətin keçmişdə icra olunmadığını bildirmək üçün xəbər -*dıq* feli şəkilçisi və müvafiq mənsubiyət şəkilçisi ilə işlədirilir, sonra isə "yoq" adati artırılır:

*And içəgim bu gəz, boğaz qısrığa mindigim yox, [Minübəni] qazavata vardığım yox.*

19. Müasir dilimizdə -*a(ğan)* // -*a(yan)* şəkilçisi ilə düzəlnən və feli sıfatları andıran feldən düzəldilmiş elə sıfatlar var ki, bu sıfatlar müvafiq fella ifadə olunan hal və hərəkətin haqqında danışılan üçün xarakter cəhət olduğunu bildirir; məsələn: güləyən "həmisi gülən", ağlağan "tez-tez ağlayın". Haqqında danışılan şəkilçi çox qədimlərdən dilimizdə mövcud olmuşdur, cünki müasir dilimizdə eyni şəkilçi ilə düzəlnən bir sıra sözler isim kateqoriyasına keçmişdir; məsələn: çalağan, kəsəyən. Digər tərəfdən, Qazax dialektində bu günü kimi qalmış "çiləkən" sözü on qədim söz kimi öz formasını saxlamışdır.

Dastanlarda biz bəzən bu şəkilçi ilə düzəlmüş sözə təsadüf edirik: *dəpəğən, süsəkən* və s.

Aydın məsələdir ki, erken orta əsrlərdə türk tayfları arasında yaranmış bu dastan eldən-elə, oymaşdan-oymaş, obadan-obaya keçmiş, cilalanmış, ifadələr şablonlaşmış, islamın zühuründən sonra dastana cürcəcür dini ifadələr artırılmış, ilk variantı üslubi və məntiqi baxımdan bəlkə də qüsursuz olan bu dastanların dil və üslubu müxtəlif redaktələr zamanı, necə deyərlər, bir qədər saxtalasdırılmış, kim bilsin, bəlkə də dastanları yazıya köçürən və çoxlu kobud orfoqrafik sohvlər buraxan, ona görə də o qədər də savadlı olmadığını güman etdiyimiz katib özü belə motni çox yaxşı bilmədiyi üçün dil və üslub xətalarına yol vermişdir. Bu xətalar on çox poetik par-

çalarda hiss olunur. Elmimizin şərəfli vəzifələrinəndə biri də dastanların dil və üslub baxımından ilkin variantını bərpə etməkdir. Bu məsələ ilə əlaqədar olaraq bir-iki şeir parçasına nəzər salaq:

Kafırlarə əsir düşmüş Salur Qazan deyir:

On min ardən yağı gördümse, eyyunum dedim  
Yigirmi min er yağı gördümse yıldamadım.  
Otuz min er yağı gördümse, ota saydım.  
Qırq min er yağı gördümse, qiya bağdım.  
Əlli min er [yağı] gördümse, ol vermedim.  
Altıñş min er [yağı] gördümse, aytışmadım.  
.....

Səksən min er [yağı] gördümse, səksənmediim  
Doqsan min [yağı] gördümse, donatmadım.

Göründüyü kimi, bərada biz boş buraxdığımız sətirə "Yetmiş min er [yağı] gördümse..." sözləri ilə başlayan mısranın ixtisar olunduğu və ya dastan yazıya köçürürlərən unudulduğu göz qabağındadır.

Başqa bir şeir parçasında Bəkiliñ oğlu kafırlarə müraciət edərək deyir:

Herzə-herzə söylemə, məra, itim kafir,  
Altında al aqırım nə bəğənmezsən  
Soni gördü, oynar  
Əgnimdəki domi tonum...  
Çığnim qısar.  
Qara polad üz qılığım...  
Qının toğrар.  
Qarğı tali süngüm nə bəğənmozsən  
Köküsün dəlib, gögo pirlər.  
Ağca tozlu qatı yanyim...  
Zarı-zarı inler.  
Sadaq[m] oxum...  
Kişin dolor  
Yanında yığıtlorim...  
Savaş diler.

Dastanların dil və üslubuna xas olan şablon və klişelərə əsaslaşaraq, eyni zamanda bu şeirdən əvvəl gələn şeir parçasına əsasən biz

bu şeri belə birpa edə bilerik (bizim elave etdiyimiz söz və ifadələr orta möterizədə verilir):

Altında[ki] al ayğırıñ ne begənməzsən,  
Səni gördü, oynar.  
Əgnimdəki dəmir tonun [ne begənməzsən]  
Çığım qısar.  
Qara polad üz qılıcum [ne begənməzsən],  
Qının toğrar.  
Qarğı tali süngüm [ne begənməzsən],  
Köksün dəlib, göğe purlar.  
Ağca tozlu qatı yayım [ne begənməzsən]  
Zarı-zarı inler!.

Sadaq[ın]dı [ağ yeləkli ötgün] oxum [ne begənməzsən]  
Kişin dələr.  
Yanımdakı [ala gözlü] yigitlərim [ne begənməzsən], Savaş diler.

## II FƏSİL

### XIII-XV ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİ DİLİ

#### XIII-XV ƏSRLƏRDƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LEKSİK VƏ FRAZEOLOJİ TƏRKİBİ HAQQINDA

Tədqiqat Həsənoğlunun, Nəsiminin, Qazi Bürhanəddinin, Həqiqinin, Hidayətin, Kışvərinin, Həbibinin və başqalarının əsərlərinin, "Dastanı-Əhməd Həramı"nın, Yusif Məddahın "Vərqa və Gülşah" poemasının dili əsasında aparılmışdır.

"Kitabi-Dede Qorqud"un XVI əsrde yazıya köçürülməsinə baxmayaraq, bu abidenin dilinin Qazi Bürhanəddin "Divan"ının, "Dastanı-Əhməd Həramı"nın, "Vərqa və Gülşah"ın dili ilə müqayisəsi, dastanın ayrı-ayrı boylarında təsvir olunan hadisələrin təhlili, əserin leksikası və qrammaticası dastanların çox-çox əvvəl yaranmışdır. Bu səbəbdən "Kitabi-Dede Qorqud"un tədqiqinə ayrıca yer verdik.

Həsənoğlunun, Nəsimi və Qazi Bürhanəddinin əsərlərinin elmi təhlili isə haqq verir ki, Azərbaycan ədəbi dilinin tarixinin daha qədim olduğu fikrini söyleyək. Əlbəttə, onənə və normadan kənardə ədəbi dil haqqında söhbət ola bilmez. XIV əsrda yazış-yaradan azərbaycanlı şairlərin dili o qədər zəngin, üslubu o qədər mükəmməl, şeirlərdəki poetik vüsət o qədər qüvvətlidir ki, bu əsərlərin fars-dilli klassik şeir əsasında yarandığını söyləmək elmi obyektivlikdən çox uzaq olardı. Digər tərəfdən, orta əsrlər Türkiyəsində Sultan Vəledin, Yunus Əmrənin, hətta Mollayı Ruminin türkçə şeirləri, Azərbaycanda orta əsrlərde yazış-yaratmış Aşıq Qurbanının, Sarı Aşığın, Xəsta Qasının və başqalarının ruhoşşayan qoşmaları, gəraylıları Azərbaycan ərazisində XIII əsrden çox-çox qabaq Azərbaycan dilində həm heca, həm də eruz vəznində yazan şairlərin varlığı haqqında fikir söyləmək üçün bilavasita əsas ola bilər.

Qazi Bürhanəddinin aşağıdakı şeri klassik qəzəl janrından daha çox xalq şeri ilə səsleşir:

<sup>1</sup> Bizo belə görür ki, mətnin ilk variantında sırf türk mənşəli sözlə ifadə olunmuş başqa zərflik olmuşdur, zarı-zarı sonradan artırılmışdır.

Qanı gözleri badam,  
Qanı sərv-i-güləndam,  
Qanı yarı-dilaram  
Ki, olmadı bana ram.

Qanı yarı-novamuz,  
Qanı eşqi-dilefruz  
Ki, keçdi dünü imruz  
Keçisər yenə fərdam.

Tolu sun bizi camı,  
İrür canuma kamı,  
Yetür göğlərə nəmə,  
Qul et Rum ilə Şəmi.

Ana başla qulamı,  
Biza koşma salamı,  
Gözət işbü nizamı  
Lebündə canım idgəm.

Necə canıma alt  
Əya dişləri lalı,  
Gel, ey yanağı xalı,  
Ki, gisuyılə xalı.

Yüzü hüsн ilə valı,  
Əya badi-şimalı  
Bulursan zarı malı  
Cəmalinə qıl ənam!

Əya dilbəri-dilbənd,  
Əya nazikü lebqənd,  
Əya türki-şəkərxənd,  
Əya xalı Semorqənd.

Zehi gisuyi-pürbənd,  
Ki, bin can ana dorbənd  
Zehi ləli-şəkərqənd,  
Verürsa qulina vam!

Gel ey canıma canı,  
Gel ey qəsdi-imani

Gel ey cövhəri-kani,  
Gel ey ruh məkanı!

Əya ıslayı-sani,  
Əya eyni-meani,  
Tapun tok dəxi qani  
Ki, ben püxtəvü, sen xam!

Bu şerin quruluşuna, sözlerin düzümüne, misralarda hecalın sayına toxumadan, ancak bəzi sözlerin fonetik formasını müasir adəbi dildəkina uyğunlaşdırmışq. Əlimizdə ancak bu şeir parçası olsaydı belə, biz cəsərətə deyirik ki, Azərbaycanda XIV əsər qədər zəngin şifahi ədəbiyyat və yazılı ədəbi dil əsərləri olmuşdur. Bu fikrin doğruluğunu "Dastani-Əhməd Hərami"nın və Yusif Məddahın "Vərqa və Gülşəh" poemasının dilinin tədqiqi bir dəha sübut edir. Bu şerin əruz və ya heca vəzni yazılmış olması da mübahisə törədə bilər. Aydır ki, xalq şeri öz ilk inkişaf mərhələsində nə əruz vəzni olub, nə de heca vəzni. Azərbaycan dilində və başqa türk dillərində en qədim xalq şerində aparıcı misralarda hecalın sayı deyil, alliterasiya, paronimlərdən istifadə, şerin ritmik-melodik quruluşu, misralarda ilkin hecalların eyniliyi və başqa amillər olmuşdur. Bunu "Kitabi-Dəda Qorqud"da ayn-ayrı poetik parçaların təhlili, eyni zamanda müasir dövrümüzə qədər gəlib çıxmış en qədim xalq şeri nümunələri sübut edir. Bir nümunə:

Biri bira  
İkisi yera  
Üçü üzük  
Dördü döşək  
Beşi beşik  
Altısı alma  
Yeddiisi yemiş  
Səkkizi sərçə  
Doqquzluq daraq  
Onu oraq.

Heca və ya barmaq hesabı şerimizə sonralar gəlib, əruz vəzni isə dilin inkişafında daha son dövrlərin möhsuludur. Hər halda bizi bəlo gəlir ki, yuxarıda nümunə kimi görtirdiyimiz şeri yazarkən Qazi

Bürhaneddin əruz vəzni prinsiplərindən daha çox, türkdilli şeir üçün daha doğma və yaxın olan heca vəzniə əsaslanmışdır. Çünkü şeir heca vəzniñ yeddiyi ilə yazılmışdır. Amma şeir poetik cəhətdən o qədər takmildir ki, o əruz vəzniñ da teleblərinə tam cavab verir.

Burada söylenen müddəanın doğru olduğunu sübut etmək üçün Nəsimi yaradıcılığı daha sanballı əsas verir. Nəsiminin poeziyası, dünyagörüşü, dili və dövrü haqqında zəngin elmi ədəbiyyat var. Ayndırı ki, teqdir və tablibi etdiyi hürufi toriqatını temsil edən şeirlərində Nəsimi Azərbaycan diline yad olan və Quranın ayrı-ayrı surələrindən götürülmüş ayələri, söz birləşmələrini geniş şəkildə işlədirdi, şablon xarakterli bu birləşmələr Azerbaycan ədəbi dilinin XIII-XV əsrləri ahata edən dövründə işlənmiş, şərti olaraq desək, bir növ okkazional xarakter daşımışdır. Nəsiminin real hayatın təsviri üçün yazılış şeirlərində isə ərəb və farscadan alınmalar ya çox az olmuş, ya da bu alınmalar bu gün də ədəbi dilimizdə işlənən alınmalardır. Bu baxımdan şairin aşağıdakı qəzəlinə nəzər salaq:

Aşərin olsun nigarin zülfü ilə qaşına,  
Ger macal bulsam həbibin çevrileydim başına.

Mənzilə irmek dilersən, eşqi yoldaş eyləgil,  
İrmədi mənzilinə, kim baxmadı yoldaşın.

Kəbenin ehramına irməz hacının dəgməsi,  
Çizginir dər girdinə, sürter üzünü daşınə.

Sol rəqib göra idim çah içində bir kəre,  
Gilliyeydim başınə şol səd hezaran daş yeno.

Ey rəqib, bir yerde ölgil ki, bulunmaz aşu su,  
Qarğavü quzğun yiğilsin leşino, hey leşinə.

Buduna çıxsın ufalar, gözüne həm qara su,  
Tutulusun dilü qulağın, bir neçə daş dişinə.

Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,  
Müddəilər oldu, hazar olgil başına.

7 beytlik bu qəzəldə 89 söz vardır. İki xüsusi ismi çıxıldıqdan sonra, 21 sözün ərəb və farscadan alınma, qalan 66 sözün isə öz

sözlərimiz olduğunu görürük. Alınmalar cərgesində müasir dilimiz üçün özümləşməmiş üç söz var ki, bunlardan da "zülf" sözünün qarşılığı "saç", "sad hezaran" sözlerinin qarşılığı "yüz minlər" Nəsiminin başqa əsərlərində tez-tez işlədirilir.

Nəsimi qəzellərinin, rübai'lərinin ve başqa əsərlərinin poetik sıqlitı, onun əsərlərindəki axılıq, intonasiya, melodiklik haqqında çox yazılmışdır. Mollayı-Rumidən bu yana bir çox Azərbaycan, türk, özbek, uyğur və tatar şairleri ana dillerində əruz vəzniñde şeir yazarkən əruz vəzni türk dillərinin fonetikasına uyğun olmadığı üçün bu şeirlər poetik deyim terzinə görə zaif çıxmışdır. Bunu XIII-XVI əsrlərdə yaşayış-yaratmış türkdilli şairlərin özleri də etiraf etmişdir. Bu cür zəifliyə ara-sıra biz Qazi Bürhanəddin, "Dastani-Əhməd Hərami", "Vərqə və Gülşəh", Hidayət və Şeyx İbrahim Güleşənide təsadüf edirik. Yarıdan çoxunu meşət leksikası təşkil edən yuxarıdakı qəzəldə isə əruz vəzniñ bütün yüksək tələbələrinə cavab tapa bilirik. Onu da qeyd edək ki, ilk beytin ikinci misrasındaki "başına" söz-forması son beytidə tekrar olunur ki, bu da Nəsimi yaradıcılığı üçün yaddır. Deməli, Nəsimi qəlamından çıxarkən son beytde "başınə" deyil, nəse başqa söz olmuş, bu sözü, çox güman ki, Füzulinin şikayətləndiyi "bədətährir" katiblər təhrif etmişlər.

Nəsimi yaradıcılığında xalq şeri ruhunda yazılmış rübai'lərə dərda tez-tez təsadüf olunur. Rübaidən daha çox tuyuğu xatırladan bu dörd misralı şeir parçaları içerisinde elələri olur ki, onlarda alınma sözler, yad sözər yox dərəcəsindədir.

Qandasan, ey yürogimi yarıçı,  
Qanda olsan Tanrı sana yarıçı.  
Mən qulam, həm dem tapuna varıcı,  
Üz urub, qılıb dua yalvarıcı.

Gözlerilə yixdi şol gözler məni,  
Kirpik oxun gizlərə gözlər məni,  
Gözüne netdüm mən, ey arami-can,  
Durmadan qaşına yavuzlu məni.

Galdi bəyden müştuqı bir gündə döri,  
Bəy səzə yazdırı bir köklük yoğurt.  
Ol dexi yarısı su, yarısı durt,  
Bəxşışə türkmanmı yegdir, yoxsa kürt.

Munca huvü hayü, munca hayü hu.

Üç anq oqlaq imiş, içi quru.

Gərçi oldu bəxşisin adı ulu,

Bağımı qıldı bu bəxşış yaralu.

Necə kim, ögüt verirəm dile mən,

Kim, cahani yordan özgə dilemən,

Gər dilim, yar, qeyriñe meyl eyləssə,

Öz dilim ilə dilimni dilemən.

Bu rübai'lərdə ifadə olunan fikirlərin sadəliyi, leksik alınmaların yox dərəcəsində olması göz qabağındadır. Həm ifadə olunan fikrə, həm de ifadə tərzinə görə bu şeir parçaları rübaidən şəfahi yaradıcılıq məhsulu olan dördlüklərə daha çox oxşayır. Üçüncü və dördüncü rübai'lərin mözmunu güman etməyə haqq verir ki, bu rübai'lər eyni məqsədə və eyni zamanda yazılmışdır. Görünür, şairə hansi bəydənse xəber görmüş ki, bəy şairə "ulu", qiymətli bəxşış gəndərir. Bəxşış haqqındaki hay-huydan sonra şair "yarısı su, yarısı durt olan qatıq ve üç oqlaq" alır və beləliklə, rübai janrinin ruhuna yad olan çox güclü satirik parça yaradır. Ölməz şairimiz bununla Azərbaycan ədəbiyyatı tarixində poeziyada satira janrinin əsasını qoyur desək, yanılmarıq.

Son rübai isə öz qrammatik quruluşuna görə XIV əsrden daha qədimlərdə dilimizin inkişaf seviyyəsini təmsil edir. Bu isə onunla əlaqədarlıq ki, poetik mətn bəzən dilin qədim qrammatik quruluşuna və arxaik leksiyakaya daha sadıq qalır. Bu, demək olar ki, bütün dillər üçün universal hadisədir. Qeyri-qatı göləcək zamanın I şəxsin təkinin təsdiqi, müasir dilimizdə olduğu kimi, Nəsimi dövründə -ar(am) // -ar(əm) olmuşdur, qeyri-qatı göləcək zamanın I şəxsin təkinde inkar: isə -mazam // -məzəm olmuş, bəzən da artıq XIV əsrde arxaikləşməkdə olan -manam // -mənəməm şəkilçisi ilə ifadə olunmuşdur. Haqqında dənmişdığımız rübai'nin ikinci misrasında "dilə-məm" fel forması müasir dilimizdəki "diləmərəm" formasının ən qadim qarşılığıdır. Dördüncü misradakı "diləmən" isə yənə Nəsimi dövründə artıq arxaikləşmiş -dil- // -til- "kəs" felindən düzəlmüş və "kəsərəm" mənasında işlədilmişdir.

Q.Bürhanəddindən və Nəsimidən gətirdiyimiz bu nümunələr bir daha sübut edir ki, XIII əsər qədər də doğma ana dilimizdə yazılib-yaradılmış əsərlər olmuşdur.

Təəssüf ki, bu əsərlər (XIII əsər qədər yaranan əsərlər nəzərdə tutulur) ya heç yazıya alınmamış, ya da onların əlyazmaları itibatmış, dövrümüzə qədər galib çıxmamışdır. Kim bilir, belkə də hansı ölkədənsə, göləcək nəsil indiyə qədər elm aləminə məlum olmayan bu əsərlərin əlyazısını tapacaq və tədqiqatqa cəlb edəcəkdir. Biz isə tədqiqat hələlik elm aləminə məlum olan əsərlər əsasında aparırıq. Qeyd edilməlidir ki, tədqiqata cəlb edilən bütün abidələri klassik aruz vəzində yazılmış şeirlər təskil edir. Bu şeirlərdə qrammatik quruluş Azərbaycan dilində olsa da, onlarda leksik tərkibinə görə bəzən ərəb-fars dili sözləri sərf Azərbaycan mənşəli sözlərə müqayisədə üstünlük təskil edir. Burası da maraqlıdır ki, tədqiqat obyektiñə çevirdiyimiz əsərlərin dilində elə ərəb, fars sözlərinə təsadüf edirik ki, bu sözlərin böyük əksəriyyətinə leksik alınma kimi tədqiq etmək qeyri-elmi olar. Çünkü tədqiq olunan əsərlərin dilində ərəbce və farsca elə sözler və söz birləşmələri var ki, onlar heç vaxt canlı danışq dilində işlədilməmiş və xalqımızın ruhuna hemişə yad olmuşdur. Bu sadəcə olaraq ondan irəli gelir ki, orta əsrlərde yaşayıb-yaranan şeirlər, bir qayda olaraq, o dövrdə mövcud bu və ya digər dini, elmi, və siyasi təriqəti temsil etmişlər. Bu təriqətlərin elmi-fəlsəfi və nəzəri əsərlər və ya fars dilində yaradılmışdır. Həmin təriqəti təbliğ edən, onu yayan şair-filosof öz müdədələrini, dünaygörüşünü Azərbaycan dilində ifadə edərkən iştir-istəməz ərəb, bəzən də fars dilində müvafiq terminlərdən – söz və söz birləşmələrindən istifadə etməli idi. Bununla əlaqədar olaraq etiraf etməliyik ki:

Ey xotî-xalın kolamüllah, həm ümmül-kitab,  
Həsətindən dideyi-üşşaq olubdur qarqi-ab.

– kimi beytlərin ədəbi dilin tədqiqi baxımından o qədər də böyük qiyməti yoxdur. Təəssüflə qeyd etməliyik ki, klassik ədəbiyyat nümunələrində bu tipli beytlərə çox tez-tez təsadüf edir. Ona görə də biz tədqiqat prosesində imkan daxilində bu səpkidə olan nümunələrə toxunmayaçaq və ayrı-ayrı söz ustalarının əsərlərindən götürdüyümüz nümunələri ümumxalq dilinin əsasını təskil edən də kateqoriyaları mövqeyində təhlil edəcəyik.

Qeyd edək ki, istedadlı şairimiz Həsənoğlunun ancaq iki qəzəli galib biziçatmışdır. Onun məşhur qəzəli aşağıdakı şəkildədir:

Aparı: könlümi bir xoş qəməryüz, canfiza dilber,  
Ne dilber? Dilberi-şahid. Ne şahid? Şahidi-server!  
Men ölsəm sen bütü-şəngül sūrahı eylemə gül-gül,  
Ne gül-gül? Gül-gülü-bade. Ne bade? Badeyi-əhmer!  
Başından getmədi hərgiz sununlen içtiğüm bade,  
Ne bade? Badeyi-masti. Ne masti? Mastiyi-sağar!  
Şehə, şirin sözün ilür Misirdə bir zaman kasid,  
Ne kasid? Kasidi-qiyamat. Ne qiyamat? Qiymati-şakkar!  
Tutuşmayıncı dər atas belirməz xislatı-amber,  
Ne enber? Ənberi-suş. Nə suziş? Suşiş-mecmər!  
Əzəlde canım içinde yazılırdı suratı-mena,  
Nə mana? Menayı-surət. Nə surət? Sureti-dəftər!  
Həsənoğlu sana gərci duaçıdır, vali sadıq,  
Nə sadıq? Sadıqi-bəndə. Nə bəndə? Bəndeyi-cəker!

Hər şeyden avvel onu qeyd edək ki, burada fars və ərab alımları çox olsa da, qəzelin XIII əsrə yazılmışına baxmayaraq, Nəsiminin, Həqiqinin hürufiliyi təbliğ edən bir çox qəzel və rübai-lərindən, hətta dahi Füzulinin sufizm ruhunda yazılmış bəzi qəzel-lərindən nisbətən daha sade və anlaşıqlıdır. Maraqlıdır ki, qəzelin hər beytinin birinci misrasında söylenən fikrin təsdiqi və təsbiti üçün mübtəda, xəber və tamamlığı dəqiqləşdirmək namine ikinci misrada müvafiq suallar qoyular və bunlara cavab verilir. Həmin cavablar poetik fikri dəqiqləşdirməyə xidmət edir. 7 beytlik bu qəzelin hər beytinin ikinci misrasında sekiz söz var. Misralarda nə sual əvəzliyi hansı sual əvəzliyi mənasında iki dəfə təkrar olunur. Cavablar yeni fars dilinin qrammatik quruluşuna uyğun olaraq izafə şəklində verilir. Yeni fars dilində izafət birleşməsində, bir qayda olaraq, təyin təyinolunandan sonra gelir. Sonuncu misrada şair bu qanunu pozmuşdur və *bəndeyi-sadiq* əvəzinə *sadiqi-bəndə* işlətmüşdür. Başqa cür ola bilməzdi. Çünkü bütün beytlərdə birinci misranın son sözü dəqiqləşdirilir, daha doğrusu, sual son sözə verilir. Yedinci misrada son söz *sadiq* sözüdür. Qeyd edək ki, bu söz ele misranın özündə dəqiqləşdirilmişdir: o, *düaçı* sözünün təyinidir. Lakin şair qəzelin arxitektonikasına xələl golmasına deyə burada da son sözə ikinci misrada sual verir və cavabında yeni fars dili qrammatik quruluşunu pozaraq doğma ana dilinin yeni Azərbaycan dilinin qrammatik qaydalarına uyğun olaraq *bəndeyi-sadiq* əvəzinə *sadiqi-bəndə* işlədir ki, bu birləşmə çox qondarma görünürlər.

Əslində *sadiq bəndə* kimi verildiyi gümanındayıq. Eyni fikri biz bəndeyi-çəker haqqında da deyə bilerik.

Həsənoğlunun ikinci qəzəli belədir:

Necəsan, gel, ey yüzü ağum bənum?  
Sen eridin odlara yağum bənum.

And içərem sendən artıq sevmeyim,  
Sənin ilə xoş keçər çəgum bənum.

Hüsün içinde sana manend olmaya,  
Əşli yuca, könlü alçağum bənum.

Al elümü, ireyim məqsudimə,  
Qoyma yürekde yana dağum bənum.

Sen rəqibə sırrını faş cılyadin  
Anun ilə oldu şıltagum bənum.

Qişladım qapında itlərin ilə,  
Oldu kuyin üşde yaylağum bənum.

Ben ölicek yoluna gömün bəni,  
Baqa dursun yara toprağum bənum.

Toprağında bitə hasrətlə ağac,  
Qila zari cümlə yaprağum bənum.

Hər iki qəzelin müqayisəsi göstərir ki, "Aparı könlümi bir xoş qəmər yüz, canfiza dilbər" kimi çox dərin məzmunlu, formasına görə çox kamıl, əruz vəzninin bütün tələblərinə tam cavab verən, ifadə tərzini baxımdan Nizami qəzelə səviyyəsində duran belə bir əsərin müəllifinin qələmindən "Necəsan, gel, ey yüzü ağum bənum" misrası ilə başlanan zeif və əruz vəzni baxımdan belə naqis bir qəzel çıxısın. Yeri gəlmışkən göstərk ki, Həsənoğlunun "Divan"ı alımızda olmasa da, onun birinci qəzelindəki şeriyatın qüdrəti ədəbiyyat tarixçilərinə tam haqq vermişdir ki, şairi XIII əsr ədəbiyyatınızın, dəqiq desək, şeriminin çox istedadlı bir nümayəndəsi kimi qiymətləndirsinlər. İkinci qəzelin isə Həsənoğluya məxsus olduğunu biz şübhə etsək də, qeyd etməliyik ki, şairin bu şerini elmi icitməyi-

yətimiz sözsüz-sovsuz Həsənoğlu adına çıxır. Buna əsasən biz həmin qəzəli XIII əsrə aid dil abidesi kimi tedqiqata cəlb edirik.

Diger tərəfdən, orta əsrlərdə Şərqi poeziyasının günü Füzuliyyə qədər türkidlili xalqlarla məxsus şairlərin çoxu öz doğma ana dillərində "nəzmi-nazik" yaratmaqdə çətinlik çəkmışdır. Əhməd Yeseviyən və Sultan Vələddən tətbiq Şah İsmail Xətaiyiye qədər şairlərin hamısının ana dilində yazıdları şeirlərdə naqışlılığını göstərib. Maraqlıdır ki, şeirlərin formal-poetik baxımdan naqışlılığında qəribə bir qanunayığınluq olub: qəzəldə, qasidədə, rübaide, məsnəvidə, milli mənşəli söz və ifadələrin sayı ne qədər çox olubsa, şerin əruz vəzninin tələbləri baxımdan naqışlılığı o qədər de güclü olub. Təkcə bunu demək kifayətdir ki, farsdilli poeziyanın istədəhl nümayəndələrindən biri, Şah Qasim Ənvərini yaradıcılığı onun bir çox müaqibələri üçün örnək olmuşdur. Hətta böyük özbək şairi Nəvai öz yaradıcılığında Şah Qasim Ənvərdən bəhrələnmişdir. Farsca oynaq, ahəngdar, könül oxşayan saysız-hesabsız qəzəllerin müəllifi XIV-XV əsrlərdə yaşayıb-yaradan Azərbaycan şairi Şah Qasim Ənvərన azerbaycanca yazdığı şeirləri poetik cəhətdən çox zəif səslənir.

Ol yarı-oziz ilə ki, can adı nadür?  
Məscid səri bardum ki, bu gün adinedür.  
Məndən camaat soruşdu: Şeyxa, di nadür?  
Dedim: Nece sorarsunuz Şeyx adı nadür?

Bir bağçaya bardum ki, variyi qızıl alma,  
Bağça iyəsi aytdı: bu almadan alma.

Bu deyilənlərə əsaslanaraq güman etmək olar ki, Həsənoğlunun 9 beytlik ikinci qəzəlində işlənən 89 sözün (köməkçi nitq hissələrinə aid olan sözləri də daxil etməklə) 11-i fars və əreb mənşəli olduğu halda (bunlardan 7-si müasir ədəbi dilimizdə və canlı danışında vətəndaşlıq hüququnu qazanmışdır), 77-si sifir milli mənşəli söz (*siltaq* sözü mongol dilindən alınmadır) olduğu üçün, bəlkə, doğrudan da, qəzəl Həsənoğlunundur. Təəssüf ki, biz XIV-XV əsrlərdə *-mayım // -mayım* deyil, çox nadir halda *-mayam // -mayəm* formasına təsadüf edirik. Ona görə de "And içərem sondən artıq sevmeyim" misrasında "*sevmayım*" söz-forma o qədər də inandırıcı görünmür. Qazi Bürhanəddində və başqa şairlərimizdə təsadüf etdiyimiz modal mənali "*tutayım*" formaca I şəxsin

cəmindədir və müasir ədəbi dilimizdəki "tutaq ki", "fərz edək ki" məqamında işlənir:

Tutayım ki, əməyənilə bəni xəsta qıldı gözün,  
Ləbuna nə geldi birdəm soramadı gözlərindən.

Buna baxmayaraq *ir-feli və irayim* forması, *ölicək, baqa dursun, bəndəndür, uşda* formaları XIII-XV əsrlər poetik dilimizdə tez-tez təsadüf olunan formalardandır. Bununla bağlı olaraq sual oluna bilər: Nə səbəbə kitabda XVI və XVII əsrlərdə ədəbi dilin tarixi ayrı-ayrılıqda tedqiq edildiyi halda, XIII-XV əsrlər bir dövrə ürənənilir?

Məsələ burasındadır ki, XIII əsrə aid hələlik olımızda Həsənoğlunun yuxarıda haqqında danışılan iki qəzəlindən başqa və XIII əsrde yazılışı güman edilən "Dastani-Əhməd Hərami" dən başqa mənbon yoxdur. Bu abidələrdən daha evvel Qul Əlinin yazdığı "Qisseyi-Yusif" poemasını isə biz Azərbaycan dili yazılı abidəsi hesab etmədiyimiz üçün tedqiqata cəlb etməmişik. XIV-XV əsrde yaşayıb-yaradan şairlerimiz isə bu əsrlərdə çox geniş yayılmış sufilik və hürufilik təriqətlərinin nümayəndələri olmuşlar. Onlar öz əsərlərində bu təriqətlərin əsas qayesini, elmi-nəzəri və fəlsəfi məhiyyətini poetik dille ifadə etmişlər. Ona görə de XIV əsrde yaradıcılığının ilk dövründə sufiliyi, son dövründə isə hürufiliyi təbliğ edən və hürufilik ideyalarının təbliği yolunda öz həyatını faciəli şəkildə qurban verən ölməz Nəsimi poeziyasının forma və möz-munu, dili, ifado və ibarə terzi, poetik obrazları bu və ya digər şəkildə XV əsrda Cahanşah Həqiqi, Rövşənidə, Gülşənidə, Həbibidə tek-rar olunur. Bəzən qəzəllərdəki söz və söz birləşmələri, sufiliyə və hürufiliyə aid terminlər, hətta qrammatik formalar, poetik sintaksis o qədər yaxınlıq və oxşarlıq təşkil edir ki, bu və ya digər qəzəlin Nəsimininimi, yoxsa Cahan şah Həqiqininimi, bu və ya digər rübabının Nəsimininimi, yaxud Rövşəninini olduğunu təyin etmək çətin olur. İş bəzən o yerə gəlib çıxır ki, eyni qəzəl iki şairin adına çıxılır.

Nəsimidə:

Camalın rövzeyi-rizvan deyilmə?  
Dodağın çeşməyi-heyvan deyilmə?

Səqahüm rəbbihüm xəmri ləbindən  
Bayanı ayəti-Quran deyilmə?

Rüxü zülfün bayaz ile səvadı  
Biri küfrü, biri iman deyilmi?

Sənin məstənə ceynən sağərindən  
Cehan sortasori məstən deyilmi?

Şəhə, eşqin yolunda canı qurban  
Buyursan, qılmağı asan deyilmi?

Dili-sərgəşteyi, ey sultani-aləm,  
Səninçün ta əbed heyran deyilmi?

Nasimi keşfi-əsrarını bildi,  
Anı fəhm etməyen nadan deyilmi?<sup>1</sup>

#### Həqiqidə:

Cəmalın rövzeyi-rizvan deyilmi?  
Dodağın çəsmeyi-heyvan deyilmi?

Səqahüm rəbbihüm xəmri ləbindən,  
Bəyani-ayetü bürhan deyilmi?

Rüxü-zülfün bəyazılı səvadı,  
Biri küfrü, biri iman deyilmi?

Sənin məstənə ceynən sağərindən  
Cehan sərgəşəvü giryən deyilmi?

Şəhə, eşqin yolunda canı qurban  
Buyursun, qılmağı asan deyilmi?

Dili-sərgəşte, ey sultani-aləm,  
Səninçün ta əbed heyran deyilmi?

Haqqı keşfi-əsrar etdi mütləq,  
Onu fəhm etməyen nadan deyilmi?<sup>2</sup>

<sup>1</sup> İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1973, soh.101.

<sup>2</sup> Cahan şah Həqiqi. Seçilmiş əsərləri. Tərtib edənlər: Əbülfəz Rehimov, Lotif Hüseynzadə. Bakı, 1986, soh.74; Azərbaycan klassik ədəbiyyatı kitabxanası, XIII-XVI əsrlər Azərbaycan şəri, III cild, tərtib edəni Cahangir Qohrəmanov. Bakı, 1984, soh. 248.

Eyni uyğunluq Nəsiminin seçilmiş əsərlərinin 206-ci səhifəsində və Cahan şah Həqiqinin əsərlərinin 38-ci səhifəsindəkən qəzəldə də gózə çarpır. Ferq ancaq ondan ibarətdir ki, Nəsimi adına yazılın 6 beytlik qəzəlde

Xətti ümmül-kitabidir bəyənə ohli tövhidin,  
Hürufi lövhə-məhfuzun müsəvvər şerhi-fürqəndir.

- beysi Həqiqinin adına çıxılan 7 beytlik qəzəlde yoxdur.  
Həqiqidəki:

Cəmalın pertvü nuri münəvvər qıldı afaqı,  
Dodağın abi-heyvanı saçın zülmətdə pünhanıdr.

Vüsəlin hesreti, narı məni yaxdı fəraigində  
Nə mahiyətsən, ey can kim, cəmalın huri-rizvandır.

- beytleri Nəsimidə yoxdur.

Bu baxımdan XV əsrde yaşayış-yaratmış Xəlilinin də bir qəzəlini Nəsimi qəzəli ilə müqayisə etməyə deyər:

Ey bilən həqqin süfətin, ismi-əsması nedir?  
Ya bu əsmadan murad olan müsəmməsi nedir?

Nə səbabdendir qəmer gah bədr olur, gahi hilal  
Sırrı-xurşidin acəb başında sövdəsi nedir?..

Her sənubər üzlünün üzündə xəndədir bu hal,  
Her bir ahu gözlünün zülfü-mütərrəsi nedir?

Cün ibadət həqqədir, məbud bir həqdir, yəqin,  
Möminin bas məscidi, gəbrin kolisasi nedir?

Zahirü batında cün mövcud hoqdon özgə yox,  
Ya bu mövcudatın ara yerdə qovğası nedir?

Cünki həqqin zatın isbat eyləməz arbəi-eql  
Aşıqi-həqbin ilə her dəmdə davası nedir?

Ey Nəsimi, cün sənən həqden liqadır arizu,  
Nari-duzexdən nə gəm, firdövsi-ələsi nedir?

Xəlilidə isə beş beytlik qəzəl belədir:

Ey bilən həqqin süfətin sırrı-əsması nedir?  
Ya bu əsmadan murad olan müsəmməsi nedir?

Cün ibadət həqqədir, məbud bir həqdir haman,  
Müslümanın məscidi, gəbrin kələsisi nedir?

Zahir-ü batında cün mövcud həqđan özə yox,  
Ya bu mövcudatın ara yerde qovgası nedir?

Cünki həqqin zatın isbat edəməz erbəbi-aql,  
Aşıqın həqbin ilə hər dəmdə dəvəsi nedir?

Yazılırkən surəti-eşxas hərdəm müxtəlif  
Müttefiq olduğu əvvəlin hüveylası nedir?

Xəliliinin:

Mən ki dərvishəm, gedayəm, padşahı-aleməm  
Ruhı bırongəm əgerçi rəngə göldim adəməm!

- mətləli qəzəli də Nəsiminin cyni mətləli qəzəlinin təkrarından  
başaq bir şey deyildir.

Nəsimi qəzəllerinin bir neçə sözü dəyişməkən təkrarına, Nəsiminin istifadə etdiyi poetik fiqurların, mətnədəki söz və söz birləşmələrinin ekspresiv mənə cəalarlarının, söz düzülmənün eyniliyinə, cyni beytde sözlərin sinonimlik və antonimlik əlaqələri ilə birləşməsinə, sözlərdən metaforik və ya rəmzi mənalarda istifadə tərzinə biz Rövşənidə də, Gülşənidə də, Hidayətdə də tesadüf edirik. XV əsr poeziyasında elə şair tapılmaz ki, o, Nəsimini təqlid etməsin. XV əsrə yazış-yaradan şairlerimiz öz əsərlərində Nəsiminin adını çəkməsələr də, onların hamısı Nəsimi ədəbi məktəbinin davamçısı olmuş, Nəsiminin sehrkar poeziyasının tilsimine düşmüs və nəsimi-mvari qəzəllər, məsnəviler, tercibəndlər, rübaiələr yaratmaq əzmi ilə Nəsimi şerinin dil kompozisiyasiından bəhrələnmiş, şairin əsərlərinin lügət tərkibində klişeləri, klassik şablonları götürərək öz əsərlərində istifadə etmiş, hətta Nəsimi imzası ilə şeirlər yazımlılar. Məhz buna görə də bəzən bəlkə heç əzələri də hiss etmədən Nəsi-

minin bu və ya digər əsərini olduğu kimi təkrar edərək məqtə beytində öz texnikişlərini yazımlılar. Beləliklə, biz XV əsr poeziyamızın dilində Nəsimi dilinin morfoloji və sintaktik quruluşunun, Nəsimi poetik frazeologiyasının, lügət tərkibinin tekrarını görürük.

Nəsimi poeziyasının sintaktik təhlilinə girişərək, biz şahid olurq ki, feli sıfət Nəsimi dilində çox tez-tez substantivləşir və Nəsimi dilində asəsan mübtədə, bəzən də xəbər funksiyasında çıxış edir. Nəsimi dilinin sintaksisini xarakter cəhətlərindən birini təşkil edən bu hal XV əsr poetik dilimizin sintaksisində də aparıcı rol oynayır. Bu fikrin təsdiqi üçün Nəsimidən və XV əsr poeziyamızdan bir-iki nümunə götirək:

Vüsalımı dileyən canı həm cahanı nedər?  
Şol abi-kövəri içən nedər, bu canı nedər?

Məhəbbət əhlinə eşqin yetər, nedər zöhdü,  
Şol asiyə bu ziyanı bilən, ziyanı nedər?

Cəmalını görən, ey rövzənin gülüstəni,  
İrəm sərayını, ya səhni-gülüstəni nedər?

Bəqayı-eşqin ilə canı cavıdan olanun,  
Bu cismi-faniyə ayrıq nə hacət, am nedər?

Qaşın hilalına baxıb görən üzün ayını,  
Zəvallı günüşi ya mahi-asimanı nedər?

Səni başerdə bilən kim, nə gizli gövhərsən,  
Bu kainata nə qılın, ya bəhrü kani nedər?

Böyük çınarını arzulayan ulu himmet  
Çəməndə herzə biten sərv-busitanı nedər?

Heqiqət əhlinə eynel-yaşın yəqin oldı,  
Yəqinə uğrayan ayrıq xəia güməni nedər?

Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,  
Məkana sığmayıan ol biməkan, məkanı nedər?

Nəsiminin 9 beytlik bu qəzəlində 9 cümlənin mübtədəsi feli sıfətlə ifadə edilmişdir. Qəzəlin 4 beytinin sintaksisi xüsusi maraq

<sup>1</sup> Azərbaycan klassik ədəbiyyatı kitabxanası, III cild, sah. 260.

doğurur. Birinci misradaki "canı cavıdan olanın" birləşməsi iki funksiya yerine yetirir: bu birləşmə həm ikinci misrada eslində III şəxsin, təkində mənsubiyyət şəkilçisi qəbul etməli olan "nə hacət" birləşməsi ile üçüncü növ teyini söz birləşməsi təşkil edir, həm de ikinci misrada "ani neder" birləşməsinin ovvəlində işlənilməli olan "ol" şəxs əvəzliyi poetik mətnin təlibinə görə ixtisar edildiyi üçün həmin şəxs əvəzliyinin funksiyasını ifadə edən *canni-cavıdan olunan* birləşməsi həm də mübtəda kimi çıxış edir. Nəsimi dilində bu hadisə o qədər məhərətlə edilmişdir ki, belə quruluşlu cümlələr poetik mətnlər üçün qəbahət sayılmamışdır və belə cümlələr fikrin yüksəmə və lakonik şəkildə ifadəsinə xidmət etmək üçün yaradılmış vasitə kimi qiymətləndirilməlidir.

Yuxarıda dediyimiz kimi, XV əsr poeziyasının dilində də feli sıfatı çox tez-tez mübtəda kimi çıxış edir:

Gülşənidən:

Eşqə könlə vermayən can ile aşiqmidir?  
Kızıble hər müddeci devisi sadıqmidir?

Eşqə könlə vermayən, sevgilü can almayan,  
Yoxluq ilə gəlmeyən varlığa layiqmidir?

Eşqə selah edübən zəhrü felah etməyen  
Talehi tərk edübən salehə layiqmidir?

Həbibidən:

Az eyla, ey Həbib, şikayət ze cövri-dust,  
Dardü bələdon incəməsin aşiqəm deyən.

Hidayətdən:

Bu hale kim, mən istəyüb ol xali, düşmüşəm,  
Düşsün görüm o hale yaman istəyən səna.

Ey dil, yetər uş ki, mana oxi yetmedi,  
Bir gün ola yetirəni yetirən səna.

Göründüyü kimi, bu beytlərdə "könlə verməyen", "sevgilü can almayan", "yoxluq ilə gəlməyen", "felah etməyen", "aşiqəm deyən", "yaman istəyən" feli sıfat birləşməleri mübtəda funksiyasında çıxış edir.

Yusif Məddəhin "Vərqa və Gülşəh" əsəri isə "Dastani-Əhməd Hərami" əsəri ilə yaxınlaşmış təşkil edir. Məhz bu deyilənləri nəzərə alaraq biz ədəbi dilimiz üçərlik tarixini bir fəsildə verməyi meqsədən uyğun hesab etdik.

Fəsilin birinci bölməsində XV əsrin sonlarına qədərki Azərbaycan ədəbi dilinin leksik-frazeoloji tərkibinin mənzərəsi verilir, sözlerin poetik mətndə müstaqim və məcazi monəralarda işlənməsi hallarına fikir verilir, eyni beytde işlənən sözler arasında sinonimlik, antonimlik, omonimlik əlaqəlerinin təzahür formaları tədqiq olunur. Bölmədə eyni zamanda müasir ədəbi dilimizə qədər gəlib çıxan və müasir dil baxımından arxaiklaşmış sözler, qəzel-lərde, məsnəvi və rübai lərde, xüsusən "Dastani-Əhməd Hərami" və "Vərqa və Gülşəh" əsərlərində işlədilən maişət leksikasi, atalar sözleri, zərbi-məsəllər haqqında da danışılır. Fəsilde yeri göldükçə söz yaradılılığı prosesinə də toxunulur. Bütün bunlardan sonra XIII-XV əsrlər ədəbi dilimizin morfoloji (qismən də fonetik) və sintaktik inkişaf yolları araşdırılır.

### Ədəbi dilin leksik və frazeoloji tərkibi

Tədqiq etdiyimiz dövr ədəbi dilinin lügət tərkibinin tam mənzərəsini vermak bir qədər çatdırır. Bu onunla əlaqədardır ki, həmin dövrdə yazılımış heç bir nəşr əsəri əlimizə gəlib çatmamışdır; poetik əsərlərin isə lügət tərkibi ədəbi dilin lügət tərkibini tam əks edə bilmir. Bu dövrün poetik nitqində *saç, göz, üz, dodaq, dil, diş* sözleri ilə yanaşı müvafiq şəkilde *zülf, çəşm/eyn, rux, lab, zəban, dəndən* sözləri dəha tez-tez işlədirilir ki, bu da hələ birincilərin heç də XIII-XIV əsrlərdə ədəbi dildə işlədilməsi haqqında fikir söyleməyə əsas verir. Bu hökm XIII-XV əsrlər ədəbi dilimizin bütün lügət tərkibi haqqında deyilə bilər. Sərəncamımızda əsasən poetik abidələr olmasına baxmayaraq, qətiyyətlə demək olar ki, bu abidələrdə əslubi yeknəsəqlik yoxdur. Bu dövrdə də XVI-XVII əsrlərde olduğu kimi, ədəbi dildə klassik poetik nitq ilə yanaşı canlı

danişq dili əsasında yaranan şifahi poetik nitq inkişaf edir. Deməli, vahid ədəbi dil çərçivəsində nətral leksika ilə yanaşı bir tərəfdən spesifik kitab leksikası – fars və arab dilli poetik ədəbiyyatdan və əmanədən gələn, canlı danişq dilinə yad olan ərəb-fars mənşəli leksika, digər tərəfdən də xalq danişq dilinə xas olan ifade vəsítələri inkişaf edir. Əlbəttə, bu iki sahə həmisi bir-birilə qarşılıqlı əlaqədə olur və bir-birinin ifade imkanlarını genişləndirir və zənginləşdirir.

Tədqiq etdiyimiz dövrde çox söz işlənən və müasir dövriyəməz qədər gəlib çıxmış surət milli mənşəli sözlər çıxdı.

Əlbəttə, Nasimi və Qazi Bürhanəddində, Cahan şah Həqiqi və Həbibidə spesifik kitab leksikası çoxluq təşkil etdiyi halda, Yusif Məddahın "Vərqa və Gülşəh"ında, "Dastani-Əhməd Həramı"da canlı danişq dilindən gələn ifade vəsítələri nisbətən artır.

Tədqiq etdiyimiz dövrə ədəbi dilin leksik tərkibi haqqında na demək olar?

Təəssüf ki, ədəbi dilimizin XIII əsra qədərki inkişaf mənzərəsi müvafiq yazılı abidelerimiz olmadığı üçün bizi tam aydın deyil, hər halda bir məsələ məlumdur ki, XIII-XV əsrlərdə də dil inkişafda olmuş, bu inkişaf əsasən iki yolla baş vermişdir: 1) ərəb və fars dillərindən leksik alınmaların artması və 2) düzəltmə və mürəkkəb sözlərin yaranması yolu ilə.

Burada alınmalar haqqında ayrıca söz açmağa ehtiyac olmadığı üçün biz milli mənşəli sadə sözlər haqqında yiğcam məlumat verəndən sonra leksik tərkibin zənginləşməsində sözdüzəltmə prosesi üzərində dayamağı məqsədə uyğun hesab edirik.

Qeyd edək ki, əruz vəznində yazılan və ali üsluba aid edilən qazel, qəside, məsnəvi, rübai və b.k. janrlarda olan əsərlərin dilində işlədilməsi təqdir edilməyen möşət leksikasından XIV-XV əsrlərdə şairlerimiz yeri goldikcə istifadə etmişlər. Ona görə də əger milli mənşəli hər hansı bir söz tədqiq olunan dövrə ancaq bir dəfə belə təsadüf edilirse, biz həmin sözün XIV-XV əsrlərdə həm xalq dilində, həm də ədəbi dilde işləndiyini tövsiyə edirik.

Biz Nəsimidə *aşıq* "ayaq sümüyü", *ışq*, *bud*, *ilik*, *əd*, *öfkə*, *dəvar* "heyvan", *yogurt*, *oğlaq*, *üşümək*, *tayınmaq* "sürüşmək (ayağı)", "axsamaq" kimi; Qazi Bürhanəddində *qarmak* "kədərlənmək", *baymaq* "ağlıni başından almaq", *aymaq* "ağlıni başına getirmək", *uyux* "mütqavva", *gögənək* "mozalan", *sapan*, *sənək*, *ayğır*, *oysal*, *axsax*, *uxar* "quş adı" kimi; "Dastani-Əhməd Həramı" və "Vərqa

və Gülşəh" poemalarında *qayırməq* "kədərlənmək", *yaya* "piyada", *yağlıq* "dasmal", *üşmək* "toplasməq", *cılbor* "cılov", *ıralmaq* "uzaq olmaq", *qoşan* "siymək", *ulalmaq* "böyülmək", *qutululamaq* "şadlıqla qeyd etmək", *sağdic*, *küyagü* "kürəkən" kimi sözlərə təsadüf edirik. Bu qəbildən olan sözlərin sayını artırmaq da olar. Sadəcə olaraq nezərə alımaq lazımdır ki, poetik nitq üçün o qədər də münasib olmanın beşə sözləri XIV-XV əsrlərə aid bütün yazılı əsərlərdə axtarmaq doğru deyil. Belə sözlərin çoxu, görünündüyü kimi, ədəbi dila canlı danişq dilindən gəlməlidir.

Tədqiq etdiyimiz dövr ədəbi dilində anı çox təsadüf edilən sözlər bədən üzvləri adlarını bildirən sözlərdir. Bu sözlər ilk növbədə yüz "üz", göz, kirpik, qas, alın, ağız, bəniz, boy, baş, saç, yanaq, dodaq, dil, diş, bağır, yürük, əl, köks, bel, boyun, ayaq//ayaq, ənək "xal", ənək "çənə" sözləri addır. Onu da demək lazımdır ki, bir çox hallarda yüz sözünün əvezinə onun farsca qarşılığı *rux/ruxsar* və ərbəcə qarşılığı *vəch*, *camal*, *hüsün* sözləri, göz əvezinə *çəşm*, bəzi hallarda isə *eyn*, *sac* yerinə fars dilindəki *zülf/geysu*, *dodaq* yerinə *ləb*, *boy* yerinə *qamat*, *bağırlı/yürek/könü'l* əvezinə *dil*, *qəlb* sözlərindən biri işlədirilir. *Qas*, *ağız*, *diş*, *əl*, *kirpik*, *baş* kimi sözlərin əvezinə çox nadir hallarda onların farsca müvafiq qarşılığı olan *abru*, *dəhən*, *dəndən*, *dəst*, *müjgan*, *sər* sözlərindən istifadə olunur.

Maraqlıdır ki, canlı danişq dili, şifahi ədəbiyyatın dili yazılı ədəbi dila təsir etdiyi kimi, yazılı ədəbi dilin canlı danişq dilinə təsiri nəticəsində şifahi ədəbiyyat nümunələrində də biz *suç*, *dodaq*, *üz*, *yanaq*, *boy* sözləri ilə yanaşı bəzən *zülf*, *ləb*, *camal*//*hüsün*, *ruxsar*, *qamat* sözlərinə də təsadüf edirik. *Bən* sözü isə XVII əsra qədər fars mənşəli *xal* sözü ilə paralel işlənmiş, XVIII əsrdən həm ədəbi dilde, həm də xalq dilində arxaikləşmişdir. XIV-XV əsər ədəbi dilimizdə *gün/günəş*, *ay*, *yıldız*, *gög*, *yer*, *bulut*, *yağış*, *qar*, *qan* *topraq*, *su*, *yal*, *ot/od*, *ağac*, *tag-dağ*, *tanız/dəniz*, *geca*, *gündüz*, *tün/dün* "gece", *gün*, *tanla/yarın* "sabah", *qış*, *yaz*, *yay*, *küz* kimi sözlər də tez-tez işlədirilir. Maraqlıdır ki, *günəş*, *ay*, *tanla/yarın*, *tanız* sözləri bəzən onların farsca qarşılığı olan *xurşid*, *mah*, *farda*, *dərya* sözləri ilə əvez edildiyi kimi, bəzən də *şəms*, *hilal/qəmər*, *səbah*, *bəhr* sözü ilə əvez olunur, *geca-gündüz*, *tün-gün* sözləri isə əsasən *şəb-ürüz*, çox nadir hallarda isə *leyl-ü nəhər* sözləri ilə əvez olunur. Bunu yuxarıda sadaladığımız başqa sözlər

haqqında da demek olar. Əger su əvəzinə XIV-XV esr ədəbi dili-mizdə bir və ya iki defə ərəb mənşəli *ma* işlədirilirse, *yel* sözünün ərebcə qarşılığı olan *rih* heç işlədirilmir:

Güli-tərdən gülicək, arızına ma töküür,  
Bağə gir, gör ki, neccə laleyi-həmra töküür.

Nəsimi

Tədqiq olunan dövr ədəbi dilimizdə *tanrı*, *uçmaq* “cennət”, *tamu*, *tanux* “şahid”, *tapu* “perəstis”, *suç/yazış* “günah” kimi dini məzəmunlu sözlərə, *er*, *kışı*, *qız*, *oğlan*, *sağdic*, *qaravaş*, *qırnaq*, *gün* “kalq”, *el*, *oba*, *as*, *yem*, *mənşə*, *suci/çağır* “şorab”, *yağ* “bادе”, *yemiş*, *atmak*, *og*, *yal/yay*, *la-la*, *daya*, *könlük*, *tərlük*, *ton*, *atak*, *yaşmax*, *aru*, *quş*, *keyik*, *gögərcin*, *kəkklik*, *sungur*, *arslan*, *qaplan* kimi isimlər, eyni zamanda, *qayu//qayğu* “kədər”, *us//ög* “ağıl”, *assi* “fayda”, *al* “hiyət”, *oŋ* “sağamlıq”, *çav* “şöhret”, *uyqu*, *tuŋ//duş* “yuxu” tipli mücərrəd mənəni isimlər, eyni zamanda *sircə//sərçə* “şüşə”, *iz*, *sőz*, *gəmi*, *çəri* “qoşun”, *altun*, *qızıl*, *gümüş*, *ağça* “gümüş pul”, *umac//amac* “hadəf”, “nişan”, *yağı* “düşmən”, *çağ* “vaxt”, *ağ//tuzaq* “tələ”, *əm* “dərman” kimi isimlər tez-tez işlədirilir.

Biz burada XIV-XV esr ədəbi dilimizdə qeyde alınmış bütün sədə isimləri sadalamaqdan imtina edir və yuxarıda göstərilən isimlər kifayətlənilər.

Tədqiq olunmuş dövrün yazılı mənbələrinin dilində rəng və keyfiyyət bildirən milli mənşəli sədə sıfətlərə asas yer tutur: *qara*, *ag*, *qızıl*, *al*, *yaşıl*, *gög*, *saru*, *ari* “təmiz”, *uzun*, *qısa*, *aci*, *əksi* “turş”, *incə*, *yoğun*, *qalın*, *sağ*, *əsən*, *sol*, *sağ*, *yaxşı*, *yavuz* “pis”, *yaman*, *yeg*, *sayru* “xəstə”, *əsrük* “məst”, *dəlү*, *bəllü*, *yalın*, *iraq*, *uzaq*, *yaqın*, *ölü*, *tiri* kimi sözlərə, demək olar ki, bütün yazılı abidələrdə təsadüf edilir.

Şəxs əvezliklərini müasir ədəbi dilimizdən forqləndirən asas cəhətlər aşağıdakılardır: Birinci şəxsin təki *man*, bəzən da *ban* kimi, üçüncü şəxsin təki adlıq halda əsasən *ol*, qalan hallarda *anın*, *anı//ani*, *ana*, *anda*, *andan* şəklində, cəmi ise *anlar*, *olar* variantlarında işlədirilir. *Mən/bən*, *sən* şəxs əvezlikləri yönük halda *banal//mana*, *sana* formalarını alır. Bir sırada əvezlikleri müasir ədəbi dildən fərqli olaraq *h* ilə deyil, *q* və *ya x* ilə başlanır: *qaçan*, *qanğı*, *qancaru*, *qanda* və s.; *kim* və *nə* sual əvezliklərinə *əsna*

sözünün əlavəsi ilə yaranan *kim əsna* və *nəsna* qeyri-müəyyən əvezliklərinə de bu dövr ədəbi dilimizdə təsadüf edirik.

XIV-XV esrlər ədəbi dilimizin leksik tərkibində milli mənşəli sədə fellərə asas yer tutur. Demək lazımdır ki, müasir ədəbi dilimizdə işlənən sədə fellərin hamısına biz XIII-XV esrlər ədəbi dilimizin yazılı abidələrində de təsadüf edirik. Lakin XIII-XV esrlər ədəbi dilində milli mənşəli elə sədə fellər de vardır ki, onlar dilimizin müasir inkişaf mərhələsində arxaikleşmişdir. Biz həmin arxaik fellərən bir neçəsinə burada konkret nümunələrlə verməyi lazım bilirik.

“çatmaq” menasında işlənən *irmak* və ondan yaranan *ırgılmak* (icbar növ) və *ırışmak* felləri ən çox təsadüf olunan fellərləndər.

Qaşındır qab ilə qövseyin ki, əşrənə aql ırmaz,  
Veli bu sirri ol bildi ki, qurban oldu ol yaya.

Nəsimi

Qaf – Qadırsən bizi ırgurməyə,  
Fey – Fələkdən keçirib seyrana mən.

Nəsimi

Yarəb, nədür ki, könlüm irişməz vüsəlinə,  
Peyvəstə dağı-həsrəti bağrımızda yaradır.

Həqiqi

*qanmaq* “susamaq” və onun icbar növü *qandırməq* feli de ən çox işlənən fellərdəndir:

Düşdi eşqün oduna yandı könül  
Vehdətin qəndabına qandi könül.

Nəsimi

Qandırıcı kainatı qəndü nəbata ləlin,  
Ey xosrovı-məlahət, şirin şəkərdəhənsən.

Nəsimi

*ulaş* – “birləşmək”, “çatmaq”

Əger mehbuba istərsən ulaşmaq,  
Galib keçmək gərəkson kün-fokandan.

Nəsimi

**asrimək** "məst olmaq"

Əsrmiş məstanə eyin sağerində səlsəbil,  
Susamış cənnətdə ləlin abına mai-mein.

Nesimi

**çözmək** "açmaq"

Güle nergis gözün süzdü, gül açıldı üzün düzdü,  
Rayahin sünbüllün çözdü, saçar qoxuyu parçomdan.

Nesimi

**tayinmaq** "ayağı sürüşmək", "axsamaq". Kökü *taymaq* olan bu fəlin qayıdış növüne Nəsimidə üç dəfə təsadüf edirik. Müasir dialektlərimizdə işlənən *taytaq* sözü də bu kökdəndir.

Eşqi-rükün təriqidir dari-səlamətin yolu,  
Mənzilinə qaçan irür kim ki, bu yolda tayına.  
Nesimi

**baymaq** "ağlı başından getmək". Qazi Bürhanəddinə təsadüf olunan bu fəlin qayıdış növü Nəsimidə qeydə alınmışdır:

Saçun yoxsul ilə bayə ağərçi qoxu yetirir,  
Neçün bu eql yoxsulun diler ki, sehr ilə bayə.  
Q.Bürhanəddin

Hüsni rükün zəkatını aya gər cylesən eta,  
Mehri-müniri-təlatın görünə, mah bayına.  
Nesimi

Müasir ədəbi dilimizdəki *itələmək* feli XIII-XV əsrlərde *itmək* şəklində işləmişdir. Ayndır ki, *itələmək* fəlinin tərkibindəki -(k)ələ- şəkilçisi *silkələmək*, *ovxalamaq* fellərində olduğu kimi hərəkətin intensivliyini bildirir. Deməli, *itmək* fəlinin *itələmək* mənasında işlədilməsi tamamilə təbiidir.

Rəvan ol qırxayaqlı nərdibandan  
İter Heramiyi yayaq andan.  
"Dastani-Əhməd Horami"

Biz Qazi Bürhanəddin dilində elə sadə fellərə təsadüf edirik ki, həmin fellər dilimizin müasir inkişaf səviyyəsində arxaikloşmışdır. Burada başqa yazılı abidələrimizdə təsadüf etdiyimiz bir neçə feli aid Qazi Bürhanəddin "Divan"ından nümunə götürmək yerinə düşər.

**aymaq** feli "ağlına başına getirmək" mənasını verir. Bu feldən tərəmis *ayılmaq* feli və *ayıq* sıfəti müasir dilimizdə işlədilir:

Alnun ilə yüzin tənə ura gunoşa, aya,  
Kirpükələ gözün asride və aya, rəvəmi?

**qamaq** feli "üst-üstə yiğaraq yandırmaq" mənası verir və həmin kökdən müasir dilimizdəki *qalamaq* (ocaq, tonqal) feli yaranmışdır:

Odun kibi hicri odina qaya tənəumi  
Ol gövdəsi nasrin yurəgi qaye, rəvəmi?

**qarmaq** feli Q.Bürhanəddin "Divan"ında iki omonim məna ifadə edir. *Qarmaq* feli birinci mənada təsirli fel kimi çıxış edir və müasir dilimizdə *qarışdırmaq* fəlinin verdiyi mənəni tam ehtiva edir. *Qarışdırmaq* fəlinin özünün *qarmaq* felindən tərəndiyi göz qabağındadır; *qarmaq* feli isə öz növbəsində onun eyniköklü sinonimi olan *gatmaq* feli kimi *qamag* kökündən yaranmışdır.

Ölüme alam başımı girişem girişməsinə,  
Balını yağuma qaram qarışmam qarışmasına.

*Qarmaq* feli ikinci mənada "kədərlənmək" mənası verir:

Bu can ilə bu könül hicrün ilə qarırlar.

Bələ güman etmək olar ki, Nəsimidə, "Vərqə və Gülşəh"da, başqa yazılı abidələrimizdə XVI əsrin sonlarına qədər işlənən *qayırmək* "kədərlənmək" fəlinin *qarmaq* dialekt variantı da mövcud olmuş və Q.Bürhanəddin cəmi bir dəfə bu variantdan istifadə etmişdir.

"Toplamaq, hər torəfdən axışib gəlmək" mənalı *çoxmaq* fəlinə biz bircə dəfə "Kitabi-Dədə Qorqud"da və bir-iki dəfə də Q.Bürhanəddinə təsadüf edirik:

Nola eger qarincalar çoxdi lebün şerabına  
Höqqeyi-ləlde tolu şəhdü şeker değülmidir?

Yeri golmişkən demək lazımdır ki, *çoxmaq* felinin mütləq sinonimi *üşəmk* feli abidelərimizdə bir neçə dəfə qeyde alınmışdır:

Ah edorsəm boyanur erşə benüm tübünm,  
Etmez isəm nedeyüm üşdi balına aru.

Q.Bürhanəddin

Her qanda kim, şərh cylesem şirin dodağın qəndini,  
Ərvah üşər sinək kimi ol dadlı şəkkərxendinə.

Nesimi

Qazi Bürhanəddindən verilən beytin birinci misrasındaki *boyan* feli "rəngə boyanmaq" deyil, *boy* ismində düzəlmış "ucalmaq", "yükşəlmək" mənali feldir.

*Tanmaq* və *almaq* felleri tədqiq olunan dövrde "təccüb etmək" mənəsi vermiş və bir qayda olaraq *qalmaq* feli ilə işlənərək analitik konstruksiya yaratmış və beleliklə də *tanmaq* və *almaq* fellərinin ifadə etdiyi mənanın uzun müddət davam etdiyini göstərmişdir:

Huriyv pəriyv insanı fəriştə cümlesi,  
Cün niqabın götürürsin, sana valeh qalarlar.

Q.Bürhanəddin

*Tana qalmaq* analitik feli başqa abidelərdə işlənə də, *ala qalmaq* birleşməsinə artıq təsadüf etmirik:

Vardır sualim cün sana, vergil cavab, qalma tana:  
Bu ruhi-qədimi mana, degil ki, sən qandan gelür.

Nesimi

Nesimide və XV əsrde yaşayıb-yaradan şairlərin əsərlərində *gizləmək* feli ilə beraber bir çox hallarda onun tam sinonimi olan *yaşırmaq* felinə də təsadüf edirik:

Əhli-nəzərdən yaşırmaya, aç üzünü gel,  
Gül gəlciək endəlib zar ilə xoşdur.

Nesimi

Aydındır ki, *yaşırmaq* feli *yanmaq* felinin icbar növüdür, *yanmaq* feli isə Q.Bürhanəddinin aşağıdakı beytində qeydə alınmışdır:

Yüzün çü məzheri-nuri-cəmaldür, şaha,  
Güneşi gisuların əmberiyəle yaşıma, begüm.

Biz *bandurmaq* feline ("baturmaq" mənasında) Nəsimi əsərlərində 3-4 dəfə təsadüf etdiyimiz kimi, başqa yazılı abidelərimizdə də rast galırıck:

Qanıma gel bandır əlin, ey nigar, gör  
Kim, nece simin əlin nigar ilə xoşdur.

*Bandurmaq* feli *banmaq* felinin icbar növüdür, *banmaq* feli isə Q.Bürhanəddin dilində bir neçə dəfə işlədilmişdir.

Sen cehan vayəsisi, ey nəzər əhli, sür anı  
Biz daxi arədə barmaqı banaruz, nedəlüm?

Bu felə XV əsrde Hidayətin dilində də təsadüf edilir:

Gözleri neqqası şol kirpüklerin lifəsin  
Qanıma banmış, gül övraqını ofşan eylemiş.

*Banmaq* feli də *batmaq* və *basmaq* felləri kimi *bamaq* fel kökündən törəmedir.

*Göymək* feli "yanmaq" və bu felden düzələn *köynəmək* "yanmaq" və *göydürmək* fellərinə də biz ara-sıra rast galırıck:

Gözleri uyılmış iken kirpüğü oxlarını bən  
Anca yedüm cigerüme, göyer iken oyanmışam.  
Q.Bürhanəddin

Çərxi-qəddar andan ayrdı bəni,  
Köynürəm eşq oduna dünü-güni.  
"Vərqa və Gülşəh"

Xumari-mehriniz göydürdi canı,  
Yetir şərbət vüsalından nehanum.

Nesimi

Klassik ədəbiyyat nümunalarımızı hazırlayıb müasir əlifbamız ile çap etdirən müəlliflər neyə əsasənse, "od tutub yanmaq", "tüstü vera-vera yanmaq" mənasında işlənən, həm də XIV əsrden başlayaraq XVIII əsra qədər çox tez-tez işlənən feli "tütüşmaq" kimi verirlər, heç şübhə yox ki, həmin feli *tütümök* felindən törəmişdir. Biz bu felə abidələrimizdə az da olsa, təsadüf edirik:

Xalü xetin Nesimiyyi oda buraxdı, yandırı,  
Gör necə xoş yanar, tüter mişk ilə udi-ter kimi.  
Nesimi

*Tütümök* felindən törəmə *tütün* "tüstü" ve *tütsi* (müasir dilimizdə *t* ve *s* seslerinin yerdeyişməsi əsasında: *tüstü*) sözləri haqq verir ki, *bit tutuşmaq* kimi verilən feli bundan sonra *tütüşmek* kimi vərək.

Qeyd edək ki, XIV-XV əsr ədəbi dilimizdə biz eyni zamanda müasir dilimiz üçün arxaikləşmiş *tapmaq* "səcde etmək", *yalmaq* "utanmaq", *caxmaq* "xəber vermək, elan etmək, car çəkmək", *səymək* "açmaq", *tanlamaq* "təəccübəlnəmək", *uçunmaq* "qorxmaq", *uşanmaq*/*uşənmək* "qorxmaq", *kəmişmək* "atmaq", *armaq* "yorulmaq", *ilmək* "bəndə düşmək", "ilişmək", *yazmaq* "səhv etmək", "günah etmək", *ırınmaq*/*ırlamaq* "uzaq olmaq", *uyaxmaq* "gizlənmək", *yükinmək* "diz çökmək", "səcde etmək", *döymək* "dözmək", *dinmək*/*dinlənmək* "sakit olmaq", "dincelmək", *onmaq*/*onalmaq* "sağalməq", *divşürmək*/*döşürmək*/*dirişürmək* "yiğmaq", "bir yere toplamaq", *dirisdürmk* "yiğışdırmaq", *yaqlısmək* "yaxınlaşmaq", "uyğun olmaq", *yacanmaq* "imtiyət etmək", "əsirgomək", *simaq* "sindirməq", *ivmək* "teləsmək", *cığrımaq* "çağırməq", *ılatmak* "aparıb qatdırmaq", *ısrımaq* "dişləmək", *uğramaq* "rast gəlmək", "üz-üzə gəlmək", *ağmaq* "yüksəlmək", *uslanmaq* "ağillanmaq", *dəgirmək* "çatdırmaq", *oyarmaq* "oyatmaq", *qaqımaq* "əsəbilaşmək", *günilmək* "paxılılıq etmək", *evərmək* "evləndirmək", *ulalmaq* "böyümək", *çizginmək* "dolanmaq", *qatlanmaq* "dözmək", *stımaq* "siyırmaq", *əştmək* "məst olmaq", *aldamaq* "aldatmaq", *aymaq*/*ayıtmaq* "demək", *uşatmaq* "sindirməq", *yastanmaq* "söykenmək", *arinmaq* "temizlənmək" kimi fellərə de bözən təsadüf edirik.

Biz yuxarıda XIV-XV əslər ədəbi dilində tez-tez işlənən milli mənşəli isim, sıfat və fellər haqqında qısaca danışdıq. Yeri gəlmış kən, bu dövr abidələrinde müasir ədəbi dilimiz üçün arxaikləşmiş adların bir neçəsi haqqında bir-iki kəlmə demək lazımdır:

*Oysal*. "Kitabi-Dədə Qorqud"da və Q.Bürhanəddin "Divan"ında qeyd olılmış bu söz E.V.Sevortyanın, M.Rasənenin lüğətlərində, eyni zamanda "Древнетюркский словарь"da yoxdur. Biz şübhə etmirik ki, *oysal* "ağzadakı selikli yara" adını bildirmiş və əsasən heyvanlarla əlaqədar işlədilmişdir.

Al totacuq hay, bal totacuq hay  
Düşmənəmin sözüne oysal totacuq hay.  
Q.Bürhanəddin

*Kələci* – "söz". S.C.Klouson bu sözün mongol dilindəki *kalamaq* "danışmaq" felindən törəmə olduğunu, şübhə ilə olsa da, deyir. L.V.Klarka görə çuvaş dilindəki *kalamaq* "demək" feli ilə bağlı olan bu söz sərf türk mənşəlidir və bulgar dilindəki *keləmək* felindən törəmişdir. Bu sözə də biz "Kitabi-Dədə Qorqud"da, "Dastani-Əhməd Hərami"da, Q.Bürhanəddində və bir sıra başqa abidələrdə təsadüf edirik:

Bunun ilə yeyərək, söyleşərək,  
Bir-iki söz, kələci, eyləşərək.  
"Dastani-Əhməd Hərami"

*İçin* – "xəlvəti". Bu söz müasir ədəbi dilimizdə ağlamaq feli ilə birləşmədə "icin-icin" şəklində işləndiyinə baxmayaraq, XV əsrənən sonrakı abidələrimizdə təsadüf olunmur.

Bini bir göz anarsan bana yetər  
Əger dilar isən yüz səğ içində.  
Q.Bürhanəddin

E.V.Sevortyan *icin* sözünün o qədər də geniş yayılmadığını qeyd edir<sup>1</sup>.

Вину//вино "şərab".  
Bu sözə biz Həbibinin bir qəzelinin mətlə beytində rast gəlirik:

Dur uru, ey saqiyi-mehri biza,  
Sun berü bir qaç qədəh vinu biza.

<sup>1</sup> Aydındır ki, ayaxçı "Bədə tutan, qodəh tutan, şorab paylayan" mənələri da vero bilirdi

*Buho* sözü ən qədim sözlərdən olub dünyanın bir çox dillerində işlədirilir. Bu söz hətta gürcü və erməni dillərində də var. Fonetik quruluş baxımından *buho* sözünün XV əsrde azərbaycancaya erməni və ya gürcü dilindən deyil, rus dilindən keçməsi bizdə heç bir şübhə doğurmur. Həbibli dilində *buho* sözünün işlədilmesi XV əsrde Azərbaycanın Rusiya ilə ticarət əlaqəlerinə dəlib ola bilər. Qeyd etmək lazımdır ki, tədqiq olunan dövr ədəbi dilində müasir ədəbi dilimizdəki “içki”, “şərab” sözünün qarşılığı kimi anı çox ərəb mənşəli *şərab* və fars mənşəli *mey* sözü işlədilmişdir. Bununla yanaşı biz Q.Bürhanəddin “Divan”ında sərf milli mənşəli *çaxır* sözüne 3 dəfə *çağır* şeklinde, eyni zamanda həmin sözün sinonimini milli mənşəli *süci* sözüne, demək olar ki, abidələrimizin hamisində təsadüf edirik:

Qaqidi aydur: – Görüniz süci,  
Diler ol biçarəyə qila gücü.  
Axşam oldı çün gətirdilər çağır,  
Ol yavuzu mələn Gülsəhə qaqır.  
“Verqa və Gülsəh”

*Ənik* – “yırtıcı heyvan balası”

Könlümə gözərin şol rəsmə axarlar  
Ki, qaplan ənükleri axın edə qoynuma.  
Q.Bürhanəddin

Yeri gəlmışkən qeyd edək ki, tədqiq etdiyimiz dövrde bir çox heyvan və quş adlarına təsadüf edirik ki, bu adlar müasir dilimizdən lügət tərkibində yoxdur. Bu cür adlar ən çox Qazi Bürhanəddin “Divan”ında işlədirilir.

*Sungur* – “şahin”

Qapdı könülü, gözleri qurtulmadı andan,  
Sunqur nita ki, seyd edə gökdeki uxarı.

Maraqlıdır ki, abidələrimizdə “şahin” mənasında *qarçığay* və *toğan* sözləri də işlədilmişdir ki, bu sözlər XVIII əsrin sonlarına qədər yazılı abidələrin dilində təsadüf edirik.

*Önayük* – alabaxta.

Mətndən məlum olur ki, *alabaxta* XIV əsrde belə adlandırılmışdır. Bu ada biz “Kitab-ül-idrak lisan-il ətrak”da da təsadüf edirik. Qazi Bürhanəddin “Divan”ında bir neçə dəfə rast gelirik:

Qılardım zari gülşənda, ögərdüm yarımı ol gün  
Önayük dedi kū-kū-kū, gögərçin dedi bu-bu-bu.

Yeri gəlmışkən, bunu da qeyd edək ki, *canavar* sözü dilimizə fars dilindən keçmiş və iki sözün birləşməsindən əmələ gələn bu leksik vahidin mənəsi, əslində “can daşyan” deməkdir və fars dilində “heyvan” mənasında işlədirilir. Təqribən X-XI əsrlərdə dilimizə keçən bu söz topluluq bildirmiş və uzun müddət “heyvanlar və quşlar” mənəsi vermişdir:

Könlümün odunu gör zahir edəm bu dünyada  
Gög də uçan canavarlar yərə biryan dökülür.

Ol üç canavarın biri qağan aslan idi, biri qara buğa idi, biri dəxi qara buğra idi (Kitabi-Dədə Qorqud).

*Canavar* sözü birinci nümunədə *quş* mənasında işlədildiyi halda, ikinci nümunədə *heyvan* mənəsi verir. Müasir dilimizdə isə bu söz əsasən “qurd” (volk) mənasında işlədirilir.

Müasir ədəbi dilimizdə *çayırka* şeklinde işlənən söz Mahmud Qaşqarı “Divan”ında olduğu kimi, Qazi Bürhanəddində də *çəgürkə* kimi verilmişdir:

Sıza bizdən qamu varlıx çəgürkə ayağınca yox  
Cahanda ben Süleymanam, qarınca gör galə sizdən.

*Onurğa*, *qabırğa*, *süpürgə* sözləri kimi mürekkeb -*urğə/-ürgə*t səsinə necə izah etmək olar? Belə galır ki, türk dillərində, o cümlədən Azərbaycan dilində bozan bu və ya digər sözə, heç bir cəhət olmadan nitqdə *n*, *t* kimi səsər artırılır ki, bunlardan baziləri sonralar ədəbi dildə möhkəmlənir: *qoparmaq* → *qopartmaq*, *çixarmaq* → *çıxartmaq*, *qılıc* → *qılınç*, *asan* → *hasant*, *fırsət* → *fırsant* və s. Bize, *çəgürkə* sözü də dialektlərdən birində *çökürkə/-çayırtka* şeklinde işlənmiş və ədəbi dilin formallaşması dövründə dialektein tösürü nəticəsində ədəbi dildə də *çayırtka* şeklinde qəbul edilmişdir.

Biz Q.Bürhaneddinə *bədənə* və *başaq* sözlərinə də təsadüf edirik ki, bu da heyvan adlarıdır.

Şəhə, şahin gözün apardı könfü  
Sanasın bədənayı qapdı başaq.

Nesiminin bir beytində biz “çibin, milçək” mənası verən *sinak* sözünə təsadüf edirik:

Her qanda kim, şərh cylesəm şirin dodağın qəndimi,  
Ərvah üzər sinək kimi ol dadlı şəkkərxəndinə.

*Sinak* sözü “Kitabi-Dədə Qorqud”da da işlədirilir.  
“Dastani-Əhməd Hərami”də biz “qarənüş” mənası verən *garlanğic* sözünü qeyd etmişik.

Yedi hindi qılıc, yedi gözəl at  
Yügürsə eyləye qarlanğıçı mat.

*Inağ*. E.V.Sevortyanın lügətində bu sözün “dost”, “inam”, “sığı-naq”, “vəfali”, “hakim”, “sevgi”, “saf”, “gözel” mənaları qeydə alınmışdır<sup>1</sup>. G.Dörfer həmin sözün KDQ-da “məsləhətçi” mənasında olduğunu göstərir<sup>2</sup>. Biz Q.Bürhaneddindən bir nümunənin verilməsini məqsədə uyğun hesab edirik:

Fürqətün ilə göynərəm, vüsətün ilə yanaram,  
Artuğ olur cana xəter necə ki bən inağ olam.

*Inağ* sözü burada, çox güman ki, “mətin”, “sadiq” mənasındadır. *Tutğavul* söziñə Qazi Bürhaneddinin “Divanı”ndan savayı başqa abidələrdə təsadüf etməsək də, məlumdur ki, bu orta əsr Şərqində vəzifə, mənsəb bildirmiş söz olmuş və dilimizə monqolcadan keçmişdir.

Xəlifa, xanü sultanü məlik tutğavulu qazi

<sup>1</sup> В.Севортьян. Этимологический словарь тюркских языков. М., 1974, стр. 654-655.

<sup>2</sup> G.Doerfer. Türkische und Mongolische Elemente in Neopersischen. Wiesbaden. B.2, 1974, soh. 248.

Fida qılur sana özin qamusı varlı varınca.  
Q.Bürhaneddin

*Yalğuzək*.

Şəhə, hüsnün içində sən çü bir *yalğuzək* olmuşsun  
Nola eşqün içində bən ferid olur isəm forda.  
Qamu xubların içində anı *ayrixsı* yaratmış  
Sanasın yelguzəkdür dur ki kayru düşdi düzümdən.

Göründüyü kimi, Q.Bürhaneddindən getirdiyimiz iki beytde *yalğuzək* “tək, tənha, tayı-bərabəri olmayan” mənasında işlənmişdir.

*Ayaxçı* – “qulluqçu, kuryer”

Hezaran Rüstəmi-dastan eşigümde ayaxçıdır.

*Oxar* – quş adıdır. Qazi Bürhaneddin “Divan”ında bir neçə dəfə təsadüf edilir:

Qapdı könülü gözleri qurtılmadı andan  
Sunqur nitə ki, seyd edə göğdəki oxarı.  
Q.Bürhaneddin

*Küpə* sözünə “sırqa” mənasında abidələrimizdə tez-tez təsadüf edirik:

*Küpə*, altun-ü bezəklər dürt gərək.  
“Vərqa va Gülsah”

Q.Bürhaneddində bu sözün *küp* variantına da rast gəlirik:

Qılağındakı küpi gör, dəxi ana nədir demə,  
Demə tuba boyına bel ilə biçini görgül.

*Qut* sözü Həbibinən bir beytində belə işlədirilir:

Şol ləbi-yaqtını qut etmək üçün canına,  
Dəmbədəm yedirdiğü qandır dili-pürxün bizo.

*Qut* sözü təxminən eyni semantik əhatədə Q.Bürhaneddin “Divan”ında da qeydə alınmışdır:

Yaqut qut olmağa ləlün qatında heç,  
Dişin qatında yalğuzəqün xud bəhası yox.

Qut başqa yazılı abidələrimizdə də qeydə alınmışdır.

Müasir ədəbi dilde işlənən "cavab" sözü dilimizə ərəbcədən çıxdan alınmışdır. Görünür Q.Bürhanəddində işlənən *qarу* və "Verqa və Gülsah"dağı anıt sözləri milli mənşeli olalar da, artıq XIV-XV əsrlərdə arxaikleşməkde imiş. Çünkü ancaq bir dəfə təsadüf etdiyimiz bu sözlər, qalan başqa hallarda alınma *cavab* sözü ilə əvəz edilmişdir:

Qardum sənən bəni, qoydum yoluna dini,  
Saxlarsın bana kini, bumiydi bana qarу?

Q.Bürhanəddin

XIV-XV əsrlər yazılı ədəbiyyatımızda *yarmaq* "ağız suyu, selik" mənasında çox tez-tez işlədirilir. Bir qayda olaraq bu söz poetik məntədə *ağız* və ya *dodaq* sözləri ilə birləşmə tərkibində təsadüf edilir:

Çün camalın meşhərin gülzərdir,  
Hövzi-kövser bəs dodağın yandır.

Nesimi

Ağızları yarına canları selef verirüz,  
Rəvadurur bizi amı eger sülaf edeler.  
Q.Bürhanəddin

"Sahib" mənası verən milli mənşeli *is* və *iyə* sözünün hər ikisi müasir ədəbi dildə arxaikleşmişdir:

Ey hün iyəsi, çıqar dəmiridir  
Aşıqlarla işr ilə zekati.

Nesimi

Bu viran dil sarayın vesl eliyle  
Yap, ey lütf issi memarım, xərabat.  
Həbib

*Yaxni* sözüne biz "Kitabi-Dədə Qorqud"da, Nizamidə və Q.Bürhanəddində rast gəlirik.

Yəxnisidürür adu gözünün delü könlüm.

Təəssüf ki, biz milli mənşeli arxaik sözlerin hamisina tödqiq etdiyimiz dövr ədəbi dil abidələrinən müvafiq nümunələr vermeklə onları burada müvafiq qayda ilə sadalamaq və göstərmək imkanından məhrumuz. Çünkü tedqiqatın əsas qayəsi və məqsədi bu deyildir. Amma yuxarıda deyilənlər osasında bir şey aydın olur:

XIII-XV əsrlər ədəbi dilimizin ayrı-ayrı nümunələrini oxuyub, bu nümunələrdə ifade olunmuş fikirleri tam dərk etmək üçün orta əsrlərde mövcud olan sufilik və hürufiliyin nəzəri əsaslarını, Qurani və islam dininin əsas mütdealarını bilməklə yanaşı, eyni zamanda əreb və fars dillerindən xəbərdar olmaq və dilimizin müasir inkişaf seviyyəsində arxaikleşmiş olan milli mənşeli sözlərin də menalarını bilmək əsas şərtidir.

Türk dilləri, o cümlədən Azərbaycan dili, dünya dilləri içərisində öz sözdüzəldici şəkilçilərin zənginliyi ilə xüsusi yer tutur.

Sözdüzəldici şəkilçilər nəinki surf milli mənşeli sözlərə, eyni zamanda alınma sözlərə də birləşərək, bəzən onların ilkin mənalarda belə, yeni milli zəmində, yeni dil zəminində müəyyən dəyişikliklər əməla getirir.

Bu dövrde -*cuq/-cük* şəkilçisi isimlərin sonuna artırılır və kiçitmə mənali isim əməla getirir: *babacıq*, *qarıcıq*, *yigicik*, *boyuncuq*, *topacık*, *galincık*, *alinciq*, *quluncuq*, *qızıcuq*, *öyüncük*, *saqlıçıq*.

Maraqlıdır ki, eger ismin sonunda *q*, *ğ*, *k*, *g* samiti varsa, -*cuq/-cük* şəkilçisindən əvvəl bu samit düşür: *ğulax*-*qulaciq*, *yəlik* (*yad*) - *yəlicik*, *topuq*-*topucux*, *yüärək*-*yürcük*, *köpək*-*köpəcik*, *totag*-*totacux*, *uşaq-uşacux*, *yarprax*-*yapracuq*, *biyiq*-*biyicəq*, *əsrilik*-*əsrücək* və s.

Meygun ləbün ilə, sənəma, əsrücəgəm bən,

Anunla xumarımı gərək yazam, əfəndi.

Q.Bürhanəddin

Canum ləbini irdi irincə ləbini can

Döndi suya qanumü və yürcögüm oldı qan.

Q.Bürhanəddin

Küçükden bile ulalımış idi,

Güləndəmin xuyunu almış idi.

"Dastani-Əhməd Həramı"

Bezi hallarda **-ciq** şəkilçisine **-az** şəkilçisi də əlavə edilir və bu kiçiltmanın derecəsini daha da artırır: **alçigaz, qızçıqaz, gözcügaz**.

Yeri gəlmışkən qeyd edək ki, **-ciq//-cik//-cuq//-cük, -ca//-ca, -çiq//-çuq//, -çaq//-çək** şəkilçiləri tarixən eyni kökdəndir. Biz gümən edirik ki, bu şəkilçinini ən qadimi **-çaq//-çək** olmuş ve qalanları bunun fonetik variantı hesab edilməlidir. Deməli, hələ "Kitabi-Dəda Qorquq" yaradığını dövrde bu şəkilçi **göçək, balçaq "qılincın əl ilə tutulan hissesi", balçığ, gögəcə, qaraca, qızılıcığ "zogal"** və s. bir neçə fonetik variantda işlədiilmişdir.

**-icil/-icil/-ucull/-üçü** şəkilçisi teddiq olunan dövrde müasir ədəbi dil ilə müqayisədə daha məhsuldar olmuşdur: **atıcı, göstərici, yandırıcı, ağlayıcı, yarıcı, yalvarıcı, varıcı** və s. Maraqlıdır ki, bu şəkilçiyə mürəkkəb sözlərdə daha tez-tez rast gəlmək olur: **əltutucu, yolurucu, canverici**.

Ey latə tapıcı, seni cyb etməzəm, inan.

Nəsimi

Canverici ləbindədir şərbəti xəstə könəlümün.

Nəsimi

Sən, ey könələlici, canaparıcı dilber,  
Könəlülə can qatuna vardi, uş yaraqını gör.

Q.Bürhaneddin

Qoçuz, uş görməmişüz buncilayın biz dəxi heç,  
Könələparıcı, canqapıcı bir sıvğə quzu.

Q.Bürhaneddin

Qaniçiçi, qapqara rəngli idi  
Dedi, ilət, tez bunu öldür, dedi.  
"Vərqa və Gülşah"

**-ış//-ış//-uş//-uş** şəkilçisi də bu dövrde məhsuldar olmuşdur. Biliş "dost", **sağış, yoxuş, çalış, danış, duruş, oynış, yürüyüş, aliş, ülüs "hisse", ilış, siliş** tipli feli isimlərə də tez-tez təsadüf edilir.

Ol laleki düşdi gülü-rüxsarınız üstə  
Bir qətrə yağış damdımı, min lale tor oldu.

Nəsimi

Kimsə gümanı zənn ilə olmadı həqq ilə biliş.  
Nəsimi

Şəha, zülfündə canların sağışın kimsənə bilməz.  
Q.Bürhaneddin

Yar işin, gör yarışın, gör uyidib oyarışın gör,  
Güli-nəşrinə hər ləhəzə qaraya boyarışın gör.  
Q.Bürhaneddin

Eşq ilə ol işinün, mavilə bilişinün  
Vəhdətə dönüsünün kəsrəti biganədir.  
Gülşəni

Qul, qaravaş, aqca, pul, altın, gümüş  
Kim uğrар isə verdi-yadü biliş.

"Vərqa və Gülşah"

Hər yilde bir sögüm deyer minnetim var anca kim,  
Yetmez ol dexi məni-miskinə ya yetər.  
Hidayət

**-ar//-ar-** şəkilçisi ilə sıfırlardən, bəzən də isimlərdən fel yaradılır: **ağarmaq, qararmaq, göğərmək, yaşarmaq, qızarmaq, sararmaq, suvarmaq** və s.

Yaşarduqça ləbi-ləlində xəttin  
Qızırat ateşi-rüxsarun, ey dust.

Həbibi

**-ar//-ar** şəkilçisi eyni zamanda isim düzəldən şəkilçi kimi müasir dilimizdəki vəziyyətinə nisbətən daha məhsuldar olmuşdur:

Eşqi yaxarū hicri yixar, şəmzəsi yuxar  
Səhhət canuma yaxarū yixarū yuxarı.  
Q.Bürhaneddin

Bir dağ ur diyidi zəmandur gözün bana,  
Unalmadı dəxi yarasıvü qoxarı var.  
Q.Bürhaneddin

XIII-XV esrlər ədəbi dilində -*lu//li//lu//lu* sıfət düzəldən şəkilçi daha məhsuldar olmuşdur. Bunun məhsuldarlığı bir de onunla izah oluna bilər ki, həmin şəkilçi eyni zamanda ərəb və fars mənşəli isimlərə birləşərək müvafiq sıfətlər emələ getirir.

İman ile küf bir şey oldu,  
Dadu ile acı bir şey oldu.

Nesimi

Geldi gördü görklülerden her biri  
Qıldılar taqrır edib bir dilberi.  
"Verqa ve Gülsah"

Ey məlekşurəlli dilber, can fədadır yoluna...  
Nesimi

Şol güneş təletli aye gər qəmər dersəm, nola?  
Nesimi

Şol gül üzrə dağilan ənbər sıfəti sünbüle,  
Ənbərin reyhan, əcəb, ya mişki-ter dersəm, nola?  
Nesimi

-*lu//li//lu//lu* şəkilçisi Nesimi dilində daha çox, Qazi Bürhanəddin dilində nisbətən az hallarda ərəb və fars mənşəli sözlərin tərkibində işlənir. Bu dövr ədəbi dilində biz *türlü* "cür", *dakili/dənlü* "kimi" sözlərin de tərkibində -*lu//li//lu* şəkilçisine təsadüf edirik:

Bon sana bəhasız olmuşam qul.  
Bu dakili qula baha nə geldi?  
Nesimi

Dedigin dənlü varmidır göreyin.  
"Dastan-Əhməd Həramı"

Əger canım sevə, kənəl sevəyin  
Könlüm doludur şöylə oxunla bu gün, ey mah  
Kim, qanlı dəmir dışarı çıxar ger çəkərem ah.  
Hidayət

Qeyd etmək lazımdır ki, qanlı sözü həm "qana boyanmış" mənali sıfət kimi, həm de "qatil", "qan tökmüş adam" mənali isim funksiyasında çıxış edir:

Yürəgümün qanına girdi ləli qanlıdurur,  
Nola sorar isəm andan ki, xunbəhası qanı?  
Q.Bürhaneddin

Qanlı sözüne "qatil" mənasında biz Füzeli dilində də təsadüf edirik.

Müasir dilimizdə olduğu kimi, XIII-XV əsr ədəbi dilimizdə də -*ç//-ç//ç//-ç* şəkilçisi isim düzəldən məhsuldar şəkilçi olmuşdur:

Xırmanında hüsnünün gündür başaqçı ay ilə.  
Nesimi

Cün bu yalançı dünyanın aqibəti fəna imiş,  
Keç qamudan Nesimitek, baxma anın başqasına.  
Nesimi

Qaraqçı gözlori yağmalorından,  
Şəha, dənəbə deməz aştəğfirullah.  
Nesimi

Ey herami, gözlərin yaşmaçılardır.  
Vey dodağından xəcıl həlvəçilər.  
Nesimi

Gözün tebhə oldı, kirpiklərindür avdaçı  
Qaşundurur, sənəmə, sağlam-sollu sahib olan.  
Q.Bürhaneddin

Ləbünün qanına dişüm bu gecə dilar ki, gire  
Ki, qaraxçı gözlerindən neçə girdilər qanuma.  
Q.Bürhaneddin

-*u//ü//v//i*, -*ğu//ğü//ğü//gi* şəkilçiləri ilə düzələn isimlər de XIII-XV əsrlərdə ədəbi dilimizdə tez-tez işlədir. Biz bu iki şəkilçini ona görə bir yerde veririk ki, hər ikisi etimoloji baxımdan eynidir və fel kökündən isim düzəldirdi: *qorqu*, *sənu*, *sevgi*//*səvgü*//*səvü*, *qayğu*//*qayu*, *tapu* "səcdə", *ulu*, *bilgü*//*bilü*, *uyqu*, *yargu* və s.

Geysuların qılı kibi yeridür inçelür isəm,  
Özgə ilə visaliçün gər sanuları sanmışam.  
Q.Bürhanəddin

İş bu mənzildən irənlər tapuya,  
Dəxi möhtac olmaz özgə qapuya.  
Nəsimi

Səndən özgə kim qılur bana mədəd, ey kirdigar,  
Ta ki, umum birdü min atun döyübən elgiyas.  
Gülşəni

-u//-ü//-ü/-i, -uq//-üg//-iq//-ik şəkilçiləri fel kökündən  
əsasən sıfət, bəzen də isim düzəldilir. Burada da göstərilən  
şəkilçilər etimoloji baxımdan eynidir, lakin dilimizdə bəzen  
sondakı *q*, *g* səsləri düşür. Bu cür şəkilçilərlə yaranan isim və  
sifətlərə aşağıdakıları nümunə getirmək olar: *ötü*, *tiri*, *biti*, *qoqu*,  
*qapu*, *qonuq*, *oyanuq*, *taguq*, *turaq//durag*, *artuq*, *sazuk*, *ayruq*,  
*dönük*, *dayaq*, *yazıq* "günah", *qaziq* "mix", *buyruq*, *əsrük*, *ulaşux*,  
*yaraq*, *yasaq*, *əskük*, *arnuq*, *göymük*, *sovux* və s.

Buludun kükراجı olsa yaşımdan  
Çaxılmış barq urar radi-fəğanım.  
Nəsimi

Ben sini sevərəm, sevisərəm  
Bu sözi türkçə qoyux deyəlüm.  
Q.Bürhanəddin

Döndü ol kafir geri, qıldı nəzər  
Vərşanın elin şəşük gördü möger.  
"Vərqa ve Gülşah"

Dedi Gülşaha: "Nigar oldum ana,  
Dustun vəli qoqusu gəldi bana".  
"Vərqa ve Gülşah"

Müasir dilimizdə olduğu kimi, XIII-XV əsrlərdə də düzəltmə  
sözlər içerisinde -hq//-lik//-luq//-lük şəkilçisi ilə yarananlar xüsusi  
yer tutur. Çünkü həmin şəkilçi isim, sıfət, say və əvezliliklərə, hətta

felin məsder formasına, eyni zamanda alınma sözlərə bitişərək  
mükərrad mənali isim yaradır: *yoxluq*, *varlıq*, *ikilik*, *mənlik*, *sənlik*,  
*fimalik*, *bəglilik*, *yağılıq*, *tərlilik*, *garanqluluq*, *aydinlıq*, *dirlilik*, *oğurluq*,  
*qamışlıq*, *bütülməklik*, *siğirlıq*, *eqəqlik*, *itlik*, *dalaşməklik*, *savaş-*  
*məlik* və s.

Savaşməklik, dalaşməklik, irişmek  
Qamu itlikdürü, adam nişanım.

Nəsimi

Tədqiq olunan dövrədə -la//-lə, -lan//-lən, -laş//-ləş, -lat// -lət  
şəkilçiləri ilə yaranmış fellər sıx-sıx təsadüf edirik: *başlamaq*,  
*anlaməq*, *daşlamaq*, *isləmək*, *yavuzlamaq*, *dinlənmək*, *yəğmalamaq*,  
*gizləmək*, *qatlanmaq*, *sürülənmək*, *saqlamaq*, *dişləmək*, *söyləmək*,  
*bağlanmaq*, *əsənləşmək*, *yıləmək*, *bağışlamaq*, *güniləmək*, *sişləmək*,  
*aylamaq*, *dəpələmək*, *bəkləmək*, *evlənmək*, *toylamaq* və s.

Gözüne netdim mən, ey aramı-can,  
Durmadan qaşına yavuzlar moni.

Nəsimi

Əjdəhayı göricek Musa əsasın daşlaşdı...  
Nəsimi

Taşdı, yurək günlədi, gözüm yaşı ırmağı.  
Q.Bürhanəddin

Ay yüzün ağılında könüllər sürülenmiş.  
Q.Bürhanəddin

Gələn xəlqi yedirdi, toyladı xoş.  
"Dastani-Əhməd Hərami"

Şahilo, Gülşahile əsenloşdi.  
"Vərqa ve Gülşah"

-la, -lan, -laş, -lat şəkilçili fellər ona görə abidələrimizdə  
çoxdur ki, həmin şəkilçilərlə ərbə və fars dilindən alınma sözlərlə  
də fel düzəldilir; *təkylənmək*, *nışanlamaq*, *eyblənmək*, *əcəbləmək*.

Əcəbələrəm könülüni ki, səngi-xarə gelir.  
Q.Bürhanəddin

Səltənətə emarətə eşq ile tekyələnmə kim,  
Beş gün imiş bu dünyanın səltənətə emarəti.  
Nesimi

Eşidənler ani yavlaq əcəbər.  
"Dastanı-Əhməd Həramı"

Biz düzəltmə sözlərin hamisini müfəssəl şəkilde tədqiq etməyi  
artıq bilir və düzəltmə sözlər haqqında yuxarıda deyilənlərə əsasən  
belə nəticəyə gəlirik ki, XIII-XV əsrlər ədəbi dilində də sözdüzəl-  
dici şəkilçilər leksik tərkibin zənginləşməsində əsas rol oynamışdır.

Tədqiq olunan dövrde dilin zənginləşməsində mürekkeb sözler  
və sabit söz birləşmələri də aparıcı mövqə tutmuşdur. Biz nümunə  
üçün XIII-XV əsrlərin yazılı mənbələrində təsadüf etdiyimiz bir  
sırə elə mürekkeb söz və sabit söz birləşmələri haqqında danışaca-  
ğıq ki, bu sabit birləşmələrin ifadə etdiyi mənənə ayrıca bir sözün məna-  
sına müvafiq olsun.

Çün ol kirpiklärin zəxmi baş eder bağrimi her dam  
Ki, bağrim qanı her saat gözümüzü malamal eylər.  
Nesimi

və yaxud:

Çəkəli egnimə bu sikkeyi-mərdən kepənək,  
Bilesən qıldı mənim dərdimə dərman kepənək.  
Nesimi

və ya:

Tökülür sözə gələcək dürrü lələ ləbərindən,  
Əcəb, ol sədəfdəhanın dişi nəzm gövhərimi.  
Buduna çıqsın uflatlar, gözinə həm qarə su,  
Tutulsun dilü qulağı, bir neçə daş dişinə.  
Nesimi

- beytlərində *baş etmək* – yaralamaq, *ayınə çəkmək* – geymək, *söza gəlmək* – danışmaq, *qara su* – katarakt mənalarında işlənmişdir.

XIII-XV əsrlərde, çox güman ki, "sifət-isim" qəlibli mürəkkəb  
sözlər bəzi hallarda -*lu//li/-lu//-lü* şəkilçisi də qəbul etmişdir. Biz  
Nesimidə:

Kim ki, qaşınla olmadı sübhi-əzəldə aşına  
Ta əbed ol qaragünün bəxti sehəb içindədər.

*qaragün* sözü ilə yanaşı, eyni mənədə *qaragünlü* sıfətinə də təsadüf  
edirik:

Güneşindən uş yanğının cigerim tutuşdu yanar  
Nə bilir bu halı şol kim, qaragünlü bicigerdür.

Ayinəndə görmeyən surəti-nəqşini əyan,  
Ayinəndə gedirməmiş ol qaragünlü pasını.

Biz *yüzüqara* mürekkeb sıfətinə sinonim olan *yüzqarəsi* sıfətinə  
da rast gelirik:

Zülfü qaşın qarasına bağlamayan kişi könül,  
Bilməmiş ol yüzüqara zülfü qaşın qarasını.  
Nesimi

Zülfünə dedim açıl ki, xalunu görən gözüm  
Dərledi yüzü heyaden dedi ki, yüzqarəsi.  
Q.Bürhanəddin

XIII-XVI əsrlər ədəbi dilində "isim III şəxsin takini nisbet  
şəkilçisi – sıfat" qəlibli mürekkeb sıfətlər tez-tez işlədirilir:

Sorsalar sendən rəqibi son nəsindən bilesən,  
Mən bilirom söziərgi ensəsində bəlliidür.  
Nesimi

Hüsünən na bilir qiymətini her gözögörməz,  
Son aşiqə sor canı ki, cismində rəvansan.  
Nesimi

Ari göftar, ey könül, gerçəklərin nitqidür.  
Hər diligrədə yoqdur ari göftar, istəmə.  
Nesimi

Nəsimidə *saçıqara* sözü "cavan", "qız" mənası verir:

Saçıqaranın zülfünə yapışdı Nəsimi,  
Ey bədə verən ömrünü, ziinnarə yapışma.

Qeyd edək ki, "sifət+isim+cəm şəkilçisi" və ya "isim+isim+li" qəlibli mürəkkəb sifət de bu dövrde işlədilmişdir.

Kirpiginin əsiriyəm şol alagözlü fitnenin.

Nəsimi

Rəngi-çöhrem zərd olubdur, qəmetim həm cün hilal  
Ol güneşyüzü həbibim, ləli-xəndan ayrırlar.

Nəsimi

Zahid aydır, sevənə xubi, baqma anın yüzinə  
Şol həcəryürekli abən, yoxsxa mərmərdenmişdir.

Nəsimi

Kirpiginin əsiriyəm şol alagözlü fitnenin.

Nəsimi

Müasir ədəbi dilimizdə "tamam" sözünün sinonimi kimi çıxış eden "başdan ayağa (qedər)", "başdan-başa" ifadələridir. Biz bu ifadələrin aşağıdakı variantlarına təsadüf edirik:

Başdan ayağa küll vücudum oda yandı.

Nəsimi

Necə ki, sərvine el irəməzsə xidmətinə  
Başdan ayağa dəkin külli quşanam neyisə.

Q.Bürhanəddin

Quşanmışam ayağı başdan ayağuma dəkin  
Ki, neylosin odun ilə yanam-yanam olamı?  
Q.Bürhanəddin

Nura batdı qamu başdan başdək.  
"Dastani-Əhməd Hərami"

On iki bürç ilə yeddi kevəkib  
Olub başdan ayaq bu yeddi sanım.  
Nəsimi

Sen mərvə ilə mana Sefasan  
Ucdan-uca könlümə sefasan.

Nəsimi

Müasir ədəbi dilimizdə "baş üstə", "göz üstə" ifadələri geniş işlədir. Biz eyni mənada işlənən "can üstüne" ifadəsinə "Dastani-Əhməd Hərami" də təsadüf edirik:

Bular duri gəlib dedi ki, sərvər,  
Can üstüne nə dərsən, ey dilaver.

*Yenə görünce* birləşməsi həm "Kitabi-Dədə Qorqud"da, həm də "Verqa və Gülsəh"da müasir dilimizdəki "xudahafiz", "hələlik" mənasını verir:

Yenə görünce, əsən qal, ey nigar,  
Ey gözəllər şahı, sultanım bənim.

-ci// -ci|| -ucu// -üçü şəkilçisi ilə feldən düzələn isimlər əksər hallarda özlərindən evvel işlənən isimlə birləşərək mürəkkəb isim və sıfat əmələ getirirlər.

Xəlqın eməli azdi, kənülüyigiçi öğüs  
Bir xəstə kənülüyapıcı memar bulunmaz.

Nəsimi

Qoçuz, uş görəməmiş buncılayın biz daxı heç  
Könüləparıcı, canqapıcı bir sıvğa quzu.  
Q.Bürhanəddin

Qanıçıcı, qapqara rəngli idi,  
"Verqa və Gülsəh"

Ödayanıcı düşmən, yil qoyucu,  
Ətinin dişleyüb, köksün urucu.  
"Dastani-Əhməd Hərami"

"Kitabi-Dədə Qorqud"da olduğu kimi, XIII-XV əsr ədəbi dilində də *son ucu* söz birləşməsi "nəhayət" mənası verir:

Na ki, üşşaq demiş könülümün vəsfidürür,  
Qanda ırmax var isə son ucu ümmənə gelür.  
Q.Bürhanəddin

Bir beş-on gün dirlenib nuş edəsen,  
Son uci xoş göndüreyim, gedəsen.  
"Vərqa və Gülsah"

Q.Bürhanəddində biz bu birləşmənin *son içi* variantına da təsadüf edirik. Görünür *son içi*, *son ucu* birləşməsinin XIII-XIV əsrlərdə mövcud olmuş dialekt variantıdır:

Ben usanmayayum cəfəsindən,  
Zira, son içi ol usanasıdır.

XIII-XV əsrlər ədəbi dilimizde sabit feli birləşmələrin işlənməsinə daxa six-six təsadüf edilir.

*Can vermek* sabit feli birləşməsi iki mənənədə işlənir: "ölmek" və "həyat vermək". Bu birləşmə hər iki mənənədə eyni zamanda Füzuli dilində de işlədilmişdir:

Sey-Səvab ola anınınq heq yolunda verdi can,  
Derdine heqqden dəvadur, rəncine yüz bin şəfa.  
Nesimi

Ben yoluna can verem və can utam,  
Adəmiyə dünyada yetər bir ad.  
Q.Bürhanəddin

Ölmüşəm hicrində cana, vəsəldən can ver mana  
Kim, məni-bidil sana can birlə yaram doqrusu.  
Kişveri

Göründüyü kimi, birinci iki nümunədə *can vermek* "ölmek" mənasında, sonuncu nümunədə isə "yaşatmaq, həyat vermək" mənasında işlədilmişdir.

Sabit feli birləşmələrdə ən tez-tez təsadüf etdiyimiz fel *düşmək* fəlidir: *inkara düşmək*, *ayrı düşmək*, *fəraqa düşmək*, *sevdaya düşmək*, *dila düşmək*, *gözdən düşmək*, *xayala düşmək*, *cüda düşmək*, *darda düşmək*, *qiymətdən düşmək*, *yəğmaya düşmək*, *fəryadə düşmək*, *ayaxdan düşmək*, *gözü düşmək*, *yola düşmək*, *sayıru düşmək*, *yarağa düş-*

*mək*, *ayağına düşmək*, *mələlə düşmək*, *esqə düşmək*, *fitnə düşmək*, *işə düşmək*, *yağış düşmək*, *xandan düşmək* və s.

Sabit feli birləşmələrin tərkibində *düşmək* fəlinin daha çox işlədilməsi ilk növbədə bu fəlin coxmanalılığı ilə bağlıdır, bir də onunla bağlıdır ki, dilimizin daha qədim inkişaf seviyyəsində *düşmək* öz əsas nominativ mənasından başqa, eyni zamanda köməkçi fəl kimi işlənərək əsas fəlin ifadə etdiyi hərəkətin başlangıç nöqtəsini bildirmişdir. Ona görə de *esqə düşmək*, *sayıru/xəstə düşmək*, *fəraqa düşmək//ayrı düşmək/cüda düşmək* kimi tərkiblərə də *düşmək* hərəkətin başlangıç anını bildirir.

Təsadüfi deyil ki, XIII-XV əsrə yaşayib-yaradan şairlərimizin yaradıcılığında beşən *düşmək* feli bu və ya digər grammatik formada qazəlin rədifi olur.

Yüzün günündən, ey qəmər, anvarə düşmüşəm,  
Anestünarən olmuşam, ol narı düşmüşəm.

Darüs-sələmi-hüsnnüne, ey cənnatın külli,  
Düdümdən əzəldə, gör ki, nə gülzara düşmüşəm.

Düdümdən xəyalı-zülfünə, ey müttəqı, manı  
Təsbihə dəvət etmə ki, zünnarə düşmüşəm.

Canü cahani vəslü-camalın bəhasinə  
Verdim əzəldə, gör ki, nə bazarə düşmüşəm.

Şeytandır ol ki, suretinə qılmadı sücud,  
Şeytanə münkir olmuşam, inkarə düşmüşəm.

Ey vəhdətin meyindən ulaşan xumarine  
Məsti-əlastə sor ki, nə meyxarı düşmüşəm.

Faş ceylədim cəhəndə ənolhəq rümuşini  
Doğru xəbərdir, annin üçün dərə düşmüşəm.

Kənani-Yusifin lebi-şirini buldum uş  
Fikr ceylə ki, nə tünگi-şəkerbarə düşmüşəm.

Eşqin qədimü zülfü rüxün daim-ül-əbed,  
Yarəb, nə incə işü uzun karə düşmüşəm.

Ey sübhəm yeli, nə öğərən tatarını,  
Mişkin saçında gör ki, nə tatare düşmüşəm.

Hüsnün hürufini mana verdi səbəq rükün,  
Darsim bu əbced olduğunu təkrarə düşmüşəm.

Gördü Nəsimi maşqinin yüzünü bu gün,  
Heqqi bilən bilir ki, nə dildərə düşmüşəm.

On iki beytlik bu qəzəlde *düşmək* feli 15 dəfə işlədirilir və əksər hallarda *düşmək* öz nominativ mənasında deyil, məcazi mənada işlədilmişdir. Bu ilk növbədə *ənvarə düşmək* "ışığığa çıxməq", *xayalı zülfiyə düşmək* "saçı haqqında fikirləşmək", *bazara düşmək* "alver etmək", *inkarə düşmək* "inkar etmək", *dara düşmək* "çixilməz vəziyyətdə qalmaq", "dar ağacından asılmaq", *işə/karə düşmək* "çətin vəziyyətə düşmək", *təkrarə düşmək* "tekrar etmək" birleşmələrinə aiddir. Təkcə bunu demək kifayətdir ki, Qazi Bürhanadının "Divan"ında *düşmək* rədifi on üç qəzel var. Həmin qəzəllərden biri belədir:

Ol dilberi-ziba yeno bir nazə düşərsə,  
Tən etmə, saçında könülüm azə düşərsə.

Bir av idi ki, düşdü bizi hüsni-xayalı,  
Hala nedəlüm dünyada avaza düşərsə.

Dəm qıldı anun ləli-ləbinin dəmi bağlı,  
Bir dəm nola andan dili-damsazə düşərsə.

Gözi könülün nöqtəsinə çün duta gözün,  
Məger ki, xəta oxi ola yaze düşərsə.

Perkar ilə heq sünü yaratmış seni, şaha,  
İşvən nə əcəb ola, beəndəza düşərsə.

Göründüyü kimi, burada birinci beytədəki *azə düşərsə* və dördüncü beytədəki *yaza düşərsə* birləşmələri XIV əsrde canlı danışq dilimizdə geniş yayılmış analitik fel konstruksiyasıdır ki. *düşmək* bu konstruksiyada köməkçi fel kimi hərəkətin başlangıç

anını göstərir. Deməli, *azə düşərsə* "əzmağa başlarsa", *yaza düşərsə* forması isə "səhv etməye başlarsa" menalarını verir.

Maraqlıdır ki, müasir dilimizdə *əlverişli* nisbi sıfatının əsası olan *əlveriş* sözü müstəqil şəkildə işlədilmişdir. Həmin söz XIII-XV əsrlərdə ədəbi dilimizdə çox tez-tez təsadüf etdiyimiz *əl ver* – sabit feli birləşməsindən töremişdir.

Əgor beş gündə bu dövrən sənə el versə, ey aqıl,  
Ki, şadlıq göstərər bir dəm, döner yüz min mələk cyəl.  
Nasimi

Bağلامışam bu boynumu hər qılına gisusunun,  
Ola ki, fürsat al verə, bağlayanı şəsam deyū.  
Q.Bürhanəddin

Visalın qədri bilməzdim və leykin imidən sonra,  
Əgor el versə ol dövlət, bu baş no ol ayag olsun.

Hidayət

"Müvafiq şərait yaratmaq" monali *əl vermek* birləşməsi müasir ədəbi dilimizdə olmadığı kimi *əl yumaq*, *yelə vermek* birləşmələri də yoxdur. Universal xarakterli *əl yumaq* birləşməsi dünyanın bir çox dillerində olduğu kimi dilimizdə da "imtina etmək", "əl çəkmək" mənasını verir ve "həder keçirmək", "mənasız istifadə etmək" mənəni *yelə vermek* birləşməsi kimi XIII-XV əsrlər ədəbi dilində geniş işlədirilir:

Səbə zülfin tozunu yelə verdi,  
Məger kim, sünbülienbər nihsənan.  
Nasimi

Sünbülin vəsfin səbədən eşidüb dürür məger,  
Anın üçün yelə verür xırmanın gülşəndə gül.  
Həbib

Yumışam eli özümdən bir aşinalığ ilə  
Xərabü məst bu denizə düşbən üzəli.  
Q.Bürhanəddin

Arzum idi Hidayət qan yaş ilən el yumaq,  
Hasıl oldu kami-dil ol arzudan el yudum.  
Hidayət

Biz tədqiq olunan dövr yazılı abidələrində *əcal* *irmək*, *ayaq* *tozuna* *dəgmək*, *əmək* *çəkmək*, *əmək* *yemək*, *ğəm* *yemək*, *baş* *qomaq*, *çəri* *çəkmək*, *hicran* *çəkmək*, *əl* *tutmaq//dutmək*, *yüz* *döndərmək*, *möhənət* *çəkmək*, *peyman* *tutmaq//dutmək*, *söhbət* *tutmaq//dutmək*, *könül* *vermek*, *sevdaya* *salmaq*, *bel* *bağlamaq*, *uy* *vermek*, *cavab* *vermek*, *goygə* *çəkmək*, *qiyamət* *qopmaq*, *dövran* *sürmək*, *çələm* *çəkmək*, *bidarı* *çəkmək*, *ağız* *açmaq*, *qayğu* *salmaq*, *dila* *gatırmək*, *qiymətdən* *dişmək*, *dili* *tutulmaq*, *iki* *baxmaq*, *başa* *çixmaq*, *sözü* *kasılmak*, *dili* *çəkmək*, *əldən* *getmək*, *əməli* *azmaq*, *qulq* *urmaq*, *sözü* *uzatmaq*, *bala* *çəkmək*, *könül* *bağlamaq*, *ətək* *tutmaq*, *nitig* *tutulmaq*, *örüm* *çürütmək*, *ey* *sürmək*, *iş* *görmək*, *atak* *silknak*, *əl* *çəkmək*, *iman* *gatırmək*, *yola* *girmək*, *söz* *tutmaq*, *ğənimət* *tutmaq*, *qati* *gəlmək*, *əldən* *qomaq*, *əl* *urmak*, *sud* *tutmaq*, *sağına* *gəlmək*, *sağışa* *gətirmək*, *könül* *simaq*, *söz* *simaq*, *tana* *qalmaq*, *əla* *girmək*, *həzz* *aparmaq*, *əlindən* *galmək*, *ögüt* *tutmaq*, *ad* *urmaq*, *tənə* *qurmaq*, *qərrar* *gəlmək*, *"sakit* *olmaq"*, *qulağa* *dəgmək*, *qana* *girmək*, *əcəb* *tutmaq*, *dila* *galmək*, *söza* *gəlmək*, *söze* *götürmək*, *qana* *qlamaq*, *göz* *dəgməg*, *eynina* *gəlmək*, *əldən* *getmək*, *laf* *urmaq*, *dünni* *günsə* *qatmaq*, *ög/his* *dərmək*, *yol* *görmək*, *macal* *vermek*, *növbət* *dəkmək*, *fikra* *batmaq*, *dil* *açmaq*, *məsləhət* *görmək*, *iş* *isləmək*, *bunyad* *urmaq*, *sözündən* *çixmaq*, *dilini* *tutmaq*, *icazat* *vermek*, *dəstur* *vermek*, *buyruq* *tutmaq*, *kin* *tutmaq*, *könülü* *çapılmaq*, *qeyd* *düzmək*, *yol* *tutmaq*, *sözin* *almaq*, *ağlı* *getmək*, *ağlı* *gəlmək*, *izin* *çalmaq*, *qədəm* *urmaq*, *qərarı* *getmək*, *fikra* *dalmaq*, *bunyad* *urmaq*, *yara* *urmaq*, *ayaq* *basmaq*, *qədəm* *basmaq*, *bağrı* *qararmaq*, *yüz* *sürmək*, *xab* *görmək*, *xab* *girmək*, *ağlı* *qapmaq*, *baş* *urmaq*, *can* *qurtarmaq*, *vətan* *tutmaq*, *nami* *gomaq*, *xos* *galmək*, *aman* *vermek* kimi sabit feli birləşmələrə tez-tez təsadüf edirik. Bu onunla bağlıdır ki, Azərbaycan dilində fellər daha çox məcazlaşır. Sözlərin, xüsusən fellərin məcazlaşması isə poetik fikrin əsas ifadə vasitələrində birini töşkil edir.

### Əgər Nəsimi

Saçın buyi Xətəvü Rumi dutdu,  
Bu buy ilə mağarə enbərəfşansan?

— deyirsə, bu beytde *tutmaq* felini eyni zamanda iki məcazi mənada işlədir: *tutmaq* burada həm “bürümək”, “çulğamaq”, həm də “işğal etmək”, “fəth etmək” mənasında işlədilmişdir. Deməli, bu beytin

birinci misrasında belə bir fikir ifadə edilir: “Sənin saçının etri Çini ve Rumu çulğadı və hər iki ölkəni fəth etdi.”

### Sinonimlər

Nasimi dilində və elcə də XIII-XV əsr ədəbi dilində feli sinonimlər milli mənşeyi ilə diqqəti çəkir. Bu dövr ədəbi dilində fel və feli birləşmələrin sinonim cərgelerine çox six-six təsadüf edilir. Nasimi dilində və elcə də XIII-XV əsr ədəbi dilində feli sinonimlər milli mənşeyi ilə diqqəti çəkir. Onlardan bəziləri aşağıdakılardır: *çoxmaq//üşmək//dərilmək//yiğnaq olmaq//toplaşmaq*:

Her qanda kim, şorh eyləsem şirin dodağın qəndini,  
Ərvah üzər sinək kimi ol dadlı şəkkər xəndinə.

Nəsimi

Nola ağər qarınclar çıxdı İebün şərabına,  
Hoqqeyi-ləlde tolu şəhdi-şəker dəgülmidir?

Q.Bürhanəddin

Qarə könülü kisilərəna düşer isə  
Kirpüğün aruləri ana üzər isə.

Q.Bürhanəddin

Müasir ədəbi dilimizdə işlənmeyən bu fellər, çox güman ki, ən qədim fellərdəndir və bəlkə də etimoloji baxımdan çox sözü ilə bağlıdır; *üşmək* feli isə *üyüşmək* şəklində bu gün də bir səra dialekt və şivəldərlə işlədirilir; “Kitabi-Dəda Qorqud”da təsadüf etdiyimiz *yiğnaq olmaq* feli birləşməsi isə canlı danışçıda işlənsə də, müasir ədəbi dilin leksikinasına yaddır.

### şəşmək//çözmək//açmaq

Açila həft ucmagun qapısı bana gər,  
Dügnəsinəni yaxanun əlim şeşər isə.

Q.Bürhanəddin

Ey mana müşkin saçından könülüni qurtar deyən,  
Qanğı qafıldır səlasildən çözer divanəsi.

Nəsimi

O! ləin uzadı bir az iləri  
Vərqnın Gülşah elin şəsdi geri.

"Vərqa və Gülşah"

*uşatmaq//üşdurmək//simaq – sindırmaq.*

Rəvamidur bənim sözüm siyasan.  
"Dastanı-Əhməd Həramı"

Saqiya, camı götür kim, mən uşadım tövbəmi.  
Nəsimi

Könülüm sırcasını üşdürüsin,  
Nigara, könülüñ səngin dəgülmi?  
Q.Bürhanəddin

Könülüm sırcedürür, yüregün taş  
Nə diyəm bən bu sırcayı siyanı.  
Q.Bürhanəddin

Könülümi sen sıyalı qıldı gözüm qan rəvan.  
Q.Bürhanəddin

*qaqımaq//qattı gəlmək (aciğı tutmaq – qəzəblənmək)*

Şu gənc arslan kibi xubi-zamane  
Qaqıdı xışm ilə oldu divana.  
"Dastanı-Əhməd Həramı"

Qatı gele ləbin cövhər der isəm;  
Mükərrədir əgar şəkkər der isəm.  
Q.Bürhanəddin

Qaqıdı, aydur: – Gətiniz suci.  
"Vərqa və Gülşah"

*qorqmaq//üşənmək//uçunmaq*

Şoluqdəm belinə qılıc quşandı,  
Bulardan qorqudu və nə heç üşəndi.  
"Dastanı-Əhməd Həramı"

Könül uçundu çu gərdi geysuları çərisin.  
Q.Bürhanəddin

*ilətmək//irışdirmək//dəgirmək*

Yarəb, irişdir məni dövləti-didarine.  
Nəsimi

Xəbər ver biz şaha dəgirelim.  
"Dastanı-Əhməd Həramı"

Müştəqə nədir çarə, mana bildir anı ki,  
Gər fürsət ola yarə dəgirmək bu pəyami.  
Nəsimi

Ey badi-səba məndən ilət yarə seləmi.  
Nəsimi

*yaşırmaq//gizləmək//saqlamaq*

Pərdədə yaşır, ey qəmər, yüzünü taki münkirin,  
Kemnozəri bunun kimi hüsni cəmalə düşməsin.  
Nəsimi

Qaşların qövsündə müjganın xədəngin gizləyib,  
Ey gözü məsanə, qan etmək dilərsən, etməgil!  
Nəsimi

Aldılar, ol dəm anı, gizlədilər.  
"Vərqa və Gülşah"

Qəmzələrin sırrını canda dedin *saqlayım*,  
Daşro buraqdı könül pərdədən əşarəmiz.  
Nəsimi

Zülf arasında yaşur yüzünü təkkəc didə ab  
Kim, yağış yaqṣı yaşunur bulut içrə afət ab.  
Hidayət

*yaxmaq//yanmaq//tütmək//yandırmaq:*

Xalü xetin Nəsimiyi oda buraqdı yandırır,  
Gör necc xoş yanar, tütür, müşk ile udi-tor kibi.

Xey-xoyalın könlümü yaxdivü yandırdı məni,  
Dal-divanə olub ez qəm ki, bağım qan olur.

### bilmək//tanımaq:

Bildim, tanıdım elmədə məbudu, yəqin ki,  
Şöyle bilirəm kim, anı Quran bilir ancaq.

Əlbətə, XIII-XVI əsrlər ayrı-ayrı abidelerde təsadüf edilən sözləri qeydo alımaqla, həm fellərin, həm də adların sinonim cərgələrinin sayını daha da artırmaq olar. Amma bu sinonim cərgələr ədəbi dil tarixində daha çox tarixi leksikologianın obyektidir. Ədəbi dil tarixində isə elə sinonimlər (buraya üslubi sinonimlər da daxil edilib) tədqiq edilməlidir ki, həmin sinonimlər eyni poetik mətnə - beytde işlədilmiş olsun. Belel sinonimlərə XIII-XV əsrlər yazılı abidələrimizdə six-six təsadüf edilir.

Əgər Nəsimi öz sevgilisinin gəlisi ilə vəcdə gələrək, onu "mərhəba" ilə qarşılıyır və ona müraciətə:

Ey cəmilim, ey camalim, bəhrü kanım, mərhəba!

ve ya:

Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!

- deyirsə, biz eyniköklü *cəmil* və *camal* sözlərini *aql* və onun cəmi olan *üqul* sözlerini bir-birinin sinonimi kimi qiymətləndiririk.

Nəsimidə *naz* və *naim*, *sərb* və *qərar*, *əhd* və *peyman*, *cahil* və *nadan*, *fırqət* və *hicran*, *cövr* və *cəfa*, *zənn* və *güman* eyniköklü *cəmil* və *camal*, *qıl* və *qal*, *rüx* və *liqa*, *hesab*-*sümar*-*sağış* kimi sinonimlər tez-tez işlədirilir:

Ey cəmil-ül-liqa nə dilbərsən  
Ki, rüxün hüsnüne cəmal ireməz.  
Fəraqı çəkməyən aşiq vüsalın qədrini bilməz.  
Cəmile olmayan vasil cəmalın qədrini bilməz.  
Xalü xetin şumarını gal sor Nəsimiyə  
Ta sən hesabını bilesən, mən şumarımı.

Sidqü səfavi zövq ilən həqqə ulaş və vasil ol  
Zənnü gümane möhtəmil olma əgər-məger kimi.  
Sensiz mühibbi-sadiqə nazü nəimi-xüld  
Dərdü əzabü möhnəti rəncü ēna derəm.  
Hem möcüzati Əhmədin gözleri sehridir anın  
Rəhmeti-həqq bə cadunun ümmatına ve alına.

Nəsiminin bu beytində bir tərefdən *sehr* və *cadu* sözləri, digər tərefdən "nəsl, ocaq" mənali *ümmət* və *al* sözləri sinonimdir. Bir çox hallarda sinonimlərdən biri milli mənşəli söz olur:

Ol ki, bu sırrı bilir oldu şəhi-Misti-vücud,  
*Hökəm* ann, *buyruq* ann ol sahibi-ömrü xıtab.  
Çün şəhriyarn şəhrinə bu gün Nəsimidir molik  
*Buyruq* anındır, *hökəm* ann həm şəhrinə, həm kendinə.  
Könlük gemisin qərq edə gör esq denizinə  
Kim, bu *dənizin* bəhrinə ümman bilir ancaq.  
Qəzadır qaşların qövsü, qədərdir kirpiğin sahni,  
Məni *amac* üçün eynin bu manidən *nışan* etdi.  
Eşqin qədimi zülfü rüxün daim-ül-əbəd,  
Yarəb inca *işü* uzun *kara* düşmüşəm.

Dünya çün murdardır, iğrən könül murdardan,  
Gül degil dünya *tikandır*, nə *umarsan* xardan.

*Gül* nə *çıçəkdir* ki, anı bənzədəm rüxsarına.

Nəsimidən götürdiyimiz bu nümunələrdə *buyruq*, *dəniz*, *iş*, *tikan* və çəçək milli mənşəli sözlər olduğu halda, *hökəm* və *bəhr*/*ümmət* ərəb mənşəlidir, *kar*, *xar*, *gül* isə fars mənşəlidir.

Nəsimi dilində elə sinonimlərə də təsadüf edirik ki, ayrılıqda götürüldükdə belə sözlər arasında ancaq antonimik əlaqə haqqında danışmaq olar:

Getməgə əzm eyləmişən, ey dilarəm, eyləmə!  
Həsətənllah, məni bisəbrü aram eyləmə!

Bu beytde *bisəbr* sözü *aram* sözü ilə sinonimdir. Əslində şair aram sözünü də *bi* ön qoşması ilə işlədir və sanki *bi* qoşmasını mötərəza konarına çıxarmışdır.

Nəsimidə sinonimlərə, xüsusən üslubi sinonimlərə xitab şəklinde də fəxriyyə şəklində yazılışı, əsərlərdə daha six-six təsadüf edirik:

Bağım, iremim, rövzə ilə huri-cınanım,  
Bülbüller üçün taza gülüstanım, əfəndi.

və yaxud:

Nigarım, dilberim, yarım, anisim, munisim, canım  
Refiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım!

Qəzəldə çoxlu miqdarda xitab işlədilmişdir. Əslində bu xitablar hamısı beytlərdəki nigar, dilber, yar sözlerinin üslubi sinonimləridir. Amma bu üslubi sinonimlər arasında mənə və leksik cəhdəndə biri-birinə sinonim olan sözlər də yox deyildir; məsələn: *əbir-ənbər, həzar-bülbul, həyat-dirilik-ömr, məqsəd-murad, əmir-şah-sultan, nur-ziya* və s.

Sinonimlərə Qazi Bürhanəddində də təsadüf edirik:

Əgər divanə oldum bən anun əqlinə nə nöqsan,  
Və gər nöqsan olur bəndə nə eksilür kəmalından.

Bəni zülfeyni qılıyla salıb bəndə oda saldı  
Bilimezəm, nə qopışar anun qıl ilə qalından.

Nazük tənünü bilimezəm canımı, bədənməm,  
Hələ sanıram bən anı ruhi-bədənmiz.

Derdəndəm dərdə timar isdərəm,  
Xəstəyəm gözünü bimar isdərəm.

Yuxarıda getirilən beytlərdə *aql* və *kəmal*, *qıl* və *qal*, *tən* və *bədən*, *xəsta* və *bimar* sözleri sinonim kimi işlədilmişdir. Maraqlıdır ki, yunan dilindən alınmış eyniköklü, deməli, eynimənalı nam və namus sözü bütün orta əsrlər ədəbi dil abidələrinde six-six işlənil-diyi kimi, Q.Bürhanəddinin dilində sinonim şəklində eksər hallarda yanaşı işlədilir:

Bən nam ilə, namus ilə arumu qoyıben  
Namus edibən dünyada bir ad edisərəm.

Göründüyü kimi, beytde bir tərefdən nam, namus və ar sözləri sinonim kimi, digər tərefdən namus ilə ad sözləri sinonim kimi çıxış edir.

Q.Bürhanəddin "Divan"ında da sinonim sözləri biri milli mənşəli, digəri alınma olur:

Hər nə ki, *yük*Quş ola gərek könlü, çün götürür *bari-eşq*.

*Gözüñə* döyməyə göz, leyk gərək ki, görəm,  
*Dideyi-xudbin* ben *çeymi-xudabin* ilə.

Bu beytlərdə, görünündüyü kimi *yük*, *göz* milli mənşəli sözlər olduğu halda, onların müvafiq sinonimləri *bar*, *didə//çəşm* fars mənşəlidir. Lakin Q.Bürhanəddində bütün cərgələri milli mənşəli olan sinonimlərə nisbətən çox təsadüf edilir. Qeyd edək ki, bu sinonimlər bəzən mətni-üslubi sinonim xarakteri daşıyır.

Hurivü pəriyü insanı foriştə cümlesi  
Çün niqabın götürəsin *tana* və *ala* qalələr.

Necə *qanmaya* ləbləri yüroğun qanına,  
Necə *susar* işə ləbi aşiqün yürüki qanar.

Nigara, zülfüni tağıd, qarası çoq olsun,  
Ya *ada*, ya *sana* layiq çəri yasana gorok.

Tutalım *süctü* vardur, herif qanı?  
Ortada söz *çox keçər* arif qanı?

Səbzəvü cuyū *çağır* xatirdürür,  
Yari-nazik dilberi-zerif qanı?

Zülfüni tağıtma cəm eyle, bəxüm,  
Yoxsa olur bu cəhan *alac-bulax*.

Dedüm ləbini *əmsəm-ü sorsam* olamı?

Yanağunun ləbə lələn qatında,  
Suyi yox, məğər *utani, qızarı*.

Şişədür könülüüm və səngdürür yar dili  
Şişa çün səngə ura kendőzini *yara sina*.

Bu nümunələrdə *tanmaq* və *almaq* felləri “təccüb etmək”, *qanmag* və *susamaq* “su içmək arzusunda olmaq”, *süci* və *çağrı* “şərab”, *alax* və *bulax* “al-əlvən”, eləcə də *ad/san*, *əmmaq//sormaq* sözleri mütləq sinonim olduğu halda, *utanmaq//qızarmaq* sözleri əslubi sinonimlərdir.

Yeri gölmüşkən qeyd edək ki, Nəsiminin poetik dili əslubi və leksik sinonimlər çox zəngin olduğu halda, Q.Bürhanəddində eyni beytde, hətta cini qəzəldə sinonim sözlerin işlədilməsinə çox azaz təsadüf edilir.

Azərbaycan dilinin XIII-XVI əsrlərə aid başqa yazılı abidələrində də eyni poetik mətnə - beytde sinonim sözler six-six işlədir:

Anın əvvəlinin öni bulunmaz,  
Anın axırının sonu bulunmaz.

Megər kim ol zamanda bir horamı,  
*Dərib döşürmüs* idı çoq horamı.

*Göhər, inci, aqiq, İalı-Badəxşan,*  
*Qızıl, altun, cəvahir, dürrü marçan.*

Ol ucdan menzile irəməyavüz,  
Öğümüz, usumuz dərəməyavüz.

Qeydsiz xoş gedərsiz, söyləməzsiz,  
Sağ, asan keçməgo şükər cələməzsiz.

Gülefrux xəlqine ol dem çığırdu,  
“Yaraqlanın golin” – deyū qığırdu.

“Dastani-Əhməd Həramı”dən getirilmiş bu nümunələr göstərir ki, əserin dili canlı xalq dilinə əsaslandığı üçün və əsər epik olduğundan burada təsadüf edilən sinonim sözlerin böyük əksəriyyəti milli mənşəli sinonimlərdir. Eyni fikri “Vərqa və Gülsah” haqqında da demək olar:

Qıldılar ol gün *düğün* şadivü toy  
Şah için cümlə bozondı köy.

Aldı Gülsahı Malik Möhsün görər  
Şəhər xəlqi *yem*, *yemiş*, nemət alır.

Vərqa yedur: – Yigit, halun nedir?  
*Sayrulugmu* səni şöyle inledür?  
*Xasta* isən söyla derdin bileyim.

Vərqa Gülsahın yeno yüzin görər  
Ah edər, *usı gedər, aqlı varar.*

Şöyle kim, rəsm idi, Vərqa atasın  
*Qıldılar təziyə, dutdular yasın.*

Qaqıdı, aydur: – Getiriniz *süci*,  
Diler ol biçareyə qila gücü.

Axşam oldı çün gətirdilər *çağır*,  
Ol yavuzu mələn Gülsahə qaqır.

Göründüyü kimi, bu nümunələrdəki sinonimlər *yem/yemiş* - nemət, *sayru/xəsta*, *usı getmək/aqlı var, təziyə qılmaq//yas tutmaq, süçlü/qığır* əsasən canlı danışq dilində təsadüf edilən sinonimlərdir.

Cahansah Həqiqinin dilində, demək olar ki, sinonimlər Nəsimi dilindəki sinonimlərin təkrarıdır və əsasən alınma sözər əsasında yaranan sinonim sözlərdir. Buraya *cövr* və *cafa*, *nala* və *dard*, *dard/möhnat//ənduh*, *dərd//qəm*, *siva//naz*, *gənc/mülk/mal*, *idrak //ʃahm* tipli sinonimlər daxildir. Cahansah Həqiqi “Divan”ında biz ancaq bircə dəfə milli mənşəli sinonim sözün (*yaqmaq//yandırmaq*) yanşı işlədiniyi qeyd etmişik. Eyni fikri XV əsrda yazıbat-yaratmış Hidayət, Gülşəni, Kişiçi, Həbibə haqqında da demək olar. Bu şairlərin dilində ən çox işlənən sinonimlər *biagl/bihuş*, *məst//sərxoş*, *rux//arız*, *vəfa//mehr*, *namehriban//biəhd*, *tor//tuzə*, *qərar //sabr //aram*, *şad//xəndan*, *nalə//əfqan*, *dard//qəm*, *həsti //vücud* (maraqlıdır ki, Q.Bürhanəddində *vücud* sözünün sinonimi kimi *bud* sözü işlədir), *nalə/zar*, *ənduh//qəm* kimi alınma sözərdir.

### Omonimlər

XIII-XVI əsr ədəbi dilində omonimlərə daha çox təsadüf edilir. Əslində omonimlər eyni nitq hissəsinə aid olan və eyni fonetik tərkibdə olsa da müxtəlif mənə verən söz qruplarıdır. Yaş sözünün bir mənəsi “ömür”, digər mənəsi “göz yaşı”dır. Göründüyü kimi, bu sözün hər ikisi isimdir və müxtəlif mənə versələr də, fonetik tərkibə

eynidir. Əgər fonetik cəhətdən uyğun olan sözlər ancaq bir qrammatik formada eyniyiyət təşkil edirə, belələrinə omoform adlanır.

Dilər isən ki, görəsin ayı nə?  
Gün toğicax olüno al ayinə.  
Q.Bürhaneddin

Bu beytdə birinci misrada “ay nədir” mənasında işlənən *ayı na* ilə ikinci misrada *ayına* sözü eyni şəkildədir. Deməli, bunlar omoformlardır. Hətta sonrakı beytdə “ayla” mənasında işlənən *ayına* söz-forması da omoform kimi qiymətləndirilməlidir:

Gözlə mest olan könlü qacan  
Ki, yiye qomzesi oxın, ayinə.

Qanısan sən, qanısan sən, qanısan sən, qanısan?  
Yürögümün qanısan sən, qanısan sən, qanısan.

Bu beytin birinci misrasında sual əvəzliyi *qanı* ikinci şəxs tek şəkilçisi -*san* ilə “haradasan” mənasında, ikinci misrasında isə *ganmag* III şəxs tek mənsubiyyət şəkilçisi -i – ikinci şəxs tek -*san* şəkilçisi “qanısan” söz-forması ilə eyniyiyət təşkil edir. Ərəb əlif-basında sait səsler bir çox hallarda yazida öz əksini tapmadığı üçün bezen müxtalif mənali və müxtalif tərzdə tələffüz olunan elə sözlərə da təsadüf edirik ki, bu sözlərin ancaq yazılışı eyniyiyət təşkil edir; məsələn: شکر šəkkər, شکر sükr. Ərəb əlifbası ilə eyni şəkilde yazılın, lakin müxtalif tərzdə tələffüz edilən sözləri omoqraf kimi qiymətləndirmək gerəkdir. Lakin şərti olaraq burada bütün omoqrafları və omoformları da biz omonimlər kimi qiymətləndirəcəyik. Bunnardan əlavə, Q.Bürhanəddinin bütün başqa klassik şairlərimizdən fərqləndirən bir cəhat da ondan ibarətdir ki, şair omonimlərdən bozun poetik mətnde elə məharatla istifadə edir ki, onun ifadə etdiyi fikri iki cür şərh etmək olar. Bunu göstərmək kifayətdir ki, şair *sormaq* felinin iki müxtalif mənasını eyni poetik mətnədə vero bilir. Buna görə də şair *sormaq* felini bir qayda olaraq dodaq/ləb, ağız //dəhan tipli sözlərlə birləşmedə verir:

Ləbündən sora gördüm bilimədüm  
Ki, nerədə olur bu ləl kani.

Sormağ qorxaram totağını ki, qandadur,  
Zəhrə qanı ki, cəhd qılam bir isırmaga.

Göründüyü kimi, her iki beytdə fikir elə şəkildə ifadə edilmişdir ki, *sor* felini həm “soruşmaq”, həm də “əmmək” mənasında izah etmək olar. Eyni sözü Hidayətin aşağıdakı beyti haqqında da demək olar:

Ümid oldu itən könlüm buluna, nişə kim, anı  
Ləbindən sordumū ağızına ham dedim sorağ olsun.

Əm sözü Q.Bürhanəddin dilində həm “dərman”, həm də əmmək felinin ikinci şəxs təkdə əmr şəklində işlənir. Bir çox hallarda şair eyni beytdə, hətta misrada hər iki mənəni vero bilir:

Eşq ilə dərdüm qatı, lütfilə de əm, bağum.

Bu misra əm sözünün “dərman” və ya əmmək felinin əmr şəklində əm mənasında başa düşülməsindən asılı olaraq iki cür izah edilə bilər.

Tana qalıram hər gecə bən bədr yüzünүн,  
Bedr ayı dexi nola tana qalır isə hər mah.

Bu beytdə də birinci misrada *tana qalmaq* eyni zamanda iki mənədə işlədirilir: “dan yeri sökülcüyə qədər oyaq qalmaq” və “heyran qalmaq”, “təccüb etmək”.

Orta əsrlər poeziyamızda Həsənoğluandan başlamış ta XVIII əsra qədər aruz vəznində yazıb-yaradan şairlər öz əsərlərində dərin fəlsəfi məna ifadə etməklə yanaşı, şerin arxitekonikasına, onun melodikiyinə, ritmik quruluşuna, sözlərin düzünməne və ahənginə də xüsusi fikir vermİŞLƏR.

Nahəng poeziyamızın məbədini quran şairlərimiz sözlərdən məharatla və yerli-yerində istifadə etməyi bacarmışlar. Nəsimi və Qazi Bürhanəddinin, Xətəyi və Füzulinin əlində dilimizin lüğət tərkibi, onun qrammatik quruluşu elə mum halında olub ki, onlar həmin “mumu” istədikləri şəkəl salıb, insanların əqlinə, zokasına emosional təsir göstəriblər, şeirlərinin musiqisi, ahəngi ruh oxşayıb, insan qəlbini vəcdə getirib. Bu prosesdə omonimlərdən

İstifade müsbət mənada bir növ söz oyununa çevrilir. Q.Bürhanəddinə oxuyuruq:

Beni zülfeyni *qılıyla* salıb bəndə oda saldı,  
Biliməzəm, nə qopisar anun *qılıyla* qalından.

Burada şair milli mənşəli *qıl* sözü ilə ərəb mənşəli *qıl* sözünün eyni şekilde yazılışından istifadə edərək onları omoqrafları kimi işlətmüşdür. Omoqraflara XV əsr şairlerimizdə dildə də rast gəlinir:

Bağım *qərədi* cövrü cəfan ilən, ey felek,  
Qismət günü menimlə bu oldu məger *qərər*.  
Hidayət

Vəsl *balın* dadmaq içün hicr ağusın çəküb,  
Çoq başla daşın Hidayət qıldı *balın* geceler.  
Hidayət

Dəmə aldanmazam *düşmən sözünə*  
Bu yuca qələdən *düşmən sützünə*.  
Hidayət

Bu beylərdə ərəb mənşəli *qərər* ismi ilə milli mənşəli *qərarmaq* feli, fars mənşəli *balın* sözü ilə təsirliləşdirilmişdir. Omoqraflara Qazi Bürhanəddindən sonra tez-tez təsadüf edirik, XIII-XV əsrlərdə yazılb-yaranan başqa şairlerimizdə əsasən omoformlara və surət omonimlərə təsadüf edirik.

Gözər ilə yiqli şol *gözərlər* manı,  
Kirpik oqun *gözərlər* manı.

Qandasan, ey yürüğimi *yarıcı*,  
Qanda olsan tanrı sana *yarıcı*.

Nəsimidən getirdiyimiz bu nümunələrdə *göz* isminin cəmi *gözəlmək* felinin qeyri-qəti gələcək zamanı ilə *yarmaq* felindən -ici şəkilçisi ilə yaranan *yarıcı* sözü ilə "yardımcı" monahı *yarıcı* ismi omoform təşkil edir. XV əsr şairi Hidayətdə oxuyuruq:

Dedim: Ey gün, yüzini görət, gözündən *nəm* gedər,  
Dedi: Gör sənin yüzin seyl axıdarsa *nəm* gedər.

Birinci misrada isim kimi işlənən fars mənşəli *nəm* sözü ilə ikinci misrada nə sual əvəzliyi ilə birinci şəxs tek mənsəbliyyət şəkilçisi -im şəkilçisi ilə yaranmış *nəyim* sual əvəzliyinin xalq danışq dilində uzanma intonasiyası ilə işlənən *nəəm* varianti omoform təşkil edir.

Hidayətin bir qəzəli, demək olar ki, əvvəldən axıra kimi bu qəbildən olan omoformlar əsasında yaranmışdır. Həmin qəzəldən nümunə üçün bir-iki beytə nəzər salaq:

Dan yeli kim asandə yetirirdi buyını  
Ol zülfü-pürxəm içre neçün aşanmidir?

Benzimmdir mənim bu sarı böylə ya *səmən*,  
Rəngimdir sənin bu qızıl, *yasəmənimdir*.

Burada *əsmək* feli ilə *əsən* "sağ" sözü arasındaki oxşarlıq və *yasəmən* ilə ya bağlayıcısı və *səmən* sözü arasındaki oxşarlıq əsasında omoform yaradılmışdır.

XIII-XVI əsr ədəbi dilində omoformlar içində on geniş yayılanı iki müstəqil söz-formanın bir söz-forma ilə omoform təşkil etməsidir.

Dilbərim rindanə geymiş *çakənəni*  
Tut əlimdən otağına *çək manı*.  
Nəsimi

Necə kim, öğüt verirəm *dilə man*,  
Kim, cehani yaradan özgə *diləmən*,  
Gər dilim, yar, geyrinə meyl eyləsə,  
Öz dilim ilə dilimni *diləmən*.  
Nəsimi

Eşq oduylə düşmüşəm bir *yanə man*,  
Mən qaçan bu eşq odundan *yanəmən*.  
Həqiqi

Billah, ey sərv-i-rovan, durgıl sehər, *gül şən degül*  
Gün yüzün şəmi öündə ta gülo *güləndə gül*.  
Həbibî

Bu nümunelərdə *çəkma* ismi təsirlik hal şəkilcisi ilə *çəkmək* fəlinin əmr şəklü ilə (ikinci şəxs takdə) *mən* əvəzliyi təsirlik haldə omoform teşkil edir. Eyni şeyi *dilə mən* (*dil-a mən*), *diləmən* (*dilə-mə-n* – *diləmərəm*), *diləmən* (*dil-a-mən* – *kasarəm*), *yana mən* (*yana-a mən*), *yanəmən* (*yan-a-mən*), *gül şən degül* – *gülşəndə* *gül* omoformları haqqında da demək olar. Biz abidələrimizdə söz və söz-formaların yazılışı haqqında müəyyən təsəvvürə malik olsaq da, söz-formaların təleffüzü haqqında çox az şey bilirik. Bu baxımdan omoformların XIII–XVI əsrlərdə bu və ya digər söz-formaların təleffüzü haqqında təsəvvür yaratmaqdə ehəmiyyəti çıxdır. Nəsiminin rübaïlərindən birində oxuyuruq:

Gəl, bu gün işrət gündündür, al meyi,  
Daima nüğl ilə gərgil almayı (almeyi)  
Qamusunun xisəlti birdir, vali  
Müştəidlər fərq edərlər al meyi.

Burada birinci və dördüncü misralarda *al* – *al* omoformdur, cünki birinci misrada *al fel*, dördüncü misrada *al sifatdır*. İkinci misrada sonuncu söz-forma *almayı* şəklində yazılmış olsa da, biz onu *almeyi* kimi təleffüz etməməliyik, cünki: a) birinci və dördüncü misralardakı *al meyi* omoformları bunu tələb edir; b) dilimizin orfoepiya qaydalarına əsasən *y* səsindən əvvəl söz-formaların ikinci hecasında *a*, *a* bir çox hallarda *e* kimi təleffüz edilir: *aleydi*, *güleydi* və s.

Nəinki tədqiq olunan dövrə, hətta XVII–XVIII əsrlərdə də en çox tasadif etdiyimiz omonimlər *al* "hiyle" – *al* "qırmızı", *ayaq* //*ayağ* "ayaq" – *ayaq*//*ayağ* "qədəh" sözləridir:

Baş urub səcdə qılır *ayağına*,  
Sən *ayaq* içicək, bəninü nobat.  
Nəsimi

Əlündən *ayağa* bin canü dil ucuz verəlüm,  
Ucuz dəğilsə, oğlan, götür ki (qız işləlüm).  
Q.Bürhanəddin

Gel iqgil zövq ilən dövlət *ayağı*  
Bu dövlətdən bəri çəkma *ayağı*.  
Hidayət

Bu nümunelərdə Nəsimi *ayaq* sözü ilə əlaqədar baş sözünü də işlədir və beləliklə eyni beytdə sözler arasında həm antonimik əlaqədən (baş-ayaq), həm də omonimik əlaqədən istifadə edir, Q.Bürhanəddin bu "söz oyununu" bir qədər də dərinləşdirir və mürəkkəbəlaşdırır. Q.Bürhanəddin *ayaq* sözünü *al* sözü ilə birgə işlədərək *icmək* feli ilə *ayaq* sözünü qədəh mənasında işlədiyini bildirmişdir. Eyni hadisəni biz *qız* sözünün işlənməsində də görürük. Bu beytdə *qız* oğlan sözü ilə yanışı işlədiyi üçün ucuz sözünün antonimi olan arxaik *qız* yəni "baba" mənasında işlənmişdir.

Sufi boyandı ala, alindən olma qafıl,  
Neçin ki, ali çövdür zərq əhlinin libası.  
Nəsimi

Yar bizüm ilə yena gör ki, nə al eylədi.  
Ta ki, yaşum qan ola, yanağın al eylədi.  
Q.Bürhanəddin

Nəsimidə biz tez-tez *xəta* "nöqsan", "ölkə adı" (*doğru* "düz", "tərəf", "yar" "sevgili", "ağız suyu"//"*selik*", *çin* "doğru", "ölkə adı", "bölük" kimi omonimlərdən istifadəyə təsadif edirik. Bu cür omonimlərin sayı Q.Bürhanəddində daha çoxdur.

Gər girürisen, nola sən bu gecə qoyunuma,  
Ya nola qoşunur-isən tana dəkin oyunuma.

Könülüme gözlərin ol rəsm ilə axərlər  
Ki, qaplan onükələri axın edə qoyunuma.

Bini bir göz anarsən bana yetər  
Əgor dilerisen yüz səğ içində.

Gök altında, yer üstündə sonin tok  
Gözüm görürəmadi gül gök içində.

Zülfeyniyilə qarularum bağlamışam bən,  
Bən ana fəda, bu ola qarum, nedərom bən.

Göründüyü kimi, Q.Bürhanəddindən getirilən bu nümunelərdə *qoyun/qoyun*, *iç* "daxıl, içəri"//*iç(in)* "xəlvəti", *gök* "səma"//*gök*

"çəmənlik", *garu* "qol"/*garu* "cavab" sözleri omonim kimi işlədilmişdir.

XV əsr şairlerimizin dilində, cini zamanda "Dastani-Əhməd Hərami"da və "Verqa və Gülsah" da işlənən omonimlərə gəldikdə isə onu demək lazımdır ki, adları çəkilən epik əsərlərde və XV əsr şairlerimizin dilində Nəsimi dilində işlənən omonimlərdən fərqli şəkildə işlənən omonimlərə təsadüf edilmir.

### Antonimlər

XIII-XVI əsrlər ədəbi dil abidələrində biz öks mənali sözləre – antonimlərə təsadüf edirik. Məlum olduğu kimi, antonimlər biri digəri ilə ziddiyət təşkil edən sözlərə deyilir. Ən çox sıfətlərə xas olan bu kateqoriya öz ifadəsinə isimlərdə, fellərdə, zərfərdə, hətta qoşmalarda da tapır. *Yaxşı* və *pis* sıfətləri eyni keyfiyyətin iki öks qütbüni təmsil etdiyi kimi, *gəlmək* və *getmək* felləri hərəkətin, *geca* və *gündüz* isimləri zaman məfhumu bildirən isimlərin müxtəlif qütbüni təşkil edir.

XIII-XVI əsrlər ədəbi abidələrinin dilində antonimlərə sinonim və omonimlərdən daha çox təsadüf olunur.

Ey dedigin cümlə *yalan*, qövlü qərarın yoq imiş,  
Çin xəbərin səyləmə kim, mişki-tatnın yoq imiş.

Heç *gündüz* olmaz *gecası*, heç *fərəh* olmaz *nəşəsiz*  
Şən nə *qış* oldun ki, sonin təzə *baharın* yoq imiş.

*Qarılıq qış*, *yaz* oldu *yigidiylik*,  
Tiflilik yay imiş, kəhl cavanım.  
Dili var sanır və leykin dili *yog*,  
Bir mögesdir *zəhri* vardır, *balı* *yog*.

Hər kim ister Kəbəyi etmək təvaf  
Həm içi safi gərək, həm *taşı* saf.

Tuba ağacının nödir yemiş?  
Həqq anı *ar* yaratdı, yoqsa *dış*?

Nəsimidə gotirdiyimiz bu nümunelərdə şair bədii fikrin ifadəsini və onun emosional tesir yükünü gücləndirmək üçün beytlərdə işlənən sözlərin antonim mənalardan istifadə etmişdir. *Yalan* sıfətinin *çin* "doğru" sıfətinə qarşı qoyan şair, *gündüz* sözü ilə *geca*, *fərəh* sözü ilə *nəşəsiz* və *qış* sözü ilə *bahar* sözlərini antonim mənada işlətmüşdür. Eyni fikri *qarılıq* "*qocalıq*" və *yigidiylik* "*cavanlıq*" sözləri haqqında da demək olar, cünki şair *cavanlıq* ilə yaz fəsilini müqayisə etdiyi kimi, *qocalıqla* da *qış* müqayisə edir. Bu müqayisədə tekce bədilik, tekce dil baxımından antonimlik deyil, cini zamanda dərin bir fəlsəfi məna var: *cavanlıq* və *yaz* ömrün və təbiətin oyanması, *qol-qanad* açması, nəhayət, ömrün və təbiətin ən gözəl çağrı olduğu kimi, *qocalıq* və *qış* insanın və təbiətin yuxuya getmesi, ölgünleşməsi, donması deməkdir.

Dördüncü beytdə *var* və *yog* sözləri antonim münasibətdə olduğu kimi, *zəhr* və *bal* sözləri də məhz həmin münasibətdədir. Beş və altıncı beytlərdə bədii fikir *iç* – *taş* və *ar* – *dış* sözləri arasındakı antonimlik məna əlaqəsi osasında ifadə edilmişdir.

Nəsimidə *yer*/*gök*, *quru*/*yas*, *sağ* və *sol*, *sağ*/*sayıru*, *iç*/*taş*, *dadlu*/*aci*, *ar*/*dış*, *gün*/*geca*, *tün*/*gün*, *getmək*/*gəlmək*, *bu gün*/*yarın*, *dün*/*bu gün*, *bay*/*yoquls*, *ertə*/*geca*, *vermək*/*almaq* tipli sərf milli menşəli antonimlərə yanaşı, *imruz*/*forda*, *küfr*/*iman*, *sud*/*ziyan* tipli antonimlərə da təsadüf edirik. Nəsimi bəzi qəzzələrində əslində antonim olmayan sözləri elə kontekstdə işlədir ki, bu məhz Nəsimi poetik dünyasında eyni məfhümən iki qütbüni təşkil edir.

Həm *mürəkkəb*, həm *bəsütü*, həm *cəvahir*, həm *arəz*,  
*Münəsəl*, həm *müttəsil*, həm *zakirin* məzkuruyam.

*Zahirü batın mənəm*, *peydavü həm pünhan mənəm*,  
Məzħərəm, həm müzħorəm, həm məzħərin məzħuruyam.

*Asimanam*, həm *zəminam*, həm *bulutü* həm *buxar*,  
Əbri-neysanam, yəməm, həm lőlői-mənşuriyəm.

*Alomi-kübravü suğra*, həm *vəzüü* həm *şərif*,  
Alomam, həm xəlqiym, qəmmariym, masruruyam.

Həm Xəliləm, həm nicatam, həm *həyatam*, həm *məmat*,  
Məqberəyəm, həm ozabam, həm hesabam suruyam.

Başqa bir qəzəlindən bir-iki nümunə getirek:

Nuh ilə tufan mənəm mən, həm *nacatam*, həm *halak*,  
Həm *yəməm*, həm *gövhərəm*, həm ol yəmin möbburuyam.

Həm *fəqirəm*, həm *dilənçi*, həm *malik*, həm *padşah*  
Həm mənəm ustadi-sənət, həm anın muzduruyam.

*Zahirəm*, zahirde faşam, məzħərəm, həm müzħərəm,  
*Batinəm* hər şeydə, yeni batının mesturuyam.

Həm *rəbiəm*, həm *xərifəm*, həm mənəm *seyfə ūta*  
Həm *qışın məbrudu* oldum, həm *yayın məhruruyam*.

Bələ antitezalar əslində Nəsimi şerinin canını və qanını taşkil edir. Ziddiyat təşkil edən anlayışları dialektik vəhdətdə götürən şair sözlerin antonimik mənalardından istifadə edərək, özünü mikrodünya hesab edərək hər şeyin öz əksini onda - İnsanda tapdığını təsdiq edir. Bütün gatırılan beytlərdə və şairin başqa fəxriyyə-qəzəllerində qarşı-qarşıya qoyulmuş sözlerin bir-birine bağlanması, həm məna, həm də mənətiqi cəhatdən biri digərini tamamlaması nəticəsində Nəsimi beytləri tekrarolunmaz işlubi siqlət alır və Nəsimi poeziyası çoxölçülü, çoxplanlı, semantik vahid kimi qəbul edilir. Nəsimi poeziyasında antonimlər Kosmos - İnsan, İnsan - Allah antonimiyyəsi əsasında ifadə olunur. Nəsimiyo görə, İnsan hər şeydir, o, əzəli və əbədidir. O həm zərrədir, həm güneşdir. Zərrə sözü altında materiyanın ən kiçik hissəsini nəzərdə tutan şair, Güneş sözü ilə Güneş sisteminə daxil olan bütün dünyani nəzərdə tutur. Nəsimi şerində antonimlərdən istifadə, həm şairin dünyagörüşünü əhatəli şəkildə ifadə etmək üçün, həm də şerin ritmik-melodik strukturunu, onun emosional ekspresiv siqlətini artırmaq üçün işlədirilir.

Q.Bürhanəddin yaradıcılığında antonimlərdən istifadə nisbətən başqa seçiyə daşıyır. Omonimlərdə olduğu kimi, antonimlərdən də istifadə zamanı şair antonim sözlerin çoxmənalılığından, məna cəalarlarından məharətlə istifadə edə bilir.

Bonümlə *toğrudur* boyı, vali *gəc düşdi* qaşları  
Alaca görürəm daim anını caduyi-şohlasın.

Bu beyt *toğru-gəc* sözlerinin antonimliyi əsasında yarammışdır. *Toğru* sözü *boy* sözü ilə münasibətdə şairin məhəbbət obyekti olan gözəlin cavanlığına dəlalet edir, gözəlin qəmətinin - boyunun doğru, düzgün olmasını göstərir. Tamamlı maqamında işlənən *manimla* söz-forması ilə münasibətdə isə *toğru* məşq ilə aşiq arasında münasibətlərin səmimiyyətlə əsaslandığını göstərir. Qasın ayrı olduğu hamiya aydındır. Ona görə də eger Q.Bürhanəddin kimi istedədil və sözlerin bütün məna cəalarlarından məharətlə istifadə etməyi bacaran bir şair bələ gözələ müraciətlə "sanın qasın eyridir" deyir, oxucuya yeni bir informasiya vermir. Gətirdiyimiz beytdə qarşılıq bağlayıcısı *vali* artıq oxucuya əvvəlcədən xəber verir ki, heç də hər şey doğru - səmimi deyil. Deməli, münasibətlərdə tam səmimiyyət olmaması qaşların *gəc* düşməsi ilə bağlıdır. Fikri tamamlamaq üçün şair sevgilinin məşqə dushman keşilmiş qaşları altındakı şəhər gözlerinin cadusunda nəsə xoşa gəlməyən bir niyyət görür və bu mənəni *alaca* sözü ilə ifadə edir. *Gəc* və *toğru* sözlərində olduğu kimi, *alaca* sözündən də şair iki mənədə istifadə edir: *alaca* "ala, şəhla" (gözün rəngi haqqında) və "şübə, xoşa gəlməyən niyyət".

Saçın yoxsun ilə bayə ağarçı qoxu yetirir,  
Neçün bu oql yoxsunun dilar ki, sehr ilə bayə.

Bu beyt də *yoxsun* ilə "varlı" mənəli *bay* sözünün antonimliyi əsasında qurulmuşdur. Gözəlin saçının ətrini günəş ışığı kimi, hava kimi, səhər mehi və ya axşam qaranlığı kimi hamı duyar. Lakin sevgi şairin əqlini fəth etmişdir, ona görə də başqalarından fərqli olaraq şair sevgilinin saçının ətrinə biganə deyil, bu ətir, bu qoxu onun əqlini alır və şair bayılır. Göründüyü kimi, burada şair eyni zamanda *bay* sözünün "ağlığını başından almaq" mənasından ikinci misrada istifadə edərək ritmik-melodik baxımdan çox oynaq iki şeir parçasında canlı dramatik bir səhnə yarada bilməsidir.

Şundan bəri ki, cadu gözün çavun eşidim,  
Əsrük yataban oyanğı häm dəm iş etdim.

Bu beytdə, göründüyü kimi, *yatmaq* və *oyanmaq* felları bir-birinə qarşı qoyulur. Ancaq Q.Bürhanəddin yaradıcılığına yaxşı bələd olan mütəxəssis başa düşür ki, bu beyt Q.Bürhanəddinin

poetik yaradıcılıq üsuluna uygun gelmir. Çünkü şairin eserlerine xas olan paralelizm əsasında biz belə qənaətə gəlirik ki, *yatmaq* feli ilə ifadə olunan hərəkətin tərzini göstərən *əsrük* sözünə uyğun olaraq *oyanmaq* felinin də ifadə tərzinə işarə edən bir söz olmalı idi. Ona görə də aşağıdakı beyt *yatmaq* və ya *uyumaq* ilə *oyanmaq* arasındaki antonimik əlaqəni daha bariz verir:

Nagah eşqün odına yana düşmişem,  
Sevdan ilə uyur ikən oyana düşmişem.

Bu beytde hər şey öz yerindədir. Şair gözəlin sevdası ilə yatır ve qəflətan eşq oduna yandığı üçün oyanır. Deməli, bu beytde *uyumaq* ilə *oyanmaq* fellərinin antonimik əlaqələri yerli-yerində ifadə edilmişdir. Bəzi hallarda Q.Bürhaneddin sözlerin macəzi manalarından istifadə edərək onları biri-birine qarşı qoyur. Məlum olduğu kimi, klassik poeziyada *dodaq* həyat suyunu – *abi-heyvanı* təmsil edir. *Abi-heyvan* isə zülmətə – qaranlığa qarşı qoyulur. Q.Bürhaneddin:

Bunca zaman ləbün üçün saçın qaranqusundayam,  
Abi-hoyat qandasdur, sorayum andan öleyim

dedikdə, *abi-heyvan* hesab etdiyi *lobi-dodağı* qara saçların antonim kimi götürür. Beyt *abi-hayat/ləb* və *qaranlıq* (saç) // *ölmək* sözlerinin qarşılıdırılması əsasında yaranmışdır. Deməli, burada bir tərəfdən, *işiq* – *lab* – *abi-hayat*, digər tərəfdən, *saç* – *qaranlıq* – ölüm antonim cərgə yaradır.

Q.Bürhaneddin dilində biz nominativ mənasına görə antonim sözlərə daha çox təsadüf edirik:

*Vaslı qısa, hicri yoğun* olur imisi bu dünyada  
Meşugenün bulincax saçı uzun, beli incisi.

Bən sənə irincəgəz qaib oluram bəndən,  
*Qaib* eger olmazsam *həzir* dəgüləm axır.  
Yüzüne zülfünü tağıt, gətir *səmə*, gedər *sübhi*,  
*Gidər* zülfünü yüzindən, gotür *sübhibü şam* apar.

Bu beylərdən birincisində *vasl-hicran* və *qısa-yoğun*, ikinci-sində isə *həzir-qaib* sözləri antonimik münasibət əsasında qarşılaş-

dırır. Üçüncü beytde isə *şam* və *sübh* sözləri arasındaki antonimik əlaqəye əsaslanaraq *zülf* sözü ilə *yüz* sözünü qarşılaşdırılmış və götürürən feli ilə *gedərmək* və *aparmaq* fellərinə əsaslanaraq çox güllü tezad yaradıbilmədir.

Biz "Dastani-Əhməd Həramı"da və "Vərqa və Gülsah" əsərində eyhamlı antonimlərə təsadüf etmirik. Buradakı antonimlər, əsasən *erkək-dişi*, *dün-gün*, *erta-geca*, *axır-əvvəl*, *ön-son*, *dün-gündüz*, *quru-yaş*, *ılıh-kiçι*, *qoca-yigit*, *qış-yaz*, *enış-yoquş*, *ər-əvrət*, *sağ-sol* tipindədir. Məlum olduğu kimi, antonimləri təşkil edən sözler əks mənali semantik sahəye aid olan sözlardır. Həmin sözlər aid olduqları semantik sahənin müxtəlif qütbüni təşkil etdikləri üçün antonim qoşa söz iki müxtəlif qütbü daxil olan bütün semantik sahəni əhatə edir. Bu sahə o vaxt əhatə olunur ki, antonim sözlər birgə işlənsin. "Dastani-Əhməd Həramı"da və "Vərqa və Gülsah"da yuxarıda sadalanan antonimlər məhz belə işlədirilir:

Vərqa aydur şimdə, ey huri cəməl,  
Uş *fəraqə* deqisirildi bu *visal*.

Sən cəhanda *şad* ol, ey bedri tamam,  
*Qəm* dagül, ben *güssədən* olam mələl.  
"Vərqa və Gülsah"

Sevindi, dərisinə sızmaz oldu  
Gönüldən *güssə* kitid, *şadi* gəldi.

*Cəfa* imiş bu dünyadanın *vəfəsi*  
Ki, bin yaxşı işi deqmoz *yamanca*.  
"Dastani-Əhməd Həramı"

Göründüyü kimi, bu nümunələrdə *fəraq-visal*, *şad-mələl*, *qüssə-şadi*, *cəfa-vəfa* sözləri antonimləri bu epik əsərlərdə öz işlənmə möqamına və funksiyalarına görə yuxarıda sadalanan əsasən milli mənşəli antonimlərdən fərqlənir.

Başqa məsələlərdə olduğu kimi, şerin ritmik-melodik strukturunu gücləndirmək, onun badii, estetik və emosional ekspressiv gücünü artırmaq məqsədilə antonimlərdən istifadədə XV əsr şair-lərimizdən heç biri Nəsimi və Qazi Bürhaneddin söviyyəsinə qalxa bilmir. Haqqı poeziyasında ziddiyat təşkil edən anlayışları dialektik vəhdətə göstərmək hallarına, demək olar ki, təsadüf etmirik.

Hidayet yaradıcılığında biz *yar-əgyar*, *gül-xar*, *mehr-cövr*, *vəfa-cafa*, *dərd-dərman* kimi antonimlərə tez-tez rast gelirik ki, bunların da çoxu sırf əslubi və ya mətni antonimdir:

Sən *yardən* gelür, necə *əğyardən* qaçım,  
Tədbir yoqdurur, yeticax tanrıdan bəla.

Sənsən ki, olubdur kəramın ami cəhanda,  
Her *xara* verirson *gülü*, her *xarayə* xara.

Eşqi ələmindən, könül, ah etmə ki, aşiq ixtisas ilən olan,  
*Mehr* oxuya *cövrini*, *vəfa* bilo *cafiyi*, həm *dərdini dorman*.

Hidayətin dilində de bəzən Q.Bürhaneddin dilində təsadüf etdiyimiz eyhamlı antonimlərə rast gelirik:

Zülfidən yüzin görüb bihuş olursa dil nola,  
Kim ki dün qatsa *səhərgə(h)* ələb olur ana xab.

Bu beytde şair zülf ilə yüzü qarşılaşdırır. Zülf//saç qara olduğu üçün dün//gecə sözünün, yüz işe ağ-işiqli olduğu üçün səher sözünün sinonimi kimi götürülmüş, ona görə də zülf ilə yüz sözleri şərti olaraq desək, ehyamlı və ya bilavasitə antonimlərdir. Bu beytde bir maraqlı məsələ də var: birinci misrada şair gözelin saçlığını üzünü gördüyü üçün ağlinı itirdiyini təsdiq edir və bu hərəkətin təsadüfi olmuşdur. Səbüt etmək üçün qeyd edir ki, kim gecəni sahərə qatsa, yuxu ona qalib galır. Heç də təsadüfi deyil ki, biz *səhərgə* sözündə *h* harfini möterizdə vermişik. Şairin qayəsinə müvafiq olaraq bu söz-forma iki mənənədə başa düşülməlidir: a) seher – qədim yönüllük hal şəkilçisi -ga; b) *sahargah* – “səhərcəğı”. Əgər söz-forma birinci mənənədə götürülsə, ondan sonra vergül qoyulmalıdır; əger söz-forma ikinci mənənədə götürülsə, vergül ondan əvvəl olmalıdır. Bu variantın hər ikisi məqbuldur. Müqayisə et:

a) Zülfidən<sup>1</sup> yüzin görüb bihuş olursa dil nola,  
Kim ki dün qatsa *səhərgə*, ələb olur ana xab.

b) Zülfidən yüzin görüb bihuş olursa dil nola,  
Kim ki dün qatsa, *səhərgəh* ələb olur ana xab.

Hidayətin başqa bir beytinə nəzər salaq:

Yüzin kim, səlasili-pürçində gizlüdür,  
Bir Rumidür ki, qalmış ola Zəngibarda.

Bu beytde de rumluların dərisinin ağ, Zəngibarda zəncilərin dərisinin qara olduğunu əsaslanan, eyni zamanda rumluların əsasən türk olduğunu və türk sözünün həm də “gözel” mənası verdiyinə söykənən şair Rumi – yüz, səlasili-pürçin – Zəngibar sözlərini qarşılaşdırılmış və bu ziddiyyət əsasında çox güclü bir antiteza yaratmışdır.

XV əsr Şeyx İbrahim Gülsenidən dilində de antonimlər, əsasən “Dastani-Əhməd Hərami” və “Vərqa və Gülşən” epik poemalarında olduğu kimi adı antonimlərdir. Biz ölü-dir, almaq//vermək, ağlamaq//güləmk, geniş//dar, gecə//gündüz, dolu//uslu, sağ//sayru, ağ//qara, bu gün//danla, yoq//var, bis//çox, kəm//az, artıq//əksik, aşına//yad, dərd//ğəm, eyş//şadlıq, getmək//gəlmək, giryana//xəndan, pirl//yigit, şübh//şam, quru//yaş tipli antonimlərə nəinki Gülsenidə, hətta Kişvari və Həbibî əsərlərində də tez-tez təsadüf edirik.

### Təsbihlər

Tədqiq olunan dövrda bədii fikrin ifadə vasitələrindən biri kimi təsbih və ya bənzətmənin rolu çox böyükdür. Aydınndır ki, təsbih və ya bənzətmədə əsas iki mənbə olur: bənzəyən və bənzədilən. Təsbihin ən ümumi hali bənzəyəndən evvel *kimi*, *tək* qoşmalarının və ya *bənzəmək*, *oxşamaq* fellərinin işlədilməsidir. Məsələn: *ay kimi üz*, *bulud tək saç*, *gülə bənzər yanaq*, *kamana oxşar qışlar*. Nəsimi dilində, demək olar ki, biz təsbihin bu tipinə təsadüf etmirik. Həm Nəsimidə, həm Qazi Bürhanəddində, həm də XV əsrə yaşıyib-yaratmış şairlərimizdə təsbih daha mürəkkəbdir. Bir çox hallarda bənzəyən birbaşa bənzədilənin adı ilə deyilir:

Sol ləbi şirinə, yarəb, gər şəkər dərsəm, nola?  
Sol günəş tələtli aye gər qəmər dərsəm, nola?

<sup>1</sup> Beytin birinci sözü olständə zülf ilən kimi olsa, daha yaxşı olar, lakin xalq dilinin dərin qatlardırı yaşayın *ilan* qoşmasının *-dan*, *-dan* variantında işlənməsi şairin xalq zəminində qidalandığını nümayiş etdirir.

Bu beytin ikinci misrasında aya benzədilən gözelin adı çəkilmir. Nəsimi şeirlərində tez-tez *gözəl* sözünü *ay* söyü ilə, yəni benzədilənlə evez edir. Benzədilənin evvelindəki nişbi sıfət de benzədiləndir. Şair bunu bədii toyin kimi verərək ayın, yəni gözelin günaşdoğusu olduğunu təsdiq edir ve göstərir ki, əgər günəş kimi doğulmuş aya – gözələ qəmər, yəni ay dese, elə bir şey olmaz. Beləliklə, şair dördqat təsbihdən istifadə edir. Sonrakı beytlərdəki təsbihlər də texminən bu tipdədir.

Şol gül üzro dağilan ənbar sıfetli sünbüle  
Ənberin reyhan acab, ya müşki-tər dersəm, nola?

Burada *gül* və *sünbüle* aslinde benzədiləndir. Lakin şair gözelin *üzü* və *səçləri* sözlərini işlətməkdən imtina edir və saçın ənbar qoxulu olduğunu göstərdikdən sonra onun, yəni gözelin saçının ənbarqoxulu reyhan və ya təzə mişkə oxşadığını təsdiq edir.

Ela hallara da tesadüf olunur ki, qəzelin, demək olar ki, bütün beytləri təsbihdən ibaret olur.

Əcəb ləlimmi şol, ya cani-əhbab?  
Əcəb zülfümü, ya zenciri-pürtab?

Qədim türklerdə qara – matəm rəmzi olduğu halda, aq – həyat, müsbət hadisə rəmziidir; qara – şərr, mənfi hadisələri, aq – xeyri, müsbət hadisələri təmsil edir. Odur ki, klassik poeziyamızda qara saçın, aq ise gözelin üzünün göstəricidir, pöyeziyada saç – kürfdür, üz – imandır, saç – gecədir, üz – gündündür, saç – buluddur, üz – ay və ya günəşdir. Bu cür təsbihlər neinkİ XIII-XV əsr ədəbi dilimiz üçün, eyni zamanda sonraki dövr ədəbi dilimiz və şifahi poeziya üçün səciyyəvidir. Lakin Nəsimini və onun davamçıları olan Həqiqinə, Həbibinə, Rövşənninə, Gülsənninə, nisbətən Hidayəti Nəsiminin müsəri Qazi Bürhaneddindən və XV əsr şairimiz Kışverdən ayıran cəhət odur ki, Nəsimi və onun XV əsrdeki davamçıları gözelin üzünü, saçını, gözlerini, dodaqlarını, ağızını, sinasını Quranın müxtəlif ayalarına, ayrı-ayrı surələrinə və ya başqa dini məfhümlərə da benzədirler.

Dilbərə, şomsüzzühadur ayəti-rüxsərinəz  
Ayəti təhavvü, ya sin surəti-didarınz.

Qəmetin tubadurur, nun və-l-qələmdir qaşların,  
Həzihə connati-ədnin ləli-şəkkəbarınız.

Sureyi-vəlleyl zülfün, gözlerin nümel bəsər,  
Leyk sübhanləlli-əsradurur əsrarınız.

Süretin vəşəms oquram, dəmbədam ixləs ilə  
Ta ki hüsnünə boladən saxlaşın cəbbanımız.

Qul kəfa billahidir zikri Nəsimi xəttənin,  
Həq bilir süməmə-vəchüllahdurur didarınız.

Burada şair öz dilbərini müqəddəsləşdirir, onun üzünü Quranın 91-ci surası – Şems (“Günəş”) surəsinin birinci ayəsinə – “Və-s-şəmsi və-zühəyya” (“And olsun günəşə və onun parlıtlısına”) benzədir.

Quranın 19-cu Taha və 36-cı Yasin surələrini isə şair gözelin üzünün görülməsinə benzədir. Bu da ayındır. Çünkü Taha surasında Musanın Allahla söhbeti haqqında həkayət, Yasin surəsində isə Musanın, İsanın və Məhəmmədin Allahın elçiləri kimi insanlara nəzil olmaları təsvir edilir. Deməli, şair bu beytdəki təsbihlərlə dilbəri müqəddəs güneşe və onun parlıtlısına benzədir.

İkinci beytdə gözelin boyunu cənnət bağında bitən əfsanəvi tuba hesab edən şair, onun qaşlarını 68-ci əl-Qələm surasının ilk ayəsi “Nun və-l-qələmi və ma yestourune” yə benzədir, başqa sözlu desək, sevgilinin qaşları Allahın qələmi ilə çəkilmiş “nun” həsfidir. İkinci beytin ikinci misrasında Nəsimi sevgilisinin dodaqlarının adını belə çəkmir. Şair yaxşı bilir ki, o “ləl” dedikdə, oxucu “dədəq” məfhumu nozorda tutulduğunu biliəcəkdir. Şair *ləl* sözünü şəkəryağdırın təyini ilə işlədir. Nəsimi ləli Quran ayəsi “cənnətu ədninə” (“behisə bağlı”) oxşadır. Saçlar – Vəlleyl (92-ci suranın ilk ayası) “And olsun gecəyə”, gözələr – seadətə benzədir. Əsra ilə əsrar sözlərinin paronimliyindən istifadə edən şair saç, gecə, sərr sözləri arasındakı semantik yaxınlıqdan istifadə edərək, gözelin saçlarını cənə zamanda sərr hesab edir və bu sərrin cavabını Quranın 17-ci İsra surəsinin birinci ayəsində tapır ki, orada deyilir: Gecə öz qulunu Məscid-ül-həramdan Məscid-ül-Əqsaya aparan Allah nöqsansızdır.

## Həqiqinin "Dedi" rədifi qəzəlindən bəzi beytləri götirək:

Yüzünü hər kim ki gördü, ibrət-ül-əla dedi,  
Vəchinqə hər kim ki baxdı, cənnət-ül-məva dedi.

Ta şəbi-meracə ısradə rəfiq oldu saçın,  
Qabi-qövseynin bəyanın şəhri öv-ədəna dedi.

Katibi-qüdərət qələm çəkdi cəmalin lövhinə,  
Ol xətū xalın hürufin elmi-müsəmmə dedi.

Surətin şənində izhar oldu ətraf-ün-nəhar,  
Arizin dövründə zülfün leylet-ül-əsra dedi.

Cün Həqiqi gördü rüxsarnın hürufi-ayəti  
Aforin, sed aforin, bər sünə ma-övha dedi.  
Həqiqi

## Həbibimin qəzəllerindən birində oxuyuruq:

Sən Müşəfi-heyati yazdıqda dəstli-qüdərət,  
Yüzün səhifəsində naqş etdi yeddi ayət.  
Kirpiklərinin qaşın, zülfün hürufidür ki,  
Səbülmosanidə sehh oldı ol kitabət.  
Həbibi

Həqiqidə cənnət-ül-məva, merac, isra, qabi-qövseyin, öv-ədəna,  
elmi-müsəmmə, ətraf-ün-nəhar, leylet-ül-əsra, ma-övha əsasən  
Qurandan alınmış söz və söz birləşmələridir. Həbibidə isə, hürufi-  
liklə bağlı olaraq gözəl həyatın müqəddəs kitabına bənzədirilir və  
şair əlavə edir ki, yeddi aya, yəni Quranın birinci surəsindəki yeddi  
aya gözəlin üzündə naqş olunmuşdur. Şairə görə dörd kirpik, iki qaş  
və saç yeddiyə bərabərdir ki, bu da Quranın səbülmesəni adlanan  
birinci surəsində öz əksini təpir.

Lakin bu heç də o demək deyildir ki, Nesimi və onun XV əsrdeki  
davamçılarının dilində təsbih həmisi Quranla və ya dini anlayışlarla  
bağlı olur.

## Bir neçə nümunə götirək:

Düşmüs münəber sünbüllün xürşidi-taban üstüne,  
Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstüne.

Rüxsarnın üzrə zülfini hər kimse kim gördü, dedi:  
Küfr-i-siyehdür, sanasan, dağılmış iman üstüne.  
Nesimi

Zülfü rüxün şumarını şamü səhərdə sayaram,  
Kim bilir ol şumarı ki, mən nə şumar içindəyəm.

Zülfü rüxün hədisini neçə unudam, ey pəri,  
Cün dünü gün anınlı mən leylü nəhər içindəyəm.

Nesimi

Badi-səbədən sünbüllün kim, aya düşmüs kölgəsi,  
Aşşüftə gördüm, ey sənom, andan pərişan olmuşam.

Abi-hayatın zövgini mən ta ki sordum ləblerin,  
İçmiş ol meydən mana, mən abi-heyyan olmuşam.

Nesimi

Göründüyü kimi, saçı ənber qoxulu sünbülbə, üzü parlaq günəşə,  
dodaqları gülümşəyən gül yarpağına oxşadan şair bənzəyənin adını  
çəkməyi artıq bilir. İkinci beytdə üz - imana, saç isə - qara rəngli  
kafiro bənzədirilir. İkinci nümunədə hər iki beytdə saç (zülf) və üz  
(püx) axşam və sehərə, gecə və gündüzə bənzədirilir. Maraqlıdır ki, bu  
beytlərdə təsbih eyhamla ifadə olunur. Üçüncü nümunədə isə  
bənzəyən saçın adı çökilmir, yəni eyhamla göstərilir ki, sehər yeli  
əsərək sünbülli, yəni sonəmin saçını dağıtmış və saç aya, yəni  
sonəmin üzünə kələğə salmış, saç dağımıq - pərişan olduğu üçün şair  
də pərişandır.

Son beytdə şair *sormaq* felini metndə iki mənada - "soruşmaq" və  
"əmmek" mənalarında işlədir. Deməli, burada da şair birbaşa deyil,  
eyhamla yarın dodağını həyat suyuna oxşadır və gösterir ki, həmin  
hayat suyunu yarın dodaqlarından içərok obادي hayat əldə etmişdir.  
Bəzən təsbılhərlə biz XV əsr şairlərin əsərlərində də təsadüf edirik.

Ey saçın zülmət, rüxün mehr ilə mahi könlümün.  
Həqiqi

Zül ilən yüzin görüb bihü olursa dil nola,  
Kim ki, dün qatsa səhərgəh, qalib olur ana xab.  
Hidayət

Ey ki, gündüzdür yanğıın zülfü-mişkin geceler,  
Gel ki, uymadı fəraqından bu miskin geceler.  
Hidayət

Saçın kükürn görən iman yüzündən  
Bilür ol küft ilə imanım, ey dust.  
Gülşəni

Xətti-səbzin üstüne dağıtma mişkin zülfünü,  
Qoymağış bu həlqeyi-zünnər Quran üstüne.

Gözlerün üstüne çəkdi kılık-qüdərət qasıını,  
Bağladı mehrabi-taer kafristan üstüne.  
Kişvəri

Manim bir dilberim var kim, yüzü xurşidi-ənvar tek,  
Dəhəni hoqquqı-morcan durur, dəndəni gövhər tek.

Saçı sünbüll, gözü ceyran, yüzü gulgül, xəti reyhan,  
Rehü rəftarı şirinü ləbə göftarı şəkkər tek.  
Kişvəri

Getirilen nümunələrdən göründüyü kimi, Həqiqi saç zülmətə,  
üzü mehr və Aya; Hidayət saçı geceyə, üzü gündüzə; Gülşəni saç  
küfrə, üzü imana; Kişvəri isə saç zünnər həlqəsinə, üzü isə Qurana  
bənzədir. Bütün bu təşbihlərə biz həm XIII-XV əsrlər, həm da  
sonrakı dövr ədəbi dilimizdə dəfələrlə təsadüf edirik. Kişvəridən  
nümənə üçün getirdiyimiz beytde isə təşbih on sade təşbihdir.  
Burada bənzədirən bənzəyəndən başqa, bir da bənzətmə qoş-  
ması İslədilir. Belə təşbihlərə biz tekezə yazılı ədəbi dildə deyil, şifahi  
ədəbiyyat nümunələrinə de təsadüf edirik. Təşbihlərdən istifadədə  
Qazi Bürhanəddin başqa şairlərimizdən bir qədər fərqlənir. Qazi  
Bürhanəddinin təşbih və epitetlərindən istifadədə orijinallığı ondan  
ibarətdir ki, şair əksər hallarda təşbih və ya epiteti iki mənəda işlədir.

Bənmələ toğrudur boyı, vali kəc düşdü qaşları,  
Alaca görürəm daim onun caduyi-şəhəsləsin.

Bu beytde *toğru* sözü həm gözəlin boyunun, qəddinin, qəmetinin  
doğru-düzgün olduğunu, həm də gözəlin boyunun aşiq olmuş şairə  
səmimi olduğunu işaretir, lakin şair qeyd edir ki, öyrə qaşlar şairə  
qarşı düzgün olmayan, kəc yol tutmuşlar. İkinci misrada caduyi-şəhəla  
gözəlin gözlərinə işaretir. Şair alaca gözlerdə daimi bir alacalıq-  
şübhə görür.

Qazi Bürhanəddin çox tez-tez gözəlin belini xeyala və ağzını  
güməna bənzədir:

Belüni görəli ince xəyalə düşmüsəm,  
Görəli ağızını şirin budur gūman sevərəm.

Cün beli xəyal ola və ağızı gəməndir,  
Eyib olmaya gor gözü qaşı tırı komandur.

Belüna baxdum – nə gördüm – bir xayal,  
Ağzunu gördüm – nə gördüm – bir gūman.

Bəzən şair gözəlin saçını insan ömrüne bənzədir:

Zülfeyni çü ömründür, uzun et ani, yarəb.

*Uzun təyini* həm saçə, həm də ömrə aid edilir.  
Aydın məsələdir ki, təşbihlər, müqayisələr XIII-XV əsr ədəbi  
dilimizdə çox zəngin və rəngarəngdir.

## Paronimlər

Təəssüf ki, nə dilçiliyimizdə, nə də ədəbiyyatşunaslığımızda,  
ümumiyyətlə poeziyamızda, xüsusən klassik poeziyamızda ən geniş  
yayılmış paronimlər haqqında inдиya qədər bir söz deyilməmişdir.  
Bununla bağlı olaraq biz paronimlər haqqında XIII-XV əsrlər poezi-  
yamızın dil materialı əsasında bir qədər ətraflı danışmaq istərdik.

Paronim nədir? Paronimlər etimoloji cahətdən müxtəlif kökən  
tərəyinən elə söz qrupuna deyilir ki, həmin sözlər arasında fonetik  
yaxınlıq olsun. Paronimi təşkil edən sözün birinin tələffüzü danişan

və ya dinləyənin yadına başqa bir sözü salmalıdır. Ona görə də paronim cərgəyə daxil olan sözler, əsasən o sözlerdir ki, həmin sözlərin ilk heçləri fonetik cəhətdən eyniyət təşkil etsin.

Nəsimidən iki beytə nəzər salaq:

Doğru söz doğar hoşudin bağının şol mənidən  
Münkərə oldı Nəsiminin kələmi zülfqar.

Derd-məhəbbət aşiqə dərman yetər, var, ey həkim,  
Hərdəm mana bir derd ilə artırma dərman üstünə.

Burada *doğru* sözü ilə *doğra-*, *dərman* sözü ilə *dərd* etimoloji cəhətdən müxtəlif kökden olsa da, onların birinci hecasi eyni fonetik tərkibdə olduğu üçün bu sözlər arasında paronimik əlaqə var.

Qazi Bürhanəddinə oxuyuruq:

Darum dilərəm, dara urur canumu zülf  
Dərdina yanam bu oda darum, nedərəm bən.

Bu beytde *daru*, *dar*, *dərd* sözləri paronimik əlaqədədir:

Lütf eyləvü aç said ilə saqı bu gecə,  
Andan tolu sun biza eyax, saqı, bu gecə.

Qazi Bürhanəddinin bu beyti ilə əlaqədar nəyi deye bilerik? Beytdə bir tərafından *said* (bilek) ilə *saq* (baldır) arasında, digər tərafından *saq* ilə *saqı* arasında paronimik əlaqə var. Qazi Bürhanəddin eyni zamanda təsirlik halda işlətdiyi *saqı* ilə şərabpaylayan mənəni *saqı* sözündən omoform kimi istifadə edir. *Said* sözünün "bilek", *saq* sözünün "baldır" mənası verdiyini yaxşı bilen Q.Bürhanəddin bu sözləri daha geniş mənada, müvafiq şəkildə "əl" və "ayaq" mənasında işlədərək, "eyax" sözünün "qədəh" mənası ilə yanaşı, oxucu təsəvvüründə "eyax" sözünü müasir dilimizdəki "ayaq" (bədən üzvü) mənasını da canlandırmışdır.

Bəzi hallarda hər hansı bir sözün son hecasi müstəqil söz kimi də mövcud ola bilər:

*Yaquti*-reyhandır xətin, ey *qutı-can*, ləli-ləbin  
Şöla ki, düşmüş Xızır tak ol abi-heyvan üstünə.

Nəsimidən getirdiyimiz bu beytdə *qut* ilə *yaqtı-ləl* ilə *ləb* paronimik əlaqədədir.

*qut-yaqtı* paronimik əlaqəsinə biz Həbibidə də təsadüf edirik:

Şol ləbi-yaqtını qut etməkiçün canına,  
Dəmbədəm yedirdüyü qandır dili-pürxun bizi.  
Həbib

*Yasaqın* fərzdür boynuma bənüm,  
Vəlikin *saqına* yetməz yasaqın.

Q.Bürhanəddin

Reduplikasiyanı xatırladan sözlər arasında da əlaqə paronimik əlaqədir:

Şol *səfasız sıfiyi* gör kim, necə  
Dəm urarı bimerifst heyvanımı.  
Nəsimi

Dünyavü axiretdə azad idim elif tek,  
Çekdi meni bəlayə *balasının balası*.  
Nəsimi

Kim aydır kim, yüzün gülənlərə bənzər?  
Ki yüzün *nuravü* gül *nara* bənzər.  
Nəsimi

Dil saçına vardı, dəgdi gözi oxuna,  
Gördi *siyahmü* anlamadı *sipahı*.  
Q.Bürhanəddin

Bon sonun ilə müttəhiđəm, yoxdur ikilik  
*Əhvəl* nəzəri nola bu *əhvala* döñərsə.  
Q.Bürhanəddin

Göründüyü kimi bu nümunələrdəki *səfa/sufi*, *bala/bala*, *nur/nar*, *siyah/sipah*, *əhvəl/əhväl* sözləri, əsasən bir səsələ biri-birindən fərqlənilər və yanaşı işləndikdə bir növ reduplikasiya nəticəsində yaranmış sözləri xatırladır.

Qeyd edək ki, tədqiq etdiyimiz dövrde en çox təsadüf olunan paronimlər sözlərdən birinin sonuna bir-iki sait və ya samit artırmaqla yaranan paronimlərdir: *par* ("qanad") *pəri*, *dil-dilim* (Nəsimi), *yar-yara*, *yar-yarı* (Q.Bürhanəddin) və s. Bezi hallarda paronimlərlə alliterasiyanı biri-biri ilə qarışdırmaq da olar.

Can qadri sehl ola veli canıdurur, canam,  
Sen sanma ol sanuyi ki, bən andan usanam.  
Q.Bürhanəddin

Aydındır ki, burada *san*, *sanma*, *sanuyi*, *usanam* söz-formalar arasında paronimik əlaqə vardır. Eyni fikri Hidayətin:

Vəsi balın dadmaq içün hicr ağusun çəküb,  
Çox bəla daşın Hidayət qıldı balın gecələr.  
Hidayət

– beytindəki *balın*, *bəla*, *balın* söz-formaları haqqında da demək olar.

Aydındır ki, biz XIII-XV əsr ədəbi dilində işlənən bütün paronimlər və onların ayrı-ayrı növləri haqqında burada hərtərəfli danışmaq imkanına malik deyilik. Bu dövr ədəbi dilində hətta ayrı-aynılıqda Nəsimi, Qazi Bürhanəddin kimi nehəng şairlerimizin poetik dilində paronimin attraksiyyəti, paronimlərin omonimlərə, alliterasiyyaya münasibəti, sait səslerin, samit səslerin deyişməsi ilə, heca və ya ses artımı ilə yaranan, metateza və başqa yollarla düzəlnən paronimlərin tədqiqi ayrıca bir monoqrafiya mövzusudur. Buna baxmayaraq nəticə olaraq bir şeyi deye bilerik ki, paronimlər də sinonim, omonim və antonimlər kimi XIII-XV əsrlər ədəbi dilimizdə əsas yer tutmuşdur. Nisbet məsələsinə gəldikdə ise etiraf etmək lazımdır ki, paronimlərə biz Nəsimi dilində daha tez-tez təsadüf edirik. Nəsimi dilində biz paronimlərin bütün növlərinə (*ansə-nası*, *asi-fasiq*, *yarəb-yasin*, *dərd-dərman*, *sərə-ərsə*, *yarəb-yar-ayır*, *damar-dəm*, *cəhan-can*, *doğru-doğra*, *mar-mal*) six-six təsadüf edirik.

## Söz yaradıcılığı

Nəsiminin böyüküyünü şərtləndirən cəhətlərdən biri də o ididir ki, şair Azərbaycan-türk xalq dili sözlerinə müvafiq şəkilçiləri əlavə edərək yeni-yeni sözler yaratmış, yaxud xalq dilində yeni mənalar kasb edən düzəltmə sözleri şeirlərə cəlb etmişdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan dilinin söz yaratmaq vəsiti, əsasən müxtəlif məqsədlərlə sözlərə əlavə edilən və onlara yeni-yeni mənalar aşlayan sözdüzdələçi şəkilçilərdir.

Azərbaycan dilinin milli səciyyəsini qoruyub, əsrlərin dərinliklərindən dövrümüzə qədər gətirib çıxaran dil vahidlərindən biri də məhz şəkilçilərdir.

Nəsiminin dilində sözler ya xüsusi şəkilçilər vasitəsilə morfolojiya və ya sintaktik yolla düzəlmüşdür.

## Morfoloji yolla düzələn sözlər

### *Ad düzəldən şəkilçilər*

-*çı*, -*çı*, -*cu*, -*çü* şəkilçisi sözlərə artırılaraq iş görəni (subjekti), müəyyən peşə, sənət məzmununu ifade etmişdir. Bu şəkilçinin ilkin mənası sözlərə sənət (peşə) məzmununu aşılamaq olmuşdur. Bu, Nəsiminin dilində də belədir:

Zülfü qasıñ hürufin yazamaz hər yazıçı,  
Əbcədin bə ləvhün cimü dəli məndədir.

Cü gördün güllər açılmış, *sucılər* qeybo içilmiş  
Bulara qarşı biz dəxi nuş etdik, içdük ol camdan.

Xırmanında hüsnün gündür *başaqçı* ayile,  
Utan, ey nisbet qılan, qaşı - hilalin dalina.

*Məşgülüyyət* mənasını ifadə edir:

Güni ayı getirdi çərxə rüxün,  
Ey oyuncu qəmor, xoş oynarsan.

Nə *yağmacı* mögolçindür bu, yarəb!  
Gözün sevdaları yoğmaya düşmüs.

**-çı, -çi, -cu, -cü** şəkilçili söz, adet məzmununu ifadə edir:

Cün bu *yalançı* dünyanın aqibeti fana imis,  
Keç qarından Nəsimi tek, baxma ann bəqasına.

Kim ki bidar olmadı eşqində har şəb ta sohər,  
Ol *yalançı* müddənin bəxti bidar olmasın!

Bağdadə gəl, ey qasid, ilət bu xəberi kim,  
Şol *şabədəçi* dilbəri-ayyamı bildüm.

Nəsimi poeziyasında **-çı, -çi, -cu, -cü** şəkilçisinin *qəraqçı* sözündə işlənməsi diqqətimizi cəlb etdi:

*Qəraqçı* gözlərin yəğmələrindən  
Şəhə dönüb deməz əstəqfirullah!

Düşünürük ki, beytdəki *qəraqçı* müasir dilimizdə işlənən qaraqcı sözünün ilkən variantıdır. Əlbette ki, şairin poetik dilində etnonim keyfiyyət məzmunlu bədii təyin, təsbih funksiyasını qazanmışdır. Maraqlıdır ki, həmin beysi Nəsimi əsərlərinin başqa bir nüsxəsində *mogolçın* sözü ilə əvəz edilmişdir:

*Mogolçın* gözlərin yəğmələrindən  
Şəhə, dönüb deməz əstəqfirullah!

Türk dillerində en geniş yayılmış sözdüzəldici vasitələrdən biri de **-lıq, -lik, -luq, -lük** şəkilçisidir. Bu şəkilçi, əsasən isimlərə və sıfatlara artırılaraq düzeltme sözlər yaradır.

I. Nəsiminin dilində **-lıq, -lik, -luq, -lük** şəkilçisi isimlərdən hal, vəziyyət, müəyyən zümrəye aidiyyət, ideologiya, məslək anlayışı düzeltme isimlər düzəldir:

Götür niqabi, cahani cəməli-hüsnlə dut  
Ki, *baglılık* etməgə cəm eyləmişdir əshəbi...

Canımı eşqin əzəldən yoldaş etmiş özüne,  
Qoymaya *yoldaşığın* heqqin bilən yoldaşını...

Zərqü riyavü *sufiliq* zərroca assı cıləməz,  
Şol kişiyə ki, rəğbəti ol meyi-bixümarədür.

Xubların bağlındə çoxdur fitnəli nərgis, vəli,  
*Fitnəlik* xətm oldu anın, nərgisi-fettanına.

Beytlərdəki bəylilik, yoldaşlıq, fitnəlik düzeltme sözleri bəylərə məxsus veziyət və xüsusiyyətləri, yoldaşlıq kimi mücerred anlaysılsız ifadə edir.

**-lıq, -lik, -luq, -lük** sıfət köklərinə artırılaraq mücerred mənalı sözlər əməle getirir:

Ayrılıqdan yar mənim bağrimi büryan eylədi,  
Özünü bir yana saldı, məni bir yan eylədi.

Şahim, mahim, dilaramım, həyatım, *dirliğim*, ruhim,  
Pənahım, meqsədim, meylim, muradım, sarvərim, xanım...

Əgər beş gündə bu dövrən sənə el versa, ey aqil  
Ki, şadlıq göstərir bir dəm, döner yüz min mələl eylər.

**-lıq, -lik, -luq, -lük** şəkilçisi bəzən inkar şəkilçisi qəbul etmiş sözlərə əlavə edilərək keyfiyyət mənalı düzeltmə isimlər yaradır:

Gər bu gün bunda *susuzluqdan* olursan son şəhid,  
Yarın onda haşr olasan ba Hüseyni-Kərbəla.

**-lıq, -lik, -luq, -lük** bəzən zamanın miqdərini kəmiyyətin miqdərini zaman mənalı sözlər əməle getirir:

Ey deyən xəndan ağızlu bitmiş *ongünlük* gülə,  
Gəl bu rüxsənn gülün gör ki, güli-xəndan budur.

**-lıq, -lik, -luq, -lük** şəkilçisi I, II şəxs əvəzliklərinə artırılaraq mücerred isimlər bildirir:

Dilbərin eşqində, ey salik, ikilik pordadır,  
Mənliğin rəf olmayınca aradan getməz hicab.

Həq vahidi-la-şərikü ləhdidir,  
Şənlik aradan götür ki, mənşən.

**-daş** şəkilçisi vasitəsilə Nəsiminin dilində *dindaş*, *sirdaş*, *yoldaş* sözləri fealdır:

Taqetim taq oldı vallah keçdi ömrüm ahile,  
Derdime derman bulunmaz, neyleyim, yoldaşlar?

Mənzilə irmək dilərsən, eşqi yoldaş eylegil,  
İrmədi monzilinə, kim baxmadı yoldaşınə.

Bəhri-zatın göhərisən layəzalın surəti,  
Laməkan sırrına xoşdur uş bu gün sirdaşınız.

Sücudə gəlmədi illa bu mənidən şeytan  
Ki, ta feqihı xətabınla ola dindəş.

-la şəkilçisi dan (səhərçəg) isminə artırılaraq *danla* sözünü yaradır:

Dilber aydır, ey Nəsimi, səbr qıl, atma fəqan,  
Şimdi əfşan etməsəm, danla feqani neylərem.

Gel bu gün fani ol, bəqa bulasan,  
Danla sud cılyoməz peşimanı.

*Danla* ismi Nəsimi dilində *yarın* (sabah, sabah səhər) sözünün sinonimi kimi diqqəti çəkir.

*Danla* sözünün "sabah", "səhər" mənasını ifadə etməsi qədim türk dilleri lügtətlərində qeyde alınmışdır.

-li şəkilçisi vasitəsilə Nəsimi dili üçün səciyyəvi olan sevgili sözü düzəlmüşdür:

Sevgilimin sevgisindən özge sığmaz könlüme,  
Sevgilimdən özgəye qılmaz bu gün pərvayı-eşq.

Nəsiminin dilində düzəltmə sıfətlərin yaranmasında -*l*, -*li*, -*lu*, -*lü* şəkilçisi fonetik baxımdan bugünkü variantları ile eyniyət təşkil edən canlı, gizli, vefalı, uğurlu, qararlı, qayğılı, meyvəli, tozlu, qeyrətli, dövlətli, sulu, gözlű və s. kimi sözlərdə müşahidə edildiyi kimi, müasir dövrde fonetik baxımdan farqlanən *tatlı* (dadlı), *tolu* (dolu), *uyxulu* (yxulu), *yürəklü* (ürəkli) kimi sözlərdə də müşahidə edilir. -*l*, -*li*, -*lu*, -*lü* şəkilçisi vasitəsilə Nəsiminin bədii dilində obrazlar sistemi, yüzlərlə bədii təyinlər, bədii ifadələr işlədirilmişdir:

Sulu incülerin şövqi gözümüzden axıdar yaşı,  
Bu lölö mədoninden gör nə mərcan saçaram sənsiz...

Gel gör məni batında kim, nə gizli gəncəm fanisiz,  
Zahirədə gör bu surəti, aləmdə viram olmuşam...

Iki alemin vücudu ayağın tozuna dəgməz,  
Bu sədəfdə kim bilür kim, bu nə qiymətli gövhədir?..

Nə qeyrətli enelhəqqidir bu, yarəb?  
Ki, Mənsuri asar derinə Mənsur...

Zahid aydır, sevme xubu, baxma anın yüzinə,  
Şol həcer yürəklü ahən, yoxsa mərmerdenmidir?..

Hər qanda kim, şərh eylossəm şirin dodağın qəndini,  
Ərvah üzər sinək kimi, ol dadlu şəkkərkəndinə...

Bəzmində əzel saqısı ləlin mana sundu,  
Ol badeyi kim, ruhi-il əmindiñ tolu camı.

Nəsimi dilində -*l*, -*li*, -*lu*, -*lü* şəkilçisi ilə düzəlmış bəzi düzəltmə sıfətlər bu gün artıq işləkliliyini itirmiş, lakin Nəsiminin xələflərinin dilində, onunla eyni vaxtda yazıb-yaratmış şairlərin dili üçün səciyyəvi olmuşdur:

Hava camindən əsrüksən, həvəs ardına düşmüssən,  
Bu ağlu şərabı o kim, oldur şərbəti qatil.

Yaralı eyledi məni cürası ağlu cəmin,  
Yaralı qoyma yarını, dərdinə gör nə çarədir?

Ey xumarlı gözlərində fitnəyi uyur sanan,  
Gözleri şol fitnədir kim, fitnesi xabindədir.

Hüsün quludur cümlə eger mahisə, gor hur  
Ey ləlinə can bəndəvü yazuqlu qulamı.

Beytlərdəki xumarlu, yazuqlu, ağlu tipli düzəltmə sıfətlər, qeyd edək ki, Nəsimi dilində sistem təşkil etmir, yeni reliktiya səciyyəsi daşıyır. Bununla belə, Nəsimidən sonra, yeni XIV əsrin

sonları, XV-XVI asrlar adəbi dilində müşahidə edilir. Müqayisə et: *dəmirlü* – ("Vərqa və Gülşəh" XIV əsr), *qızılı*, *təmizlü* (Şeyx Səfi XV əsr), eləcə də M.Füzulidə:

Çox həvəs eylemə ol şərbətə kim, ağlındur.

Semantika baxımından ikiqat keyfiyyət mənası kəsb edən bu tripli sıfətlər müasir Azərbaycan danişq dilində bir neçə nümunədə özünü göstərir: bu gün *soyuq hava* birinci növ ismi söz birləşməsilə yanşı, eyni mənənnən daha dərin semantikasını ifadə edən *soyuqlu hava* birləşməsi də vardır.

Aydındır ki, *soyuq hava* birləşməsindən əgər adı keyfiyyət haqqında məlumat alırsaq, *soyuqlu hava* birləşməsindən bu keyfiyyət bir qədər də derinləşir; yəni soyuqlu hava – çox soyuq hava deməkdir.

Azərbaycan xalq dilinin incəliklərinə qədər tuyub hiss edən böyük şair *ağılı şərab* deyərkən – ən acı şərabı nəzərdə tuturdu, cünki şairin müşahidələri ona diqət edirdi ki, xalq dilində adı sıfətlərə **-lı**, **-li**, **-lu**, **-lü** şəkilcisi artırılmışla işlənən sıfətlərdə keyfiyyət mənası ikiqat artır; eləcə də şair *xumarlı gözələr* dedikdə, lirik qəhrəmanın gözlerinin qeyri-adı dərəcədə xumar, məstedici hökmə malik olduğunu ön plana çıķırdı. Şairin *yazuqlu gulam* ifadəsi, Mahmud Kaşgarının qeyd etdiyi kimi, ən yaxşı, ən suçlu, ən kasib qulam (nökər, qul) semantikasını ifadə edir. Dahi şair növbəti halda, dil faktlarını ham də filoloq-alim kimi yanaşır. Məlumdur ki, **-lı**, **-li**, **-lu**, **-lü** şəkilcisinin semantik mənası çoxluq, bolluq bildirməkdir. Təbiidir ki, Nəsimi belə filoloji məqamları da bilməmiş deyildi.

Nəsiminin pocayıasında işlənmiş düzəltmə sıfətlərin bir qismi bu gün dilimizdə tamamilə arxaikləşə də, XIII-XIV əsr Azərbaycan dilində, eləcə də sonrakı əsrlərdə ədəbi dildə, şairlərin əsərlərində işlək olmuşdur: *qutlu*, *görklü*, *yılaklı*, *dürlü*.

Başuma qutlu ayağın gəldi basdı ol nigar,  
Kölgəsi düşdi mana sərv-i-xuramanın yeno.

Eylədi eşqin meni qalxan məlamət tırino,  
Ey gözü, qaşı yeləklə şəhriyarm, qandasan?

Ey sahibi-təxtü tac, canlar canına möhtac,  
Ey görklü yüzün merac, didarına müşəqam?

Eşqin odu bişirmişdi dürlü aşlarım,  
Sevdası könlümün dəxi xam olmadan hənuz.

Müasir dövrə arxaik leksikaya daxil olan həmin sıfətlər qədim türk dillərində *görklük*, *qutluq* şəklində olub, "gözəl", "xoşbəxi", "bəxtli", "güləmlə", "ayıldızlı" monalarını bildirmişdir. Müasir dövrə ise onlara *görkəmli*, *qutlu* (Anadolu türkçesində) şəklində təsadüf olunur.

Nəsiminin dilində bəzi düzəltmə sıfətlər bir çox hallarda *çin* sözü ilə ifadə edilmişdir. Məlumdur ki, qədim türk dillərində *çin* sözü kimi, oxşar, bənzər mənasını bildirmişdir. Şairin dilində intensiv şəkildə müşahidə olunan *çin* sözünün iştirakı ilə düzəltmiş düzəltmə sıfətlər mehz "bənzər", "oxşar" kimi mənalarını ifadə edir:

Rüxün üzrə bonin şahano hindudur acəb, yarab,  
Yalıncaq oğrumu, yaxud İram bağında gülçindir?

Mahi-tabana, ya məhrə səni bənzətməzəm, neyçün  
Ki, hüsün xırmonında gün möh ilə sünbüllə çindir.

Gözündən gərçə dilkəsdir saçının işvəsi, amma,  
Nəsimiyi bu sevdaya buraxan şol mögolçindir.

Əlbattə ki, beytin mənası "Nəsimini bu sövdəyə salan o mögol gözəldidir", "Mögöla çox bənzəri olan gözəldidir" deməkdir.

Nəsimi dilində bədii lövhələrin, qüvvətli kontrastlı təyinlərin yaranmasında *-siz*, *-siz*, *-suz*, *-suz* şəkilcisi ilə düzəlmüş sıfətlərdən tez-tez istifadə edilmişdir. Bu şəkilçi türk sözlərində özünü göstərdiyi kimi, qeyri-türk-ərab, fars mənşəli sözlərdə də eyni uğurlu təyinlərin, epitetlərin düzəlməsini təmin edir; hər hansı bir anlayışın, mənənnən, keyfiyyətin varlığını inkar etmək semantikasını ifadə edir:

Müdəvvər nöqtəyi-xalın bəbəktək cyna qondurdum,  
Bebəksüz qalsun ol göz kim, bu xalın qədrini bilməz.

Adı möhv oldu Nəsiminin, qələm çək hərfinə,  
Ey bu dəftərdən xəbərsiz, ol bu dəftərdənmişdür?

Hüsnü-cəmələ baxmağa ari sefa nəzər gerək,  
Düşməsin arısız nəzər ayınınən sefasına.

Ey çəşmeyi-heyvanım, sənsiz niderəm canı?  
Ey dilbəri-pünhanım, sənsiz niderəm canım?

Həmin mənəni ifadə etmək üçün, qeyri-müsəir dövrde olduğu kimi, Nəsimi dilində də qeyri-məhsuldar olan *-cag*, *-æk* şəkilçisi sindən istifadə edilmişdir:

Rüxün üzrə bənin şahane hindudur, əcəb, yarəb,  
Yalıncaq oğrımı, yaxud İram bağında gülçindir?

Müsəir Azərbaycan dilinin lügət tərkibinə daxil olan *köynəkçək* və *tumançaq* (uşaq haqqında) sözlərinə möhkəmlənən həmin şəkilçi tarixən, Nəsimi dilində olduğu kimi "(ayağı) yılın" mənasında böyük leksikoqraf-türkoloq Mahmud Kaşgarının lügətində, habelə qədim türk dilləri lügətində qeydə alınmışdır.

### Feldən ad düzəldən şəkilçilər:

#### *-i* şəkilçisi vasitəsilə:

Qaşınla kirpigin vəhiyi mana göldivü bildirdi  
Ki, sənənən əş ilə kürsü, yüzün yazılı Qurandır.

Nəsimi

#### *-ş*, *-ış* şəkilçisi vasitəsilə:

Aşınayı bilməmiş sən, ey bilişden yad olan,  
Mərifətdən dəm urarsan, neyləyim, biganəsen.

Surətdə gerçi bənzəsi çoxdur Nəsiminin,  
Mənində adı hər həcerin kimiyə degil.

Şirin helavət ol yemiş imiş ki, sidrosı,  
Zatında xub xılıqotu şirinmişəl ola.

Türkəsinin cəfaları sağışə golməz, ey könül,  
Sən bu şumərə düşmə kim, mən bilirom şuməresi.

Tuba ağacının nədir yemiş?  
Həqq onu ər yaratdı, yoxsa diş?

Nəsimi

Beytlərdəki *-is* şəkilçisi vasitəsilə düzəlmüş *biliş* (bu gün *tanışlıq* mürəkkəb sözündə mühafizə olunmuşdur), *yemiş* (Nəsimi'də ümumiyyətə meyvə, müsəir Azərbaycan dilində bostan bitkisi), *bənzis* (bu gün bənzər, oxşayan mənasında, müsəir dildən çıxmışdır), *sağış* (say, miqdər – müsəir dildən çıxmışdır) sözləri tarixən Azərbaycan dilində, eləcə də qədim türk dillərində müəyyən intensivliklə işlənmişdir.

#### *-q*, *-k*, *-ug*, *-ük* şəkilçisi vasitəsilə:

Yüzün vəş-səmsü yasındır, müsənna kirpigin taha,  
Taniqdır əlləzi-əstra bu meracū bu aşraya.

Yüzünü gördi Nəsimi, ey gözüm nuri, həbib,  
Asitanındır səririm, yastığumdur taşımız.

Xənsi hezarədəndür qəməzləri bələkki kim,  
Durmaz anın xədənginə min çərinin həsəroşı.

Toğruyam eşqində ox tok, kirpigin tanıqdurur,  
Qəddini meyçün kaman etmək dilsən, etmagıl!

Müddən tən edübən başıma qaxar eşqini,  
Sinığa lazımdır degildür bunca atmaq daşlar.

Nəsimi

Beytlərdə işlənmiş *tanıq* (Nəsimi dilində şahid mənasında), *böyük*, *yastığı*, *sınaq* (kadərlı, dərdli-qomlı adam) sözləri müsəir Azərbaycan dilində bu gün də fealiyyət göstərir. *Tanıq* "şahid" mənasında bu gün Azərbaycan dilindən (öz yerini "şahid" sözünə verərək) tamamilə çıxsa da, Azərbaycan dininin tarixi yazılı abidələrində, eləcə də türk dillerinin qədim yazılı abidələrində işlənmişdir.

*-gi* şəkilçisi vasitəsilə Nəsimi dilində *güzgii* və sevgili sözünün kökü – "sevgi" – düzəlmışdır:

*Güzgü* sözünün kökü isə bizcə, qədim *gözükəmək* fəlidir. Nəsimi dili üçün səciyyəvi şəkilcildən biri də -ici, -ici, -ucu, -üçü şəkilçisidir. Bu şəkilçi fel köklərinə artırlaraq kəmiyyət məzmunlu düzəltmə sıfırları yaratmışdır. Xatırladaq ki, bu gün həmin şəkilçi nisbətən passiv və məhdud dairədə fəaliyyət göstərirsa (*alıcı, satıcı, aparıcı, baxıcı və s.*), Nəsiminin dilində bunlar daha aktiv və daha orijinal şəkilda işlənmişdir:

Yandırıcı fəraqın yaxdı məni nərinə,  
Könlüm ulaşmaq diler yarı-vəfadarına.

Şövgün qışından ağlıci göz töker yaşın,  
Vəslün gününə döndəri güldür beharını.

Seyyara kimi seyr edərəm daim anınlı,  
Şol seyr edici kövkəbi-seyyar əla girmoz.

Xəlqin eməli azdı, könül yaxıcı öküş  
Bir xəste könül yapıcı memar bulunmaz.

Yaram, deyici çıxdurur, əmma bəhəqiqət,  
Fürsat galicək yarı-vəfadər bulunmaz.

Nəsimi

Aydındır ki, bu gün Nəsiminin işlətdiyi sözlər müvafiq olaraq -an, -ən şəkilçili feli sıfatları kimi sabitləşmişdir. Müqayisə et: *yandırıcı* - yandıran; *seyredici* - seyr edən; *ağlıci* - ağlayan; *tapıcı* - tapan; *yaxıcı* - yaxan; *yanıcı* - yanana; *deyici* - deyən.

-ici, -ici, -ucu, -üçü şəkilçisi XVIII əsre qədər Azərbaycan dilində işlek olmuşdur.

Eşidici deyicidən söz çəkar.

Şeyx Səfi

No suya gircisin, no oda.

Xatayı

Sən qəddinə yaşıll-allaş geyici,  
Vaqif doxi sənə qəzəl deyici,

Şükə Allaha deyil adam yeyici,  
Nolur gələn bize, qurban olduğum.

Molla Pənah Vəqif

Müasir dövrde bəzi sözlərdə, habelə atalar sözü və məsəllərdə yaşayış həmin şəkilçi aktivliyi ilə seçilməyən şəkilçilər sırasındadır:

Yüz yeyicin olsun, bir deyicin olmasın.

### Fel düzəldən şəkilçilər

Türk dillərində, eləcə də Azərbaycan dilində fel düzəltmə prosesində ən fəal şəkilçi olan -la, -la Nəsiminin dilində də öz aktivliyi ilə diqqəti çəkir:

Nəsiminin dilində -la, -la şəkilçisi adlara əlavə olunaraq müxtəlif düzəltmə fellər yaradır: *baqlamaq, arzulamaq, bağışlamag, başlamaq, oğurlamaq* və s. Fellər, göründüyü kimi, bu gün asanlıqla kök və şəkilçiyə ayrıla biləcək düzəltmə fellərdir.

Bir qrup düzəltmə fellər isə, tarixən düzəltmə söz olmuş, dilin sonrakı inkişaf mərhələlərində şəkilçi onların tərkibində daşlaşmış və nəhayət, bu gün onları hissələrinə ayırmak mümkün deyil.

Ey könüli, Mənsur ənələhq söylədi,  
Həq idi, həqqi dedi, həq söylədi.

Elmi-hikmatdan bilirsən, bir bəri gol, ey həkim,  
Sen Nəsimi məntiqindən dinlo, Fəzlullahı gör.  
Kirpığından dilədim könlümü, qasınla gözün,  
Qoymadı bizdə anı, zülfü-müənnəb, dedilər.  
Qeyri-məxlüqdur, no demək olur,  
Anla kim, imdi rayigandır söz.

Ey müsəlmanlar, mədəd, ol yarı-pünhan ayrılır,  
Ağlamayım neyloym, cün gövdədən can ayrılır.

Bu tip fellərin tarixən düzəltmə söz olmasının bu gün dilimizdə, yaxud tarixi yazılı abidələrimizdə izləri vardır. "Dədə Qorqud" dastanında *boy boyladı, söy/söy söylədi* möşhur cümlesi, xalq

dilində *nə dinir, nə danışır* cümlesinin, qədim türk dillərində *anmag* kökünün "ağıl, düşünce" məzmununu bildirməsi bu gün sade fellər kimi qarvanılan soylamaq, anlamaq, dinləmək fellərinin tarixən düzəltmə olmasına şübhə oyatnır.

Müasir Azərbaycan dilində işlənməyən düzəltmə fellərdən biri *də danlaməq* fəlidir. Nəsimi dilində omonim mənaya malik olan həmin fel "sabahə qədər" yatmamaq mənasını ifadə edir:

Vədeyim qoy, ey könül, gəl bu dəmi xoş görəlim,  
Dün ki keçdi, danla qaib, bəs bu dəm xoş dəmdür.

Müasir dövrde həmin fəlin kökü fealiyyət göstərsə də (*dan yeri, dan yeli, eləcə de Qazax dialektindəki dan atmaq* – səhərə qədər oyaq qalmaq), *danlaməq* feli *səhəri açmaq, səhərə qədər yatmamaq* şəklində müasir dövrde işlənmir.

Məlumdur ki, türkologiyada *-la, -la* şəkilçisinin qədim fonetik variansi kimi *-da, -da* eləcə *da, -ta, -na* şəkilçiləri olması haqqında fikir vardır. *-da, -da* şəkilçisi ilə Nəsimi dilində *aldamaq* feli işlənmişdir ki, bunun da mənəsi müasir dilimizdə işlənən "aldatmaq"dır.

Al ilə ala gözleri aldadı aldı könlümü,  
Alını gör nə al edər, kimse irişməz alına.

Sıfahi xalq danışq dilinə əsaslanaraq demək olar ki, *-la, -la* şəkilçisi daha qədimdir. Bize elə gelir ki, Nəsimi dilində işlənən *aldamaq* fəlinin qədim variansi *allamaq* olmuşdur, çünkü danışq dilində bu gün də *aldatmaq* feli *allatmaq* (allanmaq) olmuşdur:

Yar yaman allatdı meni,  
meni, meni bala,  
Aldadım oynattı meni,  
meni, meni bala.

Xalq mahnısı

"Aldatmaq" feli *aldatmaq* mənasında qədim türk dillərində də işlənmişdir. Xatırladaq ki, Nəsimi dilində *aldanmaq* feli də özünü göstərir:

Fani cahana qalmadıq, emmarə nəfəsə uymadıq,  
*Aldandılar, aldandanmadıq* dünyavü məkrü alına.

*-r, -ar, -ər* şəkilçisi *sararmaq* (*saralmaq*), *yaşarmaq*, *göyərmək* sözlerinin tərkibində müşahidə olunur:

Dünyayı-dün gəmindən olub sararma sayru  
Alomda kimse cün kim, bulmaz bu dərda darmən.

Səfa bağışlaşmış bağa səba İsalayın domdən,  
Yaşarmış quru ağacalar, netəkim nəxl Məryəmdən.

Yalançı nəfəs uymuşsan, quçarsan dünyayı neyçün?  
Məger həqqi unutmuşsan kim, oldun dünyaya mal?

Xətin reyhandırır gör kim, gögərmış kövsər üstündə,  
Və ya rüxündən ayətdir oxumuş bədr ilə ayo.

*-iq, -k, -aq, -ük* şəkilçisi Nəsimi dilində birikmək felində təsadüf olunur:

Can ilə tən oldu bir həqiqət,  
Birikdi şəriətü təriqət?

Nəsimi "Divan"ında işlənmiş bir sıra düzəltmə felləri bu gün hissələrinə ayırmak ehtiyacı olmasa da, türkologiyada onların kök və şəkilçilərə bölünməsi mümkün hesab edilmişdir. Məsələn, utanmaq feli bu mənəda seciyyəvidir:

Utanur arıfin eqli, sənə insan demək, neçün  
Ki, insandır diməz kimse sənə, ya xalıqul-insan!

Türkologiyada *ut/ud* kökünün tarixən "utanmaq", "sixılmaq" mənalarında işlənməsi qeydə alınmışdır.

Müasir Azərbaycan dilində hissələrinə ayrılmayan fellərdən biri də *oxşamaq/oxşatmaq* və *quşanmaq/quryanmaq* felləridir.

Yekşənbə günü Məcnun olub heyranı oldum,  
Gördüm yüzün, oxşatdım anı mahi-tabanı.

Şübəsiz yoxdur belin cün kim no quşandan komər,  
La-şərik adın miyan etmək dilərsən, etməkmə?

Dünü gün müntezirəm men ki, bu pərgar nedir?  
Günbədi-çərxi-fələk, gərdişi-dəvvər nedir?

Tədqiqat apardığımız Nəsiminin "Divan"ı əreb əlifbasi ile yazıya alınmışdır. "Divan"da bir vurgu ilə deyilen sözleri mürəkkəb hesab etmişik. "Divan"da o qədər də geniş olmayan mürəkkəb sözleri aşağıdakı kimi qruplaşdırmaq olar:

Geldi yarım nazılı, sordu, Nəsimi, necəsan?  
Merhəba, xoş geldin, ey xirdadəhərim, merhəba!

Hər iki komponenti alınma sözlərdən ibarət mürəkkəb sözler:

Can qışın uğurında buldu iman hər kim ol,  
Canı dilden ol pəriüksərə döndərmis yüzün.

Nəsiminin dilində xalq dili üçün səciyyəvi olan, milli ənənələri yaşadan eyni söz köklərinin təkrarı ilə yaranmış mürəkkəb sıfətlər tez-tez təsadüf olunur. Bu yol şairin poetik dilinin bədii ifadə vasitələrindən biridir. Onun qəzəllərində tez-tez işlənən *tolu-tolu*, *dürlü-dürlü*, *dana-dana*, *para-para*, *qatrə-qatrə*, *yara-yara* bu gün də xalq dilində işlənməkdədir.

Xəsta olalı könül eşqindən, eycan parəsi,  
İçərom gəm mötbəxindən dürülü-dürülü aşlar.

Firqət içində yürəğim gör ki nə yarə-yarədir,  
Bağrımı gör bu qüssədən kim necə para-paradır.

Nice nömid olayım cün gözümün ənbərindən,  
Qatrə-qatrə yerinə dər kibi derya töklür.

Nəsimi dili üçün səciyyəvi olan ikinci qrup mürəkkəb sıfətlər müxtəlif semantikalı sözlərin yanaşması ilə yaranır: *Günəş yüzlü*, *qaragünlü*, *gözü bağlı*, *ahu gözli*, *qəmər surətlü* tipli söz birləşmələri şairin poeziyasında silsile epitetlərin yaranmasında əsas vasitədir.

Günəşindən quş yanağın cigerim tutuşdu yandı,  
Ne bilir bu hali şol kim, qaragünlü bicagcındır.  
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çü hilal,  
Ol günəş yüzülü hobibim, ləli-xəndən ayrırlar.  
Ləbinin ki can şorəbi utanur həlavətindən,

Şəkərə qılan təşbih gözü bağlı bibəsərdür.  
Saf olmيان altun kibi mehrində cahanda,  
Sol yüzü qara qəlbini, adı dəğəlidir.

Nəsiminin lirikasında təbiət və onun atributları şairin müqayisə vasitəsi kimi öz bədii qəhrəmanlarının hərtərəfli təsvirində əsas vasitələrindən biridir, onun qəhrəmanı sənubər yüzlüdür, sənubərlidir, əhugözlüdür:

Her sənubər yüzlünün yüzündə xəndəndir bu xal,  
Her bur ahu gözlərin zülfü-mütər rası nedir?

Nəsimi dili üçün səciyyəvi sıfətlərden biri də Şərq xalqları mifologyasında məşhur olan kişi və qadın qohrəmanlarının adının iştirakı ilə yaranan attributiv manalı söz birləşmələridir:

Yusif sıfəti, Leyli sıfəti, Leyli comal, *şirin dodaq*, *şirin dahan*  
Məhşəri-yövəmlü-hesab, qopdu qiyamat başına,  
Ey Yusif sıfəti məndən piri-Kənan ayrılr.  
Leyli comalindən cüda Məcnun kimi sərgəstəyəm,  
Fərhədivar iştir könül, Şirin dodağından şəfa.

Şübhəsiz, belə nümunələr göstərin ki, böyük söz ustası Nəsimi, bədii dilin əhatə dairəsinin genişləndirmək məqsədilə ana dilin imkanı daxilində olan bütün vasitələrində məhz ustad şair kimi istifadə etmişdir və etiraf etmək lazımdır ki, uğurlu nümunələr yaratmışdır.

Tədqiqat göstərir ki, Nəsimi dilində işlənmiş sıfətlərin böyük əksəriyyətini türk mənşeyindən gələn azərbaycandilli sözlər təşkil edir və bu sıfətlərin böyük əksəriyyəti bu gün də Azərbaycan dilində əsləkliliyini itirməmişdir. Çox az qismən sıfətlər vardır ki, onlar bu gün arxaik fonda daxil olsa da, tarixən Azərbaycan dilində, habelə digər türk dillərində işlənmişdir.

Mürəkkəb fellor Nəsimi dilində əsasen iki yolla yaranır:  
1. *olmaq*, *etmək*/*eyləmək*, *qılmaq* felləri ilə düzəlmüş mürəkkəb fellor;

2. Müxtəlif fellorların iştirakı ilə düzəlmüş frazeoloji feli birləşmələrə ifadə olunmuş mürəkkəb fellor.

*olmaq*, *eyləmək*, *qılmaq* analitik fellor vasitəsilə yaranmış mürəkkəb fellor.

*Olmak* felinin iştiraki ile:

Birinci komponent isimlə ifadə olunur: *əsir olmaq, məhv olmaq, aşiq olmaq* (vurulmaq), *su olmaq, tuş olmaq, divanə olmaq, qan olmaq* (qani qaralmaq), *tufan olmaq* və s.

Gəl, ey dilbər, meni gör kim, neca xoş yanaram sənsiz,  
Odundan acı hicranın su olub, axaram sənsiz.

Fırqatından yandı bağım, yüregim qan oldu, gəl,  
Gəl ki, didarın bu sayru cana dərman oldu gəl.

Bu tip mürəkkəb fellerin bir qismində birinci komponent şəxs adlarından – Sərgədə məşhur olan dastan qəhrəmanlarının adı ilə ifadə olunur: *Farhad olmaq, Məcnun olmaq* və s.

Gelmişəm didarına ta canımı qurban edəm,  
Ey dodağı, canı Şirin, gör nə Fərhad olmuşam.

Sənin eşqində, ey Leyli sıfatlı  
Ki, Məcnun olmuşam aləmdə maşhur.

Mürəkkəb fellerin başqa bir qismində birinci komponent quruluşlu olur:

Vüslüətə çıno-çin olub, razını aşkar edən,  
Gel kəramə cıla, zahir et, dildəki bu dediyin xəber nedir?

Serrafi-behri qüdətəm, yaqtı-kani-vəhdətəm,  
Şimdi Nəsimiyəm, bu gün xakile yeksan olmuşam.

Birinci komponenti sıfatlardan ibarət olan mürəkkəb feller:

Bu nə adətdir, ey türki-pərizad,  
Qemindən olmadım bir ləhzə azad.

Ta kim üzünü görmüşəm, hüsünən heyran olmuşam,  
Düşdüm saçın sövdəsinə, gör nə pərişan olmuşam.

Musa kimi gər aşiq isən könlünü art.  
Saf olmayıcaq ayına, didar ola girməz.

Nəsimi dili üçün seciyyəvi cəhətlərdən biri də paralel sinonim fellerin işlənməsidir: *əyan olmaq – aşkar olmaq – zahir olmaq –*

*bəyan olmaq; heyran olmaq – valeh olmaq – şad olmaq, viran olmaq – yeksan olmaq, xəta olmaq – tamam olmaq, əsir olmaq – müştəq olmaq, yar olmaq – həmdəm olmaq və s.*

Zülfünün sırrın nə bilsin zahid, anı sor mana,  
Ger əsir olmaq dilişən zülfü - canəşanına...

Gəlgil ki, müştəq olmuşam şirin labin gül qəndina...

*eyləmək* felilə:

Birinci komponent isimlərdən ibarətdir: *meyil eyləmək, vəfa eyləmək, səfər eyləmək, qan eyləmək, lütf eyləmək, əşyaz eyləmək, torpaq eyləmək* (oldurmək, məhv eyləmək) və s.

Allah ilə ol imdi, niyaz eyla, Nəsimi,  
Başəd ki, suçundan gecə, lütf eyleyi rözzəq...

Birinci komponent sıfatlardan ibarətdir: *fas eyləmək, asan eyləmək, şad eyləmək, məst eyləmək, pünhan eyləmək, yaralı eyləmək, yaralı eyləmək, aciz eyləmək* və s.

Birinci komponent bəzən mürəkkəb quruluşda olur: *məkrü al eyləmək, məsti-mələmat eyləmək, bixabu giryən eyləmək*.

Sənin ol adu gözündən həzər kim, qılmasın şaha  
Ki, hər bir baxışı yüz min füzünü mokrū al cılyar...

*qılmaq* felinin iştiraki ile:

Birinci komponenti isimlərlə ifadə olunur: *kül qılmaq – kül etmək; sayru qılmaq – xəsta etmək; fəda qılmaq – fəda etmək; kabab qılmaq – kabab etmək; sual qılmaq – soruşmaq; kərəm qılmaq – kömək etmək; nəzər qılmaq – baxmaq* və s.

Bir saqiyi-baqı ki, vəfa qıldı vüsala,  
Lütf ilə nezər qıldı mənə, sundu piyalə...

Birinci komponenti sıfətlərlə ifadə olunur: *rövşən qılmaq, baha qılmaq, yaralı qılmaq* və s.

Bağımı qıldı bu bəxşış yaralu?..

Qılmaq feliə düzəlmüş bir neçə fel müstəsna olmaqla (*səcdə qılmaq, namaz qılmaq*), bu tip mürəkkəb fellər bu gün Azərbaycan dilində işlənmir.

Nəsimi dilində işlənmiş mürəkkəb fellərin ikinci qismi frazem xarakterli ifadələldir. Bunların düzəlməsində bəzi fellər xüsusun fealdır.

*düşmək* felinin iştirakı ilə: *oda düşmək, ayağına düşmək, xəyala düşmək, fitnəyə düşmək, sövdəyə düşmək, ala düşmək, gövgəyə düşmək, divanə düşmək, dəli olmaq, yağmaya düşmək, könülü düşmək* və s.

Türrələrin fikrinə düşdü könlü,  
Fikrini gör kim, nə parişanıdır?

Nə fottansan ki, cümlə səndən ötrü  
Cahan ucdan-uca qovğaya düşmüş.

Vachini sabül-məsani oxuyan gündən bəri,  
Gör ki, nə divanə düşmüs aşiqın divanəsi.

Frazem xarakterli mürəkkəb fellər bir qismi də ismin müxtəlif hallarında işlənmiş isimlərin müxtəlif fellərlə idarə olunmasından yaranmışdır.

Adlıq halda işlənmiş sözlərin iştirakı ilə: *fal açmaq, bel bağlamaq, əl yumaq, könülü vermək, baş geymək, daş atmaq, göz tikmək, mərifət satmaq* və s.

Dəmbədəm sufi məlamət daşın atar aşiqə,  
Daşı qiyətsizdir anın, içini, gör, daşını...

Adı məhv oldu Nəsiminin, qələm çək hərfine,  
Ey bu dəftərdən xəbərsiz, ol bu dəftərdənmidir?..

Yönlük halda işlənmiş isimlərin iştirakı ilə: *dünyaya gəlmək, oda yaxmaq, yəla vermək, ocağa atmaq, başına çıxməq, ocağa atmaq, oda atmaq, cuşa gəlmək, xüruşa gəlmək* və s.

Səbə zülfiün tozun yelə verdi,  
Məgar sən nafeyi-ənbərfeşənsən?..

Dəryayı-mühit cuşə geldi,  
Kövn ilə məkan xüruşa geldi...

Təsirlilik halda işlənmiş isimlərin iştirakı ilə: *nəfşini öldürmək, nəfşini qurtarmaq, ömrü keçmək, dünyani qucaqlamaq, dili tutulmaq, ciçəgi açılmaq* və s.

Yalançı nəfəs uymuşsan, qucarsan dünyayı neyçin,  
Məgər həqiqi unutmuşsan kim, oldun dünyaya mal?

Rəhməti geldi irişi fəzli-rəhmanın yeno,  
Çiçəgi açıldı, güldü şol gülüstənin yeno.

Cıxışlıq halında işlənmiş isimlərin iştirakı ilə: *əldən geymək, aradan çıxməq, əldən qaçırməq, gözdən getməmək*.

Ruhi-qüds oldu Nəsiminin həqiqət sözleri  
Varlığın torh cükkim, kəndi çıxdı aradan.

Kim ki, yənn zülfün əldən qodı yüz min can ilə,  
Bibəsər topraga saldı nafeyi-tatarını.

Bələliklə, Nəsimi dilində işlənmiş sadə, düzəltmə, mürəkkəb fellərin ekseriyəti bu gün Azərbaycan dilində işlənməkdədir. Bəzi fellər bu gün ədəbi dilin rəsmi üslubunda işlənməsə də, ümmumxalq danışq dilində, habelə dialekt və əivalerde özünü göstərməkdədir.

Nəsimi bədii sözün ustası, yaradıcıdır. Müşahidələr göstərir ki, Nəsimi xalq dilindən her hansı bir fəl birleşməni ədəbi dilə gatırarkən onun semantika cələrlığını, bədii-estetik elvanlığının xüsusi diqqət yetirmiş, mürəkkəb fellərin məhz frazemləşmiş – obyektiv gerçəkliliyi “dərin boyalarla rəsm edən” variantlarına üstünlük vermişdir. XIII-XIV əsr Azərbaycan ədəbi dilini bədii boyalarla zənginləşdirmiş, bələ ifadələrin rüseyimini xəlqilik təşkil etdiyi üçün onlar daim yaşayır.

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,  
Nəfsini yük etmə ana, ey sabükbar, istəmə...

Ölmədin, nəfşini öldür arifi-rəbb olasan...

Zərqü riya teriqinə düşməvü nəfəs uyma kim,  
Kimsəyə ası eyləməz şol safrin ticarəti...

Qaçan ki, qotl edəson, nəfsini oda atasan,  
İrişo ayoti-ünzür, döno həyata momat...

Əsgəri kimi əgor nəfşin çərisin basasan,  
Bigüman sonson yoqın kim, maliki hər dü səra...

Ol qaçan qurtara bilsün nəfsini əmmarədon?

Binmə, gor azğın degilsən nəfisi-şumin atına!

Xalq dilində “nəfşini öldürmək” frazeminin əsasında şairin yeddi rəngarəng ifadə yaratmaq qabiliyyəti, əlbəttə ki, müəllifin qüdrəti bir istədə malik olmasına göstərir.

Nəsimi deyəndə ki, “İki aləmin vücudi ayağın tozuna dəgməz”, “Yarını satdın bahasız, bilmədin miqdarını”, “Heçə dəgməz şol kişi kim, heçə satar yarını”, “Dəgməz mana bir pula cahan varlığı ilə”, “Dərəmə gülündən anım, cün gülü dəgməz xarına” – ne düşünsübə, müasir oxucu da onu düşünür. Bunun əsil səbəbi böyük şairin işlətdiyi “ayağın tozuna dəgməz”, “heçə dəgməz”, “bir pula dəgməz”, “gülü xarına dəgməz” ifadələrinəki semantik vəhdətdir. Deməli, bu ifadələrin on azı 7-8 əsr yaşı vardır, çünki bu ifadələri Nəsimi xalq dilində hazır şəkildə götürüb şeirlərində onlardan yeri göldikcə istifadə etmişdir.

Nəsimi şeirlərində *saymaq*, *saymamaq* fellərlə düzəlmış frazəmləri işlətmüşdür.

Hər kimse ki, tanıdı bu canı,  
Bir zərrəyə siyadı cahani.

Yaxud bu gün Azərbaycan dilində “aşını bişirmək” frazeminin mənası hamiya ayındır; daha çox ümumişlik leksikaya aid olan həmin ifadə Nəsimi şerində poetikləşdirilmişdir:

Düşmədi batıl xəyala, olmadı sevdası xam,  
Her kimin kim, eşq oduyla haqq bişirdi aşını.

Bu gün xalq danışq dilində müəyyən eyham məqamlarında *əsgaran olmaq* ifadəsi işlənir. Nəsiminin dilində həmin ifadə daha sərt, daha təsireddi mənəni ifadə edir:

Can ilə tonı yaxmaq əgor işən uş.  
Göl yandır ami, yanmağına gor nigaransan.

Ve ya, bu gün xalq dilində tayı-bərabəri olmamaq mənasını ifadə etmək üçün “misli yoxdur”, yaxud “misli-barabarı yoxdur” işlənir.

Nəsiminin dilində həmin ifadə ritorik sual möqamında şairin gözəlli ilahəsinin seciyyələndirilməsi zamanı işlənmişdir:

Vəslin bu fəsilde ola girdi,  
Mislənmə var uşbu bab içində?

Şair “mislənmə var?” ritorik ifadəsi ilə “mislən yoxdur” həqiqətini bir daha təsdiqləməmişdir.

Ümumiyyətlə, Nəsimi hiss olunur ki, öz fikirlərini qarşısında kına eyham, örtlülü şəkilde anlatmaq manerasına üstünlük vermişdir və buna görə də ritorik suallardan tez-tez istifadə etmişdir:

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!  
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!..

Ey Nəsimi, bivəfadan ummagıl rəsmi-vəfa.  
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!

Əlbəttə ki, şairin misralarında deyilmiş fikirləre şübhə ilə yanaşması özünü tamamilə doğruldur.

Şairin şeirlərində işlənmiş *dad vermak*, *dada gətirmək*, *gedən getdi* və s. ifadələr semantik baxımdan heç bir dəyişikliyə uğramamışdır:

Gərçi Nəsimi sözün dadını verdi, vəli  
Dada gətirdi anı ləfzi-şəkerbərimiz...

Ol gedən getdi əlimdən, çünki yoxdur ixtiyar.

Nəsimini Azərbaycan mədəniyyəti tarixində, Azərbaycan ədəbi dili tarixində daim yaşadan, onu hər dövrün müasir şairi edən mehz onun əsərlərindeki xəlqi, milli köklərə bağlı belə söz və ifadələrdir.

## Ədəbi dil ilə canlı danışq dilinin qarşılıqlı əlaqəsi

XIII-XVI əsr ədəbi dilimizi təşkil edən əsas abidələr poetik mətnlərdir. Bu poetik mətnlər isə bir qayda olaraq əruz vəznində yazılmışdır. Melum olduğu kimi, şifahi xalq şerimizə xas olan heca vəznindən fərqli olaraq ərəb, farsdilli poeziya üçün doğma olan əruz vəzni uzun və qısa saatların müvafiq qəliblər əsasında bir-birini izləməsi üzərində qurulduğu və Azərbaycan dilində isə uzun saatların olmadığını görə, əruz vəzni dilimizin grammatik quruluşuna, və harmoniyaya, ahəngdarlığa əsaslanan təbiətinə yad olmuşdur. Buna baxmayaraq, əruz vəzni yeni dil zəminində tətbiq edən istedadlı şairlerimiz "tikandan bərgi-gül izhar" edə biliblər. Ayndır ki, əruzlu yazılan şeir ədəbi dilimizə çoxlu miqdarda poetik alınmalar da getirmişdir. Ərəb və fars dilindən alınmış belə poetik söz və söz birləşmələri əşrlər boyu poetik dilimizdə işlənsə də, canlı danışq dilinə daxil olmamış və kitab alınması seviyyəsində qalaraq okkazional səciyyə daşımışdır. Belə haldə, yazılı ədəbiyyat ilə canlı xalq dilinə əsaslanan ənənəvi xalq poetik yaradıcılığı arasında bir uğurum, bir çin səddi olmalı idi. Lakin Nəsimilərimiz, Qazi Bürhanəddinlərimiz, Həqiqilərimiz, Hidayətlərimiz, Kışvariilərimiz böyük vətənpərvərlik nümunəsi nümayiş etdirərək yazılı ədəbiyyatımızın zəngin şifahi ədəbiyyatımızla dialektik vəhdətdə inkişafını təmin etmişlər. Bütün orta əşrlərdə və yeni dövrde şifahi ədəbiyyatımız yazılı ədəbiyyatımızdan faydalandığı kimi, yazılı ədəbiyyatımız da şifahi ədəbiyyatımızdan bəhrələnmışdır.

XIII-XV əşrlər yazılı abidələrimiz dilində xalq dilindən, xalq ifadələrinən, zərbi-məsəllərdən və atalar sözlərinən geniş istifadə olunmuşdur. Xalqın içindən çıxan, xalqın istek və arzularını tərənnüm edən şairlerimizin dahiliyi bir də ondadır ki, bir çox hallarda onların yaratdığı misra və beytlər də xalq ifadəsi, müdrik kəlamlar, zərbi-məsəllər, atalar sözləri seviyyəsinə yüksəlmüşdür. Nəsimi və Qazi Bürhanəddin, Kışvari və Həbibə, Hidayət və Gülsenə, yeri geldikcə, xalq ədəbiyyatına müraciət edərək bu və ya digər atalar sözünü, zərbi-məsəli öz poetik nitqində yerli-yerində işlətmışlar.

Əvvəldən axıra qədər etik normalara riayət etməyin vacib olduğunu göstərən Nəsimi qəzəllərinən birində yazır:

Çün hər nə kim əkərsən, anı biçərsən axır,  
Dünyada əkmə anı kim, adı oldu üşyan.

Biliyadan götürülmüş və dünyadan bir çox dillərində, o cümlədən Azərbaycan dilində "nə əkərsən, onu biçərsən" şeklinde işlənen və atalar sözü seviyyəsinə qalxan bu ifadənin monasının sanki şəhərin vermişdir. Beləliklə, 600 il əvvəl yaşayıb-yaratmış şair bu beytidə sübut etmişdir ki, dahiyanə deyilmiş bedii söz ölməzdir və o hemişi müəsəridir. İndi bütün dünya atom, nüva silahları təhlükəsi ilə yaşadığı dövrde, bu beyt, belkə də, müharibə aleyninə yönəldilən bütün beynəlxalq konqreslərin və simpoziumların himni olmağa layiq beytidir.

Həmin qəzəlin hər beysi, hər mîrası insanlıq, insanpərvərlik kodeksinin maddelerini kimi səslərin və ifadə tərzindən asılı olmağaraq bu beytlərdə söylənən fikirlərin hamısı, heç şübhə yox ki, xalq ədəbiyyatında bu və ya digər şəkildə deyilmiş müdrik kəlam-lara əsaslanır. Həmin qəzəldən bir-iki beytə nəzər salaq:

Nefsi-xəbise uymaq nadanların işidir,  
İşin nadir gör axır, fikr eyle, olma nadan.

Naqis vücudça çün kim nöqsan gəlir hemişə,  
Cəhd eyle kamil ol kim, gəlməz kəmələ nöqsan.

Olmazsa mülkü mahin, andan nə qəm, nə qüssə  
Övlədi-təyyibinsən, hem adəmű, hem insan.

Ayndır ki, bu beytlərin hər biri müvafiq atalar sözü əsasında yazılmışdır. Ulu babalarımız həyatda hər cür əzab-əziyyətə dözmüş, həyatə nikbinliklə baxmış, M.P.Vaqifin təbəri ilə desək, dünyə əzəbini toy-bayrama çevirmiş, kəderi fərehlə, göz yaşını gülüşlə əvez etmiş və dünyani beş gün hesab etmişlər. Bu ifadə Nəsimidə bu cür işlənmişdir:

Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,  
Satar məşuqqə gül hüsünү, xəridar ol bu bazara.

Eyni fikir başqa bir beytidə belə səslənir:

Bu gün bazar edər gülşən çəməndən, laləvü güldən,  
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.

Başqa bir qəzəlinde isə şair dünyanın beş gün olmasına tamam  
başqa mənə və məzmun verir:

Səltənətə omarətə eşq ilə təkəyelenimə kim,  
Beş gün imiş bu dünyanın səltənəti imarəti!

Nəsimi əsasən nikbin ruhlu şair olmuş, lakin öz dövründə çox  
tez-tez haqsızlıqlarla üz-üzə gələn şair beşən qəhrənmiş, həyat-  
dan küsmüş, her şeyin vəfəsiz, puç və boş olduğu fikrinə gəlməlidir.  
Belə əhvalı-ruhiyyə şairin yaradılığı üçün keçici olsa da, o belə  
hallarda zəmanasından gileyənmiş və bunu bir sırə qəzəllərindən  
tosbit etmiş, hətta bir qəzəlinin bir bəytində xalq yaradılığından  
belə istifadə etmişdir:

Gül bulunmaz bu dikənlə dünyanın başında çün,  
Əbsəm ol, bihüdə gülsüz yerdə gülzər istəmə!

Eyni əhvalı-ruhiyyə ilə yazılmış başqa bir qəzəlinin bir bəy-  
tində də şair şəfahi adəbiyyat nümunəsinə əsaslanmışdır.

Hiç gül olmaz dikənsiz, heç şadi güssəsiz,  
Dərəmə gülündən anın, çün gülü dəmgəz xarına.

Bizim ulu babalarımız həmişə xeyirxah işlər görmüş, heç bir  
təmənə ummadan yaxşılıq etməyə çalışmışlar və öz övladlarında  
yaxşılıq etməyi təlqin etmişlər. Odur ki, atalar sözlerimiz arasında  
yaxşılıq etməye çəginsə qıvıvətlidir. Onlardan biri Nəsiminin bir  
bəytində aşağıdakı kimi söslənir:

Yaxşılıq eylo sən, sənə yaxşılıq eyleyə xuda,  
Aqibət əslina qılır xeyr ilə şor müraciət.

Nasimide şəfahi xalq yaradılığından faydalananma ancaq atalar  
sözlərindən istifadə ilə mehdudlaşdır. O eyni zamanda xalq dili  
deyimlərindən trafaret və klişelər şəklində istifadə etmişdir: *yığib  
yeməyən malı qəbirdə ilan olur, nadan əlindən ucuz almaq*  
*yolunda qurban olmaq, yolunda can qoymaq, başına qiyamət  
qopmaq, bivəfa ilə yeyilən duz-çörək yelə gedər, ayaq tozuna dəy-  
məmək, başını aşağı salıb ətək tutmaq və s.*

Qazi Bürhanəddin yaradılığının xəmri xalq yaradılılığı ilə  
yoğrulub. Biz onun qəzəllərində, tuyuq və rübailərində canlı xalq  
dilindən almış ifadələrə və atalar sözlerinə tez-tez təsadüf edirik.  
"Qocaya dayaq lazımdır" atalar sözü Q.Bürhanəddində belə verilir:

Pirü xəref əqlümüz eşq ilə oldu yigit,  
Cün qocala adəmi ana gərəkdir tayaq.

Qədim dini dünyagörüşünə əsasən türkdilli xalqlar belə güman  
etmişlər ki, insan doğulduğundan sonra ölümünə qədər onun həyat  
yolunda baş verəcək nə varsa, onun yanında yazılmışdır. Bu dini aqidə  
ilə bağlı dilimizdə bir neçə ifadə var. Onlardan birini Q.Bürhanəddin  
belə verir:

Yar niliyicün nola fərat olur isə yaş,  
Alında yazılın işi başa gərəkdir.

Q.Bürhanəddinin başqa bir bəytində oxuyuruq:

Ləbi şəftalusuna qarşu yürog üm ditrər,  
İçi yansa kişiün meyl edər olur yemişə.

Biz çap olunmuş atalar sözleri kitablarında "Adamin içi yansa,  
könlü yemiş istor" atalar sözlerinə təsadüf etməsək də bunun atalar  
sözü olmasına heç bir şübhəmiz yoxdur. Yeri gəlmışkən onu da  
qeyd edək ki, bu misra bayatılardan birində deyilən

Xəste könlü nar istor,  
Menim könlüm ha səni.

mislərini ilə səslesir,

"Bu günün işini sabaha qoyma" atalar sözünü Q.Bürhanəddin  
belə verir:

Şimdı olacax nəsnəyi sən tanlaya qoma,  
Bu gecə dəxi həm yenə forda gecəsidür.

"Qorxan gözə çöp düşər" atalar sözünü də Q.Bürhanəddin, demək  
olar ki, dəyişmədən işlədir:

Təvəkküli gorok ola bu yolda aşiq olan,  
Gorok ki, çöp düşə ol gözə ki, kişi saxınur.

Q.Bürhaneddinde ifadeler şəklində işlənən şablon və klişelər daha çoxdur; "əyri oturaq, düz danişaq" atalar sözü belə ifadə olunur:

Anı ki, iki hacibün qıldı cəmalun elinə,  
Əğri otur ve təogrū de, adlı-Ömar değülmidür?!

Çox maraqlıdır ki, "filankesin üzünün suyu yoxdur, heç utanıb  
qızarmır" ifadəni şair belə vermişdir:

Yanağunun labı lələn qatında  
Suyi yox, meger utanı, qızarı.

Atalar sözleri ilə yanaşı Q.Bürhaneddinde "iki dünya bir arpadır", "yarın etəgini tutdum, əldən qomazam", "qanımız öz boynunuza-  
dır", "torpağını göye savırmaq", "ömür axar suya bənzər", "gözüm  
kök olmaq", "əlimiz etəgina çatmaz", "qanı eyyami-şəbab" ("cavan-  
lıq dövrü hanı"), "Adəm bir buğda üçün cənnəti terk etdi", "harada  
gül olsa, elbət xarı var" və s. kimi ifadələr bol-bol işlədir. Bütün  
bunlar onu göstərir ki, şairin yaradıcılığı şifahı xalq yaradıcılığı ilə  
six bağlı olmuşdur.

"Dastanı-Əhməd Həramı" və "Vərqa və Gülsah" epik poemalara-  
lara gəldikdə isə onu demək lazımdır ki, bu poemalarda təsvir  
olunan hadisələr xalqın real hayatından götürüldüyü kimi, poemalardakı ifadələrin, söz birləşmələrinin çoxu da canlı xalq dilindən  
götürülmüşdür. "Dastanı-Əhməd Həramı"dən və "Vərqa və  
Gülsah"dan bir neçə beyt nümunə:

Əranların işi mürvət degilmə?  
Bu gün dünya, yarın axırot degilmə?

Nə durmusuz, durun, bir-bir quşanın,  
Nə qayrın, nə qorxun, nə üşənin.

Ol ucan mənzilə irəməyəvüz,  
Ökümüz, ussumuz diroməyəvüz.

Sizə biz qarşı söyləmək eyibdir,  
Ulular bu sözü bəylo deyibdir.

Kimsonəyə vəfa qılmaz bu dünya,  
Olur fani, baqa qalmaz bu dünya.

Neçə qulları azad eyləmişdi,  
Yalın tonadub, aclar toylamışdı.

Bıçaq söküge irdi neylayeyin,  
Barı razımı bir-bir söyləyayın.

Hele yazı idi ki, geldi başa,  
Əzəldən yazılın pozula, haşa.

Dedi: Gəldi bize bir can parası  
Ki, oldur gözlerin ağı, qarası.

Mesəldir, sevəni sevmək gərəkdir,  
Eyi niyyətlərə irmək gərəkdir.

Mesəldir, kendi düşən ağlamaz der,  
Axan dəryayı kimse bağlamaz der.

Kişi yavuz işə etsə bünayad  
Son ucu andan alır haqqın ustad.

Cünki Gülsah eşidib zarı qılır,  
Pəs nə qila, tanı candan ayrılır.

Müqayisə et:

Canandan ayrılan candan ayrılır,  
El içinde bir mosoldır, sevgilim.

M.P.Vaqif

Şöyle kim, bu dün sevindirdin bəni,  
Rəhmet ilə həq sevindirsən səni.

Bu beyt ilə bağlı "Kitabi-Dədə Qorqud"da eyni tipli ifadələri  
müqayisə et:

Kim bile xatirinə nə gəla,  
Yüz suyılıq etməmək yegroq ola.

Tanrı bilir bir qılını verməyim,  
Gör verənlərə bana dünyaca mal.  
"Kitabi-Dədə Qorqud"

XV əsrde yaşayış-yaradan şairlerimizin dilində atalar sözlerine, frazeoloji birləşmələrə, xalq dilinden gəlmış şablon və klişelər tez-tez təsadüf edir. Bu şairler arasında ancaq Cahanşah Həqiqinin dilinde xalq dilinə məxsus ifadələrə rast gəlmirik. Biz Hidayətin dilindəki "birnə şərbət işsə, qatarlar gülab ana", "verməz ay işi, düşər olsa səhabə ana", "Bəhrə artıq verir ol yer kim, düşər baran ana", "Bu hələ kim, mən istayıb ol xalı, düşmüsəm; Düşsün, görüm, o hələ, yaman istayıb sana", "müşkil, ey can, hər düşən dəryayı-ümməndən çıxa", "könülə yer eyleyə her söz kim, candan çıxa", "yar atılan manı görğən, nola gər gülse reşib, bu məsəldir ola gər, atlıya güləməsə yəyəg", "el ilə qara gün olur bayram", "nə gecəm gecədir, şaha, nə ruzum ruz, həq bilür", "her işdə ki, var adəmə yoldaş gərekdir", "qoyun her ikisi bize, sevən sevənidir", "çöldə ölü kişİ bulunmamasu" kimi beyt və misralardakı ifadələrin canlı xalq dilindən almışdır və şair ilhamının süzgəcindən keçirildiyine şübhə etmirik. Biz Gülseninin və Həbibinin yaradıcılığında da "sevnisiş xəlqi cəhanun ay görüb bayram üçün", "görənün gözünə neçə girər xab", "qara yere dirilmə (-diri-dir) girdürür eşq", "yoğarı var eyləmek olmaz", "qəbam gorum olsun, köynəym kəfənim", "il on iki ay tamam", "könül çirkini yük etsin" tipli ifadələrə tez-tez təsadüf edir. Lakin qeyd etmək lazımdır ki, XV əsr şairlerimizdən sıfahi xalq yaradıcılığına daha çox müraciət edən şair Kişvəri olmuşdur. Bir neçə nümunə getirək: "inci sinsa, qiyəmtən düşər", "səndən ayrı ömrüm dərd və qəmlə keçdi", "mən yarsız qalmışam, ya özgələrlədir", "uzaqdan ceyran görən ovçu ox çıxarar", "ilan görən uşaqlıq şısqıraş", "hindli qan görəsə qaçar", "tanış yaşı oldu, dost düşmən", "dəliyə dağ dağ üstə gelir" ("Könülümün dağında zahir-dür cəmalın güşəni; Bu məsəldir kim, irür divanəye dağ üstə dağ"), "ele bil qoynuna ilan girib", "dünyada yaxşı ad qoymaq", "kənd kəndxudasız xarab olar", "aşiq arsız olar", "bağ çapersiz olsa, meyvəni talan ederlər", "gül tikansız olmaz", "eldə yağı görünmür, amma evlər qarət edilir", "dəlinin boyununda zəncir olmasa, xalqdan qaçar", "tanrı sənə yar olsun", "qefləten olmuş qərib üçün kəfən axtarırlar", "dəlidən doğru xəber", "aslani iki zəncirə bağlarlar", "bir eve iki qonaq sişmişməz", "pis addan ölmək yaxşıdır". Kişvəri belə zərbə-məsəlləri, atalar sözlərini, atmacalarını, canlı xalq dilinə xas olan ifadələri öz poetik dəst-xəttinə müvafiq şəkli salaraq bu və ya digər qəzelində istifadə etmişdir. Aydındır ki, Nəsiminin Q.Bürhanəddinin, Cahan şah Həqiqinin, Kişvərinin, XIV-XV əsrda

yazış-yaradan başqa şairlerimizin yaradıcılığında xalq dilindən alınmış hikmetli, dərin fəlsəfi mözəmən daşıyan ifadələrlə yanaşı onların özlerinin də yaratdıqları elə müdrik misra və beytlər vardır ki, bu misra və beytlərdə ifadə olunan dahiyanə fikirlərin hər biri atalar sözləri və zərbə-məsəllərlə yanaşı qoyulmağa layiqdir. Nəsiminin:

Həsəd tutmaq donuz, ayı sıfətdir,  
Qarınca hirslerim, kına çayanım.

Sığırılıq çox yemək, şəhvət eşşəklik,  
Yavuz xu qurd, tilki hiylə qılanım.

Qarılıq qış, yaz oldu yigidlik,  
Tifillilik yay imiş, kəhl cavamım.

kimi beytləri Q.Bürhanəddinin:

Kişi gərək ki, inləməyə cəfa içün,  
Yan özü içün sevə yox ki, vəfa içün.

Xumarumuz cü yazıldı, tur imdi bədə gətür,  
Keçən ömürümüzü bu ləhəzə yado gətür.

Hər kişi bu aləmdə bir nəsnəyə adanur,  
Bən kişi ana derəm ki, eşq ilə adana.

kimi beytləri, xüsusən Q.Bürhanəddinin tuyuqları və rübaiları atalar sözləri və zərbə-məsəllər səviyyəsindədir. Biz eyni fikri XV əsrde yaşayış-yaradan şairlerimiz haqqında da deyə bilərik.

Hicran günü mana nola orz cyolson comal,  
Cün heşr olanda bəndəyə həq görədür liqa.  
Hidayət

Sən yarden golür, neçə oğyarden qaçım,  
Tədbir yoqdurur yeticax tanrıdan bəla.  
Hidayət

Zülfidən yüzin görüb bihuş olursa dil nola,  
Kim ki, dünqatsa sahərgəh, galib olur ana xab.  
Hidayət

Yoğ iken var olan bilür nedür eşq  
Nedim kim yoğ var eylemek olmaz.

Gülşeni

Reğibler cövrini çekmok mana asandurur, amma  
Öger sen yarı-caniden könül ümmidvar olsa.  
Kişveri

Aşına yad oldu məndən, dust düşmən aqibət  
Vəh kim, ol naşaşına həddən aşurdu yadlıq.  
Kişveri

Açıldı çün gülşəndə gül, saqı, eله al cami-mül,  
Çünküm bize qalur dəgül bu dövr-ü eyyam, içəlüm.  
Həbibi

Çıxmaya sövdayı-zülfün başdin, ey meh, gər yüz yıl  
Üstüxani-golləm içre dutsa eğribeler voten.  
Həbibi

Ədəbi dildə fellərin işlənməsi ilə bağlı aşağıdakılari demek  
lazımdır: XII əsrə qədərki ədəbi dilimizdə eله ümumtürk mənşəli  
fellər var ki, bu fellər XVI əsrən artıq arxaiklaşmaya başlayır.

Delim mal yıqladılar anda onlar.  
"Dastanı-Əhməd Həramı"

Nə durursuz durun, bir-bir qışınan  
Nə qayırn, nə qorqun, qə üşenin.  
"Dastanı-Əhməd Həramı"

Ləblerin cami-meyindən cümlə eşya əsrimiş.  
Nesimi

Haceti-vəsl oldu hüsündən Nesimi müşkili,  
Sübhdəm irdi, götirdi ol səbə xos buyi-tib.  
Nesimi

Eşqi-rüxün təriqidir dari-salamətin yolu,  
Menzilinə qaçan irur kim ki, bu yolda tayine.  
Nesimi

Hüsni rüxün zekatını aya gər eylesən etə,  
Mehri-müniri-teletin görünə, mah bayına.

Nesimi

Saçun yoxsul ilə baya, aqəri qoxu yetürür,  
Neçün bu eql yoxsulun dilar ki, sehr ilə baya  
Q.Bürhanəddin

Yüzün bedr aya benzər cün, vəli gözlərənə baxan,  
Xərabü məst olsardur, ani bedr ay neçə aye.  
Q.Bürhanəddin

Məst gözündən aqər bən məst olırsam, tanlama,  
Nərgisə andan çəməndə etibar olmuşdur.  
Q.Bürhanəddin

Ayinəsində görməyen surəti-nəqşini əyan,  
Ayinədən gedirməmiş ol qaragünlü pasını.  
Nesimi

Bu nümunələrdəki *yıqlamaq, qayırmaq, üşənmək, əsrİMək, ırmək, tayınmaq, baymaq, bayınməq, aymaq, tanlamaq, yıldırmaq, isırməq, gedirmək* felləri müasir ədəbi dilimiz üçün arxaikləşmiş və XV əsrden bu fellərə ya az-az təsadüf edilir, ya da bədii ədəbiyyat nümunələrinde bu fellərin əvəzində müvafiq şəkildə *yığmaq, kədərlənmək, qorxmaq, məst olmaq, çatmaq, ləngimək//axsamaq, aqlını başından almaq, özündən getmək//huşunu itirmək, huşa gətirmək, parıldaməq, dişləmək, aparmaq* felləri işlədirilir.

Tədqiq olunan dövrde canlı xalq danışq dilinin necə olduğu  
haqqında qəti fikir söylemək çətindir. Lakin tədqiqatə cəlb  
etdiyimiz abidələrde bəzi hallarda poetik dila yatmayan və canlı  
xalq danışq dilindən alınmasına şübhə etmədiyimiz fellər də var:

Sənünələ bir olmuşem, araya kimsənə girməz,  
İnanmazsan xəyalını beribi könlə ki araya.  
Q.Bürhanəddin

Zülfünü eger döşürür isən yanağundan,  
Quşluq gunoşı qulluğa yazılıa bu gecə.  
Q.Bürhanəddin

Dam ilə danəyə düşər uçan havada quş dəxi,  
Düşdüm isə dəpəlegil zülf ilə xalq, eyləmi?  
Q.Bürhanəddin

Sığadı saidini saçı, aldı tolu ayax,  
Nida irişi fəlakdən "qəribdür, hey içür".  
Q.Bürhanəddin

Eşq qila mey dilə ya canam?  
Eşq əri can verməgə yacanam?  
Q.Bürhanəddin

Can diləli bəndən gözün aqlı könül verdüm bile,  
Tanım tanux bən can üçün məşuqə yacanmamışam.  
Q.Bürhanəddin

Ol aradan fəraq ilə könüldü  
Əzəl bəzminde anə ol sunuldu.  
"Dastani-Əhməd Hərami"

Könülli girdi ol qəza yoluna.  
"Dastani-Əhməd Hərami"

Bəni alıb gedərkən nəqohani,  
Başından nərdibənun itdim ani.  
"Dastani-Əhməd Hərami"

Şiraz iqlimi şahiydi atası  
Evərmək niyyətindəydi anası.  
"Dastani-Əhməd Hərami"

Vərqa ilə Gülşəh anda avına.  
"Vərqa və Gülşəh"

Həm yenə uliadı belə məktəbə.  
"Vərqa və Gülşəh"

*beribimək* "göndermək", *döşürmək* "yığmaq", *dəpələmək* //*təpələmək*  
*"vurmaq"*, *yacanmaq* "əsirgemək", *könülmək* "durmaq", *itmək* "itə-  
ləmək", *evvəmək* "evləndirmək", *avınmaq* "təsəlli tapmaq", *ulla-  
maq* "göndermək" kimi fellərin canlı danışq dilinden alınmasına

şübhə yoxdur. Bu qəbildən olan fellərə biz "Kitabi-Dədə Qorqud"un, "Dastani-Əhməd Hərami"nın dilində ve Qazi Bürhanəddinin "Divan"ında, "Vərqa ve Gülşəh"da daha six-six təsadüf edirik. Bunun da səbəbi ayındır. "Kitabi-Dədə Qorqud" şifahi xalq yaradılığının məhsuludur. Odur ki, poetik dil üçün yad olan *gülvalamək*, *oqramaq*, *yarımaq/yarınməq*, *öncələmək* kimi fellər poetik nitqdə təsadüf olunmasa da, həmin dastanlardı işlədir.

Yazılı ədəbiyyatımızda epik əsərin ilk nümunəsi kimi "Dastani-Əhməd Hərami" şifahi xalq ədəbiyyatının güclü təsiri altında olmuş və əruz vəznində yazılısa da, burada canlı danışq dili ifadələri daha çox, xəlqilik ruhu daşı gücləndir. Odur ki, bədii ədəbiyyat üçün, xüsusiələr vəznində yazılmış şeir üçün gözlənilməz olan *əgrasmak*, *ığrasmak*, *bəlkələnmək*, *toylamaq* "doyurmaq" tipli fellərin işlənməsi "Dastani-Əhməd Hərami" üçün təbii haldır. Q.Bürhanəddin "Divan"ına gəldikdə isə, onu demek lazımdır ki, şairin dövründə mövcud olan bir çox dini-fəlsəfi cərəyanlardan əsasən uzaq olan hakim-şair öz əsərləndəNEYI DÜŞÜNÜŞSƏ, onu da yazımışdır. Odur ki, Q.Bürhanəddin dilində biz orta əsr klassik poeziya şəmplərinə və şablonlarına ya heç təsadüf etmirik, ya da çox az-az təsadüf edirik. Q.Bürhanəddin və Yusif Məddah əsasən şifahi poeziyaya, canlı danışq dilinə əsaslandığı üçün və poeziyada bu sahədə müvafiq ənənə olmadığı üçün bəzən əruz vəzninin tələblərinə riayət etmirlər.

Bununla əlaqədar olaraq Q.Bürhanəddin dilində biz *aşıqmaq*, *güləmək*, *dirişürmək* "yığmaq", *öcaşmək*, *tartınmaq*, *ayırləmək* "yəhərləmək", *şışləmək*, *çoqşasmaq/qaxşasmaq*, *ağulamaq* tipli fellərə tez-tez təsadüf edirik.

Tədqiq etdiyimiz dövrde tərkibi fellərin, analitik fellərin və sabit feli birləşmələrin də işlənməsində maraqlı xüsusiyyətlər müşahidə olunur.

*Olməq*, *qılmaq*, *etmək*, *eyləmək* felləri on çox ərab və fars mənşəli sözlərə birləşərək, onların daşıdığı mənaya yaxın mənali tərkibi fellərin yaranmasında əsas rol oynayır. *vasıl olmaq* "çat", "yetişmək", *xəcıl eyləmək* "utandırmək", *əhya qılmaq* "diriltmək", *eyib eyləmək* "dolamaq", "ələ salmaq", *cəfa qılmaq* "incitmək", *rəvan etmək*, "axıtmaq", *zyan etmək* "açmaq", *müntəzir olmaq* "gözlemək" və s. Bu qəbildən olan fellər ədəbi dilin bütün inkişaf mərhələlərində bol-bol işlədir. Tədqiq olunan dövr ədəbi dilində

bu fellerin işlenilmesinde sonraki dövrlərdən fərqlənən bir sıra cəhət-lərə də təsadüf edirik. *qılmaq, etmək, eyləmək* felleri təsirli fellərdir. Bu fellerdə birləşmə təşkil edən adlar ancaq həmin fellərlə yanaşı işlənilir və heç bir şəkilçi qəbul etmir. Yazılı abidələrimizdə isə biz tam başqa mənzərənin şahidi oluruz:

Səbrimi qarət cıldı, qaplı qərarımı qəmin,  
Necə cəfayı, gör, qəmin qıldı bu biqərərə gol.  
Nəsimi

Pehriz edərmi aşiq, ey eşqə münkir olan,  
Dersəm ki, tərkini ur, manım çu şahim oldur.  
Nəsimi

Göründüyü kimi, *cəfa qılmaq, tərk urmaq* kimi fellərin birinci tərəfi müasir dilimizdən fərqli olaraq, şəkilçi qəbul etmiş və bu tərkibi fellərin tərəfləri arasında başqa sözlər də işlədilmişdir. (Birinci nümunədə *gör* və *qəmin* söz-formaları *cəfa* ilə *qılmaq* fellini bir-birindən ayırmışdır). XIV əsr ədəbi dilində təsadüf etdiyimiz bu hal XVIII əsərə qədər davam edir.

Sabit feli birləşmələrə tədqiq olunan dövrədə daha çox təsadüf edilir. Bunların da aşağıdakı xüsusiyyətləri var:

1. Bəzi sabit feli birləşmələr müasir dildə bir məna verir, tədqiq etdiyimiz dövrədə ya başqa məna verir, ya da müasir dilimizdə işlənmir.

Düşəli gözlərüm şol qarə çeşmə,  
Axıdur gözlərün sadpara çeşmə.  
Q.Bürhanəddin

Tağıtma zülfünü, şaha, teşviş olmasun,  
Yüz verma gəməzən oxuna bir iş olmasun.  
Q.Bürhanəddin

Tənələr urur qanlı gözüm ebri-bəhara,  
Gəlmədi könül zülfünü gərəli qərara.  
Q.Bürhanəddin

Pərvanəsifət oldum o rüxsarına qarşı  
Bel bağlamış xidmətinə mən də çu üssaq.  
Nəsimi

*Yüz urub* gürbəto bir gün eləyim tərki-diyan,  
Nəsimi

*Qulaq ur*, billahi, bu dastane.  
"Dastani-Əhməd Hərami"

Bunlara həyyi-Bəni-Zeyf urdu ad.  
"Vərqa və Gülşəh"

Cünki yeddi yaşına doğdu bular.  
"Vərqa və Gülşəh"

Əla girdi şahımız, oldu əsir.  
"Vərqa və Gülşəh"

Yarəb, nə iş düşsə, Hidayətin elin dut.  
Hidayət

Düşüribi dağlara aşınalardan bəni.  
Gülşəni

Ləblərin etrafında kim, bay çıqardı xətti-səbz,  
Xızra bənzər kim, konarı-abı heyvandan gelir.  
Kişvəri

Yaşım yürüdü su kimi ol sərv suyinə.  
Həbibi

Bu misallardakı göz düşmək, yüz vermək, qərara gəlmək, bel bağlamaq, yüz urmaq, qulaq urmaq, ad urmaq, yaşa doğmək, əla girmək, iş düşmək feli birləşmələri müasir dilimizdəkindən fərqli olaraq müvafiq şekilde "görmək", "icazə vermek", "sakitlaşmək", "həzir olmaq", "üz qoymaq", "dirləmək", "adlandırməq", "yaşa çatmaq", "tutulmaq", "baş vermek", "yaşamaq" mənalarında işlədirilir.

2. Tədqiq etdiyimiz dövrədə six-six işlənən, sonralar dildən yavaş-yavaş çıxmığa və arxaikləşməyə doğru gedən feli birləşmələr də yox deyildir: *xata düşmək* – "səhv etmək", *sigraq sürdürmək* – "badə gəzdirmək", *axın etmək* – "hücum etmək", *əcəb tutmaq* – "təccübülü hesab etmək", *söza gəlmək* – "danışmağa başlamaq".

*yəmən urmaq* – “and içmek”, *qana girmək* – “cınayet törətmek”, *söz atışmaq* – “söyməq”, “tehçir etmək”, *yer qılmaq* – “eser etmek”, *bay etmək* – “yaralamaq”, *əmək yemək* – “kədərlənmək”, *tənə urmaq* – “təhmət etmek”, *gözənə gañırmak* – “fikir ver”, *gūman aparmaq* – “güman etmek”, *əl urmaq* – “əl uzatmaq”, *tana qalmaq* – “teəccübəlmənək”, *əl urmaq* – “al qoymaq”, *qədəm urmaq* – “yola düşmək”, *əl tuş ugṛasmaq* – “rast gəlmək”, *qasa urmaq* – “imtiya etmək”, *əl yuqmaq* – “imtiya etmək” və s.

Bir-iki nümunə getirmeyi məqsədəyən hesab edirik:

Kim ki, bildi bu ince oşan,  
Qayıdu ildən cehani-yəddən.

Nəsimi

Vəslin bu fəsilədə ala girdi,  
Mislənni var uş bu bəb içində.

Nəsimi

Nun – Nə kim qıldım günah, tutdum ümidi.

Nəsimi

Yaralandı könül və girməz ala  
Ləbinin mumiyası bas nedədiüm.  
Q.Bürhanəddin

Bən qılışsam özümü ləbin yoluna şaqiq,  
Dəq tutma bize, çünki taqıq bulmazı.  
Q.Bürhanəddin

Ey yara fəda cyloməyən canını aşiq,  
Məşuqqən uy vermə ki, eşqin əməlidir.  
Nəsimi

XV əsre qəderki ədəbi dilimizdə əreb və fars dillerindən alınmış sözlər – sərf türk mənşəli sözlər çox vaxt yanaşı işlədirilir: *uçmaq* – *cənnət-behişt*, *tanux* – *şahid*, *tuzağ*//*tamu* – *cəhənnəm*, *ayaq* – *qədəh* – *cam*, *is* – *sahib*, *tanrı* – *çələb* – *Allah*, *tapu* – *səcdə*, *əm* – *dərman* *suci* //*çağır* – *şərab*, *tan* – *sabah*, *tanla* – *sabah*, *yəğma* – *qarət*, *əsrük* – *əməst*, *qaru* – *cavab*, *yayağ* – *piyada*, *dirlik-hayat*, *assi* – *faidə*, *suç* //*yazıq* – *günah*, *sayru* – *xəstə*, *ari* – *təmiz*, *ög/üs* – “*əgil*”, “*fikir*”, “*hus*”, *çav* – *şöhrət*, *yōra*//*yan* – “*tərəf*”, *axın* – *hücum* və s.

Maraqlıdır ki, sonalar əreb və fars mənşəli sözler dilimizdə möhkəmlənmiş, sərf türk mənşəli sözler isə işlekliyində çıxmışdır. Bundan əlavə tədqiqat dövründə iki və daha artıq eyni mənali sərf türk mənşəli sinonim sözlərin işlədilməsinə de tesadüf edirik ki, sonalar dilda bunlardan esasən biri möhkəmlənib qalmış, digeri isə arxaiklaşmışdır: *sağ* – *əsən*, *dügəli* – *bütün*, *yavuz* – *pis*, *yey/yek* – *yaxşı*, *çin* – *doğru*, *görü* – *yenidən*, *kəndü* – *öz*, *tütün* – *tüsti*, *ırmaq* – *ark*, *ləgma*-*hər* bir, *yaban-qol*, *baş-yara*, *altun-qızıl*, *ənak-çənə*, *kalacı-söz*, *qarū-qol*, *qat-ön*, *süci-dadlı*, *ügüş/yügiş*, *cox/ikən* – *ən* (*ədat*), *həp-hamı*, *qalın-coxşaylı*, *görklü-gözəl*, *ətmək/cörək* və s.

Tədqiq etdiyimiz dövrde və ədəbi dilimizin sonrakı inkişaf mərhələlərində de əreb və fars dilindən alınmış elə söz və söz birləşmələrindən təsadüf edirik ki, bunların qarşılığı dilimizdə olmuş, lakin əreb-fars klassik şeriniñ təsiri, poetik əmənə və eruzun qoyduğu təhləblər şairlerimiz əsərlərində əreb və fars leksik ənsürərinin six-six işlədilməsində esas şərt olmuşdur. *Göz*, *sac*, *qaz*, *kirpiç*, *ağz*, *dodaq*, *diş*, *ayrılıq*, *ay*, *günsəz*, *geca* kimi sözler dilimizin bütün inkişaf mərhələlərində geniş işlədildiyi halda, poetik nitqdə klassik şairlerimiz müvafiq şəkildə *çəşm*, *zülf*, *əbru*, *müjgan*, *dəhan*, *lob*, *dəndən*, *hicran/fəraq*, *mah*, *xurşid*, *şəb* sözlərinə daha çox üstünlük verirlər. Aydın məsələdir ki, poetik nitqdə şairin öz ilham pərişinə xitab edərək söylədiyi bu kimi sözler müvafiq epitetlərə fars izafət tərkiblərində işlədilmişdir:

Ləbi-ləlin zülal abından ayruğ,  
Şərabi-çəşməyi-heyvan görəkməz.

Nəsimi

Suroti-həqqə, ey sonəm, bədri-rüxündür ayino.

Nəsimi

Neçə-neçə zülf-i-ənber tolaşa, şahum, tənümə,  
Tonuni yabana salğıl, urayım canun canuma.  
Ləbinin qanına dişüm bu gecə dilar ki, gira  
Ki, qaraxçı gözlərindən neşə girdilər qanına.

Q.Bürhanəddin

Nigara, bir uzun gecə sanūn ilə məcal olsa  
Ki, səvdaiyi-səri-zülfün tapunda vəsi-hal olsa.

Q.Bürhanəddin

Nigarına benüm halum sənün ilə müemməd  
Ləbi-ləlünü görəni bu gözlerim müdemmadur.

Q.Bürhanəddin

Ey gözün zağı-siyahı zülfî-mışkinin duzğ.  
Kişveri

Görəldən zülfî-ənbərbarın, ey dust.  
Həbibi

Bu misallardaki *ləbi-ləl*, *bədi-rüx*, *zülfî-ənbər*, *sövdayı-sarı-zülfî*, *zağı-siyah*, *zülfî-mışkin*, *zülfî-ənbərbar* kimi izafət birleşməleri başqa qəzəllərdə də tez-tez təsadüf edilir və yuxarıda dediyimiz fikrin doğru olduğuna dəlalat edir. Klassik ədəbiyyatımızda bol-bol rast geldiyimiz bu tip ərəb və fars leksik ünsürlərini biz şərti olaraq "poetik alımmalar" adlandırıq. Orta əsrlerdə ölməz Caminin, Hafızın ülvı məhəbbəti tərənnüm edən qəzəlləri ruhunda yazılmış şeir parçalarında biz bu cür alımmalar tez-tez rast gəlirik. Bu alımmalar *badi-saba*, *dilbar*, *nigar*, *camal*, *abi-heyan*, *leyl-ü nəhər*, *səms-ü qənar*, *masti-ələst*, *hüsni-cəmal*, *sərv-i-ravan*, *sünbü'l*, *bülbü'l*, *gül*, *ənbərəfşan*, *badeyi-gülgün* kimi leksik ünsürlər də daxildir. Bu qəbildən olan poetik alımmalar ədəbi dilimizin ilk inkişaf mərhələsində başlayaraq bugünkü qəzəl şerimizə qədər geniş İsləndiyinə baxmayaraq, ədəbi dilimizin başqa üslublarına, hətta bədii dilin başqa janrılarına demək olar ki, yol təpə bilməmiş, canlı danışq dilinə daim yad olmuş və dilimizin lügət tərkibinə daxil ola bilməmişdir. Yazılma dövründən, eləcə də farsca, türkçə, azərbaycanca, özbekçə, tatarca yazılmışdan asılı olmayaq, ülvı məhəbbəti, gözəli, şairin məhəbbət iştirablarını tərənnüm edən bütün qəzəllərdə biz bu cür leksik ünsürlərimizi tez-tez təsadüf edə bilərik. Ədəbi dilin tedqiqi zamanı hər hansı bir klassik şairin dilini və üslubunu, həmin şairi müasirlərindən, sələf və xələflərindən ayıran cəhətləri araşdırarkən biz, əlbəttə, bu qəbildən olan poetik alımmalarдан sərfi-nəzər etməliyik, çünki bu alımmalar universal xarakter daşıyır. Bu qəbildən olan alımmalar ancaq statistik metodla aparan tedqiqatlarda nəzərə almaq lazımdır. Bu cür alımmaların yanaşı biz ədəbi dil abidələrində ayrı-ayrı şairlerimizin dünyagörüşünü, bù və ya digər dini və fəlsəfi cəriyəyə münasibətini müəyyən etmək baxımından maraqlı olan və ancaq onun dilinə xas olan alımmalara da təsadüf edirik ki, ədəbi dilin tedqiqində bu cür alımmaların da əhəmiyyəti var. XIV əsrde yazıl-yaradan Nəsiminin və XV əsrde yaşamış Cahanşah

Həqiqinin, Rövşəninin, Gülsəninin, qismən Həbibinin sıfılık və hürufilik təriqətinin terənnümcüləri olduğu məlumdur. Quranın bütün ayələrini insanın, həm də kamil insanın üzündə görən hürufilər aydın məsələdir ki, Quranın ən geniş yayılmış ayələrini insan bədəninin ayrı-ayrı üzvlərinə təşəbbş edir və Quran'a aid ifadələri six-six işlədirdilər. *Kəlamüllah*, *ümmü'l-kitab*, *leylatü'l-asra*, *vəlleyl*, *rəşəms*, *nuriləməyazəl*, *lövhə-məhfuz*, *vəzzüha*, *ələstü inna fatəhna*, *qədəflər* kimi birləşmələri əsasən Nəsiminin, Həqiqinin, nisbətən də Həbibinin və Rövşənin əsərlərinə xasdır.

Ey yüzün, beytül-həramı könlümün,  
Qəmzeyi-cynin imamı könlümün,  
Kövsərin yühil-izamı könlümün,  
Ləblərin səhbavü cami könlümün.

Həqiqi

Ey camalın qul huvəllahu-əhəd,  
Surotin yazuşu Allahu-samad,  
Bir ucu zülfün əzəl, biri əbed,  
Hüsñünə şeytan imiş man-la-səcəd.

Nəsimi

Ey camalın ərş-i-rəhman, qabı-qövseyn qaşınız,  
Nəqş-i-ma-əvha yazıbdır hüsñünə nəqqəşiniz.  
Nəsimi

Ey xəti-xalın kələmüllah, həm ümmü'l-kitab,  
Həsrotindən dideyi-üşşaq olubdur qərqi-ab.  
Həqiqi

Əlbəttə, bu misalların ancaq Nəsimi və ya Həqiqi qələminin mahsulu olduğunu gotirdiyimiz rübabların və qəzəllərin metlə beytlerinin altında "Nəsimi" və "Həqiqi" yazmasaq belə, misallardakı sözlərdən də asanlıqla müəyyənləşdirmək mümkündür.

Qazi Bürhanəddinin dili iso leksik tərkib baxımından geniş xalq və ya "Kitabi-Dədə Qorqud" dastanlarının dili ilə klassik oruz şeri dili arasında sənki bir körpü təşkil edir. Ona görə də Qazi Bürhanəddinin dili XIV-XV əsr Azərbaycan ədəbi dilinin lügət tərkibini öyrənmək baxımından çox maraqlıdır.

Qazi Bürhanəddinin dilində canlı xalq danışığında geniş işlədilən ifadələrlə yanaşı, elə leksik ünsürlər də təsadüf edilir ki, bu ünsürlərin poetik nitqdə işlədilməsi ilk baxışda ağlaşımaz

görünür. Dilçilikde meşət leksikası kimi tədqiq edilən bu cür leksik vahidləri şərə getirmek, şübhə yox ki, şairden böyük bacarıq ve istedad, dilin bütün incəliklərini bilməyi tələb edir.

Bir gün dilərem ki, qatam canum yarum canına  
Xoş qarışlavuz yatavuz, eşq oduna qata qara.

Bu beytdəki *qarıl yat-* və *qata qara* ifadələrini, çox gümən ki, başqa şeir parçalarında tapmaq mümkün deyil. Eyni şeyi *dəlük*, *üşənmək*, *oysal*, *lala*, *uyuz*, *dayə*, *səpişkən* kimi sözler haqqında da demək olar:

Dəlük ayinə sandən oldı xudbin,  
Anun yolinə gel uşan bu gece,

Al totacux hay, bal totacux hay  
Düşmənün sözинə oysal totacux hay.

Bir sənün, tek oğlani qaçan ki, toğura fəlek  
Hüsnü lala qılırı lütfi ana dayə verür.

Deməli, Qazi Bürhanəddin dilini XIV əsrin başqa ədəbi dil abidələrinən fərqləndirən əsas cəhətlərdən biri şairin "Divan"ını təşkil edən 1800-ə yaxın əruz vəznli şerin şifahi ədəbi dila nisbatan yaxın olması, bu şeirlərdə meşət leksikasının bolluğu gedir. "Divan"ın dilini şifahi ədəbiyyatımızın en qədim nümunəsi sayılan "Kitabi-Dədə Qorqud" və ilk epik əsər kimi dövrümüzə gelib çıxan "Dastani-Əhməd Hərami" dili ilə yaxınlaşdırın cəhət məhz bu halda özünü bürüze verir. Bəzən belə təsəvvür yaranır ki, şair öz məhbəbbəti, öz sevgisi haqqında xalqın özü ilə xalqın ana dilində, çox sadə bir dilde söhbət edir, eşqini, sevgisini etiraf edir:

Canım, sevərəm səni, səni, illa səni ben,  
Ol buni sevər-ü bu anı, illa səni ben...  
Gündüz-gecə ay günaşı qovar, günaş ayı,  
Hər birisi qovar qovanı, illa səni ben.  
Alan alana derlər isə işbu cəhanda:  
Alsun nola alan alani, illa səni ben.  
Bən zülfüne ildimü gözün bağırma düşdi,

Düşən düşəni ilən iləni illa səni ben.  
Eşqin bana biliş idi və yad idı hicrin  
Yad yadi və bilən-biləni illa səni ben.

Tədqiq etdiyimiz dövrde söz birləşmələrinin işlədilməsi də məraqlıdır. Biz burada birinci, ikinci və üçüncü növ təyini söz birləşmələrinin işlədilməsi haqqında söhbət açacaqıq. Əvvəlcə onu qeyd edək ki, ədəbi dilimizin bütün inkişaf dövrlərində ərəb izafəti tərkiblərində ancaq ərəb sözlərinə, fars izafəti tərkiblərində isə ancaq fars və ərəb sözlərinə tasadüf edirik. Çox nadir hallarda biz fars izafəti tərkibində sərf türk mənşəli sözə rast galırıq ki, bu da ədəbi dilin inkişafı üçün xarakter cəhət sayılma bilmez.

Xaneyi-gözədə xəyalın kölgəsini,  
Şürk kim, mehman yerində görmüşəm.

Həbibidən gətirdiyimiz bu beytdə *xaneyi-göz*, göründüyü kimi, fars dili izafəti əsasında yaranısa da, göz sözü azərbaycanca olduğu üçün birləşmə çox qondarma görünür. Tədqiq etdiyimiz dövr yəniz dörd-bes bu tipli nümunəyə tasadüf etdiyimizdən və bu nümunələrin ədəbi dilimizin nə bu dövr, na də sonrakı dövrlər üçün müəyyənlaşdırıcı rolu olmadığından onları etrafı şorh etməyi artıq hesab edirik.

Birinci növ ismi söz birləşməsi, demək olar ki, müasir dilde olduğu kimidir. Birləşmənin tərəfləri sərf türk mənşəli sözlərdir: *dəli könlük*, *oğru göz*, *al qan, tatlu yan* (*var* - "ağız suyu"), *qızıl ırmaq*, *qati yoxsul*, *kiçi barmaq*, *alma yanax, günəş yüz*, *qusça can, sarça könlük*, *uzun geca, ay yüz, günəş yanax, qara könlük* - "*bədbəxt könlük*", *qara baş* - "*bədbəxt*", *ağ yaş, yaşılu göz, saru bənzəi, qanlı yırək, od cığər, keyik göz, bir avuc toprax, qara gün* və s.

Birinci növ ismi söz birləşmələrində tərəflərdən biri və ya hər ikisi alınma ola bilər: *alvan çıçək, ilmaliş esq* (Q. Bürhanəddin), *şirin dodaq, gül qənd, şəhla göz, gözsüz fəqih* (Nəsimi), *İmanlı kişi, qırxayaxlu nərdibən, altun çanaq, qati müştaq, gürbüz arən* ("Dastani-Əhməd Hərami") və s.

İkinci növ ismi söz birləşmələrində də tərəflərin hər ikisi sərf türk mənşəli sözlər, tərəflərdən biri alınma, digori öz sözümüz və ya hər ikisi alınma sözlər ola bilir: *könül Yaqubı, mögəl çərisi, çağır ayağı, yaş dənizi, könül andı, yüz qarəsi, göz qapağı, yüz suyu, dərd girdi, göz qarəsi, üzüm meyi, can kökü, qaş eydi, can əli, od yeli*,

*camal ayi, raz qizi<sup>1</sup>, gözyaşı dənizi, könül könləgi, eşq yazısı, can quşu, qüssə qarşı, can qanlısu, dirilik suyi, eşq quşu, acal tazisi, acal meyi, dil bütü, can yitüğü, ləb mumiyyası, yüz qarası, könül yaxası, ayrılux qapusu və s. Bezən bas qayusi, dil oyarak, öylə yeli, yol arnuğrı, ənək alması, ban xiyali, güz almazı kimi birləşmələrə de təsadüf edirik ki, burada müasir dil baxımından təreflərdən ya biri, ya da ikisi arxaşlaşmış olur:*

Biz baş ana derüz ki, ana baş qayusu yox,  
Sərvər deyү her biseri samana derüz biz.

Q.Bürhanəddin

Dilbera, olunmadı könülümdə qəmənən yarası,  
Bulmadınımı xoşə gözden ayrı dil oyaresi.

Q.Bürhanəddin

Ne mal acısı və nə yol amuğrı qala heç.

Q.Bürhanəddin

Ey məkr iyası, kimsə sonin duymaz ahını.

Hidayət

Bəzi hallarda sıfətlər substantivləşir və ikinci növ ismi söz birləşməsinin ikinci tərefi kimi çıxış edir:

Dilerəm eşqini qılam pünhan,  
*Bənzim sarısı* çaxamı eəbə.

Q.Bürhanəddin

Gözüm qarası<sup>2</sup> yile begüm gözünə baxdum

Kay anlayıma zəmər eəcəba ala degülmə!

Q.Bürhanəddin

<sup>1</sup> Həbibə dilindən gotirdiyimiz bu birləşmə şorab//çağır monası verir və çox guman ki, erəb dilində işlədiyin müvafiq birləşmənin kalkasıdır.

<sup>2</sup> Dilimizdən daha qədim inkişafı morfoloşisində *qaramaq* feli "baxmaq" və "görmək" felinin monalarını etmisidır. Həmin feldən yaradılan *qaraq* sözü *babak* monasında işlədilmişdir. Sonrakı *qaramaq* feli dilimizdən çıxmış və düzəltməs *qaraq* sözünün sonundakı *ğ* səsi düşmüş (məqayisə cə: *ölü* – *ölügmək, qati* – *qatıq*) və bu söz *gözün qarası* birləşməsi şəklinde İslənmiş, xalq etimologiyası osusunda *qara* sözü sıfat kimi qəbul edilmiş və buna müvafiq şəkildə *ağ* sözü *de gözün ağı* şəklinde işlədilmişdir. Deməli, *qara* gözün görən hissəsi, *ağ* görməyən hissəsidir. *Gözünə ağ salaram* ifadəsi de "gözünü kor edərəm" monası verir. *Qaraq* sözünün "bəbək" monasında işlədildiyinə bir nümunə verək: *Bax qarağına gözünə necə qaraqladı* (Q.Bürhanəddin).

Müasir dilimizdən fərqli olaraq üçüncü növ ismi birləşmələrinin birinci tərefi tədqiq etdiyimiz dövr ədəbi dilində eksər hallarda I tərefə mənsubiyət şəkilçisi, II təref nisbet şəkilçisi qəbul edir. Müasir ədəbi dilimizdən fərqli olaraq, keyfiyyət mənalı komponent ikinci tərefə keçir: *tətağun qızılı, bənzim sarısı, eşqin dənizi, gözüm qarası, yüzü ayınası, yüzün uçmağı, saçın qaranqusu və s.*

Nəsimidə:

*Saçın qaranqusundan yüzün nuri göründü!..*

Qazi Bürhanəddində:

Vəsli qısa, hicri yoğun olur imiş bu dünyada,  
Məşuqənin bulinicax saçı uzun, *beli incasi*.

Əslində *beli incə* kimi işlənməli və *məşuqə* sözünün əvvəlində gəlməli olan birləşmə *məşuqə* sözündən sonra keçmiş və məşuqə ilə üçüncü növ ismi söz birləşməsi təşkil etmişdir. Fikrimizə, *sacın qaranqusu, beli incəsi* kimi sintaktik birləşmələr mətnin poetik vüsətinə yüksəldir, ümumən, poeziya dilinin emosionallığını təmin edir.

## XIII-XV ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN BƏZİ QRAMMATİK XÜSUSİYYƏTLƏRİ

Tədqiq etdiyimiz dövr fono-morfoloji baxımdan aşağıdakı cəhətlərlər fərqlənilər:

1. Mən şəxs əvezliyi *bən, bin, mən, min* variantlarında işlədirilir.
2. Müasir ədəbi dilimizdən, ümumiyyətə, Füzulidən sonrakı dövrdən fərqli olaraq tərkibində cingiltili *d* samiti olan sözler əksər hallarda *t* ilə işlədirilir: *totax, tolu, top-tolu, tolaş-taşmaq, toğramaq, tağıtmaq, turmaq, tat-dad, tuz, ton, tağ-dag*.

3. Əslində tərkibində *t* samiti olan sözlərdə *tpd* əvezlenməsi baş verir: *isdəmək, gösdərmək, dərləmək, dərlilik, dikan, dapradmək, dökəmək, duş və s.*

4. Müasir ədəbi dilimizdən fərqli olaraq bəzən sözlərdə *q/g* samiti *x* ilə və *x* samiti *g* ilə verilir:

*ax - ag, yg - yox və s.*

Morfoloji baxımdan bu dövr ədəbi dilimizin xarakterik cəhəti aşağıdakılardan ibarətdir:

1. Xəber şəkilçisi gah *-dur*, gah da *-durur* şəklində işlədirilir. Bu şəkilçinin *-tur//-turur* variansi daha tez-tez işlədirilir.

2. Tesirlih hal şəkilçisi saatlı bitən sözlərdə gah *-yi*, gah da *-ni* kimi işlədirilir.

Səndədir şol gənci-pünhan, gəzmə hər viraneyi,  
Dəngizə dal, ondan istə, ey könül, dürdaneyi.  
Nəsimi

Bən soraram ki, xasiyyəti nə totağunun  
Ki, dırı qılur ölüyi bir yar əgər çıxsa.

Q.Bürhanəddin

Maraqlıdır ki, bəzi hallarda samitlə bitən sözlər də təsirlik haldə *-ni* şəkilçisi qəbul edir:

Kişi kim, xacəsi birlə qənimət tutsa xəlvətni,  
Qılır xadim eşigində seadetbəxt dövlətni.

Nəsimi

Könülünni qaraxladı göz qarasi,  
Gör məni nənə saldı göz qarəsi,

Dirilmək yeg tağınca imkani var,  
Necəsi dirilə eşq avarəsi.

Q.Bürhanəddin

Bu cəhət daha çox Kişveri diline xasdır ki, bu da o dövrük ədəbiyyatımızın qədim özək ədəbiyyatı ilə əlaqəsinin parlaq sübutudur.

Oxlayıb könlüm yanar eşq oti birlə vay kim,  
Həm kəbabı köydürür bu ateşü həm şışni.

Kişveri

Əgər söz ikinci və üçüncü şəxse məxsus mənsubiyyət şəkilçisi qəbul edirə, ikinci şəxs mənsubiyyət şəkilçili söz bəzən heç bir *m/-ni-//nu-//nū-* deyil, budanmış -n şəkilçisi qəbul edir:

Ol harir etlas döşəgi dərdər,  
Yüzərin yüyübeni, text üstine.

"Vərqə və Gülşəh"

Vərqə hər gün ayrılıq *dağın* anar.

"Vərqə və Gülşəh"

Ta sünbülün götürdü cəlalından ol qəmər.

Həqiqi

Xosrovi-hüsün məqamın rövzeyi-rızvanə sor.  
Həqiqi

Zövqün-eşqin ki, qəmi dünyavü üçbaya dəyər  
Bu könül textinə sultan dedilər, gerçəkmi?  
Həqiqi

Yarəb, ne iş düşsə Hidayətin dut.

Hidayət

3. *ila* qoşması müxtəlif fonetik və fono-morfoloji variantlarda işlədirilir:

Kişi kim, xacəsi *birlə* qənimət tutsa xəlvətin,  
Yaman yaxşı *ila* yaxşı mündəra eyləso yaxşı.  
Nəsimi

Yanağın ali *yılı* sen başladun ala, eylemi?  
Q.Bürhaneddin

Bir servi-simitten kamın canı dil *ilan* yarıyam.  
Hidayet

Ağu qaradən qaçan, vəhdət *ilan* cam içən.  
Gülşəni

Qızardı Kişvərinin yüzü xuni-dil *bila*, leykin,  
Qara xalın xeyalında qaradı gözləri aqi.  
Kişvəri

4. Müasir ədəbi dilimizdəki **-alı/-əli** şəkilçili feli bağlama əksor hallarda **-dan** şəkilçisi də qəbul edir: *yazalıdan*, *azalıdan*, *olmalıdan*.

Saçın qaranusuna düdü könlü izleyü can  
Uzun geceler içinde yolini azalıdan.  
Q.Bürhaneddin

Göreldən zülfü-ənberbarın, ey dust.  
Həbib

Ey həbibı cövrü nazın görəlidən gözlərim.  
Hidayet

Biz **-alıdan** şəkilçili feli bağlamanın xəbər şəkilçisi ilə işlədildiyinə də təsadüf edirik.

Qiyamat qəmatin eynim görəldəndir rəvan, ey dost!  
Həbib

Atanız sizi ana veribondır,  
Qızım doxi no der, bir görəyin der.

**-alıdan//-əlidən** şəkilçili feli bağlama bəzən *bəri* qoşması ilə yanaşı işlənir:

<sup>1</sup> Burası da maraqlıdır ki, "Dastanı-Əhimad Horamı"da biz **-ibən** şəkilçili feli bağlamanın da **-dır** xəbər şəkilçisi ilə işlənməsi halına təsadüf etmişik:

Qaşları hilalın *görəlidən bəri* sildüm,  
Gündüz yüzü güneş və gece mah olisərdür.  
Q.Bürhanəddin

Ayru *düşəldən bəri* tatlı yarumdan bənum,  
Fırqətinün odinə gör nə yanaram çü şəm.  
Q.Bürhanəddin

Dərdi-hicrin ilə ciftüz biz nişkara dəmbədəm,  
*Salalıdan bəri* səndən bu zəmanə bizi tac.  
Q.Bürhanəddin

Qeyd etməliyik ki, **-alıdan bəri** formaları ilə yanaşı **-alı** formasına da təsadüf edirik ki, dilin sonrakı inkişafında bu əvvəlk formaları sıxışdırıb istifadədən çıxarı:

Ben taxalı boynuma saçı silsilesini,  
Gel gözümün, yaşınu sil, silə bilsən.  
Q.Bürhanəddin

Bu **-alıdan**, **-alıdan bəri** tipli mürəkkəb şəkilçili feli bağlamaya ədəbi dilimizin sonrakı inkişaf mərhələsində təsadüf etmirik. Buna osaslanaraq biz Nəsimi "Divan"ının Tbilisi nüsxəsinin tödqiq edərkən hemin nüsxənin sonunda rast geldiyimiz iki qəzali adəbiyyatımız tarixində adı məlum olmayan bir azərbaycanlı şairin yazdığı qonaqtınə gelir və güman edirik ki, bu şair an aži Nəsimi və Qazi Bürhanəddinin müəsiri olmuş və bəlkə də onlardan bir qədər əvvəl yaşmışdır. Bu fikrə biz təkçə qəzəllərdəki dil faktlarından çıxış edərək golmırımk. Qəzelin hər ikisi İshaq adlı bir nəfərə müraciətlə yazılmış və biz güman edirik ki, bu XIV əsrə bütün yaxın Şərqdə böyük söhret qazanmış kəndli hərəkatına başlıq edən Baba İshaq, ya da heç olmasa XV əsrin əvvəllerində yaşamış hürufi Seyid İshaq ola bilər. Hemin qəzəllərin hər ikisini də burada tam şəkildə veririk.

Məran əzdər məra soltanım, İshaq,  
Qədimi bəndənəm, xəqanım, İshaq.

Eşigin taşını yüz sürsəm, olbot,  
Səgi-kuyin tutar damanım, İshaq.

Üzərin şəmine pərvənə könlüm  
Düşəndən yandıya, büryanum, Ishaq.  
  
 Fəleklor, məlekler kuş edərlər  
Bənim fəryadılı əfşanım, Ishaq.  
  
 Dahanınla dodağın şərbətidir  
Bu xəste könlülmə dərmanım, Ishaq.  
  
 Yeter dövlət seri-üşşaq şahəm  
Hümayı-sayeyi-soltanım, Ishaq.  
  
 Necə bir zar edər bu əndəlibin  
Şövqində, ey güli-xəndanım, Ishaq.  
  
 Ləbindən Səblei bir buse istər  
Fəqirindür nə var ver, canım, Ishaq.  
  
 Məlahat bürçinin mehri-cehanarasısan, Ishaq  
Hilali-əbruvannıla möhi-gərrasısan, Ishaq.  
  
 Bu hüsnü bu lətfəftə, bu nazü bu nəzafətə,  
Bu ebru çeşmi-afəftə zəman-fettəsan, Ishaq.  
  
 Əcəbni çäkerin olsa qəmu pırı cəvan zira  
Cəmali-ba kəmalilər gözəllər şahisan, Ishaq.  
  
 Gözəlsən, tazəsən, nazik bədənsən, canıma cansan  
Tifilsən, şüxü şən gülsən, dilim aramışan, Ishaq.  
  
 Güli-növrəstəsan, buyi-vəsfədan bixəbərsən sen,  
Nə xərin zerrine vəqif, nə bülbülbər yarisan, Ishaq.  
  
 Bir isməl degül bin can fədadür rahi-eşqində  
Var isə cydi-əzha ann Xəlilullahsan, Ishaq.  
  
 Tapunda Səblei sail, ləbindən buse cərr ceylər  
Nə var xatir... xoş mürüvvət kanısan, Ishaq.  
  
 Necədir halin bana aydu verin.  
"Vərga vo Gülşah"  
Ölə gör eşq ilə ölməzdən öndin.  
Gülşəni

Bu dövrədə *gelmək, başlamaq, umaq, bilmək, görmək, varmaq, vermek, qoymaq, durmag* kimi fellər daha çox öz leksik mənasını itirib, formal qrammatik məna kəsb edir və əsasen feli bağlama şəklində işlənən əsas fellə analitik konstruksiya yaradır.

Bu tip analitik konstruksiyalara "Kitabi-Dədə Qorqud" və xalq dilinə yaxın yazan Qazi Bürhanəddin dən daxil səx-six təsadüf edir. Bu isə o deməkdir ki, XV əsrə qədər analitik fel formaları canlı danışmış dilində çox geniş yayılmışdır.

5. Bu dövr ədəbi dilində şəfiyi ədəbiyyatın və canlı danışmış dilinin təsiri ilə feli cümlələrin inkarı bəzən "yox" sözünün köməyi ilə analitik yolla verilir. Belə cümlələr "Kitabi-Dədə Qorqud" üçün səciyyəvidir, lakin XIII-XV əsr poeziyamızda da yox deyildir:

Camalın görmüşəm, ayrılmağım yox,  
Əger inanmasan, vallahu billah.

Nəsimi

Ləl kanini kimse cəhanda gördüyü yox.  
Q.Bürhanəddin

Qeyd etmek lazımdır ki, *yox* sözündən feli cümlədə inkar məqsədilə istifadə Füzuliye qədər davam edir.

6. Felin zaman formalının işlədilməsində tədqiq olunan dövrün ədəbi dilinə aşağıdakı cəhətlər xasdır:

a) İndiki zaman -ur//-ir// -ur//-ür şəkilçisi ilə yanaşı -adur// -ədür şəkilçisi ilə də əmələ gəlir:

Gəl, ey emri-əzizimden ozizim  
Ki, sənsiz keçədürü ömrümə bəsvar.

Nəsimi

Hər kim sözün eşitdi, sözün eşitdi hər kim,  
Təhsin qılادur əz can, əz can qıladur tohsin.  
Nəsimi

b) Qeyri-qəti gələcək zaman I şəxsin tekında inkarda -man// -mən və ya -mazam// -məzəm mürəkkəb şəkilçisi qəbul edir:

Ey yəzin qadru comalın rahmoton ill-aləmin,  
Məscidə varman bu gün arzulaman peymanənin.  
Nəsimi

c) İndiki zaman I şəxsin tekində inkarda **-mam//-məm** və ya **-mazam//-məzəm** şəkilçisi ilə işlədirilir:

Saçın gırchları nə buldi bilməzəm bende.  
Q.Bürhanəddin

Eşqin yolunda mən səna təqsir bilməzəm,  
Eşqindən özgə canıma təsir bilməzəm.  
Həqiqi

Ey ruhi-qüdüs, canıma sən canü cəhənsan  
Məndən səni əsib deməzəm dərdi üstə əyansan.  
Nesimi

Səndən ayrı yüz qəməy məlamətdir mana,  
Nə xoşam, nə naxoşam, bilməm nə halətdür mana.  
Kışvari

c) Müasir ədəbi dilimizdə qeyri-qəti gələcək zaman inkarda **-maz//-məz** şəkilçisi ilə yaranır. Lakin I şəxsin tek və cəmində **-maz//-məz** şəkilçisi **-mar//-mər** kimi işlədirilir və cəmde **-mari//-mərik** şəklində düşür: *almarıq, gəlmərək*. Tədqiq etdiyimiz dövrde isə **-mariq, -məzik** əvezinə **-maziz, -məziz** şəkilçisi işlədirilir:

Biz çün görimez günsə ayda bir, ey dost,  
Bünyadumuzı mahlü qılalum, əfəndi.  
Q.Bürhanəddin

Ləli-lebino anun qaçan işrisəv.  
Q.Bürhanəddin

d) Qəti gələcək **-isar//-isər** şəkilçisi ilə ifadə edilir:

Adınadır qiyamət, ol gündədir nədamət,  
Ol gündə həşr olıser, ol gündə macaradır.  
Nesimi

Necə xumar gözün, dilbəra, bexab olıser.  
Q.Bürhanəddin

Ləbüñ sürəhi qanın içdi, içməyəmmi qanın,  
Qisasiçün hələ içisəram cürüh oyağı.  
Q.Bürhanəddin

e) Əmr şəklinin birinci şəxsi cəmde **-aq//-ək** əvezinə bəzən **-avuz//-əvüz** şəkilçisi qəbul edir:

Hər nə kim siz hökm edəsiz biz amı,  
Qılavuz, dedi, yigitlər arsları.  
"Vərqa ve Gülşəh"

**-acaq//-əcək** gələcək zaman şəkilçisi en azı XIV əsrədə ədəbi dildə məlum idi. Biz bu şəkilçiye hələlik Qazi Bürhanəddində təsadüf etmişik.

Qiyamət qopacaq olsa əlamət görünür.  
Q.Bürhanəddin

Maraqlıdır ki, **-isar//-isər** gələcək zaman şəkilçisi de III şəxsin tekində **-acaq//-əcək** şəkilçisi kimi bəzi hallarda **-dır//-dir//dur//-dür** xəber şəkilçisi qəbul edir:

7. Tədqiq etdiyimiz dövr ədəbi dilində fars və ərəbcənin təsiri o qədər güclü olmuş ki, ədəbi dildə (xüsusən poeziyada) hətta bəzi hal şəkilçisi müvafiq fars və ərəb ön qoşmaları ilə ifadə edilir:

Gözün bexab olıcax bəxtim ola oyanux,  
Zira ki, bəxt oyanuq olsa fitnə ola bexab.  
Q.Bürhanəddin

Könülümə qondı eşqin və oda yaxdı oni,  
Günahı yoxdur anun, gənc dər xərab görək.  
Q.Bürhanəddin

Nesimi bağının hicrin qarardı şöyle kim, hərgiz  
Ağarmaz yüz gözin yusam əz in pos ruyi cün hindu.  
Nesimi

Peymanə dolmayınca tökülməz xun əz ciger.  
Həqiqi

Ey Həqiqi, görmüşəm dər xab mən bir vəchi kim  
Yusifi-Misri anı yüz vəchilən təbir edər.  
Həqiqi

8. Bu dövr adəbi dilinin esas cəhətlərindən biri ondan ibarətdir ki, eyni söz bir neçə variantda işlədir. Bu da adəbi dilin həle normalaşmadığını göstərir.

Anca ciger qanını ben ləbəriyile içmişəm

Ki, suniçəx ağızuma al qano irdi.

Q.Bürhanəddin

Səndən anı dilerəm ki, bilesen ki, varam.

Bəndəsinə her şəhən ancaq olur ehtimam.

Q.Bürhanəddin

Buradakı *anca//ançaq* "o qədər" mənasında işlədiilmişdir.

Buradan aydın olur ki, "qədər" mənası verən -*cał/-ca* şəkilçisi tarixən -*caq/-cał* şəklində olmuş, XIV-XV əsrlərdə bu formanın hər ikisi işləmiş, XVI əsrən -*caq/-cał* variənti dildən çıxmışdır.

9. Tədqiq etdiyimiz dövrə müsahibə bəzən cəmde, bəzən de tekde müraciət edilir:

Tə gördü gùneş ay yüzünü, dərbədər oldu,

Bedr aya zəval irdivü dövri-qəmar oldu.

Ol lale ki, düdü güli-rüxsəriniz üstə

Bir qatra yağış damdımı, min lale ter oldu.

Nəsimi

10. -*dıqca//-dikca//-duqca//-dükca*, -*dıqda//-dikdə//-duqda//-dükə* feli bağlama şəkilçiləri bəzən müvafiq şəxs şəkilçisi qəbul edir:

Badi-sübhinə eger qui yazılım yeridür

Əsdigince bana hüsnində kəramət gözikür.

Q.Bürhanəddin

11. -*icaq/-icək/-ucaq/-üçək* feli bağlama şəkilçisi çox geniş işlədirilir və hərəkətin feli xəberlə ifadə olunan hərəkəti eyni zamanda və ya ardıcıl şəkilde icra olunduğunu bildirir:

Güli-tərən güliçek, arızıne ma təkülür.

Nəsimi

Can ile dil kəndüden gedər səni görmeyicək.

Q.Bürhanəddin

Gözümilə yüzüm arasında bin qan dökilür.

Q.Bürhanəddin

Maraqlıdır ki, eyni mənəni artıq XV əsrə dildən çıxmışda olan -*cağaz* şəkilçili feli bağlamalar da verir:

Gözündən əstiməgə dilerəm, şəhə, dəstur

Ki, mest olicağaz olmayışaram mestur.

Q.Bürhanəddin

Yarun belinə ki, baxıcağaz xayal imiş,

Sehri şol iki cadu gözünin hilai imiş.

Q.Bürhanəddin

Ay üzünүn günüşinə iricəğöz hilal olur,

Ben iricək nolisoram bedr aynınu hilaline.

Q.Bürhanəddin

Nə qədərdür bu ki, toxinicağaz bu dilüme,

Dilümi dilevü gəlməyə dəxi bilsə nezər.

Q.Bürhanəddin

12. -*ib/-ib/-ub/-üb* şəkilçili feli bağlamanın -*iban/-ibən/-uban/-übən*, -*ibani/-ibəni/-ubanu/-übənū* variantları da var: *ulasuban*, *qalqibani* və s.

Qeyd edək ki, -*ibani* variənti əsasən "Kitabi-Dədə Qorqud"da işlədirilir və *qalqmaq* feline birləşərək əksər hallarda cümlənin əvvəlində gəldiyi müsahidə edilir:

Qalqibani, yigitlərim yerinizdən uru turun.

Qalqibani xan Bayındır yerindən turmuş.

Nadir hallarda da olsa, -*ibani* şəkilçisinin başqa fellərə de birləşdəini görürük, lakin hər halda yenə bu forma cümlənin əvvəlində olur.

Gəlübəni qarşıladılar, qara otağa qondurdular.

Bu formanın birləşmənin sonunda və cümlənin ortasında işlədiyiñə çox nadir hallarda təsadüf edilir.

Yaqan ile boğazından tutubanı, qaba əncəm altına salayınmı?  
-ibanın variantına isə biz ancaq Qazi Bürhaneddin "Divan"ında  
rast gelirik:

Ben yanubanun göz yaşıni dökəm daim  
Sən dəxi bənüm işümə imrənəsin, eyləmi?

13. Çoxdan zərfi cümlənin xəbəri funksiyasında çıxış edərək  
əksər hallarda -dan şəkilçisi düşür:

Biz varlığı çoxdur ki, məzadə beribidük.  
Q.Bürhaneddin

Can ilə eqlü könülü dilbər apardı çoxdurur.  
Q.Bürhaneddin

### Sintaktik xüsusiyyətlər

Əsasən poetik əsərlərdən ibarət olan XIII-XVI əsr yazıları abidələrin sintaksisinin sonrakı dövrlə müqayisədə ümumi və fərqli cəhatlərini tədqiq etmək bir qədər çətindir, çünki poetik dilin sintaksi xalq danışq dilinin sintaksisindən çox forqlənir. Biz burada sintaksisdən əsasən cümlə səviyyəsində danışacaqı. Cümlənin sintaksisində tədqiq olunan dövr üçün əsas xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

1. Feli sıfat və feli sıfat tərkibi əksər hallarda mübtedə rolunda çıxış edir:

Həqiqət həqqi biləndir verən varını yəğmeye,  
Təraş olub nəməd geyən dolaşmadı bu sevdəye.  
Nesimi

Həqqi bilən biir bu gün eşqi hedisi-pürbəla.  
Nesimi

Anı sevən yoline oynasa gərək canı.  
Q.Bürhaneddin

Lebünə baxanun gözü qarara,  
Yüzinə gej baxan ağara gözü.  
Q.Bürhaneddin

Yüzinə, ey nuri-həq, səcdə qılan ta əbed,  
Adı malekdir anın, divi-pəlid olmadı.

Nesimi

Sonuncu nümunəyə diqqətli fikir versək, görərik ki, "yüzinə səcdə qılan bir tərefdən "divi-pəlid olmadı" xəberinin mübtedası, digər tərefdən adı söz-formasının birinci tərefidir, lakin məntiq tələb edir ki, "yüzinə səcdə qılan" birləşməsi -m şəkilçisi qəbul etmediyi üçün onu anın əvəzliyi əvəz etsin. Belə hallara biz Nasimidə, Qazi Bürhaneddindən tez-tez təsadüf edirik. Sonralar bu tipli cümlələr dildən tamamile çıxır.

2. Müasir dilimizdən fərqli olaraq bəzən məsədər və məsədər tərkibləri də mübtedə rolunda çıxış edir:

Dök zülfüni yüzüne ki, möcüzdürür qatı,  
Görmək bir arada, kişi leyli, nəhəri.  
Q.Bürhaneddin

3. Elliptik cümlələrə tez-tez təsadüf olunur:

Əgər qanım tökərsən, allerin var.  
Nesimi

Ey vay bəni, bu dərde davam olmayıarsa.  
Q.Bürhaneddin

Tək sen bənüm ol, uçmağı kimə gərək isə,  
Tərk eylədi bir buğdayıçın uçmağı Adəm.  
Q.Bürhaneddin

Birinci misrada, "uçmağı kimə gərək isə" cümləsində həm mübtedə, həm də xəbər ixtisar olunmuşdur. Əgər şair öz sevgilisini hər şeye qadir hesab edir və onu Allah səviyyəsinə yüksəldirsə, gümən etmək olar ki, bu cümlənin mübtedəsi "san" və xəbəri "ver" olmalıdır. Bu halda cümlə tam şəkildə belə səslənər: "Təki sen mənim ol, cənnəti (isə) kimə gəreksə, (ona da) ver".

4. Tabeli və tabesiz mürəkkəb cümlələrə daha tez-tez təsadüf olunur. Bu cümlələr əksər hallarda bağlayıcısız işlədir. Şərt budaq cümləli tabeli mürəkkəb cümlə tədqiq olunan dövrdə ən çox işlədilən cümlə hesab olunur. Maraqlıdır ki, tamamlı budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümləsinin mübtedəsi əksər

hallarda ismin təsirlik halında olur. Belə hallarda baş cümlənin xəberi *zənn və güman bildirən* feli ifadə olunmalıdır:

Sənə kimdir deyən, kim həq degilsən,  
Səni həq görməyənə həqdan cüdadır.  
Nəsimi

Gözünü xəstədir xu görürüz hicab yox.  
Q.Bürhanəddin

Könlümi aparanun kirpigi oxın bulmışım  
Necə ki ol diler isə ki, bini olam, olmuşam.  
Q.Bürhanəddin

Bizi xuni-ciger içsin demiş yar,  
Hələ ben dutayım evvel yasaqı.  
Q.Bürhanəddin

Göründüyü kimi getirdiyimiz nümunelerde “sen... həq degilson”, “ben... olmuşam”, “gözü xəstədir”, “biz içək” cümlələrində mübədalar “səni” və “bini” kimi təsirlik hal şəkilçisi ilə işlənmişdir.

Əlbette, poetik dilda sözlərin sırası bəzən ədəbi dil normalan qılıbından çıxır və pozulur. Lakin bu heç də o demək deyil ki, poetik dilda şair söz sırasını istədiyi kimi poza bilər. Aydın məsləhətli ki, poetik dilda da söz sırasının öz qanunauyğunluqları var. Buna baxmayaraq biz bəzən söz sırasının elə pozulması hallarına təsadüf edirik ki, bu bir qədər qeyri-adi görünür.

Məqsudə cəkikdən irişince bəni sürmə.  
Q.Bürhanəddin

Bu misradada *esikdən* şəklində işlənən söz əslində *irişinca* fel formasından sonra gəlməlidir. Eyni sözü aşağıdakı misra haqqında da demək olar:

Əqrəb oldu alemiñ xəlqiniñ mar.  
Nəsimi

Bunlarla yanaşı, bəzən elə cümlə növlerinə təsadüf edirik ki, həmin cümlələrin hər birinin quruluşu haqqında ayrıca danışmaq

läzimdir. Biz bu cümlələrin ancaq bir neçəsini burada verməyi məqsədə uyğun hesab edirik:

Yüzün lövhində, ey huri, ilahi görməyən əafil,  
Yeqin kim, güzgüsü annın yüzündən getməmiş pası.

Nəsimi

Nəsiminin bu beytində, ya birinci misradada *əafil* sözündən *-dir* şəkilçisi düşmüs, ya da yiyelek hal şəkilçisi ixtisar edilmişdir.

Q.Bürhanəddin onomim və omoformlardan çox böyük məharətlə istifadə edərək onomim frazələr və cümlələr yaradır. Əksər hallarda *sormaq* feli eyni mətn daxilində həm *soruşmaq* feli, həm də *əmmək* feli mənasında işlədirilir: *əm* həm dərman, həm də *sormaq* mənası verir; *qanda* həm “qəndə//şəkərə”, həm də “harada” mənasında işlədirilir:

Bana yalançı de, gor labunu qanda bənzədəm,  
Abi-hayati bon şəkərə, qanda bənzədəm.

Eşq ilə dərdüm qatı lütfi de, əm, bəğüm,  
Şərbəti-heyan imiş totağın əmsəm, bəğüm.

Sormağ qorxaram totağını ki, qandadur,  
Zöhra qanı ki, cəhd qıflam bir isirmağ'a.

Saqiya ayağunu ölümə ver  
Nəzər eleyübən bu haluma ver.

Sonuncu beytdə də *ayaq* sözü həm “qədəh”, həm də “ayaq” kimi işlədilmişdir. Mətn daxilində eyham Q.Bürhanəddin poeziyasının əsas xüsusiyyətlərindən biridir.

Bütün yuxarıda deyilənlərdən çıxış edərək aşağıdakı ümumi nəticəyə gəlmək olar:

1. Qazi Bürhanəddinin qəzəlləri, “Dastani-Əhməd Horamı”, “Vərqa ve Gülşah” və Təbrizi Əhmədinin “Əsrarnama” tərcüməsi də ərzə vəznində olmalarına baxmayaraq xalq dilinə dahu yaxın bir üslubda yazılmış və nəinki ədəbi dil tariximizi, tarixi ərammatikamızı və leksikologiyamızı öyrənmək üçün, hətta tarixi dialektologiyamızı yaratmaq baxımından qiymətli mənbələrdir.

Tarixon yəsidi ilə başlayan bir çox sözlərdə ədəbi dilimizin müasir inkişafı mərhələsində həmin səs düşür: *yılan – ilan, yıldız –*

*ulduz* və s. Bu fonetik hadisə, çox güman ki, dilimizin ayrı-ayrı dialektlərində çox qədimlərdə başlanmışdır ki, buna biz Qazi Bürhanəddin, İmadəddin Nəsiminin "Divan"larında, "Əsrar-namə"də təsadüf edirik. Tədqiq etdiyimiz dövrde bu abidələr surf Azərbaycan mənşəli sözlərin zənginliyi baxımından da başqa abidələrlərindən fərqlənir. Cümələrin sintaktik quruluşuna ve morfoligiyasına gəldikdə isə, onu demək lazımdır ki, həmin abidələrdə ədəbi dil normalarına daha çox yaxınlıq müşahidə edilir.

2. Nəsimi, Həqiqi, Həbibinin əsərləri onlarından dünyagörüşü ilə bağlı olaraq Quran ayələri və çetin anlaşılan hərufilik rəmzləri ilə dolu olduğu üçün poetik vüsst baxımından klassik poeziyanın, bədii dilin, fəlsəfi fikrin inkişafında böyük rolu olduğunu baxmayaraq, bu şairin əsərləri ədəbi dilin canlı xalq dili ilə əlaqəsi baxımından, şifahi ədəbiyyatımızın ilk sanballı nümunesi kimi qiymətləndirilir. "Kitabi-Dəda Qorqud"un dili ilə yaxınlıq və surf Azərbaycan mənşəli leksik ünsürlerin zənginliyi baxımından Qazi Bürhanəddin "Divan"ından, "Dastani-Əhməd Horəmi"dən, "Vərqə və Gülşəh"dan və "Əsrarnamə"dən bir pilla aşağı durur.

Leylətül-qədrin səvadi zülfü-pürtabındadır,  
Vəzzühanın afitabi yüzü möhtabindədir.

Nəsimi

Elmi-təvhid ol ləbin nitqi-düreşşanındadır  
Vahdatın cami-meyi ləli-direxşanındadır.

Həqiqi

3. XV əsr ədəbiyyatımızda sönməz ulduz kimi parlayan Kişvari "Divan"ı orta əsrlər özbək ədəbi dili tasiri əsasında yazılmışdır. Şairin dili Nəsimi və Həqiqi dilindən ifadə baxımından daha sadə olmasına baxmayaraq, orta əsrlər özbək dili morfoloji ünsürleri ilə dolu olduğu üçün ədəbi dilin qrammatik quruluşunun tədqiqi baxımından o qədər de tutarlı mənbə hesab olunmamalıdır.

4. Tədqiq etdiyimiz dövrde şifahi ədəbi dilimizin en böyük və əvəzənilməz abidəsi olan "Kitabi-Dəda Qorqud" haqqında ayrıca danışılmalıdır, ədəbi dilimizin formallaşmasında və inkişafında bu qıymətli abidənin rolü ayrıca bir tədqiqatda müəyyənlenəşdirilməlidir. Bu əsər özünün söz ehtiyatının zənginliyi, üslubunun kamilliyyi və məntiqi gücü, qrammatik quruluşunun təkmilliyyi baxımından əvəzsizdir.

5. XV əsr də daxil olmaqla, XV əsər qədər Azərbaycan dilində yazılmış abidələri bütöv halda götürürək, ədəbi dilimizin (leksika və frazeologiya mütəsnə olmaqla) inkişaf mənzərsəsinin vermək çətindir. Çünkü qeyd etdiyimiz kimi, bu abidələr bir-birindən əslubi baxımından tam fərqlənir. Ona görə də biz əksər hallarda yuxarıda bu və ya digər hadisənin izahı zamanı əsasən bir və ya iki abidədən nümunə göstərməklə kifayətənmişik. Bu bir daha onu sübut edir ki, hər bir abidənin ədəbi dilin inkişafı tarixində mövqeyi ayrı-ayrılıqda tədqiq edilməlidir.

Nəsimi "Divan"ının dilini başqa yazılı abidələrdən fərqləndirən əsas cəhətlər bunlardır:

1. Nəsimi əsərlərinin çoxu şairin dünyagörüşü, onun təhlükə etdiyi hərufiliyin fəlsəfi əsaslarını açmaq işinə xidmət etdiyi üçün, şairin böyüklüğünü, onun "bu cahana belə siğə bilməyəcəyini" göstərmək işinə itahf olunduğu üçün xəberi I şəxsin təkində olan cümlələr coxluq təşkil edir.

Qulluğa bel bağladım, sultani gözər gözlerim,  
Derdinə tuş olmuşam, dərməni gözər gözlerim...

...Men də şahın yoluna canımı qurban etmişəm,  
Eşq ilə girdim yola, meydani gözər gözlerim.

Cüreyi-eşqin diler ki, könlümə mehman ola,  
Xidmətə bel bağladım, mehmanı gözər gözlerim.

Gecələr yahu deyib hər dəm təmənna eylərəm,  
Rəhmətindən umaram rəhmanı, gözlər gözlerim.

Ey Nəsimi, sidq ilə yolunda xak olmaq üçün  
Can elindən golmişəm, cananı gözər gözlerim.

İxtisarla verdiyimiz bu qəzəldəki *qulluğa bel bağladım, dərdinə tuş olmuşam, canımı qurban etmişəm, eşq ilə girdim yola, xidmətə bel bağladım, rəhmətindən umaram rəhmanı* tipli feli cümlələrlə yanaşı

Men ki dərvishəm, fəqirəm, padşahi-aləməm,  
Vəhdəhü laşırık ilə şübhəsiz istə zətom.  
Sol şəmi gör ki, nurunu porvanayom yəna

tipli xəberi I şəxsin təkində olan ismi cümlələrə də təsadüf edirik. Bir cəhet də maraqlıdır. Əgər qəzelin mətə beysi, hətta ilk misrasının xəberi I şəxsin təkində olan ismi cümlə ilə başlayırsa, demek olar ki, qəzelin sonuna kimi bütün beytlərdə bu quruluş davam edir ki, -an//-əm//-yan//-yəm şəkilcisinin tekrarı qəzelin müsiqisini, ahengdərliyini gücləndirir, onun bir himn kimi sesləşmesini şərtləndirir. Bir nümunəyə müraciət edək:

Men mülki-cehan, cahan mənəm, men!  
Men həqqəmekan, məkan mənəm men!  
Men erş ilə fərsü kafü nünəm,  
Men şərhü bəyan, bəyan mənəm men!

Ancaq iki beytini vermekle kifayətləndiyimiz bu qəzəl *m*, *n*, *ə* səslerinin bir-birini izləməsi ilə fərqlənir. Xəberi I şəxsin təki ilə ifadə olunan feli cümlələrə isə əsasən ayrı-ayrı beytlərdə təsadüf olunur.

2. Nəsimi qəzəllərinin çoxu xitab, müraciət xarakteri daşıyır. Sair öz oxucusunu yüksəlməye, insan adını ləyaqətlə daşımağa, özünü tanımaga, müti olmamağa çağırır. Buna görə də ancaq xitablardan ibarət olan qəzəllərə, *gör*, *görgil*, *gal*, *galgil* tipi emr məqamında işlənən fellərə, *ey* nidası ilə başlayan xitablar tez-tez rast gelirik:

Kesilgil masivallahdan, özünü bağlagıl həqqə,  
Diləri sən qiyamətdə, ulu həzrətdə izzətin.  
Bu yıl böyle qılan dərsən, gələn yil dəxi həm böyle,  
Gal eyla-böyləni tərk et, qənimat tut bu fürsəti...  
...Senin var isə gar beside manlıq daşlaşıl iraç  
Ravan düş mənber üstündən, uzatma sözü mövvlənə,  
Əger əqlin kəmal olsa, gəl içgil, qoy bu höccətni.  
Nəsimi laübalıdır, ana eyb etmə, ey sufi,  
Neçün təbdil qılım dərsən ezel gündənki qismətni.

Maraqlıdır ki, müraciət məqamında bəzən ey nidasından sonra xitab ixtisar edilir.

Ey, camalın səfəhəsində xəmti-Quran bulduş uş;  
Ey, lebin eyni abi-heyyandır.

Nəsimi dilində ey nidası on çox substantivleşmiş -an//-ən, -yan//-yən şəkilcili feli sıfat və ya feli sıfat tərkibi ilə işlədirilir:

Ey soran məşquqının aşşarını naməhrəmə;  
Ey yarını dünyayavü üqbəyo verən, gol,  
Bil nasneyi dünyada ki, yarın bədəlidir;  
Ey buncuğu dürdano sanan, gövhərini bil;  
Ey qılan dəva ki, şahəm, edli insafini qan?

Xəberi III şəxsin təki və cəmimdə olan feli cümlələrdə bir qayda olaraq xəber ya keçmiş zamanın müxtəlif formalarında, ya da qeyri-qəti gelecek zamanda olur:

Gəl, ey dilber ki, hüsünən ayə düşmüs,  
Üzün görmüş, günəş sevdəyə düşmüs.

Ənələqə söylerəm həqdən, ələl-erş istiva geldi,  
Üzündür sureyi-rehman, ələl-rehman ela geldi.

Bir şaha sen qulluq eyle, səhbətindən can biter,  
Bir sedəfdən çəsnidən dadgil, durr ilə mərcan biter.

İsmi cümlələrdə isə əksər hallarda xəber -dur//-dir//-dur//-dür şəkilcisi, bəzən də -dirv//-dirir//-durur//-dürüür şəkilcisi, bir sıra hallarda isə əsasən imiş, bəzən isə, idi forması ilə ifadə olunur:

Bu ne bərgüzidə candır ki, gəzer bu can içinde,  
Aşıq qatında küfr ilə islam birdir.  
Adınədir qiyamət, ol gündədir nedamat,  
Ol gündə həş oliser, ol gündə macaradır.

İndiki zaman, qeyri-qəti gelecek və qəti gelecek zaman formalarına Nəsimi dilində çox az-az təsadüf edirik. Xəber II şəxsin cəmimdə, ancaq çağışqın məqamında işlədirilir. Xəber belə halda bir qayda olaraq felin emr şəklində ifadə olunur və həmin xəbərdən sonra I şəxsin cəmi də felin emr şəkli ilə ifadə olunmuş xəbərlə belə quruluşa iştirak edir. Belə hallarda Nəsiminin fealiyyət prosesində insanları birləşməyə çağırmaq sedası daha aydın eşidilir:

Cün Nəsimiyə bu fazl açdı hidayət qapısın,  
Çalmız çəngü rübabı, içəlim niqliş şərab!  
Firsətdürür, golin bu gecə içəlim meyi!

Nesimi "Divan"ında III şəxsin cəmində ara-sıra təsadüf olunan xəber, I şəxsin cəmində nisbetən tez-tez işlədirilir.

Tarixən analitik olan -a//-ə şəkilçili feli bağlama ilə turur//durur fel formasının birləşməsindən əmələ gələn və hərəkətin indiki zamanda davam etdiyini göstəren forma Nesimi dövründə bir qədər sadələşmiş və yanə durur (turur) forması yanədur şəklində düşmüşdür. Bu formaya da biz Nesimi "Divan"ında çox az-az da olsa rast gəlirik:

Yüzündür ol taban qəmer kənvarı tabindən anın,  
Xurşidü mahin məşəli daim tutmuş yanədir,  
Şəm oldu könlüm üstə fəraqında yanədir.

XIII-XV əsrlər poetik dili ilə müqayisədə Qazi Bürhanəddin "Divan"ının dili nisbetən sadədir.

Burada canlı danışq dilindən gələn ifadələr, zərbə-məsəllərlə yanaşı şairin öz buddi təfəkkürünün məhsulu olan klassik qəzəl, qəsidiə, məsnəv və rübai kimi poetik janrlarda geniş yayılmış şablon və klişelərə qarşı qoyulan söz birləşmələrinə də geniş yer verilir ki, biz onları ancaq Qazi Bürhanəddin dilində qeydə almışq. Bir neçə nümunəyə müraciət edək:

#### *qayırmağa dəgməz:*

Bənum canum kibi yoluna sehl öle hezar,  
Zinhar qılımağıl ana, degməz qayırmağa.

#### *gözü gög olmaq* (səbirsizliklə gözləmək):

Gözüm gög oldu yüzün görməkiçün,  
Zəmin oldu yüzüm xeyli zamandur.

#### *ayağına döşənmək* (yalvarmaq):

Ey göz, gög ol nigarn sohbərində,  
Ey yüz, ayağına döşən bu gece.

#### *göz axıncısı* (gözlərini süzmək):

Gözlerin axıncısı dildə qomadı taqət,  
Anı görünçə axar mordüm bunun yasına.

#### *göz quşu ilişmək* (quşu qonmaq, xoşlamaq):

Gözüm quşu aləmdə həmin sənə iləşdi,  
İnlənməgi dünyada eşigündə hamandur.

#### *ağız-ağıza urmək* (öpmək):

Ur ağızin ağızına, sor canımı gövdədən  
Ki, bulasan dünyada aşiqı "ma-la-kələm".

#### *əmək yemək* (zəhmət çəkmək):

Əya nigar, rəvəmi; be haqqı nan-ü nəmək  
Ki, zaye ola sonin yoluna yedigim əmək.

#### *qaravul qılmaq* (gözətçi etmək):

Gözünü zülfü çərisinə qaravul qılıban,  
Könlü gözləri elçisinə casus eylaya.

Şair bu cür ifadələrin çoxunu canlı danışq dilində götürür:

#### *uzun qılmaq*

Yar bizim ilə yenə qıldı uzun.

#### *dodağını tsırmaq* (dodağını dişləmək):

Ləlinə dedüm halumu, tsırdı totağın,  
Fərq eyliyəmədim daxi imindən əmini.

#### *yaxaya yapışmaq* (sövdəyə düşmək):

Yaxama anun eşqi yapışalı, nə zəhro  
Ki, meyl edə gözlərim bir püxtəyə, ya xamo.

Aşağıdakı nümunə daha maraqlıdır:

Ay yüzün ağılında könlüllər sürülönenmiş,  
Oğlan isən anı anlamamışan üsən son.

Xalq dilinin zengin xəzinəsindən bəhrələnən şair ilk baxışda ancaq prozaik mətndə verilməsi mümkün olan ağıl "tövlə", sūrə sözdən özünүn yaratdıgi sūrlənmək felini ay yüz, kənül sözleri ilə birlikdə işlətmış və bu sözlərə poetik tərəvət vermişdir. Bu qəbul olunan sözlərə da biz Q.Bürhanəddin dilində tez-tez tasadıf edirik. Bu da Q.Bürhanəddin dili ilə şəhəri ədəbi dilimizin əvəzsiz incisi sayılan "Kitabi-Dədə Qorqud" dili arasındaki yaxınlığı sərtləndirən əsas cəhətlərdən biridir.

### Mülgavise eti

İrağından yaqınından irür irağına,  
Bir yaxına gətirəyim anın irağıni.

"Kitabi-Dədə Qorqud"da çöñə sözü göz sözünün təyini kimi "zəif görən", "tuqqun" mənası verir. Bu söz və çörəlmək "zəif görmək", "tuqqun gör" feli, şübhəsiz, canlı danışqıda işlədilmiş və öz mənasında bu sözlerin qazal və şerində işlədilmişəyi ablağatmadır. Lakin bu söza de Q.Bürhanəddində təsadüf edirik:

Ey qəmzələri dönmə və çöñəlmə bərū gel,  
Yüzün ilə alnını bana şəmsü qəmər qıl.

Bu beytde də Q.Bürhanəddin prozaik "çönləmə" sözünə poetik çalar vermiş və onu çox güman ki, "xumar" sözünün sinonimi kimi işlətmisdir.

XIII-XV öst klassik qızıl şerimizdə atalar sözlerinə, zorbı-məsəllərə de təsədüf edirik. Maraqlıdır ki, bu cəhət Qazi Bürhanəddin poeziyasının dili üçün daha səciyyəvidir:

Ömür axar suya benzör, axana yetilmöz  
Bir-iki dom var iso şimdı baqını görünüz.  
Sünən eşqin, bani yaxdi, sanasın  
Ki, bir od salı verdün bir qomış.  
Lebi-şaftalısına qarşı yüroğım ditrə,  
İçi yansa kışının meyl edər olur yemişo.  
Saçından sırqo aylondı ki, doğmaya yavuz gözler  
Dürlər döñer gözüm lebün ilo dişin üçün  
Dilor olam xəvr edibən salo irmaga.

(Müqayisə et: Bahçı at döryaya)  
Şimdi olacax nasnayı sen tanlaya qoma  
(Bu günün işini sabaha qomya)  
Tavakkülü görək ola bu yolda aşiq olan  
Gərək ki, çöp düşə ol gözə ki, kişi saxınur.  
(Qorunan gözə çöp düşər)  
Yar Nili üçün nola Fürat olur işə yaşı,  
Alında yazılın işişa başa gərəkdir.  
(Alına yazılın pozulmaz)  
Çün irişmez olımız etəğünə  
(Əlim etəyinə çatmur)  
Astin ile süpürür astan,  
Qana qan işə qandurun yürügüm.

3. Söz oyunu, eyham, cinaslardan müxtəlif üslubi məqamlarda istifadə, cinas yaratma, antonim, omonim və sinonim sözlərdən və söz-formalardan böyük məharətlə istifadə edərək poetik mətnə məntiqi və fəlsəfi fikir baxımından mənə və poetik forma arasında vahdətə nail olmaq və bununla da ahəngdarlıq, melodiklik yaratmaq bütün klassik şerimizə xas olsa da, bu cəhət Q.Bürhanəddin poeziyasının qanımı və canını təşkil edir. Bu məqsədlə verilən hər bir nümunə xüsusi izahat tələb etdiyi üçün ayrı-ayrı nümunələr və onların sərhini verək:

Lələni dərdimizə əm dedilər,  
Canı təşnə görübən əm dedilər.  
Hüsnünün bağına irəm dedüm,  
Necalar ol bağa irəm dedilər.

Bu nümunadə birinci misradakı *əm* "dərman" mənasında, ikinci misradakı *əm* isə *əmmək* felinin əmr şöklindədir (II şəxsin təki). Üçüncü misrada *iəm* felin arzu şöklinin I şəxsin təkində olduğu halda, dördüncü misrada "cənnət bağı" mənasını verir. Lakin bu poetik figurlar şair o qodar möhərrətə işlətməşdir ki, həmin misradakı fikri bəsəqə sakilda da izah etmək olar.

Maraqlıdır ki, Q.Bürhanəddin dilində həm *əm*, həm də *sor* bir qayda olaraq *dodaq, dil* ağız semantik gruppuna daxil olan müvafiq sözlərlə sintaktik əlaqədə verilir. Ona görə də *əm* və *sor* bütün hal-larda eyni zamanda iki manada işlədir; *əm* həm "dorman", həm də

*əmmək* felinin əmr şəkli (II şəxsin təki) mənasında, *sormaq* feli isə həm *soruşmaq*, həm də *sor//əmmək* mənasında:

Can yiğin lebin də sezərem,  
Nolisər soralum, bula ki, bile.  
Sormağ qorxaram totaġunu ki, qandadur.

Son nümunədə əgər *sormaq* felini *soruşmaq* mənasında işlənən fəl kimi götürsər, *qandadur* xəberini "haradadır" mənasında işlənən sual əvəzliyi kimi başa düşülməyik; *sormaq* feli *əmmək* kimi alsaq, "qandadur" xəberini *qan* sözü ilə bağlamalyıq.

Maraqlıdır ki, bəzən *əmsəm* sözü də "dərman" mənasını verir. Q.Bürhanəddin dilində *əmsəm* ya *əmmək* felinin şərəf şəklinin I şəxsin təki ilə cinas yaradır, ya da eyni metndə eyni zamanda həm "dərman", həm də "əgər əmsəm" mənasında işlədirilir:

Eşq ilə dərdim qatı lütf ilə də em, bağım,  
Şərbəti-heyan imiş totaġun əmsəm bəkəri.

Q.Bürhanəddin dilində ayax "qədəh", "cam" mənasında əksər hallarda *al* sözü ilə sintaktik əlaqədə işlədirilir və *al* sözündə yanaşı bədən üzvü kimi *ayaq* sözü də bu zaman təsəvvürde canlanır:

Nəzər eyləyibən bu halıma, ver,  
Lütf eylavü aç said ilə saqı bu gecə,  
Andan tolun sun bizə ayaq, saqı, bu gecə.

Bu nümunədə birinci misradakı "said" ilə "saqı" (saqı ismin təsirlik halindədir) *al* ilə *ayaq* mənasında işlədirilir, ikinci misrada isə *saqı* "şərab paylayan" deməkdir.

Bedr ay işinə bu gecə tana qalırız biz,  
Münətzir olub görməgə tana qalırız biz.

Nümunədə *tana qalmaq* birinci misrada "təəccüb etmək", ikinci misrada isə "dan sökülenə qəder qalmaq" mənasında işlədirilir.

Zülfeyniyili qarularum bağlamışam ben,  
Bən ana fəda bu ola, qarum nedərom ben.

Bu beytde də birinci misrada *qaru* "qol" mənasında (bu mənada qaru "Kitabi-Dada Qorqud"da tez-tez işlədirilir), ikinci misradakı "qaru" isə "cavab" mənasındadır.

Eşqün yanğıni içen ayılı görmediim,  
Yüzün gərəli ürkəri ay ile görmediim.

Bir-iki nümunəyə də diqqət yetirək:

Can anun saçı piçino çu girincə ölü idı,  
Nola gor toləşdiyisa ol arada bir girincə.  
Dilar isən ki, görəsən ayı na,  
Gün toğicəx elüne al ayına.

Yoxsulina bayına bu aləmün,  
Gər yüzünü gösderürsən bayına.  
Odun kibi hicri oduna qayə tənəümü,  
Ol gövdəsi nəşrin, yürügi qayə rəvəmi.

Alnunla yüzün töne ura günəşə, aya,  
Kirpükli gəzgin əsridəvü aya rəvəmi.

Bu nümunələrdə eyni fonetik tərkibli söz-formalar müxtəlif mənələr verir.

Oyed etdiyimiz kimi, ümumiyyətlə, klassik şərimizə xas olan bu cəhət Q.Bürhanəddin "Divan"ı üçün, Q.Bürhanəddin dili üçün daha səciyyəvidir. Bu, dilimizin XIV əsrđ leksik tərkibini öyrənmək baxımdan xüsusi əhəmiyyətə malikdir. Yuxarıdakı nümunələr də *bayınmaq* "huşunu itirmək", *qa(y)maq* "yandırmaq", "qalamaq", *aymaq* "ayıltmaq", "huşunu başına götürmək" mənasında işlədirilir ki, müasir dilimizdə bu sözlərin heç biri işlədilmişdir. Bu baxımdan bəzən Q.Bürhanəddindən elə sözlərə təsadüf edirik ki, bu sözlər Q.Bürhanəddin dilində işləndiyi mənada başqa abidələrimizdə qeydə alınmamışdır.

Saçın yoxsul ilə bayə əgerçi qolu gotirir,  
Neçün bu əql yoxsulun dilar ki, sehr ilə bayə.

Birinci misrada *bayə* söz forması *bay* "varlı" sözünün yönük hal şəkilçili formasıdır, ikinci misrada isə *bayə* "ağlım başdan aparmaq" təsirlisi felinin arzu şəklinin III şəxsinin təkidiir.

Zülfü dami tutam ki, bini yaza,  
Düşmişem bon xu dama, yazmamışam.

Bu nümunadə birinci *yazmaq* "azad etmək", "başlı başına buraxmaq" mənəni təsirli fel olduğu halda, ikinci misradakı *yazmaq* isə "qaçmaq", "yaxa qurtarmaq"; "keçmək", "yox olmaq" mənasını ifadə edir.

*Yazmaq* felinin "qaçmaq", "yox olmaq", "keçmək" mənasını biz başqa misallarda da qeydə almışıq:

Xumarumuz çu yazılıdı, tur imdi bادde görür,  
Xumarumuz çu yazılıdı, ayaq ziyyade görür.  
Gül qıldı əraq yüzü suyuńi yera döldü,  
Qılılı nezər gül yüzün үsündünde hayaya.

Fars dilindən dilimizə keçmiş *abır* sözü ərbəcədən alınmış *həya* sözünün sinonimidir və indi da bir çox hallarda bu iki sinonim söz müvəkkilə şəkildə (abır-həya) işlədir. Maraqlıdır ki, fars dilində abur şəklində olan bu söz mürəkkəb sözdür və Azərbaycan dilində onun qarşılığı *üz suyu* söri birləşməsidir. Ərəb dilində "ter" mənası veren "əraq" sözü dilimizdə "araq" şəklində spirtli içkinin bir növünü bildirir. Lakin Q.Bürhanəddin "əraq" sözünü "ter" mənasında işlətmis və "əraq", "yüz suyu", "həya" sözlerini həm sinonim sözlər kimi görmürsə, həm də onların məcəzi mənasından çıxış edərək yüksək poetik dil ilə öz fikrin ifadə etmişdir. İkinci misradakı *gül* məntiqi baxımdan həm *yüzün* söz-formasının təyini funksiyasında, həm də *gül* müstəqil şəkildə cümlənin mübətedası kimi çıxış edir. Bu beytədə sözə ifadə olunmasa da, eyham şəklində "qızarmaq", həm də "xəcalətdən qızarmaq" anlayışı da gizlənir. Deməli, beytədə aşağıdakı fikir öz poetik ifadesini tapır: Sevgilim, sənin (gül) üzündəki həyaya nezər salan gülün üzünün suyu xəcalətdən tər olub yere töküldü, ona görə də o qırmızı rəng aldı.

Eşqi yaxar-u hicri yuxar-u qəməzsi yuxar,  
Sihhet canına yaxar-u, yuxar-u yuxarı.

Bu nümunadə Q.Bürhanəddin fellərin fonetik yaxınlığına əsasən alliterasiya yaratmış, eyni zamanda həmin fellərdən omonim -*ar* şəkilçisi ilə həm göləcək zamanı ifadə etmiş, həm də isim yaratmışdır.

4. Bəzən qrammatik formaların, ayrı-ayrı şəkilçilərin ixtisarı da Q.Bürhanəddin dili üçün seciyyəvidir:

a) Müasir dilimizdə *çoxdan* zaman zərfi xəbor rolunda çıxış edərək Q.Bürhanəddin dilində bir qayda olaraq çıxışlıq hal şəkilçisi olmadan işlədiril:

Cananeye bon canı çoxdur ki, rovan etdim,  
Gizlənişəm özümü keysularında çoxdurur.  
Can ilə əqlü könülü dilber apardı çoxdurur.

b) Yiyelik hal şəkilçisinin ixtisarına daha tez-tez təsadüf olunur:

Səni sevən kişi(nin) falı, şaha, xəcəsto gərok,  
Təndən səni seven(in) canı avara gərokdır.  
Yüregi yazmadı günün yazığa yazdlar anı,  
Şehl olar oxa ox derbə, bun (bunun) axı dəmrəni qanı?

"Dastani-Əhməd Hərami", "Vərqa və Gülşah", "Əsrarnamə" XIII-XV əsrlər ədəbiyyatımızda epik əsərlərdir. Bu əsərlərdə həyat və məişətə bağlı müxtəlif hadisələr təsvir edildiyi üçün tədqiq olunan dövrda aparıcı janr olan lirik qəzel janrının dilinə nisbatən bu epik əsərlərin dilində məişət leksikası öz ekşini daha geniş tapır, canlı danişq dilinin xüsusiyyətlərinə böyük təsadüf olunur. "dəsürmək", "gürbüz", "qışanmaq", "siymak", "duraq", "dayanacaq", "yol kasmak", "yalın qılıc", "ög/üs", "ögünü davşır-taşra varmaq", "qığırmak", "gövdə", "kişnamak", "biyiq burmaq", "yamanlamaq", "lala/əsənləmək", "saqlıq arzu etmek", "diğün saqısı", "toy hazırlığı", "bucuq yul", "oğrulayın", "qazuuq", "mix", "qorqu yemək", "atlaməq", "hoppanmaq", "izin(i) çalmaq", "izinə düşmək", "arkan", "subay", "yarğan", "bañılınmak", "donanmaq" ("Dastani-Əhməd Hərami"); "enis-yoqus", "yürütmək", "hərakətə gatirmək", "yağmur", "aş", "ətnək", "yemiş", "qarınداş", "döşək", "avinmaq", "təsəlli tapmaq", "gərdək", "ərəvarmaq", "taqlanmaq", "dağlan", "basmaq", "qalib gəlmək", "yalıncaq", "lüt", "sarə qomaq", "bağlamaq", "qamçı", "dögmək", "gəbərmək", "atlanmaq", "qicmaq", "vurmaq", "utamaz", "qıra düşmək", "vurarken səhv etmək", "mal-tavar", "qatır", "qatır", "ullamaq", "yollamaq", "göndərmək", "yəğmələnməq", "əglənmək", "çalış", "döşəmək", "atlanmaq", "qızqırmaq", "yığmaq", "yəya", "piyada", "qamçılamaq", "torba", "əkin", "qaravaş", "qoyun", "siğır", "ərkək", "dişi" ("Vərqa və Gülşah"); "oğulluq", "qarin", "yas-dağ", "avmaq", "ovxalaməq", "ismarlamaq", "sifariş ver", "ətmək", "iplik", "icəd", "bürümək", "beli bükmək", "yavşan", "buğda", "bəyaz", "bir az əvvəl", "çör-

pək "örpek", dapşurmaq, daşlamaq, şatun almaq, şapalə "şapalaq", qabarmaq, qaplamaq, qarın, pilov, ittimək "itiłmək", qarçıladañaq "diş qicitməq", catlamaq, qurdamaq "qurdalamaq", gizlənməc, köprü, kötök, yürişmək ("Ösrənamə").

Bu epik əsərlərin dil və üslubunu XIII-XV əsrde yazılımış başqa abidələrimizdən fərqləndirən cəhətlərdən biri de bu əsərlərin dilində canlı xalq dilinden alınmış söz birləşmələrinin, frazeoloji ifadelerin, zərbə-məsəllerin, dastan və nağıllarımıza məxsus ifadələrin daha çox olmasıdır. Qılı iki biçmək, yüzüm qara, sözüm qısa, suçum bol, mənur keçdi, saç və saqqal ağardı, yeridir daşlara dögsəm, başım man, adıdır dünyada qalan kisiñin, dünün günə qatmaq, olun hazır yolunuzu görünüz, dünü günə ulamaq, sizə biza qarşı söylemək eyibdir, sözündən çıqmamay gər öldürürsən, bir ata bindi birişini yetdi, bu gün dünya yarın axrət degilmə ("Dastani-Əhməd Hərami"); pusuya girmək, atdan yüzü qoyu yıqmaq, öldürüb yüzü qoyu sıyrıtmək, bugünkü işi yarına qomaiq, ata qamçı urmag, sözün doğrusu budur, bin qul aldı, bin garavaq bin qatur, bin at aldı, bin dəvə, qoyun, sığır, qonaqlığa yaraq qılmaq, iki dizi üstüna çökmək, söylə ki, bu dün sevindirdin bəni, rəhmətiña haq sevindirsin səni, aqlını başına dərmək, bir içim su vermek, təkləyəndi uyxuya urdu gözü, ussı gedər, aqlı varar ("Vərqa və Gülsəh"); yeri var işına, san kim olasan ki, man tak padşah galə, san durmayasın, yani üstə yatdığu yerdə, keçən işi qurdamaq layıq degül, bu iş üstə küsilidür, baş açıq, yalnız ayaq, nə gizlənmək yeridir, bən əlimdən gələni qıldım sana, yaxşı dirlə bu sözi, ey xoş yasa ("Ösrənamə").

Haqqında danişılan epik abidələrimizdə bir çox hallarda baytları və misraları təşkil edən sözlərin ya hamısı milli mənşəli olur, ya da fars və arab mənşəli ele alınmalar olur ki, belə alınmaların dili-mizin tədqiq edilən dövrde özümüşədiyi şübhə doğurmur:

Birin-birin çıxın dışra varınız,  
Olun hazır, yolunuzu görünüz.

Qapının ikisini çıxdı egilid,  
Haman taş qapıda ömrü dağıldı.

"Dastani-Əhməd Hərami"

Yazı yazmaq, oxumaq öğrendilər,  
Çünki yeddi yaşına dəgdi bular.

Bir-birindən bir saat ayru düşor,  
Hər birisi bir yana sayru düşor.

"Vərqa və Gülsəh"

Şah məgər kim Boran eşitmış idi,  
Gecə-gündüz ana göz dutmış idi.

De ki dəgməz doni, börki bir pula,  
Kimsəsi yox yüzüne bir göz gülə.  
"Ösrənamə"

Hər üç abidədə cümlələrin çoxu şühudi keçmiş zamanda verilir, gələcək zaman formasına, demək olar ki, təsadiif edilmir. Mükaлимə və ya müraciət zamanı əksər hallarda fel II şəxsin tek və ya camindo əmr şəklində işlədirilir; səhbət danışanın özü haqqında olduqda isə feli xəber əsəsanındakı zamanda olur. Başqa hallarda da fel bəzən indiki, bəzən də qeyri-qəti gələcək zaman formasında verilir, lakin bu zaman formaları, bir qayda olaraq, mənaca sinxronik xarakter daşıyır ki, bu da nağılı və dastanlara məxsus təhkiyə tarzı ilə bağlıdır.

XIII-XV əsrlər Azərbaycan ədəbi dilinin tədqiqi göstərir ki, həmin dövr yazılı abidələri arasında üslubi baxımdan müxtəliflik var. Bu müxtəliflik həm leksik və frazeoloji terkiblərin işlədilməsində, həm də üslubi grammatik formallardan istifadə nisbətində özünü göstərir. Tədqiq olunan dövrə Azərbaycan ədəbi dili öz əksini əsəsan poetik əsərlərdə tapır. Bütün dünya dillərində romantik üslub öz ifadə tərzinə görə realist üslubdan, epik şerin dil materialı lirik şerin dil materialından bu və ya digər dərəcədə fərqləndiyi kimi, tədqiq olunan dövrda da ədəbi dilimizdə epik əsərlər hərfiyyiliyi temsil və təbliğ edən Nəsiminin, Cahanşah Həqiqinin dilindən və üslubundan fərqlənir. Notica olaraq bir dərəcədə qeyd etmək lazımdır ki, ədəbi dilimizin tarixinin eyni inkişaf dövründə yaranmış bədii əsərlərin dil və üslub fərqləri həmin əsərlərin, ancaq janrına görə deyil, eyni zamanda ədəbi dilimizin formallaşmasında, təkmilləşməsində və cılalanmasında müstəsnə rolu omluş olməz şairlərimizin temsil etdikləri müxtəlif elmi, fəlsəfi və siyasi cərayanları ruhuna, müddəalalarına uyğun olaraq öz təzahürünü tapır. Bununla belə, onların poetik yaradıcılığını dil və üslub xüsusiyyətləri milli köklərə sıx bağlı olduğundan onlar Azərbaycan yazılı ədəbi dilinin ilkin mərhələsində öz müsbət təsirini göstərmişlər.

## ƏDƏBİYYAT

1. M.M.Gumhan, N.A.Semenyuk. O nekotorykh principakh izuchenija literaturnykh jazykov, M., 1978.
2. A.P.Evgen'eva. Ocherki po jazyku russkoj ustnoj poezzii v zapisjakh XVII-XX vv. M.-L., 1963.
3. A.O.Edilika. O prazhskoj teorii literaturnogo jazyka. "Prazhskij lingvisticheskij kruzhok", M., 1967.
4. B.A.Larin. Lekcii po istoriji russkogo literaturnogo jazyka (X - seredina XVIII v.). M., 1978.
5. A.N.Kononov. Grammatika jazyka turkskikh-runitskikh pamjatnikov (VII-IX vv.). L., "Nauka", 1980.
6. Masyu ibni Namdar. Sbornik rasskazov, pism, stixov. Paris milli kitabxanasinda saxlanan (ərəb fondu №4435) əlyazma nüsxəsindən ərəbcədən russcaya B.M.Beylis tərcümə etmişdir. Tərcümənin əlyazması Azərb. MEA Tarix İnstitutunun arxivində saxlanılır.
7. T.Haciyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976.
8. V.I.Aslanov. Priemstvennost' nad dialektnykh form v istorии jazyka. "Tipi nad dialektnykh form jazyka", M., 1981.
9. M.Mahmudov. VI əsr ərəb şerində işlənmiş bir Azərbaycan sözü haqqında. "Azərbaycan filologiyası məsələləri", Bakı, 1983.
10. E.B.Sevortyan. Türkizmy u rannih armenijskikh pisatelyej. "Struktura i istorija triyokskikh jazykov", M., 1974.
11. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1979.
12. A.M.Demirçizade. O periodizacii istorii azerbaidzhanского literaturnogo jazyka. "Struktura i istorija turkskikh jazykov", M., 1971.
13. T.Haciyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976.
14. A.Axundov. Azərbaycan dilinin tarixi fonetikasi. B., 1983.
15. M.M.Gumhan. K tipologii germanskih literaturnykh jazykov donatsional'nogo perioda. V kn.: Tipologiya germanskih literaturnykh jazykov. M., 1976.
16. M.Cəfər. Dil və müasirlilik. "Ədəbiyyat və incəsənət" qəzeti, 1977, №1.
17. T.Haciyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976.
18. The Book – Dede Korkyt. London, 1974.

19. B.M.Jirmunskiy. Türkskiy geroycheskij epos. M., 1976.

20. Türk alimi Abdülqadir İnan matndeki *alar* sözünü *alan* şəklində oxumağı təklif edir, lakin heç bir izahat vermir (Bax: "Dede Korkut" kitabındaki bazi matifler ve kelimelere ait. Ülkü, Ankara, 1939, XII, s. 76).

21. Orhan Şaiq Gökyay. "Dedem Korkud"un kitabı. İstanbul, 1973.

22. Hasan Köksal. İslami dönen türk destanlarında "pencik çikarمه" motivi "Türk dili ve edebiyatı araştırmaları dergisi", İzmir, 1984.

23. Kitabi-Dedə Qorqud. Bakı, 1962.

**NƏSİMİNİN DİLİ XIII-XIV ƏSR  
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN ƏN MÜKƏMMƏL  
NÜMUNƏSİDIR**

Vaxtılı böyük vətəndaş ve böyük filosof şair özü haqqında

Bir gündeşdir Nəsimi kim anın,  
Neçələr zərrasına möhtacdır!

— deyərkən nə qədər haqlı olduğunu sonralar şairin möhtəşəm bədii, bədii-fəlsəfi yaradıcılığı ayani şəkildə təsdiqlədi: doğrudan da, mədəniyyət tariximizin müvafiq zaman axarında neçə-neçə nəsimi pərəst şairlər yarandı, onu təqlid edən söz sahibləri yetişdi, lakin onlar Nəsimiye benzəmək istəyi ilə özlerini Nəsimi güneşinin alovuna çırpdılar, Nəsimi güneşinin zərrasını möhtac olaraq da tarixin səhfelərinə qaldılar.

Müşahidələr göstərir ki, böyük şair Nəsiminin dili XIII-XIV əsr Azərbaycan ədəbi dilinin parlaq bir təzahürürdür. Nəsiminin poetik dili Azərbaycan yazılı ədəbi dilinin başlangıç mərhələsində ən mükəmməl, ən nəhəng, ən zəngin, ən milli, ən xəlqi, semantik baxımdan ən tutulu, ən masbatlı ve ən nəhayət, ən poetik ve obraxlı Azərbaycan türk dildir. Nəsimi Azərbaycan yazılı ədəbi-bədii dilinin ilk nəhəng yaradıcısi, banisidir. Özündən sonra gələn bütün şairlər, Azərbaycan klassikləri məhz Nəsimi dühəsinin işığından nur aldılar, hərə öz istedadı çəkisində Ana diline — Azərbaycan türk dilinə xidmət göstərdilər.

Məhz Nəsimi ilk dəfə qlobal şəkildə Ana dilli söz və ifadələrinə, qrammatik formalarına ədəbi dil selahiyəti verdi, onlardan öz möhtəşəm bədii yaradıcılığında bol-bol istifadə etdi; bələliklə, XIII-XIV əsr Azərbaycan ədəbi dilini milli zəmində inkişaf istiqamətləndirdi, xalq dili elementləri ilə zəngin ədəbi dil çələngi hördü.

Məhz Nəsimi ilk dəfə qlobal şəkildə Ana dili Azərbaycan-türk dilini zamanın qalib şeir dili — fars dili ilə, zamanın qalib elm dili — ərəb dili ilə sağlam rəqabətə qatdı və Nəsiminin doğma Azərbaycan dilində bədii fəlsəfi-bədii poetik dili bu rəqabətdən uğurla çıxdı, Azərbaycan ədəbi-bədii dilinin sonrakı inkişafı üçün

yaşıl işıq oldu. Nəsimi ilk böyük şairdir ki, əsrlərlə Şərqdə qəbul edilmiş “şeir fars dilində olar” kabusunu darmadağın etdi və Azərbaycan türk dilində yazdığını gözəl, latafatlı, dolğun ekspressiv fəlsəfi mənəli qəzəlləri ilə Azərbaycan türk dilinin həqiqi mənədə şeir dili olmasına həqiqətini təsdiqlədi.

Nəsimi üç dildə — fars, ərəb və doğma Ana dili — o zamanlar türki adlanan Azərbaycan türk dilində yazış-bardadan və böyük uğurlar qazanan ilk böyük polqliq şairdir. Tədqiqatçıların fikrinə, şair fars və ərəb dilli bədii yaradıcılığında da ceyni uğurlara nail olmuşdur.

Nəsiminin poeziya dili zəngin semantik çalarlı, dərin fikir, düşüncə məzmunlu bir dildir. Nəsiminin poeziyası Nəsimi şəxsiyyətindən süzülbər gələn xarakter poeziyasıdır. Nəsimi “Məndə siğar iki cahan, mən bu cahana sığmazam” deyərkən həm də şəxsiyyət Nəsimi ilə şair Nəsimi ikiliyini nəzərdə tutmuşdur. Nəsiminin poeziyasının məzmunu və onun dil vasitələri məğrur, casarətli, dönməz bir xarakterin bədii, emosional, ekspressiv təzahürürdür. Şairin poeziyasının həm ince fleyta alətinin, həm məğrur şeypur alətinin səsine benzədirilməsi bu mənədə özünü tam doğruldur. Kolumbiya (Amerika) Universitetinin professoru nəsimişunas Ketlin Baril bu haqda belə yazar: “Bu poeziya onunla üstünlük qazanır ki, o musiqi ilə yığırlımuşdur. Bu musiqi xüsusi bir aletdə ifa edilmək üçün yaranmışdır. Bu alet yalnız violinçel ola bilər, ya da məhəbbət bayatlarının ahəngdarlığını özündə yasaşdan fleyta. Bəzən elə olur ki, bu musiqi (Nəsimi poeziyası — S.M.) nağara gurultusunu xatırladır, bəzən kaman kimi sizlər, bəzən təntənəli şeypur səsini anlıdır. Hər vəziyyətdə bu musiqi (Nəsimi poeziyası — S.M.) ən gözəl ifaçının ən gözəl musiqi alətində ifasını xatırladır”.

Nəsimi poeziyası dərin fəlsəfi monasi ilə əlamətdardır. Bu onunla əlaqədardır ki, Nəsimi hürufizm ideologiyasının ən faal nümayəndəsi — təbliğatçı idi. Hürufizm corayonunun əsas qayası ondan ibarət idi ki, ətrafdə, kainatda mövcud olan maddi və mənəvi anlaysıclar ilkin olaraq hərflər — bu dövrlərdə əsas yaxıvasitəsi olan ərəb və fars dilleri əlifbalarının herf sayı — 32 və 28 rəqəmləri vasitəsilə öz əksini tapır. Bütün yaranmışların yaradıcısı Allah olduğu üçün hürufilər Allahın varlığını da həmin hərflərin daxılında görür, bütün maddi varlığı müqaddəslişdirirdilər. Elə bu səbəbdən Nəsiminin dilində hər bir söz fəlsəfi örtüyə bürünmüş

şekildedir, onun her bir sözünün dərəni ikinci bir mənə vardı – bu onun fəlsəfi mənasıdır. Bu baxımdan sayılar və onların Nəsimi dilindəki mətnaltı mənələri xüsusi zəngin və düşündüricidir.

Nəsiminin dilində çox sözlər öz ilkin lügəvi mənasından uzaqlaşır, böyük şairin ideya və məsələ qayesinin dasyıcımasına qeyrilir. Əlbəttə, belə faktlar Azərbaycan dilinin elmi üslubunun fəlsəfə qolunun ilk işartiləri olsa da, ümumən dövrün ədəbi dilinin xəlqi zəmindən vüset tapması baxımdan az əhəmiyyətlidir. Nəsimi dilini sacıyyələndirən on maqbul və milli baxımdan on vacib məsələ şairin dilində her bir sözün, qrammatik formanın poetikləşdirilməsidir. Nəsiminin poeziya dilində söz və ya qrammatik forma qrammatik məhdudiyyət tanımır: dil vahidləri şairin qələmində üslubi vasitə olaraq onun təkrarsız poeziyasının ekspressiv-emosional ifadə vasitəsinə çevirilir.

Nəsiminin poetik dilinin üstünlüyü və ağırlıq merkezi canlı xalq diline bağlılığındadır. Nəsimi poeziyasının zəngin söz ehtiyatı məhz xalq dili zəmindən olduğu üçün, o bu günün şairi kimi sevilməkdədir. Nəsimi tapındığı ideologyanın on qabaqcıl təbliğatçısı kimi güman etmək olar ki, xalq kütləsi arasında tez-tez olmuş, elə bu səbəbdən də onun əsərlərinde külli miqdarda xalqın gündəlik heyatında işlətdiyi söz və ifadələr işlənmişdir; bu sözələr şairin ölməz əsərləri vasitəsilə ədəbi solahiyət qazanmış və ədəbi dilin milli əsəslər üzrə zənginləşməsinə temin etmişdir.

Nəsimi dilini milli, xəlqi zəmində sacıyyələndirən dil vahidlərinin böyük çoxluğunu isimlər təşkil edir.

Nəsiminin dilində XIII-XIV əsrlər Azərbaycan xalq dilində işlənmiş isimlər zəngin mənə çeşidi ilə öz əksini tapır.

Nəsiminin dilində isimlər bütün maddi varlıqların, mənəvi və mücəred anlayışlarını adlarını bildirir.

Ümumən Nəsimi dilinin lügət tərkibinin əsasını, eləcə də şairin əsərlərində işlənmiş isimlərin əsas hissəsini türkmənşəli Azərbaycan türk dili sözləri təşkil edir. Bu isimlərin böyük çoxluğu çağdaş Azərbaycan dilində işlənməkdir. Şairin dilində işlənmiş isimlərin müəyyən bir hissəsi isə ədəbi dildə, daha dəqiq, ədəbi dilin rəsmi, rəsmi-karguzarlıq üslubunda öz fealiyyətini itirmiş, dialekt və şivələrdə özünü mühafizə edərək, xalq danışq dilində daşlaşmış ifadə daxilində, bəzən hətta ədəbi dilin bədii üslubunda – obraz dilində özünü göstərir.

Nəsimi dilinin lügət tərkibinin ikinci bir mühüm hissəsini ərab və fars dillerindən alınmış isimlər təşkil edir.

Bunları nəzərə olaraq Nəsiminin dilində işlənmiş isimləri iki gruppaya araşdırmaq mümkündür:

- 1) Türk mənşəli Azərbaycan dili sözləri – isimlər;
- 2) Əreb və fars dilindən alınma isimlər.

### Türkmənşəli Azərbaycan dili sözləri – isimlər

I. Çağdaş Azərbaycan dilində işlənməkdə olan isimlər. Bunlar aşağıdakı tematik qrupları əhatə edir:

1. İnsanın bedən üzvlərini bildirən somatik isimlər: *alın, ayaq, baş, buxaq, qaş, dil, barmaq, göz, bud, gulaq, əl, dodaq, bəbək, boyun, qan, qıl (sac), yanaq, diş, dəri, ilik, talag, öd, bağırsaq, sümük* və s.

2. Bitki, çiçək, gül adlarını bildirən isimlər: *ağac, qamış, çiçək, soyut, zanbağ, çob (çöp)* və s.

3. Heyvan, quş, həsərət adlarını bildirən isimlər: *at, oğlag, quş, çibin, qarğı, gögərçin, laçın, bayquş, mürçək, quzğun, öriümçək* və s.

4. Abstrakt mənə bildirən isimlər: *insan, tanrı, dil, div, şeytan, nitq* və s.

5. Yemək və içki adları bildirən isimlər: *yağ, bal, aş, qand* və s.

6. Astronomik adları bildirən isimlər: *ay, gün, Günəş, Yer, gök*, və s.

7. Təbiət hadisələri və coğrafi anlayışları bildirən isimlər: *yağış, yağmur, yel, yaz, qış, çay* və s.

8. Müxtəlif anlayışları bildirən isimlər: *al, hiylə, ağu, ad, var, qonşu, dad, qarı, adna (cümə), yal, yaş, yar (sevgili), yara, yol, yay, ox, ip* və s.

9. Müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş isimlər: *qapı, don, daş, qutu, yastıq, şal (parça), çiraq, ev, ocaq* və s.

10. Qan qohumluğu bildirən isimlər:

*Doqquz ata, yedi ana, dörd dayədən* ver xəber,

Du çəhəri pəncərə şəşin sağ binası nadür?

11. Vəhşi və ev heyvanlarının adını bildirən isimlər:

*at, qaplan, donuz, ayı, sığır (inək), eşək, qurd, tilki* və s.

II. Köhnəmiş sözlər – isimlər. Bunlar aşağıdakı tematik qrupları əhatə edir:

1. Müxtəlif fonetik deyişikliklərə uğramış isimlər: *qaranqu – qaranlıq, torpaq – torpaq, dikən – tikan, tob – top, buncuq – muncuq*

*ümciq, kirpik – kiprik, dəngiz – dəniz, uyxu – yuxu, şışə – şışa, qablan – qaplan* (DTS, 421), *qarınca – qarışqa* (MK, 375, III, 1941, DTS, 4271969) və s.

Maraqlıdır ki, Nəsimi "Divan"ının 188 (5225) şifreli əlyazmasında *buncuq* sözünün *muncuq* variantı da mövcuddur:

Ey *muncuq* dürdənə sanan, göhərini bil,  
Takım bilesən lölöri-şəhər kimin var?

Eyni hadisə *dikan* sözündə müşahidə edilir: həmin əlyazmada *dikan* variantı ilə yanaşı *tikan* variantı da özünü göstərir:

Alemdə bu gün ehdi bütün yar ola girməz,  
Yandırıdı *tikan* bağımı gülzər ola girməz!

2. Söz əvvəlində y samiti ile işlənən isimler: *yüz – üz, yıldız – ulduz, yürək – ürək, yılan – ilan*.

Söz əvvəlində samit seslərin işlənməsindən bəhs edərək A.M.Şerbak yazıır ki, bir sira qədim və müasir türk dillərində ümumtürk dillerinin en qədim dövrlərində belə heç bir arxetip variantlarına təsadüf olunmayan, türk dillerinin differensiasiya (ayrilma) prosesindən sonra söz əvvəlində meydana gelmiş samit seslərə təsadüf olunur ki, bunlar da protetik *v, y, h, s* samitləridir.

Söz əvvəlində samitlər azərbaycandilli və ümumən türk dilleri üçün səciyyəvi olmuşdur. Bu gün həmin fonetik hadisə ədəbi dilədə müşahidə olunmur, lakin dialekt və şivələrdə özünü göstərir.

3. Söz ortasında sağır-nun (*g*) sesinin iştirakı olan isimler: *yanaq, könlük, dəniz, danla (sabah), doğuz* və s.

Bu sözlər müasir Azərbaycan dilində sadəcə *n* səsi ile işlənir, xalq dilində *donguz* variantında işlənən həmin söz müstəsnadır.

Tərkibində *dz* foneminin iştirak etdiyi isimlərdə sonralar həmin fənəmən *z* səsinə keçmişdir. Bu hadisə həm türk mənşəli, həm də alınma sözlərdə müşahidə olunur:

Azina – adna – cüma axşamı; xizmet – xidmət.

4. Söz əvvəlində prototik *h*, *y* samitlərinin iştirakı olmayan isimler: *örümçək (hörümçək) iyə, (iyiya)*; *h* fonemi haqqında f.e.d. prof. V.I. Aslanov yazıır ki, türk dillerinin bütün səviyyələrində, bəzi səs təqliidi sözlərin əvvəlində müşahidə olunmasına

baxmayaraq. M.Kaşgaridən üzü bəri bütün türkoloqlar *h* fonemini türk dilləri üçün səciyyəvi hesab etməmişlər. *h* fonemini qədim Çin yazılarında, qədim uyğur abidələrində, V.Banqın, A.fon Qabenin nəşr etdirdikləri türk-Turfan matnlarında, M.Kaşgarinin "Divan"ında müşahidə olunmur. Bunun əksinə, qədim monqol dilində *h* fonemi, XIII-XIV əsrlərə qədər sözün hər bir səviyyəsində mövcud olmuşdur. Qədim özbek dilində isə XIV əsrden başlayaraq sözlərdə proteza (söz əvvəlində *h* fonem) müşahidə olunur. Maraqlıdır ki, söz əvvəlində *h* olan bütün sözlər bu gün dialekt və şivələrdə həmin fonemis işlənir. Run abidələrində, Kaşgarinin "Divan"ında, cənub-qərb qrupu türk dillərində, eləcə də Azərbaycan yazılı abidələrində XVIII əsrin sonuna qədər həmin sözlərin əvvəlində *h* fonem yoxdur [6, 57].

5. Söz ortasında, bəzən də söz sonunda sonralar *y* səsinə keçmiş *g* sesinin feal olduğu isimlər: *gögərcin* – sonralar *göyərcin*, eləcə də *agın – ayın, cigər – ciyər, gög – göy* və s.

Müasir ədəbi dil üçün norma hesab olunmayan intervokal vəziyyətdə *g* sesinin feallığı həm qərb qrupu dialektlərində, həm də Abşeron rayonu şivələrində müşahidə olunur.

6. Müasir Azərbaycan dilində formasını saxlamaqla məzmununu deyişmiş isimlər: *bağır (yürək* sözünün sinonimi kimi), *can – duşa* (poetik mənada *ürək, qəlb*), *kışı* – insan, adam, *tütün – tüstü*, *yemiş – mevyər, kəpənək – üst çuxa, uçmaq – cənnət, ar – kişi, insan; baş – yara, ayaq, ayaq – bakan* və s.

Müasir Azərbaycan dilində tamamilə başqa mənalarda işlənən *bağır* (qara ciyər), *tütün* (bitki adı), *ar* (heyat yoldaşı), *yemiş* (bostan bitkisi), *baş* (insanın bədən üzvü), *ayaq* (insanın bədən üzvü), *kəpənək* (bioloji termin), *uçmaq* (qus haqqında) isimləri XIII-XIV əsrlər ədəbi dilində, Nəsiminin əsərlərində işlənən semantik mənada sonrakı əsrlərdə XV əsrde Ş.I.Xətayının, Kişvərinin, XVI əsrde M.Füzulinin dilində də, habelə XVI əsr tarçümə nəşr əsərləri "Şeyx Səfi" təzkiresində, "Şühədanamə"da, eləcə də orta əsrlərdən çox-çox əvvəl – XI əsrde yazıya alınmış "Kitabi-Dəda Qorqud" dastanında müşahidə olunur. Həmin sözlərin orta əsr abidələrdəki mənalari bu gün dialekt və şivələrdə, xalq danışq dilində, bəlli əslubda daşlaşmış xalq ifadələrində qorunmaqdadır. Məsələn, *uçmaq* (cənnət) sözünün qədim mənası bu gün xalq dilində yaxşı adam haqqında *oldü* feli sanki kobud hesab edilir və bu zaman

ucedu feli işlədir ki, bu da *uçmaq* (cennet) isminin semantikasına yaxındır. Bu mənada türkologiyada mövcud, elmi mənbələr fikrimizi bir daha təsdiqləyir.

Mənbələrdə deyilir ki, məzmununda "uç" felinin (dünyadan getmək, ölmək) məzmununda semantikası olan "uçmaq" sözü (isim kimi cənnət) hələ Mahmud Kaşgarının lüğəti meydana gəlməmişdən əvvəl mövcud olmuşdur. (Türkoloqlar Q.Dörfer və Qrenberq bunu xalq etimologiyası kimi qəbul etsələr da, K.Brokelman bunu türk dilleri üçün məqəbdən hesab etmir.) Həqiqətən de, xalq təfəkküründə yaxşı adam ölüm, sadəcə olaraq, cənnət quşuna dönüb cənnət bağında uçur. Buradan da, "uçmaq" (cənnət), yeni cənnət quşan ucan yer, məkan sözü yaranmışdır.

Ayaq (чаша, бакал) sözü haqqında deyilir: "Судья по имеющимся данным, за исключением отдельных памятников (*korkut*) *ayak* мало сохранился в огузских памятниках, где он рано был вытеснен арабским *qadeh* (и персидским *kase*)".

"Divan" da işlənmiş *baş tıbb* termini kimi bu gün fəaliyyətdən düşsə də, bu sözün iştirakı ilə düzəlmış *baş eyləmək* – yara, çiban haqqında feli birləşməsi mövcuddur. Tarixən bu isimlərin türk dillerində işlek olması qədim lügətlərdə qeydə alınmışdır: *baş-yara* (MK, III, 151, 1941; LZ. Bud. I, 227, 1869; C.Qəh. 122, B, 1973; DTS, 87, L, 1969; ə.B.Ceb. M, 1978.)

*ayaq-bada* (MK, I, 65, 1939; LZ. Bud. I, 174, 1669; DTS, 27, 1969; C.Qəh. 52, 1973; ə.B.Ceb. 105, 1974, *yemis-meyva*: MK, III, 12, 1941, tütün-tüstü (MK I 380, Pad. t. III, c. II, 1571, DTS. 601, L.Z.Bud., II, 1367, 1869, DTS, 255, 1960, C.Qəh., 559, 1973).

7. Azərbaycan ədəbi dilində müstəqil şəkildə aktivliyini itirmiş, yalnız daşlaşmış ifadə daxilində mühafizə olunmuş isimlər: *kılıd*, *ufa*, *biliş* və s. Bu isimlər bu gün *açar-kılıd*, *qapını kilitəmək*, *uf-ulda-maq*, *uf-qüvvətəndirici* edat kimi; eləcə də tanış-biliş ifadəsində təsadüf olunur.

Bu gün arxaik fonda keçən *ufa*, *biliş*, *kılıd* sözləri XIII-XIV əsr ədəbi dilində işlek dil vahidləri olmuş, elə buna görə də türk dillerinin tarixi lügətlərində qeydə alınmışdır: *kılıd*-замок-ключ; L.Z.Budaqov., II, 1871, 134, 135, *biliş*-знакомый: MK, I, 348, 1939, V.B.Radlov, IV, II, 1794, 1911, *uf*-үф, *ax*: L.Z. Budaqov., I, 1869, 142).

Qeyd edək ki, *ufanmaq* feline XV-XVI əsrlər Azərbaycan ədəbi dilində, xüsusiən böyük tərcümə-nəşr əsəri "Şeyx-Şəfi"

təzkirəsində, habelə "Kitabi-Dedə Qorqud" dastanının dilində rast gəlmək olur:

Çalışanda qara polad uz qılıçın kütələmesin!  
Dürtüşərken ala göndərin ufanmasın!

"Kitabi-Dedə Qorqud"

Həmin fələ XX əsrin böyük şairi M.Ə.Sabirin satiralarında rast gəlirik:

Ay başı daşdı kişi, dinmə usaqdır usağım!  
Ne adəb vaxtı, qoy söysün, ufaqdı usağım!  
"Hophopname,"

Abidelerimizde müxtəlif mənalarda işlənməsinə baxmayaq *uf*, *ufa*, *ufanmaq* sözlerinin ilkin kökündə, şübhəsiz, *uf* nidası, *uf* ismi durur.

8. Bu gün ifadə daxilində və dialektlərdə qalan isimlər: *sayru*, *ün* (ses) və s.

"Divan" da işlənmiş *ün*, *sayru* isimləri Azərbaycan yazılı abidələrində məhz arxaik isimlər kimi qeydə alınmış, çağdaş dilimizdə isə yalnız bəzi ifadələrin və məsəllərin tərkibində – səsim-ünüm yetməz, sağlığın necədirse, sayılığın da elədir kimi müdrik cümlələrin tərkibində özərini mühafizə ede bilməşdir. Tarixən bu isimlərin fəaliyyət göstərməsi qədim türkdilli lügətlərdə qeydə alınmışdır (L.Z.Budaqov. I, 617, 1869; MK, I, 49, 1939).

9. Müasir Azərbaycan ədəbi dilində İslaklılığını itirərək, yalnız dialekt və sivələrdə fəaliyyət göstərən isimlər: *nəsnə* // *nəstə*, *esik*, *əsrük* (keflı, sərxş), *duş*, *yazı*, *ətmək* // *əppək*, *danla* (sabah), *çiy* (şeh), *şilə* (plovun bir növü), *ərməğan*, *dün* və s.

Yuxarıda sadaladığımız isimlər bu gün əsasən dialekt və sivələrdə mühafizə olunmuşdur, onlara hətta bu və ya digər bir ifadə daxilində də ədəbi dilde təsadüf olunmur, tarixən isə bu isimlər ədəbi dil materiallarında və bununla bağlı olaraq tarixi qaynaqlarda – tarixi lügətlərdə özümə yer almışdır: *nəsnə* // *nəsnəvə*: L.Z.Bud., II, 284, 1871, C. Qəh. 511, 1970, *eyik-əvər*, *əvər*: DTS, 185, 1969, ə. B. Ceb. 397, 1974, *yazı-çöl*, *səhra*: MK, 23, III, 1941, DTS, 251, 1969, C.Qəh., 543, 1970, *əsrük-pızzıññ* (человек): L.Z.Bud., I 194, 1869, MK, I, 105, 1939, DTC. 184, 1969, *danla-zaştıra*, *uytr*: L.Z.Bud., I, 548, 1869, P.P.Rad., III, II, 1624, 1905, *ətmək-chleb*: DTC. 188, 1969; C.Qəh. 57. 1970; *çi*

//çiy-poca, ДТС, 145, 1960; С.Qəh. 201, 1970, ərməğan-hədiyyə: МК, I, 158, 1960; DTS, 53, 1969; duş // tuş-yuxu: МК, 125, III, 1941; L.Z.Bud. I, 395, 1869, С.Qəh. 241, 1970.

Sıla sözü gürçü və erməni dillerində türk alınmalarından biri kimi geniş işlekliyə malik olmuş, udin dilində duyù yeməyinin adı kimi sabitlenmişdir. Hələ M.Kaşgarının tədqiqatından aydın olur ki, hər bir türk ailəsinin süfrasının qovurma, dolma xörəkləri gündəlik yeməklər kimi səciyyələndirilirdi, şülen mərasim yeməyi olmuşdur. Şülen yüksək tövəqəyə maxsus oğuz ailəlerinin süfra atributu olmuşdur. Bunun əlamətləri "Kitabi-Dədə Orqud" dastanında da müşahidə edilir. Bu gün Azərbaycan dilinin bir çox dialektlərində oronub saxlanılan şıleplov Cənub Qafqazın başqa xalqlarının - gürçürlerin, ermənilərin, udinlərin mösiətinə daxil olmuşdur.

Qeyd edək ki, şıle // şıla ismi bu gün şılan-bilan mürekkeb sözü daxilində hətta ədəbi dilde də işlənir. Onu qeyd etmək istərdik ki, bəzi dialektlərdə şıla şırın plov mənasında işlənir (Qazax, Ağstafa, Lenkeran, Masallı). Maraqlıdır ki, Nəsiminin dilində do şılo şəkor, qənd sözlərlə komponent təşkil edərək işlənir. Bu hal şıla isminin məhz şırın plov olması ehtimalını təsdiqləyir. Müqayisə et:

Lebi-canfəzayı-ləlin, urar abi-Xızra tənə,  
Bu şəkor dodaqlı, yəni sözi şılo, şəkorımı? (208, II)

10. Müxtəlif anlayışları bildiren arxaik isimlər: tanıq (şahid), çəri (ordu), suç (günah), sağış (hesab, miqdar), bənzəş (oxşar), yar (tüpürkək), yağma (talan), çələb (tanrı), keyik (ceyran), sin (məzar), tap (mütqəddəslik) və s.

Bu sözlər bu gün Azərbaycan dilində öz işlekliyini itirə də, tarixən hem Azərbaycan yazılı abidələrində - Azərbaycan klassiklərinin əsərlərində arxaizm kimi mövcud olmuş, eləcə də digər türk dillerində fealiyyət göstərmişdir. Elə bu sebəbdəndir ki, həmin isimlər türk dilleri lügətlərində özünə yer almışdır: Tamuğ//Tamu //damu -ad: L.Z.Budaqov, I, 730, 1869, DTS, 531, 1969, С.Qəhrəmanov, 336, 1970. Çəri // çəri // çəri-vosko, armiya: L.Z.Budaqov, I, 475, 186, ДТС, 144, Tanuğ - świðetelj, очевидец, знающий показания: L.Z.Budaqov I, 730, 869, ДТС, 532, 1969, С.Qəhrəmanov, 336-337, 1970, tapu - подлинный документ на владение землею по предней феодальной системе, который выдавался лицам невысокого звания: L.Z.Budaqov, 720, 1869,

tapu в форме *tapis* - I. служба, служение, услуг, 2. служение, поклонение, 3. значения послелогов у. при, перед: ДТС, 534, 1969, тару-служба, служение: С.Qəhrəmanov, 332, 1970. Çələb - баг: Л.З.Будагов, 1484, 1869, С.Qəhrəmanov, 198, 1970; "собственно божественный, принц крови" мənasında Л.З.Будагов (484, I, 1869), Sağış - число, счет, ум, чувство, мысль: В.В.Радлов, 270, 274, I, IV, 1911, Л.З. Б.д. I, 1869, 687, ДТС, 487, С.Qəhrəmanov, 319, 1970, Suç - вина, грех, обвинение: МК, I, 321, 1939, Л.З.Будагов, I, 36, 641, С.Qəhrəmanov, 328, issi-владелец, иметь: Л.З.Буд., I, 38, 1869, С.Qəhrəmanov, 70, 1970, уар - түрпүрек: МК, 55, III, 1941, V.V.Radlov, III, I, 100, 1893, DTS, 238, 1969, С.Qəhrəmanov, 538, 1970; bənzış - подобный, похожий (человек): Л.З.Будагов, I, 265, 1869; С.Qəhrəmanov, 140, 1970; sin - могила: МК, 138, II, 1940, ДТС, 500, 1969, С.Qəhrəmanov, 303, 1970; geyik - олень, марал: QDTS, 294, 1969; yağma - оğurluq, огурлашык: С.Qəhrəmanov, 553, 1970.

Nəsiminin dilində işlənmiş yağma sözü, fikrimizə, yağı+ma quruluşuna malik düzəltmə isimdir. Maraqlıdır ki, həmin sözün kökü osasında müasir Azərbaycan dilində yağı (düşmən) ismi işlənəməkdədir. Yağma və yağı sözlərinin kökü qədim türk dillərində hücum etmək, basmaq, yaxınlaşmaq, məhv etmək semantikali - çoxmənalı yağ felidir (DTS). Tədqiqatlar göstərir ki, tarixən yağ-kökündə müxtəlif sözlər yaranmışdır: yağıçı - döyüşkən, yağıd - düşmən olmaq, yağıla - döyüşmək, vuruşmaq, yağılıq - düşmənlilik, yağıq - düşmənlilik etmək (DTS). Göründüyü kimi, qədim türk dillerində yağ - sözü sinkretik məzmunlu malik olmuşdur və çağdaş dövrümüzə həmin kökdən olan yağı və yağmalamaq sözləri gəlib catmışdır.

Şairin dibində, *dəgmə* sözü etibarsız, naxələf mənasında çox fealdır.

Qiymatını dodağının doğma xəsisə sorma kim,  
Mən bilürom ne canlısə susamış zülalına.

Bu gün *dəgmə* sözü yalnız *dəymə-düşər* qoşa sözün tərkibində yaşamaqdadir. Eleco də ilkin olaraq *tamuğ*, *çəriğ* variantında olmuş bu isimlər Nəsiminin dilində son samitsız, yəni xalq danışq dili müdaxiləsindən sonra *tamu*, *çəri* şəklində ifadəsini tapmışdır.

## Ərəb və fars dilindən alınmalar

Nəsimi dilinde alınma sözlerin böyük əksəriyyəti bu gün Azərbaycan dilində türkmenşəli isimlərlə eynihüquqlu sözler kimi işlənməkdədir. Bunlar elə alınma isimlərdən ki, onlar Azərbaycan ədəbi dilinin ən qədim dövrlərindən orta asrlar Azərbaycan ədəbi dilində fealiyyət göstərmiş, ədəbi dilin zənginləşməsinə xidmət etmiş, Azərbaycan ədəbi dilində “vətəndaşlıq hüquq” qazanmış, yalnız ədəbi dil çərvি঵əndə məhdudlaşmayıb, ümumxalq dilinə, hətta xalqın mösiət dilinə, bəzən de dialekt və şivələrə belə daxil olmuşdur. Nəsiminin dilində mehz bəla alınmalar çıxluq təşkil etmiş, şairin poetik dilinin daha parlaq, daha teravətlı olmasına təmin etmiş, Nəsimi poeziyasının mehz Şərq kontekstində yaranmış poetik fonemen olmasını təsdiqləmişdir.

1. Məhəbbət anlayışını səciyyələndirən və bununla əlaqədar klassik Azərbaycan Şərq poeziyasından gələn isimlər: *eq, aşiq, məhəbbət, dilbər, sənəm, nigar, nəri, məşəq, hicran, cövr, cəfa, hüsn, camal, ruy, rux, canan, həsrat, intizar, sevda, vəsl, xayal, xar, məşəqə, vüsal, şövg, dərd* və s.

Ol könül, kim, daima işi səninlə vəsldür,  
Yəndi şövgündən əsiri-dərdi-hicran oldu gəl!

Aşıqın bagı gülüstani yüzün gülzarıdır  
Xənsi gülzarin adı gulsiz gülüstan oldu gəl!

Çün Nəsimi səndən ayrı bildi kim, yoxdur vücud,  
Dərdü dərman, vəslü hicran cümlə yeksan oldu gəl!

2. Güл, çiçək adlarını bildiren alınma isimlər: *reyhan, sünbüll, gül, süsən, nəsrin, şamama, bənövşə, nərgis, zəfəran, qönçə, lala, şükuşə, sər, tuba, innab, gülənər*.

Sadaladığımız çiçək adları bu gün Azərbaycan dilində həm də xüsusi ad kimi geniş mənada istifadə olunur: *Reyhan, Şamama, Nərgiz, Şükuşə, Tuba // Tubu, Qönçə, Süsən, Sünbüllə, Bənövşə, Lalə, Gülənər* və s.

3. Təbiət hadisələrinin və coğrafi anlayışları bildiren alınma isimlər: *tufan, nəsim, afaq, ümman, dağ* və s.

## 4. Ad bildirən alınma isimlər-antroponimlər:

*Yusif, Cəmşid, Musa, Əli, Söhrab, İmrən, Məhəmməd, Əhməd, Mehdi, Mansur, Nəsimi, Seyyid, Məryəm, İsa, Süleyman, Mustafa, Rizvan, Leyli, Məcnun, İskəndər, Xəlil, Zöhrə, İsfəndiyar, Adam, Həvə, Rüstəm, Xosrov, Şirin, Dara, Fərhad, Rəsul, Təqİ, Nəqi, Cəfər, Hüseyn, Məhəmmədbağır* və s.

Göründüyü kimi, “Divan”da işlənmiş antroponimlərin bir qismi tarixi şəxsiyyətlərin (Dara, Mensur, Nəsimi, Cəmşid, İskəndər), bir qismi Şəqər aləmində məşhur olan dastan qəhrəmanlarının (Leyli, Məcnun, Farhad, Şirin, Şeyx Sanan), bir qismi əfsanəvi qəhrəmanların (Söhrab, Rüstəm), böyük əksəriyyəti isə İslam dini müridlərinin (Məhəmməd, Əli, Mustafa, Mehdi) adlarını bildiren xüsusi isimlərdir.

5. Coğrafi yer adlarını və coğrafi anlayışları bildiren alınma isimlər – toponimlər: İran, Çin, Misir, Kəbə, İraq, Xorasan, Şam, Bulqar, Hələb, Babil, Ərəb, Rum, Darüssəlam, Çin-Moçin və s. Eləcə də dəryə, sahra, ümman, bəhr, məkan, çəmən (çəmənlik) və s.

Daldım yənə bir bəhər kim, ümman dəxi bilməz.

Nəsiminin gözü yarın gömündən,  
Dolub, hər qətrəsi dəryaya düşmüş!

Rüxün rəngi, saçın biyi nə ziba, rəngi budur kim,  
Gülü gülzərə döndərdi, buraxdı mişki sohraya!

Antroponimlərə daxil olan alınma isimlərin bir qismi də klassik ədəbi dildə, dahi şairlərimizin dilində işlənmiş Fəzl, Fəzlullah, Nəmrud, Fəzlullah Nəimi, Şəddad, Mənsur Həllac, Məsiha, Məsihadəm və s. kimi tarixi şəxsiyyətlərin adlarından ibarətdir. Fəzlullah Nəimi Azərbaycanda hürufizm carayının yaradıcısı və rəhbəri olmuşdur. Mənsur Həllac Yaxın və Uzaq Şərqdə özünü Allah adlandıran, “Ənəlheqq!” deyən sufi tariqətinin lidi olmuş və 922-ci ilda edam edilmişdir. Nəmrud məşhur zülmkar-tiran, İbrahim peyğəmbərin odda yandırılmasına fitva vermiş və buna görə Allah onu cəzalandırmışdır: Nəmrudun qulağından beyninə keçən ağcaqanad onun əzablı ölümüne səbəb olmuşdur. Xızır hayatı suyu içərək, ölümsüzlük qazanmışdır və obadı hayatı rəmzino çevrilmişdir. Şəddad – Azərbaycanda xilafətin çökəməsindən sonra yaranmış şəddadılar sülaləsinin başçısı olmuşdur.

Moçin indiki Çin Xalq Respublikasından dörd aylık məsafədə yerləşir. Çin ölkəsi üç hissədən ibarətdir: 1. Yuxarı Çin şərqi istiqamətində yerləşir, bu hissəyə Tavğac deyirlər. 2. Orta Çin, buraya Xatay deyirlər. 3. Aşağı Çin, buraya Barxan deyirlər. Barxan Kaşgar vilayətinə düşür. Hazırda Tavğaca Moçin, Xataya Çin deyirlər (MK, I, 423, Təskent, 1960).

#### 6. Astronomik anlayışları bildirən alınma isimlər.

Bu tip alınmalar şairin lirik qəhrəmanının poetik təsviri zamanı bədii təyinlər, habelə bədii müqayisələr kimi istifadə olunur: *mah, qamar, bədr, şams, xurşid, aştifat, hilal* və s.

7. Musiqi terminləri və Şərqi muğamlarının adlarını bildirən alınma isimlər: *rast, şur, segah, çärgah, hicaz, müxalif, hisar, şahnaz, ahangi-sifahan (İsfəhani), Hüseyni, eləcə də musiqi, parda, zəngula, sim* və s.

8. Quş adlarını bildirən alınma isimlər: *bülbül, tuti, simurğ, qumru* və s.

9. Şairin dilində poetik ifade vasitəsinə çevrilmiş, poetikləşmiş anatomik isimlər – alınmalar: *surət, sıfət, camal, ruh, can, xal, zülf, gövda, ansa* və s.

10. Günün vaxtlarını və həftənin günlerini bildirən alınma isimlər: *dəm, sübh, dişənbə, seşənbə, çərşənbə, pəncənbə, şənbə, yekşənbə*.

11. Yemek-içmək adlarını bildirən alınma isimlər: *mey, şərab, şərbət, halva, qand* və s.

12. İnsanın psixoloji vəziyyətini bildirən alınma mütərrəd isimlər: *fəlak, dərd, qəm, güssə, cəfa, fikr – mərhəmət, fitna, bala, xəyal, marifat, insaf, lütf, namus, qeyrət, sövg, naz, işrat, bax, murad, nasib* və s.

13. Gül bağıçası anlayışını bildirən alınma isimlər: *gülşən, gülüstən, gülzər, laləzar*. Çəngədə Azərbaycan dilində həmin isimlər seks adları kimi daha fealdır.

14. Zaman anlayışını bildirən alınma isimlər: *zaman, əyyam, ömr, həyat* və s.

15. Məkan anlayışını bildirən alınma isimlər: *viranə, meyxana, zindan, məskən* və s.

16. Meişət eşyaları adlarını bildirən alınma isimlər: *qədəh, cam, piyala, bada, aynə, mülk, təsbih, atlas, şal, əba*.

17. Müxtəlif məzmunlu alınma isimlər: *dost, mehman, nəqqaş, padşah* və s.

Nesiminin əsərlərində alınma isimlərin böyük bir hissəsini də XIII-XIV əsrlər Azərbaycan ədəbi dilində də məhdud dairədə, məsələn, Nəsiminin fəlsəfi görüşlərinin ifadəsi ilə bağlı olaraq işlədi, öz dövründə belə ümumxalq dilinə daxil olmamış, əsasen terminə səciyyəvi isimlər təşkil edir. Elə bu səbəbdən də həmin sözlərin fealiyyəti gedikcə daralmış, xalq dilinə gira bilməmiş və nəticə olaraq bu gün də onların izləri Azərbaycan dilində mühafizə olunmayıb: *ahmaq, əhvəl, ixtas, ərgəvan, istivə, ashab, əngur, ənvar, bab, hak, bürqə, tabəs, təhqiq, təfəhhüs, təfərruc, təfəhim, xərabət, xəllaq, xoca* və s.

#### Hal kateqoriyası

Nesiminin dilində işlənilmiş ismin 6 hali əsrlərlə Azərbaycan ədəbi dilinin bütün dövrlərində istifadə edilmiş, bu gün də Azərbaycan dilinin bütün seviyyələrində, xalq danışq dilində, dialekt və şivelərdə öz feallığını qoruyub saxlamaqdadır.

**Adlıq hal.** Türkoloji ədəbiyyatlarda baş hal, əsas hal, ilkin hal, absolyut hal, şəkilcisiş hal, qeyri-müəyyən hal kimi adlandırılan ismin bu hali ismin bütün halları üçün başlangıç nöqtə olub, öz grammatik təbiətinə uyğun olaraq mübətedanın funksiyasını yerinə yetirən bütün sözləri və söz birləşmələrini formalasdır.

Bütün sadə və mürəkkəb izafət birləşmələrini, müraciət formalarını – xitabları, eləcə də birinci növ ismi söz birləşmələrinin I komponentini, habelə zaman zərflərini əhatə edir.

I. Nəsiminin poetik dili üçün en səciyyəvi xüsusiyyətlərindən biri də adlıq halda formalılmış quruluşa mürəkkəb xitabların geniş dairədə işlənməsidir; bir qayda olaraq belə xitabların əvvəlində ey nidası işlənir:

Eye Süleyman mənqiqindən quş dilin ögrenmişən,  
Divə uymuşsan, anunçün tabci-efsənəsen!

Zülfü rüxün vüsalına susamış, ey qəmər, gözüm,  
Ey qəmərin qatunda yüz ayılə gün, sitarə, gal!

II. Bəzi hallarda adlıq halda işlənmiş xitab ixtisar edilir və cümlədə yalnız onun təyini işlənir; bu təyin substantivləşir:

Qaşların qövsində müjganın xədəngin gizliyüb,  
Ey gözü məstanə, qan etmək dilişən, etməgil!

Düşdüğüm ayru səndən uş yanar od oldı canımə,  
Ey gözümün çırığı, sən yaxma məni bu nara gəll!

Nəsiminin dilinde adlıq halin ismin başqa hallarının funksiyası-  
sında işlənməsi geniş yayılmışdır.

Məlumdur ki, bu gün Azərbaycan ədəbi dilində ismin hər bir  
halının formallaşmış qrammatik əlaməti – şəkilçisi vardır. Müasir  
dövrden tarixə getdikcə, həmin hadisənin nisbətən sərbəst olması  
özünü göstərir. Isim hallarının miqrasiyası adlanan həmin hadisə  
qedim türk abidələrində, eləcə də Azərbaycan dilinin orta əsrlər  
yazılı abidələrində işlek hadisələrdən olmuşdur (102).

Nəsiminin əsərlərində ismin adlıq hali digər halların yiyəlik,  
yönlük, təsirlik, yerlik halların funksiyasında işlənmüşdür.

**Adlıq hal ismin yiyəlik hali funksiyasında.** Qeyd etmək  
lazımdır ki, adlıq halin isminin başqa halları, xüsusen yiyəlik halin  
funksiyasında işlənməsi III növ ismi birləşmələrin birinci  
komponenti kimi çıxış edən hallarda daha fealdır; belə  
birləşmələrdə birinci komponentdə yiyəlik hal şəkilçisi düşür,  
mənsubiyyət göstəricisi yiyəlik funksiyasını da ifadə edir: şairin  
qəzəllərində işlənmiş *qolları boyası*, *qaşın meraci*, *könlüm işşası*,  
*saçın qaranlığı* tipli birləşmələrdə yiyəlik hal şəkilçisinin  
düşməsi. Nəsiminin poeziya dili üçün çox səciyyəvi haldır ve bu  
şairin bədii dilinin poetik vüsetinə xidmət edir.

**Yiyəlik hal.** Bu hal müvafiq olaraq *-ıq*, *-ıg*, *-ıŋ*, *-ıŋ* şəkilçisi  
ile formalşır, son *n* samiti müasir dildən fərqli olaraq sağır-nun (*ŋ*)  
fonemi ilə ifadə olunur:

Yiyəlik hal III növ ismi söz birləşmələrində yiyəlik-teyinedici  
münasibətini bildirərək, əsasən isimlər və əvəzliliklərə ifadə  
olunur: hər iki veziyətdə qrammatik göstəricisi kimi sağır-nun – *ı*  
fonemindən istifadə olunur: zülfünүүn çövkəni, vəhdətiñ meydani,  
eləcə də o, an əvəzliyinin anıq, onuq fonetik variantları səciyyəvi  
haldır.

Qeyd edək ki, *ı* fonemi bu gün yalnız bəzi dialektlərdə, xüsusən  
qərb qrupu dialektində fəaliyyət göstərsə də, tarixə getdikcə

Azərbaycan yazılı abidələrində və qedim türk yazılı abidələrində  
geniş dairədə işlənmişdir.

Nəsiminin dilində yiyəlik hal bir çox hallarda hal şəkilçisiz  
işlənir, onun məzmununu sözün tərkibindəki mənsubiyyət  
göstəricisi ifadə edir: *ayağıñ tozu*, *yanığın günüñ* kimi III növ ismi  
birləşmələrdə I komponentin şəkilcisi işlənməsi xalq şerinin  
poetik ixtisarlarında və Nəsimi belə xalq dili elementlərindən  
həm qəzəllerinin milli koloritini qüvvətləndirmək, həm də poetik  
qudrətini təmin etmək məqsədilə istifadə etmişdir. Şair:

Saqçıñ qaranquşundan yüzün nuri güründü!

— misrasında mehz *sacıq qaranquşundan* birləşməsi ilə yüksək  
poetik keşfə nail olmuşdur.

**Yolçuk hal** oğuz qrupu türk dilleri üçün səciyyəvi olan *-a*, *-ə*,  
*-ya*, *-yə* şəkilçisi ilə düzələrək, mətn daxilində ismin çıxışlıq  
halının məzmununu ifadə edir; bu qrammatik əvəzlənmə  
Nəsiminin poetik dili üçün ən səciyyəvi hal kimi qeyd edilməlidir:

Xalü xetiñ şumarını gəl sor Nəsimiye.

Cövhəri cövhəri bilür, sən məja sor bu cövhəri.

**Belə** hallarda *sor* (soruşmaq) feli xüsusilə fealdır.

Yönlük halın çıxışlıq halin funksiyasında işlənməsi bu gün  
Azərbaycan ədəbi dili üçün norma olmasa da, bir sıra dialekt və  
şivələrde müşahidə olunur.

Nəsiminin dilində əvəzliliklər, əsasən I, II, III şəxs tekde, yönlük  
haldə sağır-nun (*ı*) formalşır.

Qeyd edək ki, əvəzliliklərin hallanmasında, habelə yiyəlik  
birləşmələrində sağır-nun (*ı*) Azərbaycan dilinin yazılı  
abidələrindən qədim dövrlərdən XIX əsrin sonlarına qədər geniş  
dairədə işlənilmişdir. Müasir dövrdə ədəbi dildən tamamilə çıxbı,  
ədəbi norma seviyyəsinə qalxmayan sağır-nun Azərbaycan dilinin  
dialekt və şivələrində, xüsusən qərb qrupu dialektlərində bu gün de  
müşahidə edilir.

Yönlük halın qədim *-ǵa*, *-ǵə* şəkilçisi Azərbaycan dilinin bəzi  
dialektlərində özünü göstərdiyi halda, başqa türk dillerində ədəbi  
dil üçün norma seviyyəsindedir.

Nesiminin dilinde **-ğə**, **-ğə** bəzi isimlərin hallanmasında özünü göstərir.

Qeyd etmək lazımdır ki, **-ğə**, **-ğə** şəkilçisi azerbaycanlı abidələrdə geniş işlekliyə malik olmayışdır; bu şəkilçi müəyyən dövrlərde, müəyyən şairlərin dilində daha intensiv işlekliyə malik olmuşdur. Azərbaycan ədəbi dili tarixində **-ğə**, **-ğə** şəkilçisi daha çox XV əsrin şairləri Nemətulla Kışvarının böyüy yaradıcılığında özünü göstərir; XVII əsrin söz sərrəti Əmanının də qazəllərində, bayatlarında bu şəkilçi müşahidə edilir. Lakin bütün bunlar Azərbaycan ədəbi dili tarixində səciyyəvi hal kimi qəbul edilə bilməz. Bu, XV əsrde qıpçaq köklü məşhur Əlişir Nəvai, Hüseyn Bayqara ədəbi məktəbinin bütün Orta və Ön Asiya şairlərinə göstərdikləri təsvirlə əlaqədar olan hadisədir. Azərbaycan ədəbi dili tarixində **-ğə**, **-ğə** şəkilçisinin işlənməsi yalnız Əlişir Nəvai, Hüseyn Bayqara kimi şairlərə təqlidçilik, onları yamsılamaq səciyyəsi daşıyır. Təsədüf deyildir ki, həmin şəkilçiye ümumxalq dilində, dialekt və şivələrdə təsadüf olunmur.

Nesimi, ümumxalq dilindən maksimum istifadə edən milli şair kimi və oğuz köklü olduğu üçün qıpçaq elementlərindən az istifadə etmişdir. Ele bu səbəbdəndir ki, bu gün həmin şəkilçi nə xalq dilində, nə də dialekt və şivələrimizdə izlerini qoruya bilməşdir.

**Təsirlik hal.** Nesiminin əsərlərində təsirlik hal **-i**, **-ni**, **-yi** şəkilçiləri vasitəsilə yaransa da, üstünlük **-yi** variantına verilməlidir:

Fərq, ey qafıl, edərsən mesudü meyxanəyi  
Vəsl ilə memur buldum, neylerəm viranəyi?  
Gözlerim yarın fəraigindən axıdar dürdənəyi,  
Qəməde yanər daima gör aşığı-pərvanəyi.

Müasir Azərbaycan ədəbi dilində təsirlik halin **-yi** şəkilçisi dialekt və şivələr üçün, xüsusun qərb qrupu dialektleri üçün demək olar ki, norma səviyyəsində olsa da, ədəbi dil üçün norma deyil, bunun əksinə orənq, müasir türk dilində ədəbi norma kimi sabitləşmişdir.

**Yerlik hal.** "Divan"da yerlik hal **-da**, **-da** şəkilçisi ilə formallaşır və eşyanın harada yerleşdiyini, hadisələrin vaxtını, zamanını bildirir; mətnəde yönlük və çıxışlıq halların funksiyasını yerine yetirə bilir.

**Cıxışlıq hal -dan, -dan** şəkilçisi ilə ifadə edilərək hərəkətin çıxış nöqtəsini bildirir.

Nesiminin dilində **-dan**, **-dan** şəkilcisiindən daha çox səbəb-məqsəd semantikasında istifadə edilmişdir və bu səbəbdən daha çox səbəb-məqsəd mənalı köməkçi sözlərin tərkibində müşahidə olunur:

Ayrılıqdan yar mənim bağımı büryan cüledi!  
Özünü bir yana saldı, məni büryan cüledi!

yaxud:

Könlümüz bir yar elindən xəstadır,  
Gözi qara, qaşları peyvestədir!

**Cıxışlıq halında** işlənmiş söz poetik mənada bütövün bir hissəsini bildirir və beytədə "ibarət" sözünün semantik məna qarşılığı kimi çıxış edir.

Beytlərdə işlənən **kirpigindən**, **xalindən**, **qəmzədən**, **qaşlarından** sözlərini eyni uğurla **kirpigindən ibarət**, **xalindən ibarət**, **qəmzədən ibarət**, **qaşlarından ibarət** birləşmələri şəklinde də işlətmək mümkündür. Müqayisə edək:

Taki zülfü qaşlarından gözleri çəkdi çəri.

Kirpigindən canşkar, oxlar düzmişsən, vəli,  
Qaşların uci koman etmək dilərsən, etməgil!

Cıxışlıq halda işlənmiş söz hərəkətin, bütöv obyektin yox, onun bir hissəsinin üzərində cərəyan etdiyini, habelə eşyannın müəyyən **qəsəsini** (**atlasindən**, **malindən**), insan toplusundan bir qrupunu (**arıflərdən**), sayla bilməyen anlayışların bir qismini (**elmi-hikmətdən**), müqayisə menasını (**incədən incə**) bildirir.

Cox tez-tez ismin çıxışlıq halında işlənmiş söz müxtəlif frazeoloji birləşmələrin tərkib hissəsi olur: **canı dildən**, **ğəmin narından**, **qəm ucundan**, **gözündən ayrılmaz**, **özündən bixabar**, **yavuz (pis) gözdən iraq** tipli frazeoloji birləşmələri maraqlıdır ki, bu gün heç bir leksik semantik dəyişikliyə uğramadan Azərbaycan dilində işlənməkdədir.

Nəsimi dilində maraq doğuran mörfoloji hadiselerden biri de qədim alet halının işlənməsi ilə bağlıdır: şairin poeziyasının lirik notlarının reallaşmasında alet halında formalılmış müxtəlif məzmunlu zərflerin rolü kifayət qədərdir: *sənsizin, gəzin, yarın (sabah)* zərfləri mətnin emosional yükünün açıqlanmasında müüm rol oynayır.

Tədqiqatlar göstərir ki, alet hali türk dillərinin en qədim dövrlərinin nişanıdır. Tarixən zəngin mənalara malik olmuş alet hali həm də zərf mənalı sözlərin yaranmasına xidmət etmişdir:

Ey peripeykar, sənin eşqin məna olsun heram,  
Gər dəxi səhbat datarsam sənsizin bir yar ilə!

Beləliklə, Nəsimi dilində ismin hal kateqoriyası üçün səciyyəvi cəhətlər bunlardır:

1. Nəsimi dilində işlənmiş ismin altı hali bu gün Azərbaycan dilində işlənməkdədir.

2. Yiyəlik halın burun samiti sağır-nun *ŋ* fonemi müstəsna olmaqla? bütün hal şəkilçiləri müasir Azərbaycan dilində işlənməkdədir; sağır-nun bu gün əsasən qərb qrupu dialekt və şivələrində daha fealdır.

3. Yiyəlik halın III şəxsin təki mənsubiyət şəkilçisi ilə işlənməsi – *ləbi*, *yanağı* variantının “*lebi*”nin “*yanağı*”nın əvəzində işlənməsi Nəsimi dili üçün səciyyəvi haldır.

4. Mətndə halların funksiyası etibarilə bir-birini əvəz etmesi çox yayılmış qrammatik hadisədir. Bu mənada ismin adlıq hali daha fealdır: adlıq halın ismin yiyəlik, yönlük, təsirlik hallarının funksiyasında işlənməsi, yönlük halın ismin təsirlik və çıxışlıq halları funksiyasında, təsirlik halın yönlük halın funksiyasında, yerlik halın yönlük və çıxışlıq halın funksiyasında, çıxışlıq halın yönlük halın funksiyasında işlənməsi müşahidə edilir.

5. Qıpçaq qrupu türk dilleri üçün səciyyəvi olan *-ğə*, *-ğə* şəkilçisi yönlük halın qrammatik göstəricisi kimi, Nəsiminin dilində de bəzi hallarda təsadüf olunur, lakin səciyyəvi deyil.

6. Qədim türk dillərində feal hal kimi işlek olmuş alet hali bəzi zərflərin tərkibində (*sənsizin, yarın*) müşahidə edilir.

## Kəmiyyat kateqoriyası

Nesiminin dilində kəmiyyat anlayışının iki forması vardır: tek və cəm.

Tek anlayışı iki yolla yaranır:

1. Sintaktik yol;
2. Mörfoloji yol.

Sintaktik yolla teklik anlayışı tek isimlərin müvafiq sözlərlə sintaktik birləşmə yaratması, yəni miqdardı sayılın sözünün iştirakı ilə (*bir bas, bir ləhzə*), işara əvəzliklərinin (*ol, sol, bu*) və numerativ sözlərin iştirakı ilə və s.

Teklik anlayışı mörfoloji yolla düzəlməsi yiyəlik birləşmələrinin I, II, III şəxs təkinin göstəricisi *ŋ* vasitəsilə düzəlir:

Azərin olsun nigarın zülfü ilə qaşino!  
Yer macal-bulsam həbibin çevriləydim başına.

Cəmlük (çoxluk) anlayışı da iki yolla yaranır:

- 1) Leksik-sintaktik yol;
- 2) Mörfoloji yol.

Cəmliyin leksik-sintaktik yolla yaranan tipləri aşağıdakı vasitələrə düzəlir:

1. Tek isimlərin miqdardı sayları ilə komponent təşkil etməsi: *min dil, bəz gün, on səkkiz min ələm*.

2. Isimlərin miqdardı bildirən çox bir neçə qeyri-müyyəyen saylarda birləşməsi ilə: *cövrü cəfəsi çox, bir neçə daş, çox könlüllər*.

3. Qədim türk dillərində kəmiyyat bildirən *bəsi // bəsa, yügiş // oğuş* sözlərinin iştirakı ilə.

4. Bir sayından çox miqdardı sayları ilə numerativ sözlərin birləşməsi ilə: *min gəz, neçə yol, yüz karat* və s.

5. Çoxluq anlayışı bəzən cümlənin ümumi məzmunundan yaranır:

Surətin nəqşinə xəyal irəməz!  
Gözlərin alasına al irəməz!

Şol qəder safidir lobin eyni,  
Kim, anıj abino züləl irəməz!

Gərçi aylı yüzüne bənzədürüm,  
Qaşların şəkline hilal irəməz!

Necə günsəsin, ey qəmər ki, sənə,  
Ta ebed zərəcə zəval irəməz!

Beytlərdə işlənmiş *irəməz* fel forması ("irə bilməz" mənasında) *çata bilməz* bacarıq formasının semantik qarşılığıdır: məzmunu işa lirik qəhrəmanın məxsusi keyfiyyətinin adı haldan çox olmasına göstərməkdir. Suretin nəqşinə xayal irəməz, yəni surətin xəyalə gatırıle bilmeyecek dərəcədə gözəldir: *Gözlərini alasına al irəməz* – iki mənada çoxluq eks olunub: 1. Dilberin gözlerinin rənginə heç bir rəng *çata bilməz*; 2. Dilberin baxışları o qədər cəzibədardır ki, heç bir al hiylə ona *çata bilməz*! Aylı üzünə bənzətsəm de, qaşlarının eynisində heç bir hilal *çata bilməz*? Sən elə bir günsəsən ki, sənə günsə kim heç bir zaval gəle bilməz!

6. Məzmununda çoxluq anlayışı ifadə olunan *bəniz*, *göz*, *yanaq*, *ağız*, *yüz* sözlərlə yanaşı, "Divan"da çoxluq bildiren *qaş*, *kirpiq*, *dış*, *dədəq*, *zülf* və s. sözlər də kəmiyyətce birdən çox olan anlayışı ifadə edir.

7. Ədədlərlə sayıla bilməyən çoxluq anlayışı ifadə edən isimlər kəmiyyət məzmununu bildirir: *od*, *qan*, *bal*, *su*, *toz*, *şərab*, *şölə*, *nur*, *mey*, *nor* (ad); *yaş* (göz yaşı), *zəhər*, *torpaq*, *yel* və s.

8. İnsan çoxluq bildiren toplu isimlər: *böyük*, *çari*, *əhl* (əhali), *xalq*, *tayifa* (tayfa).

Kəmiyyət anlayışı morfoloji yolla, çuvaş dili müstəsna olmaqla, bütün türk dillerində işlənən *-lar*, *-lər* şəkilçisilə, bəzən qədim cəmlük göstəricisi *-z* və nisbətən son dövrlərin möhsulu hesab edilən *-q*, *-k* şəkilçiləri vasitəsilə yaranır.

*-lar*, *-lər* şəkilçisi ilə yaranan kəmiyyət qəmzələrin, fitnələr, anlar və s.

Nəsiminin dilində *-lar*, *-lər* şəkilçisi yalnız öz əsas funksiyasında, yəni kəmiyyət, çoxluq bildirərək sözdeyişdirici şəkilçi kimi deyil, həm də II şəxs cəmdə şəxs əvəzliyinə artırılaraq, sözdüzəldici şəkilçi kimi çıxış edir, özlüyündə, cəmlük bildirən *-lar*, *-lər* şəkilçisini qəbul etdiğdən sonra ikiqat cəmlənir, eyni zamanda ümumiyyətdə xüsusi bir insan qrupu mənasını qazanır, substantivləşir, öz əsas keyfiyyətdən də tam uzaqlaşır. Belə hallarda, A.M.Şerbakın da

müşahidə etdiyi kimi, türk dillərində *-lar*, *-lər* hem də üslubi seciyyə qazanır, sözlərə ya hörmət, məhrəban münasibət, yaxud da istehza, ironik münasibət aşılayır.

"Divan"da hər iki mənə müşahidə olunur: I) *-lar*, *-lər* II şəxs cəm əvəzliklərinə artırılaraq hörmət, lütfkarlıq və məhrəban münasibət yaradır:

Eşq içində binəva qaldım, həqiqə cəhd eylərəm,  
Halimi orz edə bilməm, şahı-xuban, sizlərə!

Abi-heyan qıymətin heyvana sorma, Xızır sor,  
Çünki idrak eyləməz hər dagmə heyvan sizlərə!

Hüsün içində Yusifi-Kənana tohsin etməzəm,  
Cün onun dövrəni keçdi, gəldi dövrən sizlərə!

2) *-lar*, *-lər* düzəltmə sıfətlərə artırılaraq onları substantivləşdirir, həm də onlara kəmiyyət (çoxluq) məzmununu verir: *dərmənsizlər*, *cənsizlər*, *əhdi-peymansızlər* bu qəbildəndir.

*-lar*, *-lər* "necə" sual əvəzliyinə artırılaraq onlara abstrakt, mütərrəd mənə verir:

Bir günüdür Nəsimi kim anıj,  
Necələr zərəsine həzərtdir! (133 I)

*-lar*, *-lər* ismi xəbərin tərkibində çıxış edir, xəbərlik kateqoriyasının funksiyasını yerinə yetirir, lakin kəmiyyət məzmununu tam itirmir və bu halda hərəkatın davamlılığını (çoxluğununu) bildirir:

Dildərə müştəq oldu can, anıj cəmalin arzular!  
Hicranə qatlanmaz könül, yarıŋ vüsalın arzular!

Yandırıldı şövqin bağımı, görüş dutusdu kim, necə,  
Canım susamışdır, lobin abi-zülaflın arzular!

*-lar*, *-lər* şəkilçisi III şəxsin cəmündə feli xəbərlərə artırılarən qrammatik məzmundan daha çox üslubi poetik effekt yaratmağa xidmət edir. Nöticədə Azərbaycan poeziyasının klassik nümunələri – klassik şədəvərləri yaranır. Belə poetik nümunələr Nəsiminin dili üçün çox seciyyəvidir:

Ləbiçə ahli-nezər çeşmeyi-heyvan dedilər.  
Gərci uçmağ hurisi, cümlə aja can dedilər!

Kirpindən diledim köglümü, qasına gözün,  
Qoymadı bizdə ani, zülfü-müənber dedilər!

Dişlerig nezməne dürdaneyi-göhr dedilər!  
Göricek yüzünü xəlq ayəti-əkbər dedilər!

Şübhəsiz, belə misraları adı intonasıya ilə oxumaq mümkün deyil, bu prosesdə *dedilər* feli xüsusi rola malikdir. Felin ise xüsusi ahang, emosiya və ekspresivlik kasb etməsində *-lar*, *-lar* şəkilcisinin rolü göz öndəndər.

Yeri gəlmışken, türkologiyada *-lar*, *-lar* haqqında maraqlı fikir çoxluğu mövcuddur: Ramstedi onu monqol mənşəli *-nar* şəkilcisi ilə bağlayır. Minkaçı *-lar*, *-lar* şəkilcisinin “olár” evəzliyinin törəməsi hesab edir. Kotviçin mülahizələrinə görə *-lar*, *-lar*... şəkilcisinin ilk samiti *I* yaktı dilində birləşik göstəricisi olan *-la*, *-lan*, sıfet düzəldən *-lu*, *-luk*, *-laa*, topolumu sayıları düzəldən *-la*, zərf düzəldən *-lay*, *-lu* şəkilciliəri ilə eyni kökdəndir. B.A.Şerebrennikov Ramstedtə asaslanaraq *-lar*, *-lar*... şəkilcisinin qədim türk dillerində mövcud olmuş *-li* cəmlük elametindən törediyini qeyd edir və *-li* cəmlük şəkilcisinin müasir türk dillerində *inili-acılı* (böyüklü-kicikli), *ünili-Künli* (geceli-gündüzlü) tipli qoşa sözündə çoxluq, birləşik semantik kasınan yaşıdığını göstərir. Biza elə gelir ki, yuxanda göstərdiyimiz şəkilcilerin hər birində iştirak edən *I* samiti (*-r* sonorunun ekvivalenti kimi) nə vaxtsa birdən çox əşyam bildirmişdir.

Nesiminin dilində çoxluq, kəmiyyət anlayışı həm də qədim cəmlük göstəricisi *-z* feli (*doğmuşuz*, *dümişüz*) və ismi (*məcnunlaruz*, *xəlifəzadəyiz*) xəbərlərdə, birinci şəxs mənsubiyət şəkilcilerinin tərkibində (*yar*, *vafadarmız*, *bazarımız*), eləcə də *-q*, *-k* (*olduq*, *gördük*) şəkilciliəri vasitəsilə yaranmışdır.

Bəleliklə, Nesiminin "Divan"ında kəmiyyət kateqoriyası aşağıdakı xüsusiyyətlərə malikdir:

1. "Divan"da kəmiyyət kateqoriyası iki anlayışı bildirir: təklik, cəmlük.

2. Tək anlayışı əsasən sintaktik və morfoloji üsulla düzəlir: sintaktik üsulda iki komponent iştirak edir, birinci ikincinin tək

halda olmasını bildirir. Morfoloji üsul I, II, III şəxsin təki mənsubiyət şəkilciliəri vasitəsilə düzəlir.

3. Cəmlük leksik-sintaktik və morfoloji üsulla yaranır.

4. Cəmliyin leksik-sintaktik vasitələrlə ifadəsi tək isimlərin miqdar sayıları ilə yanaşmasından; tək isimlərin kəmiyyət mənali təyin-sözlərlə yanaşmasından; kəmiyyət mənali qədim türk sözlərlə; kəmiyyət məzmununu ayrı-ayrı müştaqil cümlə; Eyni köklü sözərin tekrarı ilə; birdən artıq mənali sözlərlə; addədə sayıla bilməyən isimlərlə; insan çoxluğu bildiren isimlərlə; kəmiyyət sayılarının numerativ sözlərlə yanaşmasından;

5. Morfoloji vasitələrlə yaranan kəmiyyət şəkilciliəri bunlardır: *-lar*, *-lar*; *-z*, *-q*, *-k*

### Mənsubiyət kateqoriyası

Nesiminin dilində mənsubiyət kateqoriyası müasir Azərbaycan dilində, habelə onun dialect və şivələrində işlənməkdə olan grammatik göstəricilərlə ifadə edilir, lakin böyük emosionallıq kəsb edir.

I şəxsin təkində sözlərə *-m*, *-m*, *-um*, *-üm* şəkilcisinin artırılması ilə yaranır, ərəb qrafikasına uyğun olaraq yazılıda yalnız *m* samiti ilə eks olunur:

Ey gülüm, ey sünbülüm, ey süsenim, ey anberim!  
Ey mənim nüqlüm, yeno, həbibə nobatū, şekkərim.

Ey təbibim, ey həbibüm, ey cannum, ey həmdəmim!  
Ey rəfiqim, ey şəfiqim, ey bogum, ey dilbərim!

Ey baharım, ey nigarım, ey şikarım, ey şahidim!  
Ey hərifim, ey zərifim, ey şərifim, ey sorvərim!

Mənsubiyət şəkilcili söz xəbər şəkilcisinə qəbul edib cümlənin xəbəri olur:

Həbibimdir, təbibimdir, gülümdür, əndəlibimdir!  
Rəfiqimdir, şəfiqimdir, qomimidir, qomküsarimdır!

Vücedimdir, rəvanımdır, damarındaki qanımdır!  
Bu gün şahı cahanimdir, lətafetli nigarımdır!

Sərefrazım, həbibimdir, bu dərdimə tebibimdir!  
Bu gün yarı-qadımidir, cahanda iftخارımdır!

Nesiminin poetik dilində çox tez-tez mənşubiyət kateqoriyasını I şəxsin tek göstəricisi məsamit xəberlik şəkilçisi iştirak etmədən cümplenin ismi xəberi funksiyasını emosional şəkildə ifade edir; xatırladaq ki, şairin poetik dili üçün mənşubiyət göstəricisi m öztür; grammatik məzmunundan daha çox poetik-ekspressiv-emosional bir “vəzifə” daşıyır və Nesiminin poetik dilini poetik üslubunu səciyyələndirən əsas vasitələrdən biri kimi qiymətləndirilə bilər:

Ənisim, rəhberim, yarım, güler yüzlü güləndəmim!  
Əbirim, əmərim, mişkim, boyu sərv-i-xuramanım!

Əzizim, sərvərim, əmrüm, hedisim, təfsirim, elmin!  
Çü le'lü yaqtutum, dürrüm, şikarım, gəbərim, kanım!

Keləməm, zikri-quranım, kitabım, fikri-tövhidim!  
Namazım, tətmi, şükrüm, qiyamım, cümlə erkənim!

Hayatum, rahatım, mehrim, nəcatım, ülfətim, zatım!  
Təbibim, şərbətim, Xızım, vücadım, tətəm, canım!

Qeyd etmək lazımdır ki, belə hallar Azərbaycan klassik ədəbiyyatında dahi söz ustadlarımızın yaradıcılığında müşahidə olunur. Xatırladaq ki, türk dillərində mənşubiyət şəkilçiləri xəberlik şəkilçilərindən vüset tapıb, xəberlik göstəriciləri isə şəxs və işara şəxs göstəricilərindən inkişaf etdiyindən mənşubiyət göstəricisinin həm də xəber şəkilçisinin funksiyasını ifadə etməsi mümkündür.

Nesiminin dilində isə bu hal sərf poetik vasitədir.

I şəxs tek şəkilçisi qəbul etmiş söz ismi (tayıni) söz birləşmələrinin tərkib hissesi kimi çıxış edir və bu halda söz birləşməsinin təyin edən birinci komponenti bir və ya daha artıq sözdən, hətta cümledən ibaretlə ola bilər:

Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm,  
Cavabım, məsələm, sözüm, *dilimdə cümlə dəstanım!*

Əzəldəndir mənim dərdim, sözü gerçək, yüzü bədrim,  
Mühəbbim, sevdigim, mehrim, *siyah zülfli pərişanım!*

I şəxs mənşubiyət göstəricisi qəbul etmiş söz cümlənin xəberi olur. Əslində III növ ismi (tayıni) söz birləşməsi (mənim ənisim) olmasına baxmayaraq, sözdən qənaətlə istifadə etmək prinsipinə əsaslanaraq, I komponent ixtisar edilir və bu zaman I ş. tek mənşubiyət şəkilçisinin predikativlik funksiyası daha da qabarıq görünür, nəticədə yüksək ekspressiv-emosionallıq kasb edən poeziya nümunələri yaranır:

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,  
Rəfiqim, həmdəmim, əmrüm, rəvanım, dərdə dərmanım!

Şahim, mahim, dilarəmim, həyatım, dirligim, ruhim,  
Pənahim, məqsədim, meylim, muradım, sərvərim, xanım!

Qəmərçohrəm, pariruyim, zərifim, şüxim şəngim,  
Səmənbuyim, güləndəmim, sahi-sərv-i-xuramanım!

Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,  
Dürüm, mirvarım, kanım, aqiqim, la'lü mərcanım!

Cırağım, şəmimü nurım, ziyam, yıldızım, şəmsim,  
Həzərim, bülbülm, kabkim, Nəsimiyi-xoşlanım!

Göründüyü kimi, qəzəldə işlənmiş mənşubiyət formalı sözlər birinci tərəfi (manım) budanmış III növ ismi (tayıni) söz birləşmələridir. Burada işlənmiş nigarım, dilbərim, yarım, ənisim, munisim, canım və s. sözler əslində mənim nigarım, mənim dilbərim, mənim yarım, mənim ənisim, mənim munisim, mənim canım deməkdir.

Qeyd etmək lazımdır ki, ismi söz birləşmələrində, xüsusən III növ ismi söz birləşmələrində I tərəfin ixtisar edilməsi xalq dilində sözə qənaət prinsipi ilə əlaqədər olaraq xalq yaradıcılığı janrlarında, xüsusən bayatlıarda çox geniş yayılmış grammatik ixtisardır. Alımların fikrinə, bu tip ellipsis xalq dili yığcamlığı, az sözlə ifadə variantları, sözdən qənaətlə istifadə etmək kimi xalq müdrikliyi ilə yaranmış fonetik grammatik hadisələrdir, alımların müşahidələrinə görə klassik şərədə möhz xalq dilindən götürülmüşdür. Onu da qeyd

etmek lazımdır ki, mənsubiyyət kateqoriyasının I şəxsin təki şəkilçisi Nəsiminin dilində türk mənşəli Azərbaycan sözlerinə əlavə olunduğu kimi, alınma əreb və fars dili sözlərinə də artırılaraq, eyni emosionallıqlı, eyni ahəngli klassik şədəvrərin yarananıdır.

II şəxsin təki sözlərə sağır-nun (ŋ) foneminin artırılması ilə yaranmışdır: *gözləriq, ləbləriq* və s.

Gər yüzün ayın görənə, ey cahanın fitnəsi,  
Şübhəsiz həqqi görən sahibnəzər dərsəm, nola?

Nuri-imandır comalın, kim ki, sədeqna deməz,  
Kafirü müşrikidür, ana div egor dərse, nola?

Kirpigin navək oxudur, qaşların Çaçı kəman,  
Uğramaz aşiqdan özgə ol oxun peykanına.

II şəxsin tək halda işlənmiş mənsubiyyət şəkilçili söz xəbərlək şəkilçisi qəbul edib, cümlənin xəbəri olur və söz birləşməsinin I komponenti düşür və Nəsimi dilini səciyyələndirən poetik vasitə kimi xüsusi emosionallıq intonasiya və ahəngdarlıq kəsb edir:

*Vüsalindir, vüsalindir, vüsalin,  
Nəimi-xüldü ömri-cavidan!*

Əruz vəzninin telebinə uyğun olaraq III şəxsin təki söz köklərinə samitlərdən sonra -i, saitlərdən sonra -si, şəkilçisini artırmaqla yaranmışdır: sözü, todayğı, dürdənəsi, əfəsanəsi, pərvənəsi və s.

-si mənsubiyyət şəkilçili söz ismin çıxışlıq halında işlənərkən müdrik məzmunlu fikirlərin xüsusen poetikləşməsi hadisesi ilə qarşılaşıırıq:

Məja surmə kimi gözdan ayağıñ tozi yarasar  
Ki, yegrəkdir anıñ tozi həkimig tutiyasından.

Böyük şair Nəsimi Ana dilinin qrammatik formalarına poetik don geydirmə məharətinin ustası olmuşdur. Şairin bir sıra beytlərində III ş. tək mənsubiyyət şəkilçisi -si kəmiyyət məzmununu bildiren qədim -s elementi ilə omonim münasibətde olub, keyfiyyətin, əlamətin müqayisəli yolla, coxluğunu, üstünlüyünü bildirir:

Divana oldı dəli köngül, saçın zəncirinə bağla!  
Menim könlüm dəlüsünə soniñ zülfüj teli zəncir! (53, III)

Yüzün nuri-təcəlli mözəridür,  
Sözün tatlısı abi-kövseridür! (110, I)

Şəbi-yeldadur saçın gecəsi,  
Suratın bedrinə qəmər dedilər! (227, I)

Saçın qaranqusundan yüzün nuri göründü,  
Hər qəndə şam olursa, ardınca sübhdəmdir! (320, I)

Beytlərdə işlənmiş könlüm dəliyi, sözün tatlısı, saçın gecəsi, saçın qaranqusu III növ ismi birləşmələrdə ikinci komponent əlavə ekspresiv, emosional məna ilə yüklenmişdir, çünki mətnlərdən də görünür ki, könlüm dəliyi – hedddindən artıq sevən könül, sözün tatlısı – ən sırrın söz, saçın gecəsi – ən qara saç, saçın qaranqusu, ən qara saç mənasını ifadə edir.

Qeyd etmək lazımdır ki, III ş. tək mənsubiyyət şəkilçisi göstəricisi ilə kəmiyyət əlaməti -s formatı arasındaki omonimlik hələ Q.Ramstedt tərəfindən qeydə alınmışdır. Alim göstərir ki, qədim türk dillərində cəmlük əlaməti olan -s elementi III ş. tək mənsubiyyət şəkilçisinin tərkib hissəsi olmuş, əvvəlcə III ş. mənsubiyyətin tək halını bildirmiş, sonradan onlarda ayrı-ayrı məna xüsusiyyəti formalasılmışdır.

Nəsiminin dilində -si şəkilçisinin -yi fonetik variantına təsadüf etdi:

Eşqına kim ki qılmadı başla canı fəda,  
Dərdinə çəre bulmadı, uğramadı davayına!

Vermişəm ol qəra saçın qövlü qərarına köngül,  
Gərçi inannamazam anıñ ehdiına və vəfatına!

Canverici ləbindəndir şerbeti xəsta könlümün,  
Kimdır irişdirən anı şərbətinin şəfayino!

Lelü ləbin hadisini incuya nisbat eyleyin,  
Gör nə cəfələr cylədi göhəri – canfezayına!

Eşqino verməsün könül şol sənəmün Nəsimi tək,  
Kimki təbəmmül eyləməz cövrünəvü cəfayinə!

Hələlik başqa klassiklərimizin dilində təsadüf etmədiyimiz bu şəkilci düşünürük ki, ən qədim dövrlərin reliksiya elementi ola bilər, çünki xalq danışq dilində bəle hallara təsadüf olunur.

Bələliklə, "Divan"da mənsubiyət kateqoriyasının aşağıdakı xüsusiyyətləri vardır:

1. Mənsubiyət kateqoriyası Nəsimi "Divan"ının ən səciyyəvi kateqoriyalardan biridir;

2. Mənsubiyət kateqoriyası müasir Azərbaycan dilində sabitləşmiş şəxs şəkilçiləri vasitəsilə düzələr;

3. Mənsubiyət kateqoriyası Nəsimi dilinin poetik vasitəsi kimi çox fealdır və şairin ekspressiv-emosional üslubunun ən səciyyəvi vasitələrindən biridir;

4. II şəxsin təkində qədim sağır nun (ŋ) fonemi fealdır.

### Xəbərlik kateqoriyası

Türk dillərinin ən zəngin kateqoriyalardan olan xəbərlik kateqoriyası Nəsiminin dilində də bugünkü Azərbaycan dilində sabitləşmiş -am, -əm, -uq, -ük (I şəxsin təki, cəm), -san, -sən (II şəxsin təki); -dir, -dir, -dur, -dür (III şəxsin təki) şəkilçiləri ilə düzələr.

I şəxsin tək göstəricisi -am, -əm həm türk mənşəli Azərbaycan sözlərinə, həm də alınma sözlərə artırılaraq xüsusi emosionallıq və ekspressivlik əks etdirən poeziya nümunələrinin yaranmasına xidmət edir:

Surəti-rəhmani bildüm, surəti-rəhman mənəm!  
Ruhı-mütələq, həq kəlamı, qafı əl-quran mənəm!

Həm mühitü həm konarəm, həm sədəf, dürdaneyəm!  
Həm bu bəhrin göhəri, həm göhəri-üman mənəm!

Zülmətəm, mövtəm, məmətəm, həm heyatəm, hemməmat,  
Mömına nuhəm, nicatəm, kafiro tufan mənəm!

Saqiyəm, şəməm, şərabəm, həm xumərəm, həm xəmir,  
Səlsəbiləm, saqiyəm, həm sağərə peyman mənəm!

Həm selatom, həm zəkatəm, həm mənəm zirü riya,  
Həm mənəm imani-tohid, şöleyi-iman mənəm!

Göründüyü kimi, I şəxs şəkilçisinin I şəxs əvəzliyinə artırmaqla və mənəm sözünü misraların ismi xəberini fasılısız tekrar etməklə şair öz daxili emosiyasını daxili heyəcanını hətta bugünkü oxucuya da çatdırı bilir! Bu beytlər, şairin təkrarsız bir şəxsiyyət olmasına oxucunun gözü qarşısında canlandırır. Eyni zamanda I şəxs xəberlik göstəricisinin tekrar edilməsi şəkilçinin qrammatik vazifəsindən daha çox poetik funksiyası da göz önüne gelir. Beytdəki müstəqillik və ahengdərlilik bir tərəfdən müxtəlif sözlər I şəxs sonluğunun artırılması ilə əmələ galırsa, diger tərəfdən da mənəm ismi xəberinin sonsuz təkrarından yaranır.

I şəxsin cəmində qədim komiyət göstəricisi ünsürü daha fealdır xəlifəzadə, yiz, bizüz, olmuşuz, qatreyi-bähriz və s.

"Divan"da III şəxsin həm təki, həm cəmi üçün işlənən ən fəal şəkilçi -dir, -dir, -dur, -dür göstəricisidir:

Bu nə adətdir, ey türk perizad!  
Qəmijədən olmadım bir ləhza azad!

Nəsiminin kəlamlından eşitgil,  
Vəfəsizdər cahan sən qılma bidad!

Nəsiminin poetik dili üçün səciyyəvi xüsusiyyətlərdən biri şeirdə tez-tez xəbər şəkilçisi -dir, şəkilçisinin düşməsi, yalnız qəzəlin son misrasında xəbərlik göstəricisinin "bərpa olunmasıdır". Bu hadisə ilk növbədə şairin qrammatik vasitələrə poetik don geydirməsi və onları ekspressiv mənə ilə yükleməsi ilə əlaqədardır. Bələliklə, şairin xüsusi sayı ilə Azərbaycan dilinin qrammatik quruluşu üslubi möqamlarla zənginləşir:

Əcəb lələjimi şol, ya canı-ohbab?  
Əcəb zülfünmü, ya zənciri-pürtab?  
Əcəb yüzünmü şol, ya ximnoi-nab?  
Əcəb disinni şol, ya lölöi-nab?  
Əcəb ceynini şol, ya sehri-babil,  
Əcəb qasınni şol, ya taqi-mehrab?  
Əcəb şol mosti-sevdayı-mögölçin.  
Mənim baxtımımdır, ya çeşmi-pürxab?

Türkoloji adəbiyyatlarda qeyd edildiyi kimi, *-dur*, *-dir*, *-dur*, *-dür* xəbərlik göstəricisi qədim *durur//turur* forma sözdən törəmişdir və bunun əsasında durmaq feli durur.

"Divan"da xəbərlik kateqoriyasının *durur* forma sözlə ifadəsinə de təsadüf olunsa da *tubadurur*, *artıqdurur*, *danadırür*, *-dir*, *-dur*, *-dür* daha fealdır.

Xəbərlik kateqoriyasının inkar forması *degil* inkarlıq vahidi ilə düzəlir: *əşına degil*, *momin degil* və s.

Beləliklə:

1. Xəbərlik kateqoriyası Nəsimi "Divan"ında ən feal kateqoriyalardan biridir.

2. Qrammatik vahidlərin poetik ifadə vasitəsinə çevrilmiş xəbərlik kateqoriyasında da müşahidə olunur. Bu mənədə I ve III şəxslər şəkilçiləri daha fealdır.

3. Xəbərlik kateqoriyası "Divan"da da əsasən, müasir Azərbaycan dilində sabitleşmiş şəkilçilər vasitəsilə düzəlir, bəzən qədim *z* və *-durur* şəkilçiləri də özünü göstərir.

## ƏDƏBİYYAT

1. Abdullayev Ə.Z. Qədim -in şəkilçili hal forması və onun Azərbaycan dilində sonrakı vəziyyəti. I məqalə. S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1977, № 6; II məqalə. S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1978, № 1.

2. Axundov A.A. Dilin estetikası. Bakı, 198

3. Axundov A.A. Azərbaycan dilinin tarixi fonetikası, Bakı 198

4. Axundov A.A. Dil və ədəbiyyat I, II c. Bakı, 2000.

5. Aлизаде А.Дж. Категория числа в азербайджанском языке Баку, 1966.

6. Aslanov V.I. К вопросу об изучении творческого наследия Имадеддина Насими. Сов. Тюрк. 1973, № 5.

7. Aslanov V.I. Recenzija na monografii K.Barił "The Quatrains of Nesimi". Sov. тюрк. 1975, № 3.

8. Aslanov V.I. Из этюдов по исторической фонетике азербайджанского языка (о фонеме). Изв. А.Н.Азерб. ССР серия Лит. языка и искусства № 1, 1967.

9. Aslanov V.I. "Дивани лұыат-ит-турк". Махмуд Кашгари и азербайджанский язык. "Сов. тюрк." 1972, № 1.

10. Aslanov V.I. Feli idarə ilə əlaqədar olaraq isim hallarının migrasiyası haqqında bəzi qeydlər. Azərb. SSR EA "Xəbərlər"i, 1960, № 2.

11. Aslanov V.I. Некоторые замечания о языке Насими. Сб. "Насими". Бакы, 1973.

12. Aslanov V.I. Некоторые вопросы глаголного управления в памятниках азербайджанского языка в сравнительном освещении (переходные глаголы). Баку, 1960.

13. Aslanov V.I. Daxili obyektlə fellər və ellipsis haqqında bəzi qeydlər. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri. XVI c. Bakı, 1960.

14. Aslanov V.I. Из этюдов по исторической фонетике азербайджанского языка (о фонеме ѡ) Изв. АН Азерб. ССР. сер. лит., искусства и языка, 1966, № 2.

15. Ашинин Ф.Д. Указательные частицы тюркских языках. Изв. АН СССР, 1958, № 5.

16. Ашинин Ф.Д. Принципы дифференциации турецких указательных местоимений. Вопр. языкоznания. М-Л, 1958. № 2.

17. Azərbaycan dilinin qərb qrupu dialekt və şivəleri. Bakı, 1967.
18. Azərbaycan dilinin Muğan qrupu dialekt və şivəleri. Bakı, 1955.
19. Azərbaycan dilinin dialektoloji lügəti. Bakı, 1964.
20. Basakakov N.A. O соотношении значений личных и указательных местоимений в тюркских языках. Докл. и сообщ.
21. Basakakov N.A. Po вопросу о происхождении личных и указательных местоимений. Изв. АН СССР. 1951. № 1.
22. Basakakov N.A. Каракалпакский язык. М., 1952.
23. Batmanov Й.А. Язык юнисийских памятников древнетюркских писменности. Фрунзе, 1959
24. Besim Atalay. Türk dilinde ekler ve kökler üzerine bir dineme İstanbul, 1942.
25. Bogoroditskij V.A. Введение в татарское языкознание в связи с другими тюркскими языками. Казан, 1953.
26. Borkarov A. Местоимения в современном туркменском языке. Ашхабад, 1964.
27. Budagova Z.I. Эллиптические предложения в современном азербайджанском языке. Сов. тюрк. Бакы, 1972. № 5.
28. Cavadova M.N. Şah İsmayıllı Xətayının leksikası, "Dəhnəmə" poeması üzrə, Bakı, 1972.
29. Cahangirov M.S. Təşəkkül dövründə Azərbaycan ədəbi dilinin aparıcı əslubları. Elm. 1986. seh. 78.
30. Cəfərov Ş. Müasir Azərbaycan dili, Bakı, 1970.
31. Deni Y. Türk dili qrameri. İstanbul, 1941.
32. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, 1978.
33. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1966.
34. Dmitriev N.K. Kатегория принадлежности. İSGTİ, II M., 1956.
35. Dmitriev N.K. Grammatika bашкирского языка. M-P, 1948.
36. Dmitriev N.K. Grammatika кунукского языка.
37. Dревнетюркский словарь. Л., 1969.
38. Hacıyev T.Y. Azərbaycan ədəbi dili tarixi (Təşəkkül dövrü). Bakı, 1976.
39. Hüseynzadə M. Müasir Azərbaycan dilində təktərəfli və mürakkəb söz birləşmələri. Bakı, 1957.
40. İshakov F.G. Mestonimeniya. İSGTU II M., 1956.
41. İslamov M. Nuxa dialekti. Bakı, 1968.
42. Islamov M. Древние формы личных местоимений в диалектах и говорах азербайджанского языка.
43. Kitabi- Dədə Qorqud. Drezden. Ankara, 1958.
44. Kaşqarı M. Divani lugat-it türk. I, II, III, Ankara, 1939, 1940, 1941.
45. Koşqori M. Divani lugat-it türk. t. I, Тошкент, 1960.
46. Kathleen R.F. Burrill. The Quatrains of Nesimi. Paris. Monton, 1972.
47. Kononov N.A. Грамматика современного турецкого литературного языка. М-Л, 1956.
48. Kononov N.A. Грамматика современного узбекского литературного языка. М-Л, 1953.
49. Kotvich B. Исследование по алтайским языкам. М, 1962.
50. Kuлизаде З. Хуруфизм и его представители в Азербайджане. Bakı, 1970.
51. Kuлизаде З. Насими – философ и поэт Азербайджана. Bakı, 1973.
52. Quluzadə M.Y. Böyük ideallar şairi. B., Elm, 1973.
53. Gadzhieva N.Z. Основные пути развития синтаксической структуры тюркских языков. М., 1973.
54. Qəhrəmanov C. Nesimi "Divan"ının leksikası, Bakı, 1970.
55. Gukasian V. Древние тюркизмы в уденском языке. Изв. АН Азерб. ССР, 1978 № 2.
56. Malov C.Y. Памятники древнетюркской писменности. M-L, 1951.
57. Mehdiyeva Ş.H. Yazılı dastanların dili ("Şəhriyar" dastanının materialları əsasında) Bakı, Elm., 1991.
58. Mehdiyeva Ş.H. Folklor abidələrinin linqvo-poyetik tədqiqi (XVII-XIX əsrlərdə yazıya alınmış Azərbaycan xalq dastanlarının əlyazmaları əsasında) Bakı, "Elm", 2003.
59. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. Bakı, 1962.
60. Müasir Azərbaycan dilində söz birləşmələri. Bakı, 1967.

61. Покровская Л.А. Грамматика гагаузского языка. М., 1964.
62. Рагимов М.Ш. Диалекты и история языка. ВДТУ, Баку, 1960.
63. Рамстедт Г.И. Введение в алтайское языкознание. М., 1957.
64. Серебренников В.А. Гаджиева Н.З. Сравнительно-историческая грамматика тюркских языков, Баку, 1979.
65. Серебренников В.А. О некоторых частных деталях процесса образования аффикса множественного числа в тюркских языках. Сов. тюрк. № 1. 1970.
66. Серебренников В.А. Тюркологические этюды. К проблеме происхождения в варианте притяжательного суффикса 3-го л. ед. ч. Вопр. тюрк. Баку, 1971.
67. Суяров И. Местоимения в современном узбекском литературном языке. Самарканд, 1965.
68. Seyidov Y.M. Azərbaycan dilində söz birləşmələri. B., 1966.
69. Seyidov Y.M. Nəsiminin dili. B., 1986.
70. Суюнчев Х.И. Личные местоимения в Карабаево-балкарском и монгольском языках. Труды Карабайево-Черкесского Научн. Исслед. Ин-та Яз., и лит-ры, Пятигорск, 1968, № 5.
71. Шербак А.М. Очерки по сравнительной морфологии тюркских языков. Имя Л. 1977.
72. Шербак А.М. Грамматический очерк тюркских текстов X-XIII вв. из Восточного Туркестана. М.-Л, 1961.
73. Шербак А.М. Грамматика староузбекского языка. М.-Л., 1966.
74. Şiraliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasları. Baki, 1968.
75. Ширалиев М.Ш. Второе лицо категории принадлежности и сказуемости. ВДТУ т. IV, Баку, 1966.
76. Şükürov Ə.S. Məhərrəmov A.M. Qədim türk yazılı abidələrinin dili. Baki, 1976.
77. Ворошил Г., Асланов В. Исследования по истории азербайджанского языка дописьменного периода. Б., Элм, 1986.

## LÜĞƏTLƏR

1. Azərbaycan dilinin dialektoloji lüğəti – ADDL
2. А.З.Будагов. Сравнительный словарь турецко-татарских наречий. Санкт-Петербург, I, 1869. II 1871 – Буд.
3. Древнетюркский словарь, Ленинград, 1969 – DTS
4. Mahmud Kaşqari. Diyanū-lügat-it türk. Ankara I 1939, II 1940, III 1941 – MK
5. Maxim Koşgariy. De bony luğomim turk. Toşkent, I 1960 – MKT
6. В.В.Радлов. Опыт словаря тюркских наречий, С-Петербург, 1905-1911.
7. Этимологический словарь тюркских языков. М., 1974, 1978, 1980 – ЭСТЯ
8. C.Qəhrəmanov. Nəsimi "Divan"ının leksikası. Baki, 1970 – CQD.
9. İ.Nəsimi, Əsərləri, I, II, III, Baki, 1973 – N

## NƏSİMİ "DİVAN"INDA EMOSİONALLIĞIN İFADƏ VASİTƏLƏRİ

Nəsiminin poetik dilinə bələd olan elə ilk andan dərk edir ki, bu poeziya qüvvətli emosional yüksək malikdir və onun müəllifi yüksək emosional ruha, inqə qəlbə, nadir istedadə malik, öz amalı uğrunda mübariz bir şəxsiyyət olmuşdur [1, 103]. Şairin ixtiyarı qəzəli kamil, təkmil bir nitq aktı olmaqla, həm də qüvvətli emosiyalar mənbəyidir. Bu səbəbdən de Nəsimi şeirlərini adı intonasiya ilə oxumaq mümkün deyil.

Nəsimi öz poeziyasında özünəməxsus pafos və ahəngə, təkrarsız emosionallığı nail olmaq üçün Azerbaycan dilinin bir neçə vasitələrinən istifadə etmişdir. Bunlara ilk növbədə nidalar, eləcə də şairin üslubunda ekspressiv-emosional mənə kəsb edərək nidalaşmış ayrı-ayrı leksik vahidləri – törəmə nidaları, ədatları və vokativ sözləri aid etmək olar.

### Nidalar

Nəsimi "Divan"ında işlənmiş nidaları iki qrup üzrə araşdırmaq məqsədəyənəndur:

1. Əslı nidalar;
2. Törəmə nidalar.

Əslı nidalar deyilərkən mənşə etibarilə heç bir mənaya (əsas nitq hissəsinə) aid olmayan, yalnız emosional hiss-həyecan bildirən sözler nəzərdə tutulur. Bu qrupdan Nəsimi "Divan"ında *a. ey, vey, hey, vay* nidaları işlənmişdir.

"Divan"də bu nidalar ekşər hallarda cümlədə xitablardan əvvəl işlənərək müraciətin emosionallığını qüvvətləndirir və çox hallarda beytlərin əvvəlində və ortasında (sonunda da işlənməsi istisna deyil) gelir:

Ey Nəsimi, gövherin xərc eyləmə.  
Olmayınca müştəri cananımız.

Dünya duracaq yer degil, ey can, sefor eylə!  
Aldanma anın alına, andan hazırlan eylə!

Nəsiminin "Divan"ında *ey* nidasının mənə ekvivalenti kimi mürəkkəb quruluşa malik *vey* nidası da fealiyyət göstərir.

Vey xitabların əvvəlində gelərək ekşər hallarda *ey* nidası ilə bir beyt daxilində işlənir:

Ey yanağın həsratından cannetin qəlbində har!  
Vey dodağın şərbətindən kövserin cynində ab!

Ey yüzün hemra gülündən lalənin camində mey!  
Vey gözün sövdalarından nərgisiş gözündə ab!

Göründüyü kimi, cümlədə xitabların emosional yükünün qüvvətlənməsində həlliədici rol oynayan *ey*, vey nidası bütövlükdə yalnız bir insana yox, o insanın (şairin lirik qəhrəmanının) müəyyən bir fiziki (və ya mənəvi) keyfiyyətinin xüsusiətli diqqətə çatdırmaq üçün istifadə edilmişdir.

Vey nidasının quruluşundakı şəffaflıq onun və *ey* strukturuna malik olduğunu göstərir. Lakin vey variantında və bağlayıcı kimi öz funksiyasını tamamilə itirir. Bunun əksinə, *ey* nidası vey nidasında emosional yükün əsas daşıyıcısına çevirilir.

Şairin qəzəllerində *hey* nidası sevinc, şadlıq, daxili məmənluğ kimi emosional hissələri ifadə edir:

Hey – heyat irdi labündən Xizr eyü ölüdə hey!

Hey nidası təkrarlanarkən şerin məzmunundakı emosionallıq ikiqat artıq olur:

Can demişlər dodağıno hey-hey!  
Bu sözü gör nə müxtəsar dedilər!

Xatırladaq ki, V.V.Radlovun qədim türk dillerinin lüğətində *hey* nidası iki variantda – *hay/hey* variantlarında, xüsusi vurğu ilə çağırış mənasında qeydə alınmışdır [2-1738]. Həmin mənə müasir türk dilində [3-2/2], eləcə də Azerbaycan dilində işlənməkdədir.

*a* nidası xitablardan əvvəl gelərək şairin müraciət etdiyi və möftüntü olduğu lirik qəhrəmanı haqqında daxili məmənluğ hissələrini sanki ikiqat artırır:

Nə hüsn-i-paki-yəzdansan, a dilber!  
Müsəvvərsən, müñəbərsən, müñəvvər.

Seni dil nice kim şərh etsün, a can!  
Nə bilsünler seni kim, can, nədənsən?

*Bay*nidası Nəsiminin dilində teessüf, peşmanlıq, həyəcan, qəzəb kimi emosional semantikaya malikdir:

Har kim ki, saçın küfrünə iqrar getirməz,  
Mömin degil, ol diniq itmiş aja vay!

Vey nidasi müstəsna olmaqla, Nəsimi "Divan"ında qeydə aldığıdır bütün nidalar müasir Azərbaycan dilində – şifahi və yazılı dilimizde işlənməkdədir. Bundan fərqli olaraq, vey nidasi klassik-literimizin dilində en feal nitq faktı kimi özünü göstərir.

Törəmə nidalar. Bu qrupa daxil olan nidalar da iki yolla yanarır.

1. Başqa nitq hissələrinin nida funksiyasında işlənməsi;
2. Alınma sözlərin nida funksiyasında işlənməsi [4, 476]

Nəsiminin "Divan"ında her iki növ nidalar feallıqları ilə diqqəti cəlb edir. Şairin poetik dili, üzerindeki müşahideler belə güman etməye imkan verir ki, Nəsimi bir insan olaraq, xüsusi temperament ve xüsusi hissəyyatlı, çılğınlıq ilə seçilən bir şəxsiyyət olmuşdur. Şairin özüñeməxsus tekrarsız təbieti onun poeziyasında canlı şəkildə bu gün də yaşamaqdadır.

Nəsimi poeziyasında ayrı-ayrı sözlərin, xüsusən ayrı-ayrı fellərin qüvvəti emosional çalarlıq və xüsusi ahengdarlıq teləb etməsi səbüt edir ki, böyük şair bu qəzəllərlə öz məqsəd və məramını emosional, yüksək pafos və intonasiya ilə oxucularına çatdırmağı qarşısına məqsəd qoymuş və əminik ki, şair bu qəzəllərini qeyri-adi ekspresiya və qeyri-adi həyəcan yaşaya-yaşaya qələmə alaraq öz məqsədine nail olmuşdur.

Şairin *sigmazam*, *arzular*, *ayrılır*, *etmagıl*, *gal*, *dedilər* və s. fellərlə rədifiplenən şeirlərini adı intonasiya ilə oxumaq qeyri-mümkündür:

Mende sıgar iki cahan, mən bu cahana sigmazam!  
Gövhəri-laməkan mənəm, kövnü məkana sıgnazam!

Dildara müştaq oldu can, anıq camalın arzular!  
Hicrana qatlanmaz könül, yanq vüsalın, arzular!

Ey müsəlmanlar, bu gün ol yarı-pühən ayılır!  
Ağlamayılm, neyləyim, cün gövdədən can ayılır!

Əlbette ki, bu beytlərdə şairin xüsusi intonasiya və ahənglə vurğuladığı feli xəbərlər cümlələrin emosional semantikasını bayan etmək üçün həlledici rol oynayır və qeyd etmək lazımdır ki, belə törəmə nidaların məhz hiss-həyəcan bildirme məzmunu bütöv mətn – tam bir qəzel kontekstində daha əyani olur:

Yüzünü məndən nihan etmək dilərsən, etmagıl!  
Gözlerim yaşın rəvac etmək dilərsən, etmagıl!

Qaşlarıq qövsində müjganın xədəngin gizliyi,  
Ey gözü məstənə, qan etmək dilərsən, etmagıl.

Bürqən yüzündən açarsan məgər naməhrəmə,  
Gizli əsrəri ayan etmək dilərsən, etmagıl!

Yandırırsan könlümü eşqində, məlum oldu kim  
Anı rüsvayı-cahan etmək dilərsən, etmagıl!

Doğruyam eşqində ox tek, kirpiçin tanıqdırur,  
Qəddimi neyçün kəman etmək dilərsən, etmagıl!

Cünki eşqin məsgənidir könlümün viranəsi,  
Həsrətə ani məkan etmək dilərsən, etmagıl!

Nəsimi öz "mən"ini və öz "mən"inin timsalında bəşər övladı insanı (bütün "mən"ləri) dünyadanın ən kamil yaradımı hesab etmişdir. Şairin müsbət mənada təkəbbülü "mən"inin qrammatik ifadesi I şəxsin tekində öz klassik nümunəsini tapır və bu halda əvəzlik öz qrammatik mənasından daha çox nida funksiyasını daşıyır:

Zərrə mənəm, günsəş mənəm, çarile pəncü şəş mənəm!  
Surəti gör bəyanılo, cünki bəyanıo sixmazam.

Nəsimi poeziyasının baş qəhrəmanı "mən" in həmin şeirdə iki, üç dəfə təkrarı şairin daha emosional ifadə tərzini öks etdirərək nidalasılır:

Mən mülkü-cahan, cahan mənəm, mən!  
Mən həqqə məkan, məkan mənəm, mən!

Mən suratı-mənidə heqəm, heq!  
Mən həqqi-əyan, əyan mənəm, mən!

Nəsimi əsərlərində sözlərin bir neçə dəfə təkrarından emosionallığın ifadə vasitəsi kimi istifadə etmişdir. Bu halda şair fellərlə yanaşı adların da təkrarını öz məqsədine yönəldir.

Gətir, gətir, gətir ol kaseyi-can pərvəri!  
Gətir, gətir, gətir ol cəngi bir nəva göstər!  
Verim, verim, verim öz canımı şol yara!  
Öpüm, öpüm, öpüm ol ləli-şəhdilə şəhveri!

İsmi nadalar daha çox adlarla, müxtəlif isimlərlə, əvəzliliklərle təkərəflisi III növ ismi söz birləşmələrinin ikinci tərəfinin təkrarı ilə yaranır:

Ləbin, ləbin, ləbinizdən, aşq oldu nab!  
Dilin, dilin, dilinizdən behasız gövhər!  
Sözün, sözün, sözünüzdən eridi qəndi nebat!  
Qaşın, qaşın, qaşınızdan bir kirpığınla cigər.

Təbiidir ki, burada poetik vurgu, intonasiyanın ağırlıq mərkəzi üçüncü sözün, yəni ləbinizdən sözünüzdən, dilinizdən sözlərinin orta hecasının üzərinə düşür və vurgu şairin poetik təxəyyülünün təsirilə adı sözü nidaya – şairin ekspresiv ifadə vasitəsinə çevirir.

Bir qrup sabit feli frazeoloji birləşmələr xüsusi intonasiya və ritm tələb etdiyi üçün "Divan"da emosionallığın ifadə vasitəsi kimi diqqəti cəlb edir:

Mərhəba, xoş geldin, ey dilbər, xoş gördük soni!  
Xoşmisen, ey bərgüzədə yar, xoş gördük soni!

Aşərin olsun nigərin zülfü ilə qaşınə!  
Gor macal bulsan həbibin çevriləydim başına!

Vücudim şəhrini qıldı məsxəreyi-ləmyəzəl eşqin,  
Bu şəhristanda eqş olsun məlik daim ki, xaqandır!

Dəryayı-mühit cuşə goldi!  
Kövn ilə məkan xırışa goldi!

"Divan"da törəmə nadaların ikinci qrupunu əreb və fars dillərindən alınmalar təşkil edir: *mərhəba*, *aşərin*, *billah*, *barakallah* və s.

Ey cəmilim, ey cəmalim, bəhrükanım, *mərhəba!*  
Suratim, aqlim, üqulim, cismü canım, *mərhəba!*

Ləlü mərcandır dodağın, ləlöi-dürdür dişin.  
*Aşərin* şol bəhri-kanın ləlöi-mərcanına!

Ləblərin cami meyindən cümlə eşa esrimiş!  
Teyyib, ey pakızə saqı, *barakallah*, ey şərab!

Yüzündür gülüstən, *billah*, degilmə?  
Sözündür kün-fəkan, *billah*, degilmə?

### Ədatlar

"Divan"da emosional-ekspresiv ifadə vasitəsi kimi ədatlardan geniş dairədə istifadə olunmuşdur. Ədatlar Nasiminin poetik dili üçün çox olverişli və səciyyəvi dil vahidləridir ona görə ki, ədatlar fikrin təsir qüvvəsini artıran, emosionallığı qüvvətləndirən, vurgunu istiqamətləndirən dil vahidləridir. Qeyd etdiyimiz kimi, Nasimi bir şəxsiyyət kimi ağır, sərt təbiətə malik olmuş və bu onun poeziyasına da sırayat etmiş, şairin poetik yaradıcılığının istiqamətini – şairin poetik əslubunu müəyyən etmişdir:

Cananə, manım sevdiyimi can bilür *ancaq!*  
Könüm diloyin dünyada canan bilür *ancaq!*  
Abdal oluban baylık edən arifi sor ki.  
Bu sələnenin qadırını sultən bilür *ancaq!*  
Ey saqı, gətir dövri ayağın, dur elə sun ki,  
Bu dövr ayağın dövrünə dövrən bilür *ancaq!*  
Könüm gəmisin qərq edə gör eqş dañızına,  
Kim bu denizin bəhrini ümman bilür *ancaq!*  
Hiç kimse Nasimi sözünü fəhn edə bilməz,  
Bu quş dilidür, bunu Süleyman bilür *ancaq!*

Qəzəldə fikrin bir istiqamətə, bir nöqtəyə yönəldilməsini və oxucunun diqqətini məhdud məqsəd cəmləşdirmək məqsədini və şairin emosional hiss-hayecanını ifadə etmək üçün *ancaq* ədati dəqiq və məqsədyyönüllü seçilmişdir.

Şairin bədii, poetik qəhrəmanına xitabən müraciətlərində istifadə etdiyi -*mu*, -*mi*, -*mu*, -*mü* ədatlı ritorik (cavabı özündə olan) sual cümlələrində sual intonasiyasının poetik qüvvəsini iki qat artırmaq məqsədində xidmət edir:

Yüzündür gülüstan, billah, *degilmi?*  
 Sözdür kün-fekan, billah, *degilmi?*  
 Saçındır Xətavü Çinü Rume,  
 Səba onbərəfşan, billah, *degilmi?*  
 Xətindən buldum errohmanu taha.  
 Budur sonden nişan, billah, *degilmi?*  
 Nəsimi cövhəri-ford oldı, ann  
 Məkanı lamekən, billah, *degilmi?*

Beytdə ritorik suali qüvvətləndirmək, hərəkətin icrasının böyük şübhə doğdurduğunu və onun inandırıcı olmadığını emosional terzdə ifadə edərək sair xalq dilində bu gün də cəni mənəni ifadə etmək üçün geniş dairədə işlənən nə *əcəb?* variantından istifadə edir:

Ey könlü, her bivücuddan can umarsang, *nə əcəb?*  
 Bikərəmdən lütfilən ehsan umarsan, *nə əcəb?*  
 Hər qayannı ləli olmaz, her dənizin gövheri.  
 Her sədəfdən lölöi-mərcan umarsan, *nə əcəb?*

Fikrin emosional ifadesi üçün Nəsiminin şeirlərində istifadə etdiyi ədatlardan biri de kim ədatıdır:

Yarəb, nə huri cövhərdür şol şahi-taban yüzlü *kim*,  
 Gördükə anıq yüzünüñ güneñ zavalın arzular!

Ənberin zülfü anıq kim ki dolaşdı boynuna,  
 Başı top olsun anın kim özge çövkən istəyə!

Şair fikrin ekspressiv-emosional məna çalarlığını yükseltmək məqsədilə qəzellərində qüvvətləndirici nə ədatından da istifadə edir.

Qibleyi-aləm göründü sen püti-eyyarəden,  
 Aferin olsun, səni *nə xoş yaratmış* yaradan!

*Nə* tubadur boyun, yarəb, ki sərv ana sücud eylər  
*Nə* kövəsdür əcəb lelin ki, şemri bixumar oldı. (274 II)

Göründüyü kimi beytlərdə işlənmiş nə ədatını keyfiyyət mənalı necə? suali ilə asanlıqla əvəz etmək olur.

Fikrin emosional tərzdə deyilməsini qüvvətli şəkildə təsdiq etmək məqsədilə Nəsimi axı ədatının xalq danışq dilində bu gün də işlənməkdə olan *axır* variantından istifadə edir:

Ey deyən hər dəm mənə ki, baxma xubin yüzünə,  
 Aşıqın gözü var *axır*, ol qəder nadan degil!

Və yaxud:

Mənim yarı-vəfadaram, gol *axır!*  
 Məlek sürətli dildaram, gol *axır!*  
 Fəraigin canımı yaxdı begayət,  
 Həbibim, munisim, yarım, gol *axır!*  
 Mənəm bülbül kibi nalənū giryən,  
 Dodağı gönçə, gülləzərim, gol *axır!*  
 Qaşın qarşısına canım bərabər,  
 Mənim tiri-kəmandaram, gol *axır!*  
 Fəraigindən qatı divanə oldum,  
 Kərem qıl zülfü zünnərim, gol *axır!*  
 Sənin tek görmədim bir gül cahanda,  
 Benövşə, təzə ruzigarım, gol *axır!*  
 Qərarım qalmadı, səbrim dükəndi,  
 Ləbə ləli-şəkərbarım, gol *axır!*  
 Nəsimi Natavandır cün əqməndən,  
 Gəl, ey canım, gol ey yarım, gol *axır!*

Nəsimi "Divan"ında emosionallığın ifadə vasitələrindən biri *oş//uş, iştə//üstə* ədatları və onların gör ədatı ilə komponent toşkil edən variantlardır. Qeyd edək ki, Nəsiminin dilində *oş//uş* müxtəlif məna çalarlığı ilə diqqəti çəkir. Bunlar beyt daxilində xüsusi emosiya və intonasiya yaradarkən qüvvətləndirici ədat funksiyasını daşıyaraq, şerin emosional ahənglə olunmasını təmin edir.

Ey cəmalin səhifəsində xətni-Quran bildüm qış!  
 Saçının hər tarəsində küfrü iman bildüm uş!  
 Ey seviz cənnati-adni erz edən zahid mana,  
 Mən bu gün yarın cəmalində gülüstan bildüm uş!  
 Cövrünə qıldım təhəmmül, səbr edib yarın müdəm,  
 Dərdə dərman andan oldu, dərdə dərman bildüm uş!

Etitraf etmek lazımdır ki, bu setirleri adı intonasıya ile oxumak mümkün deyil. Mehz belə olduğu üçün beytlərdə işlənmiş us səs uyusmasını emosionallığın ifadə vasitəsi hesab etmək olar. Xatırla-  
daq ki, oş-üş... sən yenə başlısan köhne söhbəti?!

Üste edatının iştirakı ilə yaranmış üstə gör quruluşlu edat  
Nəsimi dilində ekspressiv mənəvi əmr cümlelerinin qurulmasında  
əsas vasitə kimi çıxış edir:

Yarımı ayirdın mənden çərxi-qəddar, üstə gör!  
Yüragım baş oldu nəmdən, gel içim yar üstə gör!

Yaxdı, yandırı məni yarın faraqı, neylayım?  
Taqtım, sebrim tükendi, yağı qas zar, üstə gör!

Doğradı qəmdən faraqı bağımı, şol yaredən,  
Yüragım qani gözümündə axər, ey yar, üstə gör!

Nəsimi "Divan"ında emosionallığın ifadə vasitələrindən bir də vokativ sözlərdir. Ümən dildə emosionallığın əsas vasitələrindən olan vokativ sözler Azərbaycan dilçilik edəbiyyatında imperativ sözlərin bir növü kimi səciyyələndirilərək (5-496), formal cəhət-dən ismin adlıq halında işlənməsi və xitabla kimi müraciət bildirməsi qeyd edilirə də (11, 496), xitablardan ferqli olaraq vokativlərdə ekspressiv semantika daha qüvvətli, daha emosional olur (12, 10, 11). Vokativ sözlərdeki ekspressiv-emosional semantika mətnədə xüsusi ahang, intonasıya vasitəsilə reallaşır.

Kökləri xalq dilindən qaynaqlanan vokativ sözlərin daha çox zəlqin şifahi nitqində, möisət leksikasında və Azərbaycanın müxtəlif zonalarda, habelə dialekt və şivelerində xüsusi intensivliklə işlənməsi müşahidə edilir (12-18).

Əsasən canlı xalq dili – şifahi nitqle bağlı olan (12-18) vokativ sözlərin Nəsiminin dilində işlənməsi göstərir ki, ehatəli və derin köklərlə xəlqi zəmine əsaslanan qüdrətli şair Ana dilinin en kiçik dil vahidlərindən özünün fəlsəfi konsepsiyasını səciyyələndirən vasitə kimi istifadə etmiş, xalq dilinin dərinliklərində özüne yer tutmuş dil vahidlərini edəbi dilə daxil etmiş və beləliklə də, Azərbaycan edəbi dilinin xəlqi (milli) bünövrəsinin daha da möhkəmlənməsinə nail olmuşdur.

Müasir Azərbaycan dilində, bədii üslubda, xalq danışq dilində kişilərə müraciət məqamında işlənməkdə olan, xəlqi nitq aktını səciyyələndirən ala/ala/ələ, ada/ədə/ədə, aye/əye/ə/əə vokativ sözlərindən Nəsiminin "Divan"ında ala/ala, aye/əye, eləcə də sözlərin sonuna eləvə edilərək xüsusi appellativ məna bildirən - a - vokativindən istifadə edilmişdir:

Ala ey dürr-i-bohrı-lamakanım!  
Ala ey ləli-kani-künfakanım!  
Aya ey letfi-zəməna, aya ey xülaceyi-zat!  
Eşit bu sözümi tut kim, bulasan anda nical! (87 I)  
Fırqətin dərdi, nigara, bağrmı qan eylədi!  
Ruzigər oldu müxalif, vəsli hicran eylədi!

Sənəma, yüzün gülündən gülə-gülə gül utandı.  
Xəcıl eyledi dodağın şəkeri, nəbatı qəndi! (112 I)/

Aya/əye vokativlərinin qədim türk dillerində qüvvətli müraciət məqamında işlənməsini V.V.Radlov özünün məşhur lügətində (2-1. 1893, 198) qeyd almışdır. Alə/əla variansi qədim lügətlərdə qeydə alınmasa da, bu gün Azərbaycan dilinin Şərq (Bakı), cənubşərq (Lənkəran), şimal (Şəki) dialektlərində, habelə qərb qrupu dialekt və şivelerində özünü göstərir (8-134), -a vokativi iso orta əsr klassik poeziyamız üçün müraciəti qüvvətləndirən ən səciyyəvi vasitə olmuşdur.

Nəsimidən sonra ala/aya vokativ sözündən ən çox Şah İsmayıllı Xətayi istifadə etmişdir. Kök etibarile xəlqi milli nitq aktı (danışq dili) ilə bağlı olan bu kiçik dil vahidlərindən məhz dilinən xəlqi ruhu, milli bünövrəsi ilə seçilən qüdrətli şairler Nəsimi və Xətayının poetik dilində işlənməsi çox təbii və gözənləndir.

Xətayidə bu vokativ aya variantındadır: (12-37).

Öya, gül yüzlü çohran aya bonzor!  
Boyun bir servi-xoşbalaya bonzor!

Öya, könlük quşu, derlər baharımız, mənə nə?..  
Büstani-eyt acəb ruzigarmış, mənə nə?

Əlbəttə ki, belə xəlqi ifadə vasitələrindən istifadə etmək ədəbi dilin milli zəmində inkişafı üçün çox uğurlu haldır.

Nesiminin poetik dili üzerinde düşünceler gösterir ki, bu yüdretli söz ustadını öz sələflərindən və xələflərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri de şairin özünəməxsus temperamentə və təkrarsız emosional ruh məlik olmasıdır. Şairin təbiətindən gələn temperamentli intonasiya, ahəng onun şeirlərinə də süzülmüş və nəticə etibarilə Azərbaycan klassik poeziyasının tekrar olunmayan, orijinal bir nümunəsi yaranmışdır. Nəsimi poeziyasının orijinallığı da məhz qüvvətli ekspresiv-emosional çalarlıqlara məlik olmasındadır.

## ƏDƏBİYYAT

1. Axundov A. Dilin estetikası. Bakı, 1985.
2. Radlov V.B. Opyt slovarja türkskikh narечик. t. II, ch. II. S.Peterburg, 1893, 1899
3. Kononov N.A. Grammatika современного турецкого литературного языка. M-L, 1956.
4. Müasir Azərbaycan dili. II c. Morfologiya, Bakı, Elm, 1980.
5. M.Adilov. Imperativ sözlər. Müasir Azərbaycan dili. II c. Morfologiya, Bakı, Elm, 1980.
6. Şirəliyev M.Ş. Bakı dialekti. Bakı, 1957.
7. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967.
8. İslamov M. Azərbaycan dilində Nuxa dilekti. Bakı, 1968.
9. Adilov M. Azərbaycan dilində vokativ sözlər. M.F.Axundov adına APDİ-nin "Elmi əsərləri" 1966, XII c.
10. Gadjieva N.M. Вокативы в азербайджанском языке. AKD, Bakı, 1992.
11. M.Qasımlı. Şah İsmayıllı Xətayinin poeziyası. Bakı, Elm, 2002.

### III FƏSİL

## XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LÜĞƏT TƏRKİBİ

### Lügət tərkibinin ümumi vəziyyəti

XVI əsrə ədəbi dilin lügət tərkibindəki vüsəti, kəmiyyət və keyfiyyət məzmunundakı irolılıyi təmin edən hansı amillərdir? Ümumi şəkildə desək, dilxarici və onunla paralel fealiyyəti göstərən "dildaxili" amillər.

Əsrin başlangıcında mərkəzləşmiş dövlət yaranması, dövlət başında Xətayi kimi şəxsiyyətin durması unudulmamalıdır. Səfəvi dövlətinin başçıı mərkəzləşdirilmiş saray kitabxanası və "şairlər məclisi" təşkil etmişdi. Saray kitabxanası günü-gündə böyür, zənginləşir; məşhur sənətkarların əsərləri saray kitabxanasında toplanır [21, /21], həmin əsərlərin üzü xəttatlar tərəfindən döndərə köçürürlər, kitab fondonun zənginləşdirilməsi məqsədi ilə səfəvi ideologiyası ilə səsleşən bir çox əsərlər (dini, əxlaqi, didaktik, bədii və s.) fars və ərəb dillerindən ana dilinə tərcümə olunur. Şah İsmayılin şeir məclisində Həbibə başda olmaqla XVI əsr poeziyasının inkişafında mühüm xidmətləri olan onlara görəkəmlı şair (Süruri, Şahi, Matəmi, Tüfeyli, Qasimi və b.) iştirak edir, fealiyyət göstəririlər.

Bu əsrde Füzuli kimi dahi söz ustası ədəbi dilimizin tarixi üçün zəngin irs qoyub getmişdir.

Əvvəlki dövrlərə nisbətən bu əsrde ərəb, fars, həmçinin qohum və qonşu türk dilleri ilə qarşılıqlı əlaqə qüvvətlenmiş, daha açıq şəkil almışdır.

Azərbaycan dilinde yazanların ve yazmaq istəyənlərin sayı artmış, ədəbi-bədii dili meyli güclənmişdir. Ədəbi dilin sıfahı qolu yazı dili ilə yanaşı irliləməyə başlamış, xeyli inkişaf edərək, xalq şeri timsalında yazılı ədəbi dilə nüfuz etmişdir.

İlk dəfə bu dövrde bədii ədəbiyyat daha əlvan forma və janrlara ayrılmış, ədəbi dil isə özünün daxili üslublarına şaxələnmişdir (üslubların sayı çoxalmışdır).

XVI əsrin yazılı ədəbi dilində nəşr qolunun müstəqil olaraq meydana çıxmazı, orijinal, tərcümə-təbdil əsərlərinin yaranması diqqətəlayiq amillərdəndir. Büyük Füzulinin nəşr əsərləri ilə yanaşı, yazıçı-tərcüməçi Məhəmməd Nişatının Azərbaycan dilində toxumına 2000 sahifelik tərcümə materialı qiymətli mənbələrdəndir.

Bütün bu amillər ədəbi dilin her şeyden əvvəl, lügət tərkibinin həcm etibarilə genişlənməsinə, yeni sözlərlə zənginləşməsinə imkan yaratmağı bilməzdi. Nisbatən tərkiblər, XVI əsrəki qədər bəlkə də heç zaman əsas ehtiyat fondu olan ümumxalq dilindən, canlı danışından ədəbi dilə sözlər getirilməmişdi; həmçinin, demək olar ki, o vaxtdakı qədər bəlkə heç zaman ədəbi dilə ərəb və fars sözləri daxil ola bilməmişdi.

Ədəbi-bədii dilimizin tarixində misilsiz rol oynamış Füzulinin nəzərə almasaq belə, Xətayi, Qurbani, Fəzli kimi şairlərin xalq şəri rəhunda yaşadığı əsərlər ədəbi dilin lügət tərkibinə ümumişlək və milli sözləri təqdim edir, Nişatı öz tərcüməçilik fealiyyətyində bəzi unudulmuş sözləri dirçəldib ədəbi dilin malı edir. Sürurinin "şəhə"ləri ədəbi dilə termin və terminə səciyyəli sözlər götürürdü.

Ədəbi dilin çoxcəhətli görkəm alması – üslubların sixlığı, tərcümə sənətinin genişlənməsi, nəşr xəttinin müstəqil inkişafı, kərgüzərlər işinin, məktubların, diplomatik yazılmaların intişar tapması və i.a. – lügət tərkibinin vəziyyətini mürəkkəbəldədir. Dahi Füzuli istisna olmaqla, "Yazı diline hansı sözü götürüb işlətmək olar?" *a* sualını qoyan, bu məsələ üzərində düşüncənələr yox idi; əslində, buna vaxt da yox idi. Yəzici və yazarların çoxu aži iki dildə (Azərbaycan və fars) yazardı, vaxtı ötməkdə olan ənənəvi, şəxsi qonaq və təsəvvürlərə əsaslanırdı. Beləliklə, ədəbi dilin lügət tərkibinə sezişmədən lüzumsuz ərəb və fars sözləri daxil olur (bununla içərisində cəhiyat üzündən galenlər da yox deyildi), arxaizmlər, digər türk dili ənşürləri özüne yol tapırı.

Buna görə də, həqiqətə uyğun olaraq, Azərbaycan dilçiliyində və ümumən türkoloji ədəbiyyatda XVI əsr ədəbi dilinin lügət tərkibində ya müstəqim, ya da dolayı şəkildə bəhs edənlər birinci növbədə, ərəb və fars sözlərinin çoxluğu qeyd edir [3, 372], onların azərbaycanca sözlərlə tarazlıq halında olduğunu göstərir; hətta bəzən sərt mənşə tutaraq o zaman "bədii ədəbiyyatın əsasən farsca yarandığı" ni söyləyir və əsrin ədəbi dilini ərəbizm və farsızlımların çoxluğu ilə səciyyələndirirler.

Ədəbi dilin fonetik tərkibindən, orfoqrafik qayda-qanunlarının və qrammatik quruluşundan fərqli olaraq lügət tərkibini öyrənərək (xüsusi üslubi planda tədqiq edərək) yazılı mənbələrin hamisini eyniləşdirir bərabərhüquqlu sayımaq, bununla da mötəber materiallara çevirmək doğru olmaz. Ayrı-ayrı abidələrin ədəbi dil üçün yararlılıq məzmunu, artıq deyildiyi kimi, mənsub olduğu üsluba görə və həmin üslubda tutduğu mövqeyə görə müyyənənmişdir.

Lügət tərkibinin həm ümumi veziyətini, həm də xüsusi cəhətlərini izah etmək, aydınlaşdırmaq üçün müxtəlif üslubların irili-xirdali olurca nümunəsini diqqətlə oxuduğumuz, zəngin material toplayıb minlərce fakt (nümunə) əldə etdiyimizə baxmayaraq, həmin faktlarnı kiçik bir hissəsini təqdim edib, təhlidən keçiririk. Lakin konkret hökmələr verərək və ümumi nəticələrə gələrkən faktları küll halında nəzərə alırıq. Məlum mülahizələrə görə, Füzuli dilinin leksikasına daha inamlı isnad edirik.

## ƏRƏB VƏ FARS SÖZLƏRİ

Əsrin I rübündən başlayaraq ədəbi dilda ərəb və fars sözləri sıxlışır, yazı dilində qatı örtüya çevirilir, miqdardan etibarilə azərbaycanca sözlərlə bərabərleşir, bəzi hallarda onları ötür; əsrin ortalarında (II-III rüblerdə) əcnəbi sözlər yazı dilindəki hərəkət orbitinin apogeyine yaxınlaşır.

Maraqlıdır ki, ərəb və fars sözlərini təzəlikle ədəbi dile gətirən, onların üzüna həvəsle qapı açan və bunu qanuni, təbii bir şakla salmaq istəyen üslublar (əli, dini-təbliği şeir və nəsr, kargüzarlıq, elmi) tarixi baxımdan ən az dəyanəti olan, öz gelecek inkişafından məhrum olan və yaxud mahiyətini, xarakterini dəyişen üslublardır. Bir-birinin ardınca doğulub fealıyet göstərən, xeyli yaziçi, oxucu və dinleyici kütləsi yaranan, cəmiyyətin müxtəlif təbəqələrini büründən, hatta əlaqələndirən bu üslublar Azərbaycan ədəbi dil tarixinin I dövründə inkişafın rehənnini tənzim və teşkil edən sütunlar, təməyllər ola biləməmişlər. Lakin XVI əsrədə bir sıra qəsidişələrin, nat, minacat və seclə nəsr nümunələrinin, dini-təbliği şeirlərin (nəfəslər), elmi şərhlərin, risalələrin, məktubların dilində ərəb və fars sözlərinin, tərkiblərinin bol-bol işləndiyini görürük. Bu üslubların, ədəbi formaların dilindəki əcnəbi söz və ifadələrinin sayı dünyəvi məzmunlu ədəbiyyatın, klassik şeir üslubunun ən yaxşı nümunələ-

rin dilindəki alınma söz və tərkiblərdən qat-qat artıq idi. Bununla belə, müşahidələr və faktlar göstərir ki, Azərbaycan ədəbi dilinin sonrakı təleyində fəal rol oynayan, lügət tərkibini zənginləşdirən və hazırda elmi-publisistik üslublarla geniş miqyas alan sözlərin böyük əksəriyyəti vaxtilə klassik şeir üslubu nümunələrində təsədűf olunanlardır.

Klassik şeir üslubunun ehtiva etdiyi ərəb və fars sözlərinin çoxunun üzünomurlu olub, ədəbi dilde vətəndaşlıq qazanmasının səbəbi irəlidle aydınlaşdırılacaqdır.

Əsrin ədəbi dilinin ikinci, üçüncü dərəcəli üslub nümunələrində alınma söz və tərkiblərin asıl menzərəsini, ümumxalq dilinə, onun ədəbi şəklində ne dərəcədə uyuşduqlarını təqdim olunan nümunələr vasitəsilə aydın təsəvvür etmək olar:

Ba ismi-alavü ferdi-yozdan,  
Rəhmanü rehimü həyyi-sübhan...  
Vird eylə sonayı-Mustafani,  
Zikr eylə komali-Murtuzani.

Xətayi, "Dəhnəmə"

Murū, məkəs, tüyürü zənbur,  
Hüşyarı divanə, mestü məxmur,  
Hər şamü soher dilində mozkur,  
Allahü Mehəmməd, Əlidir.

Xətayi, "Dəhnəmə"

Metlubi-ibadətü şeriat,  
Məzmuni-iradətü tariqət,  
Məqsudi-həqayıq həqiqət,  
Allahü Mehəmmədü Əlidir.

Sifati ərif-lam yasin vəli,  
Kim, oldi anın laməkan mənzili.  
Bürəqi-kəramət anın məhmili,  
Açub rövşən edən qamu müşkili.  
Əlidir, Əlidir, Əlidir, Əli,  
Əliyül-əzim, şəfiü'l-veli...

Xətayi

Yəqubə nişaneyi-şövqin qəmū ələm,  
Yusifdə naşayı-nazərin behcətū bəha.

Füzuli

Münhiyi-merifeti hal dililə daim,  
Qılır ahli-həqqə əsrarı-həqiqət imha.  
Füzuli

...Ey silsileyi-vücudə nazim,  
Razzaqı-ərazilü eazim.  
Ey pardəkəsi-rümuzi-mübəhm,  
Müstehfizi-intizami-aləm.  
Ey neqşərəzi-səfheyi-xak,  
Sahibraqamı-xütüti-əflak!  
Ey möhtesibi-cahati-ərkan,  
Kani-gührəri-vücubü imkan!  
“Leyli və Məcnun”

Çərx filhal oldu, ol reyi-qeletden münfeil,  
Dövr filfovır oldu, ol fikri-xetəden şərmsar.  
Lütfi-iyzəd şəmili-əhvalı-əhli-faqr olub,  
Qıldı feyzi-adlı ilə tədbiri-iczü inkisar...  
Füzuli

“...bu fəqiri-müstəham Füzuliyi-bisərəncam qayəti-qilleti-bəzaət və nəhayəti-nəqsi-əmtəəyi-fəsaħət ilə istidayı-indiraci-silki-arbabı-həqayiq və təmənnayı-inxirati-silsileyi-əshabi-deqayiq edib”...

“Leyli və Məcnun”

Gün şəmsası izzü cahun olsun, ya rəbb!  
Kövkəb edədi sipahun olsun, ya rəbb!..  
Əgor getdi İskəndəri-taxtigir  
Cahan mülküdə qoydi tacü sorır.  
Bu işdə cahan bolmasası dordnak,  
Çu qaimmoqam oldı peydə, çi bak...

Şah I Tehmasibin II Şəlime məktublarından [23, 86-87]

“...cələlət göginün bədri, kargahlıq təxtinün şərefi və namdarlıq bəxtinün medarı, ədalet mehrinün şəhri və səltənət sehrinün mehri...  
Şah Tehmasib...” [23, 3].

Bu qəbildən olan mətn-parçaların sayını artırmaq da olar. Əcnəbi söz və tərkiblərdən düzəlmış belə parçalarda bugünkü orta səviyyəli oxucuya yabancı olmayan, menasi aydın olan söz çox azdır. Bu kamiiyyət səcili nəşrin, dibaçelerin, məktubların, dini

əsərlərə yazılmış müqəddimələrin materialı üzrə özünü tam doğruldur. Bütün məsuliyyəti ilə deyə bilerik ki, Nişatının tərcümələri istisna olmaqla, ikinci və üçüncü dərəcəli üslublara aid yazıların lügət materialı (sözlük) texniki vasitələrlə hesablanarsa, əlaşlaşan sözlər taxminən 20-25%-i, o cümlədən azərbaycanca sözlər ancaq 10%-i təşkil edə bilər. Beləliklə, həmin mənbələrin dilində lügət ehtiyatının üçdə ikisinin çox nəhəng söz kütlesinin çatın və anlaşılmaz olması faktı qarşısında qalırıq. Bu, düşündürүcü məsələdir. Amma tədqiqatçını başqa bir məsələ də düşündürməlidir. O da dilin mövəcudiyyətini, tarixi-ictimai rolunu təşkil və təmin etdən cəhətlərin birliliyidir.

Məlumdur ki, her bir canlı dilin varlığında, fəaliyyət dairəsində iki ümde vəzifə vəhdət tapır: əsas ünsiyyət vasitəsi və “fikrin gerçəkliliyi”, “praktik real şüur” olmaq. Bu, eyni dərəcədə, xidmətdə olan dilin cilalılmış, normallaşmış adəbi şəklində də addır. Belə olduqda, təbii və məntiqi sual meydana çıxır: göstərdiyimiz mətnlər daxilindəki əcnəbi sözlər tipli alımların adəbi dilin normal lügət vahidi hesab etmək nə dərəcədə doğrudur?

Sualı cavab vermək üçün alınma sözlərə ümumxalq Azərbaycan diline bağlayan xətləri aşkar etmək lazımdır. Belə xətlər varmı? Misallara qayğıda.

Diqqət edilərsə, ərəb və fars sözləri, tərkibləri olduqca statik vəziyyətdədir. Onların çoxu Quran ayələrində, təfsirlərdə ilk dəfə necə yaranıb işlənmişlərse, silsila izafə tərkiblərdəki və sinonim cərgələr daxilində yerlərindən təpənməmişlər. Həmin sözlərin lügəvi ağırlığını qismən yumşaldan, yad sintaktik vəziyyətlərini ani olaraq unutdurən Azərbaycan dilinin bəzi qrammatik ünsürləri (hal və xəbər şəkilçiləri), belə məqamlarda çox fəal olan “əvəzlilik” fellərdir (etmək, eylemək, olmaq, qılmaq). Məhz buna görə, əsasın alınma söz və ifadələrdən yapılmış mətnlər, her halda, Azərbaycan dil faklıları sırasında xatırladılır.

Alınma sözlərin, ifadələrin adəbi dildəki müvəzinəti bir tərəfdən ümumxalq dilinin qrammatik quruluşu, digər tərəfdən üslubların daxili şartları, məqbul sayılan xüsusiyyətləri ilə saxlanılır.

Maraqlıdır ki, Xətayı qəzel və məsnəvilerində qarınca, uçan (quş), arrı sözlərini işlədir. Xəlifə Əlinin tərifində isə üslubi baxımdan eyni mövqədə duran bu sözləri divan poeziyasının klassik onənəsi əsasında seçib düzür. Yəni əvvəlcə “mur” sözünü fars dilindən

alib *m* səsi ilə başlayan "mokos"ı (milçək) onunla yanaşı işlədir, "tūyur"dan sonra həmqaſiya "zənbür" işlənir; digər sözlər de bu qaydada seçilir: huşyar – hər sehər, məst, məxmur, məzkur və s. Bir sözlə, alliterasiya prinsipi ilə alınma sözlər bir-birinə yapışır qalır, şərin dilində ayrılmaz şəbəkə emalə getirilir.

Fars dilindən dini-tableti əsərləri ümumxalq Azərbaycan dilinə tərcümə etməyi qarşıya məqsəd qoymuş Nişati do "Şeyx Səfi"nin müqəddiməsində şah Tahmasibin ünvanına söylənmiş teşəbbəh-tərkiblərin üzərində azacığ el gozdırıb, sistem tərcüməsi aparmış, sözlər isə toxunulmaz qalmışdır.

Lügət tərkibi çərçivəsində alınma sözlərin leksik-semantik məzmunu, valentiliyi və ümumxalq dilinə uyumu da imkan vermir ki, onları ədəbi dilin tamhüquqlu lügət vahidi hesab edək.

Heç şübhə yoxdur ki, alınma söz və tərkiblərin çoxu müasir dilde işlənənmişdir, işlənə bilmediyi kimi, XVI əsrin geniş oxucu və dinləyici kütülosuna da tanış deyildi, ümumxalq dilinə nüfuz etməmişdi. Çünkü əcnəbi sözlərin əksəriyyəti dini-mövhümü məhmətlərlə, hakim siniflərin ideologiyası ilə bağlı anlayışlarla, temtəraqlı iğbarələr və təkrar-təkrar işlənmiş təriflər və mübəalişələrlə əlaqədar idi. Buna imkan yaradan isə adı çəkilən əslubların rəsmiyəti idi (onlar mahiyətçə, obyektiv olaraq xalq hayatından uzaq idilər).

Əcnəbi sözlərin ümumxalq danişqı dilinə keçmədiyini sübut etmək üçün osrin tərcümə – nəşr əsərləri güclü arqument ola bilər. Çünkü Nişati fars dilindən ərab və fars sözlərini əvərmişdir ki, onlar ümumişləkdir (bunların bir qismı tərcümədə tekrar olunur), dünyəvi anlayışları ifadə edir və xalqın həyat tərzini, möişəti, canlı ünsiyyəti ilə əlaqədar olan adı sözlərdir; dini sözlərə, tərkib və terminlərə toxunmamışdır.

İşter-istəmər düşünürsən: necə ola bilər ki, ana dilinin sirlərinə, ehtiyat qüvvəsinə dərindən bələd olan Füzuli "Qazi Əlaiddinə məktub"unun nəşr hissəsində silsilə tərkiblər, hətta ərabca cümlələrə yer verib, 160 ərab və fars sözünə qarşı azərbaycanca comi 16 söz işlədi (gün-gündən, olub, saçmaqdadır, alıb, qılmaga, açmaqdadır, bir, çəkməkdən, dikməkdən, bulmaz, bu idi, yetmişdir, ondan, ilə, birlə). Texminən eyni nisbəti Əhməd bəyə və Bayazid Çelebiyə məktublarda da görürük.

Bələliklə, buraya qədər nəzərdə tutulan əcnəbi sözlərə, ifadələrə dil faktı kimi yox, üslub faktı kimi baxmaq lazımdır. Bələ-

ki, əslublar daxilində möqbul sayılan həmin sözlər, tərkiblər canlı ünsiyyətə xidmat etmir, onları işlədən, qəloşo alan katiblərin, yazıçıların "real şüüru"nın təcəssüm etdirmir; onların bir çoxu dini dairələr, imtiyazlı "əsnaf təbaqələr" (Ə.Dəmirçizadə) arasında bir növ qırqonlaşmış, yeri-l-yersiz işlənməkdən dob halını almış, real məhəmməd yox, münasibət bildirən – dini-mövhümü mistikani, hakim iddiasını, möhkum mütiliyini ifadə edən lügət yığınıdır. Əgar belə söz və ifadələr ədəbi dilin normal lügət vahidi sayılsa, onda möhəmməd tərkibi timsalında bu mərhələnin ədəbi dilini, bəzi tədqiqatçılar, nəzəriyyəçilər kimi, öz ümumxalq əsasına biganə qalıb onuna əlaqəni kəsən "süni dil", "qondarmalı dil" adlandırmaq olar. Bu isə XVI əsrə öz tipoloji və tarixi tokamülünün yeni yüksək mərhələsinə qədəm qoymuş, əvvəlki mərhələlərin qanunu varisi olan Azərbaycan ədəbi dilinin elmi məntiqinə aiddir.

Xatırlatmaq lazımdır ki, əcnəbi sözlərə, ifadələrə öz qoynunda daimi sığınacaq vermiş üslub nümunələrinin hamısını ucadtutma yararsız hesab edib, ədəbi dil üçün arxa plana çökəmək fikirdə deyilik. Məsələn, Füzulinin "Su" və "Gül" rədifi qasidələri klassik şərīn gözəl nümunələri olub, dilinin qrammatik və leksik-semantik keyfiyyətlərinə görə, sözün bədii-estetik möziyyətlərinə təcəssüm etdirmək səviyyəsine görə qiyməti tədqiqat materialıdır. Hamçinin, Xətayının bəzi teriqət şeirlərində, Nişatinin tərcümələrində və Sürürinşin şəhərlərində canlı şəhəri nitqə, ümumxalq dilinə güclü meyil hiss olunur. Bu tipli mənbələr ədəbi dilin lügət tərkibinə ümumxalq dilindən, bəzən de şivələrden bir qədər ciy və xam şəkildə olsa, mütemədi səda, aydın milli sözlər daşıyırdu; yazaında əksini tapmaqla həmin sözlər sanki ədəbi dilin arenasına "öz namizədiyi"ni irəli sürürdül.

Ədəbi dilin lügət tərkibini zənginlaşdırıran, onu "qəbulu-nəzmi-tərkib" (Füzuli) səviyyəsinə qaldıran alınma sözlərin böyük əksəriyyəti apartı əslublar (xüsusi, klassik şeir) nezdində olanlar idi. Belə ərab və fars sözləri ədəbi-bədii dilin leksik-semantik vüsətinə artırr, poetik və fonetik əlaqələrin möhtəmənləşməsinə kömək edir, öz dövrü üçün zəruri olan terminlərin mikrosistemini yaradırdı.

Bələ sözlərin çoxu mənbə dillərinin özündə tarixən hərtərəflü (dilin təbəqələrini nezərdə tuturq) cılalandığına görə Azərbaycan ədəbi dilinə asanlıqla keçir, ümumxalq səciyyəsi daşıdıqlarına, bilavasitə dünyəvi məfhümlərə – real, həyati anlayışlarla bağlı olmaq

keyfiyyetlerine esasen dilimizin daxili qanunları, qanuna uyğunluqları dairəsində sabitləşirdilər. Bunlar indi də şifahi və yazılı nitqimizdə möhkəm yer tutur.

Ədəbi dilin lügət tərkibinə daxil olan və onun sərvətinə çevrilən alınma sözlərin böyük bir qismi "səliqeyi-esliyye" ilə - klassik şeir dilimizin aslı, kökü ilə əlaqədar idi. Xətayi və Füzuli üçün Azərbaycan klassik şeir dilinin ənənələrini yaradan, qoruyan və inkişaf etdirən Həsənoğlu, Nəsimi, Qazi Bürcənaddin, Kışvari, Həbibə kimi şənətkarların dili əsas örnek idi. Xətayi və Füzuli görkəmləi özəb şairləri - Lütfi, Z.Babur, Nəvai və H.Bayqaraya, türk şairləri - Aşıq Paşa, Y.İmrə, Şeyxi, Nicati və Nizamiyə biganə deyildilər.

Söy yox ki, Xətayinin, Füzulinin qəzəl - məsnəvi dilində öz dövrünün savadlı adamlarına, ziyanlı təbəqəsinə mənəsi məlum olan yüzlərə ərəb və fars lügət vahidləri var ki, onları müasir savadlı oxucular belə ya başa düşmür, ya da çatın başa düşürler. Bu qəbilden olan alınma sözlərin XVI əsrde, ümumiyyətlə, orta əsrlərin klassik şeir əslublu nümunelerində işlənməsinin yuxarıda göstərilən səbablarından əlavə, onu da demək lazımdır ki, şeir, həmişə olduğu kimi, ancaq savadsızlar üçün yox, həm də savadlılar üçün yazıldırdı. Deməli, savadlıların (əlbəttə, bunların çoxu yüksək silkin nümayəndələri idi) mədəni zövqü, fikir seviyyəsi, dünyagörüşü, ən nahayət, şifahi və yazılı leksikonu da nəzəra alınır. Görünür, bu şəraitdə yazılı ədəbi dili şifahi ədəbi dildən fərqləndirən ümde cəhətlərdən biri kimi alınma sözlərin klassik şeir dilində təzahür etməsi təəccüb doğurmurdur. Hətta alınma sözler yazı dilinə rəmzi olaraq ədəbi görkəm verir və çoxları tərəfindən ədəbilik, mədənilik şərti kimi dərk olunurdu. Belə olduqda, ədəbi dil klassik şeir və xalq şeri əslubları "yedəyi"ndə digər tarixi, içtimai-mədəni rolunu - azzavadlı, obyektiv səbablar üzündən məhdud dünyagörüşü oxucuları elmin, maarifin və sənətin işqli yollarına çıxarıb, onların mənəvi təkamülünə təkan vermək vəzifəsini - müvəffaqiyyətlə yerinə yetirirdi.

Bələliklə, şeir dili nisbatən sade olan Xətayida belə, çoxlu ərəb və fars sözü var ki, intensiv halda işləndiyinə baxmayaq, müasir oxucu üçün anlaşılmazdır. Bunların çoxu ərəb mənşəlidir; həm də tekçə izafət tərkiblərində deyil, müştəqil şəkildə müşahidə olunurlar: *azurdə* (incimiş), *arız* (şikayatçı, yanaq), *aşub* (qarşıqlıq,

həyəcan), *bab* (qapı, hissə), *bərxurdar* (faydalananmaq), *başarət* (xoşxəbər, müştuluq), *bünyan* (bünövrə, təməl), *vayə* (qismət, pay), *vərd* (ağac, çiçəyi, gül), *qullab* (çəngəl, qarmaq), *damən* (ətək), *dəndan* (diş), *dərbən* (qapıcı), *dəst* (el), *eyd* (bayram), *irşad* (kömək, doğru yol göstərmə), *yelda* (ilin en uzun və qaranlıq gecəsi), *kibr* (məğrurluq), *kısvər* (ölkə), *kövkəb* (ulduz), *kuy* (yaşayış yeri, məhəllə), *kuh* (dağ), *kirya* (ağlamlamaq), *gus* (qulaq), *göftər* (danışmış), *ləmə* (parılı, işiq), *manənd* (kimi, bənzər), *mar* (ilan), *mələmat* (tənə, qaxıncı, danlaq), *mən* (qadağan etmək, danışdırmaq), *məhcur* (uzaqlaşmış, ayrı düşmüş), *min* (cənnət, behişt), *mur* (qarışqa), *müşəvvəs* (qarışqı), *məşşətə* (zinət verən), *nar* (od), *nəmnək* (nəmli, yaş), *nik* (yaxşı), *nıqab* (örtük), *övsəf* (təriflər), *pənd* (nəsihət), *pərvə* (qorxu), *rəzm* (döyüş), *rük* (üz), *raxt* (palvar), *səhi* (həyat), *səhna*, *su* (terəf), *süni* (yaratmaq), *tarab* (şənlik), *tiğ* (qılınç), *üstüxan* (sümük), *hamra* (qırmızı), *cu* (ark), *cümbüs* (hərəkət), *şəmal* (surət, şəkil), *şərmsar* (utanan, xəcəletli) və i.a.

Bu sözlərə Füzulinin şeir dilində də tez-tez təsadüf olunur. Müxtəlif konkret və mücərrəd məfhumları aks etdirən, onların atributlarını ifadə edən ərəb və fars sözlərinin Füzuli dilində həm kəmiyyət, həm də keyfiyyət baxımından araşdırılması maraqlı nticicələr doğurur.

Əgər eyni bir sözün bir neçə dəfə təkrar olunduğunu hesaba daxil etməsən, statistika və əyanılık naminə deyə bilərik ki, Füzuli əsərlərinin 75 qəzəldə (bu, cilddə toplammış əsərlərin texminən dördə birini təşkil edir) 1078 ərəb və fars sözü işlənmişdir. Bu qədər alınma sözün texminən 30%-i ancaq izafət tərkibləri daxilindədir.

Xatırlatmaq lazımdır ki, statistik təhlil məqsədi ilə nəzərdən keçirilən əsərlər içərisində Allahın, Peyğəmbarın tərifinə həsr olunmuş dini, dini-fəlsəfi şeirlər də vardır. Dini-fəlsəfi şeirlərin dili isə, təbii ki, olduqca ağırdır: silsilə tərkiblərlə, ərəb dilindən alınmış terminlərlə yüklənmişdir.

Ola bilsin ki, bu və ya digər şeirdə anlaşılmaz ərəb və fars sözleri, tərkibləri daha çox olsun; onda şerin hansı ruhda, nə münasibətlə yazıldığını, kime həsr edildiğini mütələq nəzərə almaq lazımdır. Həmin sözlərin kontekstdəki mənə tutumunu, işlənmə səbabını, şairin ədəbi-bədii ehtiyacını düşünmək və onların ana dilində

əvəzlerinin, qarşılıqlarının olub-olmadığını fikir vermək vacibdir. Çünkü onların bəzisi, ikinci ve üçüncü dərəcəli üslublardakı bəzi çatın əcnəbi sözler kimi, bütövlükde nə o dövrün ədəbi dilini, nə de şairin öz dilini və üslubunu təmsil edir.

Füzulinin 75 qəzəlindəki minden çox alınma sözün müasir ədəbi dilimizə münasibətini aydınlaşdırarken məlum oldu ki, onların 60%-ə yaxın hissəsini "Azerbaycan dilinin orfoqrafiya lügəti"nda (Bakı, 1961) görmək mümkündür. İmlə lügəti isə həmin alınma sözlerin hazırda bu və ya digər üslubda mövcudiyetini, yaxud işlənə bilmək imkanlarını göstəren canlı səbütür.

Füzulinin qəzəl, məsnəvi dilindəki əcnəbi lügət vahidlərinin bir hissəsi olmaqla, haqqında danışdığını minden artıq sözü öz dövrünün və indiki dövrün müxtəlif səviyyəli oxucuları üçün anlaşılmış, dərk edilmə dərəcəsinə görə qruplara, sektorlara və seqmentlərə ayırmalı lazımdır. Belə ki, ayrı-ayrı sözler və söz qrupları, tarixən olduğu kimi, indi də oxuculardan müxtəlif məsa-fədə durur, işlənmə imkanlarına, fealiyyətgəliliyə, leksik-semantik məzay-yətlərinə görə bir-birindən seçilirlər. Ədəbi dilin lügət tərkibini çərəvə və daire kimi düşünsək, müxtəlif çeşidli terminlər sistemini (elmi, dini, fəlsəfi, poetik, siyasi və s.) öz mövqeyi və işlənmə tezliyinə görə çəvrənin seqmenti hesab etməliyik.

Füzuli dilindəki alınma sözler müasir ümumxalq dilinə və ədəbi dila münasibətdə üç qrupa ayrılır:

1. Müasir Azərbaycan dilində işlənmeyənlər; XVI əsrin geniş oxucu kütləsinə catmayan, ancaq ziyanlı təbəqələrin ("xəvas") anlaşıldığı guman edilən kəmələr, termin və termin səciyyəli sözər (bunların bir qismi o zaman da başa düşülməye bilerdi).

2. Müasir ümumxalq dilinə yad olan, lakin ədəbi dil üçün norma sayılanlar (o zaman anlaşılmış sözər).

3. Müasir dilde vətəndaşlıq hüququnu qazanıb, hamı tərəfindən başa düşülen, ümumxalq dilində və ədəbi dildə geniş işlənmə xarakteri keşf edənlər.

Birinci qrupdan olan sözlərə aşağıdakı lügət vahidlərini aid edirik: *rəhnüma* (yol göstərmə), *sayəsta* (yaraşan), *əmal* (əməller), *ədyan* (dinlər), *xədəng* (ox), *məlamət* (danlaq), *zində* (diri), *ağyar* (düşmən), *hübab* (köpük), *əşk* (göz yaşı), *füzün* (çox), *hidayət* (doğru yol), *pənd* (nasihat), *dud* (tüstü), *əkkər* (külli od, qor), *mədən* (dəfn yeri), *taşna* (susuz), *gərdun* (məcəzi: fələk), *xəm*

(eyri), *mühəyyə* (hazır), *ğaliba* (yəqin ki, güman ki), *ətvar* (hallar, vəziyyətlər), *müsəlləm* (taslim edilmiş, tapşırılmış), *şərər* (qıgil-cim), *nısar* (səpmək, saçmaq), *bərg* (parılıt), *dəmən* (atək), *qurb* (yaxınlaşmaq), *miftah* (açar), *rəşahət* (damcılar, zərrələr), *tila* (qızıl), *münəvvər* (işıqlı), *müqərrəb* (qərardaşdırılmış), *təvəccəh* (hüsn-roğ-bət), *mərdüm* (xalq; göz bəbəyi), *zər* (məcburiyyət), *zəxm* (yara), *mənzur* (nəzər salınan), *vird* (dua, əzberlənmə), *məcruh* (yaralı), *mətəd* (adət edilmiş), *navək* (ox), *əhhüb* (dostlar), *intisab* (şişmə), *ictinab* (çəkinmə), *səhab* (bulud), *gireh* (düyün), *canib* (təref), *zəb* (zəhmət), *fırıb* (yalan), *şəkib* (dözüm), *partov* (söle), *sərgəstə* (başını itirmiş, çəşqin), *gərov* (düz yolla getməyen), *bikhədə* (hədər, əbəs), *ənqərib* (tezliklə), *raxş* (məcəzi: at), *üssəq* (aşıqlər), *müqəddər* (miqdarı müəyyən olunmuş), *müzəyyən* (bəzədilmiş), *mirat* (güzgü), *varrə* (haranı seydən çəkinmək), *cüğd* (bayquş), *dəhr* (dünya), *rehlət* (koci, səfər), *məsiyət* (günah), *tzəvîr* (saxtalasdırma), *davat* (mürəkkəbəqabi), *düşənam* (söyüş), *əməvət* (dalğalar), *iyzəd* (Allah), *məqfirət* (bağışlanması), *taşt* (itaat), *əfsürdə* (solğun), *güm* (itkin), *münhərif* (eyilən), *mizac* (sağlamlıq), *İbtihac* (fareh, şadlıq), *garm* (isti), *bürudət* (soyuqluq), *kazib* (yalançı), *məsruh* (şərh edilmiş), *məftuh* (açılmış), *əncüm* (ulduz), *müssəvər* (tosvir edən, rassam), *əməvat* (ölüler), *küstəx* (ədəbsiz, sırtlıq), *çakar* (nökər), *rövəzən* (pəncərə), *kütah* (qısa), *zinhər* (çəkinl), *tırə* (qaranlıq), *səh* (asan), *madlıus* (dəhsətə golmiş), *kard* (toz), *vərnə* (əgər ki), *midad* (karandaş), *tərəhhüm* (rahm etmə), *etidal* (düzlük, bir bərabərə olma), *maxmur* (xumarlanmış), *dilpzir* (ürək istəyen), *zivər* (bozok), *vühu* (vəhşilər), *tonəffur* (nifrat), *tiyur* (quşlar), *tomavvüc* (dalğalanma), *mügarin* (birloşme, bir seviyyədə durma), *bürhan* (dəhil), *sərgəm* (qızığın, sərəx), *mövquf* (sxalınmış), *dastamuz* (ələ öyrənmiş), *said* (qolun dirsəkəndən aşağı hissəsi), *zəbhən* (sübh çəği içilən şərab), *əflak* (fələklər), *xarıü xəs* (çör-cöp), *xurdədan* (incədən-inəni seçən), *münəbbər* (ətirli), *hümayun* (uğurlu), *tərrüz* (sataşma), *parkala* (damci), *taqsır* (qısaltma), *ğayət* (son), *vəhm* (qorxu), *tağafül* (özünü bilmeziyə qoymaq), *dariğ* (əsirgəmə), *əşüftə* (məcəzi: aşiq), *xəsək* (çör-cöp) və s.

Müasir dilde işlənməyən ayrı-ayrı çatın alınma sözlərdən başqa, şairin dilini ağırlaşdırın, sırvı oxucu üçün tamamilə olçatmaz edən qəliz tərkiblərə də birinci qrupdan olan lügət vahidləri kimi yanaşmaq lazımdır. Belə ki, artıq deyildiyi kimi, iki, üç və hətta dörd, beş sözlü tərkiblərin hissələri bəzan bir-birindən ayrı müşahidə olun-

mur. Mürekkeb leksik vahidler hüququnda görünen izafet türkibləri ya tarixi ıslubiyatın ənənəvi qahğı, ya da XVI əsrin digər ıslublarının təzahürü olub, qəzelən mikrosüjeti, mövzusuz ilə üzvi şəkildə əlaqədardır; məsələn: *naxlı-himmət, bərgi-lama, kili-qüdrət, minhaci-hüsul, ədnayi-məratib, təqlidi-sülük, imkani-salıs, ümmül-xabais, mazhari-sün-i-ilah, tuyini-aczayı-müdəvə, izdiyadi-rütbeiyi-fəzl, sairi-ərbabi-risalət, etibari-ülivvi-şan, bəsteyi-zənciri-seyli-əski-külkun, qarqeysi-girdabi-çəsmi-əski-pürxun* və s.

Birinci qrupdan olan sözlərin, türkiblərin 90%-i ərbəcədir. Nümunələr seçilərən sözlərin kontekst daxilindəki müstəqim mənası əsas götürülmüşdür. Füzulinin şeir dilində macəzi məna aparıcı olsa da, tekəc macəzi mənada işlənib, lügəvi mənasında müşahidə edilməyen sözler təsadüfidir (məsələn, "gördün" sözünün hərfi mənası "gəzən, dövr edəndir"; Füzulidə isə "fələk", "göy" mənasındadır).

Nə ilə izah etmək olar ki, nümunə göstərilən alınma leksik vahidləri ancaq savadlılar, mükəmməl təhsil görmüş oxucular başa düşmüşlər? Hər seyden əvvəl, belə sözlərin əksəriyyətinin işlenmə təzeliliyinin Füzulidə, XVI əsr adəbi dilində mahdud olması ilə; həmçinin o sözlərdən çoxunun mənba dildəki polisemantik təbiətini bürüza vera bilməməsi ilə, həmin sözlər Azərbaycan dilinin söz yaradılığına daxil olmamış, daha doğrusu, Azərbaycan dilinin söz yaradılığının sistemi o qəbildən olan sözləri ehtiva etməmiş, onlardan yeni lügət vahidləri yaranmamışdır. Görək alınma söz kütləvilişsin ki, onu kütüvli oxucular başa düşünlər. Haqqında danişılan sözlərin isə kütləvilişməsi, ümumxalq xarakteri kasb etməsi çətindir, hatta qeyri-mümkündür. Çünkü onların bir çoxu mənba dilin tipologiyasını, konkret desək, ərbəcənin daxili fleksiyasını əks etdirir ki, bu spesifiklik başqa dilin qrammatik sistemini ilə uyuşa bilmir.

Diqqət edilərsə, təqdim olunan nümunələrdə ərbəi sözlər bir səra hallarda isimlərin düzgün və "sınıq" camlənməsinə, ismi-fail və ismi-məfullara, üç kök samitdən təşkil olunmuş fellərin müxtəlif babalarına aididir: mövt-əmvat, aşiq-üşsəq, vəhşi-vühuş; təslim-müsəlləm, xumar-məxmur, vəqf-mövquf; mövc-əmvac-təməvvüc və s. Əgər o dövrün sıravi oxucuları dərs, daqiq, behs sözlərini başa düşürdülərsə, onların cəm şəkillərini: *mədaris, dəqayıq, məbahis, yaxud "dəni"* və "mərtəba" sözlerinin cəm formallarından təşkil olunmuş "ədnayi-məratib" türkibini yəqin ki, anlaya bilməzdilər.

Məlumdur ki, "dərin bir zəkaya, qüvvətli bir hafizəyə malik olan Füzuli üçün söz axtarmaq o qədər de çətin olmamışdır" [19, 25]. Baş bu qədər çətin ərbəi söz və türkiblərə Füzuli dilində yer veriləsinin səbəbi nödür? Bu suala Azərbaycan filologiyasında ümumi şəkildə olsa da, düzgün cavab verilməyidir. M.C.Paşayevin fikrinə, "dərin fəlsəfi fikirlərin, yüksək və mürakkeb ictimai məsələlərin, elm və sənət hadisələrinin ifadəsi və buna müvafiq surat və epitetləri yaratmaq üçün o zamanın canlı danışq dili kifayət etməzdi. Buna görəki, şairin yanında başqa dillərdən alınmış kolmalar, türkiblərə çox rast gəlinir" [4, 45]. Şübhə etmir ki, M.C.Paşayev "başqa dillərdən alınmış kolmalar, türkiblər" dedikdə, burada birinci qrupda qeyd edilən sözlər, türkiblər tipli nümunələri nəzərdə tutur.

H.Arası da "Füzuli" adlı monoqrafiyasında eyni fikri irəli sürür: "Mürekkeb elmi-fəlsəfi məsələlərdən bahs edəndə onun dili də çətinləşir. Yüksək təhsil almış ziyyahların anlaya biləcəyi bir dili əvvərilir" [2, 276].

Bundan eləvə, füzülişunaslar şairin mənsub olduğu adəbi-icmiəti mühiti, sakin olduğu ərbə dili və islam dini mərkəzini, elmi-mədəni telebləri da mühüm amillər kimi qeyd edirlər. H.Mirzəzadə yazar ki, Füzuli üçün "dövrün telabləri səviyyəsinə qalxmaq və bu dillərdə əsər yazmaq müraciətinə (elm və sənət sahəsindəki raqiblərinə – S.Ə.) ən kəskin bir cavab idi" [19, 39]. Tədqiqatçı belə bir mühəlizəni Füzulidən dənəkən ərbə və fars sözlərinin vəziyyətini, onların alınması səbəbini şərh etmək istərkən söylərir; albəttə, o, həqidlər: ərbə və fars adəbi dillərini gözəl bilən bir şairin leksikonunda həmin dillerin söz və türkibləri yaradılıqlı prosesinin többi labüb noticisi kimi təzahür edirdi. Həm də Füzuli bir növ "müraciəti"నı cavab verirdi, "düşvəri asan edib", "nəzmi-nazik" nümunəsi yaratdığını – Azərbaycan dilində də klassik şeir qanunları çərçivəsində dərin elmi-fəlsəfi fikirləri, ince duyguları yüksək səviyyədə ifadə etməyin mümkün olduğunu əyanlaşdırırı.

Füzulinin bəzi qazəllərində silsilə türkiblərə sənki qəsdən xüsusi yer verilir. Məsələn, divanda yanaşı duran işi qəzəlin hərəsindən bir bəyətə diqqət edək:

Fərhoxbəxi-dili-məşəq olur şorhi-ğəmi-əşiq,  
Sürudi-bəzmi-Şirin naleyi-Fərhadı-məhəzundur...

Həvəyi-rövzeyi-kuyin, baharı-gülşəni-canım,  
Nihali-qamatın sərvim, üzərin yaşomınınmdır.

Beytlərin məzmununu belədir: 1. Aşiqin qəmi şəh olunduqca maşqənin ürəyinə sevinc bəxş edilir; (əslində) Şirinin şənlik məclisində eşidilən nəğmələr kədərli Ferhadın nalesidir. 2. Yaşadığın yerin bağçasının havası canının gülşəninin bahandır; nihal kimi qamətən-sərvim, yanğının işə yasəmənimdir.

Hər iki beytin məzmununu tabesiz mürəkkəb cümlələrlə ifadə edilməlidir. Lakin fikrin grammatik cəhətdən daşıq ifadəsi üçün mürəkkəb cümlələri əmələ getirən sade cümlələrin hər birində müxtəlif cümlə üzvü vəzifəsini icra edən bir neçə söz ola bilər və olmalıdır. Beytlərdəki cümlələrdə isə iki üzv görürük: mütbəda və xəber. İkinci daracəli üzvlərdən imtiyaz olunur, tərkib tərkiblə qarşı-qarşıya durub, predikativ münasibətde birləşir (nə – nə olur? nə – nədir?). Forma cəhətdən azərbaycanlı təkcə xəberlik ünsürləri (*olur*, *-dur*) vasitəsilə tacəssüm tapır. İzzət tərkibləri daxilindəki nominativ, attributiv əlaqələr da bir anlığa sixlaşış sınıraqmatik münasibətlərlə əvəz olunur; fikrin qrammatik sistem istiqamətində həlli ancaq iki qütbüն – mütbəda və xəberin öhdəsinə düşür.

İkinci qrupdan olan sözlərə, yəni müasir ümumxalq dilinə yad olub, əsasən ədəbi dilin lügət tərkibi üçün norma sayılanlara aşağıdakı leksik vahidləri aid edirik: *sövg, inqilab* (dəyişiklik, devrilma), *məzur, tolım, hasıl, gəmza, nəsib, rəqib, möhnət, sihhət, əlfat, ilifat, nisbat, mübtəla, müyəssər, kuşa, müjda, wasf, cəhət, təfriqə, kəsf, təhrik, mühit, ənbər, rəğəm, nəqş, lütf, aram, tamənna, tərk (heyrat, cəm, təyin, təbib, qafıl, məqam, xilaf, rütbə, səbat, məqbul, cöhər, keyfiyyət, məkr, kainat, latafət, münasib, təhqiq, zahid, bədə, tacrid, hüzn, rəvac, məkan, vəhdət, sadıq, ehtimal, şərh, surət, iztirab, fərd, təbəssüm, şüa, etimad, ülfət, hamdəm, etigad, nəqis, fəth, nemət, cilvə, qürur, ımla, mərhamət, rəvan, macəra, ikrah, munis, vəz, qədəh, mədh, miqdar, aqibət, rəhbar və i.a. Əlbəttə, belə sözlərin sayını artırmaq olar. Onların çox az qismi ümumxalq dili ilə ədəbi dil arasında müstərək mövqə tutur. "G" samiti ilə başlanan sözlər istisna olmaqla, qalan lügət vahidləri müasir ədəbi dildə öz fonetik-orthoqrafik xarakterini saxlayır. Diqqəti cəlb edən cəhət odur ki, "ikinci qrup" sözlərinin çoxu mücərrəd anlayışları, onlar arasındaki münasibətləri əks etdirir; həmin sözlərin bəzisinin qarşılığı (yəni həmin məfhum və münasibətləri ifadə edən türk mənşəli sözlər).*

müasir Azərbaycan dilində, dialektlərində yoxdur, olmuşsa da, unudulmuşdur.

Üçüncü qrupdan olan sözlərə aşağıdakı tipli leksik vahidləri aid edirik: *həyat, heyran, qurban, dairə, əks, cənnat, savab, dust, aləm, bağiban, sual, cavab, cəza, intiqam, bala, rüsva, etibar, nəsihat, təklif, layiq, insaf, iman, həbs, collad, minnət, imtahan, niyyat, meyl, sah, ixtiyar, xəyal, müsəlman, həd, mülk, mührərək, viran, vacib, cəhət, xatir, zahir, kəsf, xərab, hörmət, hesab, samam, ədəb, talab, məqsəd, nur, eyb, cahil, dövr, heyrat, dövran, tədbir, əzab, zəhmət, vətan, sına, zindan, qəm, qəzəb, zalim, mənzil, avaz, mail, qəsd, diyar, abad, fürsət, qəbul, məzmun, möhtac, afşın, ədalət, qədəm, üvan, qərimat, tilsim, axır, əcəl, taqət, cəhan, varis, əlbəttə və i.a. Bu qobilden olanın alınma sözlər Füzuli dildində yüzlərcədir (bəzi sözlərin müasir dildəki fonetik dəyişmələrinin fərqliyi varmırıq: məsələn: azadə – azad, fikr – fikir, məqsəd – maaş, arızu – arzu və s.).*

Öz leksikonuna görə qəzəllərə yaxınlaşan qəsidişərin dilində da ikinci və üçüncü qrupdan olan lügət vahidlərinə təsadüf edilir: *axlag, təraddiəd, mövcud, məhsul, zaman, millət, şəraf, həqiqət, başarıyyət, idrak, nadir, icad, nizam, sinif, xilqət, əzya, xəsta, vüqar, ray, hikmət, mədən, yadigar, təbiət, elm, zəka, hakim, hökumət; hamçinin mürekkeb söz kimi dərk olunan tərkiblər: gövsi-quzeh, xeyr-dua və s.*

Müasir ədəbi dildə, yaxud həm ədəbi, həm də ümumxalq dilində yaşayan alınma sözlərin vətəndəşliq qazanması, uzunömürlü olması müxtəlif tarixi-ictimai amillərlə əlaqədar idi.

Məsələyə sərf linqistik planda yanaşılarsa, həmin sözlərin birinci qrup lügət vahidlərindən ciddi surətdə fərqləndiklərini XVI əsrən əvvəlki və sonrakı dövr yazılı materiallarının verdiyi nümunələr aydın əks etdirir. Hamiya məlumdur ki, indi sonuncu qrupdan sayılan sözləri başa düşməyən az tapılar. Belə ki, onların çoxu müasir Azərbaycan dilinin söz yaradıcılığında kifayət qədər iştirak edə bilir, ister mənşəb olduqları dildən getirdikləri məna çalarları ilə, isterse də Azərbaycan dilində sonradan qazandıqları monalar ilə fəal və doğmadırlar (tərkibində həmin sözlərin iştirak etdiyi frazeoloji ifadələri xatırlamaq kifayətdir); qrammatik funksionallıq baxımından da onları türk mənşəli milli sözlərlə yanaşı qoymaq olar və eyni sözləri bu lügət vahidlərinin müasir bedii üslubun obrazlılıq vasitələri sistemindəki rolü barədə demək mümkündür.

Lakin nəyə əsasən həmin sözlərin XVI əsrde də geniş oxucu kütlələri üçün anlaşıqlı olduğunu iqrar edir və bu zaman nəyə isnad edirik? Suala ən etibarlı cavabı o sözlərin seçildiyi mənbə, sintaktik və semantik mühit, mikromotn verir; məsələn: *Məs.: yoxdur özə maqsadı, səndən səni eylər talab: çıx ki, təməşaya çıxa afitab!* ...*Görərə rəvə kim, ola alam xarab: döna-döna imtihan etdim, budur adat səna;* ...*səmi-ğam ancamina yoxdur ümid; Bir təsəllidir sənə ol söz ki, derlər var sübh; Sufi, insaf eylə, imanın görəkməzmi səna?*; Zindeyi-cavid ona derlər ki, qurbandır səna.

Füzuli qızollorlarından gotirilən nümunələrdə nəzərə çarpdırılan alınma sözlərin qrammatik sorbəltiyi – türk mənşeli sözlərlə müxtəlif mövqelərdə əlaqəyə girib şəkilçilər qəbul etməsi bir yana qalsın, kontekst daxilindəki semantikası bu gün ümumxalq dilində tekrar olunmamışdır.

Təqdim edilən nümunədə “maqsad” sözü ilə daxili məntiqla bağlanan “tələb” sözünün ərbəcə hərfi mənası “arzu etmək”, “istəmək”dir. Amma şair bu sözü məhz dövrünün ümumxalq dilindən alıb “tekidil istək”, öz payına, hüququna düşən “mütləq istək” kimi məna çalarında işlətmüşdür ki, indi həmin sözü hamı belə dərk edir. “Səndən səni eylə tələb” ifadəsində sonuncu söz dilimizdə qazanmışdır. Mənə çalarından məhrum olsa, bədii və məntiqi vurgular çarpazlaşır, oxucuya əzəmətlə tasir edə bilmez.

*Təməşa, imtəhan, təsəlli, insaf və qurban* sözləri də bu vəziyyətədədir. Mətndəki söz farsca hərfən seyr və müşahidə etmək, *baxmaq, gəzintiye çıxməq* mənalarını ifadə edən “təməşa”dan onurla forqlarıñ ki, bu, azərbaycanın “təməşa”sidir, – “teatr, öz gözəllik qüdrəti ilə ecazkarlıq, heyrat və ləzzət doğuran mənzərə” mənasındadır; sən çıx, parlaq üzünü göstər ki, güneş sənə tamaşa edib zövq alsın.

“İmtəhan” sözü (ərbəcədən) poetik cəhətdən mətndə ona görə dolğun tasir bağışlayır ki, müasir canlı dilde anlaşılan hər iki mənasında – “yoxlamaq” və “sinamaq” mənalarında işlənmişdir; iki məna çalarının vəhdətini məntiqi baxımdan “adət” sözü təsdiq və sübut edir.

Ərbəcə mənşeli *təsəlli, insaf və qurban* sözlərini Azərbaycan dili tarixi leksikologiyasının semantik qrupları içerisinde şərti olaraq “dini-ruhani leksika”ya aid etmək olar. Cənubi bu sözler əsasən dini təbliğ edən adəbiyyat vasitəsilə alınmışdır. Amma onların həlo-

Nəsimi və Füzulidən çox-çox əvvəl xalqın hafızesində kök saldırmına, kütlevi şəkil alıb şifahi nitqdə məcazi boyalar kəsb etdiyinə necə etiraz etmək olar?

Füzuli, xalqın ağ günə ümidi, inamını ifadə edən “hər gecənin bir gündündür var” məsələini yada salaraq, bəytdə “qəm gecəsində xilas olmağa ümid yoxdur; o söz ki, deyirlər, sabah var, o sənə bir təsəlli üçündür” fikrini irəli sürür və hiss olunur ki, sair əyrılmış “ümid” sözü kimi (mənşəcə türk dillərinə mənsubdur) “tesəlli”ni də dövrünün bütün oxucularının yaxşı anlaşıqlarına əmindi. Belə ki, təsəlli, müyyəyen mənada ümidiir; onu kontekstdə “toxtaqlıq” və “teskinlik” sözləri ilə evez etmək nəinki mövcud bədii nissi aşayıb bilməz, həm də “ümid” sözü ilə olan semantik-üslubi əlaqəni qura bilər.

Füzuli, həm də o mənada xalqın dil və təfəkkür tarixinin əbədi mücesəsəması kimi görünür ki, müxtəlif mənali alınma sözlərin həm ayrılıqla, həm də bir-biri ilə qonşuluqda, – əlaqəli-konstruktiv sintaktik mühitdə dila, onun ayrı-ayrı cümlə və ifadelerinə hansı mənə rabitəsi ilə hənsi əslublu münasibətlərə gediklərini öz şeirlərində yaşadır, beleliklə, tədqiqatçıya dilin lügəvi-əslublu imkanlarının şəkilcə yığcam, zamancı uzun inkişaf tarixini təqdim edir.

Füzuli şerinin verdiyi faktik nümunələr böyüklərə təsəvvür yaradır ki, şəkil və mənaca bir-birinə yaxın ərbəcə sözləri Azərbaycan dilinə tarixən ayrı-ayrılıqla yox, bir-biri ilə yanaşı keçmişlər (Quran ayələrində, onlara azərbaycanca yazılış təfsirlərdə belələri) çoxdur. Məsələn, “Sufi, insaf eylə, imanın görəkməzmi səna?” misrası na üçün biza ruhen bu qədər többi və səmimi görünür? Nə üçün misra bütövlükde öz qanadlı-ibarəli ifadələri ilə canlı danişq dilinin bir parçası kimi görünür? Diqqət edilərsə, burada alınma vahidlərin ahəng və mənə rabitəsi bir söz qatarı yaratmışdır; sufi – insaf – iman. “Insaf” sözü öz samitlərinə (kök hərflərinə) görə “sufi” ni, saatlarında (onların düzülüşünə və fonetik keyfiyyətinə) görə isə “iman”ı xatırladır. Lakin Füzuli “insaf” sözünü təkcə “həqeqinyyətə müümilə, etidal üzrə hərəkat etmə” mənasında deyil, bəlkə daha çox “ədalət və vicdan hökmü ilə hərəkat etmək” mənasında işlədiyi üçün bu söz semantik cəhətdən də məslək, etiqad mənalarında dərk olunan “iman” kəlməsinə yaxındır.

Yaxud “qurban” sözü müasir danişq dilində kəlməbaşı işlənmişdir; “qurban bayramı” birləşməsindəki mənası istisna

olmaqla, ümmümxalq dilində və ədəbi dildə ancaq məcazi (bütün varlıından, canından keçmək) mənasında fəaldır. Füzuli də məcazi mənaya üstünlük verib bilir ki, oxoculara sözün həm dini, həm də ümumişlik mənası məlumdur. Ona görə də şair nümunədə "zin-deyi-cavid" (hərfən: əbədi diri) tərkibini izah etməyə ehtiyac duyur (bunu ümumi şəxsi feli xəberden görürük). Tərkib şəhər olunarken poetik dəlil kimi mənasi məlum "qurban" sözündən istifadə edilir: ona əbədi diri (canlı) demək olar ki, sənə qurbandır.

Həmçinin müqayisə et:

Dün demişsən ki, Füzuli mənə qurban olsan!  
Sənə qurban olayım, yəna nə ehəndir bu.

Füzuli

Tədqiqatçılar və bezen adı oxocular da ədəbi dildə lügət tərkibin tarixi ilə maraqlanarken sözlüyü küll halında milli və alınma vahidlərə bölür, əcnəbi sözlərin ancaq həcm etibarılı genişliyini, kəmiyyət çoxluğununu görür, lakin onların hazırda müstəqim, yoxsa məcazi mənalarla fəal olduqlarının fərqi nə o qədər də varmurlar. Halbuki, müasir dildəki ərəb və fars sözlərinin yarından çoxu ya məcazi mənənda, ya da ilkin hərfi mənasından fərqli yeni bir əclar qazanaraq "ikinci hayat"ını yaşayır. Ədəbi dilin leksik-semantik ehtiyatının boy artımı, zənginləşməsi sayılan bu amil isə xalqın dilinə fitrətən yiyeñmiş müxtəlif pəşə və sənət nümayəndələrinin şifahi nitq prosesində, Füzuli kimi böyük ustadların yazılı dil meydanındaki xidmətləri sayesində başa vermiş, inkişaf etmişdir.

"Füzuli dilinin qəliz, ya çətin olmayı haqqında nticəni onun şeir dili ilə indiki danışq dilimizi müqayisədən çıxarmaq düz olmaz" [4, 45] kimi doğru fikrə hem rəğmən, hem də uyğun olaraq deməliyik ki, şairin dilinin ümumiyyətə sadəliyini, aydınlığını, o cümlədən leksikonunda alınma sözlərin anlaşılmış dərəcəsini aydınlaşdırmaq üçün indiki danışq dili, o dövrün canlı xalq dili faktları ilə müqayisələrə aparmaq zəruridir.

Maraqlıdır ki, müasir dilde tamamilə xəlqileşmiş sözlər (üçüncü qrup) ancaq Füzuli dilində deyil, dövrün canlı şəri üslubu nümunələrinde tez-tez müşahidə olunur:

Zülmlə ayrırlar yarı da məndən; canım çıxıb yar xətrini alıncı,  
rahat qoymur bir dəm xumar gözlərin, dünyada qalmayıb zərracı  
hörmət, qəzəb atasından azab olmasa..., mənim üzüm gülməz vətə-

dən ayri. Təkrar yenə talim etdi bir ustad, Dərsimi məktəbi-ürfan-  
dan aldım; mənzilə varamaz yalan əgar oldun isə xəsta, Var dərdinə  
dərman istə; Əməndən dərəd düşdüm, qılmadın tədbiri-dərmanım;  
...zələm olma, mən kimi məzələni incitmə!; əcəb bilməzmisən kim,  
eqşəndən keçmək deyil atan? (Füzuli) və s.

Bu tipli alınma sözlər XVI əsrin ümmümxalq Azərbaycan dilində neinki mənaca, həm də şəkilcə xəlqileşib (zülüm, rahat, xəsta, mənzil və s.) milli lügət vahidləri ilə bir sıradə dururdu.

Birinci və üçüncü qrup sözlərin ümmümxalq dilinə, ədəbi dila münasibətini müəyyənləşdirir forqləndirərkən üçüncülerin dili-mizdə qrammatik funksionallıq baxımından və üslubi vasitələr kimi fəallığını da bir delil kimi göstərdik. Anma bəzən müxtəlif mətləbləri qarışdırmaq, bir-birinə qarşı qoymaq olmaz. Belə ki, Füzuli və Xətayidə, eləcə də klassik şeir üslubunun başqa mənbələrində həmin delilin prinsiplərinə birinci və ikinci qrupdan da cavab verən nümunələr six-six təsadüf edilir. Məsələn, tutaq ki, Füzuli pünhan, mərəz, ərz, laf, təlx, təvər və s. sözləri tez-tez işlədir: Eşqən canında bir pünhan mərəz var, ey həkim; ...ona dünyadan ancaq zövq-i-dünyadır ərzər; ...qıldırlar insana ərz; ...verir; əlbəttə, bir azar laf; təndə canum bir pərinindir...; təlx kaftarı mənə - məxmura sağır tak loziz; tərvüma zahid əgar surədə eylər etiraz.

Aydındır ki, Müasir Azərbaycan ədəbi dilində həmin sözlər işlənmirlər; onların əvəzində gizli, xəstəlik, məqsəd, müraciət, söz, acı, bədən, davranış sözləri ümumişləkdir. Ancaq buna əsaslanıb, düşünmek olmaz ki, həmin alınma vahidləri XVI əsrə xalq başa düşməmişdir. Şübə etməmək olar ki, bu qəbildən sayılan ərəb və fars sözlərini dövrün geniş oxucu kütlələri yaxşı anlamışdır; ona görə də həmin kəlmələr ədəbi dildə müvəqqəti yox, Füzulidən üç-dörd əsr sonrakı ədəbi-bədii dildə də işlənmişdir. Heç təsadüfi sayılmamalıdır ki, canlı danışqda bu cür sözlər, ifadələr, müvazi birləşmələr tərkibində müşahidə edilməkdədir (gizli-pünhan, mərəzə tutulmaq, qəräzi olmaq, yaxud qərəzli danışmaq, ərz etmək, ovqatı təlx olmaq, təhər-təvürünə baxmaq və s.).

Klassik şeir üslubunda qrammatik vozifəsinə, üslubı roluna görə çox sərbəst və mütəhəərik birinci qrup sözləri də az deyil: anca kövkəb kimi yaş tökdi əməndən gözlərim;... münafiqdən gələn qarğış dua nisbalıdır (Xətayı).

## **ƏDƏBİ DİLİN MÜXTƏLİF MƏNBƏLƏRINDƏ AZƏRBAYCAN SÖZLƏRİNİN MÖVQEYİ VƏ ƏDƏBİ-BƏDİİ XARAKTERİ**

XVI əsr Azərbaycan ədəbi dilində lügət tərkibinin mühüm hissəsi Azərbaycan sözlərindən ibarətdir. Müxtəlif üslub nümunələrinde Azərbaycan sözleri ilə alınma sözlərin nisbəti dəyişir, — gah biri, gah da digəri irəli çıxır, bəzən də tarazlıq vəziyyəti yaranır. Fərqi yoxdur, hər bir halda Azərbaycan sözləri ona görə mühümür ki, ədəbi dilin qrammatik sistemində ton verir; onun sabitliyini, müqavimətini artırır; daxili inkişaf qanunlarını, qanuna uyğunluqlarını təyin etmək imkanı yaradır; qrammatik quruluşun голаçək inkişaf perspektivlərini əyanlaşdırır. Ancaq lügət tərkibi miqyasında isə Azərbaycan sözləri alınma sözləri qəfi şəkildə üstünlük təşkil edir. Çünkü Azərbaycan dilində sözün keyfiyyət mezmunu o qədər yüksəkdir ki, miqdar azlığından belə, alınma sözlərin kəmiyyət çoxluğunun kölgəsində qalmır.

Azərbaycan sözləri ədəbi dilin canlı dayağı, maddi əsası, on mütəhərrik və çevik, məhsuldar tövəqəsi kimi görünür; leksik-semantik sistemin, üslublar sisteminde fərdi dest-xəttin, fikrin bədii ifadə üsullarının, vəsitələrinin ən fəal və əvəzsiz vahidləri olmaqla Azərbaycan sözləri ədəbi dilin eñil bunövralıqları hüququnda dilin xəqliliyini, bu "xəqlilik" içinde define kimi qapanmış hissi qarışıqları, eqli mühakimələri, xalq dilində əsrlər boyunca toplanmış məna enerjisiini daşıyan, inikas edən lügətlərdir.

Ədəbi-bədii dilin ən yaxşı nümunələrində dövrün canlı, kütləvi nitqini, bu nitqin ince adalarını, estetik möziyyətlərini yaşıdan ekspressiv-emosional rənglərin əlvənlaşmasını təmin edən və bu cəhətdən alınma sözlərə nisbəten ümumxalq dilində milli (özüllü) ehtiyatın misilsiz zənginliyini bütürə verən Azərbaycan sözləridir.

Ən nəhayət, ədəbi dilin lügət tərkibində Azərbaycan sözünü ona görə mühüm və əsas sayıraq ki, o, ümumxalq dilinin ədəbi dila doğru boy artımını, bu artımın sürətini, normallaşma prosesini göstərir.

Tədqiqatçıların çoxu ədəbi dilin lügət tərkibində Azərbaycan sözlərinin XIII-XV əsrlərə nisbəten xeyli artdığını, ümumxalq dilindən seçilip getirilen sözlərin hiss olunduğunu, "kök-söz"lərə xüsusi əhəmiyyət verildiyini, ayrı-ayrı mənbələrde semantik qruplara aid lügət vahidlərinin sıxlığı yaratdığını və bunun leksik sistem

üçün bir zənginlik, inkişaf faktı kimi qeyd edilməli olduğunu göstərmisler. Bu doğru mülahizelər etiraz etmək olmaz. Lakin Azərbaycan ədəbi dili tarixinin müasir elmi səviyyədə tədqiqi baxımından qənaətbəş olmayan odur ki, alınma sözlərin kəmiyyət və keyfiyyət qeydə alınmış qiymətləndirilməsindəki birtərəfli mövqə Azərbaycan sözlərinə münasibədə də nəzərə çarpır. Başlıca çatışmazlıq faktlarının seçilmesində, aydın və düzgün olmayan metodla (ədəbi dil tarixi nöqtəyi-nəzərindən) təhlil edilməsindədir.

Cox vaxt bədii ədəbiyyatın dilinə eynilə ədəbi dil kimi baxan müəlliflər şərə, yaxud nəsə ümumxalq dilindən gəldiyinə şübhə olmayan bir sıra Azərbaycan sözlərinin ədəbi dil faktı, hadisəsi olub-olmadığını diqqət yetirməmişlər.

Müxtəlif mənbələr, yazılı abidələr bəzən ədəbi dilin ümumi inkişaf tarixindən, ədəbi dilda canlanan meyillərdən, ədəbi dilin sütunları sayılan üslublardan təcrid edilmiş haldə öyrənilidiyi, nəzərdən keçirildiyi üçün Azərbaycan sözlərinin mahiyyəti, leksik-semantik xüsusiyyətləri, obrazlılıq sistemindəki rol və normallaşma meyarına münasibəti dərindən şərh edilməmiş qalmışdır.

### **Nişati tərcümələrinin dilində Azərbaycan sözlərinin kəmiyyət sıxlığı və ədəbi-bədii səciyyəsi**

XVI əsr ədəbi dilinin lügət tərkibində Azərbaycan təbəqəsinin əsas qismi dini-təbliği üslubun tərcümə-nəşr qolunda, klassik şeir üslubunun bəzi məsnəvi nümunələrində ("Dəhname", "Bəngü Bədə", "Söhbətül-əsmər") və xalq şeri üslubu nümunələrində ehtiva olunmuşdur. "Əsas qism" dedikdə, lügət tərkibində Azərbaycan sözlərinin miqdar hesabını, kəmiyyət çoxluğununu düşünürük. Bu cəhətdən, "Kitabi-Dədə Qorqud" istisna olmaqla, Azərbaycan ədəbi dilinin tarixi boyunca (ta XIX əsrə qədər) "Şühədaname" və "Şeyx Səfi təzkirəsi" yazılı abidələr içərisində tayı-bərabəri olmayan əsərlərdir. Hər iki abidənin leksikonunda Azərbaycan sözlərinin hədsiz sıxlığı, müxtəlif semantik qruplara aid anlaysıcların əsas etibarilə Azərbaycan sözlərlə eks olunması, belə sözlərin leksik-semantik, fonetik və sintaktik səviyyələrdə müasir xalq danişq dilinə, dialektlərə heyratamız dərəcədə uyğunluğu göstərir ki, Məhəmməd Nişati farscadan Azərbaycan dilinə tərcümə edərkən,

yaradılıqlı məqsədi kimi hər sözün qarşılığını ana dilinde tapmaq, meydana çıxarmaq istemiş və buna ona görə nail olmuşdur ki, tərəddüd etmədən üzünü birbaşa ümmumxalq dilinə tutmuşdur. Farsca yaranmış abidələri mehəz hərfi tərcümə etməsi sayesində Nişati özü də bilməden öz dövrünün ümmumxalq dilinə iki abida qoyub getmişdir. Başqa cür olá bilmezdi. Objektiv və subjektiv amillər imkan verməzdii ki, Nişati, məsələn, "Rövzətüş-sühəda"ni Füzüli kimi təbdil edib, yenisi yaratınsın; buna onun sənətkarlıq qüdratı və casarəti çatmadı. Əsas məsələ isə onda idi ki, nəşrin, tərcümənin vərdi və təcrübəsi yox idi; XVI əsrin I yarısında adəbi dilin – Azərbaycan dilinin yazılı söz ehtiyatı epik planda yaranmış böyük nəsən əsərlərini tərcümə etmək üçün kifayətləndirici deyildi.

Macburi veziyət qarşısında ümmumxalq dili ilə üzbezü duran Nişati Azərbaycan dilinin, bəzən də qonşu türk dillerinən alt qatlarına, ucqar görənən güşələrinə el atır ki, bu və ya başqa anlaysı mütləq türk sözlü ilə ifadə etsin. Elə bu səbəbdən də onun tərcümələrində xalqın hayat və meisəti, təsərrüfatı, sənəti, peşəsi ilə əlaqədar, anatomik-biooloji, təbii-coğrafi, fiziki, fizioloji və i.a. sahələrlə bağlı olan yüzlərcə məfhumun adına rast gəlmək olur ki, bunlar klassik şeir üslubunun, hətta xalq şəri üslubunun leksikasına nüfuz edə bilməmişlər. Halbuki onların hamısı xalq dilinin ümumişlik sözləri idi. Məsələn, "Şeyx Səfi təzkirəsi"ndəki bir çox sözlər bu qəbildəndir; qohumluq bildirən termin səciyyəli sözlər – *kürəkən, qayın, bədən*, üzvlərinin adları – *çığın, qaburğa, göbək, yumruq, baldur, topuğ, dirsək bud, sağrı*; meisət, təsərrüfat şəyərinin adları – *dam, alaçuq, süpürgə, kürək, bərdəğ, çuval, keçə, qaşuq, yülküç, işi, yastuğ, beşik, bel* ("kürək" mənasında), *yüğən, çəkic*; geyim adları – *kürk, çəkmə*; heyvan, quş və böcək adları – *ulağ, eşşək, toğlı, buzov, donmuş, ayu, sıçan, örümçək, bit*; toponim, oronim və oykonimlər – *cay, təpə, ayran*; xəstəlik adları – *isitməli, yellü, çibən, sancu, pəltək* və s. v. i.a.

Müəyyən bir metləbi, bitkin fikri ifadə edərkən, bir hadisə (vaqə) barədə məlumat verərən Nişatinin təhkiyi dilində türk sözlərinin əsas yer tutduğu, alınma lügət vahidlərindən feal olduğu kiçik ya böyük mətnlər daxilində aydın sezilir.

"Şühədanama"da: ...andən sonra Museyi-Kəlimün sərgərdanlığı və Firondonan qaçıduq və qövmələrindən cövrü cəfələr gördügi

və qatı sözlər böyükdən və kiçükdən eşitdiyi bütün aləmdə məşhurdur; Bir səmum yeli əsdi kim, əger dağə döğə idi, dağə yazı kimi eyliyeydi və əger gündeşə əsdi kim, dağə yazı kimi eyliyeydi və əger gündeşə əsə idı, gündeşə ürkər kimi qılı idı; Qabilin qəzəb odi sələ ərub, Həsudlığ tütüni bəsirət gözünü qaradub-qərdəşinən öldürdigi gina bel bağladı... Qabil fürsət məcali görüb qoyun üstüna vardi. Həbili gördi yatur, bir daş götürdü və Həbilin başına urdi öylə kim, beyni ağızına töküldi.

**"Şeyx Səfi təzkirəsi"**ndə: Dədim: "Yaranılar, budur, Şeyx geldi və gəmimiz qərqabından qurtarur". Gəmidəkələr dedilər: "Qani?" Dədim: "Ha budur, görməsiniz; bərgünüm başımdən götürüb, Şeyxi anlərə görsətməgə Şeyxün sarusuna atdum. Deniz aram dutub, yaşıq yağımaz oldu və günəş gözükdə və gəmimiz sələmətlig ilən deniz qraqına yetdi"; Biz qənumuz ol gəndükə qar ilə duman içinde qaldıq və qarangılıqlıdan bir-birimizi itürüb, ayrıldıq və heç kimsə kimsəsindən xəbəri yoq idi. Danlesi gün açıldı...; İsfahanı yaqın bir gədəğə yetdük. Yolurcu həramilər karvana uğradılar... Biz anların ardına düşüb varardıq. Tanrı qəzasından qırq hərami busudən çıqub ökümizə gəlüb səvəşməgə durdular.

Nümunə göirdiyimiz mətnlərdə XVI əsr Azərbaycan ümmumxalq dili leksikasının ayna siması göz qabağındadır. Məsələyə etimoloji cəhətdən yanaş, xüsusi isimləri və söz tekrarlarını nəzərə almasaq, kök morfemlərin nisbətinə görə türk sözləri ərab və fars sözlərindən dörd dəfə çoxdur (97 sözə qarşı 25 söz). Lakin bu alınma sözlərin də əksəriyyəti dövrün ümmumxalq dilində işlək olmuşdur. Hazırda xalq dilində yaşamayan, işlənmə dairəsi məhdudlaşanlar azdır: *qövm* (qohum), *cövr*, *səmum*, *hasud* (həsəd), *bəsirət*, *qərqab* (qərq), *yaran* (yar-yoldaş).

Maraqlıdır ki, fonetik fərqlərin, xüsusiyyətlərin fərqi varmadan mətnlərdə müasir adəbi dilimizdən, ümmumxalq dilindən çıxan, yaxud olduqca məhdud dairədə dialekt və şivələrdə işlənən əsil türk sözləri əcnəbi sözlərdən çoxdur: *qatt* (pis, ağır), *yazı* (çöl), *ürkər* (ulduz), *tütün* (tüstü), *ha budur* (bax, budur), *börk* (papaq), *danslı* (sabahısı), *yolurcu* (yolkesən), *tanrı* (Allah), *ög* (ön, qabaq).

Bu faktın özü məntiqi olaraq iki mülahizə doğurur:

a) mətnlərdə azlıq təşkil edən alınma sözlərin çox az qisminin hazırda anlaşılmaması göstərir ki, digər sözlər həqiqətən o dövrün

xalq diline möhkəm daxil olmuşdur və indi onlar ünsiyətə milli lügət vahidləri kimi xidmət edirlər (*aləm, maşhur, qazab, fürsət və heç, agar* və s.);

b) köhnəlmış, yaxud köhnəlməkdə olan türk sözləri arxaikleşməsinin məlum səbəblərindən başqa, bir də keçən dörd əsr ərzində lügət tərkibi daxilində baş verən leksik-semantik təbədülətlər haqqında, ümumxalq dili leksikasının ədəbi dil normasına doğru hərəkəti və bunun nticəsi barəde təsəvvür yaradır. Həmin sözlərdən bəzisi (*qati, tütün, danla*) bir ox kimi ədəbi dildən də (diger üslublardan da) keçir, istifadəyə yarayır; belə halda, onların fealiyyətdən və feallıqlardan qalması ədəbi dil leksikasının keyfiyyət məzmunundakı deyişiklik əlamətlərindəndir.

Nişati tərcümələrinin dilini (türk sözlərini) dövrün ədəbi dilindəki leksik normativlik baxımından nəzərdən keçirdikdə klassik şeir üslubu ilə müqayisə etdikdə maraqlı nticələrə gəlmək olur:

a) hiss olunur ki, bu və ya diger məfhumu, mənəni sözə ifada edərkən Nişati ümumxalq dilinə bütöv bir mənba kimi müraciət edir, dialekt və şivələrə fərq qoymur; məsələn, o hem *cörək*, hem də *əkmək//atmək* ("Şühədanamə") sözlərinin işlətməsindən ("etmek" sözü Füzulinin alleqoriya dilində də vardır). "Ilə" qoşması ilə müvazi və ayrılıqda "*bile/birlən/birlə*" qoşmalarına, "*ata*" ilə yanaşı "*baba*" ("*ata*" mənasında) sözünə də yer vermişdir. Həmçinin müqayisə et: *ulağ - uzunluq - eşşək* (sonuncuya Füzulinin alleqoriya dilində rast gelirik);

b) Nişatinin tərcümə dilində onlarca sade və düzəltmə sözün varlığı göstərir ki, hər halda, o dövrün ədəbi dili ilə ümumxalq dili lügəvi səviyyədə fərqlənmir. Belə ki, məsələn, "*Şeyx Səfi təzkirəsi*"ndə təsədüf olunan *qarınca* və *yumruq* sözləri Xətayida həm də farscadan alınmalarla (*mur, most*) ifade olunmuş, ignə sözü Füzulidə müterəddid şəkildə (hem *suzan*, hem də *ignə*), həmçinin, *dənlug*, *yuxa* və *üzgüçü* sözləri əvəzində Xətayi və Füzulidə *məşəf* (ərəbcə), *nazik* (farsca), *gəvvəs* (ərəbcə) sözləri işlənmişdir: Beli, əksər məsəsi əhlə-dəryanın qəradəndir; Gerçi nazikdir, verir, əlbəttə, bir azar lafz; Olmayan əvvəsi-bəhri-mərifət arif degil (Füzuli).

c) Nişati üçün ancaq söz vardır: sözün daxili təbiəti, geniş, yaxud dar mənə tutumu yoxdur. O, tərcümə etdiyi əsərlərin orijinallarında sözün nə məqsədə işləndiyinin, hansı rəmzi mənə və

mətləb ifadə etdiyinin fərqinə varmir. Adətən, dini, dini-məzhab söz və ifadələrini tərcümə etməyən Nişati bəzən təriqət jarçonları da ana dilinə çevirir və təbii ki, belə sözlər mərndə (tərcümədə) heç bir məna vermır; məsələn: *mövlana, siz sətacılırsınız və biz alıcılar* (Şeyx Səfi).

c) Ədəbi-bədi dildə fikrin aydın və revan ifadə tərzi baxımından Nişatinin çatınlık çəkdiyi müşahidə olunur. Məsələn, o zahirən söz təkrarına yol vermək istemədiyi üçün alınma sözlərin ana dilində qarşılığını onlarla yanaşı işlədir. Lakin unudur ki, ümumxalq Azərbaycan dilində çox geniş yayılan sintaktik təkrarlar ədəbi dilə sirayet edən təbii xüsusiyyətdir [15]. Məsələn, "*Şeyx Səfi təzkirəsi*"ndə: *Dedi ki, ay bər olunca, yəni dolu olunca dəxi nə galmış olə; Tanrıının buyruğı ilə xəstə düşdi və ol sayrlıqlıdan öldi; Mübarak alın anuñ mübərək başına süridi və dedi ki, bu sər ol sər* dür; *Cünki laçın seydi ardına gedə, alubən avı yerina qayıda və s.*

d) Nişati sözün məcazi mənasına, polisemantik xarakterinə biganədir; onun tərcümə dilində məcazi mənada işlənən sözler, ifadələr yoxdur. frazeologiya çox qıtdır. Obrazlılıq vəsiti kimi sözün roluna, təsir gücünə əhəmiyyət verilmir. Yəqin ki, buna görə də onun farscadan tərcümə etdiyi bəzi sözlər ədəbi dilin söz yaradılığı çəhəndən və bədi əslüb meyarı ilə məqbul görünmür: *irağdan baxdı, bir yaşaması qoçunu gördi; Haq-təalanun şəfqət nəzəri sinuqlu könüllərdədər; Şeyx Sədrəddinün anası bu təmizsizlərin içindən qurtaruram* və s.

Deyilənlərdən aydın olur ki, Nişati tərcümələrində Azərbaycan dilinin nəhəng söz kütləsi çilpaq və solğun təsir bağışlayır. Onun tərcümə etdiyi əsərlərin orijinalları dini mövzuda olsalar da, bədi dil nümunələri idilər. Nişatinin tərcümələrinə bədi dil meyarı ilə yanaşılarsa, təbir caizsə, belə demək olar: o, farsca yazılmış əsərlərin "*üzünü astarma cevirmişdir*", – sözler çevrilib azərbaycanca saşlaşmış, lakin onların bədi-estetik məziyətləri itmiş, əlvən boyaları sezilməz olmuşdur. Bu mənada, "*azəri* (Azərbaycan – S.Ə.) ədəbi dilinin inkişafını dini müəssisə, dini kitablarının tərcüməsi və sair kimi dini hadisələrlə əlaqələndirib onun inkişafına müsbət təsir göstərən mühüm faktorlar kimi izah etmək qətiyyən doğru olmaz" [7, 82] – fikrini irəli sürən Ə.Dəməriçzadə haqqıdır. Lakin biz, xoşbaxlılıqdan, öz dövrünün dindarları üçün bəlkə də "hadisə" olan "*Şühəda-*

name" ve "Şeyx Səfi təzkirəsi"ne "dini hadisə" kimi yox, dil tarixi hadisəsi kimi baxırıq (həmin əsərlər ədəbiyyat tarixi üçün də faydasız deyildir), XVI əsr Azərbaycan ümumxalq dilinin yaxşı təcəssüm etdirən və buna görə "mühüm faktor" kimi qiymətləndirilməyə layiq olan Nişati tərcümələri o dövr və sonrakı dövrlərin (XIX əsər qədər) onur tərcümə etdiyi əsərlərin orijinalları dini mövzuda olساlar da, bədii dil nümunələri idilər və xalq seri üslublarından sonra "faktor" hesab edilməlidir. Çünkü Nişatinin tərcümələri elə mənbələrdid ki, onlara "din" damgası vurub, kənara qoymaq olmaz. Bir faktor kimi onların əhəmiyyətini təmin edən üç daxili cəhəti tekrar etməliyik: 1) onlar tərcümənin ilk və böyük nümunələrindəndir; 2) nesrin ilk və böyük nümunəsidirlər; 3) ancaq "dini" deyil, "dini-təbliği" üslubun nümunəsidirlər.

Sonuncu cəhətlər əlaqədər olaraq, Ə.Dəmirçizadə yuxarıdağı fikri söylədiğindən texminən otuz il əvvəl yazmışdır: "Dini təşviqat məqsədi ilə ədəbi dilin danışq dilinə yaxınlaşdırılması eyni zamanda, yavaş-yavaş nəinki sektant (dini-məzheb) ədəbiyyatını, hətta dün-yəvi ədəbiyyatın dilində de xalq dili, danışq dili elementlərinin çoxalmasına yardım etmişdir" [6, 35]. Biz də bu fikirdəyik.

Qrafik, orfoqrafik və qismən fonetik, morfoloji xüsusiyyətlərinə görə dövrünün ədəbi dil normalarına tam cavab verən bəzən de yaxınlaşan Nişati tərcümələri bütünlükde dil materialına görə, leksik və grammatiki sistemi etibarilə ədəbi dilin ancaq astanasına gelib çıxır. Lakin o dövr canlı ünsiyyətinin, ümumxalq dilinin dərinliklərində sayışan cəhətlərin elə geniş və dolğun mənzərəsini göstərir ki, tədqiqatçı tam elmi mövqedən deye bilir: XVI əsrə ümumxalq dilindən asanlıqla seçilən, onun obyektiv-tarixi reallığı olmaqla ondan xeyli irali gedən, yüksək terəqqiye çatan Azərbaycan ədəbi, yaxud ədəbi-bədii dili fəaliyyət göstərməmişdir. Nişati tərcümələri lügət tərkibinin əsil milli ehtiyatını, "Türkün açıq aya dilini" (C.Məmmədquluzadə) bütün sadəliyi, nağıl şirinliyi ilə nəinki dövrünün, hətta sonrakı dövrlərin ədəbi dili qarşısında açıb qoyurdu! və sadəliyi, kütləviliyi, canlı stixiyası ilə ədəbi dile deyirdi: "Bax, belə də yazmaq olar".

<sup>1</sup> M.F.Axundzadənin dram dili nozore alınmasa, XIX əsrin 90-cı illorino qədər orijinal və tərcümə nosrin dili Nişati dilindən irəli getməmişdir. Hətta "Əkinçi" qəzətinin dili də bir o qədər forqlənmir.

Nişatinin tərcümə dilindəki minlərce türk sözünü durğun və statik vəziyyətdə, həqiqətən "öz daxilinə qapanmış işarələr" kimi görürük. Həmin sözərin daxilində gizlənmiş manaları hərakətə gətirmək, sözü bədii-estetik fikrin zirvəsinə qaldırmak, elmi-fəlsəfi anlayışları, içtimai-mədəni münasibətləri, psixoloji halları əks etdirmək, bir sözə, çoxplandı istifadəyə yararlı şəkildə, mövcud normalarla ədəbi-bədii dilin tam fəal vahidlərinə çevirmək tələb olunurdu. Amma buna nə dini-tablılığı üslub, nə də müti və mistik müsəlman olan mütercim Nişati qadir idi.

### Xətayının məsnəvi dilində və Füzulinin allegoriya dilində Azərbaycan söz və ifadələrinin ədəbi-bədii normalara münasibəti

Türk sözərinin təbiətinə, mövqeyinə və əhəmiyyətinə görə Nişati tərcümələri ilə müqayisədə klassik şeir üslubunun bəzi məsnəvi nümunələri ("Dəhnəmə", "Bəngü Bade", "Söhbətül-əsmər") ədəbi dil normalarına kecid mərhələsində idi. Həmin mənbələrin kecid xarakterini ancaq Azərbaycan sözəri, ümumiyyətlə sözər deyil, digər dil ünsürlərinin vəziyyəti də göstərirdi.

Adı çəkilən məsnəvilərin "kecid xarakterli" məzmununu konkret amillər sərtləndirirdi:

a) "Dəhnəmə" mülliifi tarixi-xronoloji cəhətdən iki əsrin arasında yaşamasıdır. Onun bir ayığı keçən asrda idi. Ona görə də dilində XVI əsr ədəbi dilindən fərqli xüsusiyyətlərin olması təbii idi;

b) "Dəhnəmə"ni gənc Xətay yazılmışdı. Bu zaman hələ o, klassik şeir üslubunda öz qələmini kifayət qədər sinamamışdı. Gənc Xətay xalq şeri üslubuna da, dini-tablılığı şeir üslubuna da meyilli idi;

c) Məlumdur ki, Füzuli də həmin allegorik poemalarını yaradıcılığının çox erken çağında yazmışdır. Bu zaman o hələ özünü axtarırırdı, dil və üslubuna görə gənc Xətay idən az fərqləndirdi (həmin poemaların müqayisəsi bunu sübut edir). Digər tərəfdən, Füzuli poemalarının allegoriya istiqaməti təbii olaraq nağıl və mənzəm həkayə üslubunu tələb edir, şərə sada, kütləvi dil leksikasını colb edirdi;

ç) hər üç əsəri formal cəhətdən poeziyada epik ünsürlərin inkişafına meydan verən məsnəvi janrı birləşdirirdi. Məsnəvinin dövrün

poetik janrlarından, formalarından, birinci növbədə, qeyri-məhdud söz tutumu farqləndirirdi. Mesnəvi janrı şeir dilinə təsvir-tehkiyə üsulu getirir, "şairlərə geniş hayat sehnələri, təbiat mənzərləri, insan xarakterleri təsvir etmək imkanı verirdi" [2, 57]. Geniş hayat sehnələrini, təbiat mənzərlərini və s. epik vüslətlə təsvir etmək isə her cür söz tələb edir, ədəbi dilin lügət tərkibini üçün leksik istisnları, təsadüfləri maqbul saymağa sövq edirdi.

Göstərilən amillərdən belə çıxmamalıdır ki, həmin məsnəvi-lərde dövrün ədəbi dil normalarına, klassik şeir dili prinsiplerine tam cavab verən parçalar yoxdu. Əlbəttə, vardı. Xüsusilə, poetik cəhət-dən klassik Şərqiş şerinin qayda-qanunları bu əsərlərdə də hakim idi. Amma həmin əsərlərin dilini əlaqəli şəkildə, lügəvi xüsusiyyat-lara, təsvir və ifadə vasitələrinə görə aşasdırıckən məlum olur ki, müəlliflər üçün əsasən xalq danişq dili, xalq şeir işlublu örnək olmuşdur. Gənc müəlliflər öz qəlemlərini ədəbi dil normalarını, klassik şeir işlublu səməntida tutsalar da, danişq dilinin ifadə tərzinə arxalanmış, həlliəcili anlıarda ümumxalq dili leksikasına el atmışlar. Onlar, ümumiyyətə, sadəlik, kütləvilik və təbiilik kimi bədii dil şərtlərinə riayət etməyə çalışmışlar.

Bələliklə, "Dəhnəmə"nin sözlündə diqqəti çəkən əsas lügət vahidləri xalq dilindən, hətta dialektdən geldiyi guman edilənlərdir. Təkcə poemanın başlanğıc fasilərindən olan "Bahariyyə"ni oxuduqca hiss edirən ki, danişq (hadisələr I şəxsin dilindən nəql edilmiş) fətəh olmağa hazırlaşan şah deyil, müdrik qocalardan dərs almış, vətan torpağının, onun təbiətini, iqlimini, rəngarəng gözəlliklərini ürəkden seven gene şairdir. 124 misralıq "Bahariyyə"də cami üç-dörd mürakkəb cümə vardır, bağlayıcı yox dərəcədədir (bir dəfə "ki" bağlayıcısı işlənməşdir). Danişq dili intonasiyası tam hakim kəsilən bu fasıl bütünlükə sade cümlələrlə yazılmışdır. "Bahariyyə"də təbiilik elementləri güclüdür; elat hayatı, canlı və cansız təbiətin canlanması, el sözləri ilə rəsm edildiyi üçün obraxlar realdır, konkretdir; məsələn: *Qum-qum der idı ağacda qumri... Şax üstə qabaqlar asılı hali... Çaylar bulandı yixdi arxi... Ağ donunu geydi yasəmənlər... Al ilə yasıl geyindi bağlar. Ağ laçayı sərpə saldı dağlar... Kəkklik gülər idı dağda qah-qah... Ahu doyurub quzu uyutdu, Oğurlanıb özü ota getdi... Quşlar yuvadan uçurdu bala... Buymuzunu saldı dağ buğası... Gəldi yuvasına qırla quşlar.*

"Bahariyyə"nin nümunə gətirdiyimiz və göstərmədiyimiz parçalarında; ümumiyyətə, "Dəhnəmə"də xalq sözlərinin (qəsdən "xalq dili") demirik; dil onşuz da xalqındır) tematik bandlarında baxaq:

*Heyvan və quş adları - durna, qu, ötkən quşu, qurqura, qaz, sona, sığırçın, göyərçin, bayquş, kəkklik, day, qulun, çalağan, keyik, quzu, qoyun, dağ buğası, bağırigara, qırlaquş (qarancuş).*

Nəbatat ələminə aid anlayışları bildirənlər - qabaq (tərəvəz məhsulu), yarpaq, çinar, gilas ağacı, quzuqulağı, təkəsəqqalı.

Toponimik məfhumların adları - ova, yuva, yaylaq, yol, dağ. Anatomiq adlar - yal, buyuz.

Həyat və məişətlə əlaqədar müxtəlif konkret və mücərrəd məfhumların adları - duvağ, ayrlıq, qullug ("xidmət" mənasında), alqış, toxmaq, qaçğan (qab adı), qaymaq, ocaq, qapıçı, yalançı, tütk, elçi, sevgili, yərə (ətraf mənasında) və s.

Nidalar və təqlidi sözlər - ku-ku, qum-qum, qah-qah, ub-tub, gup-gup, hey-hey, cü-cü, pəh-pəh, vəh-vəh.

"Dəhnəmə"də bu tipli sözlər çıxdır; nümunə göstərilən sözlərdən yalnız ikisini, üçünü (ayrlıq, duvağ, sevgili) dövrün bədii dili üçün, şərti olaraq, elmi ədəbiyyatda işlubi cəhətdən "emosional" adlandırılan vahidlərdən sayımaq olar. Bütün digər sözləri ise Xətaiyi kitablardan ("kitab dili"ndən) öyrənməmişdir. Bunlar elə sözlərdir ki, insan onları əşəqlər qığlarında öyrənir, onu əhatə edən anadilli ənsiyyətdən mənimsiyəb əzx edir. Şübhəsiz, Xətaiyinin böyük sövqle, təbii bir duygu ilə şəra gətirdiyi sözlər yaradılıqlı gəncliyin fərdi intuisiyası ilə əlaqədar idi və istor-istəməz klassik şeir işlubunda sadəliyin, fikri aydınlığını, "demokratizm" Meylinin yaxşı başlangıcı idi.

"Bahariyyə"da və "Dəhnəmə"nin ən yaxşı parçalarında sadəlik fikrin bədii ifadə prosesində avtooloji əsuldan istifadə özü bir keşf kimi görünür. Hadisə və predmet özünün ilkin və adı, lakin real əlaməti ilə səciyyələndirilir; adı sözlərin qeyri-adı bədii təsiri də bundan irəli gəlir. Məsələn, qumru səsi "qum-qum", kəkklik qaqlıqlı haqqında "qah-qah" səs təqlidi sözlərlə malumat verilir (kəkkliyin səsi gülüş qəhqəhasına bənzədir), balasını doyurub yatrıran ahu haqqında deyilir ki, "oğurlanıb özü ota getdi" və s.

Bu sonuncu cümləni məişət nitqinin canlı parçası hesab edə bilərik. İndi də dialekt və şivələrimizdə kim isə duyuq düşməsin deyə, xəlvətə, gizləcə getmek mənasında "oğurlanmaq" feli işlən-

məkdədir (uyuyan balasının ayrılmaması üçün ahu mehz "oğurlanmali"dir); eyni zamanda, "ota getdi" ifadəsi insana aid işlənirse, ot biçmək, ot getirmək mənasında, heyvana aid edilirse, otlamaq mənasında anlaşılr.

Qətiyyətə demək olar ki, "Dəhnəmə"de hal-hərəkət, vəziyyət və eləmə bildiren onlarca söz (fellər, feli adlar, zərf və bəzi sıfətlər) danişq dilindən, müəllifin mənsub olduğu Ərdəbil və Təbriz dialektlerindən almışdır. Məsələn: *Sayvar ağac üstə yüz siğırçın; Daylar tülədi buraxda yalı, Kişən çalağın qulun nümunəni, Qızılıadi qoyun, töküldü döllər; Qatlanmaya ona çatlaya daş; Get, yoxsa yeyərsən allı toxmaq...* Bir dəm bizim ilə xub durusund; Çəşmin geniya misali-qazğan, Sarxa dodağın besanı-ənbən; *Baxdim ki, munun qırımı özgə, Mənimlə alım-verimi özgə; Sünbüll çiçək ilə oymaq-oymaq; Titrətmə salır varaqlar üstə; Kəsdim qulağın türabə tökdüm, Çərtib üzünə donunu bükdüm; Getmə bu gün ixtiyarım, əylən; Həm də gözünə tutün tixirsən; Gəzmə gəhi yolda, gəhi dağda; Asudo otur çözüb komandı; Ol bəndə gərəklidir badərgah; Qurtulmadı hiceran Xətayı; Gal məna yena uzaqlığın ilən; Dədim ki, bilənca lütfi-mərdən; Toxusdu dili galib kəlamə; və i.a.*

Nümunələrdə gördüyüümüz *sayrımaq* (quşun etməsi, oxumaq; müşayisə et: "Marallar sayırı yolları doğru"), *tülämək* (çılpaqlaşmaq, tük atmaq), *buraxmaq* (terk etmək, salmaq), *kışnamək, qızıllamaq, çatlamaq, yemək* (məcəzi mənada: zərbə almaq, döyülmək), *duruşmaq* (durmaq, davam getirmək), *genimək* (genişlənmək), *sarxamaq* (paralanmaq), *qirim* (məqsəd), *alım-verim, oymaq-oymaq, titrətmə, çərtmək* (sıçratmaq, sepləmək), *əylənmək* (dayanmaq), *txımaq* (acgözlükə yemək), *təzmək* (qaçmaq), *cözmək* (düyün, yaxud bağ açmaq), *gərəkli, qurtulmaq, uzaqlığ, bilənca* (ardınca), *toxusmaq* (dili dolasmaq) sözləri o dövrün adəbi diline, klassik şeir üslubuna cəsarətələ getirilmişdi və məsnəvi dilinə haqqı bir səmiyyət, inandırıcılıq, təsvir və ifadə şəffaflığı bəxş edirdi.

Bu tipli sözlərin sonradan Nişati tərcümələrində müşahidə edilməsi tamamilə qanunauyğun idi. Nişatinin belə sözlərə yer verməsinin şərh etdiyimiz səbəblərindən fərqli olaraq, Xətayıda həmin lüğət vahidləri onun qələmindəki xəlqilik ruhunun, doğma ana dilinə derin məhəbbətin ifadəsi sayılmalıdır.

"Dəhnəmə"nin dili, klassik şeir üslubunda mövqeyi və adəbi dil normallığına münasibəti ilə əlaqədar çox mühüm bir cəhət

toxunmamaq olmaz. O da poemanın "Bahariyyə" fəslindəki orijinal dəst-xəttin getdikcə zəifləməsi, əslində, poemanın leksikonunda tam üstünlük taşkil edən el sözlerinin (Türkmenşəli sözlerin) bəzən lüzumsuz halda əcnəbi sözler, ibarələrlə evez edilməsidir.

Poemanın müxtəlif fəsillərində, ayrı-ayrı parçalarında dilin sırayetdici təravəti, xəlqi tonu ona görə itmək təhlükəsinə məruz qalır ki, sədə və sığallı ana dili sözləri, ifadələri gözönünləndən fars və erəb dillerin (xüsusilə, farscanın) leksik və morfoloji ünsürləri ilə əlaqələndirilir, lehimləndirilir; hətta misra, yaxud beytdəki məzmunun yarısı farsca ifadə olunur, *Yeri, var, zdud galgil!* Od kimi varib, çii dud galgil!; işşaqı kam öz türab edən eşq; məsəqa gedər zi suzi-aşiq; öz lütf deyil tanım hüveyda; dərmən qaçan ola, ya dəva key, sərv ayağı xub olur tər olsa, zülfün təki pür durur zi-sevda... pürxün cigarı besanı-lala, gördü onu huşrafta öz tən, bu dərd ilə mən həmişə zarəm, qəmxarı bäh öz tū kas nadaram və s.

Nümunələrdəki *zud* (tez), *çii dud* (üstü kimi), *kəm* (az), *key* (haçan), *xub* (yaxşı), *pür* (dolu) sözlərinin princip etibarilə sədə, yaxud çatın olması əsas deyil. Əsas məsələ ondardır ki, həmin sözlərin azərbaycancaşına əsərin dilində döñə-döñə rast gelmək mümkündür və bu misralarda onların işlənməsi heç bir adəbi-üslubi cəhətdən irəli gelmir.

"Dəhnəmə"da bəzən cyni sözün fonetik çeşidlərinə biganalıq, cümlə quruluşunda ifrat sadəlik primitivlik yaradır, ibtidai təsir bağışlayır. O dövrün adəbi dili üçün artıq köhnəlməkədən ona və köhnəlmüş sözlərə six-six yer veriləmisi, bəzən də cıqatış dili sözlərinə müraciət edilməsi əsərin leksikonunda bir xaç emələ gətirir.

Poemanın sözlüyündəki bu ziqzaqlı əlamətlər XVI əsr adəbi dilinin normaları baxımından onun dilini (ali üslub fəsillərini nəzərə alımlıq) sona doğru enan xətt üzrə istiqamətləndirir.

Füzulinin allegoriya dilində də danişq dilindən gələn sözlər, xalq ifadələri (frazeoloji birləşmələr) xüsusiile seçilir, lügət tərkibinin bədii ahəngini, adəbi simasını müəyyənlaşdırır.

"Bəngü bade" və "Söhbətül-əsmar" in dilində əksəriyyəti müstəqim mənada işlənmiş aşağıdakı tipli adlar (isimlər) və fellər vardır: *ata, qardaş, yoldaş, el, əzin, üz, baş, göz, al, qarın, ayaq, könül, yurak, çanaq, kötək, axta, kök* (məcəzi - əsil-nəsil), *mənlik* (məcəzi - təşəxxüs), *bayağrısı, əmək, camuş, eyşək, buğra, kəl, alma, kışmış, yemiş* (meyvə), *turşu, qovun, gərmək, qarpızı, qamaşmaq* (dişin

*keyiməsi), akmak, azmək* (məcəzi – məğlub etmək), *sataşmaq* (indiki manada), *cürümək, qudurmaq, saggalatmaq* və i.a.

"Dehname"dan fərqli olaraq, hətta allegoriya dilində sözün məcəziliyi, milli sözlerin adı məzmun sferasından kenara çıxıb bədii effekt yaradıq, frazeoloji ifadələrin qüvvətli şəkildə təsvirlərə daxil olduğu müşahidə edilməkdədir. Məsələn, aşağıdakı feli idiomları göstərmək olar: *aradan götürmək*, *könül yuxmaq*, *qan tutmaq*, *üzünə çıxməq* (rast gəlmək), *baş qoşmaq*, *ev yuxmaq*, *başa çıxməq* (sona çatmaq menasında), *həddini tanımış*, *özün itirmək* və s.

Bazı ibareli ifadeler, hatta zərbi-məsəllərlə Füzuli hadisənin, predmetin mahiyyətinə nüfuz edir və əsas mələki asanlıqla çatdırır:

İltifatım sənə haram olsun;  
Meyə oldun bu fitnədə ortaq,  
Sınacaqdır senin başında çanqa;  
Her kim seni yese...  
Gündə gerək ona üç kərə bal;  
Daxi gel eger təbib olurdu,  
Əvvəl basına dəvə qılırdı.

Bele nümunelərdə məsnevi dilinə tipiklik getirən, çox vaxt xarakter acmaq imkani yaradın xəfif humor, ince istehza vardır.

Füzüli "Bəngi Bada"nın ilk parçalarında Şah İsmayıllı Xətayı haqqında dediyi: "Mey kimi ruhi-xəlqə naşəresan, Naşə tek hökmü el başında ravan..." misraları ilə artıq adəbi-bədi dildə öz fərdi üslubundan xəber verir, oxucularına xəbərdarlıq edirid ki, onun şir dili təpədən-dırına qalxın ruhuna yol tapacaq obrazlar sistemindən ibarət olacaqdır.

Deyilənlərə baxmayaq, "Bengü Bada" və "Söhbətl-əsmar" poemalarının sözlüyündə də bir ala-bezəklilik vardır. Şair bir tərəfdən, xalq sözlərinə, dialekt-şiva vahidlərinə; məsələn: *döklü* (tək, kimi), *yügüs* (cox), *atmak yenlədən* (yenidən), *duş* (röya), *yana* (tərəf), *tapanca* (silla) yer verir, digər tərəfdən, kitab dilindən gələn çatin ərab və fars sözleri işlədir. Şairin aləqoriya lindindəki sadə milli sözlərlə, koloritli ifadələrlə acnabi sözler, birləşmələr, xüsusişlə, obrazlar maqamında görünen izafət tərkibləri heç cür uyuşmur. Bu qüsurlar həmin əsərlərin dilini dövrün klassik şəir üslubu standartından, adəbi dilin leksik-semantik və leksik-üslubi normalarından xeyli geri qoyurdu.

Maraqlıdır ki, ədəbi dili "Dəhnname", "Bəngü Bada" ve "Söhbətül-əsmar" a nisbəten xalq şəri üslubunun ən gözəl nümunələri daha yaxşı təmsil edirdi. Prinsipcə o əsas deyil ki, xalq şəri üslubunun nümunələri şifahi, yaxud yazılı yaranırdı, yaradığı vaxt yazıya köçürülmüşdülər, yoxsa sonralar. Fərqi yoxdur, üslub - üslubdur, onun tarixən formalanın linqvistik və ədəbi-estetik əlamətləri, müxtəlif istiqamətlərdə seçilən spesifikasi hovalar olur.

# AŞIQ QURBANI VƏ XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİ

## Aşıq Qurbanı dilində Azərbaycan sözlərinin leksik-semantik və üslubi xüsusiyyatları

Öz dövründə xalq şerî üslubunun Füzlisi olan, realist şerimizin ve şeir dilimizin ilk qarantuşlarından sayıla bilən Aşıq Qurbanı timsalında nəinki XVI əsrdə ədəbi dilimizin şifahi qolunu müstəqil şəkilde təsəvvür etmək olar, hem də düşünmək olar ki, Azərbaycan şifahi ədəbi dili çox qədimdən təşkülü tapmış, hələ "Kitabi-Dəda Qorqud"ın yaradıldığı zamanlarda yüksək tərəqqiyə çatmış, XV-XVI əsrlərdə isə artıq zəngin təcrübə toplayıb, inkişafının zirvəsində olmuşdur.

Adlı-sanlı dədələrin, ozanların, aşiqların – xalqın istək və arzularının, düşüncəlerinin ilkin ifadəçisi, tərcüməçi və təbliğatçı olanların uzun bir nəsl Qurbanının səlöfdir. Ona görə də, özündən avvəlki xalq poeziyasının canlı və parlaq yekunu olan Qurbanı Azərbaycan adəbiyyatında özündən sonra gələn onlara ustاد asığını salıfı savılır.

Aşiq sənotinin realist xarakteri baradə sadə, lakin doğru hökm verən "Aşiq gördüğün çağırır..." kimi mənali el kələmi, hər kəsden avval Qurbani poeziyasına aid edilə bilər. Qurbani həqiqətən "gördüyünü çağırmış", onun aşiq-saşxsiyyəti bütünlükə xalqa baxış edilməli bir poeziyaya can atmış, seirləri bu amalın nuruна qərə olmuşdur. Xalqla xalq dilində (bu ifadənin bütün sadəliyi və ülviliyi mənasında) danışmaq edəbi təcəssüməyi-nəzərindən onun amalı olmuşdur. Belə də olmalı idi. Tarixi-ictimai zərurət, obyektiv səraflı və aşiqlıq sənotı onu Azərbaycanı və azərbaycanlıların

yaşadığı başka yerleri addım-addım gəzdirmişdi, təbii olaraq sövq etmişdi ki, o, şeirlərində adı çəkilən Bərdə, Gəncə, Qaradağ, Xudafərin, Ordubad, Naxçıvan, Gülüstan, Şamaxı, Dirili və s. şəhər-kənd əhalisi ilə ancaq bir şivadə deyil, hamiya eyni dərəcədə xidmet edib mənen birləşdirən ümumxalq şeir dilində danışın.

Bələliklə, biz Qurbanı şeirlərində XVI əsr Azerbaycan ümumxalq dilinin asıl simasını görürük; dilin o variantını, o şəklini ki, ədəbi hazırlığı və yararlılığını görə bir şivadən, yaxud şivelər toplusundan qat-qat üstündür, hem də bədii fikirlərin, hissələrin qəleme alınmasında alınma sözlərə az qala ehtiyac duymur. Qurbanının dil materialından fragmentlərə baxaq:

Sallana-sallana gələn Salatin,  
Gel belə sallanma, göz dəyer sana.  
Al-yaşıl geyinib durma qarşımıda...  
Ayrılıqmı çakib, boynu əyrir?  
Heç yerde görmədim düz bənövşəni...  
Gözəllərin gərək inca belleri...  
Öz olımlı yixdm özüm evimi...  
Altı yol galmışdım, bununla yeddi,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.  
Ay ilən gün bir-birina çatlı,  
Sevdiciyim yağnan bala qatlı,  
Doğram-doğram olub gözə tutuldu...  
Qaynaqsız bulaqlar çaya dönübdü.  
Göydəki ulduzlar aya dönübüd.  
Bir gözəlin elayinden eləndim.  
Eller köçdü yaylağına, dayandı,  
Sizin dağdan qar almağa gəlmİŞem.

Nümunelerin ekseriyəti müxtəlif lirik hissələri, mötləbləri ifadə edən bitkin cümlelərdir. Amma həmin cümlələrdə Salatin, bənövşə adları, heç əvəzlilik – ədati istisna olmaqla, bir dənə də alınma söz yoxdur. Bu, yeganə amil deyil. Qurbanı dilinin ədəbi-bədii qüdrəti tekce lügət tərkibinin temizliyi ilə deyil, müsiqisi və ahəngdarlığı, səmimiliyi və təbiiyyi ilə, poetik sintaksisinin morfoloji normalarla uyğunluğu, sonralar Füzuli şerində yüksək zirvəyə çatan füsunkar ədasi ilə də özünü aydın bürüze verir.

Ustad aşığın dilinde lügəvi-üslubi baxımdan başlıca cəhət odur ki, Azərbaycan sözləri şeirdə onun bədii-estetik məqsədində maksimum dərəcədə xidmet edir; hər dəfə bu və ya digər, söz-forması, ibarə və ifadesi xalq dilinin öz ehtiyatındakı daxili mənə qaynaqlarının, təzə-tər metaforik imkanlarının açılması üçün əsərənət yaradır. Əşya, hərəkət və hadisənin təsviri, tərənnümü, dolğun poetik şorhi Qurbanini qətiyyən təsvişi salır. Heyrət və iftixar doğuran da odur ki, sənətkar yazılı (klassik) şeir dilindən ona yaxşı bəlli olan "müğəyyər" təsbih və tərkiblərə (bunların çoxu əcnəbi mənşəli idi) elə atmur, eksinə, elə bənzətmələr, bədii təyinlər işlədir ki, onlar yazılı ədəbi dildəki eyni mazmunku təsvir və ifadə vasitələri ilə tam rəqabət apara bilir. Hətta onun təsvirləri bədii ifadə formaları dilin öz təbiətini əks etdirmək, maddi əsəri etibarilə daha real və hətta təsəvvür doğurmaq xüsusiyətinə görə üstün görünür.

Təqdim etdiyimiz misallarda Qurbanının milli təsvir vasitələrinə bir daha nəzər salaq:

1. Azərbaycanca sıfatlardan, saylardan six-six istifadə edilir: *al-yaşıl, ayrı, düz, inca, "yağnan bala qatlı", "bir-birinə çatlı", "gözə tutulu", qaynaqsız, göydəki, soyuq, qırmızı; "altı (yol)... bununla yeddi", üç (yol).*

2. Qoşa sözlərə (leksik təkrarlara) geniş yer verilir: *sallana-sallana, gəzə-gəzə, doğram-doğram, yalav-yalav.*

Əlbəttə, faktların bu şəkildə qeyd edilməsi Qurbanının bədii (təsvir) dilini xeyli bəsitleşdirə bilər. Diqqət edilərsə, onun şeirlərində sözün müstəqim mənədan macaziliyə hərəkət xattını, metaforik ifadələrin pillə-pilla formalşaması prosesinin izlərini görmək mümkündür. Elə yuxarıdakı nümunələr *sallanmaq, daymaq, yuxmaq, çatmaq* (çatılı: matndə bağlanmış, düyümlü; müqavisa et: "çat"), *ələnmək, baxmaq, yanmaq* fellərinin (müxtəlif şəkillərdə) çoxmenalılığını, xalq dilinin dərinliklərindən gələn macaziliyini, əlaqəyə girdikləri sözlərlə artıq sabit birləşmələrə qeyrildiklərini aydın nəzərə çarpdurmaqdadır.

Aşiq şəxsi hayatındakı uğursuzluğu, mayusluq və təəssüf hissini "öz olımlı yixdm özüm evimi" frazeoloji cümləsi ilə, yaxud laqeydlilik, biganəlik münasibətini "soyuq baxmaq" idiomu ilə ifadə edirə, ədəbi dələ təzə şey vermər, olsa-olsa ümumxalq dilinin poetik fondundan ustalıqla istifadə edir. Lakin "Sizin dağdan qar almağa gəlmİŞem" cümləsində "qar almaq" ibarəsini "sorinlonmak"

(eyhamla: orada qalıb, sevdiyini görmək) mənəsində işlətməsi onun fərdi dil üslubunun məhsuludur, şifahi ədəbi dila hadiyəyədir.

Qurbanı sözün yaxın və uzaq, kiçik və böyük mənə qütblerini orijinalqliq birləşdirir, onun fikri müqayisəsi maraqlı nticələr verir. Tutaq kı, bulaq-çay, ilduz-ay cütürləri bu və ya digər kon-tektidə həm üslubi sinonim, həm də üslubi antonimlər ola bilər. Amma bizim mətnlərimizdə aşığın müqayisəsində antitezis əhval-ruhiyyəsi vardır: yəni həmin "cüt"lərdəki komponentlər eyhamla, rişxəndə qarşılaşdırıldığı üçün bir-birinə zidd mövqədə dururlar. Ona görə də belə bir poetik situasiyadı *dönmək* feli məcazi xassəli olsa da, metafora rolunu son pilləyə çatdırda bilmir, o daha çox məntiqi cəhətdən izahedicidir, ixtisas olunub elliptizm yaratmaqdan məhrumdur; bu sabəbdən də *çay*, *ay* sözləri istiarəyə çevriləməmişlər. Halbuki "kölgədə bəslənmiş quzey qarışan", "Bu dünya dedigim bir boş əlkəkdir", "Sürəhi gərdənləm, qaymaq dodaqlım" misralarında metaforik sözlərdə, ifadələrdə təşbih ədatları atılmışdır. "Bir gözəlin əlayindən əlandım", yaxud "əyrimcadən keçər beli qızları" cümələ-misralarındakı obrazlar issə aşığın xalq təfəkkürünə sədəqətinin, sənətkar inarnının timsalıdır. Hər iki obraz sadə, amma pak və üvi şəkildə, ümumiləşdirici poetik abstraksiya yolu ilə təyin edir, saciyyələndirir: birincisi, hal-vaziyəti – mənəvi aləmi; ikinciisi, konkret əşyanı. Ələk də, əyrimcadə da məsəfət şeklärının adlarıdır. Ancaq bu adı sözlər Qurbanının dilində bir boy ucalmış, əsil emosional-ekspressiv vasitələrə çevrilmişdir. İstər-istəməz yadımıza xalq dilindəki zərbə-məsal və ibarələr düşür: "Əlavə olənilə, xəlbəri göydə fırlanır", "eriyib sapə dönüb", "ela incəlib ki, iyən deşiyindən keçər" və s. Bu tipli frazeoloji nümunələrlə haqqında danışdığımız ifadələr arasında bədii-məntiqi cəhətdən daxili assosiasiya vardır. Lakin xalq dilindəkündən fərqli olaraq, Qurbanında "əyrimcadən keçər..." obrazı müsbət manadadır (incəlik, zəriflik), xalqda isə incəlmək, anıqlamaq, zorifleşmək çalarlarında. Deməli, xalqın təfəkkürünə, zövqünə inanıb bundan örnək kimi istifadə etməklə, aşiq xalqdan aldığı köhnəldib qiymətdən salmur; təzəleyib, cılalıyib qaytarır. Ədəbi-bədii dilde inkişafın bir meyari da eə budur.

Qurbanının təsvir dilinin şəffaflığı milli sözlərin fəallığı, həlli-dici anda özünüçüçük təqdim etmesi ilə əlaqədardır. Onun dilində əlamət, keyfiyyət, kəmiyyət və tarz bildiron sözlər "öz yerləri"ni eə tutmuşlər ki, onları yerlərindən tərpətmək, yaxud əvəz etmək

qeyri-mümkündür. Yazılı ədəbi dilin klassik şeir üslubuna rəğmən Qurbanında sıfat və zərf kateqoriyasının lügəvi tərkibi olduqca safdır, əsasən öz sözlərimizdən ibarətdir: *çarpaz*, *gözəl*, *sağ*, *sol*, *dal*, *ağ*, *az*, *sayı* (xəstə), *ayrı*, *çox*, *nazlı*, *oyaq*, *ayıq*, *sayıq*, *yətim*, *tarlan*, *gözlü*, *yaşda uşaq*, *evlər yuxarı*, *aya-güna bənzər*, *qoç*, *bos*, *tez*, *alagöz*, *qara*, *yeməli*, *deməli*, *dəli*, *gic*, *təzəcə*, *simq*, *yazıq*, *gen-**geniş*, *ala*, *dil-dil* (dil-dil ötəndə), *yaman*, *qırırm*, *axar* (axar su), *ülk*, *əşik*, *qati*, *qolubağlı*, *yox yerdən*, *agara* və i.a.

Bu tipli sözlərin sıxlığından irəli gəlmirdi ki, Qurbanı ərəb və fars dillərini yaxşı bilmirdi, yaxud klassik şeir üslubuna, kitab dilinə bələd deyildi. Az da olsa, onun seirlərində ərəbizm və farsızmlar, hətta epitet kimi işlənmiş izafət tərkiblərinə də rast gelirik. Məsələn, o, "qara" ilə yanaşı, görünür əvvəlki dövr aşiq şeirində işlənmiş "siyah" (farsca) sözü də bigana deyil: *siyah tellar*, *siyah zülfü*. Lakin aşiq, əsasən yenə də dövrünün ümumxalq dilində möhkəm-lənmiş alınma sözləri işləmişdir; məsələn, sıfətlər: *xam*, *qəşəng*, *xoş*, *sırın*, *şər*, *sux*, *abad*, *cavan*, *xumar*, *sad*, *qəmən*, *əziz*, *darın* və s.

Qurbanının klassik şeir üslubu ilə tamamsına, tanışlığına goldikdə isə, hər şeydən əvvəl deməliyik ki, onun "ustad aşiq" titulu ədəbi-bədii dilin bütün norma və prinsipləri, tələbləri mehvərində "klassik şair" adına bərabərdir.

Qurbanı klassik şeirin on yaxşı nailiyyətlərindən bəhralənmiş, öz növbəsində, klassik şeir üslubuna müsbət təsir etmişdir. Onun yaradıcılığı ilə klassik şerimiz arasındaki qarşılıqlı əlaqələrə, dili-nin poetikasına, sənətkarlıq xüsusiyyətlərinə onlarda sahifələr həsr etmək olar. Burada aşığın dil üslubunu təyin edən, saciyyələndirən üç-dörd cəhət üzərində durmaqla kifayətlənirik.

1. Qurbanı, özünün dediyi kimi, "*rəmz anlayan, söz düşünən...*" sənətkardır. O, azərbaycanca sözün təbiatını duyar, yaşayır, bədii dilde söz və ifadənin forma gözəlliyinə xüsusi fikir verir. Bu cəhədən, onun şeir dilində "Dədə Qorqud" və Nəsimi ənənələrinin yenidən canlandırılmış görünütük:

a) bədii ahəngdarlıq, musiqi və daxili ritm naməsələrin, heçaların alliterasiyası; məsələn: *s-s-s*, *sal-sal-sal*, *la-lan-lan*; *b-a-ba-ba*, *li-la-la(n)*

Sallana-sallana gedən Salatin,  
Gal belo sallanma, göz dayar sana.  
"Bəli" dedim, balasına bələndim.

b) sözlerin yazı ve tələffüz oxşarlığından (omoqraf və omofon) müxtəlif məzmunlu sözlerin şəkilçi cyniliyindən (omonim), yaxud tələffüzcə cümləşməsindən (cinas) bədii-estetik duygunun, emosionallığın qüvvətlenması.

Nə etmişəm, yarım məndən ayrıdır,  
Ayrılmı çəkib boynu ayrıdır?  
Sizildəş yaram, aman, bir de yaz!..  
Bir dorin var, bir dərəgə var, bir dayaz!..  
Bir kimsonəm yoxdu oyada meni...  
Ol səbəbdən salmur o, yada məni.  
Əlif qəddim eyri yaya döñübüdür.

Burada birinci nümunədə qafiyelerin ərəb qrafikası ilə yazılışında yeganə fərgənləndirici əlamət “” işarəsidir ki, a saatının uzunluğununu bildirdiyindən, çox vaxt orta əsrlərdə azərbaycanca sözlərdə qoyulmadı (deməli, Qurbani öz əsərlərini ya əvvəlcə kağıza yazmış, ya da tezliklə kağıza köçürülcəyini düşünmüştür). Aşağı bu qrafik xüsusiyətdən, klassik şeirde olduğu kimi, poetik vassitə kimi istifadə etmiş, göz qafiyesi yaratmışdır. Lakin yenə də ərəb qrafikası ilə bağlı olan, amma əksinə, qrafemin yazılışına yox, tələffüzünə arqum kimi isnad edən müəllif “” maddəsində verdiyimiz ikinci nümunədə tamam başqa bədii mənəzərə yaratmışdır; təsdiq bildirən “bəli” sözünün ərəbcə *bəla* oxunduguna işara ilə: bəli (*bəla*) dedim, bəlasına bələndim – deyərək, gözlənilmədən gözəl söz oyunu yaratdığı qədər də gözlənilmədən “bəla”ya ana dilində şəkil və tələffüzcə bənzəyən “bələnmək” sözünü tapıb, “bəla”ni “bələyir”, neytrallaşdırır. Müqayisə et: Bəli dedim, bəlasın bilməz idim.

“Ayrılmı çəkib boynu ayrıdır?” misrası bədii cəhətdən ancaq ona görə sanballı deyil ki, bənövşənin zahiri görkəmini, ürkük və zərif təbiətinin realistəsinə rəsm edir. Misra daxilində söz və ifadələrin həm müstəqim, həm də macazi məna mərkəzələri işləlidir. diqqəti cini dəraqadə, paralel olaraq cəlb edir. Bədii sual şəklində qurulmuş cümlədə birinci idiom (*ayrılıq çəkmək*) ikincinin (*boynu ayri...*) səbəbi kimi çıxış edir. Amma burada təkcə poetik məna yoxdur; bədii həqiqətdən başqa bir də həyat həqiqəti var. Bilirik ki, bənövşənin boynu doğrudan da ayridir. Deməli, “boynu ayri”

birləşmesi, obraz olmaqdan başqa, həm də müstəqim mənədadır. Belə olduqda, ifadənin səbəbiyyət əlaqəsi ilə bağlı olduğu birinci birləşmədə sanki sabitiyini itirib “diffuziyaya” uğrayır, birinci komponent (*ayrılıq*) ayrılib müstəqim mənədə dərk oluna bilir. Neticədə isə, “ayrılıq” cüməlinə faili, subyekti kimi düşünlür: yanı ayrılıq guya canlı bir qüvvə kimi bənövşənin boynundan tutub çəkdiyi üçün (!) onun boynu ayridir. Əlbəttə, bu, sintaktik çoxmənalılıqlıdan irəli gelir. Sintaktik çoxmənalılıq isə, M. Adilovun qeyd etdiyi kimi, “dilimizin daxili strukturu ilə əlaqədardır” [15, 92]. Dilin daxili qanunauyğunluğu ilə sərtlənən bu ince cəhəti duyub qanadlanmaq hər sonətkara nəsib olmur.

Məlumdur ki, cinaslı qafiyeler aşiq şerî üçün bütün zamanlarda səciyyəvi olmuşdur. Szazla deyiləcək söz dildən çox, nitqdən gəlir. Nitqdə isə nitq sahibinin söz ehtiyatından, dila yiylənənək qabiliyyətdən asılı olaraq (təfəkkürün və taxəyyülün rolü töbütür), bir növ həndəsi silsiləyə uyğun saysız-hesabsız kontekst əmələ galır. Bu müxtəlif şəkilli, saysız-hesabsız birləşmələr [17, 96] bəzən zahiri forma, “səs cildi” etibarilə bir-birinə bənzər sözlərdən təşəkkül tapıb həm qafiyə olurlarsa, ahəng və tələffüz həmcinsliyi tamın edilir (xalq yaradıcılığında bəzən “birleşmə”nin əksinə olaraq, “ayrılmə” da baş verir: leksema yeni leksem-morfolərlə parçalanıb, özündən avvalki, yaxud sonrakı qafiya birləşməsi ilə cinas olur).

Qurbani cinaslarını dinləyici və oxucuya sevdirdən ümddə cəhət, sadəcə desək, forma və məzmun vəhdətinin möhkəmliyidir. Obrazlılıq, formaca çeşidlənmə cinasın bu və digar komponentini mənaca zəiflətmir, gücdən salmur. Məsələn, göstərdiyimiz nümunələrdən birinə diqqət edək: “bir de yaz – bir dayaz”. Nə qədər qoriba olsa da, cinasda ən maraqlı komponent tökrər olunduğu üçün sada görünən bir sözüdür. Əslində “bir” monsub olduğu söz sinfini (say, yaxud zərf), paradigmاسını tərk edib, növbəti misradə əvvəlcə təkira, on sonda cinasın tərkib hissəsinə çevrilmişdir, amma başqa mənədə, başqa vəzifədə (ədat kimi).

Xatırladaq ki, xalq şeri üslubu ilə six tomasda olan başqa şairlər də (Tüfəyli, Xəzənə, Xətayı, Fazlı və s.) cinaslı qafiyeler işlətməyə böyük həvəs göstərirdilər. Məsələn, Tüfəyli aşağıdakı misralarda alıma sözü məharətlə parçalayaraq gözəl cinas yaratmış, cinas vəsítəsilə milli sözləri nəzərə çarpdırmaq imkanı qazanmışdır:

Ey Tüfeysi, eşq oduna yene gör pervanəvar,  
Her torəf yüz min sonin tek, yanmağa pərvə nə var,  
Söylə bu göftarı sən, meydənlara mordane var...

Göründüyü kimi, birinci ve ikinci misralarda "pervanəvar" (pervana kimi) ve "pərvə nə var" (qorxu yoxdur) sözleri cinas kimi, ikinci ve üçüncü misralarda *var* (*var-yox*) predikatif sözü ve varmaq (getmek) feli omoform-omonim kimi işlənmişdir. Həmçinin Xətayi dilindəki nümunələrlə müqayisə et:

İrəsen mənzilə oynaya-güle  
Ki, şəkin bənzəyə gülşəndə güle.  
Na kim vardır, bu surətdə görindi,  
Təcəllə tövqini munda gör indi.  
Yoldaşın uğratmaya yol daşına.

Qurbanı dilində sözlerin təhlilinə və təsvirinə "mətnxarici" istiqamətdə yanaşdıqda aydın olur ki, "dil doğrudan da nitqda bütünlükle öz təcəssümünü tapır" [17, 7]. Belə ki, məsələn, sözün çoxmenalılığı aşığın dilində heç de mətn şəraitü ilə, poetik væziyyətə bağlı deyildir. Tutaq ki, Qurbanının "Göz dəyer səno" adlı şeirində *dəymək* feli rədiddir. Amma rədif olmaq etibarilə onun semantik əlamatları zəifləməmiş, itməmişdir. Şeirde *dəymək* felinin istor idiom birləşməsində, isterse da müstəqillikdə üç-dörd mena çalarını (haqqı və məcazi) görmək olar. Bu onu göstərir ki, Qurbanı *dəymək* felinin xalq dilindəki məna müxtəlifliyini dərinden duymus və həmin mənaları şeir dilində asanlıqla əyanlaşdırıb, fərqləndirmiştir. Müqayisə edək: a) söz *dəymək* – "söz atmaq" mənasında, atılan sözə məruz qalmaq: *Gəl bəla sallanma, söz dəyar sana;* b) göz *dəymək* – nezərə gəlmək: *Yayın bədnəzərdən, göz dəyar sana;* c) *dəymək* – təsir etmək: *Səhərin günaşı tez dəyar sana;* ç) *dəymək* – toxunmaq: *Yollar qubarlanır, toz dəyar sana.*

Söz və məshum baxımından mənaları istər edəbi dildə, isterse də ümumxalq dilində çətin fərqləndirilən, bəzən də qarışdırılan milli sözləri Qurbanı inca həssaslıqla fərqləndirir. Məsələn, "ayıq" sözü "Azərbaycan dilinin izahlı lüğəti"ndə üç mənəsi ilə təqdim olunmuşdur; birinci məna – bayğınlığı, məstliyi keçmiş, ağlı başında; ikinci məna – yuxuda olmayan, oyanıq, sərvəxt; üçüncüüsü isə (məc.) – sayıq, gözüaçıq və s. Lügətdəki şərhər göstərir ki,

müsəir Azərbaycan dilində *ayıq* sözünü həm oyaq, həm də sayıq (məcazi mənada gözüaçıq) kimi dərk etmək mümkündür. Hərçənd bəzi nümunələr şəhərlərə tam uyğun gəlmir.

Qurbanı dilində isə lakonik kontekstlərə isnad edib, *ayıq* məshhumunu "oyaq" və "sayıq"dan ayırmak çətin deyildir:

Süreyya tek yatmamışam, oyağam,  
Şahindən ayıgam, qazdan sayıgam,  
Gözlerim gözleyir, şübhü dandadı.

Burada aşiq "Süreyya" adlanan ulduz bürcünün sabahı kimi işqli qalmışına işarə ilə "yatmamışam" sözünə sinonim kimi "oyaq" sözünü işləmiş, şahının cəld və sərvəxt tərəpəni, öz ovunu tez görməsi və qazın tizfəhm, tez eşidən bir quş olması əlamatları ilə (hissi-psixoloji anlayışlarla) müqayisəli şəkildə *ayıq* və *sayıq* sözlərinin birincidən fərqləndiyini daha dəqiq göstərməmişdir.

Ana dilinin incəliklərinə dərindən bələd olmaq, onun leksik-semantik zənginliyini xalqın özüne bir daha nümayiş etdirmək bələ olur.

3. Qurbanı şifahi adəbi dilə, xalq şəri üslubuna şifahi nitqin yüksək tempini (alleqro), təbii sürətini gətirmiş, bundan poetik ifadə tərzi kimi istifadə etmişdir. Onun şeir dilindəki sintaqmalar, yarımcıq və müxtəsər cümlələr bir-birini sürətli izleyir, dənisiq dilinin dinamikasını canlandırır. Bu xüsusiyyəti onun bir neçə şerində, o cümlədən "Dedim, dedi" və "Yara üz" başlıqlı qoşmalarda görürük; məsələn:

Sağdan vurdur, soldan çıxdı sağ olım,  
Şağ qoşundu, sol ləşkərdi, sağ olım...

Yaxud:

Kas ciyərim, doğra bağrım yar için,  
Yar odur ki, yardım sonra yar üçün,  
Zülf dağıda, yaxa yırtı, yara üz!

4. Əvvəlki sehifələrdən göründüyü kimi, Qurbanı klassik şeir hazırlığı keçmiş sonətkardır; onun dilində türkçə sözlerin poetik abstraksiyası güclüdür, hiss edilir ki, o ən adı sözləri obradı toxşyyil süzgəcindən keçirib, şərə gafrir. Buna görə də Qurbanı

dilinin müdrikliyi, bədii təsiri "klassika"dan yox, xalq dilinin sadolılıyından və təbiiliyinden, xalq təfəkkürünün sərrastlığından hasil olur.

Əlbəttə, aşiq deyəndə ki: "Öz əlinə yandırıdın çrağı, Şöleyi-fəraqla yaxmaq nədəndir? (Füzuli) misrası ilə müqayisə et: söndürmə öz əlinə yandırıdın çrağı – burada fikrin poetik ifadə tərzində "şöleyi-fəraq" obraz-tərkibi (klassik şeirdən) bilavasitə rol oynayır. Belə ki, birinci misrada "yandırılmış çrağ" vüsal anlarının rəmzi kimi verilirsə, ikinciye "ayrılıq solası" (alovu) ilə həmin çraq yenidən "yaxılır", söndürülür. Demək, mütərəddi obrazla daha güclü poetik effekt almaq mümkündür. Amma burada tekce obrazlı toxəyyülün yox, məntiqi-idrakın işığını da görmək lazımdır. Çoxlarının evvəller və sonrlar mənaca fərqləndirmədiyi (ferqləndirə bilmədiyi), sinonimlər kimi işlədiyi *yandırmag* və *yaxmag* felləri Qurbanıda neçə də qəqiq fərqlənir; *yaxmag* – müstəqim olaraq birbaşa aid olduğu məfhuma yönəlmüşdür: təkcə "yanımag" yox, "yanıb küle dönmək" mənasındadır.

Aşığın "Bu dünyaya dediyin bir boş ələkdir" misrasında isə dünyada yaşıyanların cismən əbədi qalmayacaqlarına işarə ilə deyilmiş "boş ələk" ifadəsi olduqca ümumileşdiricidir, xalq dilinin frazeoloji ehtiyatından naşət tapmış obrazdır.

Yaxud Qurbanının "Gözlərini dik gözümü, Nə mən dinim, nə sən, dilbər!" misralarında "dik" sözünün poetik nuru bütünlükle mürekkeb cümləyə yayılmış, özündən sonrakı sözleri emosional yüksəkliyə qaldırılmışdır. Cox ola bilər ki, aşığın dövründə "gözə" əlaqədər olan idiomun ikinci tərəfində artıq fonematik təbəddülət baş vermişdi (göz dikmek!). Lakin sözün ilkin və işlək şəklində yer verilməsi sayəsində cümlələrin məzmununu, bədii mənası tamamilə dəyişmişdir: burada gözün gözə yaxınlaşmasını, kirpiklərin çulğasmasını, real hissi-psixoloji anları – aşiqin və məşququn daxili çırpıntılarını, zahiri susqunluğunu görürük. Görürük ki, "dil, hiss və hayecanlarını da tənzim və tacəssümündə insana necə kömək edir" [18, 224].

Yazıcı üçün dilin təbətiyinə sadıq qalmaq, xalqın təfəkküründən səzülüb dildə üzə çıxan məna və məfhumlari təhrif etmədən canlandırmak, yaşatmaq böyük səadətdir. Dili bilmek, bütün ölçülər, istiqamətlər və göstəricilər dairəsində ondan səmərəli istifadə etmek, – demək olar ki, istedad və ustalıq da, dilin ədəbi-bədii cəhat-dən inkişaf etdirilməsi də elə bundan ibarətdir. Qurbanı belə bir söz

ustasıdır. Dilindəki həqiqi xəlqilik, yüksək sənətkar mədəniyyəti və rəngarəng estetik möziyyətlərə dərin tanışlıqlan sonra düşüñürən ki, o, Nəsimi və Füzuli kimi klassik şair ola bilərdi; sanki öz təşəbbüs ilə aşiq olmayı üstün tutmuşdur.

Təcəssüf ki, görkəmlə aşiq-şairin bütün əsərləri mühafizə edilməmişdir. Bütün əsərlərinin əldə olmaması, mətbü şeirlərinin bir qisminin onun adına olan dastandan köçürülməsi Qurbanı dilinin iüğət ehtiyatını, sənətkarlıq xüsusiyyətlərini geniş şəkildə öyrənmək işini çətinləşdirir. Bundan başqa, Qurbanı şeirləri da, har halda folklorun, şifahi ədəbi dilin mənbələrindən sayılır. Bu, Qurbanı dilinin sənədliyini, tarixi mötbəəliyini azaldır. Ədəbi dil meyari ilə yanaşdıqda, ara-sıra onun dilində də aşiq şərində müşahidə olunan fonetik quisurlara, yaxud təhriflərə (bunların Qurbanıya, yoxsa onun şeirlərini sonradan ifa edən aşıqlara, yaxud yazıya köçürünlərə aid olduğunu söyləmək çətdir), arxaizmlərə, onanıva alınma söz və terkiblərə təsadüf edilir. Deyilənlər aşığın fördi dil üslubu və onun ədəbi-bədii dilin inkişafında rolu haqqında daha ətraflı elmī nticələrə gəlməyə mane olur.

Buna baxmayaraq, XVI əsr Azərbaycan ədəbi dilinin inkişaf Meyillerini təhlil edərkən, "norma və sistem" qəbilindən olan bəzi nöqsan və istisnaları ilə birlikdə, Qurbanı dilini biz ədəbi dilin naiyyəti, onun şifahi qolunun (xalq şəri üslubunun) inkişaf qülləsi hesab edirik.

Qurbanı dilinin ruhu yazılı ədəbi dildə klassik şeir üslubunun ən parlaq nümunələrinə bütünlükə sirayət etmişdir.

## KLASSİK ŞEİR VƏ XALQ ŞƏRİ ÜSLUBLARININ INKİŞAFINDA XƏTAYİNİN ROLU

Xətayı dilində Azərbaycan sözlərinin  
leksik-semantik və üslubi xüsusiyyətləri

Türk sözlərinin ədəbi-bədii siması, – keyfiyyət məzmunu, şəkil və məzmun qrupları, normalaşmaya münasibəti, fəallığı, yaxud qeyri-fəallığı, köhnəldiyi, yaxud işlənmə dairəsinin daralmaqdə olduğu, yazı dilinə dialektlənmə, ümumxalq dilindən, yoxsa

əvvəlki dövrlərin kitablarındanmə gəldiyi, bir sözlə, ədəbi dil səciyyəsi – ən çox klassik şeir üslubu nümunələrində açılır, frazeologianın özünün müxtəlif növleri ilə təsvir və ifade vasitəsi kimi, bədii dilin qüdretini və hörmətini artırın, hətta ona bəzi onənəvi, yaxud məcburi alıma söz və terkiblərlə yanaşı ədəbi dil hüquq qazandıran misilsiz bir qüvvəyə çevrildiyi də klassik şeir dilində daha aydın və tez bildir.

Klassik şeir üslubunun isə başlanğıcında Xətayi, başında Füzuli durdurulur. Ədəbi-bədii dil münasibətləri, hətta yaradıcılıq əlaqələri etraflı öyrənilməmiş hər iki yazıçının qəzel-məsnəvi dilində və digər janrlarda türk sözlərinin vəziyyətinə, leksik-üslubi xüsusiyyətlərinin təhlilinə keçməzdən əvvəl bir cəhəti yaddan çıxarmaq doğru olmazdı. Bu da Azərbaycanın dilində qəzel və məsnəvilər yaratmış Xətayının yazılı ədəbi dilde xalq şeri üslubunu ardıcıl olaraq davam etdirəmisi – bayatı, gəryayı, qoşma, hətta heca vəzni - qəzəllər yazmasıdır. Həmin fakt ədəbiyyatşunaslıq və ədəbiyyat tarixi çərçivəsində çıxıb, forma, janr və üslub (gəryayı formasında yazılmış təriqət şeirləri həm də dini-təbliği şeir üslubuna aiddir) əlamətləri ilə Xətayi dilinə bütövlükde nüfuz edir, ayrı-ayrı sözlərin hənsi mənəva və mənəbdən (qovşaqdan) axıb gəldiyini, mənə strukturundakı xüsusi çalarları aşkarla çıxarıır.

Xətayının xalq şeri üslubundakı əsərlərinin dilində şirinlik, dərinlik, cılıl və sigallı ruh hiss olunmaqdır. Onun sözlüyüün tərkibinə, yəni bu və ya digər lügət vahidinin hənsi mənəbdən seçilib işlədilməsinə gəldikdə, Xətayi az qala Qurbani ilə birləşir, eyniləşir. Bu rolu onların üzv olduğu üslub oynayır.

Bələliklə, Xətayının xalq şeri üslubunda yazdığı şeirlərin dilində ümumxalq dilindən və dialektində alınmış onlarca söza təsadüf edilir ki, onların şəkil və mənaca deyişmədən, eyni ilə yazı dilinə getirilmesi tarixin uğurlu haldır, şübhəsiz, şairin ədəbi dil qarşısında xidmətidir. Məsələn, qarşılık, çəgir, çayır-çəmən, yalnız (yalnız), yavan-yaşıq, əmzik, han (hay), bal, yağı, aş, savaş, yaramaz, qat ("yan" manasında), ac, tox, buyruq, öyüd, damazlıq və i.a.

Gösterilən nümunələr tipli türk sözləri və ifadələri bir sıra hallarda özlerinin yazılı şeir dilinə daxil olmaq hüquqlarını qoruyur, bəlkə də "xam" mənbəyə mənsub olmaq, yaxud yazıda kifayot qədər işlənmək, istifadə edilmək təcrübəsinin olmaması faktını dəf-

etdikləri üçün ədəbi dilde inamlı səslənir, həqiqətən yeni görünürlər. Belə söz və ifadələrin varlığı şairin xalq şeri üslubunun lügəvi normalarına, prinsiplərinə sədäqətini, xalq dilinin ehtiyatına və koloritinə əsaslaşdırılmış göstərməklə borabor, bəzən onun yeni söz yaratmaq, yaxud "köhnə" sözə təzə mənə vermek təşəbbüsünü də bürüze verməkdədir; məsələn: *pişirə-pişirə söyle sözünü;* *qarşılık qarlıca dağı gördünüm;* *ölmediğən önləmək gərək;* arş altında yönüm tutdum qıblama; eyinin sözü dişlidir; aşiqın beytullah-məşəq durağı həq nəzər etdiyi yerdir mahabbət; ...yolundan azma, elin qeybatına quyular qazma; hər ot kökü üzərə uzanıb gedər; göz görə çamura batmalı doğul... alda iki qarpız tutmali dögül; eldəki çöpə tan etmə, bax gözündəki xızana; pir nəfəsin dindəyin yüzünü edər ağ, bir söz; mərisətdən su gelib, tökülür can arxına ve s. Bu metn-misralarda şairin məcazi mənada işlədiyi *pişirə-pişirə* (düşünmək evəzina), *dişli* (teşirli, kəsərlər evəzina) sözləri sərbəst və təbii şəkildə istifadə etdiyi frazeologizmlər (idiomlar, zərbə-məsəllər) dövrün geniş oxucu və dinləyici kültəsindən asanlıqla anladığı, umub gözəldiyi leksik material olduğu üçün ədəbi-bədii dilin müvəffəqiyyətli adımları kimi qiymətləndirilə bilər. Eynilə, klassik şeir dilindəki əvvəl qoşmasına, samt və istiqamət sözlərinə rəğmən on və yön sözlərinin faalıq kəsb etməsi (bunlar bir neçə dəfə işlənmişdir), "yer" sözünün polisemantik xarakterindən qaçışması (şair həmin beytdə "yer" sözünü işlədib, leksik təkrara yol verə bilər, yaxud "duracaq yer" birləşməsindən istifadə edə bilərdi) və müasir dildəki dayanacaq mənasında "durاق" sözünü yaratması, həmçinin "can arxi" kimi təzə metaforik birləşmə bir daha sübut edir ki, Xətayi nəinki hər sözü, ifadəni xalq şeri üslubuna yaraşdırılmamış, hətta alıma və yerli sözlərə ayıq nəzərə baxmış, əsil sənətkar münasibəti başlamışdır.

Xətayının xalq şeri üslubunda yazdığı əsərlər istor onun yaradıcılığında, isterse de Azərbaycan ədəbiyyatı tarixində poetik forma və janrların inkişafı, sürətli və davamlı olması baxımından maraqlıdır.

Xətayının heca vəzni - şeirləri öz ruhuna və istiqamətinə görə Nəsiminin əruz vəzində yazdığı dini-fəlsəfi şeirləri xatırladır. Elə bəl ki, Nəsiminin eyni tipli şeirləri mözəmən darinliyini itirib dayaşlaşmış, vəznini dəyişmiş, öz dilinə görə xeyli sadələşib, kütłəvi şəkil

almışdır. Nəsiminin eyni tipli şeirləri sırasında Xətayının bu şeirləri də sözlük nöqtəyi-nəzərindən simvolikani, jargon leksikasını təmsil edir. Fərqli ondadır ki, Nəsiminin sufi-hürfi jarqonlarını Xətayda qızılbas jarqonları əvəz edir; bir də Nəsimi, dini jarqonları hazır şəkildə əreb və fars mənbələrindən almışdı, zəruri halarda jarqonlaşma əsasən yənə de əcnəbi sözlərin bətmində gedirdi, Xətayda isə ana dilinin lügət ehtiyatında.

Xətayının xalq şeri üslubunda yazdığı əsərlərin dilində ümumişlək sözlərin, hətta dialektlənən gelənlərin bolluğu uğurlu hal kimi qeyd edib göstərdik ki, bu qəbildən olan sözlər, sonradan şairin qəzel və məsnəvi dilinə əsənləqlə yol tapmışlar. Daha doğrusu, Xətayının qəzel-məsnəvi dilindəki türk söz və ifadələri ancaq özündən əvvəlki klassik şeir dilindən alınmamışdı; bunlar həm də "aşılıq-tebliğatlılıq" fealiyyətindən keçib, müəyyən ədəbi səriştə qazanınanları idı.

Şairin bir sıra qəzəllərində ana dilinin söz və ifadələri gah seyrək, gah da six-six görünür. Buna baxmayaraq, Xətay çok vaxt milli sözlərə istinadən bədii effekt yaradır, onların vasitəsilə və onlara alınma sözlərin təbii töməsi, sabit birləşmə vahidləri əsasında fərdi üslubunun bəzi cizgilerini nəzərə çarpdır. Belə halarda türkçe söz və ifadələr əruz vəzninin toləblərinə, klassik şerin təmkinli ruhuna uyuşaraq "nezm-i nazik" in layiqli materialı olurlar. Məsələn, məşhur "Qızıl gül bağış bustanım, nə dərsən?" misrası ilə başlayan qəzəldən beytlərə nəzər salaq:

...Sənin məqsudun oldur ki, mən ölüm?  
Halal olsun sənə qanım, nə dərsən?  
Əgar yatsam, min il torpaq içində,  
Dürüstürən əhdü peymanım nə dərsən?

Bu misralardakı dərin səmimiyyətə, lirik qəhrəmanın yalvarış qarşıq etirafının işqi şüası kimi axmasına, belə zarif şəkildə ifadə olunmasına səbəb nedir? Aşiq şerindəkine bənzər xoş ahəng və ruh, yoxsa Y. İmrə, Aşiq Paşa və Nəsimi şerindən davam edib gələn müraciət üsulunun intensivliyi, bədii sualların aparıcı olması? Axi, burada bədii sual kimi modallaşmaqdə olan bütöv bir ifade rədifi çevrililib, öz xəlqi təbəti ilə bütünlükə şerin dilinə hakim kəsilmiş-

dir, dilə məxsus ədaları daşıyan sözlərin ixtisarını zəruri edib, canlı nitqə mənsub olduğunu sübut edir.

Şübhəsiz, bunularla yanşı, həmin beytlər danışq dilinin boyasız ifadələrənən qurulduğu üçün dolğun və təsirlidir. Mürekkeb təbşübələr, məcazalar yoxdur. Amma şair oxucuya zövq və nəşə bəxş edəcəyinə emindir. O bilmər ki, şeirdəki ibarəli ifadələr xalq dilində yayğındır. Demək, onunla oxucu arasında daxili bir rabita, qarşılıqlı anlaşılma vardır. Ona görə də bədii idrakı çətinlaşdırıcı obrazlara burada ehtiyac duymur.

Ümumiyyətlə, Xətayi qəzəllerinin dilindəki türk sözlerinin ədəbi-bədii seciyyəsinə görə araşdırılması göstərir ki, şair lirik sepiküdə yazdığı əsərlərdə emosional lügət vahidləri, klassik poeziyadan məlum olan ənənəvi obrazlara müvafiq obrazlı ifadələr, yaxud obraz kimi işlədiyi bilən xüsusi sözlər axtamamışdır. Hətta hiss etmək çətin deyil ki, o istifadə etdiyi türkəcə lügətlərin klassik şeir üçün yararlılıq soviyyəsinə xüsusi əhəmiyyət vermir, eləcə də bu və ya digər sözün hansı mənbədə (məsələn, danışq dilindəmə, məhdud bir şivədə, yoxsa qonşu türk ədəbi dilindəmə) fealiqliq kəsb etdiyinə kifayət qədər həssəsliq göstərmir. O demək olar ki, bildiyi və yadına düşən hər sözü işlədir.

Bugünkü oxucu Xətayının klassik şeir dilindəki türk sözlerinin müxtəlif mənbələrə mənsubiyyətə ala-bezəkliyini görüb, tam elmi prinsiplərle onların ədəbi normaya münasibətini aydınlaşdırmaqdə çətinlik çəkə bilər. Hər halda unutmamalıq ki, Xətayi, səfəfi Nəsimi və "yaşda kiçik, başda böyük" müsəri Füzuli qədər söz üstündə işləyen, baş sindiran, əzab çəkən və ədəbi-bədii dilin də, bədii ədəbiyyatın da inkişaf yollarını duyan alim-sənətkar deyildi. Bundan əlavə, Xətayının şair imkanı xaricində olan səbəbler nəzərə alınmalıdır:

a) Azərbaycan dilinin dövlət dili kimi yenice rosmilaşib, bədii ədəbiyyat dili kimi fars dili ilə yanaşı irəliləməsi;

b) ədəbi dilin bütünlüklə ağırlıq mərkəzinin (o cümlədən leksiikanın) hansı sütun (dil üslubu) üzərinə düşəcəyinin hələlik müyyənəlməməsi və bunun nəticəsində, xalq şeri ilə klassik şeir üslublarının roqabətdə olması;

c) bu zaman dilin bütün səviyyələri üzrə azərbaycançanın qonşu türk dillerindən ədəbi cəhətdən ayrılmış, təcrid olunma

prosesinin həqiqətən başa çatmaması (bu özünü lügət tərkibi sahəsində xüsusi búruzə verirdi).

Deyilənlərə baxmayaraq, Xətayının müxtəlif mənbələrdən klassik şərəfatirdiyi türk sözləri içərisində ümumişlik seciyyəli vahidlərin, dənişq dili ifadələrinin o dövr ədəbi dili üçün əhəmiyyəti böyük idi. Artıq molundur ki, çox keçməmiş Nişətinin tərcümələrinde belə sözlər, ifadeler bira-on artmışdır. Lakin bunlar tərcümənin tələbi ilə meydana çıxmışdır və ədəbi-bədii keyfiyyətcə Xətayi dilindəki sözlərdən irəli getmediyi üçün ədəbi dildə təzə deyildilər; yəni adı sözlər adı olaraq qalırdılar, onlarda bədii tərəvət hiss edilmirdi.

Xətayının dənişq dilindən aldığı söz və ifadələrin ədəbi dil (yazı dili) üçün böyük əhəmiyyətini nə ilə izah etmək olar? Bu hətta normativlik baxımından ədəbi dilin, müəyyən mənada, ümumxalq dilinə qarşı durması faktına əsasən qəribə görünümüz? Məsələ ondadır ki, Xətayının istifadə etdiyi Azərbaycan dili sözleri o vaxta qədər klassik şeir dilində müşahidə edilməyən sadəlik yaratdı. Bədii dil prinsiplərindən olan sadəlik anlayışlarını qarşıdırırmalı. Nəsimidə bir məram, ədəbi dil tendensiyası olan sadəlik (məmkün qədər türkçə yazmaq!) Xətayida də bir meyil kimi qalırdı. Ona görə də klassik şeirdəki Xətayi sadəliyi XV əsr "Leyli və Məcnun" (Həqiri) poemasındaki ibtidaililik, lorusluq deyil; Nişati tərcümələrindəki adilik və basitlik, Qurbanı dilindəki tamam-kamal xəlqilik komponenti olan kütləvilik və təbiilik də deyil. Hər şeyi zaman, mühit və şəraət həll edib aydınlaşdırır. Qurbanı dilində sadəliyin ülviyəti yüzlükliklər arzında folklorda boy atıb ucalan, xalq şəri işlub ilə şərtlaşan və ustاد aşıq tərefindən inkişaf etdirilən bir cəhət idi. Bu sabəbdən də nə Qurbanidə, nə də Həbibinin başçılığı altında toplanmış şairlərin dilində ana dili sözləri Xətayi qəzəllərindəki qədər müsbət təsir bağışlamırdı; çünki heç kimdə bu sözlər Xətayi dilindəki qədər klassik şeir üçün gözlənilməz görünmür, bu cəhətdən heyrət doğurmurdur.

Xətayının xalq dilindən aldığı sözlər, ifadələr qoymadı ki, Nəsiminin tendensiyası zeifləyib aradan çıxın; imkan vermədi ki, klassik şeir işlub çətin alınma söz və tərkiblər hesabına getdiyəcə dəha da ağırlaşın.

Həmin sözləri diqqətlə öyrəndikdə belə qənaəətə gelirsən ki, onlar sanki qəsdən – alınma lügətlərin, tərkiblərin çətinliyini dəf-

etmək, unutdurmaq və ana dilinin təsiri altında neytrallaşdırmaq məqsədi ilə işlədilmişdir. Yuxarıda qeyd etdiyimiz ən müsbət cəhət isə o iddi ki, həmin sözlər mahz klassik şeir dilində işləndiklərinə baxmayaraq, əksər hallarda müstəqim mənə daşıyırırdılar; bəzən eyni sözdə her iki mənənən paralelizmi müşahidə edilsə də, müstəqim mənə aparıcı, mecazilik müşayiət edicidir.

Əlavə edək ki, Xətayının qəzəllərində tez-tez "xaric" mətbəb-lərə, siyasi-ictimai motivlərə rast gəlmək olur. Bu haldə də adətən şair fikrini çox açıq-aydın şəkildə, milli sözlərlə ifadə etməyə çalışır, obraxlılıqdan çəkinir; məsələn: "Mənəm sultan Xətayı Heydər oğlu, Mənim yolumda qovğalar gərəkdir" bəytində olduğu kimi.

Şairin qəzəllərində ana dili sözlərinin leksik-semantik xarakteri ilə yaxından təməş olmaq üçün bəzi nümunələrə (mətnlərə) nəzər salıq.

Avlaxdə bu gün avlarkən yerə yolu xudum,  
Bir aydan artı, gün kimi didar yolu xudum...  
Dün varmış idim bağçaya gül dərməgə,  
Əməm Sundum elimi bir gülə, sad xarə yolu xudum.  
Güli-xoşbu var ikən elim tikənə sərtməzəm.  
Ayda-yıldı bir gəzər gözüm, görər yüzün sənin,  
Ey mənim gərgi güvəncim, yar, səndən küşmişəm.

Bu tipli misralarda lirizmdən çox, epiklik ünsürləri, ahvalat ruhu, mənzum həkaya tonu vardır; çünki eksoriyyəti təşkil edən türk sözləri öz həqiqi mənalarında işlənmiş və onlar misralardakı fikirlərin mənsub dildə ifadəsi üçün tam imkan yaratmışlar. *Bu gün ovlaqla ov edərək yara rast galdı... Gecə bağçaya gül darmaya gəmişdim... Əlimi bir gülə uzatdım... Gözüm sənin üzünü gəzar* (amma) *ayda-ilda bir (dəfə) gərər və s. Diqqət edilərsa, klassik şeir dili nümunəsi olmaq etibarilə burada əsil poeziya əlamətləri çox zəifdir, ünsürlər şəklindədir. Belə ki, birinci növbədə gəzə dayən cəhət söz sırasının pozulmasıdır ki, bunu ancaq ritmik inversiya hesab etmək çatdırır (bu, şifahi nitqdə də baş verir). Misallarda diley ədəbi-bədii görkəm vermek məqsədi ilə qəfiyə yerində alınma sözlərdən (didar – sad xar), bədii təyin kimi aydan artı, gün kimi epitetlərindən, "gərgi güvəncim" metaforik birləşməsindən, gül və tikən/xar, bir və sad (yüz) sözlərinin təzadlı karşılaşdırılmasından.*

*dün* (gece) arxaizmindən istifadə edilmişdir. Bunlar azdır və həmin alınma sözler, yaxud "gergi güvənc" (sevgili, istekli) metaforası asan anlaşılan digər sözlərlə o qədər də yapışlıqlı deyil.

"Güli-xoşbu var ikan əlim tikanı sürtməzəm" misrasındaki "tikan" sözünün həm də məcazi mənənə (istiqi kimi) qavramaq olar; bunu beytdəki obrazların müvaziliyi aydın göstərir: *Keyki-rəna var ikan zağı sıkar etmək nədir?* Müqayisə et: *Xoş ətirli gül-gözlə ceyran, tikan - qarğə*. Amma beytin sonuna çatana qədər "tikan" ismini obraz kimi qavramaq mümkün deyil; çünkü onu bir obraz hüququnda nə kontekst yetkinleşdirmiş (əksinə, konkret və real oya (gül) ilə qarşılaşdırılmış buna mane olur), nə də əlahiddə - ədəbi-bədi ədəlin özündə o, məlum kimi obraz kimi xüsusişib yayılmışdır (Füzulinin misrası ilə müqayisə et: *Gül bərginə batan nə dikändir? - dedim, dedi...*).

Nümunələrdə (misra və beytlərdə) fikirlərin ədədi ifadəcə seviyyəsi yüksək olmasa da, müstəqim menəli *av lax, avlamaq, yoluxmaq* (tuş gəlmək, rastlaşmaq əvəzində) sözərinin, *ayda-ildə qoşa* sözünün, "gözüm gəzer" ifadəsinin xüsusi bir əsərbəstliklə işlədildiyinə şübhə yoxdur. Belə söz və ifadelerin Xətayı dilində tez-tez görünməsi, onun qəzel və məsnəvilerində vaxtaşın boy göstərməsi şair üçün təbii bir ehtiyaca çevrilmişdi, danişq dili motivlərini ədəbi-bədi dili daşımaq meylində ireli gəldi və bu cəhət, əslində, klassik şeir dili məhvindən götürdükdə, onun fərdi üslubunun esas olamətlərindən sayılmalıdır.

Xətayı dilində say, əvvələk və fellərdən başqa (bunlar cüzi miqdarda arxaikloşmeye məruz qalsalar da, ümumən orta əsr ədəbi dilimizin lügət tərkibində sabit kateqoriyalardır), digər nitq hissələrinə aid bir sira lügət vahidləri (gətirdikləri) semantika ilə də ədəbi dilde möhkəmlənmışdır. Məsələn, Xətayidə aşağıdakı sözləri qeyd etmək olar: *yağlıq* (örpək və el yaylığı mənasında), *ilik, sövgü, sevgili, qayqu, yanlış, yuxu/uyxu, gecə, gecə-gündüz, kirpiq, yardım, bəniz, künç, qurşaq, baydaq, tük, yapraq, qarğıs, lal, varış yox, yerü kök, artux, digər, qulluq, yatağ, ançax* (ədat vəzifəsində, *danla* (sübə), *quru, son, qarğı, keçit, dos-dogrı* (doğru sıfətin şiddetləndirmək dərəcəsi), *irax, uzax, işıqlı, yoldas, qonşu* və s. Əlbəttə, bu tipli sözlərin ancaq bəzisi yazılı ədəbi dili Xətayı ilə gəlmədi; onların çoxunun daha əvvəller ("Dədə Qorqud" və Nəsimidə) işləndiyi məlumdur. Amma həmin sözləri bir daha xatırlat-

mağə, şairin "adına yazmağa" dəyər. Çünkü XV əsr Azərbaycan ədəbi dilinin klassik şeir üslubu materialları (Həqiqi, Kişvəri və s.) üzərində müşahidələr göstərir ki, qeyd etdiyimiz sözlərin əksəriyyəti az qala unudulmuş, fealiyyətdən qalmışdır; onların əvəzində yənə də fars və ərəb kəmlər işlənməyə başlanılmışdır; məsələn: *eq, niqab, fikir, sahv, zülf, xab, şab, müjgan leylü, nahar, apkəm, axar* və s. Bu əcnəbi vahidləri Xətayının özündə və əsirin digər yazıçılarının dilində de görmək olar. Ancaq bu fakt əkserən ənənə ilə bağlıdır (elsə XV əsr yazı dilinin verəsəliyi idi); təkrar-təkrar işlədiklərinə baxmayaq, milli sözlər qədər yazılıçının "yazdığı kimi düşündüyü" nüks etdirə bilmirdilər.

Ana dili sözlərində isə bir sorbəstlik, təbiilik və tekidililik duyulur. Deyək ki, "esq" monasında işlədiyi "sevgi" sözündən Xətayı həm isim, həm də nisbi sıfat kimi ("sevgili", "sevimli" mənasında) istifadə etmişə (*Bilməzəm canımmıdır, ya sövgü yarımdır gedər*); "yağlıq" sözünün beş beytlik qəzəlin hər beytində işləmiş, onun çoxmənailiğini nəzərə çarpdırmaq məqsədi güdmüşdür. Həmin sözün ümumxalq dilində bəlli olan üç mənası aydın-əskar görünürməkdədir:

### 1. Baş örtüyünün (laçək):

Gül-gül oldı arızın sövqin görübən şəmi-dil,  
Düşsə zülfün əksi şol gül yağlığ üstə dal-dal.

### 2. Cib dəsməli (yaylıq):

Natovan könlüm düşər yağlıq nümunə əldən-əla...

### 3. Üz örtüyü (niqab):

Rəhm qıl gol yağlığın götür yüzində ey sonəm...

Bu sonuncu mənədə yaylıq sözünün Vəqif dilində təkrar olunduğu məlumdur:

Nə ağızında yaşmaq, üzündə yaylıq,  
Cırkinlik üzünü bürüyəndər.

Nümunə göstərdiyimiz sözlərin bir qismi (*sevgi, sevgili, yanlış, saç, kirpiq* və s.) ədəbi dildə fars və ərəb "tarəf-müqabil" lərino, sino-

nimlərinə qarşı xüsusi şəkildə durduqları üçün, bəzisi ümumxalq dilinin leksik-semantik sistemində və qrammatik quruluşunda baş verən təbədülüti ədəbi dildə də canlandırdıqları üçün əhəmiyyətlidir (məsələn, "artıq" sıfatının qoşma vəzifəsində, "ancaq" bağlayıcısinin adat kimi işlənməsi: *nə cansan sən manım canudam artux...*; *mana ol dust bolsa dust ançax...*). Bir qrup sözlər isə dövrün ədəbi-bədii dilində söz və ifadə yaradıcılığı baxımından, obraz vasitəsi olmaq nöqtəyi-nazərindən diqqəti cəlb edir. Məsələn, şairin "Nesihətnamə"ндəki "Zahirdən batine dos-doğru yoldur" misrasında "doğru" sıfəti özünün şiddetləndirme dərəcəsində morfoloji kateqoriya əlaməti bürüzə verdiyinə görə yox, dərəcə əlaməti ilə birlikdə yeni bir semantik vahidə çevrilidiyin üçün maraqlıdır; yeni ünvani anlayışına müvafiq olaraq, "doğ-dogrular" – yönəlmis (doğrulmuş), istiqamətlənmis yol mənasındadır. Ayndır ki, dərəcə əlamətindən mehrum olunmuş şəkilde "doğru yol" ifadəsi həmin məzmunu daşıdır. Yaxud xalq dilinin əsas lügət fondundan alınmış *quru sıfətinin, atəgi, yataq və qurşaq* isimlərinin kontekst daxilində mena həcminin necə genişləndiyinə, semantik radiusların ekspresivliyə doğru necə uzandığını diqqət edək:

Bu quru cismimə can sənmi geldin?  
Bu məhəbbət etəgini əldən qoyaram yoxdur.  
Bu Xətayi qulluğa bağlandı xidmət qurşağı.

Burada *quru cism, məhəbbət atəgi, xidmət qurşağı* kimi ismi birləşmələrin birinci və ikinci komponentləri mətn daxilində sadəcə macəzilik baş qaldırılmışdır, bunu xüsusi bir cəhət, yeni emosional boyanın xüsusi qeyd edə bilərik. "Quru cism" – tamam gücdən düşüb zəifləmiş, ariq və ciliz bədən mənasındadır. Orta əsrlərin farsdilli ədəbiyyatında da bu ifadəyə təsadüf edir. Diger sözlər isə belə deyil; onlar xalis poetik funksiya daşıyır, obraz anlayışı və obrazlılıq təsvərvü yaradır, öz hərfi mənasına arxa plana keçirib, birinci teraflərlə vəhdətə bütün ibarəyə çevirilirlər. Poeziya dilində belə ifadələri şərti olaraq "fərdi frazeologizm" nümunəsi hesab etmək mümkündür.

Bir anlığa "atəg", "yataq" və "qurşaq" sözlərini həmin mətnlərdə ya öz həqiqi mənalarda, ya da kontekstdən çıxan yaxın mənalarda (məsələn, "yataq" əvəzinə "məskən", "yurd") qəbul

edək. Bu şəraitdə "məhəbbət etəgi" və "xidmət qurşağı" kimi söz birləşmələri haqqıqtən mənasız və mücarred ifadələrə, "ərənlər yatağı" isə şairəna donunu çıxarıb, nəşr dili elementinə çevirilir.

Xətayi tərəfindən ədəbi dili göstirilmiş "dövlət elçişi" ifadəsi mürrekkeb söz kimi dərk olunur və yeniliyi ilə diqqəti cəlb edir:

Bu qui biçarəye, şah, sən yetərsən,  
Ey dövlət elçişi, şahdənmi gəldən?

II növ ismi söz birləşməsi kimi qurulmuş ifadənin her iki tərəfində mənaca genişlənmə, artım vardır. O mənada ki, ərəb dilindən alınmış "dövlət" Xətayidə əvvəl və sonra da ədəbi dildə kifayət qədər işləndiyinə baxmayaraq, əsasən iki mənasında (səadət, xoşbəxtlik; var-dövlət, sərvət) nəzərə çarpır. Məsələn, müqayisə et:

Baba malından ne fayda, başda dövlət olmasa?  
Kitabi-Dədə Qorqud

Dövlətinə bu dünyadan olma müqəyyad, ey könül...

Füzuli

Xətayi isə metndə sözün yuxarıdakı məna çalarları ilə (sanki burada xoşbəxtliyə, maddi zənginliyə işarə vardır), sözü əsasən cəmiyyəti idarə edən aparat, hökumət mənasında işlətmədir.

"Elçi" sözü də Xətayidə əvvəl və sonra, bütün XVI əsr boyu ümumxalq dilində və ədəbi dildə çox işlənən sözlərdəndir. Bu söz hətta farsdilli ədəbiyyatda da nüfuz qazanmışdır. Məsələn, safavi dövrünə aid farsca mənbələrdən birinin adında müşahidə edilməsi (ilçə) maraqlıdır:

Ela bu faktın özü göstərir ki, "elmi" adıca xəber və məktub aparıb-götürən "qasid" dən (ərəb dilində coxmenalı sözdür) xeyli fırqlənib, ictimai məzmun daşıyan termin səciyyəli söz olduğu üçün fars katibləri ərəbi sözə yox, türk sözünə üstünlük vermişlər. Ona görə də Xətayidə dövlət və elçi sözlərinin birikməni mürrekkeb söz kimi daha geniş mənada (səlahiyyətli, rəsmi adam, sefir) başa düşürük və bədii dil baxımından metafora olan bu

İfadəni ədəbi dilin lügət tərkibində içtimai-siyasi leksika nümunəsi sayınq. Amma bundan fərqli olaraq, yenə də mürekkeb söz kimi başa düşülən metaforik "elçi daşı"nda (Səcəd qılır idi elçi daşın) birinci tərəfin mənası qismən dardır; bu da təbiidir – söz attributiv mövqedədir, ümumxalq dilindəki həqiqi mənasından o qədər də uzaqlaşmamışdır.

Xətayının işlətdiyi mürekkeb sözlərdən biri "dinsevər" sıfətidir (*sağınmanız Xətayidir dinsevər*). Bu söz müasir dildə işlənməsə de, öz dövrünə ədəbi dili üçün onun əhəmiyyətini təmin edən cəhət o idi ki, şairin, ana dilində söz yaradıcılığı prosesine, mürekkeb söz düzəltmə üsuluna sadiq qaldığını eks etdirirdi. Məlumdu ki, "bu növ mürekkeb sözlərin əhəmiyyəti bir qismi... feli sıfət tərkibləri əsasında formallaşır" [48, 218] və indiki ədəbi dilimizdə "sevər" feli sıfətinin iştirak ilə düzəlmüş "əməksevər", "sühlsevər" kimi sözler işlənənəkdədir.

Nəsimidən sonra Xətayi ana dili sözlərindən təşkil olunmuş nominativ və predikativ tipli söz birləşmələrini çox işlədən şairlərəndər. Belə söz birləşmələrinin həm lügəvi, həm də qrammatik sistem etibarilə milliliyi onun dilində fikir aydınlığını təmin edən cəhətlərdən biridir. Bedii xarakterinə, obrazlı təfəkkürə münasabetine görə bir-birindən fərqli xüsusiyyətləri olan həmin söz birləşmələrinə dair onlarca nümunə göstərmək olar, amma sintaktik aspektində olsa da, dilçiliyimizdə kifayət qədər öyrənildiyi üçün [20, 22-42;49] bəzi nümunələri fakt xatirinə teqdim edirik; məsələn: *ağ yüz, qara su, yəxsi gün, işıqlı göz, bağlı qapı, axan çaylar, doğrı söz, kirpik oxi, uzun gecələr, qaşım yayı, suya giricə, saçın kimi sola-sağ'a düşmək* və i.a.

Şübə yoxdur ki, Xətayının istifadə etdiyi müxtəlif frazeoloji vahidlərin hamısı ədəbi-bədii dil üçün yenilik deyildi. Hələ XIII-XIV əsrlərdə (Həsənoğlu qəzalında və Nəsiminin onlarca gözəl şerində) frazeologizmlər klassik şeir dilinə ustalıqla yeridilmiş, bədii dilin təsvir və ifadə vasitələri içərisində canlı, müthəherrik qüvvə olmuşdular. Bununla belə, özüne qədərki ədəbi dilin şifahi və yazılı qolunda six-six nəzəre çarpan, davam və inkişaf etdirilən bu müsbət xüsusiyyəti bir daha təkrar etmək Xətayının öz xeyrinə idi, ümumiyyətlə, onun şeir dilinin ruhuna, təbiətinə uyğun idi. Demək olar ki, Xətayi timsalında (əsrin I rübündə) frazeologiyanın Azərbaycan

klassik şeir dilinə gəlməsi müsbət və xoş bir ənənəyə, perspektivli dil üslubunun müüm qayda-qanunlarından birinə çevrilirdi.

Xətayi dilinə en çox müşahidə edilən frazemlərdən idiom, ibarə, zərb-i-məsəl və hikmetli sözləri göstərmək olar. Frazeoloji vahidlər, xüsusilə, sonuncular şairin dilində serbest şəkildə, "impromoviya" yolu ilə (yəni komponentlərin bir-birindən ayrı düşməsi, onlardan bu və ya digerinin öz sinonimi ilə eşvəzlenməsi və s. mənasında) işlədilmişdir. Bu cəhətin səbəbini araşdırarkən aydın olur ki, Xətayi dilindəki frazemlərdə baş verən leksik, yaxud qrammatik təbəddülət tekce şeir dili ilə (məsələn, inversiya) yox, həmdə danişq dilinə xas olan serbestliklə şifahi nitq axınının xarakteri ilə şartlanır. Bezi nümunələri kontekst daxilində nəzərdən keçirək.

Bu Xətayi oldı Məcnun, dağō düdüj ahu tok.  
Yerde qalmaz çün beləsən, ey molok, alım monim.  
Bu Xətayi basdan eyağə üzülmüdüür tamam.  
Sıdq ilən bel bağlıemiş, durnmış fitühi-rozm üçün.  
Könül bir yara vermişdir, Xətayi.  
Özgə aşıqlar əgərçi dil veril dildarına...  
Qulax tut bu sözün mənisin anla.

Büsati-eyş ecəb ruzgar imiş, mana ne?  
Ayıtdıım qaşını işvə qıl, aydır ki, göz üstü.  
Baxdım ki, görüm ol gözü; dedi ki, yüz üstü,  
Diger yerden dayanar asımano...

Ululuğ ister isən qulluğ eylo,  
Əyag bir-bir basarlar nərdivanə.

Həmin misralardakı idiomların hər biri öz növbəsində şairin rübabına xidmət edir, onun fikirlerinin poetik ifadə tərzinə yardım göstərir, əsasən estetik kateqoriya kimi qiymətləndirilən ədəbi üslubun çəvik və tutumlu ünsürlər; vasitələri şəklinde görünür. Məsələn, fəllərin fəal iştirakı ilə formalılmış idiomlardan ikisi (Məcnun olmaq, dağa düşmək) yanaşı işlətməklə şair və oxucu qazanmışdır! Bu faktı elm və sənət mizanında çəksək, görərik ki:

a) idiomlarsız misra – cümlədəki fikir quru və bəsit, sadə məntiqi hökm kimi ifadə olunar, qətiyyən sənət dili nümunəsi sayla bilməz;

b) leksik-semantik cahetden her iki idiom aynı anlayışı oks etdirir: məcazi ekvivalenti, dəli olmaq müstəqim məzmunu - sevmak, aşiq olmaqdır;

c) üslubi cahetden bunlar sinonim (nisbi) ifadələrdir; həm tekrardırlar (eyni anlayışla bağlı olduqları üçün), həm də təkrir (badii tesiri qüvvətləndirdikləri üçün);

ç) her iki idiomun bir müştarık badii təyini, - epiteti (ahu tek) vardır. Deməli, misra-cümldə "aşiq olmaq" anlayışının obrazlı ifadəsi pillə-pille yüksəlmış, "ahu tek" epiteti vəsitəsilə xeyli gücləndirilmişdir. Xatırladaq ki, burada söz sırasının dəyişməsi sərf badii məqsəddən irəli gelir. Çünkü birinci feli birləşmədə ("Məcnun oldu" idiomunda) söz sırası pozulmasa, birləşmə ancəq predativlik xarakterində olur və onun ad hissəsi lazımi ekspresivlik kəsb etmir; söz sırası dəyişen kimi "Məcnun" badii vürgunu öz üzərinə götürür, "Xətayı" sözü ilə qarşı-qarşıya durur, həm əfsanəvi aşiq (xüsusi isim) mənasında, həm də müstəqim mənasında (ərəbə), təyin-söz kimi anlaşırlı; beləliklə, predativlik vəzifəsini ifa edən birləşməyə attributivlik çaları da əlavə olunur (Xətayı kim və nə oldu? Xətayı necə oldu?). Nəşr cümləsindən fərqli olaraq, "ahu tek" epitetini də sona köçürülməsi onun badii təyin vəzifəsini feallaşdırır.

Nümunələrdən göründüyü kimi, "ahim yerde qalmaz", yaxud "könül vermişdir" idiomlarından da istifadə edilərkən frazeoloji prinsip pozulmuşdur. Birincidə söz sırasının dəyişməsi şeir dilinin (vəzni) tələbi ilə, ikincidə terafların aralı düşməsi əsasən danışq dili ilə bağlıdır (xüsusile araya daxil olan bir sözü məntiqi vuruq altına düşərək, konkret miqdardı bildirir (vahid, tək), mütələqlik, təkidlilik çaları ilə səslənir; bununla da qeyri-müəyyənlik yaratmaq xüsusiyyətdən xilas olur).

"İnsan səbirli, sade və təvazökar olmalıdır" kələminin kökleri Şərqiñ dini-fəlsəfi ədəbiyatındadır. Bu əxlaqi motivlə əlaqədar olaraq ərəb və farsdilli bedii ədəbiyyatda müxtəlif variantlı onlarda hikməti söz yaranmışdır. Xətayidə bu tipli "söz"lərin farscadan kalka yolu ilə yanadığı hiss edilir. "Dirək yerden göye dayanar", yaxud "böyük (hörmətli) olmaq isteyirsənə, qulluq eylə (özünü qıl kimi apar)" cümlələrində vurğulu sözlər (yerdən və qulluq) eyni mənada - özünü aşağı tutmaq, təvazökar olmaq mənasında işlənmişdir. Müqayisə et:

Sərvəlik istər isən, üftadəlik şüar et,  
Kim düşmədən oyağı çıxmadi başa baba.

Füzuli

İsmi idiomların əvəzliklərdən töşəkkül tapmış spesifik bir növündən - mana nə? elliptik ifadəsindən<sup>1</sup> məhərətlə istifadə olunmuşdur. Şair həmin ifadənin qəzelin rədifiñə çevirmiş, ümumxalq dilindəki laqeydiylik, bigənəlik məna çalarları ilə yanışı, şerin lirik ruhuna uyğun meqəmdə idiomun az seziñə ümidsizlik, təessüf və mayusluq çalarlarını eks etdirə bilməmişdir. Ona görə də idiom qədərki metaforik sözlərin ifadə etdiyi məzmuna qarşı modallıq münasibətindədir (mistranın müstəqim məzmunu belədir: yaxşı yaşamaq, aylınmak, kef çəkmək, asıl ruzgar, güzəran olsa da, məna də, manim ki, buna imkanım yoxdur).

Xətayinin işlətdiyi ismi idiomlar içərisində "göz üstə" ifadəsi xüsusi dikkətəlayiqdir. Əvvəlcə qeyd edək ki, bu ifadənin qeyri-müstəqim mənası onunla həməqfiyi olan ifadaya da təsir etmiş, "yüz üstə" ifadəsi məcazi mənada xalq dilindəki qulagının ardını görmək, boynunun dalını görmək və s. idiomlara ekvivalent olmuşdur. Çünkü ümumxalq dilində və adəbi dildə mürəkkəb zərf kimi işlənən "üz üstə" ifadəsi müstəqim məna daşıyır. Məsələn, müqayisə et: *Sürüşdü birdən-bira, Dəydə üz üstə yerə* (Sabir). "Göz üstə" ifadəsinin özüne gəldikdə isə, onu şairin tapıntısi hesab etmək, klassik şeir dilini estetik cahetdən zirotländirdən faktlardan biri kimi qiymətləndirmək lazımdır. Belə ki, özlüyündə tösdinq söz-cümələrdən olan "göz üstə" ifadəsi mətnədəki fikro münasibətdə həm bütöv bir vahid kimi modallıq səciyyəsindədir (müqayisə et: *Dedim qışına işva qıl, deyir ki, göz üstə...*). Yəni: Qaş dedi ki, göz üstə, qılarım, həm də birinci cümlənin qeyri-müstəqim obyekti tamamlığı (qaş) ilə inca şəkildə əlaqələnmiş, daha doğrusu, "göz" dilimizin leksik-semantik sistemində "qaş"la bağlı məna əlaqəsini itirməmişdir. "Qaş" sözü ilə daxili əlaqədə "göz üstə" ifadəsinin müstəqim məzmunu ustalıqla canlandırılır: qaşın göz üstündə yerləşdiyinə xəfi işarə vurulur. Həmin bu hərfi məna icra olunacaq işin imkan və gerçəklilik baxımından ehtimallığını aradan qaldırır (qaşın "işvə qılma" sini reallaşdırır, çünkü o, "göz üstündədir"). Təbii ki, qaş və gözün "relyef" yaxınlığı, ister ayrıraqda, isterse də bir yerdə hər iki işlənmişdir. Müqayisə et:

<sup>1</sup> Şoxssız cümlə şəklində belədir: məna nə var?

sözün feal iştirakı ile formalaşan müxtəlif frazeoloji tərkiblər, ana dilinin lügət ehtiyatında qosa söz kimi sabitləşən göz-qas ifadəsi və s. şairə yaxşı məlumdur. Bütün bu məna və anlayışlar şair qələmin-dən axır, bədii-məntiqi informasiya şəklində bir mísra daxilində təmərküzleşir, estetik faktora çevirilir. Yüksek emosionallıq da ele bunun naticasında hasil olur. Bu, çox zəif bir poetik üslubdur. Duyulub, dark olunması qədər yaradılıqlı prosesinə emalı tətbiqi də çatdırır. Bu bədii üsul adəbi üslubun detallarından biri kimi görünə bilər, amma her bir şairin fərdi dil üslubunda çox qüvvətli komponentlərdən sayılmalıdır. Bu üsuldan fərdi poeziyada Nizami, Xaqani, Sədi, Rumi, Hafız, Cami və başqları türkilli poeziyada Nəsimi, Lütfi, Nicati, Nəvayı, Həbib, Xətayi, Bağı, Saib, Qövsi və b. söz ustaları istifade etmişlər. Hemin poetik üsul Hafız və Nəvai şərində çox gözəl bəhərlər vermişdir. Lakin adı çəkilən şairlərdən heç biri həmin üsul mükəmməl yiyələnmək baxımından Füzuliye çatdırır. Bizim fikrimizcə, bu cəhətdən Füzuli keçilməz sədd olmuşdur.

### FÜZULİNİN DİLİ XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN ƏN YÜKSƏK MƏRHƏLƏSİ KİMİ

Dilimizin lügət tərkibinin leksik, semantik tutumu, ədəbi-bədii məzmunu bütün siqliyi və parlaqlığı ilə Füzuli dilində nezər çapır. Füzuli, heç şübhəsiz, XX əsra qədərki ədəbi dilimizin tarixində an zəngin söz ehtiyatı olan şənətkardır.

XVI əsəri dilinin Füzuli dili timsalında öyrənilməsi lügət tərkibinin Azərbaycan qatınlarında keyfiyyət mazmununu, daxili deyimləri ona plana çəkməyi tələb edir. Heç bir kamιyyət göstəricisi Füzuli dilinin, onu yetirən və yetkinləşdirən ədəbi dil mühitinin, şənət aləminin mahiyyətini və əzəmetini elmi şəkildə bürüze vera bilməz. Deyildiyi kimi, şairin Azərbaycan dili ehtiyatı həcmədən geniş və ana dilinin on mötəber, sanbalı kütləsi onun poeziyasının ciyinləri üstündə adlayıb keçməkdədir.

Deyək ki, hər cür sözdüzəltmə, ədəbi dil üçün təkcə leksik vahid, fakt kimi maraqlı olan yenili sözlər axtarır tapmaq və onları xüsusi şəkildə nezər çarpmır, bununla da vəzifəsini bitmiş hesab etmək Füzulinin elmi dünyagörüşünə, linqvistik təsəvvürlərinə və fərdi üslubuna yaddır. Əksinə, şair xalq dilinin əsas lügət

fondundakı "hazır" sözlərə arxalanır, onlara inanır, xüsusilə milli vahidlerini öz şeir dilinin hərəkatverici qüvvəsinə çevirir.

Füzuli ədəbi-bədii dilin böyük gözətçisidir, havadarıdır. Onun şeir dilini isə üslubi baxımdan nizamlayıcı bir qurğuya bənzətmək olar. Xətayidən fərqli olaraq, Füzuli arxaizm, vulqarizm və dialektizmlərə, jarqon leksikasına qarşı çox həssasdır, yeri galonda barışmazdır, hətta müqavimət göstərən yazıçıdır. Onun on böyük qayıçı ayrı-ayrı sözlər, ifadeler üzrə ana dilinin bəkaratını qorumaq, açıq seziñen on böyük vəzifəsi issə bu dilin mənəvi qüdrətini göstərmək, xalqın sözlərde yaşayan hissəyyatma, zövqünə və psixologiyaşına sadıq qalmاق və birincisi növbədə, sözün məna daqiqiliyini saxlamaq – söz və məfhüm arasındaki münasibətin xalq tərəfindən neçə həll olunub, ifadə edildiyini tehrif etmədən canlandırmışdır.

Füzulinin ana dili sözlərinə ayıq-sayıq münasibəti, onlara alim-sənətkar düşüncəsi ilə yanaşması füzulüñaslar tərəfindən dənədən qeyd olunmuşdur. "Füzuli və söz", geniş mənada, çox böyük problemdir – ədəbiyyatşunaslıq (poetika), dilçilik, estetika və s. elmlər üçün zəngin material verən baş mövzulardandır. Burada hamim mürəkkəb problemin cüzi bir hissesi, XVI əsr Azərbaycan ədəbi-bədii inkişafi səviyyəsi və səciyyəsi ilə bağlı olan bəzi cəhətlər şərh ediləcəkdir. Məqsadımıza uyğun olaraq, əsasın Azərbaycan sözlərindən, onların qrammatik xüsusiyyətlərindən bahs etməklə kifayatlı�ırı.

Azərbaycan ədəbi dilinin inkişaf tarixində mühüm xidmətləri olan Füzulinin əsərləri dilin bütün sahələri üçün maraqlı dil faktı verir. Onun nezəm və nəşr əsərlərinin dilini nezərdən keçirərək məlum olur ki, şair öz dövrünün kamil, savadlı bir sənətkar olmuşdur. Füzuli zəngin söz ehtiyatına malik olub ondan ədəbi-bədii dilin xarakterinə uyğun şəkildə istifadə etməyi bacarmışdır. Füzulinin söz ehtiyatının an zəngin xüsusiyyətdən biri xalq danışq sözlərinin, xalqın həyat və mösiətinə aid sözlərin çoxluğudur. O öz fikir və duyğularını xalqa çatdırmaq məqsədilə xalq danışq dilindən məharətlə istifadə etmişdir. Dövrünə görə Füzulinin dilindəki xalq sözləri və ifadələrinin geniş şəkildə işlənməsi onun xalqa, zəhmətkeş kütlələrə yaxın olduğunu göstərir.

M.C.Paşayev Füzuli dilinin bədii xüsusiyyətlərindən bahs edərkən onun malik olduğu söz ehtiyatını belə qiymətləndirmiştir.

"Füzulidə söz ehtiyatının zengin xüsusiyyətlərindən biri xalq sözlərinin xalq hayatı və məsiətinə aid olan, ədəbi dildə bəlkə də ilk dəfə işlənən sözlərin çoxluğuudur" [4, 47].

Doğrudan da, Füzulinin əsərlərində xalq danışq dilinin güclü təsirini məhz danışq dilindən, xalqın hayatından qidalandığını görmək olar. Onun Azərbaycan dilində yazdığı əsərləri bir de ona görə qiymətlidir ki, əreb-fars dillərinin hakim olduğu bir dövrdə Füzuli məhz ana dilində – Azərbaycan dilində yüksək seviyyəli əsərlər yaşamışdır.

Azərbaycan ədəbi dilinin inkişaf tarixinin araşdırılmasında XVI əsrda yaşayıb-yaratmış Füzuli dilinin lüğət tərkibinin rolu müümətiyyətə malikdir.

Bu baxımdan, Füzuli dilinin tedqiqatçılardan olan H.Mirzəzadənin Füzuli dilində işlənən Azərbaycan sözlərinin çoxluğu xalq təfəkkürünün milli mədəniyyətimizin bir forması kimi dövrün ədəbi dilinin manzərəsini təsvərv etməyə bir açardır [19, 31].

A.Axundov Füzulinin ana dilini, milli mənsubiyətini müeyyənələşdirmək üçün onun öz əsərlərinin dili üzərində müşahidələrini bələ izah edir: "O öz dövrünün neinki yazı dilini gözəl bilirdi, eyni zamanda, xalq danışq dilinə, onun dialekt və şivələrinə də yaxşı bələd idi. Bu baxımdan, dili uşaq yaşlarından ancaq məsiət dili mühitində ata-ana danışından exz edib öyrənmək olardı" [16, 7].

XVI əsrin avvəllerində Səfəvilər dövlətinin yaranması və doğma Azərbaycan dilinin vətəndaşlıq selahiyəti eldə etməsi ilə bağlı ədəbi-bədii dilimizin mövqeyə qalxmasında Füzulinin rolu böyükdür. Füzuli Azərbaycan ədəbi dilini inkişaf etdirmək, onun saflığını qoruyub saxlamaq, lüğət tərkibini daha da zənginləşdirmək kimi məsələlərə xüsusi diqqət yetirmişdir.

Füzuli əsərlərini əsasən ana dilində yazmaqla zengin və yeni keyfiyyətlə Azərbaycan bədii dilinin inkişafında yeni mərhələ yaratmışdır.

Öslində, Füzuli əreb, fars və Azərbaycan türkçəsində yüksək məzmunlu əsərlər yaratmışdır. Her üç dildə əsərlər yazmasını özü bələ izah edir:

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,  
Onda min zövq artıran hər dörlü nemət düzmüşəm,  
Süfrəmə hər bir qonaq gelsə, xocalot çəkmərom.

Fərqi yox, ya türk gölsin, ya əreb, yaxud əcəm.  
Kim gelir gölsin, aparsın hər nə ister xatırı,  
Qurtaran nemət deyil, süfrəmədə olmaz heç na kam.

Füzuli Azərbaycan dilində yüksək məzmunlu şeir yazılmasında əsas məqsədini bələ ifadə edir:

Ol səbəbdən farsi ləfzilə çoxdur nozм kim,  
Nezmi-nazik türk ləfzilə iкon düşvar olur.  
Lehceyi-türk qəbulu nezm-tərkib etməyib  
Əksərən əlfazi namerbutu nahəmvar olur.

Xalqın zövqünə və ruhuna daha yaxın olan şeir növü – qəzəl Füzuli yaradıcılığının əsasını teşkil edir. O, ana dilində yaratdığı qazəllərində sadə, aydın və başa düşümlü dil vahidlərindən istifadə etməyə çalışmışdır.

Könül ister ala bir səri-zülfündən leyk,  
Vermədən can diller almaq, sanır asandır bu.

Yaxud:

Sürdü Məcnun növbətin şimdə banam rüsvayı-eşq  
Doğru derlər hər zaman bir aşiqin dövrənədir.  
Ey Füzuli, ola kim rəhm edə yar əşqanına,  
Ağlagıl, zar olunca kim, zar ağlamaq imkanıdır.

Bu qazəllərdə demək olar ki, azərbaycanlı oxucusu üçün anlaşılmaz, qəliz əreb, fars sözləri yoxdur.

Füzulinin ana dilində olan divanlarının ən qədimi Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmaları İstututunda 2082 nömrəli şifrə ilə saxlanılan nüsxədir. Həmin nüsxə şairin vəfatından 16 il sonra, 1573-cü ildə yazılmışdır. Divanın fotofaksimeli 1958-ci ildə çap olunmuşdur.

Füzuli "Divan"ının "Dibaça"si, "Şikayətnamə"si və eləcə də onun yaradıcı tərcüməsi olan "Hədiyat-üs-süədə" kimi əsərləri Azərbaycan ədəbiyyatında orijinal nəşr abidələri sayılır. Bəlliidir ki, Füzuli Hüseyin Vaiz Kaşifinin ("Rövzət-üs-şühədə") əsərini

"Hədiqət-üs-süeda" (Şəhidler bağı) adı ilə fars dilindən Azerbaycan dilinə yaradıcı şəkilde tərcümə etmişdir. Böyük sənətkar tərcümə zamanı başqa mənbələrdən aldığı məlumatları və təsvir edilən hadisələrlə bağlı məlumatları, eləcə də özünün 525-ə qədər azerbaycanca seçimi (qəzel, qite, məsnəvi) esərə daxil etməklə maraqlı bir əsər yaratmışdır. Füzuli bütün şeirlərinde dili mizin bədiiliyinə xüsusi fikir vermiş və ana dilinin zənginliklərinən geniş şəkildə istifadə etməyə çalışmışdır. O, xalqın danışq dilinə, onun mösiətinə aid olan və adəbi dilde az işlənən bir sıra sözlərdən çox ince məqamlarda istifadə etmişdir. O sıradan, *ağın* (bədən mənasında), *bədən*, *iz*, *həməm*, *xitə*, *tas*, *kışa*, *çanaq*, *başmaq*, *iplik*, *axta* və s. sözləri buna nümunə göstərmək olar.

Qeyd olunmalıdır ki, dilin leksik tərkibinin tədqiqində ümumxalq dili ilkin mənəbə kimi böyük əhəmiyyət kəsb edir. Dilin qədimliyini, onu yaşarlığını nümayiş etdirdi söz və ifadələr məhz ümumxalq dilində dövrümüze qədər gəlib çıxmışdır.

Klassik Azerbaycan şerinin on yaxşı nümunələrini yaradan Füzulinin əsərlərinin leksik tərkibini araşdırarkən Azerbaycan sözlərinin aparcılığı göz qabağındadır. O sıradan *yazı* (çöl), *ün* (ses), *yek* (yaxşı), *uçmaq* (behiş), *yüngüş* (çox, çoxlu), *altın*, *beydəq* (bayraq), *qatı* (çox), *sayru* (xəstə), *yencmək* (əzmək), *tapança* (sillə) sözlərinə tez-tez rast gəlmək olur. Füzulinin dilində işlənən türk mənşəli sözlərin birbaşa Azerbaycan dili ilə bağlı sözər olmasına göstəren A.Axundovun tətbiyi misalları – *asurmag*, *qarpız*, *dəğirmək*, *əmcək*, *yaşırmaq*, *gərəyinçə*, *gözətmək*, *niya*, *ola kim*, *tapranmak* və s. [16, 8] da eləvə ətsək, dediklərimiz bir daha təsdiqlənər.

Getirilən bu sözlərin əksəriyyəti birbaşa Azerbaycan dilinə aid olub, başqa türk dillərində işlənən.

A.Axundovun təbirincə desək, "bəlkə", "yoxsa" menalarında işlənən *olmaya*, *bela görünür*, "sen demə" mənasında *dema*, "bəlkə de" əvəzində *ola kim* modal sözləri də digər türk dillərində tasadüf olunur. Eləcə də "nişə" (ne üçün, niyə), "yoxsa" *olmaya* sözləri məhz Azerbaycan diline mənsub dil vahidləridir.

Məlum olduğu kimi, yazılı abidələrimizdə "Azerbaycan" sözü heç də həmişə geniş işlənməmişdir. İlk dəfə olaraq Azerbaycan sözüne "Azerbaycan dili" ifadəsi tərkibində XI əsrə yasayıb-yaratmış azerbaycanlı Xətib Təbrizidə təsadüf olunur [50, 187; 51,

348]. Azərbaycan sözünə fonetik dəyişikliklə M.Kaşgarının "Divan"ında verilmiş xəritədə "Adərbayqan" şəklində qeyd olunmuş, Mirzə Kazım bəy isə "Adərbayqan" kimi göstərmişdir. Nəhayət, ilk dəfə olaraq A.Əlizade Füzulinin nəşr əsəri olan "Hədiqət-üs-süeda" (XVI əsr) əsərində Azərbaycan sözünü "Adərbaycan" şəklində oxumuşdur: Rehmətullah andan sonra Müslim Azərbaycanı saqıye-bəzmi-rezm olub.

Füzulinin, onun əsərlərinin lügət tərkibində əsas yer tutan Azərbaycan sözlərinin demək olar ki, çoxu Azerbaycan dilinin əsas lügət fonduna mənsub sözlərdir. Əlbəttə ki, həmin sözlər Füzulidən əvvəl və Füzulidən sonra Azerbaycan dili lügət tərkibinin baslıca hissəsini təşkil edən sözlərdir. Yeni Füzulinin qəzel və məsnəvilərində işlənən əvəzliklər, saylar, bədən üzvlərinin adları, isimlər, iş, hərəkat bildirən fellər Azerbaycan dilində indi də işlənən məkdədir. Onların bir qismi təkhəcalı sözlərdir. Məsələn, *el*, *yer*, *yas*, *düş*, *diş*, *o*, *gör*, *qıl*, *kim*, *qan* və s. Füzuli bu sözlərdən maharətlə istifadə edərək grammatik quruluşun vasitələrindən, dilin əslubi qaydalara uyğun dəyişdirmiştir. Buna görə də, Füzuli klassik şeir üslubunun on yaxşı nümunələrini yaratmışdır.

Sanmanız kim, gecələr bihudadır faryadımız,  
Mülki-əsq içərə hesarı-istiqamət bekleriz.  
Yatıldılar Ferhad-ü Məcnun möst-i-cami-əsq olub,  
Ey Füzuli, bir olar yatdıqca sōhbət bekleriz.

"Leyli və Məcnun"

Ey eşq, qəribi-aləm oldum,  
Avareyi-vadiyi-ğəm oldum.  
Tədbiri-qəm etmek olmaz oldu,  
Gəldim, geri getmək olmaz oldu.

Füzuli

Bu nümunələrdə demək olar ki, anlaşılmaz, qalız əreb, fars sözləri yoxdur. Burada ana dilimizdə sözlər üstünlük təşkil edir. Azerbaycan-türk sözləri ilə yanaşı işlənən (avareyi vadisi-ğəm, tədbiri-ğəm, qəribi-aləm) kimi əreb, fars sözləri Azerbaycan dilinin lügət tərkibində aktiv yer tutmuşdur. Füzulinin başqa şeirlərində

olduğu kimi, bu qəzəllərində de xalq ruhu ve kaloriti güclüdür. Burada Azərbaycan-türk dilinin özünməxsus incəliklərini ifadə edən "sanmanız kim, gecelerbihudədir feryadımız", "söhbət bəkləriz", "olmaz oldu", "geri getmek", "qəm etmek", "qəribə aləm oldum" kimi söz və ifadələrini nümunə göstərmək olar.

F.Köcherli Füzulinin Azərbaycan dilində, onun saflığına ciddi əhəmiyyət vermesini belə qiymətləndirir.

Füzuli özü türk oğlu (Azərbaycan - A.Ə.) olmağa binaet öz ana dilini artıraq sevib ona rövnəq verməməyi baş vezifelərinən biri hesab edirmiş... Və həqiqatda demek olar ki, türk (Azərbaycan - A.Ə.) diline rövnəq verib və onu xar və xəşəkdan temizleyib bir göyçək və şəfali çəmənə bənzədən Füzuli olubdur [5, 85].

Məlum olduğu kimi, eruz vəzni əsasən ərəb dili vahidləri üzərində qurulmuşdur. Odur ki, həmin dildə olduğu kimi eruz vəznində de söz tərkibindəki saitlər bəzi məqamda uzun, qısa və adı halda təleffüz olunur. Azərbaycan dilində isə ümumən saitlər adı halda təleffüz olunur. Eruz vəznində azərbaycanca şeir yazarken bəzi məqamlarda saitlərin uzun təleffüzü lazım olduğunu görə Füzuli bir sır hallarda ərəb, fars sözlərindən, ifadələrindən istifadə etməli olmuşdur. Lakin onun şeir dilinin əsası aparıcı vahidləri azərbaycanca olduğuna görə, azərbaycanca sözlərdə de bəzi saitlərin eruz vəzni ilə uyğunlaşdırılıb uzun təleffüzünə yol verilmişdir [8, 19].

Ə.Dəmircizadənin eruz vəzninə dair göstərdiyi nümunə və izahını bura eləvə edirik:

Qaşların yayına meyl eyleyəli canü könül,  
Düñü gün man bilürəm kim necə çekirler ahlar.

Bu nümunənin birinci misallarında ərəbcə və azərbaycanca "canü könül" (can və könül), ikinci misrasında isə azərbaycanca "düñü gün" (dün və gün) tərkibləri ərəb dili qanununa uyğunlaşdırılmışdır, bunlar mehz eruz vəzni tələbatı ilə əlaqədardır.

## Leksik xüsusiyyətlər

Füzuli xalq dilinin əsas lügət fondundakı sözlərə daha inamlı arxalanmışdır. Onun leksikonunda ana dili sözlərinin diqqətlə təh-qiq edilməsindən aydın olur ki, şair mümkün qədər çatın sözlərdən çəkinmiş, hamının bildiyi, canlı şəkildə işlətdiyi kəlmələrə xüsusi yer vermişdir. Yüksek işlənmiş tezliyin malik olan belə sözlər semantik xüsusiyyətlərinə zənginliyi, rəngarəngliyi baxımdan Füzuli dilinin və XVI esr Azərbaycan ədəbi dilinin ən sanballı leksik qatını təşkil edir. Bu "qat"da birhecalı Azərbaycan sözlərinin intensivliyi böyükdür. Müxtəlif fonetik kuruluşu (SÜS, ÜS, ÜSS) birhecalı sözlərin Füzuli tərəfindən həvəsəl işlədildiyini tədqiqatçılar artıq qeyd etmişlər. Lakin əsas məsələ: "Faktin elmi menası nedir?" sualına cavab vermək qalır. Məsələnin həlli isə teləb edir ki, mövcud faktı birtərəflü, məsələn, bedii dil istiqamətində, ancaq fərdi dil üslublu planlaşdırma baxılmasın, dilin ədəbi inkişafı, hazırlığı fonunda nəzər salınsın.

Füzulinin əsərlərində müsair dilda işlənən birhecalı fellərin (bunların sayı 200-ə çatır) toxumının 75%-na təsadüf edirik [36, 37]. Onlardan *tutmaq*, *çəkmək*, *yetmək*, *almək*, *keçmək*, *görəmək*, *baxmaq* və s. polisemantik fellər şairin tekrar-takrar işlətdiyi sözlərdəndir. Bundan başqa, Füzuli dilində adlar fasiləsinə və zerflərə daxil olan 102 birhecalı sözə rast gəlirik. Bunlar aşağıdakılardır: *ay*, *az*, *an*, *ac*, *al*, *ağ*, *ad*, *at*, *alt*, *baş*, *bəy*, *bel*, *beş*, *bu*, *bız*, *var*, *qan*, *qaş*, *quş*, *qol*, *qıl*, *qat*, *qız*, *daş*, *dal*, *dağ*, *dün*, *dörd*, *diş*, *don*, *düş*, *dar*, *el*, *ev*, *al*, *ar*, *at*, *ış*, *il*, *it*, *yaş*, *yan*, *yox*, *yal*, *yer*, *yay* (silah), *yaz*, *yük*, *yeg*, *yalız*, *kim*, *ki*, *kül*, *kök*, *göy*, *göz*, *gic*, *mən*, *min*, *nələk*, *ox*, *ol*, *od*, *ot*, *ov*, *on*, *ön*, *sağ*, *su*, *söz*, *sac*, *son*, *sən*, *siz*, *süd*, *tas*, *tok*, *tük*, *toz*, *top*, *tox*, *tez*, *uç*, *us*, *uş*, *ün*, *üç*, *üst*, *ha*, *hay*, *cox*, *çağ*.

Yuxarıdakı sözlərin xatırladılmasından məqsəd burada sırf leksikoqrafiik təsvir, yaxud izahat olmadığı üçün bəzi sözləri ayrı-ayrı "yuva"larda vermirik. Məsələn, omonimlər kimi müşahidə edilən sözlər: *ay*, *gün* (1. zaman vahidi; 2. planet), *al* (1. rəng adı; 2. hiylə), *bel* (1. bədən nahiyyəsi; 2. əmək aleti), *yaş* (1. ömrün bir ili; 2. göz yaşı; 3. nəm) və s. bir kök-söz şəklində teqdim olunur və həmçinin, bir sözün müxtəlif mənalarına da hələlik neytral mövqədən yanaşırtır. Çünkü sözün çoxmənalılıq xarakteri əsas götürürərsə, cinsi lügət vahidi bir neçə dəfə tekrar olunur.

Füzulinin işlətdiyi birhecalı sözlərin hamısı, o cümlədən müsair ədəbi dil üçün arxaikləşənlər də (*düş*, *dün*, *yek*, *us*, *uş*, *ün*) dövrün

müxtəlif abidələrində eks olunmuşdur. Deməli, "uş" ədati istisna olmaqla (bu sözə "Leyli və Məcnun" poemasında vasitəsiz nitq içərisində təsadüf edilir), digər birhecalı kökləri XVI əsr ədəbi dilinin normal leksik vahidləri saymam lazımdır. Bununla belə, eyni bir sözün ədəbi-bədii həlli, işlənmə dairəsi, feallığı və canlılığı Füzulidə və başqa abidələrdə müxtəlifdir.

Füzuli göstərilən sözləri, hər şeyden əvvəl, üslubi baxımdan əlverişli hesab etmiş, onları əruz vəzvili şeir dilinin tələbləri baxımından yoxlamış, seçmişdir. Birhecalı sözlər, birinci növbədə, "nəzmi-nazik" dilinin ləkənizmini və melodizmini temin etmişdir.

"Nəzmi-nazik" xatırınə və "əşrinin yeganəsi olmaq" üçün Füzulinə sözə ifrat dercədə həssas münasibəti, yüksək tələbkarlığı çox gözənlənməz, xos nəticələr vermişdir: bir sira sözlərin xalq təbiati, xalq dilindəki bütün mənə qəflərləri obrazla əvəz etmək ilk dəfə Füzuli dilində tam qüvvətə nəzərə çarpdırılmışdır.

Yığcam fonetik quruluşlu sözlər tekce bəhri "kutah" olan "Leyli və Məcnun" poemasına yox, şairin qəzəl və qəsidielerində sepolenmişdir. Bu əsərlərin dilində struktur cəhdəndə eyni tipli alınma əreb və fars sözlərinin də sixləşməni görmək mümkündür. Füzulidə əsasən birhecalı sözlərin hesabına bəzi misraların söz tutumu 9-a, 10-a, hətta 11-ə çatır. Bu nə təsadüfdür, ne de ancaq klassik poeziya dilinin xarakterinə uyğunlaşmaq cəhdində irəli gələn formal cəhat. Sadəcə, dili gözəl bilmək, mənsub olduğu ədəbi dilin üslubi imkanlarından maksimum dərcədə istifadə etmək, yaxud yeni üslubi imkanları yaratmaq, bir misra daxilində müxtəlif metlətlərlə, anlayışlırla el atıb əlaqəli ifadələri yaratmaq vasitəsilə daha mürəkkəb və dolğun fikirlər vermək bacarığıdır. Əgər bu müləhizə konkret misallarla təsdiq olunursa, belə nümunələr dövrün ədəbi dilindəki yetkinliyi bir neçə cəhdən təmsil edə bilər. Məsələn, "Leyli və Məcnun"dan aşağıdakı misralara diqqət edək:

Hər daşo ki yetdi, tökdü yaşın,  
Nə günün idi, nə dünün dün.  
Mən cam tutam, deym ki, "Gol, al!".  
Ol gün ki, gözündə var idi nur,  
Gözden üzünü yaşardın, ey hur.  
Mən xud yoxam, ol ki var, sonson!  
Gər mən mən isəm, nəsən sən, ey yar?  
Var sən, sən isən, nəyəm məni-zar?  
Cün yar yox, olmasın nə kim var!

Misallardan açıq görünür ki, birhecalı kök-morfemlər şairi tamamilə təmin edir.

Ümumiyyətlə, Füzulinin klassik şeir üslubunda yazdığı əsərlərin dilində birhecalı çoxmenələ felləri, "var", "yox" kimi predikativ sözlərin, əvezliklərin və s. təz-tez görünməsi şairin leksikonuna semantik aydınlıq və sadəlik gətirir. Ərab və fars lügət vahidləri, tərkibləri mühitində (belələri cümleyə ağırlıq gətirirse) həmin söz-lər xüsusi deyanət kasib edir.

Ana dilinin birhecalı sözləri beytin qurulmasında, rədif olduqda isə bütövlükdə şerin təşkilində xüsusi rol oynayır. Məsələn, aşağıdakı misallarda "al" sözünə diqqət edək:

"Canım aldın mey üçün, saqı, içirdin manı qan,  
Dad elindən ki, manı al ilə mağbun etdin".  
"Aşıq oldum yəne bir təzə gülü-ronaya  
Ki, şalır al ilə hərdəm manı yüz qovğaya".

Hər iki beytde bədiilik baxımından ən işqli, əhəmiyyətli söz "al"dır. Çoxhecalı sözdəki vurğulu hecaya uyğun olaraq "al" sözü bütün beytde qüvvətə, bədiili-məntiqi vurğu altında səslənir. Elə bil, digər sözlər, ifadələr ona görə düşülmüşdür ki, həmin sözün manaları aşkarla çıxın, yaxud ona görə "al" sözündən istifadə edilmişdir ki, beytəkəi digər neçə söz da bədiili-məntiqi əlaqələrlə bir-birinə bağlanmış qalsın. "Canım aldın", "mey" və "qan" sözləri daxilən bədiili cəhdəndə elə əlaqələndirilmişdir ki, onlardan heç birini deyişmək, başqa sözlə əvəz etmək olmaz. "Al" sözü ilə hem "qanın" və "meyin" rənginə işarə edilmiş, hem də saqının "hiylə" işlətdiyi bəredə fikir yürüdülmüşdür. Lirik qəhrəman sanki deyir: saqı, mənə al rəngli mey yox, al (hiylə) ilə aldadıb qan içirdin.

Dilimizdə çoxmenələ "var" və "yox" sözləri antonim cütlüyü kimi tanınır, dərk edilir. İlk baxışdan: "Ağzını derfordı yox, dediklərinice var imiş" misrasında "var" sözünün "yox" a qarşı qoyulduğunu düşünmək olar. Amma belə deyil. "Var" sözü "yox" sözünü (onun mətnindəki mənasını) inkar etmək məqsədi ilə işlənməmişdir. Bu sözlərin mətnində təzahür edən xüsusiyyətlərinə baxaq: 1) "Yox" sözü məntiqi vurğu tətadıdadır; tələb edir ki, ona "qarşı" duran "var" da məntiqi vurğu ilə deyilsin. Lakin, o, uzun saatlı tələffüz edildiyinə baxmayaraq, vurgudan möhrumdur, "öz vurğusu"nu dediklə-

rince sözüne keçirmiştir. 2) "Yox" – isim kimi ("yoxluq") işlenmişdir, xəberlik vəzifəsi əsasən "derlərdi" felinin üzərinə düşür. "Var" isə xalis predikativ vəzifə daşıyır və yarımcıq fella (imiş) vəhdətə bir söz kimi dərk olunur; ancəq onun bu vəzifəsi frazeoloji ifadə hüdudlarını keçmir.

Bələlikle, "dediklərinə var imiş" frazeoloji birləşməsi "yox" sözünün məzmununu ifadə edir, onun sinoniminişinə çevirilir. Yeni məntiqi cəhətdən cümlədəki fikir belədir: onun ağızının yoxluğuunu deyirdilər, bu, doğrudan da deyildiyi kimidir: onun ağızı yoxmuş... Verilən izahatdan görünür ki, klassik poeziyanın ənənəsinə görə şair "ağızın yoxluğu"nu təsdiq etsə də, öz fərdi dil üslubuna sadıq qalaraq, məlum obradız obradlılıq xatirinə istifadə etmiş, frazeoloji ifadənin gücü ilə haqqında danışılan predmetin (ağız) təsəvvürdəki reallığını da (hər halda, "ağız" – bir neçə danışq üzvünün məcmusudur və bir bədən üzvü məshhunu bildirir) nəzərə çarpdırmışdır.

Füzuli, şeirlərinin birində "dözmək" felini İslətmüşdür. Məlumdur ki, bu fel müəyyən şəyləri yan-yana qoymaq, ardıcıl şəkilde sıralamaq mənasında başa düşülməkdədir. Şair isə həmin sözə "yaratmaq, düzəltmək, qurmaq" mənasını ifadə etmişdir. Söz yaradılılığı sistemi baxımından "düz" felinin "düzəltmək" mənasında işlədilməsi təcəüb dobrur. Çünkü dilimizde "düzəltmək" felinin bütün digər modellərindən kök morfemlər sıfırt, bəzən də saydırırlar (*qısa+l+t; boş+al+t, az+al+t, gen+al+t* və s.); o cümlədən, burada da *düz+al+t*. "Düz" sıfeti ilə, yaxud "düz" ismi, zərfi, felilə ("yaratmaq", "qurmaq" mənalarda) anlaşılan "düzəltmək" sözü arasında birbaşa semantik əlaqə görünümr. Bəs neçə olmuşdur ki, şair leksik-semantik "yanlışlığa" yol vermişdir? Məsələ ondadır ki, müstəqim semantik bağlılıq dərhəl nəzərə çarpmasa da, Azərbaycan dilində "qurmaq, yaratmaq" mənasındaki "düzəltmək" etimoloji cəhətdən "düz" sıfetindən törməşdir. Daha doğrusu, digər söz sınıflarının differensiasiyası sıfət kateqoriyasından olan "düz" sözünün leksik-qrammatik dairəcə genişlənməsindən ibarətdir. Elə "dözmək" (sıralamaq) felinin özündə də bir düzlik, simmetriya, tənasüb çalarları vardır.

Ən nəhayət, şairin dili elə bir kontekst verir ki, burada "dözmək" felinin "yaratmaq, qurmaq" mənası daşıdıǵına, bununla belə müasir dilimizdəki geniş yayılmış mənasını saxladığını etiraz etmek qeyri-mümkündür:

Canə basdım gən-çəvəş peykanını, ey təzə gül,  
Dözmək üçün hicrinə düzdüm dəmirdən bir könlü.

**Beytin məzmunu:** ey təzə gül (gözəl), qönçənin ətrafinı tikanlar bürüdüyü kimi, mən de sənin "ox"larının dəmir uclularını (yəni baxışlarını) sinəmdən keçirib, canımı basdım; dəmirdən bir könlü düzəldtim ki, ayrılmına döze bilim.

Beytin məzmunundan aydın görmək olar ki, sözlər bədii və məntiqi cəhətdən nə dərəcədə bir-biri ilə möhkəm bağlanmışdır: aşıq "peykan"lardan (dəmirdən) bir könlü "düzür" (düzəldir) ki, hicran əzəbina döze bilsin.

İkinci misradakı digər sintaktik əlaqələrə diqqət etsək, birinci növbədə: "Dözmək üçün... düzdüm" felilə birleşməsini alırıq. "Dözmək" felilə fonetik tərkibcə yaxın olduğu "döz"lə qarşılıqlılaşdırılmışdır (onlar omogramdır). Lakin bu qarşılıqlışdırma assosiativ təsirdən, bədii ahəngdarlıqla əlavə, bir də adəbi dil üçün çox vacib keyfiyyətin yaranmasına, qorunmasına xidmət etmişdir: "dözmək" felilə haqqında danışlığımızın mənəni daşımaq vəzifəsi qazanmışdır; cünti o, "dəmir" sözünü də idarə edir, "dəmir" isə "könlü"ün maddi əsası kimi verilir. Eyni zamanda, "qönçəvəş" sözü sinədəki peykanların tikanları kimi düzüldüyü barədə təsəvvür yaradır; yəni imkan verir ki, səz və müasir həqiqi mənasında da anlaşılır.

"Dözmək" sözünün semantik məzmununun kontekst daxilində belə dolğun və əlvən şəkilde eks etdirilməsi, onun, formal incəliklə beytə daxil edilən "dözmək" felilə ilə ustalıqla qarşılıqlılaşdırılması ana dilinin milli lügət ehtiyatına Füzulinin dərindən nüfuz etdiyini, hər sözün "tarixi"ni gözəl bildiyini sübut edən faktlardandır.

Füzuli əsərlərində birhecalı sözlərin necə yerləşdiyini, hər bir sözün öz əsas mənasına necə xidmət etdiyini (aid olduğu məshumu necə eks etdiyini) öyrənmək istərən bu nəticəyə gəlmək olar ki, şair həmin sözlərdən yaradıǵı hörgülərlərəncaq xalq dilinin ifadələrinə, frazeoloji strukturlara əsaslanır.

Adaten müstəqim məzmun ifadə edən sözlərin eksriyyəti eyni halda (mövqeda) həm həqiqi, həm də macəzi mənada anlaşılır. Macazilik üstündür, lakin sözün adı, həqiqi mənəsi ariyib getmir, yoxa çıxmır.

Şair, tərləmiş üzün qızartısına işarə ilə: "Vəh nə sahirsən ki, oddan su çıxardın, sudan od..." – deyərkən "od" və "su" sözlərini müstəqim mənada başa düşməliyik. Amma mənəndə bu sözlərin

müstəqim və qeyri-müstəqim obyektlər rolunda bir-birini əvəz edərək bədii təsiri xeyli qüvvətləndirdiyini görürük.

Yenə də nümunələr verdiyimiz şeirde “küл” sözünə rast gelirik: “...Külmə versən yela, yox yoldanın dönmeyim...”

Mətnədə bu sözű öz həqiqi mənasında da anlaşılmış olar: lakin o, bütövlükde məcazilik ifadə edən idiomun (“külmə yelə vermek” – zülmə mahv etmek, “yox etmek” mənasında işlənən “külmənə göye sovrurmaq” – “məhv etmək”, “yox etmək” mənasında işlənən “külmənə göye soyurmaq” idiomunun variantıdır) komponentidir. “Küл” sözünün şair tərəfindən idiom birleşməsində alınıb şera salınmasında da bir qanuna uyğunluq vardır. “Od”, “su” və sair birheçalı milli sözlər qədər “emosional” və “ekspressiv” olmayan “küл” sözünü qəzelə götirmək, ədəbi dilin sərbəst və feal lügət vahidinə çevirmək asan deyildi (şair özü də başqa təsadüflərdə “xakistər” (farsca) sözünü işlətmüşdür). Amma burada – şairle söz qarşı-qarşıya durdurduqda cəsarət və təşəbbüskarlıq istedadla birləşir. Belə sözlərin xalq dili frazeologiyasında müəyyən yer tutması, ümumişlik olması şair üçün əsil meyar olur – sözü yazı dilinə götirmək, ona tam elmi seviyyədən, dilçilik hissisiyyatı ilə yanaşmaq və norma hüququnu qazandırmaq meyarı.

Buna görə də yazılıçı “küл” sözünü idiom tərkibində bir dəfə işlətməklə kifayətlənmir, həmin anlayışla üzvi bağlılıqla elə motiv qəleme almaq istəyir ki, sözü tekrar etmək zəruri olsun. Şair, yaddaşım işə salır, xalqın fikir dünyasını oymaq-oymaq gezir və on nehayət, tapır: xalq təbabətindən görə, yaraya küл basarlar! Bu səbəbdən də yazır: “...basmaq hiç kim rəhm edib... xəzmim üzrə küл”. Burada idiomun fel komponenti o qədər uzağdır.

Füzuli dilinin müdrikkiliyi hikmetli xalq məsəllərinə bağlı idi. Canlı danışq dilinin gah sərt, gah da mülayim ahəngi onun şeir dili-nin musiqisində qəribə şəkildə çülgəşmişdi. Xalq dilinə xas olan eyham, kinayə, xərif humor, zerif ədalar işarə və s. xüsusiyətlər Füzuli dilində ahəngdar bir vəhdət içərisində tecəssüm tapmışdır.

Füzuli şerinin səslərində, sözlərində və ifadələrində ana dilinin nəinki sosini və nefesini, canlı stixiyasını görürük, hətta xalqın kinetik nitqinin də kontur xələrini asanlıqla təsəvvür edə bilirik.

Füzulinin leksikonunda Azərbaycan sözlərinin ədəbi normativlik (leksik-semantik və semantik-üslubi normalar nəzərdə tutulur) baxımından araşdırılması ilə lügət vahidləri iki ümum qrup halında bir-birindən fərqlənir:

1. Şairin, “irs” kimi özündən əvvəlki ədəbi dildən hörmət və inamlılığı, qəbul etdiyi sözler. (Belə sözlerin də müxtəlif çeşidləri vardır: ümumxalq dili əsasına; dialekte münasibətinə görə, ədəbi dilde feallığına görə; şeir dili teleblerinə cavab vermək xassasına, yeni obraz kimi işlənme verdieneninə, “emosionallıq” və “ekspressivlik” seciyyəsinə görə).

2. Şairin özü tərefindən ədəbi dile getirilən sözler.

Adətən bu sözlerin bezisi ilk dəfə Füzulidə təsadüf edildiyi üçün ədəbi dilin leksikasını zənginləşdirən fakt kimi əhəmiyyətlidir, bəzisi isə ilk dəfə şairin dilində feallaşdırılıb leksik normaya çevrildiyi üçün, yaxud dövrün ədəbi dilində yeni semantika ilə çıxış etdiyi üçün maraqlıdır. Bu “yeni” semantika mütləq ümumxalq dilində mövcuddur, onu fərdi yaradıcılığın, söz ilə “fərdi” davranışın məhsulu – poetik mənalandırma ilə eyniləşdirmək səhv olarıdır.

Birinci qrupa aid sözlərin bir qismi Xətayı və Qurbanı dilindəki eyni lügət vahidləridir. Lakin Füzulidə belə sözlərin həcm dairəsi da genişlənmiş, artıq ədəbi dilde vətəndaşlıq hüququnu qazanmış sözlər şəhər yenidən dirçəlmışlar.

Xalqın hayat və məsihi, yaşayış tərz, ictimai təsərrüfatı, dün-yaduyumu ilə bağlı en zəruri anlayışları eks etdirən “gündəlik” sözləri işlətməklə Füzuli ədəbi dilin lügət tərkibini kəmiyyətcə də, keyfiyyətcə də zənginləşdirir. Bu tipli sözlər vasitəsilə şair klassik şeir dilinə xalq dilinin təbii teravətini, müdrik sadəliyini götürür; bu sözlərlə ədəbi dilin leksik qatı üzrə ali və dini-təbliği dil əslublarındakı ifrat təntənə və pafos, ibarəpərdəzliq, sünü səmimiyyət yox olub gedir; eyni zamanda, şair həmin qrupdan olan sözlərlə ədəbi dilde kök salmış alımla lügət vahidlərinin qarşısına ləyaqatlı çıxır: milli sözlər öz məniyini, ədəbi qüvvəsini tam mənasında açıb göstərir, norma olduğunu təsdiq edir. Məsələn, hələ Nəsiminin və qismən də sonrakı yazıçılarının işlədiyi bir sıra sözlər (konkret və mücərrəd isimlər, sıfotlar və fellər) bu qəbildəndir ki, Füzuli dilində tekrarən işlənmişdir: ağac, alçaq, ağız, yalan, ocaq, dırılık, barmaq, qulaq, bayram, bucaq, atək, çevrə, ortağ, yaşıl, güzgü, ucuz, orta, boyun, birlək, ikitil, sataşmaq, acitməq (“ovqatı tolx etmək” mənasında), qurtulmaq, sərgitmək, yaraşmaq, çəkişmək, uğramaq, anlaməq, aşırmaq, itirmək, aramaq, bağışlamaq, qıymaqtıq (“rəhm etməmek, esirgəməmek” mənasında), qatlanmaq (“dözmək”), usanmaq, qazanmaq, əyləmək, tükətmək, çürütmək, ilətmək (aparmaq), yoxsa (bağlayıcı) və s.

Azerbaycan ədəbi dili tarixinin yazılı qolunda Nəsimidən Füzeliyə qədərki dövrə həmin lügət vahidlerinin deyişmədən - müxtəlif dövr yazıçıları tərəfindən sabit şəkildə, eyni mənəda işlənməsi onların leksik-semantik norma olduğunu delalət edir. Birləşdirmənən əlavə, yuxarıda göstəriləndiyi kimi, Füzeli ədəbi-bədii dildə belə sözlərin şəhəri xeyli artırılmışdır; məsələn: *beşik, düşmə, darağ, iynə, iplik, başmaq, tapik, ipək, kögnək //kömləy, gümüş, oğlan, yünül, yaxın, adağlı, yağış, dirnaq, qəftan, ovuc, sümük; bəyənmək, ağırlamaq* (əzizləmək, hörmət etmək), *tərpənmək, bəsləmək, qoşmaq* (birləşdirmək), *sovurmaq, daşmaq, pozulmaq* (dağılmış) və s.

XVI əsr ədəbi dilinin lügət tərkibində həmin sözlərin varlığı ona görə ancaq komiyyət göstəricisi deyil, həm də nailiyyət (yəni dilin maddi və manevi təraqqisini göstərən faktor) hesab edilə bilər ki, adı mösiət anlayışlarını eks etdirən sözler da ədəbi-bədii cəhatdən bütün digər sözlərlə bərabər səviyyədə durur, yazıçı məqsədinə xidmət edirlər. Füzeli onların bir çoxunu tərəddüd etmədən öz lirik əsərlərinin dilinə daxil etmiş təsvir və ifadə vasitəsi kimi məhz onlara əsaslanmışdır. Fikrimizin inandırıcılığı üçün aşağıdakı mətnlər qaneenidir:

Bu nə işdir ki, bizi iynə kimi incəldib,  
Salır iplik kimi herdəm bir uzun sövdaya...  
Yaxa çək edən başmaq kimi salır ayağı...  
Diş salıb hər piçü tab ağılcıqca zülfündən darağ...  
Yixdi saçı bir ayağı ilə moni əfkari,  
Bir topik eylədi viran bı kühən divar.  
Ol servin ayağı bağlı oldu, Azadə ikən adağlı oldu.

Bilavasitə göstərilən sözlər istinadən qurulmuş bu ifadələrin gözəlliyyini, ədəbi-bədii dilin leksikonunda, obrazlılıq vasitələrinin həqiqi inkişafında onların oynadığı rolü hərtərəfli təhlil etmək üçün səhifələr tələb olunur. Lakin burada, görünür, ancaq onu tekrar etmək vacibdir ki, klassik şerin və şeir dilinin hasret qaldığı dorin sadəlik, təbiilik yazı dilinə belə sözlərlə, ifadələrlə axıb galır.

Həmin sözlər, ifadələr təsvir dilinin yeni ümidi-perspektivli imkanlarını açıb göstərir. Xal boyda bəbəklə geniş bir ələmi gördüyüümüz kimi, "iynə", "iplik", "başmaq", "darağ" və s. adı sözlərin arxasında xalq təfəkkürünün, xalq psixologiyası və zövqünün

Füzulinin hafızesine necə hopduğunu və bədii yaradıcılıq anlarında canlı qüvvəyə çevrilib necə gözəl səmərə verdiyinin şahidi olur. Məhəbbət haqqında yazmaq məhəbbətlər söz seçmək tələb edir. Füzulinin isə sözə məhəbbəti insana məhəbbəti qədər böyükür.

Füzeli bilir ki, məsələn, "iynə" və "iplik" sözləri on geniş oxucu kütləsinin hafızəsində adı predmet adları kimi yaşayır. Dövrün her bir əmək adamina "iynə" qədər "iplik" sözünün də məzmunu bəllidir (ipin toplusu, yumaq); həmin predmetlərin zahiri şəkli, iş prosesində onlarnın (xüsusi, ikincinin) vəziyyəti haqqında hamının yaxşı təsəvvürü vardır. Bu cəhətləri nəzərə alıdığ üçündür ki, şair həmin sözlərdən inamla bədii təyinlər hüququnda işlədir, öz məqsədini oxuculara ustalıqla çatdırır: aşiqin də "iş"i eşq yolunda "iynə" kimi incəlmək, tikiş vaxtı açıldıqca sonu görünməyən iplik kimi bir uzun sevdəyə düşməkdir. Lyne işləyir, İsləndikcə incəlir, incələşir, parlayır; amma iplik (sap) həmişə onurladır, onu təqib edir. Bu sadə, həyati mətbəli bilən hər bir kəs, haqqında danışlan aşıqın görkəmini, iztirablarını, eşqına sədəqətini xəyalən görməyə və ürəkdən duymağa, yaşamağa da hazır olur.

Bələliklə, beytin bədii təsiri bir də ona görə əzəmətlidir ki, xalq dilinin adı sözləri poetik obrazlara çevirilərkən, emosionallığın zirvəsində belə, canlı nitqdəki səmimiliyi və şirinliyi mühafizə edirlər.

Müasir Azerbaycan dilində passiv fonda keçməkdə olan "təpmək" feli vardır (mütqayisə et: *başına at təpmək; topun təpməsi* və s.). Tarixin bu feldən müxtəlif adlar olmuşdur, lakin onların çox az qismi yaşamasqdadır. Öz semantikasına görə "vurmaq" felinə yaxın olan "təpmek" felinin törəmələri, yəqin ki, Füzeli dövründə daha çox olmuşdur. Bu sözün mənaca konkretlaşması, mezmuncu xüsusişəsməsi məhz "ayaq" sözü ilə bağlıdır. Füzulinin şeirlərində "ayaq" qədəh sözünün işlədilməsi təsadüfi deyil. Lakin şair bununla kifayətlənməyib, sözün xaricinə şəkildən daxili formasına yol tapır, yəni "ayaq" sözünün digar mənasını (badan üzvü) asas götürür və "topik" sözünün işlənməsi, beytə daxil olması üçün zəruri poetik-semantik şərait yetişir, obrazlar canlanır, sira ilə qarşı-qarşıya durur: *şərab dolu ayaq* (qədəh) – topik vuran ayaq və "moni-əfkər" (yaralı, zəif kimse) – köhnə divar. Bələliklə, "ayaq" sözü beytde bir yer tutur, lakin haçalanır, iki müstəqim məna ifadə edir; asıl xalq sözlərinin (türk və bozı alınma sözlər) mənaca belə "haçalanmasına" isə Füzeli dilində tez-tez rast gəlirik.

"Adağı" (adaklı) sözcüğü istenilen struktural, istenilen de semantik cahedən düşündürür. Bu söz nə üçün menfi ekspressiya doğurmaktır? Axi həmişə, müasir dildə de müsbət mənada işlenir. Bizim metodda isə "adağı" gələnləndən menfi münasibət ifadə etmək üçün işlənmədir: "ayağı bağlı" ifadəsinin sinonim kimi vérilmiş bu söz "azada" sözünə qarşı qoyulmuş, onun tam tekstoloji antonimi olmuşdur. "Azade" kimi "adağı" sözünün de xüsusi vurgusun var ve o özünün qrammatik semantikasını, attributivliyini mühafizə edərək, əslubi baxımdan birincinin eks qütbünə çevrilmişdir.

Təhqiqat şairin çox güclü elmi təfəkkürünün fəaliyyətini göstərir: obrazu danışmaq üçün sözler həssaslıqla seçilmiş, onların səs-ahəng uyarlığı, xüsusən sonuncunun tarixən semantikası, leksik və mono-morfoloji inkişafı zərger dəqiqiliyi ilə nəzəre alınmışdır. Belə ki, "adağı" sözü ilkin "ad" kök morfemindən nəşət tapmışdır (ad+ağ+ı). "Adağı" – başqa sözlə, "ayağı" demekdir. Çünkü ikinci kökün türk tayfa dillerində fonetik variantları meendumur: *ayaq – adaq – azaq*. İntervokal veziyiyətdə, yaxud kökə leksik şəkilçinin təmas etdiyi yerda "d" "y" "z" fonetik əvəzləməsi bu gün de müşahidə edilən tarixi həqiqətdir ve bu, türk dillərinin, dialektlerinin, yazılı abidələrin qruplaşdırılmasına teyinedici əlamətlərdən biridir. Füzuli bu xüsusiyyəti (konkret olaraq, "ayaq" sözünün fonetik variantlarını) bilməmiş deyildi; ona görə de bədiləmə üsulla "adağı" sözünün kökü (əsası) ilə "ayağ" arasındaki məna əlaqəsinə ince tərzədə işarə etmiş, əslində, bize sözün etimoloji şorhının açarını vermişdir.

Azərbaycan dilində "ayaq" sözünün coxmənalılığı şübhə doğurmur. Onun bir mənası da aidiyət, mənşubiyətdir. Görünür, "adaklı" sözü de mənşəcə, evlənenlərdən birinin digərinə aid, yaxud "mənşub" olması mənasında təşəkkül tapmışdır.

İkinci qrupa, müşahidəmizə görə, aşağıdakı nümuneler daxildir:  
a) konkret və mücərrəd məfhumların adları, əlamət və keyfiyyət bildirənlər: *istək, ara, əskik, görə* ("qoşma" vəzifəsində), *yarı /yarım, yetən, böyük, yarıq, yoxluq, variq, yelkan, burulu, qızıl, incikli, ayağıyalın, qırmızı* və s.

b) müxtəlif fellər: *yaxmaq* (rong *yaxmaq*, *ağarmaq*, *sarımaq*, *yumşalmaq*, *sancmaq*, *yeritmək*, *tapşırmaq*, *qucaqlamaq*, *qurutmaq*, *sinamaq*, *yaşarmaq*, *yorulmaq*, *kəsilmək*, *örinmək*, *yanmaq* ("acımaq", "heyvansızlaşmək") və s.

c) adların və fellərin təkrarı ilə əmələ gələn qoşa sözlər: *gün-gündən, yana-yana, dəlik-dəlik, yumşaq-yumşaq, yük-yük, ev-ev, baxa-baxa, varə-varə, bir-bir, qoşun-qoşun, döñə-döñə, qana-qana* və s.

Füzuli dövrünün ədəbi dili öyrənilən sözlerin ehəmiyyəti nəden ibarət idi? Onlar hansı mənaları ilə (həqiqi, yaxud məcəzi) yeni idilər və ədəbi dil bu "yeniliyi" necə qəbul edirdi? Şübhəsiz, bu suallara uyğun olaraq, həmin sözlərin hər biri müstəqil şəhərlər tələb etse də, burada onların bəzisi üzərində ayrıca dayanmağı qənatbəxş hesab edirik.

*Istək*. Füzuliya qədərkı ədəbi dilimizdə eyni anlayışı ifadə edən sinonimlər sırası artıq formalşmışdır. Nəsimi, Həbibə və Xətayinin dilində *arzu, dilək, murad* sözlərinə təsadüf edilir. Füzuli həmin sıraya ümumxalq dilindən aldığı "istək" sözünü əlavə etmiş (*istəyin can idı, xaki-rəhni tapşırıdım*), onu ədəbi dilin işlek leksik vahidlərindən birinə əvərləşdirir. Ədəbi dildəki fəallığına, anlaşılmış dairəsinin genişliyinə görə onu hazırda ancaq "arzu" sözü ilə müqayisə etmək olar.

"Istək" sözü quruluşca uyğun gəldiyi türk mənşəli "dilək" den (her ikisi – k şəkilçisi ilə felden düzəlmüş adlar) aqibatca ona görə farqları və leksik tərkibdə möhkəm yer tutur ki, kökün/istə – özü da semantik cahedən daha kütləvidir və daxili şəkli etibarilə yaxın və tez reallaşa bilən məqsədə yönəlmüşdür. Deməli, ədəbi dilə xidmət edərkən perspektivlik həm de bu sözün fəlsəfi məzmunundardan ki, onu işlədən yazıçı da bu xüsusiyyəti sövq-təbii ilə duyumamış deyildi.

*Ara* və *əskik* sözlərinə hem Nəsimi, hem de Xətayının dilində rast gelirik. Birinci söz Nəsimidə "məsəfa" (iki şeyin arası) mənasında, Xətayidə isə həmin mənadan təcrid olunmuş sahə bildirən qoşa vəzifəsidəndir. Bunlarla yanaşı, Füzulidə sözün ümumxalq dilindəki məcəzi mənalarını görürük. Şairin xalq dilindən aldığı, əzx etdiyi frazeoloji kontekstlərdə sözün mənaları, məna çalarları (münasibət; nəhaqlıq, sebəbsizlik; qeyri-müəyyən yer, zaman; nəticə və s.) özünü göstərir.

Böylə olurmu aşiqü məşqun arası?  
Toqunsu üz-üzə olmazmı ara yerde xəcil?  
Qorxum budur ki, nagoğ qanlar ola arado.

*Qızıl* və *qırmızı* sözləri eyni semantik qütbdə birləşən lügət vahidlərindəndir. XIX əsrə qədərki dilimizdə birincinin daha çox sıfət vəzifəsində işləndiyi ("qırmızı" mənasında) məlumdur. Məsalən, Nəsimi və Xətəyi dilində "qızıl" sözü al, əhmər (ərebce) kimi sinonimləri ilə yanşı ancaq sıfət vəzifəsində müşahidə edilməkdədir. Füzuli "qızıl, al, əhmər..." sinonimlər sırasına toxunmayaraq, birincini sıfət kimi işlətməkə barərək, üç-dörd dəfə isim vəzifəsində işlətmış, onu predmet adı kimi normalaşdırmışdır (Nəsimi və Xətəyidə "altun" sözü norma sayila biler). Digər tərəfdən, şair "qırmızı" sözüne ilk dəfə yer vermişdir:

Ey üzü gül, kögnəgi gülgunu donu qırmızı...

Bununla da ədəbi dilimizdə "qızıl" sözünün leksik-qrammatik ayrılmış prosesi ciddi və davamlı tərzde başlanmış, "qırmızı" sözü isə öz sinonimlərinə tədiqinə üstələyərək, tam norma kimi tanınmışdır.

*Yarlıq* sözü də ədəbi dilimizin tarixində həm şəkli, həm də məna cəhətdən maraqlıdır. Fars dilində, qədim türk abidələrində, həmçinin XVI əsr Azərbaycan tərcümə-nəşr abidələrində "yarlık" və "yarlığ" sözləri işlənmişdir. Mənşəcə həmin sözlərlə qohum olan "yarlıq" Füzuli dilində tamamilə təzə mənada – "məhəbbət", "sevgi" sözlərinə sinonim kimi anlaşıılır:

Sizda adat bumudur? Böyle olurmu yarıq?

Əzmi-kuyində könül yarıq istor bizden...

Məhəbbət mövzusunu yaradıcılığının baş mövzusu hesab edən və *eqş, sevgi, məhəbbət* sözlərindən təkrar-təkrar istifadə etməyə mecbur olsa da, dildə təkrarı sevmayan bir şairin göstərilən sinonimlərə yeni komponent axtarıb tapması gözəlnilməz deyildi; on zəruri hallarda, söz "çatışmazlıq" hiss edildikdə, emosional-ekspressiv sözlərin mexaniki təkrarı təvtologiya təhlükəsi yaratdıqdə, dilin lügət ehtiyatuna onun həssaslıqla, böyük nəzakətlə yanaşdığını bürüza verirdi.

Nəsimidən sonra Azərbaycan ədəbi dilinin lügət tərkibini fel kateqoriyasından olan sözlərlə zənginləşdirən yazıçı Füzulidir. Həqiqətən, ədəbi dilimizin yazılı qolunda Nəsimi ilə başlanan iş Füzuli tərəfindən özünün yüksək pilləsinə qalxmışdır. Füzuli əsərlərindəki fellor dilin əsil mənliyi, onun materiyasının mövcudiyyyəti şəkli kimi müşahidə olunur, ədəbi dilin leksik-semantik və qrammatik sisteminin sonsuz imkanlarını, üslubi əvvəlikləini dərinlən-

aks etdirir. Təkcə fel kateqoriyasına aid söz kütləsinin nümayiş etdirdiyi tükənməz yaradıcılıq qüvvəsi şairin ana dilinin "qədim dövr" adlandırılmalı mərhələlərini qədimlərə aparır çıxarıır. İrlidə qeyd etdiyimiz kimi, təkcə bir fel Füzulinin bəzən lügəvi tərkibcə doğrudan da ağır görünən hər hansı kontekstində alınma sözlərdən qurulmuş tərkiblərin semantik zülmətini asanlıqla dağıdır.

Burada "b" maddasında göstərilən fellərin çoxu öz daimi, müstəqim mənalarını daşıyırlar. Lakin onların lügət tərkibində ancaq kəmiyyət artımına sabab olmamışdır. Bəzisi ədəbi dili ilk dəfə göldiyinə baxmayaq, leksik-semantik və qrammatik baxımdan dəyanət göstərərək, yazı dili üçün zəruri olduğunu artıq sübut etmişlər və indi de işlənməkdədirler.

Her hansı fel, söz-forma olmaq etibarilə, bəzən zahirən təkrar olunmuş kimi görünə bilər. Məsələn, "yaxmaq" və "yanmaq" belələrindəndir. Nəsimi dövrü ədəbi dilimizdə "yaxmaq" ("yandırmaq" mənasında) norma idi. Füzuli həmin sözdən imtina etmir, onu öz mənasında da işlədir, lakin onun üçün norma, indi olduğu kimi, "yanmaq" felidir. "Yaxmaq" felinə göldikdə isə, biz sözün ikiqat semantik yükünü, onun omonim səciyyəsini görürük; fel başqa məna ifadə edərək, müstəqim söz kimi dark olunur; məsələn: *Yaxmış latif ayığına gülbərgətək nigar*. Belə faktlar, bu kimi hallar Füzuli dilində six-six nəzərə çarpır. Başqa cür də ola bilməzdi. Şair poetik yaradıcılıqda da bunu hünar sayır, oxucunu buna alışdırır ki, hər bir məna ədəbi dilin mali olsun. Söz və onun məna xüsusiyyətləri ilə Füzulinin birləşdirən ana xətt bundan ibarətdir.

*Kəsilmək* və *ərinmək* fellərinin məlum növləri öz müstəqim mənalarında Füzuli dilində bir neçə dəfə işlənmişlər. Aşağıdakı mətnlərdə isə birincinin (qayıdış növdə) məhdud dairdə bəlli olan, bəlkə də dialektə aid məna çalarını; ikincinin yena də canlı dildə, yaxud dialektə ancaq qayıdış növdə oks olunan mənasını şair fərdi dil üslubuna məxsus incəliklə ədəbi dilo götirmişdir:

Eyləmin, ey dilü can, xəncəri-müjganino meyl,

Bilirom nolisor axır, golin ondan kəsiliñ.

Düşdü od canimo, ey təndo olan peytanlar,

Qızzmanal məroka bir yana orının, çəkilin!

Hər iki fel mətnlərdəki əsas anlayışlarla üzvi şəkildə, bədii və mənətiqi cəhətdən bağlıdır. Ona görə də birinci felin həm hamının

dərk etdiyi mənada (xəncərlə kəsilmək), həm də "meyl etməmək", "üz çevirmək" mənasında başa düşmək imkanı yaranmışdır; ikinci söz də hem "cana düşən odun" təsiri ilə inkar aspektində "peykanların əriməsi", həm də onların guya "döyüşde iştirak etmək istəmeməsi", "tənbəlliğ etməsi" mənasındadır.

Füzuliye qədərki ədəbi dilimizdə feal leksik vahidlərdən sayılan bir sıra feller var ki, onların bu və ya digər mənəsi əsasən Füzuli tərəfindən üzə çıxarılmış, ədəbi dil vərdişini, inandırıcılığını onun qələmindən almışdır.

Füzuli xalq danışq dilində mövcud olan xalqın həyat və məşəndə işlənən atalar sözü və məsəllərindən istifadə etməkələşirlerində sadəlik yaratmış və ayrı-ayrı sözün koloritini gücləndirmişdir. Əsərlərinə düzülmə qaydalarına ciddi əməl edərək Füzuli atalar sözü və məsəllərini şərin misra və qafiyələrinə uyğunlaşdırmağa çalışmışdır:

**"Bağıri daş olmaq"** (ürəyi daş olmaq, qəlbini daş olmaq).

Cismini yandırma, rəhm et yaşım, ey bağıri daş,  
Ehtiyat et, yanmasın nagah quru odunda yaş.

**"Qərib kor olar".**

Tutiyayı-xaki-cayın feyzinə yol bulmasan  
Nuri-çəşmim evb qılma, kor olar derlər qərib.

**"Cigəri yanmaq".**

Necə ah cynamayım, ah, yanbdır cigərim.

**"Tilsimi sindirməq".**

Tilsimi-gənc üçün bin ismi əzəm yad dutdun dut,  
Tilsimi sindrib, gənci döküb, ismi unutdun dut.

**"Qurunun oduna yaşın yanması".**

Ehtiyat et, yanmasın nagah quru odunda yaş.

**"Elin ağızın dutmaq olma".**

Demiş hər qonçq aşığığın razın səbə derlər,  
El ağızın dutmaq olmaz, qorxuram, ey gül sana derlər.

**"Darda dərman eyləmək".**

Ey Füzuli, eylədi her dərda dərman ey təbib.

**"Könül bağlamaq".**

Ey Füzuli, bir sənəm zülfünə könlüüm bağladım.

**"Qan uddurmaq".**

Saldı xəttin şövqini dil cana qanlar uddurub.

**"Baş ağritma".**

Baş ağrıtma, dəmə-əşq urma ancaq naleyi-zar et.

**"Ayağına düşmək".**

Saqı, məger ləl sözün der meyi-nab

Kim, düşdü ayağına, əlin öpdü meyi-nab?

**"Ümidini kəsmək".**

Ey Füzuli, kəsəmə ol məhvə visalından ümid.

**"Qurban olmaq".**

Dün demmişən ki, Füzuli bana qurban olsun

Cana qurban olayım, yenə nə ehsandır bu.

Bunlardan başqa "qanlar uddurmaq", "bağlı qapı açmaq", "gəcə-gündüzü bərabər olmaq" kimi misalları istenilən qədər artırmaq olar. Füzuli xalq danışq dilində tarixən işlənən bu atalar sözü və ifadələri şeir dilinin tələbəsinə uyğunlaşdırılmışdır. Eyni zamanda, xalqın tarixi yaddaşını eyani şəkilde əks etdirən, xüsusi biçimdə və ölçüdə yerləşən bu ənənəvi birləşmə ilə ifadələr üzərində bədii-poetik çəvrilmə emalıyyatı aparmışdır. Xalqın konkret məzmunlu deyim və ifadələri şairin yaradıcılığının ayrılmaz bir ifadə formasıdır. Misallardan aydın olur ki, xalq dilindəki söz və ifadələrə böyük ehtiram və qayğı ilə yanaşan şair bəzən həmin söz və birləşmələrdə maraqlı bərpa işləri aparmışdır. O sonradan, müasir Azərbaycan dilində işlənən bir sıra ifadə və tərkiblərde "dərya" və "ağıl" sözü ilə bağlı fikir və mühəhizələrin füzulisayağı inca əslübunu təhlil etmək bu məqsədə xidmət edir.

Mənşəcə fars sözü olan "dərya" (dəniz) Azərbaycan dilində sonralar təşbihlərde, müqayisə məqamlarında həddindən artıq, çoxluq, bolluq bildirmək üçün işlədilmişdir; məsələn: Mən ki bilirim Ağcabədida üç aydır üç top çit, qədəh satmayıbsan dərya zərərin var (M.Axundov).

Dilimizdə "dərya" sözü ilə müxtəlif ifadələr yaranmışdır: *dəryalar qədər, elm dəryası*, məcazi mənada "ağıl dəryası", fikirli olmaq monasında "fikir dəryasına dalmaq, fikir dəryasına qərq olmaq" (Fəxreddin fikir dəryasına qərq olmuşdu. (M.S.Ordubadi) və s. ifadələrini göstərmək olar. Belə ifadə və zərbə-məsəllərə Azərbaycan dilində indi də təsadüf etmək olur.

Ərəb və fars dillərini ana dili kimi bilən Füzuli həmin dillərin bədii ifadə imkanlarından böyük məharətlə istifadə etmiş və dörin

fəzeli məzmunlu sənət inciləri yaratmışdır. Ensiklopedik biliyə malik olan şair bəzi ərəb sözü ilə işlənən ifadələrdə azərbaycanlaşma əməliyyatı aparmışdır; məsələn: "fikir dəryası" ifadəsindəki alınma "dərya" sözünü "deniz" Azərbaycan söyü ilə əvəz edərək "fikir dənizi" kimi işlətmüşdür.

Bəng fikrin dənizinə daldı,  
Ortaya tərhi-məşvərat saldı.

Elezə də "ağlı azmaq" ifadəsində *ağlı* ərəb sözünü "us" qədim türk söyü ilə əvəz etmişdir:

Xah dərviş olavü, xah qəni  
Usu azar dişında görse səni.

Müasir Azərbaycan dilində "fikir dənizi" ismi frazemi çox az işlənir. Ədəbi dilin milli zəmində inkişafı uğrunda ciddi mübarizə aparan Azərbaycan şeir dilinin yeni dövrədə daha da cılalanın yüksəkliyə qalxmasında böyük xidməti olan S.Vurğun canlı danışq dilinə tez-tez müraciət edirdi. S.Vurğun da xalq danışq dili ifadələrində füzulisayağı "özünləşmə" işi aparırdı.

Xoyal bir dənizdir göylərdən dərin  
Asta bax qaralar birdən gözlərin.

Bu nümunədə xeyalin temiz və saflığını, dərin və genişliyini bədii təsvir üçün şair "xoyal daryadır" ifadəsindəki "dərya" sözünün ana dilimizə məxsus "dəniz" sözü ilə əvəz etmiş və ifadəni daha da doğmalaşdırılmışdır.

Füzuli öz əsərlərində "işlətdiyi usu azmaq", "dişda görmək" kimi ifadələrə uyğun olaraq "xoyal dənizdir" ana dilinə məxsus yaratmaqla ifadənin qədimliyini bərpa etmək deməkdir.

Füzuli ərəb və fars tərkiblərindən bir çoxunu da Azərbaycan dilinən qayda-qanunlarına uyğun işlətməye çalışmışdır; məsələn: *əhlü iman//iman əhli, əhlı qəm//qəm əhli, əhlı eşq//eşq əhli, eşqi mülk/mülk eşqi, aşk//göz yaşı, qanlı şirişk//qanlı yaşı, əhli fitnə//fitnə əhli* kimi azərbaycanlaşmış quruluşda işlətməklə şeirlərini oxunaqlı etmişdir; məsələn:

Fitnə əhli olanın cəmi pərişan olsa cy.  
Laçərəm giryən olur qılıqac vətən yadın qerib.  
Can vermayının qırbatə kim bini-tonəndən,  
Yadi vətən fəğanına sənsiz behanədər.

Yuxarda deyildiyi kimi, Füzuli bədii-poetik yaradıcılığında ana dilinən bütün zənginliklərindən geniş istifadə edən böyük alim-yaziçi olmuşdur. Şair-alim sözlərin çoxmənalılığından, sinonim söz və sinonim cərgelərdən istifadə etməklə, əsərlərinə əslubi rəngarənglik vermİŞdir. Nümunə üçün, "ölmek" hadisəsinə bir neçə söz və söz birləşmələri ilə ifadə etmişdir: Mustafa vəfat etdi; Vəliəhd şəhid oldu; Kəndi dünyadan gedib; ...Dünyadan intiqal edib; Dün Füzuli arızın görgəc, rəvan tapsurdi can; Ey Füzuli öldün, əfəgan etmədün, rəhmət sana; Ey Füzuli, çıxdı can, çıxman toriqi-şəqindən ve s.

Misallardan göründüyü kimi, "ölmek" sözü əsas aparıcı xarakter olub, digər sinonim birləşmələr isə eyni mənəni müxtəlif dil vahidləri ilə bədii şəkildə ifadə edir. Doğrudur, bu sinonim ifadələrdə məna ümumiliyi vardır, ancaq əhatəlilik baxımından bunlar ayrı-ayrılıqda leksik-semantik, emosional təsir qüvvəsinə malikdir. Füzuli yalnız "ölmek" felindən deyil, oxucuda güclü hiss və heyacan yaratmaq üçün digər sinonim cərgelərdən istifadə etmişdir. Əlbəttə ki, bəla sinonim cərgelərdən istifadə etmək böyük Füzulinin zəngin söz ehtiyatına malik olmasından irəli gəlir. O, ana dilinən söz və ifadələrini ən derin çalarlarını üzə çıxırb yen ifadələr yaratmaqdə, sözün əsil mənasında, ustad şair olmuşdur. Bunuluna da Füzuli öz bədii yaradıcılığı ilə XVI əsr Azərbaycan ədəbi-bədii dilini yüksək zirvəyə çatmasına nail olmuşdur.

Ümumiyyətlə, Azərbaycan xalq müdrikliyinin hikmət dolu ifadələri Füzulinin şeir xəzinəsinin əsasını təşkil edir. Bu xəzinənin bir açarı da feli frazelerdir. Füzuli şərində feli frazeler şairin zəngin fəlsəfi fikirlerinin açılmasında əsas rol oynayır. Məhz feli frazelerin köməyi ilə ilk baxışda anlaşılmaz görünən Füzuli mərisi oxucunun malına çevirilir; hər hansı bir beytədə işlənmiş feli frazemin istiqamətverici idarəsi ilə oxucu bu müqəddəs kələm (Füzuli şerinin) dərk edir, onun böyük fəlsəfəsinə mənimşəyir:

Eşq əhlin atəsi-hicranə cylərsən kabab:  
Döñə-döñə imtohan etdim, budur adət sana.

Beytin məzmunun açılmasında *kabab etmək* (yandırmaq, əzablı şəkildə öldürmek) və *imtahan etmək* (fasiləsiz yoxlamamaq, imtahana çəkmək) frazemlərinin istiqamətverici, aydınlaşdırıcı rolü inkaredilməzdir. Məhz bu ifadələrin xidməti ilə beytin şərhini vermək asanlaşır, məsələn: *Eşq əhlini* (konkret vəziyyətdə, aşiqi, maşuqi) hicran (ayrılıq) odu ilə kabab edərsən (üzərsən, əzab verərsən), cünki döña-döna səni yoxlamışam, adətin budur.

Füzulinin dahiliyini təmin edən cəhatlərdən biri de budur ki, şairin şeir dilində işlənmiş feli frazemlərin böyük çoxluğu bu gün də öz işləklərinin saxlaması, müasir ədəbi dilde, onun bədii üslubunda, habelə xalq danışq dilində işlənməkdədir: *azab vermək, canı çıxmak, bəla çəkmək, qadrını bilmək, kar etməmək, yüz (üz) vermək, imtahan etmək, süktür etmək, qan uddurmaq, ayağına düşmək, göz dikmək, fürsət düşmək, yad etmək, iş tutmaq, imana galmək, ar etmək, qan tutmaq, rüsvay olmaq, üz göstərmək, minnət çəkmək, həsrət çəkmək, hörmətini tutmaq, qeyrət çəkmək, qələt eyləmək, bel bağlamaq, ayaq çəkmək* (bir yere getməyi tərgitmək), *ayaqdan salmaq* (yormaqla), *al tutmaq* (kömək etmək), *ar bilmək, baş ağrıtməq* (uzun danışmaqla), *ad eyləmək* (yaxşı monada ad-sən qazanmaqla), *ayaq kəsmək* (bir yere getməyi tərk etmək), *yüz (üz) döndərmək, qan düşmək, qulaq tutmaq* və s. kimi qoşatırkıbili, habelə almanın qeydini çəkmək, qanlı yaş tökmək, dünən qəmini çəkmək, xalqın ağızına düşmək, başına daşlar yağımaq, *aldan-alə gəzdirmək*, qurunun oduna yaş yanmaq, *vəbəli* (kiminsə) boynuna qoymaq, canını torpağa tapşırmaq, arada qan olmaq, canına od vurmaq, ancaq (Füzuli) *sanına gəlmək* (yaraşmaq, uyğun olmaq) və s. kimi çox tərkibə malik feli birləşmələr bu gün geniş monada Azərbaycan dilində işlənməkdədir.

Füzuli Azərbaycan bədii fikrinin ən dəqiq, ən tutarlı nümunələrini yaratmışdır. Onun yaradığı poetik nümunələr oxucunu hey-rete gatiyən, özünün orijinallığı ilə diqqəti cəlb edən feli frazemlərlə zəngindir:

Karker düşməz xədəngi-təneyi-düşmən mana,  
Kəsreti-peykanın etmişdir demirdən ton mana!

Daşlı-ğəmədə xaki-qəbrim üzrə sərv-iğribad,  
Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab!

Beytlərde işlənmiş *kərgər düşmək* frazemi təsir etmək, *baş çəkmək, ucalmaq* mənasını ifade edir: birinci misrada deyilir ki, düşmənin tənə oxu mənə təsir etməz, çünki sənin six kipriklerinin (oxlarının) iti ucları mənə demir etmişdir; ikinci misrada isə deyilir: qəm sehrasında qəbrimin torpağı üzərində qasırqa sərvə baş çəksə (ucalsa, böyüse), ey sel, o sərvdən suyunu əsirgəmə, kəsmə. Bütövlükdə beytin məzmunu budur ki, eşq yolunda aşiq mətinleşmişdir, o her cür əzaba qatlaşmağa hazırlıdır.

Füzulinin poetik dilini səciyyələndirən xüsusiyyətlərdən biri de şairin üslublu sözlərin və ya ifadələrin yüksək elastikiyyə, mütə-hərrikiyyə malik olmasıdır.

Göz yumub aləmdən, istərdim açam rüxsarına,  
Canım aldin, göz yumub-açıncı möhlet vermediñ.

Xalq dilində *göz yumub-açıncı* şeklinde sabitlenmiş ifadənin fel komponentlərini hem de ilkin mənada işlətmək, şair özünün poetik üslubunu səciyyələndirən möcüzələrdən biri – bədii söz oyunu nümunəsini yaratmışdır.

Füzuli şərində bəzən feli frazemlər elleptikləşir – komponentlərdən biri, frazemin əsasən ad hissəsi ixtisar edilir:

Ol bütəbrusin qoyub, mehrəbə döndərənən yüzüm,  
Qoy məni, zahid, mana çox vermə, tanrıçun, əzab!

Sonuncu misradakı *qoy* feli xalq dilində “tərk etmək”, “boşlaşmaq”, “buraxmaq” mənasını ifade edən əldən “qoymaq” frazeminiñ elliptikləşmiş, ixtisar edilmiş variantıdır.

Xatırladəq ki, *aldən qoymaq* frazeminin *qomaq/qoymaq* formasına Azərbaycan xalq dilində və Azərbaycan klassik şərində, məsələn, Nəsimi və Vəqif şeirlərində təsadüf edilir.

Füzuli qəzəllərdən gotirdiyimiz həmin beytdə de *qoymaq* feli *aldən qoymaq* frazeminin ixtisarı olub, tərk et, burax, boşla, uzaqlaş sellərinin semantik qarşılığıdır. Beytin şərhini bunu bir daha nümayiş etdirir: o, gözelin qaşını qoymub, üzümü mehrəbə döndərmərəm, zahid, sən allah, mənə çox əzab vermə, mənə rahat burax, mən tərk et, məndən uzaqlaş. Yaxud:

Gör sənə ofqanımı bihudə dersə müddəsi,  
Ol sözə tutma qulaq, mən çökdiyim ofqanə tut!

Sonuncu misradaki *tutmaq* feli əslində *qulaq tut* frazeminin lakonik variantıdır.

Aydındır ki, şair bu beytde "Müddənin dediyi sözlərə qulaq tutmaq (eşitmə, dinləmə, qulaq asma), mən çəkdiyim əfəqanlara qulaq tut (eşit, dinlə, qulaq as)" demək isteyir.

Füzili qəzəllərində çox vaxt frazemin özünün izahedici sözü olur və bu sözü, demək olar ki, frazemden ayırmak mümkün olmur. Əks halda cümlədə üslubi naqışlıq yaranır:

Vəsl qədrin bilmədim hicran bələsi çəkməden,  
Zülmeti-hicr etdi çox mübhəm işi rövşən mana.  
Yanacaqdır yena eşq oduna varım bu geca,  
Həm vüsaliy vurur od canıma, həm hicrani.  
Degil bihüdə ger yağsa fələkdən başıma daşlar,  
Binasın tişcisi-ahimlə viran etdiyimdəndir.

Qəzəllerdeki *bəla çəkmək*, *oduna yanmaq*, *başına daşlar yağımaq* kimi ifadelerin xalq dilində alınmış mənalari şairin qələmində xüsusi vasitələrlə – izahedici leksemrlərə daha da konkretleşdirilir, fərdiləşdirilir, şairin nəzərdə tutduğu fərdi səciyyə daşıyan fikri, ideyası ile əlaqləndirilir. Növbəti halda beytlərdəki *vəsl*, *hicran*, *vüsal*, *fələk* sözləri izahedici vasitələrdir.

Füzili şerində feli frazemlərin zəngin leksik-semantik variantları vardır:

1. Sinonim feli frazemlər: *kərgər etmək/kar etmək* (təsir etmək), *ar etmək/ar qılmaq* (utanmaq), *dəm vurmaq/laf etmək* (danışmaq, demək, bəhs etmək), *məqam tutmaq/aram tutmaq* (yerleşmək, siğınmaq), *başına daşlar yiğmaq/başına daşlar vurulmaq*, *qamat çəkmək/baş çəkmək* (böyükmək, ucalmaq), *nəzər salmaq/göz dikmək* (görmək), *avaza galmaq/ün vermek* (səs vermək), *damənin tutmaq//ətəgin tutmaq* (yalvarmaq) və s. ve i.a.

Bir qisim sinonim frazemlər mətni-üslubi səciyyə daşıyır.

Baxdıqca sənə qan saçılır didələrimdən,  
Bağrım dəlinir navəki-müjəganını görəcə.

Qəzəldəki *qan saçılır* – gözlərimdən qan qığılçımıları yayılır, *bağrım dəlinir* – ürəyim parçalanır mənalarını ifadə edən poetik

frazemlər şairin bədəbin könlünü, onun daxili izzitəblərinin bütün təfərrüati ilə açılmasında mühüm rol oynayır.

2. Antonim feli frazemlər: *nəzər salmaq* – (baxmaq) – *nəzər kaşmak* (baxmamaq), *dəm vurmaq* (söhbet etmək, danışmaq) – *nitqi tutulmaq* (danışmamaq, danışa bilməmək) və s.

3. Omonim səciyyəli feli frazemlər nisbətən azlıq təşkil etsə də, təsədűf edilir:

Məhəram olmaz rindler bəzminə mey nus etməyən,  
Ey Füzuli, çək ayaq ol bəzmdən, ya çək ayaq.

Bu beytde ümumtürk mənşəli "ayaq" sözünün omonim mənalalarından ustalıqla istifadə edən Füzuli, sözlərin mənalarını ədəbi-bədii dile cəlb etmiş, onların "ayaq" və "qədəh", "bada" mənalardan yerli-yerində istifadə etməkla, Azərbaycan ədəbi dilinin poetik imkanlarının əhatə dairəsini genişləndirmişdir.

Ümumən Füzulinin şeir dilində feli frazemlərin komponentləri ya ixtisar edilir, ya da yerini dəyişir. Şairin sözləri müxtəlif mənətiqi-fəlsəfi cəalarlarla yükləmək məharəti ilə bağlı olaraq feli frazemlərdə çox vaxt fel komponenti əvvələ keçirilir. Belə hallarda misrada (və yaxud beytde) mənətiqi vurgu həmin felin üzərinə düşür, bununla da şair oxucusunun bütün diqqətini həmin felin üzərinə yönəldir. Beləliklə, adı emosional cələrlə malik ifadə iki qat yüklenir, şairin bədii məqsədinin ifadə vasitəsinə çevirilir:

Ey dil ki hicrə doymayıb, isterən ol mahi.  
Şükər et bu halo, yoxsa galar bir bəla sana.

Xalq dilində (kiməsə) *bəla gəlmək//üz vermek* (bədbəxt hadisə) şəklində sabitlenmiş bu frazem şairin xüsusi məqsədi ilə bağlı olaraq *gələr bəla* (sana) şəklində işlənmiş və bu halda şair xüsusi emosional bir ifadəyə nail olmuşdur.

Və yaxud:

Zülfü kimi ayağın qoymaz öpüm nigarım,  
Yoxdur onun yanında bir qılca etibarım.

Dilin sistemində "(kiməsə) yanında etibarı olmamaq" şəklində mövcud olan frazem, göründüyü kimi, mətnədə şairin poetik məha-

reti ile söz sırası sərbəstləşmiş, fel xüsusi vurgu obyektinə çevrilərək "yoxdur yanında etibarın" şəklini almış, bununla da, frazemin daşıdığı mənə çalarlığı qüvvətləndirilmiş, əlavə semantik mənə yükü ilə yükləndirilmiş, dolğunlaşdırılmışdır.

Qoyalım başı xumi-badə ayağınə, golin,  
Tutmamaq olmaz onun hörmətini, bir uludur!

Xalq dilində hörmət etmek məzmunu ifadə edən "hörmətini tutmaq" frazemi, Füzuli dilində fel komponent ilk plana çəkiləməklə, *tutmamaq olmaz hörmətinə* kimi işlənərək, xüsusi ekspresiv məzmun keşf etmişdir.

Füzuli dilində işlənmiş feli frazemlərin komponentləri semantik cəhətdən bu gün, asasen sabitliyi saxlamışdır (buna yuxarıda kifayat qədər nümunələr verilir). Lakin elə nümunələr də vardır ki, onlar bu gün müvafiq dəyişikliyə ugrayaraq işlədilir. Tədqiqat göstərir ki, feli frazemən *bəzən* ad hissəsində, bəzən isə fel hissəsində dilin sonra inkişaf mərhələlərində müvafiq əvəzənlərə baş vermişdir.

Füzulinin qəzellərində tez-tez müşahidə edilən *ün vermek, gulaq tutmaq, tərk etmək, hörmətinə tutmaq, daməni tutmaq* (dünyanın), *viranə tutmaq, qənimət görmək* və s. tipli frazemlər bu gün ədəbi-bədii dildə, habelə xalq danışq dilində əsasən *hay vermek* (səs vermek), (cavab vermek), *gulaq asmaq* (dinlemek), *tərk etmək, hörmətinə saxlamaq, atayıni/atayından tutmaq, dünyani* (əsasən dünya malını) *heç saymaq//heç hesab etmək, qənimət bilmək* şəklinde işlənənməkdədir.

Füzulinin qəzellərində feli frazemlər qrammatik cəhətdən əsasən sabitdir. Qəzellərdə işlənmiş frazemin fel hissəsi ad hissəsinə ismin hansı halında idarə edirəsə, müasir dövrde də bu hal əsasən, özünü saxlamaqdır. Lakin bəzən müxtəliflik özünü göstərir; məsələn: müasir Azərbaycan dilində kömək istəmək, yalvarmaq, aman istəmək mənasını ifadə edən (kiminsə) "*atayından tutmaq*" frazemində *tutmaq* feli *atək* ismini çıxışlıq halda idarə edir. Füzulinin qəzellərində isə *tutmaq* feli *atək* isminin təsirlik halda olmasına tələb etmişdir.

Tutaram yarın qiyamətdə, həbibim, damənin,  
Məstsən qəfət şorabından, bu gün möhəlet sana!

Tutar olsam, nə acəb, mey ateyin dürd sıfı,  
Eleyibdir neca toprağı bu iksir tilə!

Füzulinin qəzellərində feli frazemlərin komponentləri əsasən qoşa – yanası işlənir. Lakin şəriyyətə əlaqədar olaraq vəzən və qafiyə xatirinə, tez-tez sabit frazemin komponentləri bir-birindən uzaq düşür, komponentlər arasında müxtəlif sayıda leksemələr daxil olur:

1. Komponentlərin arasına bir söz daxil edilir:

Verdi rəhlətdən xəbər müyi-səfidü ruyi-zərd,  
Çöhreyi-gülgün ilə zülfü-pərişanı unut.  
Eşqdə sadıqlik izhar etdi dağın göstərib,  
Galiba derlər kəzib qıldı ondan ar şübh!

Göründüyü kimi, *xəbər vermek, ar qılmaq* (utanmaq) frazemlərinin komponentləri arasına *rəhlat* (məcazi mənada ölüm) və *ondan* sözləri artırılmışdır.

2. Komponentlər arasına iki söz daxil olur; iki sözdən biri çox vaxt "ey" çağırış nidası və şairin müraciət obyekti olan şəxs – isim və ya substantivləşmiş isimdən ibarət xıtablar olur:

Aradan, ey şəm, çıx, bir guşə tut kim, bu gecə,  
Bozm bir xurşidi-tələtəndən münəvvədir mana!

Füzulinin ayaqdan saldı, bari möhnəti-esqin,  
Neçün tutmazsan, ey kafir, əlini bir müsəlmanın?

3. Komponentlər arasında üç və daha artıq söz daxil edilir:

Tutmaq dilər qapunda Füzuli məqam, leyk,  
Bu sırri kimseyə aça bilməz, nihan tutar!

Beytlərdəki frazemlərin komponentləri arasına daxil olmuş sözlər izahəcisi, dəqiqləşdirici funksiya daşıyır və beytin aydınlığı, anlaşılıqlı olması çox vaxt bu sözlərin sayından asılı olur.

Füzuli Azərbaycan ədəbiyyatının sirlər, möcüzələr dulu dahi şairlərindən biridir. Hələ çox nəsillor şairin bədii yaradıcılığına müraciət edəcək və hər dəfə də bu tükənməz xəzinə tödqişatını sevindirəcək, oxucusunu heyrləndirəcəkdir.

## Füzulinin bəzi qrammatik xüsusiyyətləri. Morfoloji xüsusiyyətləri

Füzulinin qrammatik quruluşu da Füzuli və ana dili məsələsinin həlli üçün əhəmiyyətdir. Azərbaycan dilinin qrammatik quruluşunun əsasını təşkil edən isim və onun hal, kəmiyyət, mənsubiyət, xəbərlik kimi deyişmələrində və fellərin təsirlənməsində özünü göstərir.

Füzulinin dilində ismin halları demək olar ki, müasir dilimizdə olduğu kimidir.

Kəmiyyət şəkilçisi *-lar*, *-lar* mənsubiyət şəkilçisi hər üç şəxs üzrə müasir dildə eynilik təşkil edir.

Əsərlərinin dilindən məlum olur ki, Füzuli ana dilinin qrammatik quruluşu, ad dəyişməsi, fel təsirlənməsinin bütün ifadə formaları ilə yaxından tanış imis. O həm edəbi dilə, həm dəməsiq dilinə, dialekt və şivələrə yaxından bələd imis, həm də şifahi edəbiyyatın dilinin qrammatikasını derindən bilmüş. Ona görə də, ana dilində yazdığı əsərlərində əruz vəzniinin tələblərinə uyğun gələn qrammatik formalardan istifadə edirdi.

### İsim

Füzulinin dilində müasir dilimizdə eyni mənə növlərinə malik olub maddi varlıqların, mənəvi və mücerred anlayışların adlarını bildirir. Onun şeirlərində isimlər quruluşca sadə, düzəltmə və qismən mürkkəbdür. Füzuli dilindəki düzəltmə isimlər sadə isimlərin köküna aşağıdakı sözdüzəldici şəkilçilərin artırılması ilə yanaşmışdır. Füzuli daha çox *-lq*, *-lik*, *-lug*, *-lük* şəkilçilərindən istifadə etmişdir.

Bizdə ikilik nişanı yoxdur,  
Hər birinin özgə canı yoxdur.  
Bu qanlılığı qılıbdır iqar,  
Mən eylemişəm bunu gırıftar.  
Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır.  
Xeyali-surəti-canənə xoş heyvanlığım vardır.  
Vəhşilər ilə nadir bu birlik?  
İnsan ilə xoş deyilimi dirlik?

### -cu şəkilçisi ilə

Var yolcu isən, oturma qatıl,  
Əzm cyla, gözəl bir özgə mənzili.

### -daş şəkilçisi ilə

Bir yarə bu dərdi cıladım faş,  
Olmadı mənə bu yolda yoldaş.  
Şöydalığım oldu aləmə faş,  
Nirfət qılır oldu yarü yoldaş.

Bu misallardakı *-lq*, *-lik*; *-cu* və *-daş* şəkilçili sözlər tam ana dili zəminindədir.

İsmi hallarını bildiren şəkilçilər Füzuli qəzəllərində daha çox işlek olub, daha çox müasir dilimizin hal şəkilçiləri ilə eynilik təşkil edir. Lakin bəzi hallarda ismin təsirlik halı şəkilçisi *-ni*, *-ni* əvəzinə *-yi*, *-yi* işlənməsi müşahidə edilir.

Kimse ki, özündən ola qafıl,  
Var özgəyi bilməyə nə qabil...  
Məcnun ilə Leyliyi qılıb yad,  
Ərvahlarını eyladın şad.

### Sifət

Keyfiyyət, rəng, xasiyyət bildirən sıfatlar dilimizin bütün inkişaf dövrlərində geniş işlek olmuş əsas bir nitq hissəsi kimi öz əhəmiyyətini saxlamışdır. O sıradan, Füzulinin əsərlərində *ağ*, *gara*, *göy*, *yaxşı*, *xarab*, *bəxti qara*, *üzü qara* və s. adı sıfatlərlə yanaşı *yeyrək*, *terzək*, *adaxlı*, *ağulu*, *ulu*, *qayğılu*, *dolu*, *yüklü*, *tüklü* və s. sıfatları göstərmək olar. Bu misallardan aydın olur ki, sıfatların ekseriyəti müasir dilimizin lügət tərkibində olduğu kimi qalmışdır.

### Say

Füzulinin dilində müasir dilimizdə olduğu *bir*, *iki*, *yeddi* və *ikən*, *vart*, *öküs* kimi qeyri-müəyyən sayların işləndiyi müşahidə olunur. Bizcə, sadə və mürkkəb sayların az işlənməsi Füzulinin öz əsərlərində fəlsəfi fikirlərin din və sənət ilə bağlı adəbi-bədii dil nümunələrinin vəhdətini yarada bilməşdir.

## Əvəzlilik

Azərbaycan dilində olan əvəzlilikler müasir dilimizdən az fərqlənlər. Füzuli əsərlərində *mən*, *san* əvəzlilikləri ifadə olunan obrazlarla bağlı daha geniş işlənmüşdür.

**Şəxs əvəzliyi.** Qiymətlenməlidir ki, Füzuli əsərlərində I şəxs *mən* əvəzliyi bir qayda olaraq *bən* variantında işlənmüşdir.

Saldı ayaqdan qəmi-alem bəni...

Sürdü Məcnun növbətin, indi bənəm rüsvayı-eşq...

Füzulinin dilində *bən* əvəzliyi ismin müxtəlif hallarında tez-tez işlənmüşdür.

M.Kaşgari "Divani lugat it-türk" əsərində *bən//mən* I şəxs əvəzliyinin variantlığı barədə belə yazmışdır: "Kələmanın başında olan *m* hərflerini suvarlar və qıpçıqlar *b-yə* çevirirlər. Türkler "mən bardum", suvarlar, oğuzlar və qıpçıqlar "ben bardum dəyərlər".

Füzulinin əsərlərində II şəxsin təkində *san* əvəzliyi daha geniş işlənir. Müxtəlif bədii məqsədlərlə əvəzliliklər kəmiyyətcə və keyfiyyətcə zəngindir. II şəxs *san* əvəzliyi də tez-tez işlənir.

Sənsən meni mübtəlaya qəmxar,  
Səndən özə dəxi kimim var.

Mehriban derlər seni egypta, lakin ben ona  
Bavar etmək kim, sənə mehr eyləmək ayın degil.

Bu misallarda *mən* və *san* əvəzliliklərindən mətnin səciyyəsinə uyğun bir-biri ilə qarşılaşdırılır.

III şəxsin cəmini ifadə etmək üçün morfoloji üsuldan istifadə edilmişdir. Füzuli dilində *o* əvəzliyi *ol* formasında işlənmüşdir.

Çıxmış ol şüx bu gün töküñəyə qanın gəronin...

Ol servə ki, söyləşməyə qalmadı məcalim...

*Ol* III şəxs əvəzliyi hallandıqda bitişdirici *n* ünsürü qəbul etmiş şəkildə işlənmüşdür. *Onu*, *ona*, *onda*, *ondan* və s. kimi Füzuli dilində *ol* şəxs əvəzliyinin bu şəkildə işlənməsi, şübhəsiz ki, dövrün ədəbi dilinin tələbi olmuşdur.

Dilimizin tarixi inkişafı ilə bağlı *ol* şəxs əvəzliyinin *-lar* cəm şəkilçisi ilə işlənən *olar* varianti Füzuli dilində də işlək olmuşdur; yeni danışq dilində dəhərə sabitləşən bu xüsusiyyət o dövrün seir dilinə nüfuz etməyə başlamışdı.

Bular sıfatın sözün deyəydi,

Olar qəmi-eşqinən yeyəydi...

Dövrən oları müəzzəm etdi...

Ey Füzuli biz *olar* yatdıqca səhbət bekərəz...

**Qayıdış əvəzliyi.** Qayıdış-şəxs mənası öz təyini əvəzliyinə mənsubiyyət şəkilçiləri əlavə etməklə ifadə olunur. Qayıdış-şəxs əvəzliyinin kök mormefi hüququnda ara-sıra *kəndü* sözündən istifadə edilsə də, *öz* əvəzliyi xalis adəbi dil normativi olub, bütün mənbələrdə yüksək tezliyə malikdir. Şəxslərə görə şəkilləri: *özüm*, *özün*, *öz özüm*, *öz-özün*, *özüñiz*, *özləri* və s.

İşara əvəzlilikləri atributiv-substantiv səciyyəli sözlər kimi müxtəlif cümlə üzvü vəzifəsini daşıyırlar. Ədəbi dilde en çox nəzərdən keçirilən, fəaliyyətdə olan işara əvəzliliklərindən *ol//o*, *bu*, *oyla//öylə//elə*, *boylə//böylə//belə* sözlərini göstərmək olar. Paralellik sırasında birinci variantlar yazı norması ididir; onlar bütün mənbələrdə geniş yer tutur. İkinci variantlar isə, yəqin ki, dövrün danışq dilinə aiddir, cünki nisbət etibarilə azlıq təşkil edirlər...

O gündən bərlü muni sevər oldum,

Tanrıñüñ buyruğı *belə* olupdur...

İsmayıñ neşün *belə* cılalar...

Vari *belə* eyleyəndə fəryad...

Nümunələrdə *belə* formasının məhdud sintaktik rol oynaması (zərflilik) tesadüfi deyildir. "Leyli və Məcnun" poemasında *belə* əvəzliyinin danışqdan gələn ədat funksiyasına da rast galırıq:

Bir yazılı nüsxə var məndo,

Billah, *belə* al onu gedənde...

*Ol ve bu* işara əvəzlilikləri eynilə şəxs əvəzlilikləri kimi hallanır: birincidə -o>a, ikincidə issa b>m<sup>1</sup> əvəzlənməsi baş verir (daha doğrusu, əvəzlilik hallanmasının qədim fonetik təzahürleri təkrar olunur).

<sup>1</sup> Müasir dialekt və şivalorımızda vəziyyət belədir [11, 188].

Eyni zamanda, qoşmalar və -ca şəkilçisi də həmin əvəzlənməye səbəb olur; məsələn: muni, mundən, mununçun, munca, ancə, anuñun, anuñ ilən və s.

Bəzən ora və bura əvəzlik-zərflərinə təsadüf edilsə də, məkan mənasının yerlik və çıxışlıq hal vasitəsilə ifadəsi bütün mənbələr üçün təbiiidir; məsələn: bizdən avvel bunda galenlər qanı?, bir az müddət andə qaldı, bir imarət andə yapılu, anası ilən gəlini andə idilər, muni mundən çıxarub dişxarudə boynın ur və s.

Cox işlek olan *oylə//öylə* və *böylə//beylə* əvəzləkləri ilə eşyanın əlamət və keyfiyyətinə, hal-vaziyətinə işara olunur. Bu əvəzləklərin cümlədə morfoloji və sintaktik cəhətdən rolü (zərf, ədat, bağlayıcı vasitə və s.) böyükdür [11, 188-189; 20, 186]; məsələn: xələyiq, eyla sandırlar kimi...; öylə ağızın təngdir kim..., ...yəni olubam öylə zeif, böylə zillətim yox idi, Degildi böylə..., öylə kim əncüm olur..., əyləyəm kim, yazıya salsın bu gündən böylə nurin afitab və s.

Haqqında danışılan əvəzləklərdən başqa, işarə məqsədi ilə bəzən *həmin*, *həman* (farsca), -sol, *yöylə*, *uş*, *uş bu*, *ha*, *ha böylə*, *ha bu* sözlərindən istifadə edilmişdir; məsələn: *Uş* peki-səbani bəndə saldı; Cün ahime verdim *uş bu* pəndi; Ey dil ki, edərdin ahü nələ... *ha* dövləti-vəstü zövqi-didar!; Mən böylə neçün zabunū xərəm *ha* göldim, aqər günahkarəm...; *Ha* böylə möhnət ilə keçsinmi ruzigarım? və s.

Qeyd edək ki, *uş* və *uş bu* əvəzləkləri Xətayinin, *ha* və *ha böylə* isə Füzulinin fərdi dil üslubunun göstəriciləridir. Lakin birincilər əvvəlki dövr ədəbi dilinin qalığıdır (*su/uş* əvəzləkləri Nəsimi dilində işlənmişdir) və Xətayidə ənənəvi forma kimi müşahidə olunur (təsadüfi deyil ki, həmin əvəzləklər əsasən "Dəhnama" üçün saciyyəvidir; "Dəhnama" isə həm xronoloji, həm de linqvis-tik baxımdan XVI əsr ədəbi dilinə asıl körpüdür). Belelikla, əsrin əvvəlində, Xətayi dilində hələ də işarə əvəzliyi kimi işlənən *uş* Füzuli dilində artıq ədat funksiyası daşıyır; məsələn: *Uş* yazılı məndədir duası.

Füzuli dilindəki *ha* əvəzliyinin isə dialekt-danışiq nitqindən gəldiyini düşünmək olar. Nümunə götirdiyimiz kontekstlər onun ədalətşəmqəda olduğunu göstərir.

Müsəir ədəbi dilimizə nisbətən sual əvəzləklərinin kəmiyyətcə sıxlığı diqqəti cəlb edir. Bunun səbəbi təkcə fonetik

çoxvariantlılıq deyil, dialekt-danışiq nitqi üçün səciyyəvi olan bəzi sual əvəzləklərinin badii dilidə öz sinonimləri ilə paralel işlənəməsi idi. Əsrin birinci yarısında başlayaraq, Xətayının dilində müşahidə edilən aşağıdakı sual əvəzləkləri normal şəkildə bütün mənbələrdə işlənmişdir: *kim?*, *nə?*, *qanda?*, *xanda?*, *qandan?*, *xandan?*, *qan?*, *xan?*, *xaçan?*, *xans?*, *neca?*, *nişə?*, *nəçük?*, *nədan?*, *niyə?*, *neçün*.

Bunlardan əlavə, mənbələrdə sual məqsədi ilə işlənən digər əvəzləklər, yaxud əvəzlik variantları mövcuddur. Məsələn, Nişatının tərcümə dilində *neçə?*, *nərə?*, *neşün?*, *necəlik?*; Füzuli dilində isə: *qanğı?*, *qansi?*, *qaçan?*, *netə?* əvəzləklərini göstərmək olar. Bütün bu sual əvəzləklərinin sayını *kim* və *na* sözlerinin hal paradigmasına aid şəkilləri və ikincinin qoşmalarla birlikdə yaranan mürəkkəb növleri hesabına artırmaq mümkündür.

Nisbi götürürsə, qeyd etdiyimiz əvəzləklərdən yalnız *nərə?*, *necəlik?* və *netə?* dövrün ədəbi dili üçün qeyri-məqbuldur. Birincilər hərfi tərcümə ilə, sonuncu əsasən bədii-fərdi nitqlə şərtlənir.

Qədim Azərbaycan dilinin milli lüğət vahidlərindən olan *ha* sözünün kültəsi əsasında formalanşan sual əvəzləklərinin başlangıç samiti görə üçvariantlılığı (*x/h/q*) maraqlıdır. Xətayi dilində *x* samiti ilə başlanan variantlar üstünlük teşkil etdiyi halda, Füzulidə *q* səsli variantlar dominantdır (bizca, birincinin səbəbi Orta Asiya türk xalqlarının poeziyası ilə tamşılıq, ikincinininkı Nəsimi dövrü ədəbi dilinin davamlılığı idi). Nisatının tərcümələrində isə her üç variant vardır. Bu isə o deməkdir ki, o dövrün ümumxalq dilində həmin əvəzləklər artıq *h* samiti ilə işlənmişdir:

Atan səni hangi məclisə aparecek?  
Mənə deniz kim atam handadır?

Haqqında danışılan sual əvəzləklərinin çoxu təkcə sual məqamında işlənmir; nisbilik məzəmununu – tabeli mürəkkəb cümlələrdə bağlayıcı söz funksiyasını da ifadə edirlər. Həmin əvəzləklərin bezəsi qeyri-müəyyən şəxs bildirməye xidmət edir.

Sual əvəzləklərinin nisbi əvəzləklərə çevriləşesi, yəqin ki, Azərbaycan dilinin əvvəlki dövrlərinə aiddir. Lakin bu prosesin XVI əsr yazı dilində geniş vüset alması ədəbi dilin qrammatik (xüsusi, sintaktik) quruluşunun təkamülünü göstərən mühüm amillərdəndir.

Canı **kim** cananı üçün sevəs, cananın sevə,  
**Nə** versələr ona şakir, **nə** desələr ona şad,

Kimi görsen, sen öz dinində təklifi-nemaz eylet,  
Qanda getsem, ey gözüm, su sap gübarı-rahime,  
Qansı mülkü tutsa, dəyməz kimseyə şuru şeri...

*Nə* sual əvezliyi mənə xüsusiyyətləri ilə zəngindir. Təkəf Füzuli dilinə isnad etsək görərik ki, öz semantik qrupunda qalmaqla digər əvezliklərin (neçə? hansı? niye? nədən?) mənalarını da daşıyır; eyni zamanda, morfoloji cəhətdən ismə məxsus bütün grammatik kateqoriya elamlarını qəbul edə bilir.

**Qeyri-müəyyənlik, təyin və inkar əvezlikləri.**  
Bu əvezlik növlərinin bir sıradı verilməsi onların müstəqilliyini inkar etmir; müasir dilimizdə olduğu kimi, "qeyri-müəyyənlik" bildirənlərdən bazisinin sonrakularla müstərek olduğunu göstərir.

Qeyri-müəyyənlik əvezlikləri əvezlik kateqoriyasında geniş yer tutur. Onlar sadə, düzəltmə və mürəkkəb növləre malikdir. İster mənə, isterse de əvəzifə qeyri-müəyyənlik əvezliklərinin daxilində təbəqəleşmə vardır. Onların çoxu canlı və cansız əşyanın qeyri-müəyyənliyini bildirdiyi halda, bəzisi qeyri-müəyyən əşyanın (subyekti və obyekt rolunda) inkarına xidmet edir və bəzisi də cümlədə təyinlik möqamında işlənir.

Qeyri-müəyyənlik əvezlikləri öz mənasına görə iki qrupa ayrılır:

1. Topluluq bildirənlər.
2. Təklik, yaxud hissə (qism) bildirənlər.

Birinci qrupa *qamu/xamu, qamus/xamusi, qamumuz, vari, varisi, neçələr, çoxlar, cümlə, cümləsi, kimsələr* əvezlikləri daxildir. Əlbəttə, həmin əvezliklərin işlənmə tezliyi eyni deyildir. Onların içərisində on fəali bütün mənbələr üçün səciyyəvi olan, *qamu* əvezliyidir ki, yerine gərə təyin əvezliyi kimi çıxış edir (bu cəhəti onun sinonimi olan *vari* əvezliyində də görürük).

a) Qeyri-müəyyənlik əvezliyi kimi:

Xublar *qamu* solu sağa durmuş,  
Mehler *qamusu* ayaga durmuş...

Gəminin ahli *qamu* ölümü özlərinə müqərrar eylədük,  
Yəni ki, *qamu* dəqiqiyətli,

Men golincə *qamu* ayağı durar və s. Çıqış saraydan bu cahan *varis* dutar, anları götür və *vari* bazarada sat, hər ne yiğilərsə, biş ya kem, *Varın* sənə eyleyim müssəlləm və s.

b) Təyin əvezliyi kimi:

Cövləndə durur *qamu* pərilər; *Qamu* hünerlərə ustad gördüyün könlüm; *qamu* suflər... ol mənzildə oturur və s. **vari** xəlaiqlərdən

kimi seversən? Məhəmməd Mustafayı... **vari** kimselərdən arturaq sevərəm ("Şühədaname").

İkinci qrupa *kimsə/kimsənə, nə kim/kimi, hər kim, hər na, filan, filanı, biri, birisi, həra, həramız, hər kas, hər kimsə, heç kim, heç kimsə, heç hangisi* əvezlikləri aiddir.

Göstərilən sərada qeyri-müəyyən şəxsi bildirən *kimsə/kimsənə* əvezliyi yazı dilində daha çox yayılmışdır. Bununla belə, ikinci variant dövrün dialekt-danışış nitqini təmsil edir (əsasən Xətayının dilində və Nişati tərcümələrində işlənmişdir). *Kimsə* əvezliyi isə xalis ədəbi dil normasıdır; bütün mənbələr üçün eyni dərəcədə səciyyəvi olub, funksional baxımdan ikişaxəlidir: a) qeyri-müəyyən şəxs və b) inkar əvezliyi.

a) Qeyri-müəyyən şəxs əvezliyi kimi:

Cüz sayə qoman ki, *kimsə* yanə,

Cox oob görünür ki, *kimsə* *kimsənən* oglunu zülm ilən öldürə...  
"Şühədaname"

Heç *kimsə* *kimsəsindən* xəberi yoq...

Şeyx Səfi

Nə yanar *kimsə* mənə ateşi-dildən özgə,

Nə aqar *kimsə* qapım badi-səbədan geyri

Füzuli

b) Inkər əvezliyi kimi:

Azadson və *kimsə* sənə saxlomayıbdır

"Şühədaname"

*Kimsə* bilməz, füqəra sirri-dilin şah bilir...

*Kimsədə* rüxsarına taqəti-nozzarə yox.

XVI esr ədəbi dilində *kim* əvezliyinin və *neçə*, *çox* qeyri-müəyyən sayılarının kütləsi əsasında formalanşan qeyri-müəyyənlik əvezliklərində mənsubiyət əlaqəsinin şəkli cəhətdən tam sabitləşmədiyi hiss edilir.

Maraqlıdır ki, xalq şəri üslubuna meyil edən Xəzani dilində *kim* əvezliyinə rast golur. Füzulidə isə eyni mənada *kim* əvezliyi işlənmişdir:

**Kim** cycler idi həqiqi-rəz, Şeyxidən Əhməd idən ağaz.

**Kim** söyler idi ögüb kələmi...

Mənə kim tənə cycler, kim nəsihət ehli-aləmdən...

Topluq bildirən qeyri-müəyyənlik əvəzliliklərində də vəziyyət belədir:

Neçələr dünyaya gəldi, neçələr dəxi gəlür...

Derler ki, olur bu çare səndən... **çoxları** murada yetirənsən...

Tədbirmə çoxlar etdilər cəhd...

Vurdı ol kiseyə **çoxlar**...

Füzuli

Sual əvəzlilikləri kimi qeyri-müəyyənlik əvəzlilikləri də (*hər kim, hər kimسا, hər nə*) hem ayrılıqda, hem də *ki* adatı ile birləşmələr (*kim ki, har kim ki, har nə ki, har kimsa ki...*) yaradaraq tabeli mürəkkəb cümlələrdə bağlayıcı söz vezifəsini ifadə edirlər.

Qeyri-müəyyənlik əvəzliliklərinin tərkibində *heç* inkar adatının fəal iştirakı ilə əmələ gələn mürəkkəb əvəzliliklər, eyni zamanda, inkar əvəzliliklərini temsil edir.

Təyin əvəzlilikləri sırasında müstərək seciyyəli *qamu//xamu, vari* sözləri ilə yanaşı, *öz, hər, pütün//bitün* əvəzlilikləri çox işlənilir. *Öz* və *hər təyin* əvəzlilikləri ədəbi dil üçün norma sayılı bilər; cümlə onlar bütün abidələrde geniş yayılmışdır.

*Öz* yolunu görmez oldu eynim,

Fərzəndümü *öz* alım ilən qurban etmiş ola idüm...

*Öz* mertebəsində kamıl oldu...

*Hər* yadi özümə xış gərmən...

*Hər* kipriyi bir xədəngi-xunriz,

*Hər* silah ki egnümdədür anları götür...

*Qamu* sözü “bütün” mənasında six-six işləndiyindən (müqayisə et: el *qamu* egyptim oldu yar üçün... *pütün//bitün* təyin əvəzliyi ancaq Nişatının tərcümə dili üçün seciyyəvidir; məsələn: Yer bitün cəvahirün mədəni hər kənidiür və s.)

Seyrek hallarda *filan, cümlə* əvəzliliklərinə təsadüf edilir; bu əvəzliliklər əşyani qeyri-müəyyən şəkildə təyin edir; məsələn: Oldur oturur *filan* çəmənda, *Cümə* aləmlər fəğanımdan tutuşub yanadır.

## Fel

Fel ədəbi dilimizin bütün dövrlərində öz leksik-semantik vüsəti, qrammatik zənginliyi ilə diqqəti cəlb edən mühüm nitq hissəsidir. Tekce felin inkişaf xüsusiyyətlərinə ısnad edib, ədəbi dilin qrammatik quruluşunda baş verən kəmiyyət və keyfiyyət dəyişmələrinə dair qiyməti neticələrə gəlmək mümkündür.

XVI əsr ədəbi dilimizin material bolluğu esasında felin geniş mənə tutumunu, qrammatik “xəritəsi”ni təfsilati ilə çəkmək olar. Lakin fel haqqında çox yazılmışdır. Azərbaycan dili tarixçilərinin əsərlərində fel hər cəhətdən, – istar leksik-semantik və söz yaradıcılığı, istərsə də qrammatik-funksional və s. xüsusiyyətlərin şəhri səpkənəcə yaxşı öyrənilmiş nitq hissələrindəndir. Fela E.V.Sevortyanın və M.Rəhimovun sanballı əsərləri həsr olunmuşdur [27, 28; 30]. Xatırladıq ki, bu və burada adı çəkiləməyin digər qiymətli əsərlərdə felin tarixi vəziyyəti, rolü və inkişafı ilə əlaqədar aparılan müşahidələr, söylənmiş fikirler bir çox hallarda tarixi qrammatikanın yox, ədəbi dil tarixinin predmetinə uyğun gəlir. Bu sabəbdən də həmin əsərlərde konkret müləhizələr də, ümumişədcə doğru naticələr də XVI əsr ədəbi dili üçün öz qüvvəsində qalır.

Deyilənləri nəzərə alaraq, felin dər çərçivədə – onun spesifik kateqoriyalarından olan şəkilləri, zamanları, həmçinin feli sıfat və feli bağlama formaları dairəsində izah etməyi məqsədəyən uyğun bilirik.

## Felin şəkil, zaman və şəxsə görə dəyişməsi

Azərbaycan dili tarixinə dair tədqiqlərde, XVI əsrin yazılı mənbələrindən six-six istifadə edilmişdir. Bizim məqsədimiz isə şəkil və zaman, qismən də şəxs kateqoriyasının vəziyyətini konkret tarixi biçimdə, yəni ancaq XVI əsrə necə olduğunu aydınlaşdırmaq, ayrı-ayrı xüsusiyyətlərin ədəbi normativliyə münasibətini işqlandırmaqdır; ona görə də burada təsviri baxımdan bəzi məsələlərdən serf-nəzər edilməsi məqbul sayılmalıdır.

**Əmr** şəkli. Felin bu şəkli ədəbi dilimizin tarixi boyunca öz polisemantikliyi, formal (şəxs) əlamətlərinin rəngarəngliyi ilə seçilmişdir; “əmr şəkli yalnız qrammatik məzmununa görə deyil, müasir ədəbi dil normasına düşənə qədər keçirdiyi... təkmilləşmə xarakterinə görə de başqa şəkillərdən fərqlənir” [30; 6].

Məlumudur ki, felin şəxslərə görə təsrlənməyən şəkli ola biləməz; şəkil və şəxs kateqoriyaları həmisi qarşılıqlı əlaqədədir. Əmr

şeklinin de morfoloji reallığını, formal əlamətlərinin fərqi və semantik xüsusiyyətlərini aydın dərk etmək üçün onu şəxslər üzrə nəzərdən keçirmək lazımdır.

Əmr şeklinin I şəxs təki felin hər hansı mənə növüne -im, -im, -üm, -um (-üm, -yüm, -yüm, -yum) və -əyim, -ayim şəkilçilərini əlavə etməklə ifadə olunur. İkinci sira formalarının fəallığına bax-mayaq, ədəbi normativlik baxımından -im... və -əyim, -ayim şəkilçilərini fərqləndirmək çətindir. Çünkü hər iki sıradan olan variantlar eyni dərəcədə əhatə olunur və mənaca bir-birinə təng gəlirlər; məsələn:

-im... şəkilçisine aid:

Yalnız mən ölüüm, əger qıla qətl...

Bəs daxi nedim, nəsihat eylə.

Ol qədər möhələt ver ki anlardan həlləliğ isteyim və könülləri xoşnud eyleyim...

Söylə! Neca olmayım digərgün?

Onca gühər eyləyim rəvana.

Leyli deməyim ki, nəzənindir.

-ayim, -əyim şəkilçisine aid:

Üzüne tapança urayım mən.

Gəl öyüd verayım, öyüd alırsan...

Şəmarət begi ki atanınq düşməni di öldürəyim.

Sən qıl hüneri mən alayım ad,

Sən çək ələmi, mən olayım şad

Füzuli

Xüsusilə, Füzuli dili üçün səciyyəvi olan -ayim, -əyim şəkilçisinin təşəkkülündə şəxs sonluğu həlliədici rol oynayır. Elə buna görə də -a, -ə formasının mənə dairəsi dərələb sabitləşdirikcə, -im şəxs əlaməti nəhayət əmr şeklinin morfoloji göstəricisine çevrilmiş, tədricən -ayim, -əyim şəkilçisini sixişdirmişdir. XVI əsrin yazılı mənbələri də məhz bu rəqabəti və tarazlığı eks etdirir.

Əmr şeklinin I şəxs təki -ayim, -əyim forması ilə də ifadə olunmuşdur. Vaxtile "Kitabi-Dədə Qorqud" dili üçün tipik olan [9, 99-101] bu forma əsasən, Füzuli dilində müşahidə olunur.

Neca taqrır edəyin vəsfini bir şahin kim...

Bilmən necə verəyin cəvəbin?

Men kim, kəsəyin derəm sələmi,  
Səndən çəkəyin bu intiqam

Füzuli

-ayim, -əyim şəkilçisi mozmunka -ayim, -əyim şəkilçisindən fərqlənmir. Tədqiqatçılar doğru olaraq həmin şəkilçinin funksionallıq cəhətdən sonralar zəiflədiyini qeyd etmişlər [20, 231-233; 30, 33].

I şəxsin cəmi -alim, -əlim, -alum, -əlüm; -auz, -əüz şəkilçiləri vasitəsilə ifadə olunur. -alim... şəkilçisi ədəbi dilin normal göstəricilərindəndir; məsələn: varalim, alalim, qılalim, gedəlim, qayıdalim, tapalim, pak olalim, unudalim v.s.

-auz, -əüz şəkilçisine gəldikdə, deməliyik ki, o, "ədəbi dil" ilə "yazı dil'i" arasında bərabərlik işarəsinə pozan formalardandır. Yəni həmin forma şəkil kateqoriyasının ədəbi norması sayılı bilməz. Halbuki -z formantlı I şəxs (cəmi) şəxs sonluğu dövrün ədəbi dil normallarından idi. İran Azərbaycanının dialekt-şivə xüsusiyyəti daşıdıgına şübhə olmayan -auz, -əüz şəkilçisine ancaq Nişənin tərcümələrində təsadüf edilir; məsələn: əgar atlanə bilə atləndərəüz və xidmətiŋ götürürəz; məlum edəzü, keçnəz.

Mənbələrdə əmr şeklinin I şəxs cəmi bözən -alim... formasının naqış variansi (-alt, -əlt) ilə də ifadə olunmuşdur [30, 52-54]. Şüb-həsiz, dövrün danışq dilinə xas olan bu variant bədii dilə nüfuz etmiş, ədəbi dilde geniş yayılmışdır.

Əmr şeklinin II şəxs təki həm fel kökünün omoformu, həm də -gil, -gil şəkilçisi ilə ifadə olunur. II şəxsin təki ister ümumxalq dilində, isterdə ədəbi dildə əmr mözəmununu eks etdirən formasız (yəni əmr şeklinin əlamətini qəbul etmədən) tarixən çox işlek olmuşdur; ona görə də nümunə verməyə ehtiyac yoxdur.

-gil, -gil şəkilçisi ədəbi-bədii dilimizin yaddaqalan morfoloji əlamətlərindən biridir. Sırf əmr şeklinin göstəricisi olub, II şəxsin təkini təmsil edən bu forma müxtəlif səciyyəli materiallarda kifayət qədər işlənmişdir; məsələn: dağıtmagil, dərman qılgil, sevgil, istəgil, yegil, tutmagil, zalim..., olmagil, turgil, unutgil və s. Bəzi hallarda -gil şəkilçisinin müasir dialektlərimizdə mühafizə edilmiş "şəxslə" variantına (-gil+san>gilən) rast gəlmək olur; məsələn: baxgilən, döndərgilən, görgilən [30, 63]. Bu variantın da o dövrük danışq dilinə aid olması şübhə doğurmur. Ümumiyyətlə, -gil, yaxud -gilən formasında əmr şeklinin şəkli əlamətsiz növü qədərki universallıq və tabiilik yoxdur. XVI əsr mənbələrində II şəxsin təki üçün əmr şeklinin şəkli əlamətsiz növü qat-qat çox işlənmişdir.

Qeyd edək ki, -gil, -gil forması ilə bəzən doğrudan da əmr məzmunun qətiyyət və təkidlilik çalrı hiss edilir. Lakin eyni çalrıları şəkilçisiz növdə de müşahidə etmek mümkündür; digər mənə xüsusiyyətlərinə görə de hər iki növ bir-birinə uyğundur.

Xatırladaq ki, -gil, -gil forması XVI əsrin şair dili üçün (nəsra nisbət) dəcaiyəvidir və onda, qədim ədəbi ananəni yaşatmaq, dövrün ədəbi dilinə nə isə üslubi kolorit getirmək xassəsi vardır.

Əmr şəklinin II şəxs təki analitik üsulla -a, -ə şəkilçisine [89, 65; 33, 139] "gör" felini eləv etməklə de ifade olunur; "gör" felini öz müstəqim mənasından tamamilə tacrid olunub ədətlaşır, lakin şəkli cəhətdən əmr şəklinin şəkilçisiz növünə uyğun geldiyi üçün öz qrammatik vəzifəsini (əmr) saxlayır. -all-a gör forması ilə çox vaxt yumşaq əmr məzmununu, xahiş, rica məna çalarları eks etdirilir. Analitik üsulla formalasən əmr şəkli məzmunca felin arzu şəklina yaxınlaşır.

-all-a gör forması əmr şəklinin fel kökü ilə omoform olan növündən sonra ən çox yayılmış morfoloji göstəricidir; cünti həmin forma nəsə materiallarında -gil, -gil şəkilçisini əsaslı şəkildə üstləşdirir:

Başın tob edə gör canan yolində...

Ey Xətayı, özünü xak edə gör pak olesən,

Anı mənə yetürə gör...

Borclarumı edə gör ("Şühədanamə"), ya Əli məni bunlardan saxlayə gör ("Şühədanamə"), anuñ qarşusundən qaçə gör ("Şühədanamə"), mənüm suçundan keçə gör ("Şühədanamə"), bu kitabı tasnif eleyə gör (Şeyx Səfi), Dəf eleyə gör ki, bir bələdir (LM, 75), Ancaq ola gör mənimlə həmdəm (LM, 122) və s.

Əmr şəklinin II şəxs cəmi -in, -in, -uñ, -uñ, -inj, -inj, -uñj, -uñj formaları ilə ifade olunur. Cəmlək əlaməti variant nəsə üçün səciyyəvidir, birlincə şeir dilində çox təsadüf edilir; məsələn: açılın, yiğiln, bilin, silin, əyiln, gəlün, yatdurun, görünj, yetürünj, girinj, görünj.

Hər iki variant yazı dili üçün norma olmuşdur. Amma -in, -in, -uñ, -uñ şəkilçisinin fonetik yüksəmlığı və uzun hecaya çevrilə biləmək imkanı aruz vəznli şeir dili üçün olverişli şərait yaratmışdır. Təsadüfi deyil ki, saitlərdən, yaxud felin inkarlıq şəkilçisindən sonra gələn birləşdirici y ünsüründə istifadə edilmiş. Tək-tük y ünsürü mühafizə edilirsə, şəxs şəkilçisinin I hissəsi labübən düşür:

Təsdiq, yaxud inkar fellərin əmr şəklinin II şəxs cəmində y ünsürünün iştirak etməməsi dövrün dialekt-danışq nitqindən galidir<sup>1</sup> və o zamanın bedii dilində demək olar ki, sabit şəkil almışdır. Aşağıdakı nümunələrdə II şəxs əlamətindən əvvəlki saitin uzanmasına şübhə yoxdur; məsələn: söylən, söylün, qoymaq imam Hüseyin... su içsün, qorxunq ol tarğırdən, əmma kötləğinizi yırtmaq, şurə nökrərlərinə dedi kim bu ədəbsizi ədəblən, sanmın, dəmən, incitmən, bəzətmən və s.

Əmr şəklinin III şəxs təki, bəzən də cəmi -sun, -sün forması ilə ifade edilir; çox vaxt isə şəxs cəmliyi -lar, -lər (daha doğrusu, -sunlar...) şəkilçisi ilə ekşimi tapır. Əmr şəklinin III şəxsəki ifadə formaları şəkil və məzmunca müasir ədəbi dilimizə uyğundur; məsələn: Xətayı, nəzmi-əşarına yüz min aşarın gəlsün (Xətayı), Qul təkabbür qılmasın, sultana gəlsün yençlidən (Xətayı), bu işə varsun ("Şühədanamə"), gecədən bir dang keçsün ("Şühədanamə"), buyurayım kim evini talasunlar ("Şühədanamə"), atlu yeməgi taliblərə versünler (Şeyx Səfi), bu əmələ maşğul olsunlar (Şeyx Səfi), Ey Füzuli, odlara yansın büsəti-səltənat! (F, I, 57), heç kim olmasın, ey袖, giriftar sana (F, I, 66) və s.

Əmr şəklinin III şəxs forması XVI əsr ədəbi dilinin norması xaricində qalan bir semantik xüsusiyyət de malikdir: -sun... şəkilçisi -sa, -sa şəkilçisinin qarşılığı kimi şərt mənasını da daşıyır. Klassik şeir əslubunda (məsələn, Füzulidə) çətin müşahidə edilən, lakin, görünür, danışq və hətta yazı dili üçün məqbul olmuş həmin xüsusiyyət Nişati tərcümələrində geniş intişar tapmışdır. Məsələnin bu cəhətini prof. M.Rəhimov "Şühədanamə" dən verdiyi çoxlu nümunələr əsasında təsbüt etdiyi üçün [33, 29] iki əlavə nümunə ilə kifayətlərinə: hər kim bu gün səndən yuzin چevirsün danlıcə hanğı göz ilən yüzünə baxsun ("Şühədanamə"), hər kim məni bir fatihə ilə ansun avf eleyə taşrı suçların yovm-qiyam (Şeyx Səfi).

Əmr şəklinin buraya qədərki yığcam şərhində aydın olur ki, felin bu şəkli sözün tam mənasında XVI əsr ədəbi dilinin töbətinə

<sup>1</sup> Lakin "Şühədanamə" də -ymız forması bir neçə dofa işlənmişdir; demək, o dövrün ümumxalq dilində y ünsürünün olmadığı söyləmək olmaz.

əks etdirir. Yəni uyğun və müstərek cəhatlərinə baxmayaraq, əmr şəkli öz morfoloji əlamətlərinə görə əvvəlki və sonrakı dövrlərdəki vəziyyətindən müyyəyen qədər fərqlənir: XVI əsr ədəbi dilində -i/-i gör, -a/-a görgil (II şəxs tek), -ag, -ək (I şəxs cəm) formaları işlənməmişdi [33, 74], lakin paradiqmatik olaraq bütün şəxslərin tek və cəminə aid konkret əlamətlər vardır. Həmin şəkilçilərin həm damaq, həm də dodaq ahəngini temsil etməsinin əhəmiyyəti vardır.

**Arzu şəkli.** Bu şəkin ifadə formaları -a, -ə, -ya, -ya əlamətləridir. Arzu şəkli əsirin adəbi dilində on intensiv haldə işlədilən, istifadə edilən formalardandır. Bu şəkin özü də, şəkilçiləri de semantik çalarlarla zəngindir.

Arzu şəkinin şəxs şəkilçiləri əmr şəkinin sonluqlarından az fərqlənir. Şəkil və şəxs göstəricilərinin birikməsi belədir: I şəxs tekde -am, -əm; cəmdə -auz, -əüz, II şəxs tekde -asan, -əsan; cəmdə -asız, -əsiz/-əsimiz, -əsiniz. III şəxs tekde şəxs sonluğu yoxdur; cəmdə -a, -ə formasına -lar, -lər şəkilçi artırlı. Bir qayda olaraq, saatlı bitən fellərdən sonra birləşdirici y iştirak edir.

Demək lazımdır ki, -auz, -əüz formasının əmr, yoxsa arzu şəklini ifadə etdiyi kontekstde aydın olur.

Zahirən II şəxsin cəm forması (müasir danışq dilimizdə de işlənməkdədir); dialekt-danışq nitqinin təbiətini əks etdirir, əslində isə -asız, -əsiz forması şəkil kateqoriyası mehvərində dilimizin sistemini, qanunauyğunluğunu məntiqi cəhətdən düzgün əks etdirən adəbi normadır; cünki -sunz... formasında mənşəcə tek və cəm əlamətləri vəhdət teşkil edir. Qrammatik məntiq isə ancaq II şəxsin cəminə bildirməyə xidmet edən həmin formanın I törkü hissəsini takzib edir.

Arzu şəkinin formaları vasitəsilə az və ya çox dərəcədə bütün digər fel şəkillərinin məzmunları ifadə olunsa da, arzu-iltizam semantikası normativ səciyyə daşıyır; məsələn:

İster idim **qurtuləm** gəldikcə bir-bir güssədən.

**İrasən** mənzilə oynaya-gülə... (Xətayı)

...qalz ki namaz çağdır ta mən yüzümü qible saruya gətürəm və otururken nəmazımı əda qıləm...

İsterəm ki, əvvəl kimse kim qullarından başın öğündə **oynادə** men olem...

Xəyalüñ budur ki nam ilə namusumi zaye eyleyüb itürəsən,  
Anam Hecər çün məni senüñ ilən bila **görməyə**

Canuñ nə qiyməti var ki mən sənə fəda eyləməyəüz...

Munur sözlərine **aldanmayasız**...

Hor yerdə ki **söhbət edəsiz**...

mənüm pərişanlığımızdan... yad eyleyiniz

Olay kim andə həlak ola, muradi ol kim anı şeyx Zahidüñ yamacında **durğuza**,

Bələlik ilən varasınız... andən sonra xəlvətün eşigine gələsiniz..

Sənə sərməyeyi-tərəddüb vermişlər ki, müdəm faidəsiz cidal edəsən... namülayım sözler eşidəsen.

Yəni ki, **xata tavəhhüm edə**,

Əl gül açılıb **təbassüm edə**.

Derdim **olasan** mənim penahim... (Füzuli)

XVI əsr ədəbi-bədii dilində arzu şəkinin başqa fel şəkillərinin mənasını daşıması həqiqətdir; lakin bu çoxmənalılığın ilkin mənbəyi xalq dili, xalqın dialekt-danışq nitqidir. Buna görə də həmin cəhat orijinal və tərcümə nəşrin, məktubların, xalq şəri üslubu, qismən də məsnəvi nümunələrinin dili (obrazların fərdi nitqiyi) üçün dəha sociyyəvidir. Füzuli isə arzu şəkinin məna rəngarəngliyindən bütün əsərlərində sənətkarlıqla istifadə etmişdir. Məsələn, "her kitabə kim lebi-leolin hədisin yazeler..." misrasında -ə forması xalis şərt şəkinin göstəricisi yerindədir; yaxud aşağıdakı nümunələrdə sira ilə əmr, vacib, xəbər şəkillərinin məna və vəzifasının icrasını görə bilərik:

a) Daim olalım bir evdə həmrəz

Kim, **çixmaya** dişra ondan avaz,

Tədbirin edə möger ki, təsir...

**Men aqili-vəqt olam**, son azad

b) Vəqt oldu: **verəm** fənəye **təxtim**,

Qəd ilə **çəkəm** bəqaya raxtim,

Aləmdə sənə bu qaldı tədbir

Kim, Kəbəyə **iltəsən** əsirin (Füzuli).

c) Əhdidən vəfa ola, sanırdım,

Bilməzdəm **ola zəif** rayın...

Zahirən mənimlə olasən yar,

Batinda **tutasan** özgə dildar,

Bilməm bu qəfəsde **nola** halim,

Ursa həcəri-mübarəkə baş,

yumşaya, əgər ola qara daş.

**Şərt şəkli.** Müasir ədəbi dilimizə müvafiq olaraq, şərt şəklinin qrammatik məzmun və forma etibarılı sabitliyi onu diger şəkillərindən fərqləndirir; "hətta demək olar ki, Azərbaycan dilini... türk və türkmen dillərindən da fərqləndirir" [33, 119].

Şərt şəkli *-sa*, *-sa* əlaməti ile ifadə edilmişdir; şəxslərə görə formallaşması əmr və arzu şəkillərindəki kimidir. Lakin I şəxs cəmde bəzən müasir ədəbi dilimizdə normalaşmış *-q*, *-k* əlamətinə təsadüf edilir; məsələn:

Şəriñiz yoluñda biz qılsaq xəta sen qıl kerəm.

Şübhəsiz, şərt şəklinin I şəxs cəmində hemin əlamət dövrün ədəbi dili üçün norma deyildi; amma artıq yazı dilində *-auz*, *-əüz* forması ilə *-q*, *-k* əlamətinin müvaziliyi başlanılmışdır. Xətayı dilində hər iki forma müşahidə olunur. *-q*, *-k* əlaməti mehdud dairədə işlənəsə də (ümumiyyətə, mənbələrdə şərt şəklinin I şəxs cəmini tələb edən kontekstual şəraitlə az rastlaşıraq), yazı dilinə ümumxalq səciyyəsi daşıyan forma kimi gelirdi.

*-sa*, *-sa* formasının hansı zamana aidiyi, yəni işin şərti icrasının ne zaman olacağdı baş cümlənin feli xəberi vasitəsilə müəyyənəlsər. Baş cümlənin xəberi isə on çok əmr, arzu, ya da xəber şəkilli (indiki və gələcək zamanda) fellərdən ibarət olur. Şərt şəklinin keçmiş zamana aidiyyəti, istisnalar nəzərə alınmazsa, *idi* yarımqı feli ilə formalanmış mürəkkəb növdə özünü göstərir.

Bir söz desəm eylə itabi...

Gər vücdim qəbr içində yüz min il qalsə müdəm,

Çıxımıya bu nari-eşqin üstüxanımdan mənim...

Sən anı sevar olsən ol səni sevər olacaq...

Hər kim bizim müsibətimiz...

Anub ağlaşa və yanındakı adəmi ağlatso...

Anuñ gözü ağlamasun...

Abi-heyan işəm, öldürmek olur müşkül məni...

Ey səvr, sen qədəh sunar olsan, rəvan içər,

Olmasa dövrən sənini rəyinlə, dövrən olmasın,

Neylərsən əger atan eñitsə?

...möhlet dilar olsayı möhlet verürdük.

Ac yeyer olsayı tox olur idi...

Şərt şəkli əlamətinin indiki və müzare gələcək zaman formalanından sonra gəlməsi (*-ırsa*, *-mazsa...*) dövrün yazı dili üçün təbii haldır; məsələn: ağlarsa, isterse, bilməzsə, olursa; öldürürsə vər qoyarsa ol bilür (Füzuli) və s.

İntensiv istəmal nöqtəyi-nəzərindən şərt şəkli əmr və arzu şəkillərindən geri qalmır. Digər şəkillərdəki coxmənalılığı şərt şəklinde də görürük. Müxtəlif mənaları, məna çalarlarını, həmçinin başqa fel şəkllərinin məzmununu ehtiva edən şərt şəkli təsvirdə XVI əsr ədəbi dilinin özündə əvvəlki ədəbi dildən və öz dövrünün ümumxalq dilindən necə qidalandığını təsəvvür etmək çətin deyildir. Məsələn, "Hər kim ki əsir olur bu damə, Səbr etsə gərək qəmi-müdəmə" (Füzuli) beytində *-sa+gərək* forması vaciblik məzmununu, "(könlüm) ...göz yoluñdan qatra-qatra qan olub çıxsaydı kaş" (Füzuli) misalında arzu mənasını, "ol vəqtədə ki köňül xami qiyamət hövlündən ölürlər ola onun köňlü olməsə" ("Şühədanamə") cümləsində təkidlə əmr mənasını ifadə edir (maraqlıdır ki, "ölür ola - olməsə" sxemində arzu şəklinin əlaməti şərt şəkli funksiyasını yerinə yetirir). Füzulinin aşağıdakı misralarında şərt şəkli məqsəd mənasını ifadə edir:

Çeşmi kimi cismi oldu bimar:

Ne dördini saxlaşa qərarı,

Na şərhi-gəm etsə, gəmküsarı...

Füzuli

Şərt şəkli *-anda*, *-anda* şəkilçili feli bağlaşmanın məna qarşılığı kimi də çıxış edir; masalan:

Sizdən sorar olsa ata halim,

...Söylen ki, "Fənaya verdi roxtin",

Dilbər, yüzünü görsəm, mahitəbanım derəm

Xətayı

XVI əsr mənbələrində şərt şəklinin rəvayət məzmunlu mürəkkəb növüne (*-sa/-so+imis*) təsadüf edilmir.

Yuxarıdaçı yüksəm izahatdan aydın olur ki, şərt şəkli dövrün ədəbi dilini əvvəlk mərhələlərdə daha çox bağlayır. Şərt şəklinin əlaməti böyük üslubi potensiala malikdir; o, fel şəklinin morfoloji göstəricisi kimi diferensial xarakterdədir, amma müasir ədəbi dilimizlə müqayisədə məzmun cəhatdən kifayət qədər konkretləşməmişdir.

**Vacib şəkli.** Felin bu şəkli iki üsulla ifadə olunmuşdur:

1. Məsələ + görək (yardımcı feli ad) + şəxs şəkilçiləri;

2. *-mali*, *-məli*, *-malu*, *-mələ* + şəxs sonluqları.

Vacib şeklinin birinci üssü formalaşan növü dövrün edəbi dil üçün tamamilə norma səviyyəsindədir. Vacib şeklinin bu varianında fel formasının əsas təşkiləcisi vasitəsi "gərək" sözüdür. Ədəbi dilimizin tarixində XVIII əsər qədər məhz vacib şeklinin təşəkkülündə feal rol oynamış "gərək" sözünün daxili formasını gərəklilik, vaciblik mənası müəyyənləşdirir. Habelə -maq/-mək + gərək sxemində şəxs əlamətləri "gərək" sözüne ona görə asanlıqla birləşir ki, həmin yardımçı söz mənşəcə feldən tərəfmışdır (diğer tərəfdən, məsələdən, şəxsə görə təsirlenməyən fel şəkildir). Lakin vacib şeklinin müasir ədəbi dilimizdəki vəziyyətindən fərqli olaraq, III şəxsin -dr... şəkilçisi ilə formalşamaması bütün mənbələrin üçün səciyyəvidir; eyni zamanda, "-maq, -mək + gərək" sxemi bəzən vaciblik məzmununu ifadə etmər və habələ feli xəbəri həmin sxem üzrə təşəkkül tapan (-dr... şəkilçisini qəbul etməyən) vacib şəkilli cümlələr heç də həmişə şəxslər olmur.

Anıq bəndəsiyəm və buyruğunu can ilə qəbul etmək gərəkəm ("Şühədaname").

Ol qədər sovas etmək gərəksən ki canuñi təslim edəsen ("Şühədaname").

Əlbette demək gərəksən kim anı kim kim öldürdü ("Şühədaname").

Her bir yanın bir xəlifə göndərmək gərəksiniz (Şeyx Səfi),  
Siz dəxi... aməl etmək gərəksiz ("Şühədaname"),  
Dinməyən, dindirməyen girmək gərək öz künçinə (Xətayı),  
Atəşi-əşqə düşən pərvana tek yanınaq gərək (Xətayı),  
Bivəfaliq etməmək gərək idim, canım, saña (Xətayı),  
Yar vəslin istəyən kəsmək gərək candan təmə" (Füzuli),  
Eşq rəsmiñ aşiq öyrənmək gərək pərvanədən (Füzuli).

Bütün bu nümunələrdə "-maq, -mək + gərək" sxemi üzrə vacib şeklinin ayrı-ayrı şəxslərdə vəziyyəti əks olunmuşdur. Amma formal baxımdan III şəxsin aid sonuncu nümunələrə bənzeyən aşağıdakı misallarda konkret şəxs yoxdur; daha doğrusu, işin hansı şəxs tərəfindən icra olunacağı naməlum qalır. Bu səbəbdən de "-maq, -mək + gərək" forması (xüsusilə, "gərək" sözü) vaciblik mənasını daşıyan qrammatik vasitə kimi zəifleyir, daha çox, vaciblik lazımlı mənasını ifadə edir:

Şeyx Sənan tek meni zünnarə göndərmək gərək (Xətayı),

Hər kimin sevdası var seyrana göndərmək gərək (Xətayı),  
Quş oluban uçmaq gərək,  
Ovalara köçmək gərək (Xətayı),  
Bilmək gərək ki, hiç zaman...  
Kərbəla şəhidlerinin vəqisi kimi ruzgarın gözü görməyəbdür ("Şühədaname").

Faktlar göstərir ki, "gərək" sözü ta XVIII-XIX əsrlərə qədər ədəbi dilimizdə "gərəkli" və çoxşaxəli qrammatik vasitələrdən olmuş, ancaq sonralar əreb mənşəli "lazım" sözünün fəallaşması noticəsində işlənmə dairesi möhdudlaşmışdır. "Gərək" lekseması XVI əsr mənbələrində predikativ söz, ədat və bağlayıcı vəzifəsində işlənilmişdir. Görünür, "gərək" sözünün əslən fellə bağlılığı, predikativ funksiya daşıması imkan yaradır ki, "Mənim yolumda qovgalar gərkədir" (Xətayı), yaxud "Qız hər necə olsa yara talib, Əlbəttə gərək həyası galib" (Füzuli) tipli cümlələr (ikinci nümunədə baş cümlə) vaciblik mənası ifadə edən feli cümlələr kimi anlaşılsın (müqayisə et: qovgalar gərkədir → qovgalar olma-lıdır, gərək... galib → galib olmalıdır).

Melundur ki, müasir ədəbi dilimizdə "gərək" ədati felin arzu şeklinin əvvəlində də gelir; yəni "gərək + arzu şəkli" yəni də arzu şeklinin ədatla işlənən növü hesab edilir [52, 202; 13, 178]. Lakin XVI əsr ədəbi dili üçün gərək -a, -ə tərkibini, prof. M.Rəhimovun şərh və təsbit etdiyi kimi [30, 211-212], vacib şeklinin analitik ifadə forması saymaq lazımdır. Bununla belə, vacib şeklinin analitik ifadəçisi kimi "gərək -a, -ə" tərkibinin I tərkibində iki cəhət nəzərə çarpır:

a) "Gərək" sözü ədat vəzifəsində arzu şeklinin əvvəlinə artırılıb, onunla birləşdə vaciblik məzmununu ifadə edir; məsələn: Gözden gərək olasan nihan sən (Füzuli), Aşiq gərək olmayıb qərarı, töv edə müdam kuyi-yarı (Füzuli) və s.

b) "Gərək" sözü ədat yox, predikativ söz vəzifəsində çıxış edir. Bu halda, arzu şəklinin əvvəldə gələn "gərək" sözü söz-cümə kimi işlənən də, cümlənin arzu şəkilli xəbəri ilə qrammatik məna əlaqəsini itirmir; məsələn: İmdi, Səfiəddin, gərək kim bundə bir ev yapdurasın (Şeyx Səfi), Gərək kim xələyiqi doğru dino... çağırəsan (Şeyx Səfi) və s.

Beləliklə, XVI əsr ədəbi dilində felin vacib şəkli normal vəziyyətdə analitik üssülla "gərək" sözünün həllədici iştirakı ilə (-maq,

-mək gərək... və gərək -a, -ə... tərkibləri vasitəsilə) ifadə edilmişdir.

Vacib şəklinin sintetik növü indiki ədəbi dilimizə uyğundur: “-mali...+şəxs əlamətləri” ilə formalıdır. Bu növdə olan əsas fərqli xüsusiyyət şəxs şəkilciliyi ilə əlaqədardır. Belə ki, ədəbi dilin mötəbər mənbələrində (məsələn, Füzuli və Xətayi dilində) -mali şəkilcili vacib şəkli çox az işlənmiş, bəzi nümunələrdə isə feli bu şəkli şəxs kateqoriyası baxımından tam formallaşmamışdır. Təsadüf deyil ki, S.Olgay Füzuli dilində vacib şəklinin -mali... formasına rast gəlmədiyini qeyd etmişdir [31, 43]. Tədqiqatçıların təqdim etdiyi “Mən getməli oldum indi xoş qal” misalindəki [20, 271; 31, 215] (bu, Füzuli dilində -mali formasını aid yeganə nümunədir) feli tərkibdə I tərəf feli sıfat olaraq qalır.

Xatırladaq ki, vacib şəklinin morfoloji əlaməti olan -mali... mənşəcə feli sıfat kateqoriyasından nəşət tapmışdır. Xalis qrammatik quruluşun inkişafı ilə əlaqədar olan bu keçidin izi XVI əsr mənbələrində aydın əks olunmuşdur. Məsələn, ana dilinin təbiətini gözəl bilən Qurbaninin: “Şipşirindir dilin, məmən yeməli, Sana Leyli, Əslî, Şirin deməli...” misralarında -mali şəkilcisinin omoform səciyyəsi (feli sıfat – vacib şəkli) göz qarşısındadır. Şübhəsiz, -mali... şəkilcisinin funksional dəyişməsi birdən-birə baş verə bilməzdi; bunun üçün müəyyən müddət lazımlı gəlmiş, vacib şəklinin şəxs paradiqması tam təşəkkül tapana qədər “getməli oldum”, “yeter bulmali”, “etməməli idi”, “satmali degül” kimi analitik fel formaları yaranmışdır. Ona görə də Xətayının “Bulunca” rədifi qoşmasında “Dinləyib də bu menayı yazmali, hər kişi halına quyu qazmali...” misralarından birincisində vacib şəkli ümumi şəxslidirse, ikincisində III şəxsə aiddir, amma -dir şəkilcisi ilə konkretlaşmamışdır.

Xalq şeri üslubunun və tərcümə-nəsrin materiallarında nümunələr göstərir ki, -mali... şəkilcili vacib şəkli ədəbi dilde əvvəlcə ümumi şəxs, sonra III şəxs, néhayət, digər şəxslər üzrə sabitləşmişdir.

Deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, -mali... formalı vacib şəkli ümumiyyətlə, XVI əsr Azərbaycan dilində şəxslərə görə müəyyənmiş konkretləşməmişdir. Çünkü “Şühədaname”də (tərcüma prosesi və dənişiq dili normalarının tələbi ilə) -mali... formasının şəxs paradiqması bütünlükə müşahidə olunur. Həmin nümunələrin əksəriyyəti H.Mirzəzadə və M.Rəhimov tərəfindən

qeydə alındığı üçün I və II şəxsin cəminə aid misallarla kifayətlenir; məsələn:

Gər yüz il kuyində can verməliyux hər dəm saşa (Xətayi)

Bunları xamu görməli və çəkməliüb,

Bir yol ögümüzdədir ki, naçar gərək gərəkməz bu yole getməliüb.

Danlı sız çox ağlamalusıñız.

Vacib şəklinin sintetik növünün “Şühədaname”də geniş dairədə eks olmasına yazı dilini o dövrün ədəbi dilindən morfoloji seviyyədə fərqləndirən faktlardan biridir.

Felin lazımlı şəklinin ifadə forması -ası, -əsi, -yasi, -yəsi şəkilcisiidir. Azərbaycan ədəbi dilində daha qədim zamanlardan fealiyyət göstərmış olan -ası formasına lazımlı şəklinin əlaməti kimi çox az rast gəlinir. Görünür, “kompleks məzmunlu” [20, 261] olması şəkil kateqoriyasının göstəricisi rolunda onun ədəbi inkişafını ləngitmışdır. Belə ki, -mali forması kimi -ası formasının da şəxs paradiqması natamamdır. Mövcud nümunələr -ası şəkilcisinin başlıca semantikasına görə xəber şəklinin qatı голаек zaman formasına yaxınlaşdırır; məsələn: həq qatda şikayət edəsi mən, cəhan əhli ölüsüdir mədəd hey (Xətayi), “Mən deməzmidim ki, danla, ağıhyasıdır gülən” (Füzuli).

**Bacarıq şəkli.** Türkologiyada şərti olaraq fel şəkilləri sırasında xatırladılan bu fel şəkli XVI əsr ədəbi dilinin qrammatikasını müasir ədəbi dilimizə bağlamaq, dörd əsr ərzində sabit seviyyə nümayiş etdirmək mənasında maraqlıdır.

XVI əsr Azərbaycan ədəbi dili üçün də həmin şəkli formalasdırıran normal qrammatik vasitə “bilmək” felidir; dövrün yazılarında, xüsusile, Füzuli dilində arzu şəkli ilə “bilmək” felinin (təsirlənməsi haldə) birikməsinə və bu yolla yeni qrammatik mənənin ifadə edildiyinə çox təsadüf olunur; məsələn: Xənsi katib yaza bildi..., bu əməlin öhdəsindən necə cıxa bilişsan, elçinüt dili dutuldu və Cəmaləddini andən çıxara bilmədi, tutə bilsəydim..., od yandırıa bilməyə bilirmi, qaldırıa bilməz, aça bilməz, izhar edə bilməz, ala bilməz, görə bilmən özümü.... ... düşə bilmən ayağına, baxa bilmədi, tanya bilmədi və s.

Bacarıq şəklinin inkari müvazi olaraq morfoloji üsulla, -ama, -əma şəkilcisi ilə ifadə edilir. Bu variantı bacarıq şəkli inkarının ümumxalq dili tipi adlandırmış olar. Çünkü göstərilən forma klassik

şer üslubuna nisbeten xalq şeri ve dini töbliği üslub nümunelerinde çok geniş miqyas almışdır; məsələn: *bilməz, uçamaz, deyməz, yuya-*  
*məz, ödəməzəm, götürəməzəm, qalxaməz, oyanəməzəm, yeyəmədi,*  
*saxlayəməz idı, verəmədi, açamaz, yenəməz, edəmən, bulamadım.*

Müasir dialekt və şivəlerimizde müşahidə olunan -amma, -əmmə [9, 195; 32, 59] (intensiv forma) əlamətinin XVI esr mənbələrində təsadüf edilir.

XVI esr Azərbaycan ədəbi dilində felin davam şəkli də eks olunmuşdur; məsələn: *Saqiyi-baqı* elindən mest olub *icməkdəyüz* (Xatayı), *Çəm* yükün *çəkməkdəyiz* mən bir zəman, ol bir zəman (Füzuli), divarları gərdi-kükürət *töküməkdədir* (Füzuli), bələlər dənizi mövc *urmağadədür* ("Şihədaname"), şəcəreyi-elmü irfan gün-gündən... fəvaid saçmaqdadır... nihali-fazlı ehsan... taza-təzə süküfələr *açmaqdadır* (Füzuli).

**Xəbər şəkli.** Felin bu şəkli təkcə zaman kateqoriyasının deyil, əvvəlki şəkillərdən fərqli olaraq, şəxs kateqoriyasının da dövrün ədəbi dilinə məxsus inkişaf səviyyəsini, sabit və fərqli xüsusiyyətlərini şərh etmək imkanı verir.

**Keçmiş zaman.** Şühudi keçmiş -*dt*, -*di*, -*du*, -*dü* forması ilə ifadə olunur. Bu keçmiş zaman növünün şəxsə görə təsirini demək olar ki, müasir ədəbi dilimizdən fərqlənmir. Həmin zaman formasının şəxs (tək və cəm) əlamətləri ilə birleşməsinə diqqət edek; məsələn: I şəxs – *aytdım, bağışladım, gəldim, dedim, ovudum, böyüdüüm, tutdum, gördüm, düşdüm, uyudum, bildük, bağlandıq, pak olduq, birləşdik, gəldük, afv qıldıq, qaldıq, ayrıldıq, əgərin çəkdik*. II şəxs – *əgəndən, qorqmadın, ərlik göstərdiñ, San xos geldin, safa gətirdin; etdiñ, yerinə yetürdürüñ; III şəxs – qaldı, Seyl oldı, daşdı..., çağırıdı, bəzətdi, döşətdi, fəşən qopdi, qaytıdı, sorusdı, dökdü, gülür gördilər, qoydılər, qurtuldılər, uğradılər, səvəşməgə durdılər, bildilər, dedilər və s.*

Nümunələrdən aydın olur ki, dövrün yazı dilində şühudi keçmiş zaman forması həm damaq, həm də dodaq ahənginə uyğun şəkilde işlənmişdir. Lakin I şəxsin cəminə və II şəxsin tekine aid bəzi nümunələrdəki -*du*, -*dü* variantını damaq ahənginin pozulması, yaxud ümumiyyətlə ahəng qanununun pozulması nticəsi hesab etmek lazımdır. Cənki, öz növbəsində, III şəxsə (tək və cəm) ancaq damaq ahənginə uyğun variant ədəbi normadır. Ona görə də şühudi keçmiş zaman əlamətindən bəhs edən prof. H. Mirzəzadənin

"Əski yazılarınızın dilində bir imlada -di yazılmışdır" [20, 235] fikri ancaq III şəxsə aid edilə bilər.

Şühudi keçmiş öz şəxs təsirinin mükəmməlliyi ilə diqqəti calb edir. Xüsusilə, I şəxs cəmdə -*q*, -*k* formasının tam sabitliyi ədəbi dilimizin tarixində birinci dövrə ikinci dövrə kecid mərhələsinin təyin edən və yaxınlaşdırılan morfoloji sistem əlamətlərindənədir.

**Nəqli keçmiş zaman** -*mis*, -*miş* və -*ub*, -*üb*, -*tb*, -*ib* formaları ilə ifadə olunur. Müasir ədəbi dilimizdə -*tb*... şəkilçisinin funksiyası sabitləşdiyi halda, XVI esr ədəbi dilində həmin forma nəqli keçmişin bütün dövrərdə ardıcıl şəkildə ifadə etmiş... -*əlaməti* ilə tam rəqabətdə olmuşdur. Müşahidə göstərir ki, bu və ya digər formadan istifadə ediliməsində üslub, janr və ədəbi növ manesləri olmamışdır; əksinə, öz feallığına, işlənme miqyasının böyüklüklüyünə görə hər iki forma dövrün ədəbi dilində norma səviyyəsində sayılmalıdır. Şəxs əlamətləri ilə (III şəxs) təməsda cüzi fərqlər belə, -*mis* və -*ib* şəkilçilərinin funksional taraklığını poza bilmir. Nümunələrə baxaç:

I. -*mis* şəkilçisine aid:

a) I şəxs – *bışmışəm, görüşmüşəm, küsmişəm, olmışam, gəlmışəm, qoymışəm, götürmişəm, çökdürmişəm, yetmişəm, ayrılmışəm; taslim olmuşuz, vermişuz, baş qoymuşuz, bilmışəm, tökümüşəz, almışəz, qalmışəz;*

b) II şəxs – *görmişən, nə işə galmışən?, demişən, bilmışən;*

c) III şəxs – *saralmışdır, vermişdir, yanmışdur, dolmuşdur, bağlamışdır, yetmişdir, kor olmuş, minmiş, götürülmüş, Gördü ki, bir ovçu dan yoğurtmışlar, tutmuşlar, yazmışlar*

II. -*ib* şəkilçisine aid:

a) I şəxs – *düşibəm eşqina..., verübəm, asudə olmayıübəm, eşidübəm, ögrənməybəm, yanubəm, götürübəm, məlum edibəm, zarolubəm, göydürübəz, içürübübz, galübüz;*

b) II şəxs – *can olubsan, gəlühsən, qorxubsən, qocalayıubsən, xəyal eyləyübsən, yeməyübsən, məst olubsan; gəlübsiniz, geyibsınız, görübənziz, varmayubsınız;*

c) III şəxs – *dutubdur, düşübdür, keçübdür, yaradubdur, qucaqlayubdur, qoyubdur; durubdurlar, verübdürlər, çıxardupdur-lar, olupdurlar.*

Bütün bu nümunələr dövrün yazı dilində nəqli keçmişin ifadə formaları kimi -*mis* və -*ib* şəkilçilərinin bərabər səviyyədə işlən-

diyini sübut edir. Lakin sîrf şəkil kateqoriyası (xəbər şəkli) baxımdan onların adəbi dildəki mövqeyini və rolunu cynileşdirmək olmaz. Müasir dilimizə uyğun olaraq, -miş şəkilçili nəqli keçmişin hekayət və rəvayət formaları geniş yayılmışdır; məsələn; *maqam etmişdi, demişdün, sarmış idi, gəlmış idi, qalmış imiş, vermiş imisler* və s.

-ib şəkilçisi ilə ifadə olunan nəqli keçmişin hekayət və rəvayət formallarına təsədûf edilmir.

-ib şəkilçisi nəqli keçmiş zamanın ifadə forması kimi yazı dilində “xalq ədəbi dili tipi”ni təmsil edir; hiss olunur ki, -miş şəkilçisine nisbətən o, dialekt-danişiq nitq üçün daha çox seciyyəvidir. Təsədûfi deyil ki, Nişatının tərcümə dilində onun şəxs tərsifini mükməmdir.

Qeyd edək ki, nəqli keçmiş -miş forması ilə ifadə olunduqda III şəxsin təki üçün xəbər şəkilcisindən imtiyət tamamilə Füzulinin fərdi dil üslubuna məxsusdur. Bu xüsusiyyət şeir dili telebələri ilə şərtlənmir, orijinal və tərcümə nəşr materiallarında da müşahidə olunur.

**İndiki zaman** -*ır*, -*ir*, -*ur*, -*ür* şəkilçiləri ilə ifadə olunur (saitla bitem fel kökü ilə zaman şəkilçisi arasında birləşdirici işlənmir. Dövrün bütün yazılı mənbələrində həmin formannı sabitliyini, normativlığını sübut etməyə ehtiyac yoxdur. Amma XVI esr ədəbi dilində felin indiki zamanının inkişaf seviyyəsini təyin edən cəhət kimi -*ır*... formasının semantik xarakterini açmaq zəruridir.

Melumdur ki, -*ır* şəkilçisinin mənə dairəsi genişdir. Müasir dilimizdə əsasən kontekstdən, üslubi şəraitden asılı olaraq, həmin morfoloji əlamət fəlsəfi zamanın müxtəlit mərhələlərini ehtiva edə bilir - nitq sahibinin danışıdığı vaxtdan evvel, yaxud sonra, həminin qeyri-müeyyen və ümumi zaman daxilində icra olunan işi de bildirir.

XVI esr ədəbi dilində indiki zaman və onun şəxsi əlamatının semantik məzmununda iki mənə çaları diqqəti xüsusilə cəlb edir:

- qeyri-qəti gələcək zaman;
- qeyri-müeyyen zaman.

Məsələyə komiyyət baxımından yanaşsaq, deyə bilərik ki, -*ır* forması şərf indiki zamanı eks etdirdiyi qədər, mütenasib olaraq, yuxarıdakı zaman mənələrini da daşıyır. Məsələn, qeyri-qəti gələcək zamanı bildirərək - “Ey mah, nagəh olur atan-anan agah...” (Füzuli), Füzuli, *kiñ olmur gər desəm yoxdur müsəlman-*

*lıq* (Füzuli), *El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər* (Füzuli), *Əğər mən bunları şəhərüt içiñə aparəm əvəm-ün-nas qouğça eyləyiib ölümdən alurlar* (“Şühədaname”), *Mən əlbəttə sizi öldürürəm* (“Şühədaname”), *Bilməzəm ki, daňşa öhdəsindən necə çıxa bilürsan* (“Şühədaname”) və s.

Qeyri-müeyyen zaman mənasında – *Cana, ǵəmında gözlərimə su galır - gedir* (Xətayı), *Bilmən ki yar cövrü cəfa kimdən ögra-nır* (Xətayı). *Xəta qullar qılur, sultan bağışlar* (Xətayı); Qorxunuz ol tarğından ki gecə apur və gündüz götürür və öldürür və dirildürür (“Şühədaname”); Məhvəşlər qılırlar min cəfa bir mübtəla görögəc (Füzuli), Gözdə gozib cizginir qatreyi-əşkim məməd (Füzuli).

İndiki zaman vasitəsilə digər zamanların (müzəvə və qeyri-müeyyen) ifadə olunması felin inkar aspektində xüsusilə aydın nəzərə çarpır. İndiki zamanın, daha doğrusu, “indiki-gələcək zaman”ın [28, 230] inkarında isə -*maz*, -*maz*, -*man*, -*man* şəkilçilərinin istifadə olunur ki, bunlar şərf “indiki zaman” göstəricisinin yoxluğunu, əriyib getdiyini nümayiş etdirir;chunki -*maz*, -*maz* forması inkarlıq şəkilçisi ilə müzarenenin inkarında işlənən -z ünsürünün birləşməsi olduğu kimi, -*man*, -*man* forması da ya ancaq I şəxsin üslubi-anənəvi olaraq daşlaşış-qalmış sonluğu, ya da inkarlıq şəkilçisi (-*ma*, -*ma*) ilə həmin sonluğun qalığının (-n) birləşməsidir [28, 231-232; 19; 20].

Bələliklə, mürəkkəb qrammatik morfem olan -*maz*, -*maz* indiki, qeyri-qəti gələcək və qeyri-müeyyen gələcək zaman mənələrini bütün şoxşlərdə (tok və cam) bir normativ kimi eks etdirir; eyni mənələri daşıya bilən -*man*, -*man* isə I şəxslə məhdudlaşır; məsələn: *Səd həzəran zülm edərsən, dənəməzəm, dəndərməzəm* (Xətayı). Var ikan dildə xəyalın özgə mehmən istəmən (Xətayı). *Fırqatıq çəkdim, nigara, simdi yar olmazmisan?* (Xətayı). *Səndən daxi özgə çara bilmən* (Xətayı) *Dedim: habudur, görməzsiniz?* (Şeyx Səfi), Nə yerləsən kim, dilinə bunlarıq diliñə bənzəməz (Şeyx Səfi), *Tarğından qorxmazsən ki mənüm uğraşuma galübəsan?* (“Şühədaname”), *Qoyunlarıüm ol avazdən otlamazlar* (“Şühədaname”), *Biləli onu, özüm bilməzəm Allah bilir... Gah bilməz bərışlığım, gah bilir* (Füzuli), *Tədbir ilə eşq zövg verməz* (Füzuli), *Hərgünüküyə bənzəməz nişatın* (Füzuli), *Əsiri-dami-eşqin olalı səndən vəfa görəmən* (Füzuli), *Görə bilmən özümü, onda ki canan görünür* (Füzuli) və s.

Felin indiki zamanı müsteşna hallarda -adur, -ədür, -adir, -ədir forması ile ve -man, -mən şəkilçisinin nitq variantı (-mam, -məm) ile də ifadə olunur; məsələn: *Cümələ alamlar fəğanımdan tutuşub yanadır* (Xətayı), *Bilməm bu qəfsədə nəla halim* (Füzuli).

Bu formalardan birincisi "tarixi qrammatika" baxımından xüsusi maraq doğursa da, dövrün ədəbi dil norması deyildi ve ədəbi dilimizin tarixində sonralar indiki zamanın morfoloji göstəricisi kimi möhkəmlənməmişdir. Nasimi dilində də işlənmiş və tarixən çox güman ki, dialektdən mənimsənilmiş həmin forma Xətayının fərdi dil üslubunun əlamətlərindəndir.

**Gələcək zamanın** növleri mona xüsusiyyətlərinə və şəkli əlamətlərinə görə müasir ədəbi dilimizdəki veziyətinə yaxındır. Qəti galəcək zamanın şəkli əlaməti -acaq, -əcək, qeyri-qəti galəcəyinki -ar, -ər, -r formasıdır.

Ədəbi dilimizin tarixində XVI əsrden başlayaraq -acaq, -əcək şəkilçisi qəti galəcək zamanı ifadə edən əsas forma olmuşdur [28, 240]. Bunun işə xüsusi əhəmiyyəti vardır. -acaq, -əcək formasının qəti galəcək zaman şəkilçisi kimi feallaşması, universallıq kəsb etməsi ədəbi dilimizin tarixində yeni mərhələnin başlanmasını xəbər verirdi, eyni zamanda, osmanlı ədəbi dilinə rəğmən yeni morfoloji hadisə təsiri bağışlayırdı. Çünkü XIV-XV əsr Azərbaycan və XVI əsr osmanlı ədəbi dilleri üçün qəti galəcək zamanda -isər forması səciyyəvi idi. Hətta Xətayı dilində (XVI əsrin I rübündə) -acaq, -əcək qəti galəcək zamanın ifadə forması deyildi; qəti galəcək məzmunu onun dilində -asi, -əsi şəkilçiləri ilə əks olunmuşdur.

Əsrin 30-40-ci illərində -acaq, -əcək şəkilçisi -isər və -asi, -əsi formalarını qəti şəkildə sixisdirmişdir. H.Mirzəzadə və M.Rəhimovun Füzulidən, "Şühədanamə"dən təqdim etdiyi və bizim müşahidələrimizlə də təsdiq olunan onlarca nümunələr göstərir ki, -acaq, -əcək formasının XVI əsr ədəbi dili üçün normativlığını şübhə altına almaq qeyri-mümkündür. Həmin forma Füzuli dilində ancaq III şəxslə eləqədarlırsa (*sinacaqdır, enəcəkdir, çıxacaqdır* və s.), Nişatiniin tərcümə dilində bütün şəxs paradigmmasına malikdir; məsələn: I şəxs – *dırı galacağam, intiqam çəkəcəğəm, qoymıyaçağam, yetürəcəğəm, varacağam, səvəs eyləyəcəgiz, bulduracağız*, II şəxs – *nə bəhanə edəcəksən?*, III şəxs

- *galacəkdir, güləcəkdir, olacaqdır // olacaqdır // olcaxdur; talayacəkdür, qəbul etməyəcəkdür, veracəkdür.*

Qəti galəcək zamana nisbətən **qeyri-qəti galəcəyin** masabtı həm forma, həm də məzmun cəhətdən genişdir. Dövrün yazı materiallarından aydın görünür ki, "gələcək zaman" məzmunu qeyri-qəti gələcək zaman formaları ilə daha böyük tezliklə ifadə olunmuşdur. Lakin galəcək zamanın birinci növündə fərqli olaraq, ikinci növünün formal əlamətləri (-ar, -ər, -maz, -məz...) hələlik semantik sabitlik kəsib etməmişlər. Eynilə indiki zaman formasına müvazi şəkildə qeyri-qəti galəcəyin formaları da həm qeyri-qəti gələcək, həm indiki, həm də qeyri-müəyyən zaman mənasını daşıya bilir. Həmin məna çalarları isə cümlə-kontekst vasitesilə fərqləndirilir. Bu cür semantik müstəreklik və funksional uyğunluq belə bir fikir söyləmək imkanı yaradır ki, XVI əsr ədəbi dilində, əslində, indiki və qeyri-qəti gələcək zamanları yalnız dar və gen sait tərkibinə görə fərqlənen bir şəkilçi-morfem ifadə etmişdir. Bu fikir həmin zamanların təsdiqinə (-ir, -ər, -ur, -ür, -ar, -ər formallarına) addır.

Bələliklə, -ar, -ər, -maz, -məz formaları ilə ifadə olunan zaman mənənləri nümunələr vasitesilə izleyək:

a) Qeyri-müəyyən gelecekde – Cox sözünü bil mən edərlər (Xətayı), Kim muni oxıyer, yazar və dinlər həq lütf ilə yarlılaşın ani (Xətayı), Mən yetirərəm sözümüz yara (Xətayı), əger mürsəlman olursan bışkeşün qəbul eylərəm ("Şühədanamə"), hər mürsidi aña bir zikr təlqin edər (Şeyx Səfi), Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm (Füzuli), Deməzəm dəyməz mənə əhməzən xəyalı, ya dəyər; Dəymə qeydi çəkməzəm, aləmdə bir azadəyəm (Füzuli);

b) İndiki zamanda (görülecek işin icrası nitq momentinə təsadüf edir) – Döner hökmni birlən bu leyli nəhər (Xətayı), Bilmezəm canımmidir ya sövgü yarımdır gedir (Xətayı), Var anañ yanına ki, faraqında ağlar ("Şühədanamə"), Bu qəder yigit ilə... qaçməğə yüz urəsən ("Şühədanamə"), ey oğul, ...neşün görklü cəmalüni atənə görsətməzsən? ("Şühədanamə"), biz... sərgərdanüz və bilməzək kim hanğı taifə doğrudurlar (Şeyx Səfi), El indi məndən aldığı pəndi mana verer (Füzuli), Biz qəsd edərəz onun muradın; Ol düşmənə bağlar etiqadın (Füzuli) və s.

c) Qeyri-müəyyən, yaxud ümumi zamanda – *Həftə-həftə, günbəgün ol ruzigar əldən gedər* (Xətayı), *Xublərүн dərdində ançax bu dili-səyda düşər* (Xətayı), *Az olsa bir məta, ona el çox bəha*

verər (Füzuli), *Gün çəkər yerdən goya hər dəm gübarı-rahini...* (Füzuli), *Qız daim ata evində qalmaz* (Füzuli) və s.

İrəlidə göstərdik ki, indiki və qeyri-qəti gələcək zamanların inkar geniş yayılmış -maz, -maz ilə yanaşı -man, -mən forması ilə də ifadə olunmuşdur. Bundan eləvə, norma səviyyəsində olmasa da dövrün yazı dilində qeyri-qəti gələcək zamanın inkarında dialekt-danışq nitqindən gələn -manam, -mənam forması da işlənmişdir; məsələn: Müşk iyələmənəm üzü qaradır (Xətayı), *Qurtarmanam* onu firqətimdən (Xətayı), *görəmənəm, bulmənəm, keçmənəm, istəmənəm, qaçmənəm*.

Şəxslər	Zamanlar	Keçmiş		İndiki		Gələcək	
		Şühudi	Nəqli	Təsdiq	İnkar	Qəti	Qeyri-qəti
I şəxs	Tək	-m	-am, -əm (-ib, -mən)	-am, -əm -mən	-am, -əm man//ma m	-am, -əm	-am, -əm -mən//-mən -manam, -mənam
	Cəm	-k, -q	-iz, -iz, -uz, -üz	-iz, -iz, -uz, -üz	-iz, -iz, -uz, -üz	-iz, -iz, -uz, -üz	-iz, -iz, -uz, -üz
II şəxs	Tək	-n	-sən, -san	-sən, -san	-sən, -san	-sən, -san	-sən, -san
	Cəm	-niz, -niz, -nuz, -nüz	-siniz, -siniz, -siniz -siz	-siniz, -siniz, -siniz	təsadüf olun- madı	-siniz, -siniz	-siniz, -siniz
III şəxs	Tək	---	-dur, -dür	---	---	-dur, -dür	---
	Cəm	-lar, -lər	-durlar, -dürler	-lar, -lər	-lar, -lər	-durlar, -dürler	-lar, -lər

Fel şəkillərinin, xüsusiət felin xəbər şəklini şəxs paradigməsini diqqətlə nəzərdən keçirdikdən sonra şəxs kateqoriyasının nəinki ədəbi dildəki səviyyəsini, hətta ümumxalq dilində tarixən necə formalasdığını izah etmək mümkündür. Faktlardan aydın olur ki, şəxs evazlıklarından şəxs sonluqlarının təcrid olunması prosesində on çok "gecikən" əlamətlər I şəxslə əlaqədardır. I şəxsin təkında -m, -am, -əm forması artıq norma olaraq möhkəmləndiyi halda -man, -mən şəkilçisi (hər üç zamanda) norma meyarı xaricində qalan əlamət

kimi hełelik yazı dilində çıxmamışdır. Felin bütün şəkilləri üzrə I şəxsin cəmində -z ünsürü norma saymaq lazımdır. Lakin vacib, şərt şəklində də müşahidə edilən -k, -q əlaməti bir morfoloji sektor üçün (şəhidi keçmiş) norma olub, ədəbi perspektive malik idi; xalis qrammatik təkamülün təzahürü olan bu əlamət XVI əsrden başlayaraq, Azərbaycan ədəbi dilini morfoloji onomimlikdən (şəxs dəsiqliğindən) xilas edirdi; belə ki, -k, -q əvəzinə -z əlaməti işlənseydi, "biz" əvəzliyinin subyekti rolunda iştirak etmədiyi cümlələrde hemin "sektor"da II şəxsin cami təsəvvürü yaranı bilərdi.

Nehayet, ədəbi dilimizin əvvəlki mərhələlərindən fərqli olaraq XVI əsrde şəxs kateqoriyası öz ehətə dairəsinin genişliyi, yəni öz formal əlamətlərin hamusının bütün fel şəkilləri və zamanlarında işlənməsi, feallaşması baxımından müasir ədəbi dilimizə yaxınlaşır. Ədəbi dilimizin tarixində yeni dövər keçid ərəfəsində yazı dili üçün əlamətdar olan bu cəhəti fel zamanlarının şəxsə görə dəyişməsini göstərən cədvəldən də müşahidə etmək mümkündür:

### Feli sıfat

Felin şəkil və zaman kateqoriyası şəkilçilərinin bir qismi funksionallıq cəhətdən dəyişkəndir; daha doğrusu, onlar həm də leksik-qrammatik səciyyə daşıyıb, feli sıfatların formalasmasına xidmət edirlər.

XVI əsr ədəbi dilindəki feli sıfat şəkilçilərini öz fəallığına, işlənme tezliyinə görə üç qrupa bölmək olar:

- Bütün mənbələrdə norma səviyyəsində olub, çox işlənənlər -(y)an, -(y)ən; -mış, -mış; -digi, -digi.
- Norma səviyyəsində olub, universallıq baxımından əvvəlkilərdən geri qalanlar: -ar, -ər, -maz, -məz; -acaq, -əcək.
- Məhdud dairədə işlənənlər: -mali, -məli, -malı, -mələ; -asi, -əsi; -ir, -ur.

Məlumdur ki, feli sıfatın I qrup şəkilçilərindən ədəbi dilimizin bütün dövrlərində intensiv surətdə istifadə edilmişdir. Lakin Füzuli qələminə istinadən XVI əsr ədəbi dilində həmin formaların çəvikliyi heyretedicidir. Füzuli, feli sıfat kateqoriyasının ümumxalq dilindəki potensialını bütünlük ədəbi-bədii dilə görtürmiş, ona osil milli keyfiyyət aşılımışdır. Həmin şəkilçilərlə düzələn feli

sifetlerin ve onların yaratdığı türkiblərin Füzuli dilindəki yüzlərə kontekstdə təyinlikdən əlavə, substantivləşib digər cümlə üzvü vezifəsində çox tez-tez görünməsi klassik şeir üslubunda izafat türkiblərinə, ismi-fail ve ismi-məfullara, ərəb-fars mənşəli obrazlı ifadələrə qarşı ana dilinin güclü müqavimətini eks etdirirdi. Bu fikir başqa mənbələrin dilinə də aididir. Amma həmin feli sifet formalarından istifadə olunması heç bir mənbədə Füzuli dilindəki kimi fərdi üslub əlaməti deyildi və ardıcıl, şüurlu əməliyyat təsiri bağışlamırdı:

(-y)an, (-y)eñ forması ilə – *Məhəbbətdən keçən haqdan da keçər!* (Xətayı), *Əvvəl-azəl meyvə verən ağaclar* (Xətayı). *Bu... uşaqları yetim qılın və övrətləri dul eyləyəndür* ("Şühədanamə"), *Ver bir insaf bu mehriyox olan mahlərə* (Füzuli). *Gözlərimdən saçılan qatreyi-əşkim gührə;* *Ləblərindən tökülen lölöyi-şəhvərə fəda* (Füzuli). *Qeys idi ona verən cəvabı* (Füzuli) və s.

-miş, -miş forması ilə – *Bu yixılmış könlimi abad qılsan vəqtidir* (Xətayı), *Qaşın üstə qurulmuş yayə bənzər* (Xətayı), *Görmiş nişanları və etmiş vəqiləri qanu hekayatladi* ("Şühədanamə"), *qurumış əlləri işdən düşdi* ("Şühədanamə"), *tərləmiş rüxsar* (Füzuli), *dard çəkmiş başım* (Füzuli), *tutulmuş könlim* (Füzuli), *alınmış qul* (Füzuli), *avaza gəlmış tar* (Füzuli), *odlara düşmüş mar* (Füzuli), *sınmış müjə* (Füzuli), *tanrı sataşdırılmış bələlər* (Füzuli), *bükülmüş qəddim* (Füzuli).

-digi, -digi forması ilə – *Məhəbbət dedikləri tacalliyizat...* *Məhəbbət dediyin xaslar xasıdır* (Xətayı), *Yüzünü görəsədigin eyni-inayətdir mana* (Xətayı), *Museyi-Kəlinün...* *cövrü cəfələr gördüyü və qati sözər...* *əsitediği bitün aləmdə məshhurdur* ("Şühədanamə"), *Anlər müəviyənün ödülü...* *şahzadəyə ərz etdilər* ("Şühədanamə"), *Hər kimsə mənüm yatduğum yer üçün bir maslahat görərlər* (Şeyx Səfi), *Mordüm deyib aldanma ki, içdikləri qandır* (Füzuli), *Çəkənə zəhmət, çək alın...* *kim degil sən bildiyin mən çəkdiyim bimarlıq* (Füzuli), *Yoxsa yarı görməyib, mən gördüyümdür bir xəyal?* (Füzuli) və s.

Misallardan göründüyü kimi, müasir dilimizə uyğun olaraq, -digi, -digi formalı feli sifətlər nisbet şəkilçiləri ilə fərqlənilərlər. -digi, -digi şəkilçili feli sifətlərin feli adları, substantivləşmiş məsədlər kimi dərk olunması XVI əsrin yazı dilində xüsusi nəzərə çarpan

grammatik meyillerden idi. Məsələn, belə bir fakt maraqlıdır: ilk məsnevilerde ("Dəhnəmə", "Bəngü Bada") fəsillərin adları (bu, əslində, Şərq kitab ənənəsinin davamı və inkişafı, bədii üslubda "kataloqlaşdırma" təzahürü idi) farsca verilib, çox vaxt məsədə türkibləri ilə ifadə edilirdi. "Leyli və Macnun" poemasında isə azərbaycanca (!) səcli nəsrlə verilən başlıqların texminən yarısı -digi, -digi formalı feli sifətlərle bitir; bu, qrammatik resursun dinamikasını göstərən konkret dəlillərdəndir.

Feli sifətlərin II qrupdan olan növlerinə esasən Füzuli dilində təsadüf olunur; məsələn: *Mənə yanar od olur, özgəyə şəmi-məhfil* (Füzuli). ...*Bizə artırmə zəhmət, göz yaşarar tutiyalardən* (Füzuli). *Bu yarar nəsnələrin qadrını yaxşıca bilin* (Füzuli). ...*məndə bitar yara yox* (Füzuli), *halbilməz dildəri-sahibcəmali neylərəm?* (Füzuli). *Bu xərab olacaq məkandan keç!* (Füzuli).

Qeyd edək ki, -ar, -maz, -acaq şəkilçili bəzi feli sifətlərin sifətlərə, daha sonra isə isimlərə doğru inkişafının mehz XVI əsr-dən başlandığı (yaxud sürətləndiyi) açıq hiss edilir (nümunələrdə "yanar" və "halbilməz" sözləri artıq sıfat kimi dərk oluna bilir). Təsadüfi deyil ki, XVI əsr ədəbi dilində belə feli sifətlər "olmaq" köməkçi felinin iştirakı ilə düzələn mürəkkəb fellərin ad komponenti kimi çıxış edir; məsələn: *görməz oldu* (Xətayı), *almaz oldum* (Xətayı), *uymaz oldu* (Xətayı), *əitimzə oldu* (Şeyx Səfi), *yazmaz oldu, qoymaz oldun* (Füzuli), *verəcək olsa* (Füzuli), *keçər oldu* (Füzuli), *əsər eylər olur* (Füzuli), *bulunmaz oldu* (Füzuli), *istar oldu* (Füzuli) və s. Həmin mürəkkəb fellər sərf bədii üslub, bədii nitq zəminində meydana çıxmış, yazı dilində fikrin həm qrammatik, həm də lüğəvi cəhətdən sənət ifadə vasitəsinə çevrilmişdi. Füzuli dilində həmin fellərdən şəkil kateqoriyası ilə əlaqədar semantik caraların ifadə tərzı kimi istifadə olunurdu; məsələn: "Gəldim, geri getmək olmaz oldu" (Füzuli) misrasında hərəkətin qeyri-mümkünlüyü, "Bu güclü yayı çəkər oldum..." (Füzuli) cümləsindəki məcburiyyət, zərurət çalrı bu yolla ifadə edilmişdir.

Qeyri-fəal feli sifət formalarına (-məli, -ası, -ır) aid nümunələr: *Dəməlű sözlərə dili döndəri insan tək;* *Dəməməlű sözə lat idı dili heyvan tək* (Şeyx Səfi), *Ey könül, fikr eylə, gör kim, qansıdır tutmalı pənd* (Füzuli). *Bu bir hekayətdir dəməlű və bir*

*qıssadır eşitməlű* ("Şühədaname"), *yataşı namazı çagi gəldi* ("Şühədaname"), ...*gəzir ayağum yoxdur* ("Şühədaname"), *uyur sıtməni oyatdurmazəm* ("Şühədaname"), *Öylə ağzin təngdir kim söyləşir saat sənə;* *Gərçi nazikdir, verir, albatta, bir azar lafz* (Füzuli).

-ar, -ər şəkilçisi kimi: -ir şəkilçili feli sıfıtlar da "olmaq" feli ile birləşə analitik forma yarada bilir; məsələn: *gündüz olur oldu pasibani* (Füzuli), *Nifrat qılır oldu yaru yoldaş* (Füzuli), *Tənha yürür oldu ol səmanbar* (Füzuli).

### Feli bağlama

XVI əsrde Azərbaycan ədəbi dilinin qrammatik cəhətdən inkişaf xüsusiyyəsini bürüza verən zəngin bəhslərdən biri feli bağlama kateqoriyasıdır. Bu əsrin ədəbi dilində feli bağlama öz şəkli əlamətlərinin və məna xüsusiyyətlərinin rəngaranglılığı ilə, bədii nitqde geniş üslubi imkanlar yaratmaq xassəsi ilə yeni inkişaf sına qədəm qoymuş, sonrakı dövrlərdə o qədər də deyişmemişdir.

Morfoloji əlamətlərinin sayına, müxtəlif tərkiblər əməle gətirmək xüsusiyyətinə və cümlədə əsas feli onun özünə aid qrammatik mənalarla (zaman, hal-vəziyyət, tərz, səbəb və s.) mükəmməl izah etmək xarakterinə görə "XVI əsr feli bağlaması" ədəbi dilimizdə indiki veziyətdən geri qalmır; əvvəlki dövrləri (XIV-XV əsrlər) isə xeyli geridə qoyur. Məraqlıdır ki, feli bağlama şəkilçilərinin miqdar hesabına görə Azərbaycan ədəbi dili hələ o zaman digər türk ədəbi dillerindən ciddi suretdə fərqlənirdi. Məsələn, orfoqrafik-fonetik variantlar nəzəre alınmazsa, XVI əsr özbək ədəbi dilindəki 9 şəkilçili müraciətində [33, 127; 34, 167] Azərbaycan yazı dilində aşağıdakı feli bağlama formaları işlənmişdir: 1. -ib, -ib, -ub, -üb; -b; 2. -iban, -ibən, -uban, -übən; -übəni; 3. -anda, -əndə; 4. -duqda, -dikda, -duqda, -dükdə; -digimda, -digindo; 5. -diğündən, -digimdən, -diğindən, -digindən; 6. -duqe, -dikə, -duqe, -dükcə; -diğime, -digimə, -diğinca, -digincə; 7. -inca, -inca, -unca, -ünca; 8. -ali, -əli; 9. -madan, -mədan, -mədin; 10. -gac, -gəc, -gəcin; 11. -icaq, -icək; 12. -araq, -ərək; 13. -a, -ə; 14. -i, -yu, -yü. 15. -ikən, -kən. Bütün saitlı bitən fel kökləri ilə saitlı başlayan şəkilçilər arasında birləşdirici y ünsürü işlənir.

Bu formalar içerisinde yalnız -a, -ə və onun qapalı variantları -yu, -yü əsrin yazı dilində arxaizm təsiri bağışlayır. Digər formalar isə mənbələrdə toxminən eyni dərəcədə yayılmış, normal şəkildə işlənmişdir. Amma feli bağlama formalarının mənbələrdə "eyni dərəcədə yayıldığı"నı söylekən onları işlənmə tezliyinə, fəallığına görə eyniləşdirmək fikrində deyilik (bu manada -ib..., -iban... ən çox -araq, -ərək isə ən az işlənmiş formalardandır). Göstərilən şəkli əlamətlərin forma və məzmun aspektində müşahidə olunan bəzi xüsusiyyətlərini konkret misallarla aşınlaşdırıb izah etməkə kifayətlənirik.

-ib, -ib, -ub, -üb, -b. Ədəbi dilimizin tarixi boyunca normativliyinə şübhə olmayan bu formanın böyük sıxlığını illüstrativ materialla nümayiş etdirməyə ehtiyac yoxdur. Tekkə onu qeyd edək ki, əsrin yazı dilində dodaqlanan variantlar norma sayılmış, istisna teşkil edən naqis forma (-b) isə çox az işlənmişdir; ara-sıra Xətayı dilində və "Şühədaname" də təsadüf edilən -b forması qıpçıq-karlıq qrupu dilləri ilə qarşılıqlı əlaqənin təzahürlərindən biridir; məsələn: *dislib, sarub, sıçrab, zarılık eylab*.

XVI əsrin ədəbi-bədii dilində -ib şəkilçili feli bağlamanın və üümüyyətələ, digər feli bağlamaların qrammatik-üslubi vüsət almış Füzulinin adı ilə bağlıdır. Müşahidəmizə görə, Füzuli -ib şəkilçili feli bağlamanın inkar aspektinə illə dəfə geniş meydən açmışdır. Şair canlı xalq dilinin intonasiyasını, şifahi nitq sintaksi-sindəki şərtiliyi rehbər tutaraq, -ib şəkilçili feli bağlamaların cümlədəki təbii mövqeyinə (prepozision) sarbstlik vermişdir. Füzulinin şeir dili üçün saciyyəvi olan bu cəhət cümlədə fikir dolaşılığı yaratmadığı kimi, feli bağlama kateqoriyasının müdərəicosinə də xələl gətirmir. Misalları müqayisə edək:

*Canlar verib, sənin kimi cananə yetmişəm. Gəməzən görünməyib gözə, qanlar içər müdam, Yoxsa yarı görməyib, mən gördüyümđür bir xayal, Çıxdı hammamdan o, pərdeyi-çəşmim sarınıb, Ağlar oldu halima, birəhm, cananım görüb.*

-iban, -ibən, -uban, -übən, -übəni. İstər yazı dilindəki sıxlığına, istərsə də məna xüsusiyyətlərinə görə -ib formasından geri qalmayan birinci dörd variantı ilkin mənbə etibarilə ümumxalq dilinə ("xalq ədəbi dili tipi")nə, sonuncunu isə dövrün dialekt və şivələrinə aid etmək lazımdır. Sırf mənzum əsərlərin dili çörçivəsində -iban... forması məsnəvi dili və xalq şeri üslubu üçün dəha

səciyyəvi idi; bu da onu göstərir ki, -ib şəkilçisi klassik şeir üslubu timsalında artıq ədəbi dil normasına çevrildiyi vaxtda -iban hələ da ümumxalq dil səciyyəsi daşıyırırdı; məsələn: *yastanıban*, *anuban*, *yalvarıban*, *gəlübəni*, *icibən*, *ötübən*, *gəzübəni*, *deyibən*, *səmibən*, *sərpüban*, *sancıban*, *alıban* və s.

-anda, -ənda. Bu forma da məsnəvi dilində daha geniş yayılmışdır; həmin şəkilçi ilə formalasən feli bağlamalar qeyri-müyyəyen zamani bildirir; məsələn: *gəzənda*, *gül-gül qılanda* (Füzuli), göz açanda; *dərənda*, *girənda*, *eyləyəndə fəryad* (Füzuli) və s.

-diqda, -dikda, -duqda, -dükda; -diginda, -digimda. Feli sıfat (-dq...) şəkilçisi ile "məkan-zaman" hali şəkilçisinin birləşməsindən düzəlmış bu mürəkkəb feli bağlama forması dövrün yazı dilinə Füzuli qələmi ilə daxil olmuşdur. Həmin formada I şəxsin müyyəyənlili maraqlı morfoloji ştrix kimi diqqəti cəlb edir. Lakin bu, feli bağlama kateqoriyasının şəxsə görə təsrlənməsi sayılımamalıdır. Dialekt əsası olduğuuna şübhə edilməyən həmin xüsusiyyəti izah ederken şəkilçi variantlarının görünüşü dəlaşlılıq törətməməlidir. Hər hansı feli bağlama formasının şəxs kateqoriyasına neutral olduğu məlumudur; yəni proseslə onun subyekti arasındakı əlaqə, yaxud feli bağlamadakı iş, hal ve hərəkətin şəxslərə görə konkretleşməsi şəxs evazlıkları vasitəsilə mümkündür. Füzuli dilində də vəziyyət beledir. Yuxarıdakı variantlara gəldikdə isə, yalnız sonuncu fərqləndirilə bilər. Cənubi -diginda forması II şəxse aid deyil və -diqda... formasından fərqlənir: *Düşdükda əlindən oldu giryən* ...ye *dikda zövqün*, *canə bənzətdim*, *aldıqda* və s. Müqayisə et: *Xanlar götürüldüyündə ol pir*; *Təqrüb ilə dərdin etdi təqrir*, [Xursid] *göydən yerə düşdüğündə har dəm*, ...*Bilməzdi zəməni asmandan*; *Göydən yerə endiyində baran...* və s.

-digimda formasındaki -im əlamətinin şəxs solluğu hesab etməye haqqımız yoxdur; cənubi həmin əlamət "mübtəda ilə xəber" in şəxse görə uzlaşması tezahürü deyildir, feli bağlama forması təşəkkül tapana qədərki mərhələnin - hələlik -da şəkilçisini qəbul etməmiş feli sıfatın (-digim) "qalığı"dır. Beləliklə, -digimda formasındaki -im ünsütrü yenə də mənsubiyyət əlaqəsini ifadə edir. Başqa sözlə, "gəldiyimde" feli bağlaması "gəldiyim vaxt", "mən gələn zamanda // mən gələndə" kimi anlaşıılır; məsələn: *Dərgahınə gəldiyimdə*, *ey hur*; *Sərmaya idi gözümdəki nur*; ...Kim, tutasan öldüyüm də yasım.

Buraya qədər -dqda və onun fono-morfoloji variantlarında şəxs solluğu təsiri bağışlayan n və m ünsürləri barədə verdimiz yüksəm sərh -dq formasının kütləsi əsasında təşəkkül tapmış digər formalara və onların variantlarına da addır.

-diğindən (variantlarla). Həmin şəkilçi ilə işlənən feli bağlamalar sebəb mənası daşıyır. Bu formanın məzmununu Füzuli yaxşı əyanlılaşdırırdı: *əhli-hünar olduğu səbəbdən...* *Fazıl əhlina mail olduğunu* ...Aşşifteyi-ruzigar qıldın.

Aydındı ki, -dqda və -diğindən ayrı-ayn formalardır (birincisi zaman, ikincisi sebəb mənasını ifadə edir), amma birinci kimi ikincisi de XVI esr yazı dilində az işlənməmişdir; məsələn: *yalğuz qaldığından hasrat yeyər id* ("Şühədanama"), anlaraq *ağladığından ağlaram* ("Şühədanama"), bu xəbəri eşitdığından *xürram olub sevindüm* ("Şühədanama"), anıq çox *yalvardığından öz əli ilə silah aña geydi* ("Şühədanama"), məlum etmədğindən *saídəsindən məhrum qalurlar* (Şeyx Səfi) və s.

"Feli sıfat" behsində -dq... şəkilçili feli sıfatlarında substantiv-ləşmənin adı hal olduğu göstərilmişdir. Bu zaman çıxışlıq hal şəkilçisi qəbul etmiş feli sıfat (-digin+dan) cümlənin vasitəli tamamlığı vəzifəsində olur; məsələn: *Əm yox dilinin tutulduguñdan* (Xətay), *mükəlliflər dəxi neçəsi...* *islədğindən peşiman olub...* *zarılığə düşdilər* ("Şühədaname"). Məhz bu vəziyyətdən feli sıfatlar feli bağlamalarla qarşdırılmamalıdır. Ancaq həqiqətdir ki, həqqında danışdığımız feli bağlama forması da eyni morfoloji xətlə əmələ gəlmişdir (fərq yalnız adverbial -dan, -dən şəkilçisinin mənasındadır). Görünür, buna görə də, feli sıfatdan feli bağlamaya keçid anında Füzuli belə feli bağlamaları cümlənin xəbəri kimi işlətməyi məqbul hesab etmişdir; məsələn: *Pərişan olduğum xəqli pərişan etdiyimdəndir*; *Bu, heyran olduğundandır ki, heyran olduğun bilməz*.

-diqca (variantlarla). Həmin şəkilçi "həm zaman, hal-vəziyyət [13, 194], hem de davamıyyət məzmunu ifadə edən feli bağlama əmələ gətirir. Göstərilən mənalı dövrün bütün yazılarında döndən müşahidə etmek mümkündür. Lakin bu forma Füzuli dilində feallıqdan əlavə, daha böyük semantik zənginliyə malikdir. Mənaca müasir dilimizdən fərqlənməyən nümunələri kontekst xaricində təqdim etməklə kifayotlenir; məsələn: *vardığınca*, *gəldikə*, *gəldiğince*, *saçıldıqca*, *yatdıqca*, *dirildikə*, *tərəndikə*, *getdiqca*, *ağladıqca*, *aylındıqimca*, *baxdıqimca*, *döndüqə* və s.

Maraqlıdır ki, Füzuli qədim variantlardan (*-dığınca*, *-diginca*) eləvə mənə çalarlarını (ışın başlangıç ani, kəmiyyət və zaman hüdudu) əks etdirən feli bağlama forması kimi istifadə etmişdir; məsələn: *Dərdim sözə gəldiginca artar; Oddur – yel ilə zabana darter; Sərf eyləyə bildiyincə amval; Ya ver mənə mehnətimdə taqat; Ya taqatım olduğunda mehnət və s.*

**-inca** (variantlarla). XVI esr ədəbi dilində çox yayılmış bu formanın məzmun dairəsi müasir ədəbi dilimizdəkine nisbətən genişdir. Həmin şəkilcən bəhs edən tedqiqatçılar, adətən, onun "zaman və zaman miqdarı" [13, 194], "qısa zaman" [20, 289], "ışın icra müddətini, yaxud icra ani bildirməsi"ni [20, 18] göstərmışlar. Tədqiqat etdiyimiz dövrün mənbələrində həmin formanın semantik çalarları bunlardır:

a) Müəyyən, bəzən də qeyri-müəyyən zamanı bildirir; məsələn: *Gündüzün ta şam oluncə istərəm hər su səni* (Xətayı), *Ola kim, sübh gəlinca gələ yarım bu gecə* (Füzuli), *Sənə bir söz deyincə keçdi ömrüm hasbatan lillah* (Füzuli);

b) Zamanın son həddini bildirir; məsələn: *Doxsan doqquz yerə çıxdı Bayazid halına münasib yeri bulunca* (Xətayı), *Çəkməyinca çareyi-dərdimdə zəhmət bilmədin...* (Füzuli);

c) Zamanın son həddini şərt çaları ile bildirir; belə feli bağlama lar mütləq inkar mənasında olur; məsələn: *Özündən keçməyinca, Birligə yetməyinca, Əl ətəg tutməyinca, Sən dərvish olamazsan* (Xətayı), *Zühur olmaz cahan qarışmaya inca* (Xətayı), *Müslimi buraya yetürməyinca səni qoymayacağım* ("Şuhədaname"), *Görməyinca hüsününü imanə gəlməz aşiqın* (Füzuli), *Sədəf su almayıncı abrı-nısanдан gührə verməz* (Füzuli);

ş) Feli bağlama ile esas feldəki iş arasındaki qısa müddəti, bəzən də hətta ani bildirir; məsələn: *Bir zaman mundan keçinca arı gəldi* ("Şuhədaname"), *Həman muni deyincə minbərdən endi* ("Şuhədaname"), *Ani görünce.. soğanə düşdilər* (Şeyx Səfi), *Göz yumunca əşki-gülgünim tutar* (dunya üzün) (Füzuli), *Tifl onu göründə, oldu xürrəm* (Füzuli);

d) Mütəxəssis (qarşılıq-güzeş çaları) bildirir; məsələn: *Dağı-hicran ilə yanmaqdən cigar qan olsa yey; Mülki-dil əmək mənzili olunca, viran olsa yey* (Füzuli).

Misallardan göründüyü kimi, Füzuli dilində **-inca** formasına məxsus semantik çalarların hamısı əks olunmuşdur. Bunu qeyd

etməkdən və **-inca** formasının məzmunu ilə əlaqədar təfsilata var- maqdən məqsəd odur ki, müasir Azərbaycan dilində feli bağlama forması kimi işlənən bəzi mürəkkəb şəkilcilerin (*-ma+mış, -ar+maş, -dan+sa*) XVI esrin yazı dilində nə üçün işlənəmediyi aydınlaşdır. Həmin formaların mənələri, birinci növbədə, **-inca** şəkilcisi ilə ifadə edilmişdir.

**-altı, -altı**. İş və hərəketin başlığı vaxtı, çıxış nöqtəsinə bildirən bu şəkilci də işlek formalar sırasına daxildir; məsələn: *görəli, gedəli, keçəli, danış oları, biləli, batalı* və s.

**-madan, -madən, -madın**. Dövrün yazı dilində feal olan həmin formanın üçüncü variantı az işlənmişdir; onu qədim dövr ədəbi dilinin yazıldığı "qalıq"larından saymaq lazımdır.

Məlumdur ki, **-madan** forması inkar aspektinə aid olduğu üçün feli bağlamadakı iş, hal və hərəkəti neqativ şəkildə əks etdirir; yəni çox vaxt feli bağlamadakı iş (proses) başlanmamış, əsas feldəki iş artıq icra olunub bitir; məsələn: *Bir auc su götürdi kim içə... i ç mə-din tökdi* ("Şuhədaname"), *Can bağışlardı labın izhari-göftər eyləyib, Vurmədan ləs labı canbaxşılıkdan dəm hənüz* (Füzuli). Bununla belə, cümlədə "inkar cütlüyü" yarandıqda, yəni əsas fel də inkarda olduqda **-madan** formasının "neqativ" xarakteri aradan qalxır; cümlədən məntiqi iqrar hasil olur: feli bağlama da, əsas fel də təsdiq aspektində dərk edilir. Kökü ümumxalq danişq dilində olan bu xüsusiyyəti ədəbi-bədii dilin səciyyəvi cəhətinə çevirən yazıçı Füzulidir. Onu da xərəklədək ki, məhz cümlədə feli bağlama ilə əsas feli inkar müvaziliyi olduqda **-madan** forması özündən evvelki bəzi inkar feli bağlama formalarının (*-madığca, -mayınca*) və müasir dildəki **(-ma)mış** formasının sinonim kimi çıxış edib, mütəxəssis mənələr (zaman, hal-vəziviyət, şərt) ifadə edir, məsələn: *Görəmadın bu dövləti, düşmən gözü kur olmadı* (Xətayı), *Sərvərlik istor isən, üstədalık şüar et; Kim düşmədən ayaga çıxmadi başa bədə* (Füzuli), *Ayağın tozuna üz sürməyə verməz sabu riixsat, Üzün yüz kərrə şəh-nəm yumadan gülbərgi-sirəbin* (Füzuli), Mərdümün məhv etmədən olmaz xətindən didə şad; Bulmaq olmaz zövq xətlərdən, açılmadan savad (Füzuli); *Vəsl qədrin bilmədim, hicran bəsləsi çəkmədən* (Füzuli), ...dəhrdən kam almaq olmaz olmadan giryan (Füzuli) və s.

**-gac, -gəc, -gəcin, -icəq, -icək**. Fonetik və fono-morfoloji variantları olan **-gac** forması ilə zaman mənəli (bəzən səbəb çaları

da olur) feli bağlamalar emələ gəlir. Üxarıdakı variantlardan yalnız Xətəyi dilində işlənmiş “gəcin” forması xalis dialekt göstəricisidir. Digər variantlar isə, görünür, dövrün ümumxalq dilində paralel şəkilde işlənmişdir. “Kitabi-Dədə Qorqud”da -cək, -gəc və -icək formalarının varlığını doğru olaraq “müvazilik” kimi izah edən prof. Ə.Demirçizadə yazar: “-cək şəkilçisi, çox güman ki, -gəc şəkilçisindən təbdil edilmişdir” [9, 112; 20, 294]. Əlbəttə, eksinə “güman” edilməlidir: -cək forması türk dillərində leksik və leksik-grammatik şəkilçi mərəfəni kimi çox qədim olduğunu qəder də çox-mənalı və çoxşəhərlidir; məsələn: *Neyləyim, gőrgəc yüzini ixtiyar aldən gedər* (Xətəyi), *Böylə əmr etmiş mana, yoxdan manı var eyləgəc* (Füzuli), ...*giryan olur qılğac vətən yadin əğrib* (Füzuli), *Ələ alır gəzicək ol gülli-rəna ətəgin* (Füzuli). Həmçinin: *uləsicaq, alicaq, almaycaq* (Xətəyi), *bilgəc* (Füzuli), *göydüricək* (Füzuli) və s.

-araq, -ərək. Az işlənmiş bu forma hal-vəziyyət məzmununu ifadə edir; -ib, -iban formalarının sinonimi olduğu üçün XVI əsr yazı dilində geniş yayılmışdır.

Hələ “Kitabi-Dədə Qorqud”da “qaçaraq”, “gedərek”, “səgirdərek” və s. feli bağlamaların işlənməsi, Xətəyi və Füzuli dilində bu tipli nümunələrə təsadüf olunması göstərir ki, -araq, -ərək şəkilçisi orta əsrlərin ümumxalq Azərbaycan dilində kifayət qədər işlənmiş yazı dilinə də nüfuz etmişdir; məsələn: *Aşağı-cahanda uraraq laf, Olur səfərin zi Qaf ta Qaf* (Xətəyi), *Çəkərək atə oxun, rəhmət edə biçarəsinə* (Füzuli); *Qaşın bəlasına düşdüm, fəlak əyəm çəkərək...* (Füzuli).

Sübhesiz, o fikir doğrudur ki, -araq, -ərək forması ancaq XX əsrde sürətlə inkişaf etmiş və işlənmə tezliyinə görə -ib şəkilçisinə çatmışdır.

-a, -ə; -i, -yu, -yü. Bir-birindən açıq, yaxud qapalı sait tərkibinə görə forqlənen bu formalarla hal-vəziyyət, tərz bildirən feli bağlamalar emələ gəlməmişdir.

-a, -ə formasının XVI əsr yazı dilindəki mövqeyi, grammatik-funksional xarakteri ilə əlaqədar iki cəhəti qeyd etmək lazımdır:

1. -a, -ə şəkilçili feli bağlama həm təklikdə, həm də qoşalaşmış vəziyyətdə işlənir (birinci xüsusiyyət arxaikleşmişdir);

2. Belə feli bağlamaların həm təklikdə, həm də qoşalaşmış vəziyyətdə artıq zərfəşdiyi, yaxud zərfə keçid pilləsində olduğu

aydın hiss edilir. Demək olar ki, müasir ədəbi dilimizdə də vəziyyət belədir; məsələn: *Aşıq oldum, yan a gəldim* (Xətəyi), *Ağ laçayı sarpə saldı dağlar* (Xətəyi), *Mən həm dura-düşə yola düşdüm* (Xətəyi), *Heyrat gözü ilə baxa qaldı* (Füzuli), *Gəh otura, gəh dura gedərdi* (Füzuli), *Özünü göz görə odlara salırımı aqıl?* (Füzuli); *Pişirə-pişirə söylə sözümüz* (Xətəyi), *Ol gürlüxə dedi yanə-yanə* (Füzuli), At sıçrəyə-sıçrəyə yüksürə idi (“Şühədanamə”), həmçinin: *dura-dura, varə-varə, söyləyə-söyləyə, çəkə-çəkə, ağlaya-aglayə* və s.

Üxarıda göstərilən “iki cəhət” -i, -yu, -yü formasına da aiddir. Fərqli ondadır ki, həmin şəkilçi -a, -ə qədər intişar tapmamışdır; həلا o zaman arxaikleşdiyinə şübhə olmayan “deyү” feli bağlaması istisna edilməkle, -i, -yu, -yü forması Füzuli dili üçün səciyyəvi deyil. Arxaizmlərə bigana olan Xətəyi və Nişatı dilində isə həmin formaya xeyli yer verilmişdir; məsələn: *Sordum bulara qamu Səbəni; Uzadı cavab üçün zəbəni;* (Xətəyi), *Allahın adın yazu əvvəl;* Söz xətməsəlam buldu əkməl (Xətəyi); *Dostu dostdan seçi verin, dedilər* (Xətəyi), *Həmza xatunina baxub ağılayu gördi* (“Şühədanamə”), *Ağılayu-ağılayu peyğəmbər əleyhüssəlam yanına gəldi* (“Şühədanamə”), *Yügürü-yügürü... gəldi* (“Şühədanamə”), *Gözləyü... yügürdüm* (Şeyx Səfi), *Qarşulayu bizi qucaqladılar* (Şeyx Səfi) və s.

-kən, -ikən. Bu forma ilə təşəkkül tapan feli bağlamalar da zaman, bəzən də hal-vəziyyət məzmunu daşıyır. -kən, -ikən forması zaman şəkilçiləri ilə birikib (-miskən, -irkən, -ərkən) asas fəldəki işi zaman, yaxud hal-vəziyyət baxımından aydınlaşdırır; məsələn: *Bir igid ötən ikan imama yoluxdi* (“Şühədanamə”), *Mən səni çıxmamış ikən gördüm* (“Şühədanamə”), *Otururkən nəməzümi oda qılam* (“Şühədanamə”), *Gelirkən sürətilən düşdü yüz yerdə şitəbindən* (Füzuli); *Basırkən bağırmı, düşdü gözümüzdən bağırmın qanı* (Füzuli), *Mən dururkən, dövləti-vəslin nə nişbat axarə* (Füzuli), *Payeyi-ihanətdə qalmışkən... dərəcəyi-etibara yetmiş* (Füzuli) və s.

XVI əsr ədəbi dilində zərfin mənə və quruluşca bütün növlərinə təsadüf edilir. Ədəbi dil tariximizin bu mərhələsində zərf yazı dilinə həm quruluş, həm də mənaca formalasmış vəziyyətdə daxil olduğu üçün (istisnalar da vardır) onu "sadə-düzəltmə" və "mürəkkəb-düzəltmə" kimi təsnif etmək həqiqətə uyğun deyildir [35]. Bu dövrə zərfin quruluşu üç müstəqil növü qeyd edilməlidir: sade, düzəltmə və mürəkkəb.

Zərfin başqa nitq hissələrində (adlar və fellər) təcrid olunması prosesi, həmin nitq hissələrinə münasibəti məsəlesi bu kateqoriyanın indiki vəziyyətinə çox bənzəyir. Müasir dilimizdə olduğu kimi, hər bir əsas nitq hissəsinin xüsusişib zərfərin sırasına keçməsi üçün yeni semantik keyfiyyətlə yanaşı, onun hansı sintaktik mövqə tutması həlliçiliyi şörtdir. Başqa sözle, həmin nitq hissəsi fələ aid olmalı, feli şərh etməlidir. Zərf, bütövlükdə, fəlin "xüsusi tipli xarakteristikası" sayılı bilər; lakin "əlamətin əlamətinini" bildirən zərfər de yox deyil.

Bu mərhələdə zərfin, ümumi şəkildə, indiki vəziyyətindən fərqləndirilməli üç xüsusiyyətin qeyd edə bilerik:

1. İsim, sıfət, say, əvəzlilik və feli bağlamaldan zərfə doğru inkişafın, təcridolunma prosesinin qismən ləng getməsi (bu grammatik-funksional dəyişmənin tədriciliyi artıq zərf kimi dərk olunan bəzi sözlərin qrammatik şəkilçilər qəbul etməsi, fonetik və morfonoloji variantlara malik olması ilə əyanılır);

2. Zərfin özünməxsus bəzi şəkilçilərinin ("zərfəşdirici" formaların) müasir dildə arxağlaşması;

3. Zərf kateqoriyasının leksik tərkibində ərab və fars sözlərinin (burunların çoxu ancaq yazı dilinə məxsus idi) böyük yer tutması.

Həmin xüsusiyyətləri zərfin mənə növürləri üzrə izleyək və nümunələrə diqqət yetirək.

**Tərzi-hərəkət zərfi.** Bu mənə növünün söz tütumu çox genişdir. Ərab və fars mənşəli zərfərin əksəriyyəti bu növdə ehtiva olunmuşdur. Sade tərzi-hərəkət zərfərinin çoxu sıfılə zərf arasında müştərek səciyyə daşıyır. Belə sözləri mənaca sıfət, qrammatik-funksional cəhətdən zərf adlandırmaq mümkinidür.

**Sade tərzi-hərəkət zərfinə aid nümunələr:** *yalnız/yalğız//yalğuz; ...ati sürdü qatı; yeri var tez; yaxşı gəldi, yaxşı nəzar etdi;kə...; munda sayru və aqsaq yatmış idim; gerçək deyirsən,*

*aşğan edəlim sən ayru, mən ayru, yaman tutdu, mey içəlim şad. Bu gülşənə böylə dikdi şimşad, lal, müqarın, xali, asan, xürrəm, tənha və s.*

**Düzəltmə tarzi-hərəkət zərfi** – *uyuxsız, ixtiyarsız, xəbərsiz, ansız, hünərsiz, mənsiz, sənsiz, ...qəmli gedər, bildi ki, beləliklə ilər ani tapaməz, yenliyən, yengidən, Gəlirkən sürət ilən düşdü yüz yerdə şitəbindən, kamincə, müttəsil, naçar, səngsar, olunış gəməxar, zarinci, tadricilən və s.*

**Mürəkkəb tarzi-hərəkət zərfi** – *başı yalın ("Şühədaname"), özbaşuma//özbaşın ("müqayisə et: mənüm nə həddim var ki, səndən ilər özbaşumə munun adını qoyam – "Şühədaname"), Özbaşın adıdır homiça seyrin (Füzuli), başından ayağa // başdan-ayağa ("müqayisə et: Başından ayağa candır əza – Xətayı), Başdan-ayaşa nədir bu yanmaq (Füzuli), başdan-başa, gün-gündən, gündən-günə, başı qoyı düşdi, ahastə-ahastə, yürüzi qoyı düşdi, bir uğurda, tez-tez, yumşaq-yumşaq dedi ki... (Füzuli), yalın ayağ yığırdıırırsız ("Şühədaname"), çin-çin, ökür-ökür, peyapey, əldən-əle, ...yox yera, göz göra, zar-zar, giryən-giryən, heyran-heyran, sərəsər, sərgərdən və s.*

Mürəkkəb tarzi-hərəkət zərfərinin bəzisində (paralellik işarəsi ilə verilənlərdə) "ləng inkişaf"ın əlaməti açıq müşahida edilməkdədir. Çox təbii ki, "özbaşına" və "başdan-ayağa" kimi zərfərlərdə nisət şəkilçilərinin işlənməsi məhz Xətayı və Nişatı diliндə özünü göstərir. Halbuki Füzuli, göründüyü kimi, dilin müasir ədəbi səviyyəsində durur.

Bundan başqa, "başı qoyı" (başısağı), "yüzü qoyı" (üzüqoyulu) kimi zərfərinin də yazı dilində hələlik öz "daimi şəkli"నə düşmədiyi hiss edilir.

Bu dövrün yazı dilində -miş formalı feli sıfatlardan təcrid olunmuş tərzi-hərəkət zərfərinə də təsadüf edilir. Lakin faktların azlığından düşünmək olar ki, -miş forması adverbiallıq funksiyasını axıradək yerinə yetirə bilməmiş, zərf əlaməti kimi "parlayıb sənməsi" ümumxalq danişq dili nəzdində baş vermiş, beləliklə, ədəbi yazı normasına çevriləmemişdir. Müasir dildə də vəziyyət belədir (müqayisə et: "Özünü yorulmuş biləndə qonşunu ölmüş bil"). Nümunələr: *Cün ani ölmış və tuğının başı qoyı gördilər qaçmağə yüzurdilər ("Şühədaname"), Göz açdı, özünü gördü itmiş (Füzuli), Qəbr üstünə gördilər yixilmış, Cananaya can nisar qalmış (Füzuli).*

**Zaman zərfi. Sadə zaman zərfi** – imdi, şimdi, daşla; gecə, gündüz, ikindi, dün, tez, gec, sonra, həmişə, müdəm, peyvəst, hənüz.

**Düzəltmə zaman zərfi** – gündüzin, şimdidian, dəməndə, onda (mütqayıse et: *Məhsər günü görüm, derəm, ol sərvəqatı, Gər onda həm görünməsə, gal gərl qiyaməti*), *Sayavaş çoxdan* Füzuli xakikuyin yaslanır (Füzuli), daşlaşlı, dünlər (mütqayıse et: *Dünlər sənə dust həminşindir* – Füzuli) və s.

Nümunelerdən göründüyü kimi, adverbiallaşdırıcı formalar (-in, -da, -də; -dan, -dən; -lər, -sī) vasitəsilə həm zaman mənalı isim və zərflərin özündən, həm də işarə avəzliyi və qeyri-müeyyən saydan yeni zərflər düzəlməmişdir.

**Mürəkkəb zaman zərfəri** – bir gün, ayda-yıldə bir, gecə-gündüz, son uci, sabah ərtə, günbegün, dünə gün, dün-gün/dünün gün, bu mahaldə, həm olsat xıtab gəldi ki..., Hər ləhzəvü hər zəmanü hər dəm, bir neçə gün, yəri gəcələr, zaman-zaman, dəmədəm və s.

**Yer zərfi. Sadə yer zərfi** – yavuğa, irağ/irağə//irax, qatında, uzax, dişrə//dişrə//dişxarı//daşrə, yaxın, qarşılıq, qarşuya, bəri, yuxarı, içəri, iləri, geri, aşağıya, qırğışa və s.

**Düzəltmə yer zərfi** – arda, öğüdə, üstünə, üstündə, yamaçında, ardunca, biləsinə, daşxarudə, altında, qanda, xandə, orada, onda, anda, burada, munda, içində, yanında, qatında, qarşısında, tışrədən, künçündə və s.

**Mürəkkəb yer zərfi.** Yer zərfinin bu növünə aid nümunələr azdır; nümunələri cümlədə veririk: *Hər yan dedilər ki...* (Füzuli), *Bir yaniya getdi hər parıvəs* (Füzuli), *aynın dağı sol qoldə vəge olmuş idi* ("Şühədaname"), *cilo el yana saldı kim anuň tuğı ayağdan sala piyadalar yoluştı aña bağlayub qoymadılar* ("Şühədaname").

**Kəmiyyət zərfi. Sada kəmiyyət zərfi** – Çox aradı, ...çəkməsin çox..., çox ağlarsan, az görübən eyi gün..., yena, genə.

**Düzəltmə kəmiyyət zərfi.** Bu növün təşəkkülündə əsas rolu -ca şəkilçisi oynayır; məsələn: *anca, bunca, zərrəca, cüzbicə*. Tarixen -diqca, -inca kimi feli bağlama formalarının sabitleşməsində və adverbial -ca şəkilçisinin həllədici rolü məlumdur. Bu cəhətdən həmin şəkilçilərlə formalasalan bəzi feli bağlamaların hələ o zaman kəmiyyət zərfləri sırasına keçməkdə olduğu diqqəti cəlb edir; məsələn: *İstər idim qurtuləm gəldikcə bir-bir güssədən* (Xətayı), *Getdi kə häsnün eylə ziyadə nigarımın; Gəldikcə*

dərdinə betər et mübtəla məni!

(Füzuli), *Ey Yəhya, məkri-ğəzəbəni unuttuŋ ki; mərcümək aşı... doyuncə yeyüb muradundə yatdıŋ ("Şühədaname")).*

Adverbiallaşdırıcı -i şəkilçisi ilə qeyri-müeyyən saydan düzələn kəmiyyət zərfinin bir nümunəsinə Xətayıda təsadüf olunur; məsələn: *Min moşt uraram sənə mən azi*.

**Mürəkkəb kəmiyyət zərfi.** İşin, hərəkətin konkret, yaxud qeyri-müeyyən həcmini, bəzən də zaman miqdarnı (müddətini) bildirən belə zərflər sayılarla numerativ sözlərin, həmçinin zaman mənalı isimlərin birgə işlənməsi, bəzən isə söz təkrarı yolu ilə əmələ gelir; məsələn: *min gəz su verib* (Füzuli), *bir saat oturub* ("Şühədaname"), *hər gün də mənə keçərdi bir il* (Xətayı), *Cox ay rəfiqim idı, cox il* (Xətayı), *gecədən bir parə keçdi* ("Şühədaname"), *istəmənəm ki bir nəfəs sandan ayrılm* ("Şühədaname"), *hər yeddi gündə bir qatla orucin açar idı* (Şeyx Səfi), *gecədən iki dang keçdi* (Şeyx Səfi), *üç kərət belə eyladılar* ("Şühədaname"), *çox-çox ağaşlaşdır* ("Şühədaname") və s.

Feli bağlamının təkrarı ilə düzələn mürəkkəb kəmiyyət zərfini Füzuli dilində təsadüf edilir; məsələn: *Döna-döna imtahan etdim, budur adət sana*.

Zərf də sıfət kimi dərəcə əlamətlərinə görə dəyişir. Müxtəlif mənalı zərflər adı dərəcədə işlənməkdən başqa, azaltma, müqayisə, çoxaltma, üstünlük və siddətləndirmə dərəcesinən əlamətlərini qəbul edirlər. Bununla belə, dərəcə kateqoriyasının məqəsi sıfətdə olduğunu qədər böyük deyildir. Zərf dərəcelərinə aid nümunələr çox azdır.

**Azaltma dərəcası** – *Vay, agar tezçik çıxb, sarplib laçak, salsañ niqab...* (Füzuli), *həyatımdan azacuq qalupdur* ("Şühədaname").

**Mütqayısə dərəcası** – *Çərx yayındən atıldı canımı tiriacal Leyl ondan tizrək dəprəndi müjganın sənin* (Füzuli), *bu gecə gecrək evə gəldiŋ* ("Şühədaname"). Həmçinin çoxrək, tezrək, aydınraq, acəbrək, tündrək və s.

**Çoxaltma dərəcası** – *arica, yaxşicə baxdi, imdicə, şimdicə*.

**Üstünlük dərəcası** – ... Füzulinin *i kən halı pərişan* görünür.

**Siddətləndirmə dərəcası** – *salxum-salxum inçular...* çəpçəvrəsində asılı ("Şühədaname"), *qalani sapəsaq ol əzəzədən...* can apardılar ("Şühədaname"), *çipçiplaq qaldılar* ("Şühədaname").

## Köməkçi nitq hissələri

XVI əsr ədəbi dilində köməkçi nitq hissələrinin və leksik-grammatik cəhətdən onlara yaxınlaşan sözlərin müfəssəl qruplaşması müasir türk (oğuz) dillerindəki veziyətə uyğundur; 1. Qoşma və köməkçi adlar; 2. Bağlayıcı və bağlıyıcı sözlər; 3. Ədat və modal sözlər.

### Qoşma

Müasir ədəbi dilimizdə işlənən qoşmaların əksəriyyətinə XVI əsrin yazı dilində də təsadüf edilir. Qoşma kateqoriyasına aid olan leksik-grammatik vahidleri türkologiyada müeyyənləşdirilmiş müasir elmi-nəzəri prinsiplər əsasında müxtəlif şəkildə təsnif etmək olar. Yeni isim halları ilə işlənməsinə görə, əsas nitq hissələri ilə münasibətinə görə (sabit və qeyri-sabit), digər köməkçi nitq hissələrinə və şəkilçilərə münasibətinə görə, nəhayət, mənə xüsusiyyətlərinə (semantik qruplarla) görə. Məlumdur ki, qoşmaların hər cür təsnifi, müasir dildə belə, şərtlikdən və istisnalardan azad deyildir. Ona görə də qoşmaların tarixi təsnifatında prof. H. Mirzəzadənin istiqamətini əsas tutaraq, mənə qruplaşması üzrə bölgü aparmaqla [21, 299-323] kifayətlənirik. Səbəbi isə odur ki, yuxarıda xatırlandıran prinsiplər içerisinde XVI əsr ədəbi dilindəki qoşmalar məhz semantik cəhətdən qruplaşma baxımından daha sabit görünür və bu onları bir-birindən fərqləndirən əsas eləmtədir.

Şübəsiz, hər mənə qrupunda "xalis" qoşmalarla (yəni ancaq qoşma vəzifəsində işlənənlərlə) ikili səciyyə daşıyan qoşmalar (yəni gah qoşma, gah əsas nitq hissəsi, eləcə də gah bağlıyıcı, yaxud şəkilçi kimi çıxış edənləri), həmçinin köməkçi adları, hətta köməkçi adlardan qoşmaya doğru "harəket edən" sözləri fərqləndirmək çətin deyildir [37, 147-164].

Dövrün yazı dilində qoşma kateqoriyasının vəziyyəti, inkişaf səviyyəsi barədə tam təsəvvür yaratmaq üçün burada müxtəlif mənə qruplarına aid müşahidə edilən nümunələrin əsas qismını versək də, yalnız spesifik xüsusiyyətləri ilə seçilən bəzi qoşmalar üzərində ayrıca dayanmağı məqsədə uyğun bildik.

Zaman bildirənlər: *bərlü/bərü, ön, əvvəl, sonra //son, ilərü.*

"Bərlü" qoşması istisna olmaqla, qalan nümunələrin hamisi "funkşional" səciyyə daşıyır; yəni müstəqil söz kimi öz lügəvi

mənalarını itirməyib, yalnız sintaktik cəhətdən qoşma vəzifəsini icra edirlər. Həmin qoşmaların işlənmə tezliyi arasında böyük fərq vardır; demək olar ki, *ön, son, ilərü* sözlərinin qoşma rolunda çıxış etməsi dövrün ədəbi dili üçün tabii deyildir. Nümunələr: *San gedəndən bərlü, ol gündən bərlü, ol dəmdən bərü, bizdən əvvəl, ölandən sonra, andan sonra... və anlırdən sonra, Öləmdən önləmkərək* (Xətayı), *məşəqqətdən ilərü; Gövhərin yegdanasından iləri pərgar idim* (Xətayı) və s.

Istiqaçlı bildirənlər: *saru//sarı, doğri, yana, taraf.*

Bu mənə qrupuna daxil olan nümunələrden da ancaq "doğrı" sözü "xalis" qoşma sıyalı bilər ki, yeganə nümunə kimi "Dəhnəmə" də əks olumusdur: *Şahbaz o na varandə dəogrı* [20, 302].

Görünür, təkəc qoşma kimi yox, mücərrəd isim kimi də "təref" sözünün sinonimi olan "saru" yazılı mənbələrdə geniş yayılmışdır. "Saru" qoşması təsirlik və yerlik hallardan başqa, bütün digər hallarla işlənir. Birinci iki hala qoşulmaması onun qoşmalığını sübut edir, o biri hallarla işlənməsi bu cəhətdən onun ədəbi dilda konkretleşmədiyi, hələ ilkin mənbəyindən – müstəqil sözdən kifayat qədər uzaqlaşmadığını göstərir; məsələn: *məkkə saru, gülşən sarı, sərv sarı, mənim sarı, dərgahə saru, məndən saru* və s.

Füzuli dilində rast gelmediyimiz "sarı" qoşmasının inkişaf yolu (müstəqil söz → köməkçi ad → qoşma) "Şühədanamə" də əks olunmuşdur. Aşağıdakı nümunələrdə təyini söz birləşməsinin ikinci tərəfi kimi "sarı" sözünün ancaq yonluk hal şəkilçisi qəbul etməsi sonralar onun ismin bu halına qoşulacağına tarixi işarədir; məsələn: *hər saruya, maşuqə saruya, ol saruya, Kufə sarusına, Maşriqüñ sarusına, Fərat çayınınıñ sarusına* və s.

"Yana" qoşması bədörə əsasən Füzuli dili üçün səciyyəvidir; məsələn: *Ol sərv yana ol güzar qıldım; Görüb ahüm odun, məndən yana ol həm güzar etməz; Meyl qıl məndən yana...* və s.

"Təref" sözü mənbələrdə köməkçi ad vəzifəsində işlənmişdir; məsələn: *Misr tarafına, darülimarət tarafına, həram tarafına, Leyli tarafindən oldu xoşnud* (Füzuli) və s.

Istiqaçlı bildirən qoşmalar kimi "qarşu" qoşması da məkanı münasibət ifadə edir:

*Bəs oxu bu şerî yaro qarşu,*

*Büləbül kimi gülüzərə qarşu*

Xətayı

Güli-rüxsarına qarşı  
gözümüzden qanlı axar su  
Füzuli

Dəxi nəm var, ezzizim,  
gözə qarşı, sənə layiq  
Füzuli

Məsafə bildirənlər: *dək*, *dəkin*. Zaman-məkan məsafəsinin son həddini bildiren *dək* və onun mono-morfoloji variantı olan *dəkin* Xətayının, Füzulinin şeir dilində demek olar ki, işlənəmədiyi halda, Nişatının tərcümə-nəşr əsərlərində geniş yayılmışdır; məsələn: *sübədək*, *xacəna dək*, *imdıya dək*, *daşa dək*, *axşamə dək*, *qiyamata*, *köksinə dək*, *ol vəqtə dəkin*, *ol günə dəkin*, *geçəyə dəkin*, *buraya dəkin* və s.

Bənzətme bildirənlər: *kimi*//*kibi*//*kipi*, *kib*//*kip*; *tək*, *təki*; -*cilayın*, -*cilayıñ*; *nümunə*//*misali*, *asa*, *sifat*//*sifəti*, *nisbat*, *nisbatlı*. “Kimi” və “tək” öz variantları ile birləşdə dövrün yazı dilərində dildə “teşbih edati” rolunu oynayırlar.

Aydın olur ki, bu mərhələdə “kimi” və “kibi” variantları müvazi işlənmişdir. Füzuli dilində (müxtəlif əlyazma nüsxələrində) her iki varianta təsadüf edilsə də, ümumən, “kibi” onun dili üçün səciyyəvidir. Xətayi və Nişatı dilində isə, eksinə, “kimi” variansi tam üstünlük vəziyyətindədir. Bunun səbəbi, yəqin ki, Füzulinin klassik şeir əslubu normalmasını meyar götürürəmdir.

*Kimi*//*kibi* qoşması Füzuli dilində öz feallığı, grammatik-əslubi əvvikiqliyi ilə, Nişati tərcümələrində isə etimoloji mənzəresi, əməmtürk tarixi inkışaf xətti ilə xüsusi maraq doğurur. Əvvəlcə “Şühədaname”dəki fonetik və mono-morfoloji variantlara diqqət edək: *gülüstən kib*, *yəyəğ kib*, *mən kip*, *it kibi*, *ylan kibi*, *tikan kipi*, *gülənar kipi*, *günsət kimi*, *atam kimi* və i.a. Şübhəsiz, misallarda gördiğimiz “kib→kip→kipi” variantlar düzünmü adəbi norma xaricində qalıb, Nişatı teşəbbüsünün məhsulu idi.

“Kimi” və “kibi” variantları müstərek halda yazı dilinin normalı səviyyəsində ididir; məsələn: *sona kimi*, *gün kimi*, *ülkər kimi*, *sənət kimi*, *ər kimi*, *ney kimi*, *mənim kimi*, *dişrə salmış kimi* və s.

“Kimi” qoşmasının müasir dilimizdəki digər menalarına (zaman, zaman-məkan məsafəsi) o dövrün mənbələrində təsadüf edilmir.

Bənzətme-müqayisə bildirən digər qoşmalara aid nümunələr:

*tək*, *təki* – təzə gül *tək*, kölgə *tək*, Yusif *təki*, bülbul *təki*, laçın *tək*, *munur* *tək*, *anam təki*, *mənüm təki*, *tikan tək*, *göz evi tək* və i.a.

-*cilayın*, -*cilayıñ*, -*muncilayın* işlər, *ancılayın* yar, *oncılıayın* don, *sancılayın* fərzəndən fəraigə dağı, *mancılayın* kimşə və s.

Yuxarıda göstərilən bütün qoşmalardan berabərhüquqlu normalit vahidləri kimi istifadə edilməmişdir. Ərbə-fars mənşəli qoşmalar türkçə qoşmalarına nisbatən çox az işlədimişdir. Eyni zamanda, əsəsən Nişatının işlətdiyi -*cilayın*, -*cilayıñ* qoşması artıq arxaizm ididir; Füzuli “Divan”ında 150 dəfədən çox “tək” qoşmasından istifadə etdiyi halda, danişq dili səciyyəli “təki” variantına yer verməmişdir. Bu isə öz semantik qrupunda “tək” qoşmasının “kimi” ilə yanaşı əsas adəbi vahid olduğunu sübut edir.

Səbəb-məqsəd bildirənlər: *içün*//*-çün*//*-çün*, *ötrü*, *görə*, *yana*: *ucundan*, *səbabılə*, *yolunda*.

Söze gəl bitişik, gəh da ayrı yazılan “içün” qoşmasının məna və vəzifəsi müasir adəbi səviyyədədir; ən föl qoşmalardan olub, kontekstdən asılı olaraq həm səbəb, həm də məqsəd çalarları ifadə edir; məsələn: *onun içün*, *cəvab içün*, *gülüdigiçün*, *sənün içün*, *anunçün*, *səninçün*, *yar içün*, *özicün*, *cənnət içün*, *xalq içün*, *atəgin dutmaq içün*, *müqabil durdüğüçün* və i.a.

“İçün” qoşması, müasir dilimizdə olduğu kimi, qoşulduğu sözə birləşdə adiyyət-mənsəbliyyət çaları da eks etdirir; məsələn: *İsmayıylı içün qoyın göndərdi* (“Şühədaname”), *Bir xəstə içün şəfa dildərim* (Füzuli). Füzuli dilində “üçün” qoşmalar frazem-birləşmələrə tez-tez rast gəlmək olur (məsələn: *tanrı içün*//*tanrıçün*, *başın içün*, *canın içün* və s.).

Əsasən məqsəd çaları ile çıxış edən *ötrü*, *görə*, *yana* qoşmalarına nadir hallarda təsadüf edilir; məsələn: *Ondan dəxi səndən ötrü galdim* (Xətayı), *bihəmdullah, mənə səndən yan a rəhber yaqınim* (Füzuli).

Səbəb-məqsəd mənalı qoşmalara sinonim olan köməkçi adlar Füzuli dilində müşahidə edilir; məsələn: *Sərgəstəliyim kakılı-mışkinin ucundan*, *Aşufətəliyim zülfü-pərişənin içündür* (Füzuli). Onun *səbabılə* həm çox ahu, Səhrəde onuna tutdular xu (Füzuli). Biz can qılırız yolunda pamal (Füzuli).

Sahə-mövqə bildirənlər: *içrə*, *üzrə*, *ara*, *üstə*, *dişrə*. Sonuncu qoşma istisna olmaqla, ismin adlıq hali ilə işlənən həmin qoşmalardan on çox yazılı “içrə”dir. Bu qoşma klassik şeir üslubu üçün daha səciyyəvi olub, sahə-mövqə, aralıq bildirməkdən

ələve, mücərrəd isimlərə qoşulduğunda hal-vəziyyət də ifadə edir; məsələn: *çəmən içrə, qəm içrə, can bağı içrə, aləm içrə, cahən içrə, əhl-i-dərd içrə, daşlar içrə, xəlq içrə, eşq içrə, vəsl içrə, rahat içrə, xab içrə* və s.

Səhə-mövqə bildirən digər qoşmalar da əsas etibarilə Xətayi və Füzuli dilində işlənmişdir; məsələn: *çərx üzrə, fəlak üzrə, od üzrə, günah üzrə, tikan üzrə, bağrımın yüz dağı üstü, qəbrim üstü, meydan arası, pərdədən dışarı, könüldən dışarı*.

Qeyd etmək lazımdır ki, “üzr” və “üst” qoşmaları Füzuli və Xətayi dilini sanki “diialekt əsası”na görə və fərdi üslub vahidləri kimi fərqləndirir. Belə ki, Füzuli dilində “içrə” qoşmasının antonimi kimi çox feal işlənən “üzrə” qoşması, istisna sayılısa da, “üzərə” və “üzərinə” variantlarına malik olduğu halda (ikincisi köməkçi addır), “üst” sözüne və onun qrammatik derivatlarına çox az rast gelmək olur. Xətayidə isə, əksinə, “üzrə” yox dərcədədir; “üst” qoşması ilə bərabər, köməkçi adlar da işlənmişdir; məsələn: *başın üstən getməzəm, çayır-çəmən üstünə, göz üstinə, aştıb üstindədir*.

Səhə-mövqə semantikası ilə çıxış edən köməkçi adlar da vardır; məsələn: *çəşmim önləndə, orş altında, canım içində, ol quynıñ ortasında, şəhrüt içində* və s.

Fərqlənmə-istisna bildirənlər: *özgə, geyri*. Hər iki qoşma XIV-XV əsrlərin ədəbi dilində olduğu kimi, funksional səciyyəli olub, həm də əsas nitq hissəsi (əvəzlik, sıfət) vəzifəsində işlənmişdir.

Yazı dilindeki miqyasına görə ərəb mənşəli “gəyri” qoşması “özgə” qoşmasından geri qalmır; xüsusilə, Füzuli dilində çox işləkdir; məsələn: *yardan özgə, səndən özgə, ondan özgə, ölməkdən özgə, andan geyri, xudadan geyri, havadan geyri, məndan geyri* və s.

Müsəir Azərbaycan dilində “özgə” və “gəyri” qoşmalarına aid sinonim cərgənin genişləndiyi, həmin cərgədə “başqa”, “ayn”, “savayı” qoşmalarının yer tutduğu məlumdur. Lakin XVI əsr mənbələrində bu qoşmaları müşahidə etmadık. “Ayrı” sözünün zərfdən qoşmaya doğru inkişafı artıq başlanıb sonra çatmışsa da (“ayru” şəklində), istər biza məlum olan nümunələrdə, istərsə də prof. H.Mirzəzadənin göstərdiyi aşağıdakı nümunələrdə “ayru” “ayrı” zərf-qoşması fərqlənmə-istisna çaları ifadə etmir. Müqayisə et: Yaşı çeşmində yüzündən ayrı heç nur olmasın. Qanlar udaram üzündən ayrı (Xətayi).

Kəmiyyət bildirənlər: -ca, -cə; artuq. Qoşmanın bu mənə qrupunun çərçivəsi çox mahduddur. -ca, -cə qoşması nisbətən çox işlənər de, şəkilçi-morfem kimi həmişə sözə bitişik yazıldığı və müqayisə məqamında çıxış etdiyi üçün onu dövrün yazı dilinə məxsus spesifik isim halının (müqayisa-miqdar) formal əlaməti də hesab etmək olar; məsələn: *Aləmcə bu işdə minnatim var* (Xətayi), *Öz işidir ki, işlər munca işlər* (Xətayi), *Haman bir səbzəcə olmağə almdə bitar aşiq* (Füzuli), *Yoxdur onun yanında bir qılca etibarım* (Füzuli), *Qadrim qədərinə məndə ham var* (Füzuli) və s.

-ca, -cə qoşması “uyğunluq-müvafiqlik bildirən” [13, 325] “görə” qoşmasının sinonim kimi ancaq Füzuli dilində işlənmişdir; məsələn: *Gör hırsımı, iştəginə ver kam; Onlar zəmincə süstrəyəm, Ah kim, bir dəm fəlak rayincə dövrən etmədi*.

“Artıq” sözünün qoşma funksiyasına bir neçə nümunədə rast gəlindi; məsələn: *Nə cansan sən mənim canımdan artux, mənüm mundan artuq taqatüm qalmadı* və s.

Birgəlik bildirənlər: *ila, ilən, -lən, birlə, bila*. Şərti olaraq “birgəlik” mənası ilə təqdim olunan “ilə” qoşması (fonetik variantları ilə) “Kitabi-Dədə Qorqud” dövründən başlayaraq, Azərbaycan ədəbi dili tarixinin bütün mərhələlərində yazı dilinin forma və janr möhdudiyyəti tanımayan ən feal və ən çoxmənali qoşmalarından biridir. XVI əsr ədəbi dilində və müasir dilimizdə də vəziyyət belədir.

Demək olar ki, müasir vəziyyətinə uyğun şəkildə, “ilə” və onun variantları qoşma olmaqdan əlavə bağlayıcı və adverbiallaşdırıcı formadır. Amma bağlayıcı, yaxud sözdüzdəcisi şəkilçi funksiyası onun qoşmalığını zeiflətmir; “ilə” sözü mənbələrdə, birinci növbədə, qoşma kimi yadda qalır.

XVI əsrin yazılı abidələrində “ilə” qoşmasının birgəlik, müsayiət, vasitə kimi semantik çaların sinonim vəziyyətdə “birlə”, “bila” qoşması ilə də ifadə edilmişdir. Lakin o zamanın qıçqır dilləri (məsələn, əski özbək ədəbi dili) içün səciyyəvi olan, müxtəlis mona çalarları ifadə edən *birlə/bila* qoşmasının [33, 200] məzmun dairəsi Azərbaycan dilində daim məhdud olmuşdur. Təkcə semantik cəhətdən yox, XVI əsr yazı dilindəki işlənmə tezliyinə görə də *birlə/bila* qoşması “ilə”dan müqayisədilməz dərcədə geri qalır. Ümumiyyətlə, bu mərhələdə *birlə/bila* qoşması ədəbi dil içün arxaikləşməkdə idi; klassik şeir və nəşr dilində istəməli üslubi zərurətdən, yazıçıların yaradıcılıq mübadiləsindən irəli golirdi.

"ile" qoşması (variantlarla) ismin adlıq hali ve yiyelik hali ovezliklərə işlənərək, aşağıdakı menaları ifadə edir:

a) Birgəlik-iştirak mözəmnü bildirir; məsələn: *Gəh həmdəm ilə gəzəndə biğam* (Xətayı), *Bu gün manım ilə bir iş işla* (Xətayı), *Ey çəkan geyr ilə pınhan bəzm edib mey gah-gah.* (Füzuli), *Mey icib, ağıyar ilə seyri-gülistan eyləyən* (Füzuli), *həramzadəni qoymın həlalzada ilə* (Füzuli) və s.

b) Vasiyyə-alot obyekti bildirir; məsələn: *Şirin dodağı ilə toxadı can* (Xətayı), *Tərləmiş rüxsar ilə xuqlar açıclar könlük-mü* (Füzuli), *Ol daş ilə yarlı göncə başın* (Füzuli), *Gər olsa zər ilə iş sərancam...* (Füzuli), *Gər ağçan ilə alınmış qul isam, azad et!* (Füzuli), *Mən qoparib salmışam min dağı bir dırnağı lən... Tutmaq olmaz boyla seyləbin yoluñ toprağı lən* (Füzuli) və s.

c) Müstəqim obyekti bildirir; məsələn: *Daxi kişi ilə ülfətim yox* (Xətayı), *Əql ilə könlük bir az barışdı* (Xətayı), *arlanırmış munuñ lən savşas eyləməgə* ("Şühədaname"), *görün anuñ ilən neylayəcəgəm* ("Şühədaname"), *Aşitab ilə qılın dava, tutulmuş aya bax!* (Füzuli), *Dil tutdu göncə ilə bərabər dəhanını* (Füzuli), *Ölmuşdu dolub kəbab ilə xan...* (Füzuli).

ç) İcra olunan işin tarzını bildirir; məsələn: *Sidqi-dil ilən yolunda yarın Öz ölməyin dua qılan dil* (Xətayı), *Öpdü adəb ilə busəfanı* (Xətayı), *Ol imdi rəvanəsa ağlıq ilən* (Xətayı), *Ümmid ilə attı sürdü qatt* (Xətayı), *buşruğını can ilə qəbul etmək gərəkəm* ("Şühədaname"), *bu nəhəq ilən kasılmış böğazından fərəmuş eyləniz* ("Şühədaname"), *Qəsd ilə nihan edib kitabın...* (Füzuli), *Falak ayırdı məni cevr ilə cananimdan* (Füzuli), *Taqrib ilə dərdin etdi təqrir* (Füzuli), *Ki, lütf ilən demisən bir qulamı-kəmətrinimdir* (Füzuli) və s.

d) İcra olunan işin əsulunu, yoluñ bildirir (bu məna çaları "b" və "ç" maddəsindən göstərilən mənaya yaxındır); məsələn: *Səbr ilə olur şərab ar rəz... Səbr ilə verir zəmin nəbatat* (Xətayı), *Bu növ ilə hərfi cümlə yazdım* (Xətayı), *ey taşrı ani susuzlik ilən canın al* ("Şühədaname"), *Verməsəydin əsəri-ədl ilə dünyaya rəvac* (Füzuli), *Cox baxdıǵına ǵämza ilə bağın əzərsən* (Füzuli), *Tədbir ilə buldu bir xırədmənd* (Füzuli) və s.

e) İş, hal və hərəketin səbəb obyekti bildirir; məsələn:

*Yaş ilə onun donu nəm olmus,*

*Qan ilə onun üzü dəm olmus*

Xətayı

*Dərd ilə ölürmən, cylo dorman!*

*Oldu qəm ilən belim xəmide.*

Xətayı

*Füzuli oldu belin fikri ilə muy nümunə.*

Füzuli

*Qılınlardır ki, qanlar tökmək ilə jong tutmuşlar.*

Füzuli

*Saqı, gəmi-dövran ilə gayədə moluləm.*

Füzuli

e) Müəyyən əlamətin mənbəyini bildirir; məsələn:

*Naziklik ilə kim deyo bir söz bu söz üstə,*

Xətayı

*Görün kim, dövləti-eşq ilə no sultaniğim vardır*

Füzuli

*Nola dersəm qədr ilə əfzun Məsihadən sonı*

Füzuli

*Rənalıq ilə qamoti-şümşadi qılan yad*

Füzuli

f) Hal-vəziyyət bildirir; məsələn: *Məni qərarım ilə qoymaz oldun, ey gərdun* (Füzuli), *Ey görən min dağ ilə səbrü səbatim...* (Füzuli).

g) Məhdudiyyət ifadə edir; məsələn: *Böylə kutah ömr ilə basındakı sövdəyə bax!* (Füzuli), *Bu aqlı-naqis ilə özün xurdədan tutar* (Füzuli).

Semantik xüsusiyyətlərinə görə qruplaşdırduğumuz nümunələrdə və ümumən "birgəlik" qoşmasının iştirak etdiyi başqa mətnlərdə fonetik normativlik baxımından "ile" variansi tam üstünlük təşkil edir. Demək olar ki, "ile" variansi yazı dilinin normal ədəbi vahididirsə, "ilən" variansi yazı dilində "xalq ədəbi dili tipi"ni temsil edir. Əvəzlilikle işləndikləri hallar istisna olmaqla, hər iki variantın ixtisar edilən növü işlənməmiş, amma bəzi məna qrupları göstərir ki, bunun üçün morfoloji şərait yetişmişdir.

"Birlo", "bile" qoşmalarına aid nümunələr: *saçı birlə, üzü birlə, hırcan oxu birlə, gül birlə, qamati-xəm birlə, tabəssüm birlə, ağclar birlə; qorxu bılə, qayqular bılə, iki laşkar bılə, xanədan xəsmələri bılə, qız qərdəşləri bılə və s.*

XVI əsr Azərbaycan ədəbi dilində "ile" və "bile" qoşmalarının ayrı-ayrılıqla mövqeyi, bir-biri ilə sinonimliyi, həmçinin ədəbi norma nöqtəyi-nəzərindən ikincinin birincidən çox geri qaldığı "Şühədanamə"da aydın "rəsm" edilmişdir. Rəngarəng dil hadisələrinin tarixi sırlarını açmaq üçün əsil açar olan bu nadir əlyazmasındaki onlarda nümunədə həmin qoşmalar paralel, tərkibi şəkildə işlədilmiş, ancaq her dəfə "ilən" qoşmasından aid olduğu sözə yaxın mövqə tutmuş, grammatik semantikanın ifadəsində həllədici olmuşdur; məsələn: *yüz qəravəs anuq ilən bılə idilər; mən ol laşkar ilən bılə idüm* və s.

## Ədat

Ədat aid olduğu sözə, ifadəyə və cümləyə mehz müxtəlif semantik çalarlar aşılan bir kateqoriya olduğu üçün onu mənə grupları üzrə nezərdən keçirməyi məqsədönlü hesab edirik.

**Qüvvətəndirici ədatlar:** *axır, dəxi//dəx, da, yenə, uş, həm;* məsələn: *Getdi qış vəgti aradan uş gülüstan dövründür* (Xətayı), *Uş peyki-səbəni bəndə saldı* (Xətayı), *Uş yazılı məndədir duası* (Füzuli), *Öldürər axır məni bir gün bu ehmalın sənin* (Füzuli), *Bir dəxi varım o xəsta saru* (Xətayı), *Məndon dəx aparma naimidi* (Xətayı), *Bu dəxi bir kəramət idi* ("Şühədanamə"), *Şəmdən ölsən, hiç kim sormaz dəxi əhvalını* (Füzuli), *Qanlı isəm dəxi, gal keç simdi qanımdan mənim* (Füzuli), *İstəməm təharət, yundum də goldum* (Xətayı), *Yolunu qoyub da, maşa salançı* (Xətayı), *Yeydir yenə üzrədən sürüüm* (Füzuli), *Çeyrədən ariyatın nur işə həm yazıya at* (Füzuli), *Özümdən həm bətar bir dərda onu mübtəla gördüm* (Füzuli).

**Dağıqlışdırıcı ədatlar:** *kim//ki, belə, məhz, hər, ta, yetən, dəgəmə.* Həmin qrupda sonuncu iki vahidən başqa qalan ədatlar Azərbaycan dilçilik ədəbiyyatında xatırladılmışdır. Çox işlək olan *kim//ki* ədatından fərqli olaraq, məcəziləşmiş feli adlardan təcrid edilib, "hər" ədatının sinonimi kimi işlənmiş ədatlar dövrün yazı dilində geniş intişar tapmamışdır ("yetən" ədati indiki danişq dilində

işlənməkdədir). Hər iki ədat aid olduğu sözün əvvəlində gələrək, bizcə, postiozisyon mövqə tutan *kim//ki* ədati kimi dağıqlışdırma, təyinatname və müyyəyənleşdirilmə çalarları ifadə edir [20, 326].

Klassik şeir dilində bağlıçı vəzifəsində çox işlənən fars mənşəli "ta" [20, 364-366] sözünün həmçinin ədat olması barədə ilk dəfə geniş şəkildə prof. F.Zeynalov bəhs etmiş, bu ədatın "zaman və məkan həddini müyyəyənleşdirdiyi" göstərmişdir [37, 214-215] (həmin mənə çalarını aşağıdakı misallarda da görürük).

"Mehz" ədati istisna olmaqla, bu qrupdakı bütün ədatların "dağıqlışdırılenir" kimi qələmə verilməsi şartdır və bəzi ədatların (bu və digər qruplarda) iki-üç mənə çaları ifadə etməsi həqiqiştir; məsələn: *Ol qamza ki tiz edərdi şanə* (Xətayı), *Hər dildə ki var, əhli-razəm* (Füzuli), *Hər daşa ki yetdi, töküdü yaşın* (Füzuli), *Gözüm kim bağrimon qanın tökər pərkala-pərkala* (Füzuli), *Xəmida qamətim kim dağı-dildən qana əqrəq olmuş...* (Füzuli), *Əsər ki var, xərab olmağa bəhanə yetər* (Füzuli), *Əllərindən nə ki gəldi əmələ gətürdilər* ("Şühədanamə"), *Billah, belə al onu gedəndə* (Füzuli), *Hər qeyd olursa mahz bələdir* (Füzuli), *Görəsəm hər gözəcəndə ol gülü-rəna üzün...* (Füzuli), *Ta sübh çıqdı cün oyandım* ("Şühədanamə"), *Ta xəndəq qıraqına yetürüb ani odun ortasına saldı* ("Şühədanamə"). *Yetən bidərd tədbirdə darman etdigməndər* (Füzuli), *Dəymə qeydi çəkməzəm, aləmdə bir azadəyam* (Füzuli), ...*Ki dəgəmə kiməsə olmaz şahə maqbul* (Xətayı).

**Məhdudlaşdırıcı ədatlar:** *ancaq, bircə, bir, böylə, öylə, ayriq, vəli.* Bu ədatların hamısı klassik şeir üslubuna məxsusdur. "Ancaq" ədati (fonetik variantlarda) öz sixılığına, fəallığına görə, həmçinin cümlənin müxtəlif mövqelərində yer tutmaq xüsusiyyətinə görə indiki ədəbi səviyyədə durur. "Ancaq" ədatının bu mərhələdə böyük fəaliq kəsb edib yazıda möhkəmənləməsi diqqəti cəlb edən faktlardandır; məsələn: *Ancaq sizi gördüğümü bildim* (Xətayı), *Kötlüm təniim üstü məhrəm ancaq* (Xətayı), *Xublərin dardına ancaq bu dili-səyda dişər* (Xətayı), *Bir rahət içrə hər kəs ancaq mənəm bələda* (Füzuli), *Ey qafıl özündən sənin ancaq xəbərin var* (Füzuli), *Neçə min aşıq ancaq bir ox atdın, demədin...* (Füzuli); *Ləblərindən bircə timar olmadi...* (Xətayı), *Bir mənim zəxmimdir ancaq bulmayıan mərhəm hanız* (Füzuli), *Bizim yerdən galırsən, bir xəbər ver aşınalardan* (Füzuli). *Yaziya salsın bu gündən böylə nurin afitab* (Füzuli), ...vəni

*olubam öylə zəif?* (Füzuli), *Vəli* yazılıdı bu üzdən bəsi səvab sana (Füzuli), *Ayrıq.* bu sözü mükərrər etmə (Füzuli).

Sual edatları: *mi, mi; na, bəs, məgər, yəni, əcəb, qaçan // qaçan.* Həmin məna qrupunda en çox həm adlardan, həm da fellərdən sonra gelən "mi", "mi" -ədatı işlənir. Fars mənşəli *bəs* sözü zərf və ədat, nə və *qaçan/qaçan* sözləri sual əvəzliyi və ədat, ərəb mənşəli *əcəb* sözü isə sıfət-zərf və modallıq bildirən ədatlardır.

"*Qaçan*" sual əvəzliyinin ədat kimi çıxış etməsi dövrün yazı dilindəki maraqlı morfoloji xüsusiyyətlərindən. Adətən, bu əvəzlik-ədat ritorik sual cümlelerində "heç" ədatının sinonimi kimi işlənərək, sual intonasiyasını qüvvətləndirməyə xidmət edir. "*Qaçan*" ədati kimi "nə" ədatı da şərti olaraq həmin məna qrupunda verilir; çünki "na" ədatı da qüvvətləndirici ədatlar sırasına daxil edilə bilər; məsələn: *Gül heç unudarmı əndləlibi* (Xətayı), *Bu quru cismimə can san m i galdın* (Xətayı), Füzuli, *küfr olurmə gər desəm yoxdur müsəlmanlıq* (Füzuli), *Sənəm i qaldı çəkmək hər zaman bir yar hicranın?* (Füzuli); *Gör nə alçaq dirlilikə cizginir pargarımız* (Füzuli); *Məgər sana bu yerlər məskən oldı?* (Xətayı), *Məgər zülfü kimi halim pərişan olduğun bilməz?* (Füzuli), *Yar rəhm etdi məgər naləvən əfşanımız* (Füzuli); *Bəs dəxi nedim, nəsihat eylə!* (Xətayı); *Xaçan ala gira nuş bi niş?* (Xətayı), *Qaçan rüsva olurdum, qan udub sabr edə bilsaydım* (Füzuli), *Zənciri-hava qəcaq tutar band* (Füzuli), *Əcəb, bilməzmisən kim, eşqdən keçmək deyil asan?* (Füzuli) və s.

"*Əcəb*" sözü həm de heyrət, təcəüb ifadə edərək, qüvvətləndirici ədat vəzifəsində işlənmişdir; məsələn: *Tutma, ey aşk, onu, billah ki, əcəb rah-gülzərdir* (Füzuli), *Büsati-eyş əcab ruzgar imiş...* (Xətayı). "Məgər" ədatı da həm güman-ehtimal, həm de qüvvətləndirici məna çalarları əks etdirə bilir; məsələn: *Şəhrbanu gümanlaşdı kim, məgər şahزادənəñ köňli ani istəyübüdür* ("Şühədaname"), *Bir xəyal ola məgər gördiyümüz, yoxsa nigar, Mülləqə xatır gəlməz ki, gələ yanımıza* (Füzuli), *Söyləşməyə ol iki yeganə, Qalmadı səbab məgər bəhanə* (Füzuli).

Əmr ədatları: *qoy//qoyun kim, gəl, gəlin, gör, gör ki/görün kim, görəyin.* Bu qrupa daxil olan ədatların hamısı istisnasız "modal ədatlar" qəbilindəndir. Felin əmr şəklindən tecrid olunub, əsasən həmin şəkin məna çalarlarını cümleyə aşılayan bu vahidlər "xalis ədatlarla modal sözlər arasında kecid xarakterindədir..." (onlar)

tecid olunduğu mənbədən əlaqələrini tamamilə kəsmədiyi üçün müyyən dərəcəde leksik mənəni saxlayır" [37, 178-179], müstəqil söz kimi də dərk olunurlar.

Dövrün yazı dilində əmr ədatlarına en çox yer veren şair Füzulidir. Bəzi nümunələrə diqqət yetirək: *q o y ta anuñ cavabını mən verəyim, manı qoyuñ kim...* Hindistan sarusuna varayım, *Ey münafiq yola gal, gəl eyləmə şahdən kanar, Q o y manı, zahid, mana çox vermə, tanrıçın əzab, Əğər nagəh görünə ol pəri, gəl gör təməşayı, Gəl, gözüm nuri,* Füzuli tək çox ağlatma məni, *Gör nə qanlar düşəcəkdir olarnın arasına, Navakin gör kim yarub əzki, tutar gör pərdəsin, Görün kim, dövləti eşq ilə nə sultanlığım vardır, Gəlin alayışı-əğəmdən çıxalım, pak olalım, Görəyin çox yaşasın didə ki, mərdümlik edib...* və s.

Təsdiq ve inkar ədatları: *bəli, heç* az işlənən ədatlardandır; məsələn: *Bəli, onun gözü kor olmış* (Şeyx Səfi), *Bəli, əksər məaşı əhli-dəryanın qəradəndir* (Füzuli), *Yoxsa əl nəqdi, nisyə istəmə heç* (Füzuli).

Arzu-istək ədatları: *kaş//kaş ki, bari.* [Könlüm] göz yolundan qatra-qatra qan olub, çıxsayıdı *kaş* (Füzuli), *Min can olaydı kaş manı-dilşikəstədə* (Füzuli), *Olmayıdmış kaş ki, hərgiz səninlə həmnişin...* (Füzuli), *Lütif eylə manı-faqıra bari* (Xətayı), *Bari de ki, san nedirən anı* (Xətayı), *bari geca təhəmmül et ki, biza rahat müyassar ola* ("Hədiqət üs-süədə") və s.

Füzuli dilində müstesna semantik-üslubi zənginliyə malik olan ədatlar (xüsüsile modal ədatlar) daha çoxdur. Lakin məsələnin bu cəhəti geniş şəkildə ayrıca – şairin fərdi dil əsləbini dairəsindən tədqiq edilə bilər.

## Modal sözlər

XVI əsr Azərbaycan ədəbi-bədii dilində semantik-üslubi xarakterinə görə ədatlara bənzəyən modal söz və ifadələrin tarixən nisbi sıxlığı, hətta vokativ və imperativ sözlərin ilk nümunələrinin yazida Füzuli və Xətayı dilində varlığı, həmçinin müxtəlif hissi-emosionallıq çalarları ifadə edən nidaların tez-tez işlənməsi nəzərdən qəymayan faktlardandır. Lakin, məlumdur ki, bu söz qruplarının təşəkkülü və təkamülü mahiyyət etibarı ilə grammatik quruluşla az

əlaqədardır; dəha doğrusu, qrammatik quruluşun ədəbi inkişaf səviyyəyin təyin edən, səciyyələndirən esas temayüllərdən deyildir.

Ədəbi-tarixi inkişaf nöqtəyi-nəzərindən müəyyən dərəcədə maraqlı və əhamiyətli olacağının nəzərə alıb, "modal sözler"ə aid nümunələr göstərməyi lazımlı bilirik.

Zərurilik bildirənlər: *əlbəttə/əlbəttə ki, mütləq/müt-ləq, yaqın*. Bu mənə qrupunda en feal vahid "əlbəttə" sözündür ki, həm şeir, həm də nəşr dilində çox işlədilmişdir; məsələn: *Əlbəttə, bu ifili zar edər eşq* (Füzuli), ...şair sözü, *əlbəttə, yalandır* (Füzuli), *əlbəttə ki, şərmsar olursən* (Füzuli); ...ol afsa-nañdan həm anlanan mütləq bu məzmundur (Füzuli). *Mütləqə, xatira gəlməz ki, galə yanımıza* (Füzuli), Görmüşdi ta Xətayı əzəldən yaqın muni (Xətayı).

Həqiqilik, gerçəklilik bildirənlər: *doğrusı, həqqa, billyah; məsələn: Olamaz, doğrusı, can bağı içra Qadi cün sarvi-xoş bala sənин tak* (Xətayı), *Ey müsəlmanlar, əsir-zülfü-yarəm, doğrusı* (Xətayı), *Hər sözü böhtən isə, həqqa, bu söz böhtən deyil!* (Füzuli), *Billyah nə yamandır aşinalıq* (Füzuli).

Ehtimallıq bildirənlər: *san/sanki//sanasan//sanasan kim, sağınmə/sanma ki, demə, tut ki/tut kim//tutalım/tutalım kim ola/ola kim/ola ki/olmaya, bəlkə, əlqiba, guya/guyiya və s.*

Göründüyü kimi, XVI əsr ədəbi-bədii dilində "Modal sözler" kateqoriyası üçün güman, ehtimallıq münasibəti eks etdirən nümunələr daha səciyyəvidir. Maraqlıdır ki, burada türk mənşəli modal sözlərin hamısı fellerden (əmr və arzu şəkillərindən) tacir olunlardır. Həmin modal sözler cümlədəki fikrə, hökme ehtimallıq, güman münasibətini həm təsdiq, həm də inkar aspektində eks etdirir.

Ehtimallıq bildiren türk, erəb və fars mənşəli modal sözlərin o dövrün yazı diliində intensiv halda işlədilməsi göstərir ki, ümum-xalq danişq dilində modallaşma prosesi daha əvvəller başlanmış, XVI əsrde isə ədəbi-bədii seviyyədə sabitleşmişdir.

Bu semantik qrupda "sanmaq", "tutmaq" və "olmaq" fellerindən qrammatik-mənətiqi baxımdan ayrılib, modal söz funksiyası daşıyan variantlar sırasından hansının (hansi "cərgə"nin) feal olduğunu söyləmək çətindir. Həmin variantlar sırasının hər biri və hər sıranın hər vahidi dəfələrlə işlədilmişdir; qismən az işlənenin "deme" modal sözündür ("sanma" modal sözünün sinonimidir).

Yığcamlıq möqsədi ilə hər vahida dair bir-iki nümunə göstərməklə kifayətlənilər. *San, bənəfşə içində düşdü müqəşşər badam*

(Füzuli), *Seylabdə san gedərdi xaşak* (Füzuli), ...sənki, qan etdim (Füzuli), ...sanma ki, bir bünəydi var (Füzuli), *Ey bəhr, sağınma, sənin ancaq gühərin var!* (Füzuli), *San a san, pər açıb gülşəndə bir miskin gürab oynar* (Füzuli), *Bir əlifdir, san a san ki m, yazılır qan içra* (Füzuli); *Mən, tut ki, müqayyadı-hasarəm* (Füzuli), *Tut ki m, sənə qıymazam məni-zar* (Füzuli), *Peykər, tutalım, töküldü gəmən* (Füzuli), *Tutalım ki, aşk seylabına yoxdur etibar* (Füzuli), *Kim dəndir o la, bu makrū hiylə?* (Füzuli), *Ola ki, üzümüza açıla bir bağı qapu* (Füzuli), *Mordüməndən olam, demə, kanara* (Füzuli), *Bu təriqi, demə, hər qafılı gümrəh bilir* (Füzuli); *Nə ab gözündə, bəlkə xunbar* (Xətayı), *Mən həm sənə bənzərəm vəfadə, Bəlkə neçə mərtəbə ziyyadə* (Füzuli); *Çalıba, ərbəbi-istedadı dövran istamaz* (Füzuli); ...guya Gah bilməz bu giriştarlığım, gah bilir (Füzuli), ...guyiya, Çəkməyə xalqı bənəfşə zülfinin qülləbi var (Füzuli); *Olmayla, bir fitna peyda ola, bidar eyləgəc* (Füzuli), *olmıyə ki, xəbərsiz bir quiyyə düşə* ("Şühədaname") və s.

XVI əsr mənbələri, xüsusən klassik şeir dili cümlədəki fikrə emosional münasibət bildirən, həmçinin nəticə, davamıyyət və s. mənaları eks etdirən modal sözlərlə zəngindir. Bu tipli nümunələrin meydana çıxmazı tarixən qanunauyğun idi və o dövrün yazı dilinən "bədii tipli ədəbi dil" kimi taşəkkül etməsi zərurətindən irəli gəlirdi; məsələn: *heyf* (Xətayı), *yüz heyf ki* (Füzuli), *aqıbat // əgəyəti* (Füzuli), *əlqıssə* (Füzuli), *yüz sükr* (Füzuli), *sükr kim* (Füzuli), *bihəmdillah ki* (Füzuli), *fərz eyla ki* (Füzuli), *nə sud/nə faiḍa* (Füzuli), *söz müxtəsər* (Füzuli), *söz yox* (Füzuli) və s.

Bu tipli söz və ifadələrin dilçilik ədəbiyyatında bəzən modal sözlərin tərkibinə daxil edilmədiyi məlumdur. Lakin öz müstəqil məzmununu (lügəvi mənasını) qismən saxlayıb cümlədəki fikrə qarşı müxtəlif modallıq münasibətləri eks etdirən, sintaktik cəhətdən cümlə üzvləri ilə bağlı olmayıb "ara söz" vəzifəsində işlənir. Belə söz və ifadələrin, doğru olaraq, köməkçi nitə hissələrindən (qoşma, bağlayıcı və adat) bu və digərinə aid edilməsi qeyri-mükümkdürse, onların morfoloji quruluş daxilində hansi funksiya daşıması məsələsinin üstü açıq qalır. Görünür, modal sözler qrupundan olan söz və ifadələrin tarixən bütün türk dillərində, o cümlədən, Azərbaycan dilindəki ehtiyati nəzərə çarpdırılan və daha genişdir. Elecə də nə canlı danişq dilini, nə də yazılı ədəbi-bədii dili modal sözlərsiz təsəvvür etmək mümkün deyildir.

XVI asır Azərbaycan ədəbi dili qrammatik quruluşunun yüksək inkişaf səviyyəsini bağlayıcı vasitələrin geniş intişarı bir daha təsdiq edir. Dövrün yazı dilində bağlayıcı öz işlənmə tezliyinə görə əsas nitq hissələrindən geri qalmayan, nitq vahidləri (sözlər, söz birləşmələri və cümlələr) arasında sintaktik-məntiqi əlaqələr yaratmağa xidmet edən, bəzən de mövcud olan həmin əlaqələri mənaca daşıqlaşdırıb konkretləşdirən və özü də sabitləşən mühüm köməkçi nitq hissəsidir.

XVI esrin yazılı mənbələrində bağlayıcı vasitələrin, – bağlayıcı və bağlayıcı sözlərin sintaktik-semantik cəhətdən bütün növleri vardır, başqa söz, tabesizlik və tabelilik əlaqələrinin bütün məna qruplarına təsadif olunur. Eyni zamanda, XVI esr bağlayıcılarının tərkibi həm etimoloji, həm də struktur baxımdan diqqəti cəlb edir. Müasir Azərbaycan dili ilə müqayisədə bəzi köhnəlmış ərab və fars mənşəli nümunələri (*leyk, vəli, ağərçi* və s.) olduğuna baxma-yaraq, bağlayıcıların tərkibində əsas yeri türk mənşəli vahidlər tutur; həm də sintaktik-məntiqi münasibətlərin reallaşmasında, qrammatik baxımdan əlaqəli və bütün nitqin təmin edilməsində türk mənşəli bağlayıcı vasitələrin rolü daha böyükdür.

Struktur etibarilə, bütün bağlayıcıların və bağlayıcı sözlerin iki tipini göstərmək olar: bir komponentdən ibarət olan bağlayıcı və bağlayıcı sözlər: iki və üç komponentdən, yaxud bağlayıcı birləşməsindən və bağlayıcı söz birləşməsindən ibarət olan vasitələr. Bağlayıcı və bağlayıcı sözlərin bu iki tipini fərqləndirərkən nəzər almaq lazımdır ki, I təpə müasir dildə bəzən "düzəltme" adı ilə təqdim edilən "çünki", "yoxsa" kimi bağlayıcılar da daxildir. Çünkü belə bağlayıcılar tarixən ya iki müstəqil bağlayıcının, ya da müstəqil sözle şəkilinin birləşməsindən əməle gəldiyinə baxmayaraq, qrammatik quruluşun müəyyən mərhələsində artıq onlar yeni keyfiyyətli leksik-qrammatik vahidləre çevrilirlər. Məsələn, mənşəcə predikativ "yox" sözü ilə -sa şərt şəkilçisinin birləşməsindən yaranmış "yoxsa" söz-formasının yeni qrammatik məzmun, – "əks şərt" və "yaxud" bağlayıcısının mənasını [13, 245] bildirməsi aydın hiss edilməkdədir; bu "yeni məzmun" isə "yoxsa" söz-formasının məhz bağlayıcı vəzifəsində işlənilədiyi andan başlanılmışdır. Demək, belə bir tarixi və qrammatik-funksional şəraitde

"yoxsa" sözünün (bağlayıcısının) quruluşa "düzəltmə" olduğundan bəhs açmaq olmaz. Belə ki, o, bağlayıcıdırsa, sadədir; onun daxili şəklində gedən deyişiklik xaric şəklinə ciddi təsir edərək, kök və şəkilçi serhəndini həmşəlik pozmuş, onu "düzəltmə"dən "sade" yə çevirmiştir.

Iki və üç komponentli bağlayıcılarla, yeni burada "bağlayıcı birləşməsi" [14, 119-120], "bağlayıcı söz birləşməsi" adlandırdığımız vasitələri rus dilciliyində, türkologiyada və Azərbaycan dilciliyində "tərkibli bağlayıcılar", yaxud "mürəkkəb bağlayıcılar" deyildiyi məlumdur.

Azərbaycan dilinin tarixi boyu yazılı abidələrdə hansı bağlayıcıların işlədildiyi, her bağlayıcının sintaktik seciyyəsi və hansı məna qrupuna mənşəbiyyəti məsələsi mövcud tədqiqat əsərlərində ətraflı şəkildə göstərilmişdir. Ona görə də bizim əsas məqsədimiz dövrün yazı dilində faaliyyətdə olan bağlayıcı vasitələri küll halında nazərə çarpmışaq və ancaq zəruri şəhərlər tələb edən bəzi nümunələr üzərində ayrıca dayanmaqdır.

### Tabesizlik bağlayıcıları

Birləşdirmə-sadalama bildirənlər: *ila, və* (vü, ü). "Ilə" qoşması bütün mənbələrdə əsas mənalardan birini ("birgəlik") mühafizə edərək, bağlayıcı vəzifəsində də az işlədilməmişdir. "Ilə" bağlayıcısına hələ Nəsimi dövrü adəbi-bədi dilində tez-tez rast gəlmək olur. Bununla belə, "ila" bağlayıcılarından nisbetən dar sintaktik çərçivədə istifadə edilmişdir; çünkü həmin bağlayıcı cümlələr arasında yox, həmcins söz və söz birləşmələri arasında işləniləmişdir; məsələn: *ay ilə gün, gecəm ilən gündüzüm, yer ilə gög, ləzzət ilə aləm, yurtlar ilə məqamlarda, atlı ilən yəzyağ, tanış ilə biliş, din ilə dünuya və s.*

Ərab mənşəli "və" bağlayıcısı nəşr və seir dilində bir-birindən fərqli fonetik variantlara malik olmuşdur. Yazı dilinin çox işlənən bağlayıcılarından sayılan "və" nəşr əsərlərində fonetik tərkib (tələffuz) və məna xüsusiyyəti etibarilə müasir dildəki vəziyyətinə uyğundur; məsələn: *görəlim kim anlaruş fasahət və bəlağatı nə gəyətdədər* ("Şühədanama"), *oğlan dedi: sırrını kimsəyə deməyim və andlar içdi* ("Şühədanama"), ...xatirimə bu yetdi və qəlbimə bu məni sırayat etdi (Füzuli) və s.

Şeir dilinde ve nesrin qafiyeli hisselerinde isə həmin bağlayıcının "fars" variantları, yəni özündə əvvəlki sözün səs tərkibində asılı olaraq -vü, -ü işlədilmişdir. Bu variantlar daha çox sinonim və antonim sözlər, şəirdə isə həm də aliterasiya prinsipi üzrə seçilmiş sözlər arasında, həmcinin bu və ya digər bəhrin "qelib"ini dolduran poetik-sintaktik vasitə kimi işlədilmişdir; məsələn: varū yox, yerū gög, simū zər, leylü nahar, dadü fəryad, Anıñ bir başivü min dili var, ahū naşvü fəryad, xarıñ xas və i.a.

Şübəsiz ki, "varū yox", "yerū gög", "simū zər" və s. birləşmələr o zamanın danışq dilində mürekkeb sözler kimi dərk edilmişdir. Bu sebəbdən de, "və" bağlayıcısı bir sıra məqamlarda həmcins üzvlər arasındaki fasiləni, mürekkeb sözün tərkib hissələrinin təbə olduğu vahid vurgunun qrafik işarəsini (vergül və defisi) əvəz edən kompleks xarakterli qrafik vasite olmuşdur.

Qarşılaşdırma-ziddiyət bildirənlər: ancaq, əmma, leyk, vəli; məsələn: Bir aqlü farasət eylə peyda, Ancaq bizi etmə xalqə risva (Füzuli), qardaşların galvular əmma Yusif anlar ilən bila degüldür ("Şühədaname"), hünarın eybdür, əmma, dediyin eyb hünardır (Füzuli); Çəkdi Məcnun ayağın badiyədən, leyk verir Qanlı güllər ayağından çəkilən xar hənuz (Füzuli), Der idim qamatına sarv, vəli, özgə imis... (Füzuli) və s.

Bölgüsürmə bildirənlər: gərək-gərək/gərək və gərək, yoxsa, ya/ya-ya, gah-gah/gah və gah, xah-xah, ağar-agar, və yaxud.

Bu qrupda iki türk mənşeli bağlayıcı vardır: "gərək" və "yoxsa". Cümədə qoşalaşaraq, ərab mənşeli "ya" bağlayıcısının sinonimi kimi istifadə edilmiş "gərək" bağlayıcısı yazı dilində az işlədilmişdir, lakin həm şeir, həm də nəsrədə eks olunmuşdur; məsələn: Gərək öldür, gərək qoy... (Füzuli), gərək bağışla manı və gərək öldür ("Şühədaname"), gərək həm munda daşın eyla və gərək özün ilən qobrə apar (Şeyx Səfi).

"Yoxsa" köməkçi sözü tabelilik bağlayıcısı kimi daha fealdır. Amma bəzən "ya", "yaxud" bağlayıcılarının sinonimi olub, tabəsizlik bağlayıcısı vəzifəsində bölgüsürmə mənası ifadə edir; məsələn: Ya əyrimişən ki, yoxsa doğru? (Xətayı), Noleydi kim anam manı doğmamış olaydı, yoxsa doğəndən sonra ölmüş olə idüm ("Şühədaname"), tarpi bilür kim, bağışlar suçların yoxsa damudu yandurur (Şeyx Səfi), Mahi-novdur, yoxsa sən etdikdə seyri-asiman, Qaldırıb barmaq, gaftırmış asiman iman sana (Füzuli), Dedi: "Nədir atə, yoxsa an?" Leyli gərək, özgədir fəsanə (Füzuli).

"Ya" bağlayıcısı tək və qoşa şəkildə işlənmişdir. Cox güman ki, orta əsrlərdən başlayaraq yazıda "qoşalaşması" eyni şəkilde "gərək" bağlayıcısının ədəbi dildə normalasmasına sədd çəkmışdır; məsələn: sovaş galibəsan ya qissaxanlıq? ("Şühədaname"), Kəbaya yetə, ya yetmaya (Şeyx Səfi), Anları yəhudi, ya nəsrəni ya məcusi edərlər (Şeyx Səfi), Demən kim, adlı yox, ya zülmü çox... (Füzuli), hər nə yiğilərsə biş ya kəm... (Füzuli), ya bundan ümid, ya təmə ondan kəs (Füzuli).

Dövrün bütün mənbələrində on feal "bölgüsürmə" bağlayıcıları farscaya mənsub olan "gah" və "xah" sözleridir. "Gah" bağlayıcısı qoşalaşdıraqda şeir dilində bəzən fars şeirindəki "xəfir" variənti ilə də işlənmişdir; yəni gah-gah ilə yanaşı gah-gəh, gəh-gah, gah-i-gəhi, yaxud gah-gəhi və s.

XVI əsrin yazı dilində arxaiklaşməkdə olan ağər-ağər bağlayıcısına (vaxtile Nəsimi dilində işlənmişdir), həmcinin və yaxud bağlayıcı birləşməsinə Xətayı şeirlərində təsadüf edilir; məsələn: Əgər darviş, ağər mirü salatin, Bu beş dünyada məhnəmən degilim? Divanımın və yaxud axmaq.

İnkarlıq bildirənlər: nə-nə, nə-və nə. On çox işlənən tabəsizlik bağlayıcılarından olan "nə" həmcins üzvləri, bəzən də cümlələri bağlayır. Həmin bağlayıcının iştirak etdiyi cümlələrdə feli xəberin mütləq təsdiqə olması diqqəti cəlb edir; məsələn: Nə yarı görər idi və nə dildarı ("Şühədaname"), Andə nə şəm yanar idi və nə ot (Şeyx Səfi), Nə gündüz otura bilirdi və nə gecə bir dəm uyurdu (Şeyx Səfi), nə səfadən onda əsər, nə sidqən onda nışan var (Füzuli), ...nə can gərək, nə tan mana (Füzuli). Yixdığın seyydə nə zəxm, nə peykan görünür (Füzuli), Nə çökər aləm içün gəm, nə bilir gəm on imis (Füzuli) və s.

Iştirak bildirənlər: ham/həm-həm, dəxi. Fars dilinə mənsub olan "ham" bağlayıcısı təklikdə işləndikdə türk mənşəli "dexi" bağlayıcısı kimi iştirak-birləşdirmə monasını, qoşalaşmış vəziyyətdə isə, əlavə olaraq, sadalama çalarını da ifadə edir. "Ham" və "dexi" bağlayıcıları yazıda təxminən eyni sıxlığa malikdir; hətta onlar ədat vəzifəsində də eyni nisbətlə işlənmişdir; məsələn: Lütf eylə, manı həm etmə məhrum (Füzuli), Man həm ondan eylərəm bir ox tamənna, ya nəsib! (Füzuli), Ey Füzuli, man dəxi aləmdə bir ad eylərəm (Füzuli), Ondan dəxi bakımız yox, katibləri razi etmişiz (Füzuli), Biz dəxi sənün arduncə gəliriz ("Şühəda-

name"), *həm ol ona aşiq idi*, *həm mən* (Füzuli), *həm ver mənə  
ğəm yemək kəməli*, *həm aləmi əmdən eylə xali* (Füzuli) ve s.

Aydınlaşdırma bildirənlər: *yəni, yəni ki*; məsələn: *Bir  
kisi bir nava, yəni ki kiçicik gəmiyi minimiş...* (Şeyx Səfi), *Ol bir neçə  
həmdəm-i müvafiq. Yəni şüərəyi-dövrü-sabiq* (Füzuli). *Bir neçə  
zərfi-xüttəyi-Rum... Yəni ki qamı daqaiq əhlî* (Füzuli) və s.

Beləliklə, nümunələrdən aydın olur ki, XVI əsr adəbi dilində tabesizlik bağlayıcılarının müasir dil üçün M. Hüseynzadə tərəfindən müyyəyenləndirilmiş 6 mənə qrupu [13, 233] üzrə fonetik variantlar nəzərə alınmadan 23 növü işlədilmişdir. Prof. H. Mirzəzadə həmin bağlayıcıların yalnız 12-ni qeyd etmiş [20, 346-354], *ilə, ancaq,  
ya, yoxsa, həm, dəxi, yəni* və s. bağlayıcılarından bəhs etməmişdir.

### Tabelilik bağlayıcıları

İzahedici, aydınlaşdırıcı bağlayıcılar: *kim//ki, ta,  
böylə kim//öylə kim*. Müasir Azərbaycan dilində olduğu kimi, bu  
dövrün yazı dilində də tabeli mürəkkəb cümlələrin qurulmasına  
*kim//ki* bağlayıcısı mühüm və həlliəcili rol oynayır. "Bu bağlayıcı  
əməla getirdiyi manalara və həmin mənə asasında müyyəyenləşen  
budaq cümlə növlərinə görə universal bağlayıcı hesab edilə  
bilər" [14, 109].

Azərbaycan dilində tabeli mürəkkəb cümlənin tədqiqinə həsr  
olmuş əsərlərdən *kim//ki* bağlayıcısının, demək olar ki, bütün  
budaq cümlə növlərini baş cümləyə bağladığı faktı məlum olduğu  
için bir neçə nümunə ilə qənaətlenirik: *Müqərrər bilünüz kim,  
qana qan var* (Xətayı), *Mənlək etmə ki, cəhan əhlilənə irfan doludur*  
(Xətayı), *Xatırıma gəldi ki, əyagə qalxub görəyim kim, yeriyə  
bilürəm ya yoq* (Şeyx Səfi), *sən mənə yar ol ki, səndən özgə kimsə  
bulmənəm* ("Şühədaname"), *buyurdi kim, carci car çağırısun*  
("Şühədaname"), *Yazığ ol kim, sənə könlün vera səndən əşəf*  
(Füzuli), *Cəmdir könlün sənin kim var mən tək çoxların, Mən  
parışanım ki, tapılmaz mənə bir sən kimi* (Füzuli), *Səndə iman yox  
ki, sən aldin, - deym - imanımı* (Füzuli) və s.

"Ta" bağlayıcısı da "universallıq" etibarı ilə "ki" bağlayıcısına  
bənzəyir; lakin işlənmə tezliyinə, əhatə dairesinə və yeni bağlayıcı  
birleşmələrin yaranmasındaki roluna görə "ki"dən çox geri qalır.

Aşağıdakı iki nümunədə "ta" bağlayıcısı aydınlaşdırıcı mənə  
ifadə edir: *aşa tapşur ta biləsinça Mədinəyə apara* ("Şühəda-  
namə"), *Gözdən gərək olasan nihan sən, Ta demək ola sənə ki,  
cəsan* (Füzuli).

Füzuli dilində işlənmiş *böylə kim, öylə kim* bağlayıcı  
birleşmələri də baş cümləni izah edən vasitələrdəndir: ...kami-dil  
mümkün degil, *böylə kim, ol* dilruba biderddir, mən dərdmənd  
(Füzuli), *Qüdrətim yox ki, qılam kimsəyə şəhri-ğəmi-dil, Öylə  
kim, arizeyi-hicrlə bimar olubam* (Füzuli).

Zaman bildirən bağlayıcılar: *ta, ta kim//ta ki, cün,  
həman ki, andan bərlü ki, ol zamandan bərlü ki, hər qaçan ki,  
ol dəm ki, ol gün ki, ol zamandan kim, necə ki//hər necə ki* və s.

Həmin mənə qrupundakı bağlayıcı və bağlayıcı sözlerinə adəbi  
dildə işlənmə səviyyəsi eyni deyildir; zaman budaq cümləsi ilə baş  
cümlənin bağlanmasında *ta, cün* bağlayıcıları və *ta ki* bağlayıcı birləşmələrinin  
tarixi təsəkkülü baxımından *sa ki* bağlayıcısı ilə yanaşı nisbi  
əvezliklərdən və qoşmadan istifadə edilməsi əhəmiyyətli  
faktlardandır. Ümumxalq danışq dilindən alınmış Xətayı və Füzuli  
dilində işlənmiş *necə ki// hər necə ki//hər necə ki* bağlayıcı söz  
birleşməsi xüsuslu maraq doğurur; məsələn: *Ta düşibəm eşqinə,  
hicrində mən zarəm hənüz* (Xətayı), *ta mənüm canüm gövdəmdər  
qoymayəcəkəm ki kimse sənə dolasub qəsd eyleyə* ("Şühəda-  
namə"), *Ta ki sən getdiñ yanımdan, ey dilaramım mənim, haləti-  
vəslin könlüldə pasiban qaldı mənəñ* (Xətayı); *Cün bu xəbəri eşidi  
guşim, Gəldi yerinə qərarı huşim* (Xətayı), *Cün ol otlardan yedim,  
sağaldım* (Şeyx Səfi); *həman ki Pərə Əmin qazmmayı yera urdi,  
suyuñ yoli açılıub...* Pərə Əmin... bir dar dələğə yetürdi (Şeyx  
Səfi), *həman ki xilas oldılar, mənəñ əzəzəb ilən dedilər*: yoldaşlıq  
belemi olur... (Şeyx Səfi); *ol dəm ki seni-pəriyə baxdım, Canū dili  
ocağa buraxdım* (Xətayı), *ol dəm ki bu xakdana düşdü halimi biliñ  
fəğanə düşdü* (Füzuli); *ol gün ki gözümüzde var idi nur, Gözden  
üzünү yaşırdın, ey hur* (Füzuli); Təndə canım bir pərinindir, əmanat  
saxlaram, *Ol zamandan ki əmanət qıldılar insane ərz* (Füzuli);  
Şadəm, *andan bərlü ki* hicrində olmuşmən müqim... (Xətayı); *Ol  
zamandan bərlü ki* çeşmim yüzünü görmədi, Yaş gözündən cari  
oldı dəmbədəm silab tək (Xətayı); *Hər qaçan ki* atama bir müşkil  
iş düşərdi şeyxi çağırurdu (Şeyx Səfi); *Səndən necə ki* can ayru

düdü, Tən ya çürüdi ya sayru düdü (Xətayı); Yetdükçə tükenir ərəbüñ kuyi-məskəni Bağdad içinde *hər necə kim* türkman qopar (Xətayı), *Hər necə ki* var idi nigari, Aləmde idı onun qerar (Füzuli).

Səbəb və məqsəd bildirən bağlayıcılar: *cün/cü, cünki/cün kim, zira, zira kim, ta, nişa kim, neyçün ki, nadan kim, anunçun // anun içün ki, andan ötrü ki, ol sabəbdən, şol sabəbdən, bu sabəbdən*.

XVI əsrin yazılı mənbələrinde səbəb və məqsəd budaq cümlələrinin baş cümleyə bağlanmasında intonasiya və “ki” bağlayıcısı ilə beraber yuxarıdakı bağlayıcılarından, bağlayıcı birləşmələrindən istifadə olunması tabeli mürəkkəb cümlənin bu yarusunda qrammatik vasitələrin zəngin olduğunu göstərir. Həmin bağlayıcılardan “ta” istisna olmaqla, qalanları səbəb mənası yaradır; “ta” bağlayıcısı isə baş cümlə ilə həm səbəb, həm de məqsəd budaq cümlələrini bağlaya bilir. Bundan başqa, “çü” və “şol sabəbdən” bağlayıcıları adəbi dil içün arxaikləşməkdə idi; əksinə, bəziləri (məsələn; *nişa kim, nadan kim, andan ötrü ki*) ümumxalq danışq dilindən alınmış yazı dilində yenice möhkəmənləndirdi; məsələn: *Yerdə qalmaz, cün beləsan, ey mələk, aham manim* (Xətayı), *Cün Məsihi-vəqtən, can vermək asandır səna* (Füzuli), *Galdın çü piyada, qaldı şah mat* (Xətayı), *Cünki san manım ilənsən daxi nəstə istəmən* (“Şühədanamə”), *mərəzzən çəkmə əmən cün kim anuq tək bir hakimün var* (Şeyx Səfi), *Vəfa rəsmiñ unutmuşsan deya, incinməzəm, zira Bu kim məndən cəfər kam eyləməzsən, həm vəfadəndir* (Füzuli), *səni qoymazüz ki yazid yanına gedəsən zira kim sən bir şirindillər və çabüksözlüsən* (“Şühədanamə”), *Ta olmaya raz aşıkar, Dövran ilə qıtlıdar müdara* (Füzuli), *ol evləy qapusunu bağladılar ta kiməs oraya varmaya* (Şeyx Səfi), *Can görünməz desələr təndə, inanman, nişa kim Lütfdən hər necə baxsam toninə, can görünür* (Füzuli), *Bu Xətayı başdən ayagə üzülmüşdür tamam, nişa kim ol zülfüñə məhrəm həmişə şanadır* (Xətayı), ...albotta, basərsən andən ötrü ki Yəzidilər ləşkəri çoxdur (“Şühədanamə”), Füzuli, *eyb qılma üz çevirsəm ahli-aləmdən, Nədən kim hər kima üz tutdum, ondan yüz bəla gördüm* (Füzuli), *Ol sabəbdən farsı lafzılı çoxdur nəzm kim, Nəzmi-nazik türk lafzılı ikan düşyər olur* (Füzuli), *Mən səni candan sevərəm, ey dilaramın mənim, şol sabəbdən zarı gırıyan keçdi əyyamıñ mənim* (Xətayı), *Bu sabəbdən biliram kim, bu cahan övrətdir...* (Füzuli) və s.

Sərt bildirən bağlayıcılar: *əgər//gər, yoxsa*.

Müasir türk dillerində, o cümlədən Azərbaycan dilində *əgər* bağlayıcısının budaq cümlə sisteminde “zeif bir yer tutduğu” həqiqətdir. XVI əsrin yazı dilində isə *əgər//gər* bağlayıcısı şərt budaq cümləsinin formalşamasında və baş cümleyə bağlanmasında zəruri vasitə sayılı bilər. Bu dövrdə xüsusi şərt şəklinin və *isə* ədatının işlek olduğuna, həmçinin tabeeci intonasiyanın roluna şübhə edilməsə də, bir çox nümunələrde şərt mənasının yaranmasında həmin bağlayıcının xüsusi əhəmiyyətivardı. Bunun əsas səbəbi o idi ki, durğu işaret olmadığı şəraitdə fasiləni (intonasiyanı), həmin intonasiyadan hansı mənanın hasil olacağını yazaında bürüze vermək bəzən çətinlik törədir; məsələn: *Əgər havalandıñ yüksək uçarsan, Yerlərdən yuxarı gög sonin olsun* (Xətayı), *Əgər övrətlərə şeyxləq yağışa idi mənüm anam aləmən* şeyxi ola idi (Şeyx Səfi).

Nümunələrdə *əgər* bağlayıcısının sintaktik-semantik rolü aydın nəzərə çarpır.

Müasir Azərbaycan dilində olduğu kimi, *əgər//gər* bağlayıcısı – *-sa/-sə* şəkilcisi, yaxud *isə* ədati ilə baş cümleyə bağlanan budaq cümlələrde istirak etdikdə ədatlaşır, təkidi şərt mənası yaradır; məsələn: *Gər bilməz isən ki, mən nə zatəm...* Feyzi-hünərim şorabədən sor (Füzuli), *Gər həmnafas etsə iki yarı...* Onları əsir edər bələya (Füzuli), *Kim dutur olıñ agər şər olsan?* (Xətayı) və s.

Öz etimoloji quruluşuna görə şərt məzmunu kasb etmiş “yoxsa” tabelilik bağlayıcısı, əslində, şərti olaraq “əgər”-le bir sıradə verilir. Cünki “yoxsa” bağlayıcısı adətən “məntiqi” şərt yaradıb, baş cümlənin əvvəlində gelir, budaq cümlənin feli xəberini fikrən təsdiqdən inkar aspektinə çevirir; ancə bu zaman birinci cümlə şərt budaq cümləsi kimi anlaşılır. Əks təqdirdə, “yoxsa” bağlayıcısı qrammatik cəhətdən daha çox qarşılıq və səbəb-nəticə mənası yaradır; məsələn: *Bu dutsaqlarının çevrəsindən iraq ol yoxsa başuñi kasərəz; olmıyə kim bir ah çəkəsan yoxsa səbr eyləyənləriñ dəftərindən aduñi pozərem* (“Şühədanamə”), *Zəfətale kasdi diñyadan nəsibin zahidin, yoxsa öz rəyilə zahid tərkidünya etmədi* (Füzuli), *Ruzi-hicr, ey giñ, çəkib bir tiğ minnat qov mənə, Yoxsa minnatsız halak eylər şəbi-hicran məni* (Füzuli), *Get, yoxsa yeyərsən alli toxmaq* (Xətayı).

Qarşılıq bildirən bağlayıcılar: *əgərçi, gorçi, hərçənd,*

Fars mənşəli bu bağlayıcılarından üçüncüsü çox az işlənmişdir. *Əgərçi, gərçi* bağlayıcıları isə tez-tez müşahidə edilir; xüsusilə, şeir dilində feallığı ilə seçilir. Tabeli mürekkeb cümlələrdə qarşılıdırında budaq cümlesi baş cümleyə bağlamağa xidmət eden həmin bağlayıcılarla bərabər bəzan baş cümlənin evvelinə *əmma, vali, leyk* və s. tabesizlik bağlayıcıları da elava olunur. Bu veziyətdə qarşılıq güzəst mənasından başqa, ziddiyətli, yaxud fərqləndirici qarşılıq mənələri daha real hiss edilir; məsələn: *Özgə aşıqlar ağərçi dil verir dildarına, Bu Xətayi xasta gör yolında qıldı can fəda* (Xətayı), *Hər kanda ağərçi ləl çıxdır, Bir ləl ki layiq ola, yoxdur* (Füzuli), *Leylidə ağərçi dərd çıxdır, Məcnuni-hazincə dərdi yoxdur* (Füzuli), *Könül, gərçi əşərə çox rasm var, Gəzəl rəsmiñ et cümlədən ixtiyar* (Füzuli), *Gərçi gün xoşdur, valı rüxsarıñ andən yaxşıdır* (Xətayı), *Gərçi yar oldu va leykən yarığəmxar olmədi* (Xətayı), *Əgərçi ərabədə və əcəmdə və türkdə yegana kamillər çıxdır, əmma sən kimi camii-lisana qadir cameifünuni-nəzmü nəsr yoxdur* (Füzuli), *Hərçənd ad ilə mən Səbəyəm, Üşşaq yoluna canfədayəm* (Xətayı) [39, 83].

### Sintaktik xüsusiyyətlər. Söz birləşmələri. İsmi söz birləşmələri

Füzuli dilində, əsasən, adlardan ibaret ismi söz birləşmələri üstünlük təşkil edir. Birinci növ ismi söz birləşmələri: *dəmir qapı, gül üz, şarərə od, Şah İsmayıł* və s.

Birinci növ təyini söz birləşmələrinin tərafəli öz müstəqiliyini saxlamaqla ayrı-ayrılıqda cümle üzvləri vəzifəsində çıxış edə bilir. O sıradan, birinci təref həmişə təyin, ikinci təref mübtəda, xəber, tamamlıq, zərflik ola bilir. Şübəsiz, belə birləşmələr bütövlükde cümlədə bu və ya digər fikri, mənəni tamamlamaq məqsədilə müxtəlif sözdəyişdirici şəkilçilər qəbul etməli olur. Eyni zamanda, *qara gecələr, bu qəmlər, ol uyğu* və s. tipli birləşmələr cümle tərkibində bitkin məzmunlu üz kimi çıxış edir.

Şairin dilindəki təyini söz birləşmələrinin bu xüsusiyyəti dilimizin əvvəlki dövrlərində də, ayrı-ayrı abidələrimizdə dilində müşahidə edilir. Eləcə də, XVI yüzilliyn ədəbi dilində eyni halı görmək olur.

Füzulinin əsərlərində işlənmiş birinci növ təyini söz birləşmələrinin ikinci tərefi müxtəlif nitq hissələrindən ola bilir: *yer yizioni, yeddi kəmandar, tükənməz xəzənə, ol arızə, tutulmuş ay* və s.

Füzuli dilində təyini söz birləşmələrinin bütün növləri işlek olmuşdur. Onu da qeyd etmək lazımdır ki, təyini söz birləşmələri izafət tərkiblərindən daha çoxdur. Füzuli qəzəllərini aydın və oxunaqlı edən məhz ana dilinə maxsus söz, şəkilçi və söz birləşmələrinin coxluğuudur. Burada işlənən təyini söz birləşmələrinin tərafəlinin mənşəyinə, qrammatik xüsusiyyətinə, leksik tərkibinə və sləlbəluna görə zəngindir.

Her iki tərefi isimlə ifadə olunan birləşmələrin başqa növlərə nisbətən az işləndiyi müşahidə olunur.

Birinci tərefi sıfətlə ifadə olunan birinci növ təyini söz birləşmələri de mövzunun tələbinə uyğun daha çox işlənmişdir: *qara su, qara bəxt, siniq yay, qanlı yaş, cəfaçı dünya, bələli qapı, dəmir qapı, ağır uyqu, doğru yol, qanlı cığar paraları, qara gecələr, ulu qardaş, ulu qarınداş, qara gün* və s.

Birinci tərefi sayı ifadə olunan ismi birləşmələr qanunauyğun olaraq, daha çox işlənən növlərdəndir: *bir guşə, yeddi kəmandar, iki cahan, bir şahin, bin məhlıqa, qıraq gün, yüz qovğası* və s.

Sayla ifadə olunan birinci növ təyini söz birləşmələri de yanaşma əlaqəsi əsasında düzəlir və her iki tərefin heç bir morfoloji əlaməti olmur. Birinci tərefi bir sıra sayı olan birinci növ təyini söz birləşmələrinə çox az təsadüf olunur. Füzuli əsərlərinin mövzusu və məzmunu ilə bağlı olaraq, ümumiyyətlə, sira sayı az işlənmişdir. Ədibin yaratdığı törküme əseri olan "Hədiqət-üs-sədə" əsərində *icinçü imam, beşinci imam* kimi faktları göstərmək olar.

Çağdaş dilimizdə birinci tərefi say (konkret və qeyri-müəyyən) olduqda ikinci tərefi cəm şəkilçisi qəbul etmər. Füzulinin dilində birinci tərefi qeyri-müəyyən saylarla ifadə edilən birinci növ birləşmələrin ikinci tərefinin *-lar, -lər* cəm şəkilçisi ilə işləndiyini görmək olur. məsələn: Ey Füzuli, alemin gördüm qamu nemətlərin; Lütf etdi bana çoq afiyatlar; *Bəsi evlər xərabdır səndən; Çoq bağırlar kəbabdır səndən, Nəçə yerlərdə gördüm ovbaş*. Çox nadir hallarda qeyri-müəyyən say vəzifəsində miqdar sayı ilə düzələn birləşmələrin ikinci tərefinin də cəm şəkilçisi ilə işləndiyini görmək olur: *İdrakına yüz bir afiyatlar*.

Yazılı abidelerin dilinde sayılarla isim birleşmelerinin ikinci tərəflərinin *-lar*, *-lər* şəkilçisi ilə işlənməsi hallarına tez-tez rast gəlmək olur. Məsələn: *Ol qırq namərlər* bunu duydular ("Kitabi-Dəde Qorqud"); Ol sendin və şəhidin ol *iki şəhzadələr* (Nəsim); *Bu dörd kitabların* mənasını hem, Özün bilib olasan yolda möhkəm (Xətayi); Bir məhəlləsində *doqquz dərvişlər*, Bir məhəlləsində piran eylaşmış (Dastanlar) [40, 120-121] və s.

Bu misallardakı *qırq namərlər*, *iki şəhzadələr*, *dörd kitablar* və *doqquz dərvişlər* kimi birləşmələr çağdaş Azərbaycan ədəbi dilinin normalarına uyğun deyildir. Lakin "Kitabi-Dəde Qorqud"dan başlamış ayrı-ayrı dövrlərin yazalarında ardıcıl olaraq *-lar*, *-lər* cam şəkilçili say birləşmələri maraqlı inkişaf yolu keçmişdir. Şübhəsiz, belə say birləşmələrinin işlənməsinə təsadüfi hesab etmək olmaz. Çünkü bu xüsusiyyət bəzi türk dillərində indi də özünü göstərir. Məsələn, tuvin dilində: *беш асмап, сөг мәсәләр*, *үжен чеди күкүлөр* və s. [41, 207] Say birləşmələrində *-lar*, *-lər* şəkilçisinin işlənməsi Azərbaycan dilinin dialekt və şivələrində də müşahidə olunur, məsələn: Səlimənin *bəş qızdırı* var [42, 205]. Əlbəttə ki, say birləşmələrində *-lar*, *-lər* şəkilçisinin işlənməsinin müəyyən bir funksiyası olmuşdur. Bu şəkilçi kontekstdə miqdarı göstərilən qrup və ya dəstəyə müəyyənlilik xarakteri verir: *qırq namərlər* – yəni *qırq naşar məlum namər*, *dörd kitablar* – yəni *dörd ədəd məlum dini kitablar* və s. nəzərdə tutulur. Ehtimal etmək olar ki, say birləşmələrində ikinci komponentin *-lar*, *-lər* şəkilçisi ilə işlənməsi "Kitabi-Dəde Qorqud"dan başlamış qədim türk dilləri üçün xarakter imiş. Müasir türk dillərinin bəzilərində, eləcə də Azərbaycan dilinin dialekt və şivələrində bu hadisə qismən saxlanılmışdır. Füzulinin dilində say birləşmələrində *-lar*, *-lər* şəkilçisinin işlənməsinə çox az təsadüf edilir. Bizcə, Füzuli ana dilini onun qrammatik və semantik xüsusiyyətlərini çox dərindən bildiyinə görə mənitiqi cəhətdən uyğun galmeyən söz və formalardan istifadə etməyi lüzumsuz hesab etmişdir. Bu mənada Füzuli həm də dilçilik olmusdur.

Say birləşmələrində birinci tərəfdən sonra xüsusi, aydınlaşdırıcı sözlər – numerativlər işlənə bilir. Məsələn, Bir içim su ilə ağrılmadın mehmanın, *yüz təbəq zər*, *bir cam mey* ilə şad qılsan, *bir qaç daş*, *bir para fəda* və s. kimi birləşmələr yanaşma əlaqəsi əsa-

sında düzəlir. Füzuli dilində və sonralar işlənən numerativlər türk dillərində dəha qədim dövrlərdə mövcud olmuşdur. Orxon-Yenisey yazılarında bir sıra numerativlər müşahidə edilir: *üük* (hisso), *bağ* (qrup, dəsta, böyük) və s. Məsələn, ...*altı bağ* budunka bek irtim (altı dəsta, altı böyük) xalq üzərində bay idim, ...*altı bağ* budunum... (altı böyük xalqım, altı qəbilədən ibarət xalqım), *Eki ülgü atlıq* erti, *bir ülgi* yadaq erti. (İki hissə atlı idi, bir hissəsi piyada idi) s.

Birinci növ təyini söz birləşmələrində birinci tərəfdə əvvəzliliklər də işlənir: *ol zövq, bu ǵozal, böylə qan; eylə halət, ol arız, bu gün, qamı nemətar* və s.

Füzuli dilində birinci tərəfi feli sıfət olan ismi birləşmələr də işlək olmuşdur: keçən həmədlər, çıxmış göz, sinnmiş müjə, yanmış könül, *sancılan oxlар, alınnış qul, tutulmuş ay, axar sular, yanar od* və s.

N.Hacıyeva feli sıfət tərkibli söz birləşmələrini pradıl sistemində məlüm olduğunu ehtimal edir [39, 90]. Qədim tarixa malik olan ismi birləşmələr, eləcə də Azərbaycan dilində bütün dövrlərində işlək olub çağdaş dilimizdə öz mövqeyini qoruyub saxlamışdır. Bəzi feli sıfət şəkilçili birləşmələr artan xətt üzrə inkişaf etmişdir: *oxumalı kitab, tikiləsi ev, gördüyüin işlər* və s.

Bəzi birləşmələrin birinci tərəfi ismin çıxışlı hal şəkilçisi qəbul edərək semantikasına və daşıdığı funksiyasına görə birinci növ təyini söz birləşmələrinə uyğun gelir; məsələn: *daşdan rəqib, dəmirdən tən; torpaqdan məhlıqa* və s. Belə birləşmələr əslində aşağıdakı kimi də düzəmək olar: *daşdan rəqib//daş rəqib, dəmirdən tən//dəmir tən, torpaqdan məhlıqa//torpaq məhlıqa* və s.

Göründüyü kimi, həmin birləşmələr adı quruluşda sıralanmaqla eyni məna tamamilə saxlanılır. Yəni hər iki quruluşda eşyanın nədən düzəlməsi, şəxsin isə nəyə bənzədilməsi bildirilir.

İkinci növ ismi söz birləşmələri birincidən fərqli olaraq, hər iki tərəfi isimden ibarət olur. Birləşmənin birinci komponenti adlıq halda, ikinci tərəfi isə mənsubiyət şəkilçisi ilə işləməklə ikinci tərəf birinci tərəfi idarə edir. İkinci növ təyini söz birləşmələrinin ifadə etdiyi qeyri-məzmun xarakteri dilimizin tarixən inkişaf mərhələlərində sabit qalmışdır. XVI əsrin ədəbi dilinin aparıcı şəxsiyyətlərindən olan Füzulinin dilində də bu cəhəti görmək olur: *bayram ayı, cigər qanı, quş yuvası; quş qanadı, hier odu, eşq odu*,

dəniz gövhəri; sitam daşı, qəbr daşı, dərd quşları, göz yaşları, onun yanı, damır qapı, göz yolu, can yolu, cəza günü, söz dərgi, topalar daşı; firangılər sədasi və s.

Misallardan göründüyü kimi, əsasən hər iki tərefi türk mənşəli sözlərdən, qismən bir tərefi alınma sözlərdən olan ikinci növ təyini söz birləşmələri sıralanma, semantika və funksiyasına görə çağdaş ədəbi dilimizdəki kimidir. Bu da, XVI yüzillikdə ədəbi dilin sintaktik sistemindeki birləşmələrin sabitliyinin qorunub saxlandığını göstərir.

Bəzi söz birləşmələri vardır ki, formaca ikinci növ, məzmunca isə üçüncü növ təyini söz birləşmələrinə uyğun gəlir. Füzulinin "Divan"ında *quş qanadı/quşun qanadı, hicran günü/hicranın günü, cəhənnəm qapısı/cəhənnəmin qapısı, çeşmələr suyu/çeşmələrin suyu*, *Füzuli adı/Füzulinin adı* və s. misalları göstərmək olar.

Bu birləşmələr məzmunca üçüncü növ təyini söz birləşməsi olub, birinci tərefdə yiyelek hal şəkilçisi düşmüdü. Şübhəsiz, bu birləşmələrdə təyin olunanın növünü, mənbəyini, zamanını və b. mənalarını bildirir. Bu tipli birləşmələrin ardıcılı və geniş işlənməsi ikinci növ birləşmələrin tarixən daha qədim olduğunu göstərir.

Onu da demek lazımdır ki, bu və ya digər məzmun, fikir, eləcə də hadisələrin bədii şəkildə ifadə edilməsində ədəbi dilin normal qrammatik tələbənin uyğun ikinci növ birləşmələrdən daha çox istifadə edilir. Bunu Füzulinin əsərlərindəki dil faktları bir daha isbat edir.

Üçüncü növ ismi söz birləşmələrində tərefler müxtəlif nitq hissələrindən olub, birinci təref ismin yiyelek hal şəkilçisini, ikinci təref isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Üçüncü növ təyini söz birləşməsində tərefler arasında uzlaşma əlaqəsi birinci və ikinci növ təyini söz birləşməsinə nisbətən güclüdür. Bu birləşmələr cümlədə baş və ikinci dərəcəli üzv kimi çıxış edir, məsələn: *cəlladin qulunci*, Leylinin Macnunu; *Şirinin Fərhadi*, Füzulinin həlt, suyun ismi, sübhün dəmləri, bağrimon qanı, gəncin ajdarı, Hüseynin qatili, qəbrimin daşı, çeşmimin yaşı, sənin aşiqin, gəncin ajdarı, Adəmin müsibəti və b. Bu misalların əsas funksiyası sahiblik, aidlik, mənsubiyyətlik ifadə etməkdir. Yeni birləşmənin birinci tərefi sahib olan şəxsi və eşyani, ikinci təref isə sahibin malik olduğu eşyani (yeyidin sarayı, qaşların yayı, qəbrimin daşı), eləcə də abstrakt mənəni (Füzulinin həlt, eşqin yolu, sübhün dəmləri, torpağın adı), şəxslə bağlı aidliyi (Hüseynin qatili, Adəmin

müsibəti, sənin aşiqin) kimi, şəxsin şəxse mənsubluğu, bağlılığı (Leylinin Məcnunu, Şirinin Fərhadi kimi) mənalar ifadə edilir. Füzuli ana dilində nezm əsərlərini yaratmağın yalnız böyük çatınlıklarla qatlaşmaqla mümkünlüyü haqqında belə deyir:

Məndə tovfiq olsa, bu düşvarı asan eylərem  
Novbahar olğac dikəndə bərgi-gül izhar olar.

Füzuli Azərbaycan dilində böyük çatınlıkla də olsa (tikana bənzədilən bir dildən) ince bir dil, klassik şeir dili yaratmağı qarşısında qoymuşdur. Cəsarətlə demək olar ki, Füzuli Azərbaycan dilinin klassik şeir zirvəsini yaratmağa nail olmuşdur. Şair bu məqsədə ana dili üzerinde ustalıqlı işləmişdir. O, hər bir dil vahidləri və söz birləşmələri üzerinde casarətli yaradıcılıq işi aparmışdır. Ele buna görədir ki, Füzulinin dilində ədəbi dilin normasına uyğun olmayan, o sıradan, ədəbi dilde sabit və ardıcılı işlənməyən leksik və qrammatik xüsusiyyətlərə rast gelmək olmur.

Füzuli dilində üç, dörd sözdən ibarət mürəkkəb təyini söz birləşmələrində də təsadüf etmək olur: *qanlı cigar pərələri, iki didəsiz aləm, bir pəri zülfün xalı, tanrı sataşdırılmış bələlər, qanlı axar su, can alıcı işvələr, üzü qara qul, yemak-icmək fikri, bir zərrə-ğibar* və s.

Bir tərefi izafət tərkibi, ikinci tərefi müstəqil sözdən ibarət mürəkkəb təyini söz birləşmələri ənənəvi olaraq Füzuli dilində müşahidə edilir: *əhli-səlamət yolu, möhnəti-eşqin şikayəti, Sünbülli-zülfün fəraqından müşəvvəşdilim dimağ, Qətreyi aşkim qatarı, sinə çəkəndən girib, Eyla rənəadir, gülüm, sarvi-xuramanın sənən və s.*

Bununla yanaşı, inversiya şəklində izafət tərkibli mürəkkəb təyini söz birləşmələri də klassik ədəbi dilin vəzn axiciliğində sabit yer tutmuşdur:

Zahidi xuđbin nə bilsin zövqünü eşq ahlinin;  
Xəzani qəmdə gördün iztirabın bülbüli-zarın.

Misallardan aydın olur ki, bu mürəkkəb təyini söz birləşmələri aydın və məqsədli mənalara malikdir. Bunlar ikinci və üçüncü növ birləşmələrin funksiyasında çıxış edirə də, onları üzvlərə parçalanmaqla ikisəzli birləşmələr almaq olur.

Başqa klassiklərin dilində olduğu kimi, Füzulinin dilində inversiya hadisəsinə (təreflərin yerdəyişməsi) az da olsa, təsadüf edilir:

Füzuli xəstəyə düşmen söziəl düst cövr eylər;  
Ey Füzuli, qalmışam heyatda, bilməm neyəyim,  
Dövr zəlim, bəxt nəfərcəm, tələb cox, əmr az,  
Mütrib, ağlatma sürudinlə Füzuli xəstəni,  
Seyli-əskindən saqın, qopmaya bünaydı-tərəb.

"Füzuli xəstə" inversiya birləşməsini Füzuli həm də "xəstə Füzuli" quruluşunda işlətmüşdür:

Sifəti-hüsün edər, xəstə Füzuli, nə əcab,  
Hüsni-ğəftərdə gər ceylərə həssan ile bəhs.

Qeyd olunduğu kimi, inversiya hadisəsinə Azərbaycan dilinin başqa yazılı abidələrində də təsadüf edilir: Xan Qazan/ (Qazan xan, ağam Qazan)/ Qazan ağa ("Kitabi-Dədə Qorqud").

Nəsimi xəstədir hicrində öldü (Nəsimi).

Ləbi qonçə, beli incə, saçı sünbüll, gözü nərgis, Dodağı abi-heyyanı yüzü gülnarı tapınca (Nəsimi).

İndi görək Tuti qarabaş nə deyir (Şəhriyar).

Saleh sövdəger övrətinin fəryadından sərasıma yügürüb gəldi (Şəhriyar) [43] və s.

Misallardan məlum olur ki, ismi birləşmələrdə inversiya (yerdəyişmə) badıl eserlərin poetik tələbinə uyğun işlənmiş mətnin məzmun və mənasının axıcılığını təmin edir.

Demək olar ki, inversiyadan dildə işlənməsi çox qədim dil hadisəsi olub danışq dilində daha çox yayılmış tarixi kateqoriyadır. V.V. Aslanov inversiyanın qədimiliyini nəzərə alaraq göstərir ki, tərəflərin yerlərinin sabit olmaması müəyyən inkişaf mərhələsində türkistəmlə dillərə də aid edilə bilər [44].

Şübhəsiz, xalq danışq dilində geniş yayılmış "Ya Həsən keçəl, ya keçəl Həsən, fərqi nədir" ifadəsinin yaranma tarixi çox qədimdir. Bu misaldan aydın olur ki, söz birləşmələrində tərəflərin yeri dəyişsə də məzmun olduğu kimi qalmaqdır. Qədim və orta eserlərdən işlək olan inversiya şifahi danışq dilində daha geniş işlənməkdədir. Son zamanlar Azərbaycan dilinin nəst eserlərində cümlənin quruluşunda inversiya hadisi daha geniş yayılmış dil hadisəsidir. Inversiyanın geniş yayılması ilə yeni növü üslub çalarlığı meydana çıxmışdır.

Çağdaş Azərbaycan dilində birinci tərəf xüsusi şəksi, ikinci tərəf rütbəsini, sənetini bildirən söz olduqda birləşmənin tərəfləri yeri dəyiş bilir və heç bir məna dəlaşiqligi yaranır. Məsələn, müəllim Həmid, həkim Nadir, sinif rəhbəri Nailə və s. kimi. Əlbəttə, belə birləşmələrde şəxsin sənetini, rütbəsini daha qabarlıq bildirmek məqsədi əsas götürülmüşdür.

Eyni hadisəni Füzulinin əsərlərində işlənmiş "Füzuli xəstə", "Füzuli binəva" birləşməsi ilə oxucunun diqqəti məhz Füzulinin xəstəliyinə, bınəvalığına (çarəsizliyinə) çəlb edilir. Şübhəsiz, burada Füzulinin mənəvi cəhətdən zəif, xəstə olmasından səhhət gedir.

Təyin söz birləşmələrinin bir növü də tərkibli söz birləşmələridir. Tərkibli söz birləşmələri əslinde birləşmənin ikinci tərəfindən ibarət olub, dülçilik adəbiyyatında "yarmışq birləşmələr" adlandırılmışdır [12, 23]. Təbii olaraq, Füzulinin əsərlərində tərkibli söz birləşmələri öz əksini tapmışdır:

Bəri oldum, Füzuli, qeyridən, ol diltrüba ancaq,  
Ənismim, munismim, yarım, nigarım nazənninimdır;  
Füzuli, rəşkən titrər dili pürxün işşaqın;  
Demiş hər qonçəye aşiqlıyım razın səbə derlər.

Bu misallardakı *ənismim*, *munismim*, *yarım*, *nigarım*, *uşşaqın* və s. kimi sözlerin sonundakı -im, -im, -m... şəkilcisi birinci tərəfin, mən, san şəxs evezliyi və öz qayıdış evezliyi olduğunu bildirir ki, bu da onun tərkibli birləşmə olduğunu göstərir. Birləşmənin birincisi tərəfin bərpə etməklə "*mənim ənismim*", "*mənim yarım*", "*sənin yarım*", "*sənin işşaqın*" və s. kimi tam birləşmələr alınır. Belə tərkibli söz birləşmələri dilimizin bütün inkişaf dövrlərində işlək olmuşdur. Tərkibli söz birləşmələri cümlədə üslubi xarakter daşıyıb fikrin yiğam, az sözə ifadəsinə xidmət edir [45, 123-128; 12, 5-63].

Tərkibli söz birləşmələri şifahi danışq dilində daha çox işlənir ki, bu da Azərbaycan dilinin en qədim dil hadisələrindəndir. Şübhəsiz, Füzulinin əsərlərində işlənilən tərkibli söz birləşmələri (ismi, feli birləşmələr) onun xalq danışq dilindən geniş faydalandığını göstərir.

Azərbaycan dilinin XVI əsr yazılı mənbələrini (Xətayının dili ilə bağlı müqayisə məqsədilə) izləyən Q.Həsənov yazdığını kimi,

“...Öz yaradıcılarında canlı xalq danışq dili materiallarından geniş istifadə eden şair və yazarlar əsərlərində bu kimi birləşmələrə genis yer vermişdir” [46, 85-99].

Bu baxımdan, Füzuli xalq danışq dilinin bu və ya digər materiallarından dəqiq və yaradıcı şəkilde istifadə etməklə həm öz dövründə, həm də sonrakı dövrlərde ədəbi dilin inkişafına xidmet etmişdir. Azərbaycan dilində tarixən fars izafətlərinə tez-tez rast gəlmək olar. Məsələn, *əhli-nəzər; əsiri-ğäm; dardı-dil, dəvəyi-dərd, tarkı-alam, tarkı-esq, qəsdi-can; xumi-cigər; abi-hayat, atası-hicran, rəngi-yasəmən, tiq-i-baran və s.*

Maraqlıdır ki, bu tipli izafətlər Azərbaycan dilinin yazılı abide-lerinin dilində əvvəller de işlek olmuşdur. Ancaq izafət tərkiblərinin sonrakı inkişaf xəttini izleyərkən aydın olur ki, getdikcə onların çoxu azərbaycanlaşmış şəkilde işlənməyə başlamışdır. Maraqlıdır ki, Ə.Dəməriçəzadə izafət tərkiblərinin azərbaycanlaşma prosesinin heç XIX əsrde müşahidə olunduğu göstərir [6, 31].

Füzulinin əsərlərində izafət tərkiblərinin azərbaycanlaşması aşağıdakı variantlarda özünü göstərir:

1) Izafət tərkiblərinin tərəflərinin yerdeyişməsi ilə ikinci növ təyini söz birləşməsi kimi işlənenlər: *əhli-fəsad//fəsad əhli, əhli-fəsəhat//fəsəhat əhli, əhli-fitnə//fitnə əhli, əhli-cahan//cahan əhli; əhli-dərd//dərd əhli, əhli-iman//iman əhli, əhli-hall//hal əhli, əhli-namaz//namaz əhli, əhli-nəzər//nəzər əhli, əhli-riya//riya əhli, lövhə-fələk//fələk lövhə; əhli-esq//elş əhli, eybi-esq//esq eybi, qatılı Hüseyin//Hüseynin qatılı, manzili-ğäm//ğäm manzili, növbəti Həvvə/Həvvənin növbəti və s.*

Göründüyü kimi, fars izafətlərini Azərbaycan dilinin sintaktik qaydaları esasında işlatmək, ümumiyyətə, tərkibin sisteminin dəyişdirilməsinə səbəb olmuşdur.

2) Izafət tərkiblərinin bir tərəfi türk mənşəli sözlərdən ibarət olur. Məsələn, Füzulinin “Divan”ında *baxtı-qara; tarkı-mal; aşkı-al, dağı-hicran, güli-taza, piňhani-od, seyri-bağ, qonçeyi-baxt, mişki-tar, güli-tar, pənbeyi-dağ* və s.

3) Hər iki tərəfi türk sözü olub, fars izafəti kimi işlənən birləşmələrə az da olsa təsadi夫 edilir: *yəri-göy; yarıyü-yoldaş, düñü-gün* və s.

4) Izafət tərkiblərinin ikinci tərəfi Azərbaycan diline möxsus sözdaiyışdıcı və az da olsa, sözdüzəldici şəkilçilər qəbul edə bilir: *dili-sorkəştəlik, zəhi-gümrahlıq, lölöi-şəhvərsiz; türreyi tərrarsız,*

*fəryadı fəğanlar, lafi-lətafətdə, sərvi-xuramanınca; nuri-didələr, guşeyi-mehrabi; tiq-i-müjganınca* və s.

5) Bezi izafət tərkiblərinin ikinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənməklə bütövlükdə üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfinin funksiyasında çıxış edir. Belə olduqda birinci tərəf *mənim, sənin, onun* əvəzliliklərindən ibarət olur ki, bunlar çox zaman metnədə ixtisas edilir. Məsələn, *atası hicranı* (sənin atası hicranını), *gülşəni-rüxsərin*, – (sənin gülşəni-rüxsərin), *bəzmi-vüsali* (onun bezmi-vüsali), *lövhə-rüxsərin* (manım lövhə rüxsərim) və s.

Füzuli klassik ədəbi dilinin esas ifadə vasitələrindən biri olan izafət tərkiblərində müxtəlif şəkildə istifadə etmiş, onların üzərində mahir ədəbiyyatçı, ustاد, şairlik işləri ilə yanşı, ana dilinin qrammatik qaydalarından ustalıqla və yaradıcı şəkildə istifadə edən, həm də dilçi-alim olmuşdur.

Bələliklə, casarətla demek olur ki, XVI yüzillikdə Azərbaycan ədəbi dilinin lideri olan Məhəmməd Füzuli Azərbaycan dilində işlənən söz birləşmələri üzərində de yaradıcı iş aparmışdır. Füzulinin söz birləşmələri üzərində casarətli yaradıcılığının bahəsini Azərbaycan dilinin sonrakı inkişaf dövrlərində aydın görmək olur. Onu demek kifayətdir ki, Azərbaycan dilində yazanlarımız füzulisayağı yazımağa çalışmışlar. Əlbəttə, bu iqtibas, yalnız üslubi baxımdan olmayıb, həm də Füzuli sözü Füzulinin çox işlətdiyi birləşmələri və izafətləri ilə aparılmışdır.

### Cümə. Sadə cümle.

#### Sadə cümlənin intonasiyaya görə növləri

Füzulinin dilində sadə cümle məqsəd və intonasiyasından asılı olaraq müxtəlif məqamlarda işlənmişdir.

**Nəqli cümle.** Sada cümlənin bu növü Füzuli dilində də informasiya, məlumatlandırma, təsvir, təhkiye sociyyəsi daşmış, şairin həm nəşr, həm də nəzm əsərlərində müvafiq məqamlarda istifadə edilmişdir. Belə cümlələrdə şairin möhtəşəm poetik xəzinəsinin milli koloritini, xəlqi osası daha əyani olaraq göz öündə canlanır.

Məlumatlandırma məqsədi daşıyan nəqli cümlələr:

Bir səf qız oturdu, bir səf oğlan  
Cəm oldu behiştə hurū qılman.

Ol qızlar içinde bir perizad,  
Qeys ile məhəbbət etdi bünayad.

Təsviredici, təhkiyə yolu ilə bədii tablolar yaratmaq məqsədile işlədilən nəqli cümlələr:

Əndamı letifeyi-ilahi,  
Dəryayı-letafet içre mahi.  
Şəhbazbaxışlu, ahu gözlü,  
Şirin hərəkətlü, şəhər sözlü.  
Rahū rəvişi müdəm gəmzə  
Başdan ayağa tamam əgnizə.  
Ağrıça şəklü xoşca peyker,  
Yaxşıca sənəm, gözəlcə dilber.  
  
Qeys onu görüb həlak oldu,  
MİN şövq ilə dərdnak oldu.

Həmin sadelik və əyanılık şeirdə olduğu kimi, nəsrədə də müşahidə edilir:

İstiqbal edüb salam verdim, cavab verdi...  
Ümumi feyz üçün tərcüməyi-türki olunur.

Sade cümlədə informativlik bir çox hallarda əlavə sözlər və tərkiblərlə genişləndirilsə de, fikir ümumən öz aydınlığını qoruyub saxlayır:

*Əlqıssə, bu təhrik ilə dərgahi-müəlladan bir nasiba talib olub və ərkani-dövlətdən sədadəti-imdad və sərafi-isad bulub doqquz əflaka payı-istiğna ururkən ovqafdan doqquz ağça vəzifəyə qənaat qılıb ərz aldim.*

Nəqli cümlələrin məzmunundan, xüsusen son cümlənin məzmununda sadəcə faktların təsviri və təsbiti yox, həm də məzmununda özünəməxsus bir dinamika mövcuddur.

Nəqli cümlələrin fikri təsdiq edən növləri ilə yanaşı, onların inkar aspektində işlənən variantları da işləkdir:

*Əlheqq, mütəvəlli müləqatına firsət düşmədi.* Onun daməni-mülazimətinə desti-neyl *irismədi*.

Füzuli dili üçün səciyyəvi nəqli cümlə tiplərindən biri də **-dir**, **-dur**, **-dür** xəbərlik şəkilçisini qəbul edən ismi xəbərli variantıdır. Bu növbəti nəqli cümlələr xüsusiilə *Leyli və Məcnun*

poemasi üçün səciyyəvidir. Poemada bütün başlıqlar mübtədası *bu* işarə evezliyindən və ismi xəbərdən ibarət nəqli cümlələrdən ibarətdir. Əksər hallarda mübtəda ilə xəbər arasına izahedici sözlər və tərkiblər daxildir:

Bu, səadəti bay həzərətlərinin məhdidir...  
Bu, saqiyi-bezmə bəde içün xitabdır.

Bezi hallarda cümlənin mübtədası birinci növ söz birləşmesi ilə ifadə olunur:

Bu qəzəl Məcnun dilindəndir,  
Bu mürəbbə Leyli dilindəndir.

Əksər hallarda bu mübtədası və bağlayıcısı vasitəsilə bağlanmış eyni hüquqlu həmcins ismi xəbər tərkibinə aid olur:

*Bu, Məcnunun Leyliyə müqabil olub, əhvalın bildirdiyidir və fürsətla razi-pünhanın oyan etdiyidir.*

*Bu, Məcnunun zəncirə özün müqəyyəd etdiyidir və bəhanə ilə Leyli tərəfina getdiyidir.*

*Bu, Leyli evhalatından bii xəbərdir və maşqu aşiq ətvarından bir əsərdir.*

**Sual cümləsi.** Füzulinin poetik dilində sadə cümlənin bu növü şairin poetik vüsstətinin feal atributu kimi, ritorik sual, şairin emosional takidini, marağını ifadə etməklə yanaşı, sifir sual məqamlarında da müşahidə edilir:

Qız nərgisi-məst edib füsunsaz,  
Oğlana satanda işvəvə naz  
Oğlan necə sabr pişə qılsın?  
Vər sabri hem olsa, nişə qılsın?

və ya:

Key şux, nədir bu göftgular?  
Neyçün özüñə ziyan edirsen?  
Yaxşı adını yaman edirsen?  
Neyçün sənə tənə edə bedgu?  
Namusuna layiq işmidir bu?

Bununla belə, sual cümləsinin poetik-ritorik işlənmə məqamları Füzulinin poetik dili üçün daha səciyyəvidir:

Qəməzin sevdin, könlü, canın gərəkməzmi sana?  
Tİğə urduñ cismi-üryanın, gərəkməzmi sana?!

Ataşın ahimla cılorsen mene təklifi-bağ,  
Bağıban, gülbergi-xəndanın gərəkməzmi sana?!

Yela verme dağıdır her yan, ayaqlardan götür,  
Ey pəri, zülfü-pərişanın, gərəkməzmi sana?!

Ey Kəmanəbər, raqibe verme gömzəndən nəsib,  
Öx atarsan daşə, peykanın gərəkməzmi sana?!

Yandırıñ canum, cahansız etmə bərqi-ahimi,  
Asiman, xurşidi-rəşənnin gərəkməzmi sana?!

Tutalıñ kim eşq seylabına yoxdur etibar,  
Ey Füzuli, çeşmi-giryənin gərəkməzmi sana?!

və yaxud da:

Əql yar olseydi, tərk-i-eşqi-yar etməzmidim?!  
İxtiyar olseydi, rahət ixtiyar etməzmidim?!

Ləhze-ləhze surətin görseydim ol şirinləbin,  
Sen kimi, ey Bisütün, mən həm qərar etməzmidim?!

Nişə məhram eyledin şəmi məni məhrum edib,  
Mən senin bəzminde can neqdin nisar etməzmidim?!

Dördümən aləmdə püñhan tutduğum naçardır,  
Uğraseydim bir təbibe aşkar etməzmidim?!

Ol güli-xəndanı görmək mümkün olseydi mənə,  
Sen tok, ey bülbül, gülüstənə güzar etməzmidim?!

Ey Füzuli, dağı-hicran ilə yanmış könlümü,  
Lalezar acseydi, seyri-lalezar etməzmidim?!

\*\*\*

Şəmi şami-fırqətəm, sübhi-vüsali neylerəm?  
Bulmuşam yanmaqdə bir hal, özgə hali neylerəm?!

Qeyrə erz et her nə esbabın ki var, ey dehri-dun,  
Men bir ehli-zövqəm, esbabı-məlali neylerəm?!

Yox eceb ger male reğbet, mülkə qılman iltifat,  
Men gədayı-Kuyi-çşqəm, mülkü malı neylerəm?!

Ey Füzuli, qıl Kəmali-fezli Kasbin, yoxsa mən,  
Kamili-çşqəm, daxi özgə Kəmali neylerəm?!

\*\*\*

Qansı gülşən gülbüni sərv-i-xuramanınca var?!

Qansı gülbüñ üzrə qönçə, ləli-xəndanınca var?!

Qansı gülzər içə bir gül açılr hüsnün kimi?!

Qansı gül bargı ləbi-ləli-dürəşənənca var?!

Qansı bağın var bir nexli qədin tek barver,  
Qansı nexlin hasılı sibi-zənəxdanınca var?!

Qansı xuni sən kimi cəlladə olmuşdur esir,  
Qansı cəlladın qılıncı tiğ-i-müjənanınca var?!

Qansı bəzm olmuş münəvvər bir qadintek şəmdən,  
Qansı şəmin şölesi rüxsarı-tabanınca var?!

Qansı yerde bulunur nisbət sana bir gənci-hüsü?!

Qansı gəncin ejderi zülfü-pərişanınca var?!

Qansı gülşən bülbülün derlər, Füzuli, son kimi,  
Qansı bülbülün sürəudi ahü əfşənənca var?!

Təbiidir ki, bu qəzəlləri adı sual intonasiyası, yeni bilmədiyini qarışidakından öyrənmək, məlumatlanmaq intonasiyası ilə oxumaq mümkün deyil. Buradakı suallar adı suallar yox, böyük lirikin poetik ilhamından yaranmış ekspressiv-emosional təsir yüksəkənə malik cavabı özündə olan ritorik-poetik suallardır ki, bundan da məqsəd qəzəldə qoyulmuş fikrin, şübhəsiz, tərəddüsüz olduğunu poetik, emosional tərzdə təsdiqləmək, oxucuya çatdırmaqdır. Ona görə də belə cümlələrin sonunda yalnız sual işarəsi yox, sual-nida işarələri ardıcılılığını gözlemek məqsədə uyğundur.

**Əmr cümlesi.** Füzulinin dilində əmr cümləsinin müxtəlif semantik mənə tutumlu növleri müşahidə olunur.

Felin əmr şəkli ilə formalşmış əmr cümlələri xahişə, məsləhət, təkid, yalvarış, tövsiyə və s. mənaları ifadə edir.

Yalvarış çalarlı əmr cümlələri:

Yarəb, həmisi lütfünə et rəhnüma mana.  
Gösterme ol teriqi ki getməz sana, mana.

Hebsi-həvadə qoyma Füzulisifat eśir  
Yarəb, hidayet eylə, teriqi-fəna mana!

Xahiş çalarlı əmr cümlələri:

Arayışı-söhbət eylə, saqı!  
Ver bade, mürüvvət eylə, saqı!

Sən ver bade, mən eyleyim nuş,  
Mən nezm oxuyum, sən ona tut guş!

Məsləhət, tövsiyə çalarlı əmr cümlələri:

Təmkini cünnune qılma təbdil!  
Qızsan, ucuz olma, qodrını bil!  
Hər surətə əks kimi baxma!  
Hər gördüyüne su kimi axma!  
Güzü kimi qatı yüzlü olma!  
Nərgis kimi xeyrə gözlü olma!  
Löbat kimi özünü bəzətme!  
Rövzən kimi küsələr gözətmə!  
Sağər kimi gəzməyi həram et!  
Nəğmo kimi pardədə məqam et!  
Saya kimi hər yera yüz urma!  
Hiç kimse ilə oturma-durma!  
Sən sadəsan, özge ehli-neyrəng,  
Cəhd eyle verilməsin sənə reng!

Əmr cümləsində xahiş semantikası həddindən artıq olduqda cümlənin xəberi qədim -qıl, -gil şeklinde ifadə olundur.

Xursidini ərşə sayə qılğıll!  
Meraci büləndpəye qılğıll!

Hadiyi-rəhi-muradım olğıl!  
Bu şivəde ustادım olğıl!

Bir neçə müsahibi-vefadər  
Mecnuni-şikəstəyi görüb zar,  
Hər yan dedilər ki, ey bəlakəs,  
Gül çağdırır, olmagıl müsəvvəs!

Prof. H.Mirzəzadənin müşahidələrinə görə Füzulinin dilində, nadir hal kimi xəbəri məsədər forması ilə düzələn əmr cümlələri da mövcuddur:

Bir rəsmi qedimdir cahanda,  
Sud istəyen istemək ziyan da.  
Canan diləyən cəfaya dözmək,  
Genc istəyen ajdəhayə dözmək.

Nəqli cümlələrin bir qisminin xəbəri bu gün artıq öz fealiyyətin itirmiş qədim forma ilə – nəqli keçmiş zamanın I şəxs tek forması *-ibam*, *-ibəm*, *-ubum*, *-übəm* şəkilçisi ilə ifadə edilir:

Eşq damına giriftar olalı zar *olubam*,  
Künci-gəmxanəyə bir surəti-divar *olubam*!  
Yara egyptər olub, egyptəm ilə yar *olubam*.  
Sənə aşiqliyim izhar edəli xar *olubam*.

**Nida cümləsi.** Füzulinin dilində nida cümlələri “müxtəlif vətərlərle yaranaraq xüsusi ekspresiv-emosional mənalar: psixoloji hal-vəziyyət – sevinc, qəzəb, taessüf kimi mənaların poetik iadəsimi əks etdirmişdi.

Xitabların iştirakı ilə düzələn nida cümlələr:

Arif ol, sövdəyi-eşq inkarn etma, ey həkim!

Eşq dərdi, ey müalic, qabili-dərman degil!

Ey müallim, aleti-təzvirdir əşrəro elim!

**Nə ədatının iştirakı ilə yaranan nida cümlələri:**

Vəh nə qamat, nə qiyamət, bu nə saxi-güli-tordır!  
Nə baladır, nəzər əhlində, nə xoş möddi-nəzərdir!

Nə şərbətdir əmən kim içdiğimsə eksilür sobrim!  
Nə sehr cycler rüxün kim, baxdıñınca reğbetim artar.

Nidaların iştirakı ilə qurulan nida cümlelər:  
burada əreb dilindən alınmış nidalar xüsusilə feal mövqedədir:

Bihəmdillah ömrüm uzanar, cəmiyyətim artar!  
Billah, əyyar eyleyən ehsane yar etməz mana!

Vəh ki bir gülən açılmış necə gülzərə  
Şükr-lillah ki, Füzulini edib daxili-feyz!

Aferin cövhəri-məqbuline kim aləmdə  
Mümkin olmaz bu sıfat ilə ki, sənsən bir zat!

Ah, bilmən neyləyim, qurtulmaq olmaz şeyddən...  
Ah kim, düşdüm yene zülfü zənəxdanın görüb.

### Mürəkkəb cümle

Füzulinin poetik dilində mürəkkəb cümle və onun zəngin mənə növlərindən istifadə edilmişdir.

**Təbesiz mürəkkəb cümlelər.** Şairin poetik dilində, ümumən, nazım janrı üçün səciyyəvi olan bağlayıcısız təbesiz mürəkkəb cümleləri daha çoxdur. Bu da tebiidir. Şeir, poeziya daha çox daxili məntiqi əlaqlərlər əsaslandığı üçün burada artıq sözə (növbəti halda bağlayıcılarla və bağlayıcı sözlərə) sanki ehtiyac qalmır, beytlər qüvvətli mentiqə ve xüsusi ahəngə, intonasiyaya əsaslanaraq düzüllüq qosular. Əlbəttə ki, bu, əsil senet nümunəsi olan bəddi yaradıcılıq janrlarında daha sabitdir, qüvvətlidir.

Bağlayıcısız təbesiz mürəkkəb cümlelərin sadə cümlelərdən ibarət komponentləri mentiqi ardıcılıqla düzülərək müvafiq qrammatik əlaqlərlər əsasında intonasiya vasitəsilə bir-birinə bağlanaraq bir mürəkkəb fikri ifadə edir.

Qarşılaşdırma əlaqəsi əsasında yaranan təbesiz mürəkkəb cümlelər; bu tip mürəkkəb cümlelərin bətnində ziddiyyət, güzəşt, inkarlıq semantikası olur:

Padşahim zülm edüb aşiq sana zalim demiş,  
Xüburlardan yaman gelməz, bu, böhtəndir sana.

Düstüm, ələm səniuçin gər olur düşmən mana,  
Qəm degil, zira yetərsən dust ancaq sen mana.

Naledəndir ney kimi avazeyi-eşqim bülənd,  
Nale tərgin qılmazam neytək kəsilem bend-bənd.

Ələm oldu şad səndən, mən əsiri-qəm hənuz,  
Ələm etdi tərki-qəm, məndə qəmi-ələm hənuz.

Pərişan halın oldum, sormadın hali-pərişanım,  
Qəmindən derdə düşdüm qılmadın tədbiri-dərmanım.

Beytlərdə misralar arasında eks veziyət mövcud olduğu üçün onlar arasına asanlıqla ziddiyyət menəti *amma, ancaq, lakin* bağlayıcılarını artırmaq olar və bu zaman beytlərin məzmunu dəyişməz, eksinə, daha da aydınlaşar, konkretləşər; məsələn: *padşahim sənə zalim demişlər, amma* (ancaq), *bu sənə atılan böhtəndir*, çünkü *gözəllərəndən* (xubrularından) *yamanlıq gelməz; Sənə görə əgər bütün aləm mənə düşmən olsa da, ancaq bu, mənim üçün qəm deyil*, çünkü *yalnız sənin dostluğun mənə kifayətdir*.

Bəzən bir beytdə dörd sadə cümle qarşılaşdırılma yolu ilə birləşib bir təbesiz mürəkkəb cümle yaradır:

Ələm oldu şad səndən, mən əsiri-qəm hənuz,  
Ələm etdi tərki-qəm, məndə qəmi-ələm hənuz.

Səbəb-nəticə əlaqəsi əsasında qurulan təbesiz mürəkkəb cümlelər, qeyd etmək lazımdır ki, bu tip mürəkkəb cümlelərə şairin həm nəzəm, həm nəşr əsərlərində rast gəlmək mümkündür.

Qəzəl janrında yazılmış əsərlərində nümunələr:

Artıran söz qədrini sidqilə qədrin artırır,  
Kim no miqdər olsa, ahlın cycler ol miqdər söz.

Zöhdən keçməz Füzuli, eyləməz tərki-riya,  
Pənd çox verdim eşitməz – arsızdır, arsız!  
Doğru derlər her zaman bir aşiqin dövrənədir.

Nərgisin fikri, Füzuli, gözü könlümədə gezer,  
Tutar ahu vəten ol yerde ki, otlu, suludur.

Serin emosional təsir qüvvəsini artırmaq və xüsusi iibrətamız fikirlərin xüsusilə vurğulanması üçün klassik poeziyada səbəb-nəticə əlaqəsi əsasında yaranmış bu tip tabesiz mürəkkəb cümlələrdə – bədii mətnlərde – beylərdə bədii effekt yaratmaq üçün, bir qayda olaraq nəticə evvəl, səbəb isə sonra işlenir, yeni beytin birinci misrası nəticə, ikinci misrası səbəb bildirir və qüvvətli ahəng-intonasiya onları bir mentiqi rüşeym etrafında birləşdirir bir qrammatik vahide – bağlayıcısız mürəkkəb cümləyə çevirir; belə cümlələrin – beylərin komponentləri – misraları arasına səbəb mənali *çünki*, *o səbəbə ki* bağlayıcı və bağlayıcı sözlərini artırmaq olar:

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayı-eşq (nəticə),  
(Cünki, o səbəbə ki) Doğru derler hər zaman bir aşiqin dövründür (səbəb).

Bu gün artıq aforizmə çevrilmiş, məşhur "Salam verdim – rüşvet deyildir deyү almadılar", eləcə da "Höküm göstərdim – faiədesizdir deyү mülkəfit olmadılar" cümlələri də qrammatik cehətdən məhz bağlayıcısız tabeli mürəkkəb cümlə tiplərinə aiddir. Burada da qüdretli söz dahisi Füzuli öz dövrünün içtimai quruluşundakı neqativ halları sarkazm yolu ilə qamçılaşmaq məqsədilə işlətdiyi cümlələrdə (növbəti halda bağlayıcısız tabeli mürəkkəb cümlələrdə) mətnin tənqidi məzmununu daha qabarlıq, daha eyanı ifadə etmək üçün belə ləkonik cümlə növündən istifadə edir:

Salam verdim, almadılar – na səbəbə? Cünki rüşvet deyildi. Bu cümlənin içtimai mahiyyəti daha böyükdür: böyük İsləm dünyasında rüşvet hətta Allahın adından da ("Salam" Allahın adıdır) artıqdır, cünki zəhmetsiz gelir mənbəyidir.

"Şikayətname"nin "Dedim: – Dediler" dialoqlarına əsaslanan mətni əslində bağlayıcısız mürəkkəb cümlələr üzərində qurulmuş əsil xalq nitqi, danışq dili xüsusiyyətlərini eks etdirən bədii nəşr nümunəsidir.

**Zaman əlaqəsi.** Belə cümlələrde zaman ardıcılığı əsas vasitə olur və bu ardıcılıq intonasiya, fasılə ilə ekşini tapır.

İndiki zaman ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Könlüm açı́lur zülfí-pərişanımı görögə,  
Nitqim tutulur qonçeyi-xəndanını görögə.

Baxdıqca sənə qan saçılır didələrimdən,  
Bağım dalınır navəki-mlüjğanını görögə.

Şühudi keçmiş zaman ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Bəhri-esqə düşdün ey dil, züvqı-dünyani unut.  
Bağlı oldun, gel rəhimdən içdiyin qanı unut.

Oda yaxdim şənivaş canım baxıb rüxsarına,  
Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb.

Nəqli keçmiş zaman ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Ol ki hər saat gülərdi çeşmi-giryənin görüb,  
Ağlar oldu halima bərahm cananum görüb.

Qeyri-qəti gələcək zamanın inkar formasının ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Qəm diyarında ecəl peyki güzər etməz mana,  
Yoxsanıb varım məger kim, etibar etməz mana.

Qeyri-qəti gələcək zaman ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Zövq şövqilə cahan qeydin cəkən zəhmət çəkər,  
Əhli-zövq olur kim, ondan damoni-himmət çəkər.

Nəqli keçmiş zaman ardıcılığı əsasında yaranmış mürəkkəb cümlələr:

Canlar verib, sənin kimi cananə yetmişəm,  
Rəhm eyle kim, yetinçə sənə canə yetmişəm.

Təkə taqı-zərnigarın çərxi viran eyləmiş,  
Xişti-zərrinin səbə farşı-gülüstan eyləmiş.

Könül, səccadəyə basma ayaq, təsbihə al vurma!  
Namaz əhlinə uyma, onlar ilə durma-oturma!

Yaqma canım, naleyi-büxti yarımdan saqın!  
Tökəmə qanım abi-çəsmeyi-əşkbarından saqın!

*İsmi xəberi idi, imiş köməkçi fellərinin iştirakı ilə yaranmış tabesiz mürəkkəb cümlələr:*

Bilməz idim bilmək ağzın sırrını *duşvar imiş*  
Ağzını derlerdi yox, dediklənce *var imiş*.

Daşa cəhmiş xəlq üçün Fərhad Şirin suratin,  
Ərz qılımiş, xəlqə məhbubin ecəb biar imiş.

*Xəberi var, yox* sözleri ilə ifadə olunmuş bağlayıcısız mürəkkəb cümlələr:

Ey gül, nə ecəb silsileyi-miski-terin *var!*  
Bey sərv, nə xoş, canahıcı işvələrin *var!*

Peykanları ile doludur çeşmi-pürabim,  
Ey bəhr, sağınma, senin ancaq kühərin *var!*

*İsmi xəberli* tabesiz mürəkkəb cümlələr:

Ah eylediyim sərv-i-xuramanın *içündür,*  
Qan ağladığım gönçeyi-xəndanın *içündür!*

**Bağlayıcılı tabesiz mürəkkəb cümlələr.** və bağlayıcısının iştirakı ilə düzəlib, ayrı-ayrı müsteqil, bir-birindən asılı olmayan, lakin vahid mənaya xidmət edən bağlayıcılı tabesiz cümlələr Füzulinin nəşr əsərlərinin dilində daha çox müşahidə edilir:

...Etibari vətən istədadi-zata tasir etməz və torpaq da yatmağıla tilədən cila getməz; *Nə ahlı bilad olmaqla nadan sahibi qəbul olur* və *nə biyabanlarda durmaqla dana qabili-vəhşət olur;* Ol məcməin səhabi-imtizasından nəhali-təbiətim nəm çəküb izhari-istedadi-nazm etdi və ol mahfilin həvəyi-ixtilatından gülbəni-cibillətim sər-səbz olub məzrəayı-mizacında gül mizaqi şeirə yetdi;

*amma* bağlayıcısının iştirakı ilə:

Yaxşı görünür surəti-məhbaşərin, *amma,*  
Yaxşı nəzər etdikdə sərəncamı yamandır.

**bəli** bağlayıcısı vasitəsilə:

Dehrda hətta sənə var perirux desəm  
Var gözel çox veli sən kimi xunxara yox!

Varlığım eşqdən var, Füzuli, vəli,  
Ol mehi-bed mehrdan rəhm bəni-zərə yox!

**ancaq** vasitəsilə:

Eş içra, könül, demə ki, mən bixudəm, ancaq,  
Ey qafıl, özündən senin ancaq xəberin var.

**həm** bağlayıcısı ilə:

Gösterən saatdə dövrəni-fələk bir inqilab,  
Həm özü fani olur, həm leşkəri, həm kişəri.

**na** vasitəsilə:

Nə müşküł dərd olursa, bulunur aləmdə dərmanı,  
Nə müşküł dərd imiş, eşqim ki dərman eyləmək olmaz!

Nə sərvətdir gömim kim, içdigincə eksilir sabrim,  
Nə seyr eylər rüxün kim, baxdığınca rəğbatim artar!

**gəh** bağlayıcısı vasitəsilə:

Dəmadəm eks alır nurəti-aləm qəhrü lütfindən,  
Onunçun gəh Kəduret zahir eylər, gəh səfa peydə,

Gəhi torpağə eylər hikmətin min məhliqa pünhan,  
Gəhi sünün qılır torpaqdan min məliqa peyda.

**Tabeli mürəkkəb cüməla.** Məlumdur ki, mübtəda budaq cümləsi baş cümləde ya olmayan, ya da əvvəzliliklə ifadə olunan mübtədanın əvəzinə işlənir və onun məzmununu budaq cümlə şeklinde ifadə edir. Baş cümlədən mübtədanın sualları törəyir və cavabları budaq cümlə öðəyir [14; 359].

Füzuli dilində qəzelin üslubi mənasından asılı olaraq budaq və baş cümlə arasında işlənmə halları müxtəlidir.

**Mübtəda budaq cümləsi:**

Budaq cümlə baş cümləni parçalayır və onun daxilində işlənilir:

Ey məlekimsə ki səndən özgə heyrandır səna,  
Həq qbilir, insan deməz hər ki, insandır, səna!

Qrammatik qanuna uygunluğa göre həmin mübtedə budaq cümləsi belə olmalıdır.

Hər kim ki, insandır, sənə insan deməz.

Lakin şairin poetik məqsədi ilə – lirik qəhrəmanın insan yox, məlek olmasına vurğulamaq məqsədilə cümlənin “insan deməz” hissəsi önlənə çəkilmədir.

Eyni halı Füzulinin digər bir məşhur qəzelində də görmək olar:

Canı kim cananı içün sevsə, cananın sevər,  
Canı içün kim ki, cananın sevər, canın sevər!

Qəzelin birinci misrasında şair cananı əsas təsvir obyekti kimi, ikinci misrada isə canı əsas diqqət obyektinə çevirmək məqsədilə budaq cümlələri əvvəldə vermekle bedii müəmmə ya nadır, eyni zamanda gözəl söz oyunu yaratmaqla qəzelin hem məzmununu, həm də formasını – səslənməsini diqqət mərkəzinə çəkməyə nail olmuşdur.

Budaq cümlə baş cümlədən sonra gəlir:

Hələ tek çıxmaz evindən mahtətlərlər müdəm,  
Hər kimin dövri-qəmerde taleyi firuz olur.

Baş cümle budaq cümlədən əvvəl gəlir:

Aqibət rüsva olub mey tek düşər xəlq ağzına,  
Kim ki bir sərmast saqı ləli-xəndanın sevər.

### Xəbər budaq cümləsi:

Dövlət oldur ki, düşmən ola zəbun...  
Suya çərəm budur ki, özüm buraxam

Görüb endişeyi-qətimdə ol mahi, budur virdim,  
Ki, bu endişədən ol mah peşiman olmasın!

Xəbər budaq cümləsində, şeriyət, intonasiya, ritm xatirinə çox vaxt *ki* bağlayıcısı düşür:

Oldur mənə murad ki, olur sənə murad.  
Haşa ki, sədən özgə ola müddəə mana.

Arif oldur bilməyi dünyavü mafihə nədür.

### Tamamlıq budaq cümləsi:

Ey Füzuli, bil ki, ol gül arızın görmüş degil  
Kim ki, tən cılardan manım xaki-giribən görüb.

Bir çox hallarda, şeriyətələ əlaqədar olaraq *ki* bağlayıcısı düşür.

Ey Füzuli, sehildir hər gəm ki əmək ola,  
Qəm budur kim, məndə min gəm var, bir əmək yox

Kəsmədi məndən səri-kuyində azarın rəqib,  
Ey Füzuli, nişə cənnət içərə yox derlər əzab.

Cənnət içün mən edən aşiqləri didardan,  
Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.

Bir beyt daxilində eyni tip tamamlıq budaq cümlələrin biri *ki* bağlayıcısı ilə baş cümleyə bağlanır, digeri yox:

Dedim yetər, at cövrü, çü xaki-rehin oldum,  
Dedi ki, yetər cövr sənə ta oldum, asərin var.

Budaq cümlə baş cümlədən əvvəl gəlir:

Cox baxdıǵına əmək ilə baǵırm əzərsən,  
Hər kimə ki, baxmazsan, onunla nəzərin var.

### Təyin budaq cümləsi:

Xoşam kim, dəmbədəm giryən gözüm ol xali-padəndir,  
Ziyən olmaz ol göz yaşının kim, tutiyadəndir.

Qoyma naqış əqli-dərd içərə Füzulinin təbib,  
Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.

Zahidi-xubin nə bilsün zövqünü eşq əhlinin,  
Bir acəb meydird möhəbbət kim, içən huşyar olur.

### Müqayisə budaq cümləsi:

Xəyalı-arızın cövlən edər bu çəsn-i-pürməndə,  
Nəcük kim, mövclənmiş suda əksi-afitəb oynar.

Sitemin gerçi yamandır, onu tərk eylemə, billah,  
Ki, təğaful sitemindən dəxi albətə betərdir.

### Miqdar, kəmiyyət budaq cümləsi:

Hüsnün olduqca füzün eşq ehlü artıq var olur  
Hüsün nə miqdər olursa, eşq ol miqdər olur.

### Sərt budaq cümləsi:

Baş cümlə budaq cümlədən əvvəl gəlir və əger bağlayıcı ilə  
ona bağlanır:

Eşq ehlindən ol mah, Füzuli, nezər etmiş,  
Şən hem özünü göstər, əger bir hünərin var.

Budaq cümlə baş cümləyə əgərçi bağlayıcı ilə bağlanır:

Meydan əgərçi tövbə verir el Füzuliya,  
Ey sərv, sen qədəh sunar olsan, revan içər.

### Zərflik budaq cümlələri:

#### *Səbab-məqsəd zərfliyi:*

Saxla, ey aşk, ədəb, getmə səri-kuyinə çox,  
Ki, düşər gözdenü üzdən sürülür hər Küstax.

Həvəsim badeyi-gülgüne bu ümmid ilədür,  
Kim, olam məstü, tutam daməni-dilber Küstax...

Ey Füzuli, kəsmə ol mahvəş visalindən ümid,  
Sebr qıl kim, dövr dövrəni degil bihudəkərd.

#### *Yer zərfliyi:*

Gəh gözde, gəh könüldə xədəngin məkan tutar,  
Hər qanda olsa, qanlım, albətə, qan tutar.

#### *Zaman zərfliyi:*

Füzuli, rəşqden titrər dili-purxum üşşaqın,  
Binaguşunda yarın hər zaman kim, ləli-nab oynar.

## MƏHƏMƏD FÜZULİ DİLİNDE MÜDRİK CÜMLƏLƏR, MƏTNLƏR

Məhəmməd Füzuli Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə baxış etdiyi elə nadir istedadlardan, elə nəhəng ədəbi simalardandır ki, bunlar yalnız beş-on esrən bir yetişir, onların bədii irsi xalqın qan yaddasına həkk olunur, xalqın dilində əbediyət nağməsinə çevirilir.

Bedii yaradıcılığında Nizami humanizmini, Nəsimi fəlsəfəsini, Xətayi vətəndaşlığını birləşdirən Füzuli, dərin hikmət, qüvvəli lirika, müsiqili şəriyyət hesabına Azərbaycan şeir sonatını göylərə qaldırdı, Azərbaycan klassik şerinin dahiyanə nümunələrini yaratdı. O, Azərbaycan xalq dilini, bütün semantik və lügəvi mənə genilişiyi ilə klassik şeir dili səviyyəsinə qaldırdı, onun zəngin mənə imkanlarını bədii dilin ixtiyarına verdi – nəticə etibarilə anadilli poeziyamızın farsdilli poeziyadan geri qalmayan kamil nümunələrini – şədəvrələrini yaratdı.

Füzulidən sonra çox şairlər, çox söz ustadları meydana gəldi, lakin heç kəs deyə bilməz ki, man Füzulinin poetik xəzinəsinə nəsə əlavə etdim. Yalnız Füzuli öz qüdrətli qələmi ilə, sələflərinə hörmət və ehtiramı qorumaq şartılı, həm de onlardan bir addım irəli getməyə nail oldu: azərbaycan-türk şairlərindən – "Leyli-Məcnun"-çulardan bir addım irəli getdi – o, məşhur ərəb dastanı əsasında Azərbaycan türk dilində dil baxımından orijinal bir poema yazdı və bu gün eyni adlı musiqi əseri – "Leyli-Məcnun" operası, şübhəsiz, böyük Füzuli dühəsi ilə böyük Üzeyir bayın möcüzəli musiqi duymunun milli zəmindən qovuşmasından yaranmış monumental şənədən əsəri – Şərqdə ilk milli opera nümunəsini yaratdı və doğma söz və ifadələr, cümle tipləri xalq təرانələri, milli muğam musiqisi axamında Azərbaycan xalqı üçün də doğmalaşdı.

Füzuli zirvəsini temin eden vasitələrdən biri de şairin əsərlərində yaradığı və nəsillərə arməğan etdiyi müdrik cümlələr, mətnlərdir. Qrammatik cəhətdən bunların əksəriyyəti mürekkeb cümlə strukturuna malik olub, iki və daha artıq cümlələrlə mətnlərdə ifadəsinə tapır.

Füzulini bu gün yaşıdan, onu hər zamanın çağdaş şairi edən amillərdən biri şairin müdrik cümlələri, öyünd-nəsihətləri – kəlam-

lardır. Bu kəlamlar bizim için – həm gənclər, həm yaşılılar üçün bugün böyük bir öyüd, nəsihət mənbəyidir:

Her kesin var işe zatında şərafet küfrü,  
İstilahati-ülüm ilə müsəlman olmaz!  
Eylesən tutiya telim edayı-kalimat,  
Nitqı insan olur, emmə özü insan olmaz!  
Hər uzun boylu şücaət edə bilməz dəvə:  
Hər ağac kim boy ata, sarvi-xuraman olmaz.

Sair böyük müdriklik və qüvvəli məntiqə əsaslanaraq, əsasən şərt budaq cümləli tabeli mürəkkəb cümlələrlə ifadə olunmuş mətnlərə demək istəyir ki, her kimin zatında döntüklük, satqınlıq əlamətləri varsa, o elmi istilahları, xüsusi terminləri öyrənməklə dönbüb müsəlman olmaz, qara daşı qızıl (qırmızı) rəngə boyasalar da, o, xilqətinə (mahiyətinə) deyişib qiymətli daş-ləli-Bədəxşan olmaz; tutuquşuya sözleri tələffüz etmək adasını öyrətmək mümkündür, onun nitqi insan nitqinə bənzəyər, lakin özü dönbüb insan olmaz; hər uzun boylu adam igid olub cəngə gire bilməz; hər boy atan ağac uca boylu, gözel sərv ağacı ola bilmez!

Aqıl babamız Füzuli bu kəlamları ilə insanlığı düşünməyə və düşmənək də netice çıxarmağa davət edir. Sair xalqımızın əsrlerden bəri yaradıb-qoşduğu "Hər parlayan qızıl deyil" kələmindən çıxış edərək özünün yüksək, bədiyi cəhətdən təkrarsız təxəyyülünün ebedi, solmayan hikmetli cümlələri – müdrik kəlamlarını aramışdır.

Böyük Füzulinin müdrik ifadələri gəncləri doğru yola yönəltdiyi kimi, valideynləri də övüldəllərinə münasibətdə ciddi və tələbkar olmağa çağırır və bu gün artıq zərbə-məsələ çevrilmiş qiymətli kəlamlarını yaradır. Şərt budaq cümləli, tabeli mürəkkəb cümlə quruluşlu, kəlam məzmunlu bu mətn belə səslənir:

Ey xacə, ger qulundan oğulluq murad issa,  
Şəfəqət gőziyle bax ona daim oğul kimi.  
Ver oğlunu dilersen ola sahibi-adib,  
Əlbətə, eylə zillətə mötac qul kimi.

Bu gün xalqımızın dilində işlənən "əger qulun etibarı olmasının isteyirsənse, ona oğul kimi bax, əger oğlunun mənsəb sahibi olmasının isteyirsənse, ona qul kimi bax" müdrik deyimi, göründüyü kimi,

Füzuli dühəsinin, onun kamillik haqqında fikir və düşüncələrində bəddi ifadəsini tapmaqla yanaşı, həm də Füzuli düşüncəsinin müqəddəs kəlamları kimi bu gün də mənəviyatımızı zənginləşdirir, bizi müdrik olmağa sövq edir.

Şairin müdrik kəlamları böyük ümmülməşmələrə əsaslandığı üçün hər zaman oxucusunu, insanlığı sanki cəbr, təmkin məcunu ilə qidalandırır:

Bir dövrəyəm ki, nazm olub xar.  
Əşər bulub kesadi-asar.  
Bir mülkdəyem ki, gər udub qan,  
Məzmunı-ibrətə çəkib can,  
Min rişmeye türfe lal çəksəm,  
Min rövzəyə nazənin güləməksəm,  
Qılmaz ona heç kim nazara,  
Derlər gülə xar, lələ xara?!  
Dövran istor ki, xar ola nozm!  
Bizzət etibar ola nozm!  
Temiri-xərabə talibəm mən!  
İnşallah ki, qalibəm mən!

Şeirdən yaranmış bu böyük mətnin əsas hikmeti ondan ibarətdir ki, insan heyatda hər cür haqsızlığa, ədalətsizliyə səbirli, təmkinli dözməli, səbr etmelidir, cünki bu yolla, böyük yaradanın köməkliyi ilə o (insan) hər cür çətinliklərə qalib gələ bilər.

Şairin fikrinə, insan cənnəti, behişi öz əməlləri ilə bu dünyada qazanmalıdır, onu heç bir rüşvətə əldə etmək olmaz deyir:

Cənnəti almaq olmaz aqça ilə,  
Girmək olmaz behiştə rüşvet ilə.

Dünya malına həris, var-dövlət aşiqı olan insanlara müraciətələ şair aşağıdakı mətnlə bu tövsiyələri edir:

Ey ki əndişeyi-mal ilə sorasıma olub,  
Düñü gün dohrda aşüftə keçir əhvalın!  
Cəmi-mal cılyodıñ rahət içindür, amma,  
Rahətin əskik olur hər necə artar malın.  
Mal çox etmə, həzər cylo əzabından kim,  
Rənci artar ağır olduqca yükü həmmalın!

Şair büyük alıcınlıq nümunesi göstererek demek isteyir ki, mali-pulu çox olan insanların qayğısı da çox olur, mal-dövlət artdıqca insanların rahatlığı azalar, çünkü hambalın yükü artdıqca onun əzabı (qayğısı) da çoxalar. "Azacıq aşım – ağrımız başım" zərbə-məselin böyük hikmatı böyük Füzuli qələmində eyani şəkilde beləcə açıqlanır: şair qrammatik baxımdan qarışq tıplı mürekkeb cümleklerden ibarət olan bu müdrik metnə insanlara aşlamaq istiyir ki, mal-dövlət, sərmaya toplamaq ilk baxışda insanın rahatlığı üçün olsa da, onun bir "amma"si var: mal-dövlət artdıqca insanın rahatlığı pozulur, narahatlığı, qayğısı çoxalar.

Azerbaycan bədii tərcümə tarixində ilk mükemməl nümunələrdən olan "Hədisi-ərbein", möhəterəm şairin öz ləfzilə desək, "qırx hedisi-mötəberdir ki, ...ümum feyz üçün tərcüməyi-türki" olunmuşdur. Böyük fars şairi Mövlana Əbdürrehməni-Camidən edilmiş bu yaradıcı tərcümələr Füzuli qələmində hikmet, öydü-nəsihət kəlamlarına çevrilərək özünün bədii təcəssümüն tapmışdır.

#### Mənəvi saflıq, təmizqəlbilik haqqında:

Mömin olmaz kişi, həqiqət ilə,  
Tutmayınca terqi-terki-həva,  
Her ne öz nəfsinə rəva görse,  
Yarı qardaşa görmeyince rəva.

Hikmeti: özüne rəva girdiyünü dostuna, qardaşına da rəva gör!

#### Təmizlik, etibarlılıq, xeyirxahlıq, paklıq haqqında:

Müsəlim olduğ ki, əqli-aləm ilə  
Sıdq ola qövlü, xeyr ola eməli,  
Zəririn görməye müsəlmanlar,  
Ola pakizə həm dili, həm eməli.

Mürekkeb quruluşa malik xəber budaq cümləli metnin hikmeti beledir: müsəlman sayılan hər bir insanın sidqi düz, əməli saleh, xeyirxah, təmiz, pak olmalıdır; əsil insanın sözü əməli ilə təsdiqlənməlidir.

#### Xoşrəftarlıq, gülərzüzlük haqqında:

Zinhar olma əqli-aləm ilə,  
Münqəzib təbili, yaman sözlü,

Tanrı ol bəndəsin sever ki müdəm  
Ola xoş xüllü, güleryüzlü!

Teyin budaq cümlesi ilə yekunlaşdırılan həmin metnin hikmeti: insanlarla mülayim, xoşrəftarlı olmaq lazımdır, çünkü xoşxasiyyət, gülərlər bəndələrini tanrı da sevər!

Lakin bununla belə şair yersiz, herzə-hərzə, şit-şit gülməyi də məsləhət görür.

Struktur etibarilə mübtəda budaq cümləli tabeli mürekkeb və bağlayıcısız tabeli mürekkeb cümleklerdən ibarət mətn həqiqətən müdrikcəsinə deyilmiştir:

Her kim iştir hayatı-qalbi müdəm,  
Deməbədəm herzə-hərzə çox gülmez.  
Qalbe qəti-həyatdır gülmek,  
Qalbi çox gülməyənlərin olmaz!

#### Analar haqqında:

Analar hörmətin kutun ki, müdəm  
Qabilə-rehməti-ilah olasız!  
İstək onlar ayağı altında,  
Gər dilersiz ki, cənnəti bulasız!

İlkin olaraq Məhəmməd peyğəmbərin kəlamlarından olan "Cənnet anaların ayaqları altındadır" kelamı, göründüyü kimi Azerbaycan türk xalqlarının ikinci müqəddəs kitabı həm "Kitabi-Dədə Qorqud" dastanında, həm də Füzuli şerində öz müqəddəsliyini qoruyaraq nesillərə ərməğan edilmişdir.

#### Yaxşı söz haqqında:

Ey ki yox istitətin mütləq  
Sədəqə verməyə bir əqli-həqə.  
Yaxşı söz tərkin etmə ki, olmaz  
Yaxşı sözden savabı çox sədəqə!

Hikmeti: ən yaxşı sədəqə yaxşı sözdür, kiməsə yaxşı söz demək ən böyük sevabdır.

## Səbir, təmkinlilik haqqında:

Pehlivan ol degil ki, hər saat  
Yixa bir pohlivani qüvvət ilə.  
Oldurur pohlivan ki vəqt-i-qəzəb,  
Nəfsinə hökm edə ihanet ilə!

Xəbər budaq cümləli mürəkkəb, cümlələrlə (birinci cümlə inkar aspektindədir) formalasılmış matının hikməti müdrikəcinsə deyilmiş bu fikirdir: əsil qəhrəmanlıq qəzəbini saxlamağı bacarmaqdır!

## Qonşu və qonşuluq haqqında:

Mömin olur ki, mümkün olduqca  
Qonşusun qeyra etməyə möhtac.  
Ol degil kim, hüzur iş gecələr  
Özü tox yata, qonşusu yata ac!

Hikməti: qonşu ilə səmimi münasibətdə olmaq lazımdır; imkanın olandan qonşuya da əl tutmaq imandandır.

Biza elə gəlir ki, böyük Füzuli heç bir əser yazmayıb yalnız "Salam verdim, rüşvət deyildi deya – almadılar" kəlamı ilə bütün zamanların həmşəşəş şairi kimi her dövrda, her qərinədə özüne yaşamaq hüququnu qazana bilerdi. Bu gün bütün dünyanı ağuşuna almış korrupsiya, rüşvətxorluq, mənəvi dəyerlerden imtina, əlsiz-ayaqsız, kasıblara, ehtiyac içinde boğulan Allah bəndesinə olan biganəliyin, etinasılığın tügən etdiyi bir zamanda böyük söz xırıdan Füzulinin dediyi bu kəlam nə qədər aktual və müasirdir!

Salam verdim, rüşvət deyildi deya, almadılar.

Doğrudan da, bu gün xalqın dilində zərbə-məsələ çevrilmiş bu kəlam nə qədər dahiyanə deyilmiş bir cümlədir!

Ümumiyyətla, Füzuli zülme, adalətsizliyə, rüşvətə qarşı daim mübarizə aparmış, bunları insanlıq üçün en böyük nöqsan hesab etmişdir. Şairin fikrincə, zülm hər zaman onu icra edənə qayıdır, çünkü hər bir zülm bumeranq olub zalimin öz başında çatlayır:

Zülm ilə aqqalar alıb zalim  
Eylər enam xəlqə minnət ilə.  
Bilməz onu kim, etdiyi zülmə  
Görəcəkdir cəza mezzelət ilə.

Füzulinin çox qiymətli kəlamlarından biri də bilavasitə müəllimlərə ünvanlanmışdır.

Böyük şairin aləmində peşəsi insanlığa təlim-terbiyə vermək olan müəllimlər her "əhli-məkr"ə "təlimi-maarif" öyrətməkdən çəkinməli, onlara elmin sırlarını təlim etməməlidir, çünki müəllimin cahilə elm öyrətməsi calladın əline "tigli-abidə" vermək deməkdir:

Ey müəllim, alati-təzvirdir əşrafə elm!  
Qılma əhli-məkrə təlimi-maarif zinhar!  
Hiyə içün elm təlimin qalan mürsidişə  
Qətl-am içün verər cəllada tiği-abidə!

Füzuli öz yaradıcılığında sadə cümlələrdən, xüsusən ritorik sual cümlələrindən xalq dili koloritini saxlamaq məqsədilə geniş dairədə istifadə etmişdir:

Key袖! Nədir bu göftgular?  
Qılmaq sənə təna cybucular?  
Neyçün özüne ziyan edirən?  
Yaxşı adını yaman edirən?..  
Neyçün sənə təna edə bedgu?  
Namusuna layiq işmidir bu?..  
Nazik bedən ilə bərgi-gülsən,  
Əmmə nə deyim, iken yünülən?  
Hər surətə eks kimi baxma!  
Hər gördüyüne su kimi axma!..  
Ey iki gözüm, yaman olur adı,  
Namusumuzu itirmə zinhar!..  
Saya kimi her yərə yüz urma,  
Heç kimse ilə oturma, durma!

Göründüyü kimi, əvvəldən axıra qədər bədi müraciətlər – xitablardan ibarət olan bu poeтик mətn sadə, yüksəm cümlələrlə böyük şair terbiyəvi-didaktik fikirləri təbii axarında ifadə etməyə nail olmuşdur. Və ya: ailədə Ata böyüklüğünü, Ata zabitəsini tərənnüm eden cümlə:

Neylərsən əger atan eşitsə?

Şair bir cümlə ilə ümumən Şərq aile sisteminde Atanın tutduğu mübarək mövqeyə, onun müsbət mənada fetişləşməsinə işaret edir.

Bu cümle həm də övladın valideyn qarşısında öz əməllerinə görə böyük məsuliyyət daşımاسını telqin edir.

Şeñflerinin əreb, fars və türk Azərbaycan dilində poetik, fəlsəfi yaradıcılıq istedadlarına xaxından beled olan Füzuli heç kəsi təqlid etməden, heç kəse bənzəməden üç dildə dahiyane eserlər yazdı, Azərbaycan poetik nitqinin ahengdarlığına, melodikiyinə nail oldu, neinki Azərbaycan bədii dilinin, ümumən müsəlman – Şərq bədii söz sənətinin en yüksək zirvəsinə qalxaraq, özündən sonra gələn söz ustalarının bədii yaradıcılıq yoluna nüra saçdı.

Füzulinin poeziya kehkeşanı elə bir memarlıq abidesinə bənzəyir ki, buradan bir çinqılı belə tərpədib, yerinə təzəsini qoymaq olmaz. Ve Füzulinin "söz məbədi"nin hər hansı bir memarlıq abidesindən üstünlüyü ondadır ki, bu "məbəd" heç bir zaman köhnəlmir, zaman-zaman əsen səmūm külekleri, təlatümü qasırgalar onda heç bir keyfiyyət dəyişmələri yarada bilmir: yüzilliklər keçir, qərinələr ötür, lakin Füzuli sözü solmur, əksinə, daha da teravetlənir.

Füzülidən bu gün çox milletlər umur, onu öz şairleri kimi görmək isteyirlər. Lakin Azərbaycan xalqının ümummilli lideri möhtərem Heydər Əliyevin qeyd etdiyi kimi, "Füzuli heç bir yerdə, heç bir ölkəde Azərbaycanda olduğu qədər yayılmamışdır" [1]. Bir daha bu müdrik kəlamlara arxalanaraq deyirik: Füzuli Azərbaycan türk şairi olmuş, Azərbaycan türk şairi olaraq da qalacaqdır.

## ƏDƏBİYYAT

1. Heydər Əliyev. Məhəmməd Füzulinin 500 illik yubileyi iclasında çıxişı. "Ədəbiyyat qəzeti", 1996.
2. H.Arası. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli. Bakı, 1958.
3. B.Çobanzadə. Füzuli və onun yeri. "Məhəmməd Füzuli" (elmi-tədqiqi məqalələr). Bakı, 1958.
4. M.C.Paşayev. Füzuli sənətkarlığı. Bakı, 1958.
5. F.Köçərli. Azərbaycan ədəbiyyatı tarixi materialları. Bakı, 1978.
6. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili (tarixi xülasələri XX esre qədər). Bakı, 1938.
7. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1967.
8. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə, Bakı, 1978.
9. Ə.M.Dəmirçizadə. "Kitabi-Dəde Qorqud" dastanlarının dili. Bakı, 1959.
10. M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962.
11. M.Hüseynzadə. Müasir Azərbaycan dilində təktərkibli və mürəkkəb təyini söz birləşmələri. Bakı, 1957.
12. M.Hüseynzadə. Təyini söz birləşmələri. Azərbaycan dilinin grammatikası, II hissə. Bakı, 1959.
13. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1963.
14. Ə.Abdullayev. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974.
15. M.Adilov. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, 1974.
16. A.Axundov. Füzulinin bir qitəsi haqqında. Füzuli və ana dili. Bakı, 1997.
17. M.Медникова. Значение слова и методы его описаний. M., 1974.
18. В.Шкловский. Поэзии грамматики и грамматика поэзии. Журнал "Иностранный литература", 1969, №6.
19. H.Mirzəzadə. Füzuli dili. Bakı, 1965.
20. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, 1962.

21. М.Б.Денике. Живопись Ирана, М., 1938.
22. Н.А.Баскаков. Введение в изучение тюркских языков. М., 1962.
23. S.M.Onullahi, A.Q.Həsənov. Səfəvi hökmədarlarının də iki naməlum məktubu haqqında (Azərbaycan dilində dövlətlərarası yazılaşma tarixindən). ADU-nun "Elmi əsərlər"i (tarix və fəlsəfə seriyası), №4, 1974.
24. S.Q.Əlizadə. "Şühədanamə"də adlar (isim, sıfət, say, əvəzlik). Nam. diss. əlyazması. Bakı, 1965.
25. S.Q.Əlizadə. XVI əsr Azərbaycan ədəbi dili. Bakı, ADU-nun nəşri, 1966.
26. Ə.S.Sadiqov. Azərbaycan dilinin XVI əsr yazılı abidəsi "Şeyx Səfi təzkirəsi"nin dili (leksika). Nam. diss. əlyazması. Bakı, 1972.
27. Э.В.Севорян. Аффиксы глаголообразования в азербайджанском языке. М., 1962.
28. М.Ш.Рагимов. Формы выражения настоящего и будущего времен в письменных памятниках азербайджанского языка XIV-XVIII вв. "Dilçilik məcmuəsi", X с., Bakı, 1957.
29. M.Rəhimov. Azərbaycan dilinin XVI əsr yazılı abidəsində işlənmiş bir sira sözlər haqqında. "Azərb. SSR EA Xəbərləri", 1962, №8.
30. M.Ş.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalması tarixi. Bakı, 1965.
31. Dr. Zeynep Korkmaz, dr. Selahattin Olqay. Füzulinin dili hakkında notlar. Ankara, 1956.
32. A.H.Vəliyev. Azərbaycan dialektologiyası (Keçid şivəlinin morfologiyası və sintaksisi). Bakı, ADU-nun nəşri, 1975.
33. Г.Абдурахмонов, Ш.Шукurov. Узбек тилининг тарихи грамматикаси, Тошкент, 1973.
34. А.М.Щербак. Грамматика староузбекского языка, М.-Л., 1962.
35. А.Дж.Шукюров. Наречие в азербайджанском языке (морфология). Автореф. канд. дисс. Баку, 1966.
36. Г.Багиров. Лексико-семантическое развитие глагола в азербайджанском языке. Автореф. док. дисс. Баку, 1966.
37. F.Zeynalov. Müasir türk dillərində köməkçi nitq hissələri. Bakı, 1972. s. 147-150
38. Н.Гаджиева. "Синтаксис сложноподчиненного предложения в азербайджанском языке", М., 1963.
39. Н.Гаджиева. Основные пути развития синтаксической структуры тюркских языков. М., 1973.
40. A.Əlizadə. Azərbaycan dilinin yazılı abidələrində sayıların ifade olunmasına dair. Azərbaycan dilçiliyi məsələləri. Bakı, 1967.
41. Ф.Г.Исхаков, А.А.Пальмбах. Грамматика тувинского языка. М., 1961.
42. M.Islamov. Nuxa dialekti. Bakı., 1960.
43. S.Mehdiyeva. "Şəhriyar" dastanının bəzi sintaktik xüsusiyyətləri. "Azərb. SSR EA Xəbərləri", 1974, №1.
44. V.Aslanov. Felin idarə ilə əlaqədar olaraq ismin hallarının migrasiyası haqqında. "Azərb. SSR EA Xəbərləri", 1960, №2.
45. S.C.Maizel'v. İzaferet v tureckom jazyke. M., 1957.
46. M.Qasimov. "Dəhnəmə"nin sintaksisi. Bakı, 1967.
47. S.Əliyev. Füzulinin poetikası. Bakı, 1986.
48. S.Cəfərov. Müasir Azərbaycan dili (leksika). Bakı, 1970.
49. Azərbaycan tarixi. Bakı, 1961.
50. T.Hacıyev, K.Vəliyev. Azərbaycan dili tarixi. Bakı, 1983.
51. Azərbaycan dilinin qrammatikası, I hissə. Bakı, 1960.

## MÜNDƏRİCAT

Ön söz .....	5
Ədəbiyyat .....	14
Giriş .....	16

### I FƏSİL

#### "KİTABI-DƏDƏ QORQUD"UN DİLİ

Ümumi qeydlər .....	52
Abidenin leksikası haqqında bəzi qeydlər .....	58
"Kitabi-Dədə Qorqud" dastamının qrammatik quruluşu haqqında bəzi qeydlər .....	67

### II FƏSİL

#### XIII-XV ƏSLRLƏR AZƏRBAYCAN ƏDƏBİ DİLİ

XIII-XV əsrlərdə Azərbaycan ədəbi dilinin leksik və frazeołoji tərkibi haqqında .....	85
Ədəbi dilin leksik və frazeoloji tərkibi .....	101
Sinonimlər .....	133
Omonimlər .....	141
Antonimlər .....	148
Təsbihlər .....	155
Paronimlər .....	161
Söz yaradıcılığı .....	165
Morfoloji yolla düzələn sözlər .....	165
Ad düzəldən şəkilçilər .....	165
Felden ad düzəldən şəkilçilər .....	172
Fel düzəldən şəkilçilər .....	175
Ədəbi dil ile canlı dansıq dilinin qarşılıqlı əlaqəsi .....	186
XIII-XV əsrlər Azərbaycan ədəbi dilinin bəzi qrammatik xüsusiyyətləri .....	208
Sintaktik xüsusiyyətlər .....	218
Ədəbiyyat .....	236

Nəsiminin dili XIII-XIV əsr Azərbaycan ədəbi dilinin ən mükemmel nümunəsidir .....	238
Türkmenəli Azərbaycan dili sözləri – isimlər .....	241
Ərəb və fars dilindən alınmalar .....	248
Hal kateqoriyat .....	251
Kəmiyyət kateqoriyası .....	257
Mənsubiyət kateqoriyası .....	261
Ədəbiyyat .....	269
Lügətlər .....	273
Nasimi "Divan"ında emosionallığın ifadə vasitələri .....	274
Nidalar .....	274
Ədatlar .....	279
Ədəbiyyat .....	285

### III FƏSİL

#### XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LÜĞƏT TƏRKİBİ

Lügət tərkibinin ümumi vəziyyəti .....	286
Ərəb və fars sözləri .....	288
Ədəbi dilin müxtəlif mənbələrində Azərbaycan sözlərinin mövqeyi və ədəbi-bədii xarakteri .....	306
Nişati tərcümələrinin dilində Azərbaycan sözlərinin kəmiyyət sizliyi və ədəbi-bədii seciyyəsi .....	307
Xətayinin məsnəvi dilində və Füzulinin allegoriya dilində Azərbaycan söz və ifadələrinin ədəbi-bədii normalara münasabəti ..	313
Aşiq Qurbani və XVI əsr Azərbaycan ədəbi dili .....	319
Aşiq Qurbanı dilində Azərbaycan sözlərinin leksik-semantik və əslili xüsusiyyətləri .....	319
Klassik şeir və xalq şerli əslüblarının inkişafında Xətayinin rol ..	329
Xətayi dilində Azərbaycan sözlərinin leksik-semantik və əslili xüsusiyyətləri .....	329
Füzulinin dili XVI əsr Azərbaycan ədəbi dilinin ən yüksək mərhələsi kimi .....	344
Leksik xüsusiyyətlər .....	351
Füzuli dilinin bəzi qrammatik xüsusiyyətləri .....	374
Morfoloji xüsusiyyətləri .....	374
İsim .....	374
Sifet .....	375

Say	375
Əvəzlik	376
Fel	383
Felin şəkil, zaman və şəxso görə deyişməsi	383
Feli sıfət	403
Feli bağlama	406
Zərf	414
Köməkçi nitq hissələri	418
Qoşma	418
Ədat	426
Modal sözler	429
Bağlayıcı	432
Sintaktik xüsusiyyətlər. Söz birləşmələri. İsmi söz birləşmələri	440
Cümə	449
Sade cümle	449
Mürekkeb cümle	456
Məhəmməd Füzuli dilləndə müdrik cümlələr, mətnlər	465
Ədəbiyyat	473

Texniki redaktor: *Rövşən Ağayev*  
 Kompyuter səhifələyicisi: *Azər Ələsgərov*  
 Korrektorlar: *Fəridə Səmədova*  
*Pərinaz Musaqızı*

Yığılmağa verilmiştir 12.02.2007. Çapa imzalanmıştır 13.08.2007.  
Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 30. Ofset çap üsulu.  
Tirajı 10000. Sifariş 199.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.  
Bakı, Şərifzadə küçəsi, 3.

Aff-2524520

Azərbaycan Respublikasının Prezidenti  
**İlham Əliyevi**

“Azərbaycan dilində latin qrafikası ilə  
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”

12 yanvar 2004-cü il  
tarixli sərəncamı ilə nöşr olunur.